

MUSA ADİLOV

MƏQALƏLƏR

(1970-1980-ci illər)

Kitabda müəllifin 1970-1980-ci illərdə çap olunmuş
məqalələri toplanmışdır

IX cild

“Elm və təhsil”
Bakı – 2020

Redaktorlar:

Tofiq Hacıyev
Filologiya elmləri, professor

Nərgiz Hacıyeva
Filologiya elmləri doktoru

Musa Adilov. Məqalələr (1970-1980-ci illər) *Kitabda müəllifin 1970-1980-ci illərdə çap olunmuş məqalələri toplanmışdır.* Bakı, "Elm və təhsil", 2020, 448 səh.

4602000000
N-98-2020 qrifli nəşr

© "Elm və təhsil", 2020

Azərbaycan bədii dilinin üslubiyəti. Oçerkələr.
Bakı 1970-ci il, səh. 189-234.

ALLİTERASIYA

Ümumiyyətlə, türk şeirində alliterasiyanın tədqiqinin başlangıcı məşhur polyak tədqiqatçısı Tadeuš Kovalskinin adı ilə bağlıdır. Onun 1921-ci ildə Krakovda nəşr etdirdiyi əsərini A.N.Linin rusçaya sərbəst şəkildə tərcümə edərək 1926-ci ildə Bakıda çap etdirmişdir.¹

T.Kovalski türk şeirində alınma olmayan əsil türk “pratük” əlamətləri sırasına alliterasiyanı da daxil edir.

Ənənəvi fikir belədir ki, alliterasiya sözlərin hər hansı hissəsindəki samitlərin eyni və ya yaxın olmasıdır (məsələn, V.Radlov bu fikirdə idi). Bu halda alliterasiya məfhumu çox geniş və yayğınlıdır və hətta qafiyəni də əhatə edir. T.Kovalski isə sözlərin ancaq əvvəlində olan səslərin və ya səs qruplarının eyni və ya yaxınlığını alliterasiya hesab edir. O, söz ortasındaki səslərin rolunu nəzərə almır. Halbuki sözlərin ortasında işlənən samitlərin də alliterasiya yaratmaqdə müəyyən rolu vardır.

Alliterasiya iki şəkildə özünü göstərir:

a) *Misralararası (sətirarası)* və ya *bənd, beyt alliterasiyası* (*xarici alliterasiya*). Əsasən qonşu misraların ilk sözlərinin ilk səsləri eyni və ya uyğun səslər olur.

*Bəy dediyin nədur,
Bəyənmədiyin nədir?
Samana qatsan at yeməz,
Sümüyə qatsan it.
Çayın daşı,
Cölün quşu.*

¹Bax: А.И.Линин. К вопросам формального изучения поэзии турецких народов. «Известия Восточного факультета АГУ им.В.И.Ленина», т.1., Bakı, 1926 səh.147-196.

*Yel vurur,
Yengələr oynayır.
Qaz vur,
Qazan dodur.
Yanan da mən,
Yaman da mən.*

Misraların yalnız ilk sözlərinin deyil, sonrakı sözlərinin də birinci səsləri alliterasiya prinsipi üzrə qurulur.

*Yağ yağa qarışdı,
Yarmalar yavan qaldı.
Yel aparan yelinki,
Yerdə qalan mənimki.*

Yaxud: “Dili varsa, dilçəyi də var”; “Zəri varsa, zoru da var”.

b) *Sözarası və ya misra alliterasiyası (daxili alliterasiya).* Ardıcıl gələn (bir misrda) səslərin uyğunluğu diqqəti cəlb edir:

*Axtaran tapar,
Yoğuran yapar.
At görəndə axsayır,
Su görəndə susayır.
Ağ gün ağardar,
Qara gün qaraldar.*

Bir misralı atalar sözləri, zərbül məsəl, hikmətli söz və digər frazeoloji ifadələrdə də alliterasiya özünü çox göstərir:

*Su sənəyi suda sınar (S).
Qurddan qorxan qoyun saxlamaz (Q).
Danışq dananı qurda verər (Da).
Kələknən gələn küləknən gedər (K, G).
Gününü göy əsgiyə dügünləyib (G).
Barmağının beşini də bal elə və s. (B).*

Alliterasiyanın mənşəyini izah etmək üçün iki bölümlü ifadələr daha maraqlıdır. Çünkü alliterasiya əsasən şeir dili ilə, şeir ilə əlaqədar izah edilir.

A.N.Veselovskiya görə, qədim insanın animistik dünyagörüşündən doğan və buna görə də bir çox xalqlar üçün eyni olan psixoloji paraleлизmin mahiyyəti belədir ki, poetik üslubda təbiətə məxsus iş, hadisə və s. ilə yanaşı təsvir olunur. Yəni şeirdə bir misra, yaxud beyt təbiət hadisəsini göstərir, digər misra və ya beytdə insan həyatına məxsus hadisə bununla yanaşı gəlir.

Misal olaraq Azərbaycan bayatlarının əksəriyyətini göstərmək mümkündür.

Bəziləri bayatların birinci hissəsinin mənasız olduğunu, bunun yalnız “poetik hazırlıq” məqsədi daşıdığını söyləmişlər; digər tədqiqatçılar isə birinci hissənin də xüsusilə qədimdə çox dərin mənə bildirdiyini, sonralar bu mənaların az-çox təhrif edildiyini göstərmişlər.

A.N.Veselovskiya görə, söhbət burada insan həyatı ilə təbiəti eyniləşdirməkdən, bərabər tutmaqdan, habelə bunları müqayisə etməkdən getmir. İnsan ilə təbiət hadisəsi qarşılaşdırılır, daha doğrusu, yanaşdırılır.

Başqa sözlə, təsvir əgər təbiət lövhəsi ilə başlanırsa (adətən belə də olur), onunla yanaşı insan həyatından da bir lövhə verilir. Obyektiv məzmuna görə bunlar fərqlənsələr də, quruluşuna görə cümlələr bir-birini təkrar edir. Bu cəhəti isə bizim atalar sözlərində çox görmək olar.

Məlumdur ki, zaman keçdikcə atalar sözləri də müxtəlif deformasiyaya məruz qalır, sözlər artırılır, ixtisar olunur və s. Bunların mühüm qisminin tarixən qədim forması adətən paraleлизm prinsipi üzrə qurulmuşdur. Müasir dildə “quş qanadla (uçar)” misalinin qədim variantı “quş qanatla, ər atla” şəklindədir. (Mahmud Kaşqarinin lüğətində: “kuş kanatin, er atın” – 1, 34).

Şeirin birinci hissəsinin (misra, beyt, bənd) təbiət hadisəsindən, ikinci hissəsinin (yenə də misra, beyt, bənd) isə insan həyatından bəhs etməsinə aid A.N.Veselovski ən müxtəlif xalqların folklorundan (rus, serb, polyak, cex, litva, latin, italyan, fransız, ispan, alman, gürcü, türk, ərəb, çin, tatar, başqırd, çuvaş və

s.) misallar çəkir və “psixoloji paralelizmin ümumi sxemini” müəyyənləşdirir. Burada iki motiv qarşılaşdırılır; bunların biri digərindən doğur, bir-birini aydınlaşdırır. Bununla belə, müəllif göstərir ki, əsas məna daha çox insan həyatı ilə bağlı olan hissədə ifadə edilir.¹

Bir cəhəti xüsusilə nəzərə almaq lazımdır ki, söhbət psixoloji paralelizmdən gedir və burada komponentlər bir-biri ilə adətən heç bir semantik münasibətdə olur. Komponentlər arasında məna rabitəsi (qarşılaşdırma, müqayisə, sadalama və s.) ancaq sintaktik paralelizmdə özünü göstərir. Məsələn, C.Cabbarlıdan götürülmüş aşağıdakı misalda sintaktik paralelizm mövcuddur.

Elxan. Barmağında üzük gəzdirən bir qız, qabırğasında damğa gəzdirən bir öküz, məncə, birdir.

Məncə birdir ifadəsi olmadan da burada qarşılaşdırılan komponentlər təşbeh kimi işlənmişdir. Burada komponentlər bənzətmə, müqayisə əsasında bir-biri ilə əlaqədardır. Aşağıdakı misalların birinci komponentləri isə ikincilər ilə semantik cəhətdən bağlanmamışdır:

Öziziyməm gül əllər,
Gül barmaqlar, gül əllər,
Dəryaca ağlin olsa,
Yoxsul olsan güləllər (Bayatı).
Halalar ha halalar
Dağda dovşan balalar.
Ayağından su içər,
Dimdiyindən balalar (Tapmaca, Sünbül).

S.Mümtazın nəşr etdirdiyi “El şairləri” (1, 169) kitabında “Dava-dalaş” adlı müəllifsiz bir xalq şeiri çap olunmuşdur. Psixoloji paralelizmin mahiyyətini daha yaxşı izah etmək üçün həmin şeir çox maraqlıdır. Hər bəndin birinci hissəsi təbiət hadisəsindən, ikincisi insan həyatından bəhs edir.

¹ Bax:А.Н.Веселовский. Психологический паралелизм и его формы в отражениях поэтического стиля. «Историческая поэтика», Л., 1940, с. 125-185.

Göydə gedən qazlar
Bir-birlərin gopazlar.
Bulaxda xirdaca qızlar
Davadır daraq üstə.
Göydən gedən quşlar
Bir-birlərin dişlər.
Bazarda xirdaca qızlar
Davadır nacaq üstə.
Göydən uçan arı,
Qanadları sarı.
İki imansız qarı
Davadır yumaq üstə.

A.N.Veselovski başqa bir əsərində psixoloji paraleлизmi belə izah edir: təbiətdən hər hansı bir motiv seçilir və insan həyatı ilə yanaşı qoyulur. Bu iki motiv eyniləşdirilmir, hər ikisi bərabərhüquqludur və hər birisi öz-özlüyündə müstəqildir. Müəllif yazar ki, “mən bütün dillərdə eyni olan paraleлизmi nəzərdə tuturam”. Bu paraleлизmin mahiyyəti belədir ki, canlinin təsviri ilə cansızın da təsviri verilir və bunlar bir-biri ilə əlaqədar deyildir.¹

Deməli, psixoloji paraleлизm dildə sintaktik paraleлизmin yaranmasına səbəb olur. Ardıcıl gələn cümlələr təxminən eyni quruluşda çıxış edir. Belə cümlələri təşkil edən sözlər simmetrik şəkildə bir-birinə müvafiq olur.

T.Kovalski alliterasiyanın da, qafiyənin də mənşəyini məhz bu simmetriya, paraleлизm ilə əlaqədar izah edir. Şeirdə ahəng, misraların düzümü, bərabərlik və s. təkrarlardan və sintaktik təkrarlardan törəmişdir. Qrammatik qafiyələr isə sintaktik paraleлизmin yaranmasına səbəb olur. Ardıcıl gələn cümlələr təxminən eyni quruluşda çıxış edir. Belə cümlələri təşkil edən sözlər simmetrik şəkildə bir-birinə müvafiq olur.

T.Kovalski alliterasiyanın da, qafiyənin də mənşəyini məhz bu simmetriya, paraleлизm ilə əlaqədar izah edir. Şeirdə

¹ А.Н.Веселовский. Из лекций по истории лирики и драм. «Историческая поэтика», Л., 1910, с. 401-402 и 450.

ahəng, misraların düzümü, bərabərlik və s. təkrarlardan, və sintaktik paralelizmdən törəmişdir. Qrammatik qafiyələr isə sintaktik paralelizmin zəruri nəticəsi kimi meydana çıxmışdır. T.Kovalski türk şeirində iki bölümlü, ikiüzvlü tərkiblərə çox böyük əhəmiyyət verir. Burada türk dillərinin aqlütinativ quruluşunu da nəzərə almağı zəruri hesab edir. Bu isə o deməkdir ki, türk dillərində şəkilçilər sözə “yapışdırılır”, onun sonuna əlavə edilir və sözün kökündə heç bir formal dəyişiklik (flektiv dillərdə olduğu kimi) yarada bilmir. Habelə şəkilçilər həmişə kökdən sonra gəlir. Türk dillərində sözlər əsasən birhecalı köklərdən ibarət olmuşdur. Odur ki, sözün quruluşunda və mənasında kök başlıca əhəmiyyət kəsb edir. Şəkilçilər ahəng qanununa əsasən kökə tabe olur. Türk sözlərinin qrammatik formalarında tam bir sabitlik, sxematizm özünü göstərir. Hallanma, cəmlənmə, təsriflənmə eyni şəkildə gedir. Sintaktik quruluşda əsasən sabitlik vardır, sözlər sabit sıra üzrə sıralanır və s.

Bütün bunlar psixoloji paralelizmə əsasən yanaşı, ardıcıl gələn cümlələrin eyni şəkildə qurulmasına, bir simmetriya yaranmasına səbəb olur. Nəticədə qafiyə də cümlənin sintaktik quruluşu əsasında meydana çıxır. Qafiyə paralel cümlələrin eyni tərzdə qurulmasının təbii nəticəsi kimi sonralar meydana çıxmış və şeirdə get-gedə üstünlük təşkil etmişdir. Qədim dövrlərdə isə türk şeirində alliterasiya əsas təşkiledici amil olmuş, daha mühüm əhəmiyyət kəsb etmişdir.

T.Kovalski göstərir ki, türk şeirində səslər cəhətdən ağırlıq mərkəzi sözün əvvəlindən sonuna doğru getməyə başlamışdır. Sonralar bu meylin artmasına ərəb-fars şeirinin xüsusi təsiri olmuşdur. Ərəb-fars təsirinə məruz qalmayan xalqların şeirində alliterasiya indi də öz mühüm əhəmiyyətini saxlamaqdadır. Altay xalqlarının şeirində alliterasiyanın çox geniş miqyasda mövcud olduğunu göstərərək T.Kovalski yazır ki, türklərdə qafiyə ilə alliterasiyanın nisbəti tərs proporsionaldır. Qafiyə inkişaf edib təkmilləşdikcə alliterasiya sıxışdırılıb zəifləyir.

Buryat şeirində alliterasiyadan bəhs edərkən Q.Tudenov yazar ki, alliterasiya monqol şeirinin də az qala yeganə əlaməti dir.¹ Xakas şeirində (xüsusilə xalq şeirində) alliterasiya əsas əlamətlərdən biri kimi öz əhəmiyyətini saxlamaqdadır.²

Tuvin şeirində də alliterasiyanın hakim rol oynadığını göstərilər. Burada alliterasiya şeirin başlıca zəruri əlaməti olduğunu halda, qafiyə fakultativ səciyyə daşıyır.³

M.K.Həmrayev göstərir ki, əruzun təsirinə düşməyən bir sıra xalqların (qazax, qırğız) şeirində indi də alliterasiya əsas, mühüm rol oynamaqdadır.⁴

Ümumiyyətlə, türk dilli xalqların şeirində alliterasiya ilə qafiyənin nisbəti məsələsi çox maraqlı məsələdir və bu məsələyə bir çox tədqiqat əsərləri həsr olunmuşdur. A.M.Şerbak göstərir ki, Kiçik Asiya, Qafqaz, Volqaboyu, Şərqi Türküstən və Orta Asiyanın mərkəzi hissəsində olan xalqların şeirində alliterasiya nisbətən geniş yayılmamışdır, burada əsasən xalq poeziyasında işlənir. Sibir və Altay xalqlarında isə alliterasiya çox geniş yer tutur və şeirdə zəruri hesab olunur. Habelə Şerbak qədim türk abidələrində də alliterasiyanın yayılma nisbəti haqqında maraqlı mülahizələr yürütmüşdür.⁵

Dilimizdə işlənən “İt hürər, karvan keçər” məsəli türk (osmanlı) dilində “İt ürür, kervan yürür” şəklindədir. Türkcədə qafiyə üzrə, azəricədə alliterasiya üzrə qurulmuş bu ifadə özlüyündə qafiyə ilə alliterasiyanın bir-birinə əks hadisə olduğunu göstərən kiçik bir misaldır.

¹ Bax: Г. Туденов. Бурятское стихосложение. Улан-Удэ, 1958, səh. 6.

² Bax: П.А.Трояков. К вопросу о хакасском стихосложении. Ученые записки ХНИИЯЛИ, Абакан, 1964, səh.31-32.

³ А.С.Тогуй-Оол. Опыт исследования тувинского стихосложения. Ученые записки ХНИИЯЛИ, вып. I, 1953, səh.109.

⁴ Bax: М.К.Хамраев. Основы тюркского стихосложения. Алма-Ата, 1963, səh.36.

⁵ Bax: “Народы Азии и Африки”, 1961 №2, səh.142-153.

Ümumiyyətlə, qədim türk mənbələrində alliterasiya üzrə qurulmuş ifadələr, tərkiblər az deyildir. Məsələn, M.Kaşqarının lügətində belə ifadələrə tez-tez rast gəlmək olur:

Tatsız türk olmaz,

Başsız börk olmaz (1, 333).

Qutsuz quzuqqa girsə gum yağar (1, 426).

(Bəxtsiz adam quyuya girsə su əvəzinə qum yağar).

Bu sonuncu misal türkmən dilində qalmaqdadır.

Qədim türk abidələrində alliterasiyanın rolü və əhəmiyyəti haqqında tədqiqatçılar (V.İ.Verbitski, P.M. Melioranski, V.Radlov, V.Banq, A.Fon Qaben və s.) bir sıra qiymətli və ümumiləşdirici fikirlər söyləmişlər.¹ Tədqiqatçılar “Kutadqu biliq”də alliterasiyanın çox az olduğunu deyirlər (və bunun səbəbini həmin əsərdə inkişaf etmiş, mükəmməl qafiyə sisteminin olması ilə izah edirlər). Halbuki burada belə misallar az deyildir:

Bu mundaj kisilar bolure idiqyz

Bu qyz qyzlyqy qyldy qyz aty qyz (Malov, 256).

(belə adamlar az tapılar. Az tapıldığına görə də qızlara “qyz” deyirlər. Malov “qyz” sözünün “az tapılan şey” (редкость)² tərcümə edir.

Azərbaycan dilinin qədim və qiymətli tarixi abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanlarında alliterasiya hadisəsi çox geniş miqyasda özünü göstərir. Buradakı şeir parçalarının mühüm qismi, ayrı-ayrı hikmətamız cümlələr, habelə sadəcə təsvir xarakterli söz və ifadələr sırası alliterasiya prinsipi üzrə düzəlmüşdür.

Dastanların lap əvvəlində qarılardan danışarkən belə deyilir:

“...Birisi solduran soydur (SO).

Birisi dolduran toydur...” (DO, TO).

¹ Bu haqda bax: А.М.Щербак. Аллитерация и рифма в тюркском стихосложении. «Народы Азии и Африки», 1961, №2, сəh.145.

²Müq.et: Müasir dilimizdə “qızılı çıxıb, qızılı çıxıb” ifadələri ilə.

Başqa misallar:

Yapa-yapa qarlar yağsa yaza qalmaz (YA, QA).

Qara polad üz qılıcı çalmayınca qırım dönməz (Q).

At yeyən acı oflar (bitinçə) bitməsə yey.(T).

Adam içməz acı sular sizinca, sizmasa yey (S/Z).

Qu qıldı, din dirlədi (Q, DİN).

Bir güvələk yoğurd güvəzlər (GÜV).

Yata-yata yanımız ağrıdı (YA, A).

Dura-dura belimiz qurudu (DU, UR).

Qum qumlayalım quma yurdum (QUM, U/IM)_.

Qarşı yatan qarlı qara dağlar qarıyibdir (QAR).

Misallardan göründüyü kimi, alliterasiya hadisəsi həm təsvir dilində, həm də personajların nitqində işlədilmişdir. Bununla belə, surətlərin dilində bu hadisə özünü daha çox göstərir:

Dadlı damaq dadıbanı soruştadım (DA, AD).

Qurumsu qırx tutam qara saçım (Q).

Gözciyəzi cöngə qoca (Q, G/C).

Yüyrək olsam şvarişsam,

Güclü olsam gürəşsəm (Y, G).

Bu kimi səs təkrarları dastanlarda təsadüfi işlədilməmişdir.

Müəyyən mətn, tərkib, cümlədə əsasən müəyyən səslərə üstünlük verilir. Dastanlarda oğuz bəylərinin sadalandığı hissədən alınmış aşağıdakı iki cümlə bu cəhətdən maraqlıdır. Əvvəlki cümlədə *Q*, sonrakı cümlədə *D* səslərinin alliterasiyası müşahidə edilir.

1) *Qaradərə ağzında qadir verən, qara buğa dərisindən beşiyinin yapığı olan, acığın tutanda qara daşı kül eləyən...Qazan bəyin qardaşı Qaragünə çaparaq yetdi.*

2) *Dəmir qapı Dərbənddəki dəmir qapıya təpib alan...Dəli Dondar çapar yetdi.*

Hətta müəyyən bir fasil boyu müəyyən bir səs daha tez-tez təkrarlanır. Məsələn, “Qazılıq Qoca oğlu Yeynəyin boyunu bəyan edər” adlanan hissədə y səsinin təkrarı diqqəti cəlb edir. Burada “*Yel kimi yetdi, yeləm kimi yapışdı; Qayın oxu əylənməyən;*

Yadığı-yarağı; Yemə-içmə, Əylilik və s. söz və ifadələrlə yanaşı, bütöv mətnlər boyu (xüsusilə şeirdə) həmin yəsini görmək mümkündür:

Yetdiyimdə yel yetməzdi Yeddi urğunum,
Yeddi bayırın qurduna bənzərdi yigitlərim.
Yeddi kişilə qurulardı mənim yayım.
Qayın dəli yeleyindən sum altunlu mənim oxum.
Yel əsdi, yağmur yağdı, bükü qopdu.
Yeddi qatla vardım....

Habelə: 1. Gördü kim, bir yiğinaq yatıb, yıldır-yıldır-yıldırır. 2. Yalab-yalab yalabıyan incə donlum...

Qeyd etmək lazımdır ki. “Dədə Qorqud” dastanlarında alliterasiya hadisəsi xüsusi olaraq geniş şəkildə tədqiq olunmasa da, hər halda tədqiqatçıların nəzərindən qaçmamışdır.

V.V.Bartold dastanların bəzi yerlərində alliterasiya hadisəsi olduğunu qeyd etmişdir¹ (V.V.Bartolda görə alliterasiya – eyni səslə başlanan sözlərin seçilib işlənməsidir).

V.M.Jirmunski “üslubi ekspressivlik, emosional həyəcan” yaratmaq məqsədi ilə dastanlarda özünü göstərən alliterasiya hadisəsi üzərində xüsusi dayanmış² və bu cəhətdən Dədə Qorqud dastanlarını digər türkdilli xalqların dastanları ilə (məs.: “Manas” və s.) müqayisə etmiş, maraqlı mülahizələr söyləmişdir.

V.M.Jirmunski Qanturalı boyundan aşağıdakı parçanı³ misal gətirir:

Kanlı kafir eline dunin qirdunq
Kara buğa qelduqinde xurduxaş eyledunq

¹Bax: «Деде Коркут». Перевод акад. В.В.Бартольда. Изд. АН Азерб. ССР, Б., 1950.

² Bax: В.М.Жирмунский. Огузский героический эпоса и «Книга Коркута». Книга моего деда Коркута, изд. АН СССР, М.-Л., 1962, сəh.246.

³Yenə orada.

Kağan aslan qelduqinde belini bükdünq
Kara buğra qelduqinde ne qeçdunq?

Müəllif bu parçada *k* səsinin alliterasiyasını qeyd edir. Alliterasiya hadisəsi məhz səslərlə (-hərflərlə) əlaqədar olduğundan həmin parçamı V.M.Jirmunskinin öz imzasında saxladıq. Azərnəşrin çap etdiyi "Dədə Qorqud"larda isə bu imla bir qədər fərqlidir. V.M.Jirmunski başqa bir əsərində göstərir ki, qədim türk dastanlarında ümumiyyətlə *q/k* səsinin alliterasiyası ən çox yayılmışdır (üstünlük təşkil edir).¹ Müəllif yenə Qanturalı boyundan həmin misalı (bu dəfə bütövlükdə) verir. Biz misalı – şeir parçasını Azərnəşrin çap etdiyi "Kitabi-Dədə Qorqud"dan (B., 1962) götiririk:

Qalxıbanı, Qanturalı, yerindən duru gəldin....
Qanlı kafir elinə dünən girdin,
Qara buğra gəldiyində xurd-xaş elədin,
Qoğan aslan gəldiyində belini bükdün,
Qara buğra gəldikdə nə gicidin?
Qara-qara dağlardan xəbər aşa,
Qanlı-qanlı sulardan xəbər keçə,
Qanlı Oğuz elinə xəbər vara,
Qanlı qoca oğlu Qanturalı netmiş deyələr?..
Qara buğra gəldikdə qıl çatmamış
Qoğan aslan gəldikdə belin bükülmüş
Qara buğra gəldiyində nə gicikmiş? – deyələr...

Bu parçalarda alliterasiya əsasən misraların birinci sözlərində özünü göstərir (misra arası və ya sərirarası alliterasiya). Dastanlarda sətirdaxili (və ya misra daxili) alliterasiya da diqqəti cəlb edir:

Urduğun ulatmayan ulu tanrı! (U)
Basduğun bəlürtməyən bəlli tanrı! (B).

¹ В.М.Жирмунский. Ритмико-сintаксический паралелизм как основа древнетюркского народного эпического стиха. «Вопросы языкоznания», 1964 №4, səh.16.

Götürdügün göye¹ yetirən görklü tanrı! (G).

Qaqdığın qəhr edən qəhhər tanrı! (Q).

Dastanların dilini xüsusi olaraq tədqiq edən Ə.M. Dəmirçizadə alliterasiya hadisəsindən də bəhs açmışdır. Doğrudur, Ə.M. Dəmirçizadə “alliterasiya” terminini işlətməmişdir, lakin tədqiqat zamanı qarşıya çıxan bu hadisəni “fonetik uzlaşdırma”, “səslərə görə həmcinsləşdirmə” ifadələri ilə göstərmişdir.² Əsas məsələ isə bundadır ki, müəllif aşağıdakı misalda sözlərin daha düzgün şəkillərini bərpa etməyə bir çox tədqiqatçılardan daha artıq müvəffəq ola bilmişdir. Həmin misalda bir sıra sözləri Dədə Qorqud tədqiqatçıları – Orxan Şaiq Gögyay, V.V.Bartold, H.Arası, Kılıslı Rifət və s. müxtəlif tərzdə oxumuşlar. Sətirdaxili alliterasiya prinsipini əsas alan Ə.Dəmirçizadə isə başqa tərzdə oxumağı təklif etmişdir³ və onun mühəhizələri daha inandırıcı görünür. Həmin parça budur:

On min ərdən yağı gördümsə, oyunum dedim (O).

Yigirmi min ər yağı gördümsə, yılamadım (Y).

Otuz min ər yağı gördümsə, ota saydım (O).

Qırx min ər yağı gördümsə, qıya baxdım (Q.).

Əlli min ər yağı gördümsə, əl vermədim (Ə).

Altmış min ər gördümsə ayışmadım (A).

Səksən⁴ min ər gördümsə, səksənmədim (S).

Doxsan min ər gördümsə, donatmadım (D).

Yüz min ər gördümsə, yüzüm dönmədi (Y).

Ə.M.Dəmirçizadə yazır: “Bu parçanın hər bir misrası bir say sözü ilə başlanmış və şərt-güzəşt şəklində olan feili xəbərin bağlandığı əsas xəbəri ifadə edən feildə və ya bu feili xəbəri

¹Bəzi nəşrlərdə görkə getmişdir.

²Bax: prof. Ə.M.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. V.I.Lenin adına APİ nəşriyyatı, Bakı, 1959, səh. 17.

³Yenə orada.

⁴“Yetmiş”sayı ilə başlayan misra yoxdur.

müəyyənləşdirən sözdə baş səslərinə görə misranın başındaki sayın baş səsi ilə həmcinsləşdirilmişdir".¹

Bələ şeirlər iə xalqda yeganə deyildir. Aşağıdakı uşaq oyunu mahnisında eyni prinsipi görmək olar:

- Biri birə, (B)*
- İkisi yerə, (Y)*
- Üçü üzük, (Ü)*
- Dördü döşək, (D)*
- Beşi bişək (B)*
- Altısı alma, (A)*
- Yeddisi yemiş, (Y)*
- Səkkizi sərçə, (S)*
- Doqquzu dolma, (D)*
- Onu oraq, (O)*

On biri yaraq,

Durun gedək,

Düşmənlərin bağrıñ yaraq.

Qeyd etmək lazımdır ki, zəngin Azərbaycan folklorunun ən müxtəlif janrlarından – atalar sözləri, məsəllər, habelə tapmacalar, bayatılar, müxtəlif oyun nəgmələri, mahnilər və s. alliterasiya hadisəsinə aid külli miqdarda misal vermək olar.

Frazeoloji birləşmələrin (çox zaman atalar sözləri və məsəllər də bura daxil edilir) mühüm bir qismi məhz alliterasiya prinsipi ilə seçilən sözlərdən tərtib olunur. Ən çox aşağıdakı səslərin alliterasiyası özünü göstərir:

1.B.

Bal bardağı bağlamaq (Bakı, məhəlli).

Bablı bəbin tapmasa, günü ah-vaynan keçər.

Bacarana (başarana) baş qurban.

Başına gələn başmaqçı olar.

Bal tutan barmaq yalar.

Mollanın qarnı beşdir, həmişə biri boşdur.

Bildirçinin bəyliyi dari sovulanacaktır.

¹ Ə.M.Dəmirçizadə. Həmin əsəri. səh. 17.

Başa düş, başımı yar...
2.Q.
Qalan işə qar yağar.
Qudurasan qurbağa...
Qoyunu qoyun ayağından, keçini keçi...
Quşu quşla tutarlar.
Qaz vur, qazan dodur.
Qarın qardaşdan irəlidir.
Qəlb odur ki, qəlbindəkini deməyə.
Qız ağacı, qoz ağacı.
Qat-qat qabıq qoymaq.
İki qoçun başı bir qazanda qaynamaz.
Qarnım üzün deyil, qədrim üçündür.
Qazı da bilir, (qaziya gələn) quzu da.
3.D/T
Dəvə dardu, dam yıldırı.
Tat ata mindi, tanrısını tanımadı.
Daş düşdürü yerdə qalar.
Dözən döş yeyər.
Dörd dövrəsinə dolanmaq.
Deyə-deyə dilimdə tük bıldı.
Dilim-dilim olasan dilim.
Doğru söz dəmiri dələr.
Qulağı dari dəlir.
Dişsiz ağız – daşsız dəyirman.
Tükü tükə tutdur, mən hazır.
Dəlidən doğru xəbər.
Dəvənin quyruğu yerə dəyəndə.
Diş tutmayanı dodaq tutmaz.
Dama-dama göl olar, dada-dada heç.
Taziya tut deyir, dovşana qaç.
Dövlətdə dəvə, külfətdə nəvə.
Dam dirək üstə durar.
Dağ dağa qovuşmaz, adam adama qovuşar.

Daldan atılan daş topuğa dəyər.
Taylı tayın tapmasa günü ah-vaynan keçər.
Torpağının torba ilə daşıtdırmaq.
Daş daş üstə durmaz.
Dilinə “tit” deyir (...Diilərinə “tit” deyirlər – S.Rəhimov).
Molla dənindən dönər, danasından dönəməz.
Dadı damağından getmir.
Dəvə dəlləklik edər, köhnə hamam içində...

4.K//G

Gördüyündən göz kirəsi istəyir.
Koxanı gör, kəndi çap.
Gördüyünü götürmək.
Gözləməkdən gözünün kökü saralmaq.
Köhnə kəndə təzə nırx qoyur.
Keyfi kök olmaq.

Bəzi səslərin alliterasiyası az miqdarda misallarda özünü göstərir:

1.Y

Yağ yeyib yaxada gəzir.
Yumurtadan yun qırxır.
Yeyib içəndən sonra yetimlər yada düşər.
Yüyürən yixılmağına baxmaz.
Yeməyini yalqız yeyən yükünü özü qaldırar.

2.Ç//C

Keçinin əcəli çatanda çobanın çomağına sürtüşər.
Çala-çala çalağan olar.
Çatana çatır, çatmayana bir daş atır.
Cindirindən cin ürkür.
Cidani cibdə (çuvalda) gizlətmək olmaz.

Başında çanaq çatlamaq.

3.Ş

Şərti şumda kəs.
Şadlığına şitlik eləmək//şadlığından şənlik eləmək.
Assonans hadisəsi də alliterasiyaya çox yaxındır:

1.A

*Açıq ağız ac qalmaz.
Alnı açıq, üzü ağ.
Aydan arı, sudan duru.
Azacıq aşım, ağrımız başım.*

2.Ə

*Əldən qalan əlli il qalar.
Əzizim əziz, təriyəsi ondan əziz.
Əl mənim, atək sənin.
Əzizizinin evinə əzilə-əzilə get.
Ələyi ələnib, xəlbiri göydə fırlanır.*

3.İ

İt də getdi, ip də.

4.U

*Ucundan tutub ucuzluga gedir.
Bəzən eyni ifadədə bir yox, bir neçə səsin alliterasiyası
müşahidə edilir:*

1.Həm *q*, həm *də* *b* səslərinin alliterasiyası:

İki qoçun başı bir qazanda qaynamaz.

2.Q, *z*, *g* səslərinin alliterasiyası:

Qıznan qızıl gizli gərkək.

3.D, *g* səsləriin alliterasiyası:

Dəvəçi ilə dost olanın darvazası gen gərkək.

4. *D*, *q* səslərinin alliterasiyası:

Dəm – dəm gətirər, qəm – qəm.

Dili dost, qəlbə qara.

Bəzən eyni ifadə daxilində həm assonans, həm *də* alliterasiya özünü göstərir:

1.A və ç

Azdan az demişlər, çoxa çox.

2.S və a

Səhərə sayıq, axşama ayıq.

At görəndə axsayır, su görəndə susayır.

Arnid ağzıma, sapı Savalana.

3.O və y

Ovçu ovda, yolcu yolda.

4.A və y

Açsam ovcumda (*avcımda*), yumsam yumruğumda.

Eyni ifadə daxilində həm assonans, həm də alliterasiya daha çox ikitərkibli ifadələrdə olur. Bu tərkiblərin hər biri bir misra təşkil edir. Misraların birində assonans, digərində alliterasiya müşahidə edilir.

Alliterasiya prinsipinə əsasən bəzi ifadələrin daha qədim variantları müəyyənləşdirilə bilər:

1) Taylı tayın tapmasa/bablı babın tapmasa... "Tapmasa" sözü də eyni "t" hərfi ilə başlandığı üçün birinci variantı əsl, ikincini düzəltmə, sonrakı hesab etmək olar.

2) Ac toyuq yuxusunda dari görər.

Burada "yuxu" sözünün "duş" əvəzində sonradan daxil edildiyini ehtimal etmək olar.

3) Sarban ilə dost olanın darvazası gen gərək (S.M.Qənizadə).

Başqa halda "sarban" əvəzinə "dəvəçi" işlənir ki, bunun daha qədim olduğunu güman edirik.

4) Alçaq damdan qar yağar.

Buradakı *aq*, *ağ*, *qa* ünsürlərinin alliterasiyasına əsasən "damdan" əvəzinə "dağdan" olacağını ehtimal edirik.

Alliterasiya prinsipi üzrə qurulmuş ifadələrdən bədii ədəbiyyatda çox istifadə olunur.

İbad. *Əri* yox, *ərkəyi* yox, uşağı üçün taya axtarır (C.Cabbarlı); Şərif. Adə, mən *kəllərlə kəllələşmişəm*, *kərtənkələlər* mənə neyləyəcək? (C.Cabbarlı); Almaz. Odur ki, *ay yeyib ayıya* dönmüşən də....(C.Cabbarlı); Əbdüləli bəy. *Daşyonan deyil* ki, *dağa* getsin, *bağban* deyil ki, *bağa* getsin (C.Cabbarlı); Xanım-naz. Allaha şükür, baş vurur, başdan aşır (C.Cabbarlı); Yaxşı. Neynirəm qızıl teşti ki, içində qan qusuram (C.Cabbarlı)....

Yada yalaq olurlar, **qohuma dalaq** (İ.Hüseynov); **Üzünə üz** qaralığı çəkib borc istəyir (İ.Hüseynov); **Gözündə gözətləmə-**

si olan kimi sevindi (S.Rəhimov); Adam olanın günü **göy** əsgiyə düyülürdü ki, düyülürdü (S.Rəhimov); Rüstəm. Mən **taxmamış taqqıldadanlardan**, çaya çatmamış əriğimi çıxardanlardan deyiləm (M.İbrahimov); **Başına gələn başmaqçı olar** (M.İbrahimov); **Yer** yerişinə, **dağ** duruşuna minnət çəkir (Mir Cəlal); **Taxmamış taqqıldadırırsınız** (Ə.Vəliyev); **Dil var bal** gətirər, **dil var bəla** (C.Gözəlov); **Zəri** varsa, zoru da var (C.Gözəlov); **Dili** varsa, **dilçəyi** də var (C.Gözəlov); **Gözümdə gözətdəməm** var (S.Rəhimov).

Bundan başqa, *cinqırımı çıxarmır, dörd dövrəsinə dolanmaq, fürsəti fövtə vermək, güdəzə getmək, evli-evinə getdi* (M.Əlizadə) – ifadələrində; *Dilimin üstündə tük bitdi; Dilinin dibindən çıxarı demək; Durdun, durdu, durnanın lap gözündən vurdun* (R.Məmmədov) – cümlələrində alliterasiya göz qabağındadır.

Tapmaca janrında da alliterasiya diqqəti cəlb edir:

Qara qul qapıda yatar (Qıfil).

Qara köpək qapıda yatar,

Qolu əyilər, belinə batar (Qıfil).

Qaraca-qaraca qarğalar,

Qapı-qapı yorğalar (Sac).

Bal sapi,

Balta sapi,

Beş budağı,

Bir yarpağı (Əl).

Dam üstə dana əngildər (Dolu).

Bir balaca boyu var, dam dolusu toyu var (Lampa).

Sarı-sarı sandıqlar,

İçi dolu findıqlar (Balqabaq).

Dayanıram dayanır,

Gedirəm gedir (Kolgə).

Dəy, dəy, deyərəm dəyməz

Dəymə, dəymə deyərəm dəyər (Dodaq).

Dam dam üstə,

Dam dırək üstə

İki motal bir dırək üstə (Burun).

Qaradı qarğı deyil,

Qanadı var, quş deyil,

İy bilir, it deyil (Milçək).

Bəzən tapmacada tapılacaq sözün ilk səsi tapmacadakı sözlərin alliterasiyası ilə eyni olur. *Qara qul qapıda yatar* misalındaq səsinin alliterasiyası vardır və bu misalin cavabı olan *qıfil* sözü də bu səs ilə başlayır. Sanki mətinin daxilində səslərin alliterasiyası tapmacanı tapmağa kömək edir. Bu isə tapmacaların bəzilərinin çox da qədim olmayıb, sonradan yarandıqlarını, bəzilərinin isə uydurma olduğunu (belələri isə az olmur) söyləməyə imkan verir. Başqa misalların da bəzilərində belədir.

1. *Dam üstə*

Dana əñgildər (Dolu).

2. *Dəy, dəy, deyərəm, dəyməz,*

Dəymə, dəymə deyərəm, dəyər (Dodaq).

3. *Dayanıram, dayanır,*

Gedirəm, gedir (Kölgə).

Bir sıra bayatı, layla, oxşama mahnilarında alliterasiya diqqəti cəlb edir:

Bala dadi – bal dadi

Bala adam aldadıb

Şirini şirin olar

Acısı da bal dadi...

Dağda darılar (D)

Sünbülü sarılar (S)

Qoca qarılar (Q)

Bu balama qurban (B)....

Gedən gün geri dönəməz

Günü günə calasan...

Bir *dala daldalandım,*

Qorxuram dal da sina...

Bayatılardan *canım cəzana gəldi, qaralıb qanım mənim, qəlbim olub qan, fələk, fələyə bel bağlama və s.* kimi misraları qeyd etmək olar.

Alliterasiyadan yaniltmaclarda xüsusilə geniş miqyasda istifadə edilir.

Yaniltmaclar xalq yaradıcılığına məxsus janr olub, əyləncəli “səs oyunu”ndan ibarətdir. İfadələri təşkil edən sözlər burada elə səs tərkibinə malik olur ki, bunların tələffüzü müəyyən ağırlıq tördür. Xüsusilə belə sözlərin sürətlə, fasiləsiz olaraq tələffüz edilməsi tələbi bu işi (tələffüzü) daha da çətinləşdirir. Hər adam bu “yarış”da müvəffəqiyyət qazana bilmir. Dil çəşir, tələffüz zamanı səslər yerini dəyişir, odur ki, bəzən istər-istəməz mənasızlıq və ya başqa mənalar ifadə edilir. Təsadüfi deyil ki, “yaniltmac” termininin özü yanılmaq sözü ilə əlaqədardır. Əslində əyləncə məqsədi daşıyan yaniltmaclarda yanılmamaq, dili dolaşmamaq üçün xüsusi diqqət və səy tələb olunur. Bu cəhəti nəzərə alan tədqiqatçı-pedaqoqlar “məktəbliləri, xüsusən ibtidai məktəb şagirdlərini sürətli və düzgün tələffüzə alışdırmaq nöqtəyi-nəzərindən” yaniltmaclara xüsusi əhəmiyyət verirlər.¹

Bir gün gördüm bir bərədə bir bərbərin bəbəsi başqa bir bərbərin bəbəsini bər-bər bayirdır. Dedi: – A bərbər, sən bərbərin bəbəsi mən bərbərin bəbəsini bu bərədə nə üçün bər-bər bayirdır? Dedi ki, sən bərbərin bəbəsi mən bərbərin bəbəsini bu bərədə bər-bər bayırkıyinə görə, mən bərbərin bəbəsi də sən bərbərin bəbəsini bu bərədə bu gün bər-bər bayirdır.

Yaxın tərkibli təkrarlanan sözlər arasında (bir, bərbər, bəbə, bərə) heç bir məna yaxınlığı yoxdur. Bu parçada mənaca da qismən rabitəsizlik nəzərə çarpır. Əvvəl “bir bərabər, “başqa bir bərbərdən”” danışıldığı halda, sonrakı cümlədə “sən bərbər”, “mən bərbər” deyə bunlar konkretləşdirilir. Məqsəd və mənadan çox səslərin alliterasiyası diqqəti cəlb edir. Lakin alliterasiya tam mənasız, rabitəsiz sözlərin düzülüşündə özünü göstərmir.

¹ Bax: Ə.Qarabağlı. Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi. Azərtədrisnəşr, Bakı, 1961, səh. 70.

Dildə belə cümlələr yaşaya bilməz. Bənzər səs tərkibinə malik sözlərin müəyyən mənə, məzmun bildirmək üçün birləşməsi ilə düzələn cümlələr, şeir parçaları yaniltmacları təşkil edir.

Getdim gördüm bir dərədə iki kar, kor, kürküyirtiq kirpi var Dişi kar, kor, kürküyirtiq kirpi erkək kar, kor, kürkü yirtiq kirpinin (yirtiq) kürkünü yamamaqdansa, erkək kar, kor, kürküyirtiq kirpi dişi kar, kor kürküyirtiq kirpinin (yirtiq) kürkünü yamayır.

Sözlərin hər cümlədə təkrarlanması tamamilə təbiidir; burada sünilik haqqında söhbət gedə bilməz. Adətən sözlərin belə təkrarı konkretlik əldə etməkdə mühüm bir vasitə kimi diqqəti cəlb edir və bunlar bədii ədəbiyyatda konkretlik, obrazlılıq yaratmaq məqsədi ilə geniş yayılmışdır. Yanıltmaclarda isə sözlərin təkrarı konkretləşdirmə ilə yanaşı (və bəlkə daha çox) alliterasiya məqsədi güdür. Yuxarıdakı faktı, məlumatı qısa və (bəlkə də) təkrarsız da ifadə etmək olardı. Lakin bu yanıltmacadan (habələ digərlərindən) məqsəd həm də sözün “sərf” emosional-ekspresiv aspektdə işlədilməsidir.

Əlbəttə, yanıltmaclarda intonasiya, sözlərin ifadə tempi də mühüm rol oynayır. Adətən bunların “birnəfəsə” tələffüzü başlıca şərtlərdən hesab olunur. Qrammatik cəhətdən burada ən müxtəlif cümlə növlərinə (mürəkkəb, sadə, sadə+geniş, adlıq, su-al-cavab və s.) rast gəlmək mümkündür. Lakin həmişə səs təkrarı əsasdır. Təkrarlanan sözlər bəzən yalnız bir, bəzən ki, bəzən isə bir neçə səsdən ibarət olur.

Aşağıda hər misaldan sonra təkrarlanan səsləri qeyd edəcəyik.

Ey qəfəsdəki cil bildirçin qardaş! Gəl səninlə cilbildirçinləşək, cil bldirçinləssən də cilbildirçinləşəcəyəm, cilbildirçinləşməsən də cilbildirçinləşəcəyəm (*İR, İN, İL*).

Ay axır çərşənbə axşamı! Gəlmışəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də çərşənbələşəcəyəm (*ÇAR, ŞA-ŞƏ, ƏŞ*).

Dilimizdə bəzi sözlərin (*çılbildırçınlaşmək*, *çərşənbələşmək*) olmadığının yanılıtmac müəllifi üçün əhəmiyyəti yoxdur. Səslərin təkrarı müəyyən ekspressiv effekt yaradır ki, bu da kifayətdir.

Başqa misallar:

- 1.Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul [*Q-K-G-R-L*].
- 2.Kəklik, kəpənək, gəlin gedək kölgəliyə gəlin gətirməyə [*K-G, L-N, (Ə)*]).
- 3.Bu mis nə mismiş, bu mis Kaşan misimiş [*S-Ş, [M (I)]*].
- 4.Aşbaz Abbas bozbaş asar o başda, bu başda [*Z-S-Ş, B, (A)*].
- 5.Bazarda nə ucuz? Mis ucuz, küncüt ucuz, duzucuz [*Z-S, C, (U-Ü)*].
- 6.Ay dəyirmilənməyə nə qahr [*M, Y, (Ə)*].
- 7.Bu dükcə cüt-cüt dükcə [*C*].

Burada yalnız tək-tək sözlərin təkrarını ayrı-ayrılıqlıda qeyd edirik. Misallardan da görünür ki, çox zaman təkrarlanan səslər ayrılıqda deyil, ikilikdə (sait-samit), üçlükdə və s. çıkış edir. Məs:

- 1.Ağ balqabaq, boz balqabaq (*AQ-AĞ, BAL, BA, QA*).
- 2.Qatığı sarımlasaqlasan da yemək olar, sarımsaqlamasan da (*SA*).
- 3.Qırx küp, qırxının da qulpu qırıq küp (*QIR, Q-K*).

Adətən yanılıtmaclar xalq yaradıcılığına məxsus nümunələr hesab edilir. Bəzən isə müəllifi məlum olan yanılıtmaclara da rast gəlirik. Düzdür, belələri o qədər də geniş şəkildə yayılmışdır, lakin bunların yayılmayacağını, məşhurlaşmayacağını da söyləmək mümkün deyildir. Şair Teymur Elçin uşaqlar üçün yazdığı “Din, dan” kitabçasına (Bakı, 1964) bir neçə yanılıtmac da daxil etmişdir. Müəllif yanılıtmaclara belə bir giriş verir:

Başlayaq yanılıtmacı

Çox sözü əkiz bacı.

Deməli, yanılmacdakı sözlərin çoxunu şair “əkiz” hesab edir. Maraqlıdır ki, bu termin dilçilik ədəbiyyatına yad deyildir.

Məsələn, macar dilçisi A.Balaşsa sinonim qoşa sözləri “əkiz sözlər” («слова-близнецы») termini ilə adlandırmışdır.¹ Belə sözlər mənaca da, formaca da ekiz olur.² Yanıltmaclar-dakı sözlər isə yalnız səs tərkibinə (formasına) görə bir-birinə yaxın olur. Mənaca (məzmunca) isə bu sözlərin yaxınlığı o qə-dər də mühüm və zəruri deyildir.

Bunu Teymur Elçindən aldığımız aşağıdakı misallarda görmək mümkündür. Burada sözlər deyil, səslər mühüm rol oy-nayır, səslərin yaxınlığı əsasdır.

1.Q, ğ, r səslərinin alliterasiyası.

Qarğı qırdı qarğın,
Qırğı gördü qarğanı,
Qırğı tutdu qarğıdan,
Qarğı qaçıdı qırğıdan:
Qovdu qırğı,
Sındı qarğı,
Uçdu qarğı:
Qarr, qar!

2.K, ç səslərinin alliterasiyası.

Keçilər köçürdülər.
Küçədən keçirdilər.
Küçük qaçıdı küçəyə,
Keçilərin kiçiyi
Keçi dedi üçüyü.
Hamı güldü keçiyə.

3.C-ş səslərinin alliterasiyası.

Cüçürlü cüciələrə
Tapşırıldılar cüçülər.
Cüçüləri bircə-bircə

¹ Bax: И.Балашша. Венгерский язык. М., 1951. 163.

² Bu barədə bax: M.İ.Adilov. Müasir Azərbaycan dilində mürəkkəb sözlər (nam.dis.), Bakı, 1957, səh.97-101.

Aşırıdalar cüçələr.

Alliterasiya hadisəsi uşaq oyunlarında oxunan müxtəlif mahnilarda geniş yayılmışdır. Bu mahnilar ya oyun zamanı oxunur, oyunu müşayiət edir, ya da oyun başlanmadan müxtəlif məqsədlərlə ifa olunur.

1.Bənövşə,

Bəndə düşə,

Bizdən sizə kim düşə (B).

2.Motala-motal.

Tərsə motal,

Qıl atar, qaymaq qatar (Q).

Ağ quşum, ağarçınım (Q, AĞ).

Göy quşum, göyərçinim (GÖY).

Qarğı qara, durna qara (QAR).

Çənbər çarıq (Ç).

Vur nağara, çıx qırğı (R, ĞA).

Bu oyunları bildirən ümumi ad dilimizdə yoxdur.

Hər oyunun xüsusi adı vardır. Məs.: “Bənövşə-bənövşə” oyunu; “Motal(a) motal” oyunu və s. Ümumi termin kimi şərti olaraq “sadalamə” sözünü işlətməyi münasib bilirik.¹

Türk folklorçusu P.N.Boratov sayısha (sayrsma) terminini işlədir. O göstərir ki, “Bəzi uşaq oyunları içinde söylənən melodili-şəirvari sözlər, oyun başlanmadan deyilən sayısha sözləri də təkərləmə hesab edirlər”.²

Sadalamalarda əsas məzmun, məqsəd ritmin qorunub saxlanmasıdır. Ritm, ahəng alliterasiya məzmunu təşkil edir Sözlər isə bəzən mənadan məhrum (uydurma, fərdi...) sözlər isə forma-

¹ Rus dilindəki «считалка» («стишок со счетом в различных детских играх») termininin qarşılığının kimi. Bax: Словарь русского языка, т.IV, С-Я, М., 1961. Bu söz tərcümə lügətlərimizə düşməmişdir.

² Pertev Nail Boratov (Paris) Masal tekerlemelerinin çəsитleri ve anamları, Türk tarix kurumu basimevi, Ankara, 1962, səh. 80.

ni əvəz edir. Bu növ adı nitqin əksi meydana çıxır. Adətən məzmunu söz ifadə edər.¹

Sadalamada alliterasiyanın mühüm rol oynadığına dair çoxlu misallar gətirmək olar:

*İynə, iynə, ucu düymə,
Bal ballıca ballı keçi,
Şam ağacı şatır keçi,
Qoz ağacı qotur keçi,
Happan, hoppan,
Yırıl, yurtıl,
Su iç, qurtul.*

Dildəki ayrı-ayrı səslərin heç bir mənası (leksik və ya qrammatik) yoxdur. *M, r, s, y, t, ü və s.* bütün səslər üçün bu sözü demək mümkündür. Bunlar yalnız müəyyən tərkiblərin daxilində və bütöv tərkiblə birlikdə mənalı dil vahidi sırasına keçir. Bu səslər öz-özlüyündə, mücərrəd şəkildə hər hansı məna bildirməkdən məhrumdur. Məsələn, *c, ç, ş....*səslərinin tələffüzü ilə heç bir ictimai məqbul fikir (məna) ifadə edilmir.

Mühüm nəzəri-fəlsəfi əhəmiyyəti olan bu məsələni ona görə xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində bəzən səslərə məna istinad etmə meyilləri müşahidə edilir.

Vaxtı ilə Leybnis də səslərin məna ifadə etməsi fikrini irəli sürmüdü. B.Çobanzadə yazırıdı: "Leybnis bu məsələdə Kratilin (qədim yunan filosofu) fikrini alır və sözlərdə əşyaya az-çox bir təqlidin mövcud olduğunu göstərməyə çalışır. Bu xüsusda yazar: "Oylə görünür ki, əski almanlar, keltlər və onlara yaxın olan başqa xalqlar *R* səsini şiddətli və gurultulu hadisələri ifadə etmək üçün qullanmışlardır. *R* səsi şiddətli bir hərəkəti göstərməyə xidmət etdiyi halda, *L* səsi biləks daha yumşaq və xərif hərəkətləri ifadə edən sözlərin içində bulunur. Digər bir böylə hadisələrdən, misallardan bəhs etməyərək doğrudan-doğruya bu nəticəyə gəlirik: hər halda sözlərin mənşəyində bir çox

¹ Bu barədə bax: B.E.Холевников. Типы интонации русского классического стиха. Сб. «Слово и образ», М., 1964, сəh.126.

təbii ünsür vardır ki, sövti üzvlərimizlə səslər və hərəkətlər arasındakı əlaqə və münasibəti açıq surətdə göstərir”.

Bununla belə, Leybnis süni dilin qabil olduğunu qane-
dir.”¹

Bu fikir olsa-olsa təqlidi sözlər üçün özünü doğrulda bilər
(bu barədə Aşmarinin dəyərli mülahizələri vardır). Lakin bütöv-
lükdə səhvdir.

Səslərdə müəyyən məna axtarma meyli vaxtı ilə futu-
ristlərdə çox qüvvətli olmuş və indi də dilçilikdə, xüsusilə xarici
dilçilikdə özünə müəyyən tərəfdarlar tapmışdır.

Hələ 1914-cü ildə rus futuristlarının deklarasiyasında
deyilirdi ki, “sözlərin sırrı hərflərdədir”. R – qırmızıdır, j – sarı-
dır, s – yaşıldır və s. Artur Rembo “Sonetlər” şeirində hərflərə
belə mənalar verirdi:

A – qara, E – ağ, İ – qırmızı, U – yaşıl, O – göy və s.

Maraqlıdır ki, Rembonun bioqrafları belə bir faktı müəy-
yən etmişlər: bu fransız şairi oxumağı öyrənməyə başlayanda
uşaqların yadında qalması üçün hərflər müxtəlif rənglərlə rəng-
lənib çap olunurdu. Sonralar bunu unutmuş şair təxəyyül əsasında
hərflərə müəyyən rənglər isnad etmişdir.²

Bəziləri *l* səsinin mütləq incə, zərif məfhumları bildirən
sözlərdə iştirak etdiyini, *a* səsinin genişlik, qüvvə, güc və s. bil-
dirdiyini göstəirlər.³

Bu cəhətdən Q.Şenqelinin aşağıdakı sözləri maraqlıdır:
“Yapon dilində heç yerli-dibli *l* səsi yoxdur, bu o deməkdir ki,
onların dilində zəriflik anlayışını ifadə etmək mümkün deyil?

¹پروفسور - دکتور بکر جوبانزاده، تورک دیلی و ادبیاتینین تدریس اصولی، باکو، ۱۹۳۶ ص ۲۴ ،

²Вах;Д.Н.Шмелев. Слово и образ. Изд-во «Словесная инструментовка», Сб. «Слово и образ», Изд-во «Просвещение» Наука», М., 1964 сəh. 81.

³Bu haqda bax: В.В.Кожевников. Словесная инструментовка, Сб. «Слово и образ», Изд-во «Просвещение». М., 1964, сəh.117.

Əksinə, eston dilində *l* səsi həddən artıq çoxdur, bu o deməkdir-mi ki, estonlar daha çox zərif və həssadırlar?"¹

Beləliklə, səslərdə məna axtarma meyli nəzəri cəhətdən bir çox dolaşış və qondarma mülahizələrin meydana gəlməsinə səbəb olur. Əməli cəhətdən bu meyl simvolizm, dekadentizm, futurizm üçün meydan açmış olur.

Bir çox xalqlarda olduğu kimi, bizim də şeirimizdə qədimdən bəri müəyyən səsləri təkrar etməklə emosional təsiri qüvvətləndirməyə təbii bir həvəs özünü göstərmüşdür. Lakin simvolistlər hər bir səsdə xüsusi emosional keyfiyyət görüklərindən, artıq mənəni tam unudurlar, səslərə aludəcilik, həddən artıq qiymət vermə mənəni tamamilə sixışdırır şeirdən çıxarırlar.² Bu cəhət, ümumiyyətlə, Azərbaycan şeiri üçün səciyyəvi olmamışdır.

Səslərə uyan, "yeni şeir dili" icad edən fransız şairləri A.Rembo, P.Verlen, Mallarme, rus dekadent şairləri Balmont, V.Bryusov, V.Xlebnikov sözün ancaq sırf "estetik" forması ilə maraqlanır, əşyavi-məntiqi mənasına heç bir əhəmiyyət vermir-dilər.

Məsələn, V.Xlebnikovdan bir misal:

Ле'льга, о'нъга, эхмачи';

Ри'чичи'чиичи

Ле'нину'лиэ'лиа'ли

Başqa bir misal:

Чарари. Чурари.

Чурель. Чарель.

Чареса и чуреса.

И чарайса и чурайся.

V.Xlebnikovun ixtira etdiyi bu "leksik vahidlər" həqiqi söz hesab oluna bilməz; çünki həm danışan (yazan), həm də dinlə-

¹ Г.Шенгели. Техника стиха, М., 1960, сəh.263.

² Bax: B.A.Zveginçev. Семасиология. Изд-во МГУ, 1957, сəh.175-177.

yən (oxuyan) üçün eyni dərəcədə aydın tərzdə ictimai-məqbul mənaya malik deyildir.¹

Azərbaycan ədəbiyyatında belə uydurma “sözlər” falçıların, cadugərlərin dilində işlədilmişdir. M.F. Axundovun cadugər Məstəli şahı “Dəğdəğaha fətəndi...” deyə oxuyur ki, burada da sözlərin heç bir ictimai məqbul mənası yoxdur.

Formalist cərəyan Azərbaycan şeirində məhz bir cərəyan şəklində özünü göstərə bilməmişdir.

Bəzən xalq şeirində ancaq ritm məqsədi ilə bəzi qondarma “səs tərkibləri” işlədilmişdir. Bu vəziyyət ən çox tapmacalarда müşahidə edilir:

Bəngi, bəngi, başını tut,
Döngü-döngü döşünü tut.
Qılman qoca, əl-ayaq ver
Hüseyn qoca, quyruğun tut (Dəvə).
Hazır hazara gedər,
Mehdi bazara gedər.
Atası üç yaşında,
Oğlu bazara gedər. (Qoyun, quzu).
Hilim-hilim kəhər at,
Hilim mərcan həhər at
Ağzında qıldan sicim
Başında tır kəhər at (Ceyran).
Tum-tum tuvulqa
Tumdan bitər tuvulqa
Qalın meşə içində
Tapmadı yer tuvuilqa (Buynuz).
Tut-tut tubulqa
Tutda bitər tubulqa.
Tutdan bir şiv çıxıbdı
Nə tutdu, nə tubulqa (Qatır).

¹Вах: К.А.Левковская. Теория слова, принципы ее построения и аспекты изучения лексического материала. М., 1962, сəh. 99.

Misal çoxdur. "Səkkizi san darayı, doqquzu don darayı...", "Hind hindicə, burnu əyricə..." və s.

Alliterasiya və ya ümumiyyətlə ahəngə, formaya uyub məzmunu unudanlara C. Məmmədquluzadə "Şeir bülbülləri" həkayəsində kəskin atəş açır:

"Oğlanın qəzəlpərəst atası başını genə haman kitaba əyib və genə şəhadət barmağını mənə tərəf uzadıb başladı bəlağət ilə oxumağa:

Cəmi cəmal cümuli cəlali-cul eləyibdir
Ki xəsmi tahir dəfi xətaq təhi muqilan.

— Pəh, pəh!... Nə qədər məziyyət! Zalim oğlu qiyamət eli-yib! Sən bir məharətə bax ki, bir dənə "cim" hərfi ilə nə böyük mənəni ifadə edir, yəni anladır".

Əlbəttə, tipin bu fikri səhvdir. Hərf ilə mənə ifadə edilə bilməz. Yuxarıdakı qəliz misrada *c* səsinin alliterasiyası möv-cuddur. Bu cəhət, yəni mənəni unudub, yalnız səslərin ahənginə aludo olmaq meyli klassik poeziya-mız üçün (Nəsimi, Xətai, Fü-zuli) səciyyəvi deyildir.

Səs və mənə məsələsində sovet dilçilik elminin tutduğu mövqə K.A.Levkovskayanın aşağıdakı qeydlərində düzgün şərh olunmuşdur.

Sözün səs tərkibi onun mənasının maddi təzahür vasitəsidir. Başqa sözlə, sözün mənəsi səs tərkibi vasitəsilə ifadə olunur. Lakin müəyyən sözün səs tərkibini təşkil edən səslər kompleksi və ya ayrı-ayrı səslər özlüyündə heç də həmin mənaya malik deyildir. Əgər öz təbiətinə görə dildəki ayrı-ayrı səslərin müəyyən mənəsi olsa idi, bunlar xüsusi semantikaya malik olsa idi, onda eyni səs və ya eyni səs kompleksi müxtəlif sözlər kimi — omonimlər kimi işlənə bilməzdi.

Kimsə deməz ki, *qar, nar, yar, var, kar, şar, dar, zar* və s. sözlərdəki eyni olan "-ar" tərkibi həmin məfhumlar arasında nə isə bir ümumi cəhəti, ümumi əlaməti bildirir və guya burada *q, n, y, v, k, d, z, ş* səsləri müvafiq diferensiasiya yaradır.

Beləliklə, dildə olan səslərdə hər hansı bir mənə axtarmağın heç bir əhəmiyyəti və əsası yoxdur, bəlkə belə bir mənə axtarma meyli dilin öz təbiətinə ziddir.

Sözün səs tərkibi (burada söhbət kök sözlərdən gedir) onun mənəsi ilə bütövlükdə əlaqədardır, tərkibindəki ayrı-ayrı səslərin öz “mənəsi” ilə əlaqədar deyildir; çünki bu səslərdə belə “mənə” yoxdur.

*Qar, nar, yar.....*sözləri mənaca bir-birindən ona görə fərqlənmir ki, bunların ilk səsləri müxtəlif mənalıdır, bəlkə ona görə fərqlənir ki, həmin sözlər məhz eyni (mövcud) səs tərkibi ilə birlikdə və eyni mənəda ənənə üzrə nəsillərdən nəsillərə keçir. Bu kimi kök-sözlərdə səs tərkibi ilə mənanın əlaqəsi tarixən mövcud olub gəlir.¹

Təkrar edirik ki, özlüyündə səslər heç bir mənə ilə əlaqədar deyildir. Lakin səslərin köməyi ilə, onları təkrarlamaqla müəyyən təəssürat – əsasən musiqilik əldə oluna bilər. Burada da iki cəhəti fərqləndirmək zəruridir. Əsərdə, şeirdə səslərin təkrarlanması ya fərdi yaradıcılıqla əlaqədardır, ya dilin ümumi qanunauyğunluğunun zəruri nəticəsidir. Bu iki haldan birini sübut etmək üçün xüsusi riyazi hesablamlar tələb edilir. Doğrudan da, ixtiyari olaraq, gözəyəri tərzdə, ancaq intuisiyaya əsaslanmaqla filan əsərdə, beytdə, misradə alliterasiyanın mövcud olub-olmadığını qəti söyləmək mümkün deyildir.

Riyazi dilçilik rus dilində hərfərin tezliyi (“частотность”) məsələsini həll edibdir. Azərbaycan dili üçün bu məsələ tədqiq olunmamışdır. Lakin şeirdə səslərin alliterasiyasını müqayisə yolu ilə də söyləmək olar:

Qati könlünə bağlı daşların düşmüş qəmi-eşqin,
Bir oddur eşqi-dilsuzun ki, daşlar içərə pinhandır.
Gəzər kuyində hər yan çox giribançak gülrxulər
Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.

¹Bax: K.A.Левковская. Теория слова, принципы ее построения и аспекты изучения лексического материала. M., 1962, səh. 95-96.

Birinci beytdə tez-tez təkrarlanan “ş”-ların ikinci beytdə heç işlənmədiyini, habelə ikinci beytdə g/k səslərinin daha çox tez-tez təkrarlandığını görmək mümkündür. Belə müqayisələr çox maraqlı nəticələr verir. Məsələn, Füzulinin bir qəzəli belə başlanır:

Məhşər günü görüm derəm ol sərv qaməti
Gər onda həm görünməsə, gəl gör qiyaməti.

Bu parçada g(gə, gö, gü) səsinin alliterasiya məqsədi də izlədiyini ondan görmək olar ki, şairin kitabında bundan əvvəlki qəzəlin başlangıç beytində heç g yoxdur.

Ayinə sevər candan rüxsareyi-canani,
Bir əyətə yetmiş kim, ayrılsa çıxar cani.

Şairin “Ey saçın fikri qamu sövdalərin sərmayəsi” misrası ilə başlanan beşbəndlik qəzəlində s səsi 23 dəfə, onun yanındakı “Dün könül dilbərə şərhi-qəmi pünhan etdi” misrası ilə başlanan yeddi bəndlik qəzəldə isə üç dəfə işlənmişdir. Demək, s səsinin nisbəti iki qəzəldə belədir: 23/5 və 3/7.

Yaxud əksinə: “Ey saçın...” ilə başlanan qəzəldə “t” səsi 7 dəfə (beş bənddə), “Könül yetdi əcəl, zövqi-ruxi-dildar yetməzmi” misrası ilə başlayan qəzəldə həmin səs 30 dəfə (yeddi bənddə) işlədilmişdir. Nisbət belə olacaq : 7/5 və 30/7.

Şairin, demək olar ki, bütün qəzəllərində bu halı görmək olar. Ya bütöv bir qəzəldə, ya da bir bənddə şair bu və ya digər səsin ahənginə xüsusi diqqət yetirir. Bu da onu göstərir ki, əsil sənətkarlar şeirin ahənginə, musiqisinə qətiyyən biganə deyillər.

Yuxarıda göstərdik ki, Azərbaycan şerində hərflərə – səslərə uymaq bir cərəyan kimi mövcud olmamışdır. Lakin klassik şeirdə ayrı-ayrı hərflərə müəyyən məna istinad etmək, hərflərin “sirrini”! axtarmaq hallarının olduğunu inkar etmək də olmaz. Burada məsələnin dini-mistik-fəlsəfi cəhətini bir kənara qoyub, dilçilik nöqtəyi-nəzərindən yanaşsaq, hərflərə metaforik məna verildiyinin şahidi olarıq. Metaforalar klassik şeirin bütün varlığına nüfuz etmişdi. Bu cəhət isə bədii dili nə qədər obrazlı edir-

sə, sözü – ümumxalq sözünü o qədər qeyri-müəyyən, qeyri-də-qiq bir şəklə salır. Söz yaygın mənalar içinde itib-batır.

Klassik şeirimizdə *əlif*, *dal*, *mim*, *nun* və s. hərflərin metaforik işlənməsinin izləri lap sovet dövrünə qədər davam etmişdir.

Səslərə aludəçilik, uymaq nəticəsində yaranan formalizmin, bu “dekadentizmə qədər yaranan dekadentizmin” (A.N.Veselovski) izlərini aşiq şeirində də görmək mümkündür.

Klassik Azərbaycan poeziyasında alliterasiya aşağıdakı başlıca xüsusiyyətlərə malikdir:

I.Tarixən daha qədimlərdə yazış-yaratmış Azərbaycan şairlərinin əsərlərində alliterasiya daha geniş miqyasda özünü göstərir və bu dövr klassik şeir dilinin əsas xüsusiyyətlərindən biri kimi diqqəti cəlb edir. Nəsimi, Xətai, Füzuli şeirində alliterasiya ümumiyyətlə təkrarla bağlıdır və musiqilik əldə etməkdə mü-hüm vasitədir. Halbuki, Vaqif, Zakir və S.Ə.Şirvanının qəzəllərində alliterasiya çox zəifdir, azdır, tək-tək olsa da, təsadüfi səciyyə daşıyır, poetik-üslubi rolü yoxdur.

II. Alliterasiyadan istifadəsinə görə klassik Azərbaycan şeiri başqa bəzi türk xalqlarının klassik şeirindən fərqlənir. Məsələn, tədqiqatçıların göstərdiyinə görə, Nəvayı şeiri üçün alliterasiya səciyyəvi deyildir.¹ Bu cəhətdən təxminən eyni əslərdə yaşamış Füzuli dili öz xüsusiyyətləri ilə fərqlənir.

Tədqiqat göstərir ki, M.Füzuli klassik Şərq poeziyasında mümkün olan bütün təkrar növlərinin az qala hamisində istifadə etmişdir. Klassik poetik təkrarlar Füzuli şeirinin yiğcamlığı, dərin mənalılığı, çoxmənalılığı, estetik dəyəri – musiqisi nöqtəyi-nəzərindən diqqəti xüsusilə cəlb edir. Klassik şeirdə ümumiyyətlə söz təkrarı geniş yayılmışdır.

¹ Məsələn, M.K.Həmrəyev yazar ki, Nəvai (habəs Lütfi, Mahtumquliu və s.) şeirində alliterasiya tamamilə təsadüfi səciyyəyə malikdir. (Bax: M.K.Xamraev. Основы тюркского стихосложения, Алма-Ата, 1963, səh.50).

Klassik şeirin musiqiliyi yalnız söz təkrarı ilə əlaqədar deyil. Sözlərin ünsürləri də, şəkilçiləri də, sözün müxtəlif yerlərindəki səslər, səs birləşmələri də misra və beytlərdə təkararlanır.

Neylirəm mən gülşəni, gülşən sana, gülxan mana (Füzuli) – misrasında eyni “gülşən” sözü təkrarlandığı kimi, bunun kökü olan “gül” sözü də sövti dəyişmə ilə “gülxən” sözündə də (əlavə etmək olar:-şən və -xən ünsürləri də) təkararlanır.

Qeyrə eylər bisəbəb min iltifat ol nuş-i-ləb
İltifat etməz mənə mütləq, nədir bilmən səbəb
(M.Füzuli).

Sözlər kimi burada bəzi ünsürlərin də təkrarı (*bisəbəb* və *bilmən* sözlərində “bi”; və ya *min-mən*) da diqqəti cəlb edir.

Füzuli əsərlərinin 1944-cü il Bakı nəşrinə (I cild) müqəddimə yazmış Mir Cəlal şairin dilində alliterasiya hadisəsinin musiqilik, ahəngdarlıq əldə etməkdə rolunu qeyd etmişdir. O yazılmışdır:

“Aşağıdakı beylərdə “q”, “f”, “s” səslərinin mütənasib işlədilməsində ifadə səyyal olmuşdur:

Görən saətdə ol qamət qiyamın qiymadım canə,
Qiyamət həm gələ qurtulmayan bu nəidamətdən.
Qiyamətdə hesabı olmayanlardandır ol qafıl
Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.
Təriqü-səbrü tədbiri-səlamət ləzzətin bilmən,
Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən”.

Füzulinin yalnız bu qəzəlində deyil, əksəriyyətlə yaradıcılığında musiqilik əsas keyfiyyətlərdən biridir və bu keyfiyyətin əldə edilməsində alliterasiya mühüm mövqə tutur. Füzuli şeirinin yüksək ahəngdarlığını bir də bu cəhat təşkili edir. Odur ki, dərin məzmun bu qədər təsirli və ahəndar bir şəkildə oxucuya çatdırılır, bu əsərlər əsrlərdən bəri sevilə-sevilə oxunur, öz tərvətini saxlayır:

- 1.Yardən min dərd-dil çəkdim, bu həm bir dərd kim,
Bildi min dərdi-dilim, bir dərdə dərman etmədi.
- 2.Dəhənin dərdimə dərman dedilər cananın

Bildilər dərdimi yoxdur dedilər dərmanın.

3.Kimdə gördü dərd kim ol dərdə dərman etmədi.

Bu misallarda *d* və *r* (habələ *m//b*) səslərinin alliterasiyası nəticəsində ifadə olunan yüksək və dərin mənə çox gözəl forma ilə bir vəhdət təşkil etmişdir.

Yeri gəlmışkən *d*, *r* səslərinin alliterasiyası haqqında V.Mayakovskinin aşağıdakı fikrini qeyd edək. Belə bir rus xalq mahnısı (частушка) vardır:

Дорогая, дорогой,
Дорогие оба,
Дорогая дорогого
Довела до гроба.

Bu mahnını nəzərdə tutaraq V.Mayakovski demişdir: «Это самое «др» – другая, дорогая, – вот что делает поэзию поэзией. Вот чего многие не учитывают. Отсутствие этого «др» засушивает поэзию...»¹

Əlbəttə, Füzuli şeirində alliterasiya yalnız həmin səslərdə deyil, daha bir çox səslərdə özünü göstərir. Habelə eyni və başqa səslərin alliterasiyası başqa sənətkarlarda da geniş yayılmışdır.

Nəsimi şeirində:

Ey nuri-dilü didə, didarinə müştəqəm
Vey yarı pəsəndidə, didarinə müştəqəm (D, R).
Ey dilbəri-dildarım, sənsən əbədi yarım,
Vey yarı-vəfadarım, didarinə müştəqəm (D, R).
Ey sahibi təxtü tac, canlar canına möhtac
Vey görklü yüzün merac didarinə müştəqəm (C, T).
...Ey cümlə cahan canı, aşiqlərin imanı....(C).

Şairin eyni şeirindən aldığımız bu misalların hər bie alliterasiya hadisəsi ilə əlaqədar bir-birindən nə qədər fərqlənir (birinci misaldakı *d*-lar ilə üçüncü misaldakı *c*-ları müqayisə et). Əlbəttə, Nəsiminin başqa şeirlərində də alliterasiya çoxdur:

¹ Sitat «Слово и образ» (изд-во «Просвещение», М., 1964, сəh.102) məqalələr məcmuəsindən götürülmüşdür.

Şirin ləbinin şərhin gülşəkkərə şərh etdim (Ş).
Meydانا girməgə yenə mərdanə ər gərək (ƏR, NƏ).

Xətayi şeirində:

Dilbərin ağızı sədəfdir – dedilər, ey dilrüba,
Dişləri dürdanədir, dürdanaya göndərmişəm (D, R).
Qamu dərdlərə dərman bulundu
Davasız dərdə dərmanım nə dersən (D, R).
Bu dövr elə ki, dövrü dolanmış dövran
Nə badə qoyar, nə badəsər, ey saqi (DÖ, DO, DƏ, İR, AR,
ƏR),

Növcavan ol pir ikən, dövran ki, canan dövrüdür (ÖV,
DÖV, AN).

Qədim türk şeirində daha çox *q* (*q-k-g*) səsinin alliterasiyası geniş yayıldığı halda,¹ klassik Azərbaycan şerində daha çox *d*, *r*, *m*, *n* səslərinin alliterasiyasına rast gəlirik. Xətainin aşağıdakı beytində təkrarlanan səslərin tənasübü çox maraqlıdır:

Sordular məndən ki, neçin bidil oldun? Mən dedim:

Ol səbəbdən bidil oldum dilbəri dildar məst.

Burada *m*(//*b*) – 10, *n*-7, *d*-12, *r*-4 (habələ *l*//*ul*//*il*//*ol*-8, *s*-3) nisbətində təkrarlanmışdır.

Yenə də yeri gəlmışkən qeyd edək ki, bu səslərin alliterasiyası Füzuli şeirində daha çoxdur:

Dəhənin dərdimə dərman dedilər cananın

Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Bu beytdə həmin səslərin nisbəti belədir: *d*-13, *r*-8, *m*(//*b*) -5, *n*-8.

Yenə Füzulidən:

Zövqi-didarlə dildarın yox etdim varımı

Dövləti-baqı ki derlər, dövləti-didar imiş....

¹ Аллитерация на *q* в тюркском эпосе вообще преобладает; В.М.Жирмунский. Ритмико-сintаксический параллелизм кака основа древнетюркского эпического стиха. ВЯ, 1954 №4, сəh.16.

(d-10, r-6, m-3, n-1).

Əlbəttə, hər cür səs təkrarını alliterasiya adlandırmaq olmaz. Dildə sözlər şox, səslərin miqdarı isə məhduddur. Odur ki, ümumiyyətlə səslərin təkrarı təbii məsələdir. Lakin elə ümumiyyətlə də dildə bu və ya digər səsin təkrarlılığı, bu təkrarın tezliyi (частота) həmin dilin ümumi musiqilik keyfiyyəti kimi qiymətləndirilə bilər.

Qeyd olunan r, m, n səslərinin rus dilindəki mövqeyi haqqında D.E.Rozental yazar: "Bu samitlər çox böyük musiqilik və ifadəlilik («звукность») keyfiyyətinə malikdirlər".¹

Bu cəhətdən Füzuli şeirinə (qəzəllərinə) yanaşlıqda çox maraqlı bir hadisənin şahidi oluruq. Çox nadir hallarda Füzulinin bir beytini (hətta misrasını) göstərmək olar ki, orada *r*, *m*, *n* (və *d*) səsləri iştirak etməsin. Halbuki, başqa hər hansı samitin işlənmədiyini sübut etmək üçün çoxlu misra və beytlər göstərmək mümkündür. Halbuki başqa hər hansı samitin işlənmədiyini sübut etmək üçün çoxlu misra və beytlər göstərmək mümkün dır. Bu isə ümumi şəkildə alındıqda belə Füzuli şeirinin musiqiliyini sübut edir. Alliterasiya qabarıq şəkildə özünü göstərən parçalarda isə bu musiqilik qat-qat artmış olur. Başqa sözlə, ümumiyyətlə səslərin təkrarında iki cəhəti fərqləndirmək lazımdır: 1) dildə səslər ona görə təkrar olunur ki, onlar məhdud miqdardadır; 2) müəyyən üslubu-emosional effekt yaratmaq üçün səslərin təkrarından istifadə olunur. Bu həddi göstərmək o qədər də asan deyildir. Vaxtı ilə Puşkinin və Lermontovun şeirlərində sözlərin təkrarlarından bəhs edən O.M.Brik bir sıra müddəalar irəli sürmüdü və burda təsadüfi səs təkrarlarını (dil faktı kimi) da şairlərin üslubi ilə bağlamışdı.² Odur ki, elmi ədəbiyyatda onun fikirləri kəskin tənqid edilmişdi.

Müasir dövrdə isə səs təkrarının üslubla bağlı olub-olmadığı riyazi dilçilik (ehtimal nəzəriyyəsi – «теория

¹ Д.Э.Розенталь. Культура речи. Изд-во МГУ, 1959, сəh. 76.

² Вах: Г.М.Брик. Звуковые повторы, Сборники по теории поэтического языка. Петроград, 1917.

вероятностей») tərəfindən dəqiq şəkildə müəyyən edilə bilir. N.S.Trubetskoy səslərin təkrar olunmasının ümumiyyətlə üslublardan asılı olmadığını göstərməklə yanaşı qeyd edir ki, bu hökm poeziya və “dəbdəbəli” («изысканный») nitq üçün mütləq deyildir, çünki burada “təbii tezliyin süni şəkildə bilərəkdən deformasiya olunması spesifik effekt yaratma məqsədi güdür”. «Намеренная искусственная деформация естественной частотности рассчитана на то, чтобы вызвать специфический эффект»).¹

Bununla belə, kibernetikanın köməyi olmadan da, klassik poetikada alliterasiyanın mövcudluğunu görmək çətin deyildir.

Xətaidən gətirdiyimiz misalları davam etdirək:

Çü düşübür çin saçından yüz tümən çin üstünə,
Ənbərin çin-çin düzəltmiş müşki-pürçin üstünə.

Klassik poeziyada alliterasiya ümumiyyətlə klassik poetik təkrarlar ilə də sıx bağlıdır. Xətainin aşağıdakı beytlərində alliterasiya daha çox söz təkrarı ilə əlaqədar özünü göstərir.

Canimin cananəsidir şol nigarın qəmzəsi,
Canimə nuş eylədim cananaya göndərmişəm (*c*).
Nola bir gəz xəstəsini sorsa ol ruhi-rəvan
Göydə də ruhim rəvan olub, rəvanım söyləmə (*r*).

Alliterasiya Füzuli şeirinin başlıca, əsas üslubi xüsusiyyətlərindən birini təşkil edir. Bunun ən müxtəlif növlərindən ən kamil, ən mahir şəkildə istifadə edən böyük sənətkarın şeir dilindəki axıcılığı, ahəngi bütün tədqiqatçılar etiraf edirlər. Şair bu cəhətdən – alliterasiya hadisəsindən bol-bol istifadə etməsinə görə də şeir tariximizdə xüsusi mövqə tutur. Şeirin musiqisi əsasən bununla təmin edilmiş olur. Dərin məzmun və yüksək şeiriyyət vəhdət təşkil edir.

Müasir dövrümüzə doğru gəldikcə ümumiyyətlə təkrarlar kimi alliterasiya da klassik şeirdə bir üslubi vasitə kimi – musiqilik vasitəsi kimi öz rolunu itirməyə başlayır.

¹ Н.С.Трубецкой. Основы фонологии. ИИЛ, М., 1960, сəh.290.

Xüsusilə XIX əsrдə aşiq şerində bu hadisə daha geniş yayılır. Klassik şeirdən tərk olunan alliterasiya aşiq şeirində özünə yer tapır.

Bir cəhət də maraqlıdır ki, əgər xalq dilində, xalq yaradıcılığında (atalar sözləri, bayatılar və s.) sözlərin ilk səslərinin alliterasiyası əsas yer tutursa, klassik şeirdə, habelə aşiq şeirdə sözün hər yerində səslərin uyuşmasına, ahənginə fikir verilir.

Xalq dilində alliterasiya dilin əsasən “öz” sözlərində özünü göstərirsa, klassik poeziyada həm də alınma olan tərkiblərdə həmin hadisə az deyildir.

Klassik şeirimizdə başqa türkdilli xalqların klassik şeirinə nisbətən alliterasiya ona görə özünü çox göstərir ki, həm ana dilinin özündə olan imkanlardan, həm də alınma söz və ifadələrdə olan alliterasiyadan şeirimizdə məharətlə istifadə olunmuşdu. Başqa sözlə alınma ifadələrdəki alliterasiya məhz yerli şəraitə uyğun gəldiyi üçün çox mövqe tutu bilmışdır. Əvvəldən dilimizin daxilində belə bir zəmin olmuşdur.

Sözlərin əvvəlində gələn ön şəkilçilərinin (və ya hissəciklərin, şəkilçiləşmiş ünsürlərin) ardıcıl sıra ilə təkrarlanması üslub və poetika ilə daha çox əlaqədardır. Bu təkrar əsasən bədii dildə özünü göstərir. Sinonim və ya yaxın mənalı həmcins üzvlərin hər biri eyni şəkilçini qəbul etməklə, bir növ, qüvvətləndirilmiş məna qazanır.

...Allah öz qəzəbini siz *binamaz*, *biməscid*, *bidin*, *biiman*, *biməzhəblərə* göstərər (S.Rəhimov); Bu, *biçarə* Novruzun gücsüz, pulsuz olmasına və qeyrilərinin *biinsaf*, *bimürvət*, *biqeyrət*, *bihəya* olmalarına işarə idi (N. Nərimanov).

Fars dilinə məxsus *bi* şəkilçisi dilimizdəki *siz*... ilə müvafiq, eyni mənalıdır. Lakin alliterasiya məqsədi ilə xüsusən poeziya dilində *bi-dən* daha şox istifadə edilir.

Mən kiməm? Bir *bikəsü* *biçarəvü* *bixaniman* (Füzuli).

Yüz qəmim vardır mənim bir qəmküsərim yoxdurur.

Bi dilü *bidilbərə* *biqəmküsərəm* doğrusu (Kişvəri).

Klassik şeirdə ön şəkilçilərin belə təkrarı çox yayılmışdır və bu dil faktı olmaqdan daha çox sənət, sənətkarlıq xüsusiyyətidir. Daha bir sırə şəkilçilərin təkrarı klassik poeziyada alliterasiya kimi diqqəti cəlb edir.

Bilmiş ol kim, əzimü cəbbarəm;

Sərkəşü sərəfrazü sərdarəm...

Kövdənү əhməqü turuş rusən,

Bədrəngü bədxisalü bədxusən (Füzuli).

Çıxmışan meydana, yalqızsan, tərəfdarın hanı?

Həmsükənү həmrayühəmkarü həməfkarın hanı? (Ə.Nəzmi).

M.Arif "Dil və üslub" məqaləsində şeirdə sözlərin ahəngdarlılığı, "uyuşması" məsələsi üzərində xüsusi olaraq dayanmışdır. Müəllif göstərir ki, "sözlərin uyuşması" "bədii əsərdə əasadır, onsuz bədii əsər yox kimidir".¹ Müəllif yazır:

Aşıq Ələsgərin bir qoşmasını alaq:

Qışda dağlar ağ geyinər yaz qara

Sağ əlinlə ağ kağıza yaz qara.

Yenə Aşıq Ələsgərdən müxtəlif səslərin alliterasiyasına aid başqa misallar göstərək:

1) T

Adı Tərlan, özü tərlan balası,

Cılvalənib tərlan tavarı kimi.

Ü"zün görən xəstə düşər müttəsil,

Turuncun nörəstə nübarı kimi.

2) Ş

Şin şəhər axtara, şəcərə dəyər,

Şeytan şər eyləyər, şəc ara dəyər,

Daşar çaylar, qalxar şəcərə dəyər

Hərlənər daşları, ay elər qıj-qıj.

¹M.Arif. Dil və üslub ("Ödəbi-tənqidli məqalələr", Bakı, Azərnəşr, 1958, səh. 226).

3)S

Sarsağınan seyrə çıxsan səhraya
Gətirər başına sə qılı tez-tez...

4)D

Dərin-dərin dəryalara dalmışam...

5)Z

Zəm-zəm zülməli göllərin dağlar.

Aşıq şeirində alliterasiyanın mövqeyi və əhəmiyyəti haqqında Ə.Cəfərzadə “Təcnislər” adlı məqaləsində ətraflı bəhs etmişdir.¹

Müəllifin tədqiqatından məlum olur ki, M.P.Vaqifdən başlayaraq heca vəznli şeirmizdə alliterasiyaya xüsusi əhəmiyyət verilmişdir. Ə.Cəfərzadə “alliterasiya” termini işlətmir, bu məfhumun ifadə etmək üçün “səslərin sıralaşdırılması”, “səsləri sıralaşdırma” və s. tərkiblərdən istifadə edir. Tədqiqatçı çoxlu faktlar, müqayisələr əsasında sübut edir ki, alliterasiya XIX əsr aşiq poeziyasında xüsusilə çox geniş yayılmışdır. Müəllif yazır: “Səslərin sıralaşdırılması şeirə xüsusi bir gözəllik, ahəngdarlıq, axıcılıq gətirmişdir. Burada şairlər ən çox musiqi səsləri seçmiş, xııldayan, şeirə ağırlıq gətirən səslərdən qaçmağa səy etmişlər.

Səslərin sıralaşdırılması hadisəsi XIX əsrda ötüb keçməmiş, XX əsr yaradıcılığına da öz təsirini buraxmışdır. Məs.: bu əsrin ilk çərçivəndə qüvvətli aşıqlardan sayılan Xəyyat Mirzə s-z səsini əsas aldığı “Səhər-səhər sər qonubsu sərdənə” misrası ilə başlayan təcnisində üç bənddə 42s-z səsi işlətdiyi halda, cəmi üç ş-ç işlətmişdir.

Səyyad seyr eləyib seydin binasın
Ustad çəkib bu sarayın binasın,
Sürahidən səngin, sindən binasın
Malası sin, kafdı, özü sərindi.¹

¹Bax: Ə.Cəfərzadə. Təcnislər, S.M.Kirov adına ADU-nun “Elmi əsərləri”, Dil və ədəbiyyat, №2, 1964, səh. 49-65.

Hər halda XX əsrda şeir dilimizdə alliterasiyaya nadir hallarda təsadüf edirik. Olsun ki, bu vəziyyət ictimai-siyasi məsələrin şeirdə ön plana keçməsi, məzmunun əsas alınması, estetik cəhətlərə o qədər də fikir verilməməsi, hətta "formalizm" qorxusu və s. ilə əlaqədardır.

Bununla belə, alliterasiya tam unudulmamış, bəzi şeirlərdə yenə də özünü göstərmişdir:

1. *Dəniz dərdə düşər, dalğalar ağlar,
Dağlar dərdə gəlsə dumana yazıq* (Ə.Cavad).

2. *Bu çalan kimdi çalır, çaldıqca can alacaqdır* (C.Cabbarlı).

3. *Şaqqıldadı qoşa zurna axşam çağrı* (S.Vurğun).

M.Müşfiq, S.Vurğun, S.Rüstəm, R.Rza və s. şairlərin əsərlərindən də alliterasiyaya aid gözəl misallar götirmək olar

Alliterasiya şeir üçün səciyyəvi olsa da, bədii nəsrə də yabançı hadisə deyildir. Nəsr əsərlərində də bunun nümunələrini görmək olar. "Şeirdə "saçaq-saçaq sarı sünbül", "salxım-salxım sallanan söyüd" (R.Rza) ifadələrinə tez-tez təsadüf olunduğu kimi, nəsr əsərlərində də səs təkrarına xüsusi fikir verilmişdir:

Sənəmin başı...saçaq-saçaq sallanan sünbüllərin arasına əyilmişdi (Əbülhəsən).

Müasir nəsrimizdə S.Rəhimovun dili alliterasiya ilə daha zəngindir. Yaziçi xüsusilə son dövr yaradıcılığında alliterasiyaya ayrıca diqqət yetirir. Burada iki cəhəti fərqləndirmək lazımdır. Birincisi, dilin özündə mövcud olan alliterasiya, ikincisi sənətkar tərəfindən düzəldilmiş fərdi səs uyuşması – alliterasiya: məsələn, Qoluna qolay qonşusunu şışib-sixişdirir, əzib-əzişdirir cümləsindəki sixib-sixişdirmaq, əzib-əzişdirmək təkrarlarında çox gözəl alliterasiya (*six,-əz*) vardır. Lakin bu ümumi dil faktıdır, burada alliterasiya xüsusi grammatik (və ya sözdüzəltmə) kateqoriya təşkil edir. Alliterasiya bir üslubi vasitə kimi daha

¹ Ə.Cəfərzadə. Təcnislər, S.M.Kirov adına ADU-nun "Elmi əsərləri", Dil və ədəbiyyat, №2, 1964, səh. 63.

çox fərdi səciyyəlidir. Həmin misalda *qoluna qolay qonşu* ifadəsi məhz fərdi-üslubi alliterasiya (Qo) üzrə təşkil olunmuşdur. Belə fərdi işlənmiş nümunələr isə S.Rəhimovda çoxdur:

Gərək...dərinliyin dərəcəsini çatdırasan. Çaq-çaraqla çal-xalana-çalxalana gedirdi; *Top-top tökülmüş taylor...* Xanın gözündən gözəlliyyini gizlədi. *Qara qartmaqlı ilan....* Ovqanın ovqatı gündən-günə ağ-açıq təlxə oldu. Zərrə-zərrə zəhər damızdırıb-dir. O, *toqqası topuğuna düşən çırtdandı.* Cırtdan...*düşərgədə düşmədi.* Kimin həddi nə idi ki, onun *dörd dövrəsinə dolansın?* Mehtaban Məmalikin gözlərində cilveləndi.

S.Rəhimov bəzən alliterasiyaya həddən artıq yer verir. Nəticədə real nitqə uyğun gəlməyən, çətin tələffüz olunan (yanıltmac xarakterli) ifadələr meydana çıxır. Bu isə nitqdə axiciliq, yüngüllük və asanlıq prinsipinə müvafiq gəlmir:

Bir neçə *mərtəbədən ibarət imarətin hayatı....*

Ağır tələffüz olunur. Nitqin təbii axiciliği yoxdur.

Xarici *xanım Məmalik xanın xanımına əməlli-başlı Avropa mühazirəsi* oxudu. Məmaliklər mülkünün də varisi vardır. Bu libas çoxdan səni *xan xanəsinin* anımı edibdir.

Ümumiyyətlə, tədqiqatçılar nəşr əsərlərində alliterasiya hadisəsinin olmasını müsbət qarşılamırlar. Alliterasiya nəşr əsərində bilavasitə məzmunun dərk olunmasına maneə törədir. Məlumdur ki, Flober bir ifadənin üzərində günlərlə zəhmət çəkər və bənzər səs tərkibinə malik sözlərin yanaşı gəlməsinə yol verməzdi. Nəşr əsərində «Очень жаль, ответил Жан», «Жан жадно сжал ее» kimi cümlələr haqqında M.Qorki demişdir: “Şeirdə buna bəlkə də alliterasiya deyilər, nəsrədə isə bu səliqəsizlikdir”.¹

Ümumiyyətlə, nəşr dilində (xüsusilə rəsmi və elmi üslubda) alliterasiya o qədər də müsbət hal hesab olunmur. Dilin özü belə səs təkrarlarına qarşı çıxır. Məsələn, qrammatikalarda tabesizlik əlaqəsi termininin müqabili kimi çox zaman “tabelik əlaqəsi” (“tabelilik” əvəzinə) işlədir. Dilçilikdə “qaplogiya”

¹ Вах: Д.Н.Шмелев. Слово и образ, Изд-во «Наука», М., 1964, сəh. 76.

adlanan bu hadisə elmi üsluba çox xasdır. Bənzər səslərin təkrarından qaçılır. Habelə “obrazlılıq” yerinə çox zaman “obrazlıq”(imkanları) işlədirlər. Məşhur “minerelogiya” termini də bu meylin nəticəsində “qəleti-məşhur” kimi “mineralogiya” şəkli almışdır.

Prozaik *qarğıdalı* sözünün bəzi dialektlərdə *qardalı* və ya *qardığalı* şəklində düşməsi də diqqəti cəlb edir.

Beləliklə bədii dildə – xüsusilə şeirdə çox gözəl estetik təsir yaratma vasitəsi olan alliterasiya – səslərin, ünsürlərin təkrarı prozaik dildə, praktik (adi, məişət) dildə ağırlıq törədir.

Bir iki bənd *laylalamağa* başladı (S.M.Qənizadə). Qeyd olunan söz çətin tələffüz edilir.

Azərbaycanda bir sıra rayon, qəsəbə, kənd adları “*l*” şəkilçisi ilə bitir. Məs.: *Qubadlı*, *Masallı*, *Xəlli*...

Bu kimi sözlərə bir də “-*l*...” şəkilçisi əlavə edilə bilmir. “Xəlliliyəm” yox, “Xəllillidənəm” deyilir. Məsələnin qrammatik izahını bir tərəfə qoyaq. Məişətdə eyni ünsürlərin ardıcıl gəlməsinə dil mane olur. Dilin fonetik qanunlarından dissimiliyasiya hadisəsi buna ən parlaq sübutdur. Stilizasiya məqsədi ilə işlənmiş bir sıra söz təkrarlarında alliterasiya hadisəsini görmək mümkündür:

Bilirsiniz ki, *ağ* gün gümüş kimi, *ay*-ulduz kimi *ağappaq* *ağardar*, *qara* gün yandırı-yandırı kömür kimi *qaraldar*!?

Danq-danq danqıdayan danqı... oba adamının canını xirtdəyinə yiğdi. *Yel* cəld...özü kimi bütün *yel*beyin *Yeli* yellədi. *Yellər* yellərə qarışdı. *Qızıl* bulaqlar qıpçıqlı günəşin altında *qızıl* fəvvarələr kimi çağladı. *Dil* tərpədənin *dillini* kəsdirir, *baş* qaldıranın *başını* vurdururdu.

S.Rəhimovun bir hekayəsində dəyirman çaxçaxının “*çaq-çaq çaqqıdayıb cir-cir çığırğından*” bəhs olunur. Alliterasiyanın bu tipi xalq ədəbiyyatında da (nağıllar, dastanlar) az deyildir.

Keşikçiləri *qatım-qatım* *qatlayıb* qabağına *qatdı* (“Koroğlu”).

Gündəlik danışqda, məişətdə alliterasiyadan bəzən “söz güləşdirmək”, “söz oyunu” vasitəsi kimi istifadə olunur. Yaziçi Ə.Kərimin “Pillələr” romanından aşağıdakı parça bu cəhətdən maraqlıdır:

“Elman yenə də sevdiyi söz oyununa keçdi:

—Başlıcası, *başın başqa tərəfindən yandırılmağa başlamasıdır, yoldaş baş!*”

Elə bu “söz oyunu” (əslində “səs oyunu” demək daha düzgün olardı) nəticəsidir ki, alliterasiyadan müasir satirik əsərlərdə geniş istifadə olunur C.Gözəlovun felyeton dili bu cəhətdən maraqlıdır.

Olur *baş* montyor. *Baş* montyor *başlayır baş* işlətməyə. *Baş* bilənlər ərz eylədilər ki, əziz müfəttişin əziz *başına* and olsun ki, düz deyirlər. *Başbilənlərdən* bir qədər az bilənlər isə onların dediklərini təsdiq etdilər. *Baş* bazanın *başbilənlər* əziz qonaqlarını əzizləyə-əzizləyə yola saldılar.

Son iki misalda alliterasiya həm də söz təkrarı ilə əla-qədar özünü göstərmüşdür.

Habelə başqa misallar:

Zəhmətsiz zəhmətin zəhmət haqqını aldı, *hörmətli* qonaqlarını *hörmətlə* yola saldılar.

Ümumiyyətlə, satirik üslubda sözün ümumi və xüsusi mənalarda təkrarlanmasından yaranan alliterasiya geniş yer tutur. C.Gözəlovun bəzi felyetonlarının başlıqları belədir: “Molla Məstali məstdir”, “Daşbaşovun daşbaşları”.

Arxalızadənin arxaları yenə özlərini yetirdilər. Bütün aləm sənin *adəbinə* heyrandır, yoldaş Ədəbazov. Ay *Murad*, *muradına* yetəsən, yetir məni *muradıma*. Ay *Aslan*, *aslan* kimi adam-san...*Mətanət* anadan olan günü atası Hüsnünün eşqi öz *mətanəti* ni itirməyə başlayır (C.Gözəlov).

Sözün çoxmənalılığının daha başqa xüsusiyyətlərindən (həqiqi və məcazi, sərbəst və frazeoloji-bağlı, konkret və mücərəd və s.) istifadə ilə də təkrarlar yaranır, burada da alliterasiya diqqəti cəlb edir.

Elə ki gördün *paxırın* açılır, bir *paxır* qazanı alıb gələrsən bizə. Yağ *ustası usta* adam idi. Amma işin içində bir *iş* var...yəni bu cür ki, pis *ışlayırsınız*, bu *iş* axırda sizin başınıza bir *iş* acaqdır (C.Gözəlov).

Türk dillərində, o cümlədən Azərbaycan dilində alliterasiyanı yaradan imkanlar çox genişdir. Müxtəlif qrammatik və leksik təkrarlar dil sistemində mühüm yer tutur. Dilin daxilində bu təkrarlar özlüyündə alliterasiyanın əmələ gəlməsinə şərait yaradır. Ümumi dila məxsus bu təkrarları fərdi – üslubi rol oynayan alliterasiyadan ayırmak lazımdır. Ümumdlil söz təkrarı üsluba bağlı deyildir. Bunlar aşağıdakılardır:

1) Dilimizin sinrtaksisində çox geniş yer tutan daxili üzvlü təkrarların müxtəlif növləri: Çəki çəkmək, pay paylamaq, yamaq yamamaq, süzmə süzmək, əkin əkmək, söyüş söymək, gülüş gülmək, gəliş gəlmək, bir oxumaq oxudu ki, kəsiləsini kəsdi, satılasını satdı, alasını aldı alacağını aldı, görəcəyini görmək, görməlini görmək, gülməyinə gülmək, oxumağına oxumaq, gələn gəldi, başdan başlayaq, gün günorta oldu, dam damır, damçı damçılıyır...

V.M.Jirmunski göstərir ki, söz təkrarı və eyni sözün qrammatik variasiya ilə təkrarı qafiyədən və sözlərin ilk səslərinin alliterasiyasından daha qədimdir. Qrammatik variasiya əvəzinə bəzən “etimoloji fiqura” (figura etymologica) termini işlənir:

Fatmanısa. Odur, *yelləncəkdə yellənir* (M.İbrahimov).

Mirzə Səməndər. Qalan işlərlə işim yoxdur (C.Cabbarlı).

Məşədi Qulamhüseyn. *Utan utanmazdan, qorx qorxmazdan* (M.İbrahimov).

2) Feilin intensiv formasını yaradan təkrarlar:

a) təqlidi feillərin intensiv forması geniş yayılmışdır.

Gördüm kim, bir yiğanaq yatıb *yıldır-yıldır yıldırır* (DQ). *Yalab-yalab* *yalabıyan* incə donlum (DQ); Sümükləri yanıb-yanıb *cız-cız* *cızıldadı* (S.Rəhimov); Babakişi. Nə *cırhacır* *cırıldı-* dirsən (C.Cabbarlı).

b) məfhumi (понятийный) feillərin intensiv forması:

Yaniq der-der deyinir (S.Rəhimov); Səni oyum-oyum oyar, ağlarsan (Vaqif).

3) Sifətin intensiv forması eyni sıfətdən düzələn feil ilə birlikdə bir tərkib təşkil edir.

Məmalik...gömgöy göyərdi. Tər-təmiz təmizləmək gərəkdir. Bomboz bozaran paltar...çoxdan asila qalmış, qadın qapqara qaralmışdı. Züleyxanın gözü qipqırmızı qızarmışdı (S.Rəhimov).

4) İnterpozisiyada müxtəlif ünsürlərin işlənməsi ilə yaranan təkrar növləri:

Ötürhaötür, sathasat düşdü, nə düşdü (C.Gözəlov); Deyir getmərəm ki, getmərəm (Ə.Sadiq).

5) Feilin təsdiq və inkar növlərinin eyni tərkibdə təkrarı:

Elə belə, dəymə mənə, dəyməyim sənə, dolanırdıq (C.Gözəlov).

6) Sadə söz ilə eyni tərkibdə, kompleksin düzəltmə və mürəkkəb sözdə təkrarı:

Bağrıqaranın qarardı bağırı (Xətai); Ruhaniyə ruh qıldı seyran (Xətai).

7) Sözün xüsusi və ümumi mənasının qarşılaşdırılması:

Sabir onu gözləməyə sabr etmədi ("Az.gənc.", 12/IX-65).

8) Söz kökünə şəkilçilərin əlavəsi ilə kök öz şəklini dəyişmir, sadəcə şəkilçi ilə birləşir. Eyni kökə müxtəlif şəkilçilər qoşmaqla isim, sıfat, say, feil və s. düzəldilməsi gözə alliterasiya imkanları verir. Cümləni, ifadəni təşkil edən sözlərin bir neçəsi eyni köklü ola bilir:

Yumru-yumru qayalar yumruğudur çobanın,

Yasti-yasti təpələr yastiğidır çobanın.

Misaldan göründüyü kimi, mürəkkəb sıfat (və ya zərf) əmələ gətirən söz təkrarının da alliterasiya yaratmaqdə az əhəmiyyəti yoxdur.

Dilim-dilim olasan, dilim!

Ata-ata atıcı, vura-vura vurucu.

9) Habelə eyni morfemlə başlanan sözləri də buraya əlavə etmək olar. "Almaz" pyesinin bir əlyazma nüsxəsində belə bir səhnə vardır:

Almaz: Altı arvad elə birdən özünü "Dan ulduzu" a yazdırıldı. Altısı da elə birdən. Urra!... Altısı da birdən, bax, görürsən, qiyamətdir. Dayan, hələ bir adlarını oxuyum (oxuyur). *Gül*baci, *Gülnaz*, *Gülnisə*, *Gül*bahar, *Gül*xanım, bu da *Gül*əndam... gördün?

Xanımnaz. Bunlar hamısı elə *gül* oldu ki!...

Almaz. Bəs necə! Hamısı *gül*dür. Altı *gül*... Bunlar bizim bağçalarımızın *gül*ləridir".

Azərbaycan ailələrində bir sıra hallarda övlada verilən ad atanın və ya ananın (habelə bacı və ya qardaşların) adına alliterasiya üzrə müvafiq olur. Eyni ailədə uşaqların, məsələn, *Firuz*, *Firidun*, *Firuzə*, *Fizza*, *Firəngiz*, *Fəridə* tərzdə eyni səslərlə başlayan sözlərlə adlandırılması adı haldır.

Bu hadisənin təsirini bədii əsərlərdə də görmək mümkündür. Bəzən eyni ailə üzvlərinin və ya məslək dostlarının adları eyni hərflərlə başlayır (S.Rəhimovun "Mehman"ında bu hal bir sistem təşkil edir).

10) Eyni sözün müxtəlif formalarda və mənalarda təkrarı:

Bir *gül*gülən *gül*üm, *gül*lər açılsın

Qönçə şüküftələnməsə *gül* olmaz (Məmai);

Öldü bir *usta* ki, *ustalar* başı

Bütün *yoldaş*ların əziz *yoldaşı* (M.Müşfiq);

Fəqət sən *ölməmiş*, *ölməyəcəksən* (M.Müşfiq);

Yollar *yol*cuların *yol* *yoldaşıdır* (C.Novruz);

Taleyi *yar* olanın *yar* sarar *yarəsini* (Laədr);

Ölüm cəzasına məhkum etdirilər; *ölümü* öldürən

Ölməz insanı (B.Vahabzadə).

Eyb eləmə *eybəcərin eybinə*; *Eyb* edirsən öz *eybinə*, *eybi* yox (Atalar sözü).

Alliterasiya hadisəsi ümumiyyətlə türk dillərinin lügət tərkibində mühüm yer tutan qoşa sözlərin əmələ gəlməsində

əsas təşkiledici faktorlardan biri kimi diqqəti cəlb edir. Rus və bəzi Avropa dillərində belə sözlər o qədər də geniş yayılmamışdır və əsasən danışq dilində işlənməklə məhduddur.¹ Türk dillərində isə qoşa sözlər belə üslub məhdudluğunu tanımır. Ədəbi dilin bütün sahələrində, şifahi dildə bu sözlərdən geniş miqyasda istifadə edilir.²

N.K.Dmitriyev 1930-cu ildə nəşr etdirdiyi məqaləsində qoşa sözləri türk dillərində morfoloji kateqoriya hesab etmişdir.³ Zənnimizcə, bu sözləri leksik kateqoriya kimi izah etmək daha dəqiq olardı. Əvvəla ona görə ki, qoşa sözlərdə qrammatik abstraksiya mövcud deyildir. Sonra bu sözlərin başlıca əhəmiyyəti məhz yeni mənə bildirməsi, yeni anlayışın (məfhumun) ifadəçisi olmasıdır. Birləşən sözlər əvvəlki ayrı-ayrı sözlərə nisbətən kəmiyyət fərqi deyil, keyfiyyət fərqi yaradır. *Ata-ana* qoşa sözü “valideyn” mənasına gəlir, həm *ata*, həm də *ana* sözlərdən keyfiyyətcə fərqli, ümumiləşmiş bir anlayışı bildirir. Təsədüfi deyil ki, qoşa sözlər leksik material kimi türk dillərinin lügətlərində geniş miqyasda təsbit edilir.

Burada, ümumiyyətlə, qoşa sözlərdən deyil, alliterasiya üzrə birləşən qoşa sözlərdən bəhs edəcəyik. Türk dillərindəki qoşa sözlərdən bəhs edən bütün tədqiqatçılar (K.Foy, L.Bonelli, V.F.Miller, Mirzə Cəfər, T.Kovalski, N.K.Dmitriyev və başqaları) buradakı alliterasiya hadisəsini də göstərmişlər. V.A.Qordlevski hələ 1928-ci ildə qeyd edirdi ki, türk (osmanlı) dili qoşa sözlərində alliterasiya hadisəsi geniş yayılmışdır.⁴ OL-dən aşağıdakı sözləri qeyd edirik:

¹ Bax: Н.К.Дмитриев. О парных словосочетаниях в башкирском языке. «Строй тюркских языков» ИВЛ, М., 1962, сəh.133.

² Bu barədə bax: M.Adilov. Azərbaycan dilində qoşa sözlər. “Filoloji fakültəsinin əsərləri”, Azərbaycan Dövlət Universiteti nəşriyyatı, B., 1958, səh. 147-164.

³ Bax: Göstərilən əsəri, səh. 133.

⁴ Bax: акад. В.А.Гордлевский. Избранные сочинения.т. II, ИВЛ, М., 1961, сəh.63.

Ağrı-acı, and-aman, ar-abır, baş-beyin, ata-ana, qax-qoz, qızıl-qırmızı, qoyun-quzu, qohum-qonşu, qohum-qardaş, bağbağat, bağ-bağça, bağır-beyin, qanlı-qacaq, qonaq-qara, boybuxun, boş-bikar, qabaq-qarşı, qabaq-qənşər, qab-qacaq, qayda-qanun, qalın-qayım, qoruq-qaytaq, qədd-qamət, qədir-qiyəmət, qəza-qədər, qəpik-quruş, qəsd-qərəz, qılıç-qal, qulan-quşqun, qul-qarabaş, dava-dalaş, dava-dartış, dava-dərman, dava-döyüş, dağ-daş, dağ-dərə, dağ-diyyün, dd-duz, dad-damağ, daş-divar, dəli-divanə, dəlmə-deşik, dəm-dəsgah, dər-divar, dərman-dəvəcat, dili-dilavər, doğru-dürüst, dost-düşmən, dəf-dumbul, dəfə-daraq, divan-dərə, dil-dəlalət, dil-dis, dis-damaq, dil-dodaq, düz-doğru, ev-eşik, ədəb-ərkan, əyər-əskik, əsər-əlamət, zər-ziba, zər-zivər, ziğili-zimriağlı, yalan-yanlış, yalvar-yapış, yalvar-yaxar, yal-yamac, yaman-yaxşı, yan-yörə, yaraq-yasaq, yar-yoldaş, yer-yurd, yerli-yataqlı, yetin-yesir, yirtiq-yamaq, yurd-yuva, kələ-kötür, kəm-kəsir, kin-küduriət, kəm-karastı, köklü-köməcli, köç-külfət, küy-kələk, gedən-gələn, geyim-gecim, gediş-gəliş, get-gəl, kənd-kəsək, gecə-gündüz, gətir-götür, giley-güzar, gözəl-göyçək, göy-göyərti, gör-götür, güllü-gülşənli, gün-güzəran, gün-günorta (?), günlü-gecəli, mal-madar, mal-mülk, mat-məhbut, mat-məəttəl, mehr-məhəbbət, mülk-maaş, naz-nemət, nəvənnəticə, nəzir-niyaz, nərmə-nazik, nəşvü-nüma, od-ocaq, odun-oyuncaq, pay-piyada, pay-püş (püşk?), piy-palan, pul-para, pulsuz-pənəsiz, rəng-rövnəq, rəng-ruh, sağ-salamat, sağ-sol, sağ-sökəl, saç-saqqał, sel-su, sel-sucaq, səfil-sərgərdən, səs-səda, səs-səmir, simiq-salxaq, simiq-sökük, sorğu-sual, söz-söhbət, taytuş, taxt-tac, tez-tələsik, təzə-tər, tab-taqət, tab-tavan, tağ-tavan, təhvil-təqsim, tir-tap, toz-tozanaq, toz-torpaq, saçlı-saćaqli, səssiz-sorgusuz, top-tüfəng, tor-təbəqə, fağır-füqəra, fitnə-fəsad, xalı-xalça, xurd-xəşil, haqq-hesab, hay-haray, halal-haram, hal-hazır, hey-hərəkət, hədd-hesab, hədd-hüdud, hədə-hərbə, hələ-həlbət, hirs-hikkə, çayır-çəmən, çay-çörək, çala-çuxur, çal-çap, çal-çağır, çal-çatlaşım, çək-çevir, cəng-cida, cidd-cəhd, cövr-cə-

fa, şəkk-şübhə, şərt-şürüt, şan-şərafət, şan-şərəf, şan-şövkət, şan-şöhrət.

Burada qeyd olunan sözlər əsasən isimlərdən (qismən də sıfətlərdən) ibarətdir. Həmin lügətdə eyni üsulla düzələn aşağıdakı feillər də qeyd olunmuşdur: Danlayıb-dansamaq, dinib-danışmaq, yalvarıb-yapışmaq, yalvarıb-yaxarmaq, yandırıb-yaxmaq, yanıb-yaxılmaq, yaxıb-yandırmaq, gedib-gəlmək, görüb-götürmək, satıb-sovmaq, silib-süpürmək, çalıb-çağırməq.

Əlbəttə, OL dilimizdəki bütün təqlidi sözləri əhatə etməmişdir. Buraya düşməyən çoxlu qoşa sözlər də vardır.

Kəmtərov onu ev işindən, sil-süpürdən azad edirdi (Mir Cəlal); Qab-qazana diqqət etdi (Ə.Əbülhəsən); Oğruların qabağıni qıfil-qadaq saxlaya bilməz (S.M. Qənizadə).

Göstərilən qoşa sözlərin formallaşması, bu günkü şəkil-də meydana gəlməli dilin ümumi inkişaf qanunları ilə əlaqədardır. Bu sözlərin bir qismi ərəb və fars dillərində alınmışdır, bir qisminin yalnız komponentləri götürülmüş, bunların qoşa söz kimi birləşməsi bizim dilimizin daxilində baş vermişdir, bir qismi, bir növ “hibrid sözlər” şəklində meydana çıxmışdır, bir qismi dilimizə məxsus intensivlik cəhdinin nəticəsində yaranmış, bir qismi sadəcə təsadüf üzündən həmcins ilk səslərə malik olmuş, bir qisminin bu və ya digər komponenti təhrif olunmuş və ya “xalq etimologiyası” təsiri ilə dəyişdirilmişdir və s. Lakin bütün bunlar dildə baş verən təbii proseslərdir və indiki halda bir fakt ayındır ki, həmin prinsiplə düzələn sözlər dilin leksik artımına şəksiz xidmət edir, sözdüzəltmə səciyyəsi daşıyır.

Bundan isə o çıxır ki, alliterasiya hadisəsini yalnız üslubi bir kateqoriya hesab etmək fikri natamamdır. Məlumdur ki, Avropa dillərində o qədər də geniş yayılmayan alliterasiya əsasən bədii dilində, xüsusən poeziyada özünü göstərir və bu mənada həmin dillər üçün bu hadisəni üslubi bir hal saymaq təbiidir. Türk dillərində və bu hadisə (alliterasiya) həm üslubi, həm leksik, həm qrammatik (morpholoji) cəhətdən tədqiq olunmalı ümumi kateqoriyalardandır. Bunu ona görə deyirik ki, əsasən Avro-

pa dilçiliyində alliterasiyanı adətən üslubi və ya poetik üsul¹ hesab edirlər. Rus dilinin izahlı lügətində də həmin terminə buna yaxın bir məna verilir, ancaq bədii dildə ifadəliliyi qüvvətləndirməyə xidmət etdiyi göstərilir.²

Lakin görünüyü kimi, alliterasiya üzrə birləşən qoşa sözlər yalnız üslubla, emosionallıqla bağlı deyil, həm də kommunikativ məqsəd izləyir.

Göstərilən sözlər də digər qoşa sözlər kimi antonim, sinonim və korrelyativ mənalı sözlərin birləşməsindən əmələ gəlmışdır.

Alliterasiya üzrə təşkil olunan qoşa sözlər yalnız yuxarıda göstərilənlərdən ibarət deyildir. Xüsusilə bədii dilimizdə belə sözlərin miqdarı daha çoxdur. Burada ayrı-ayrı sənətkarların “sözdüzəltmə” meyli nəticəsində həmin tip sözlərin miqdarı da-ha da artır. Məsələn, S.Rəhimovun əsərlərindən topladığımız aşağıdakı misalları göstərək:

1. Bozbala oğlanı *yaxıb-yandırır*, *közünü-kömürünü* çıxarıır;
2. *Qanlı-qovğalı...ölüm-itimdən* sovuşardı;
3. *Boylu-buxunlu, yarılı-yaraşıqlı, gözəl-göyçək*, ağ mərmər xanım.

Bu misalları iki qrupa bölmək olar: adlar və feillər.

1 – Adlar:

Məs.: *şil-şikəst, danlaq-dansaq, nəzir-niyaz, başımi-beyni-ni* (yedi), [kəndin] *damları-daxmaları, fəlakət-faciə, qarlı-qıyan-mətli* (Sibir), *sərt-sildirrim* (dağlıq), *qan-qüvvət* (verin), *kinli-kədərli* (gözlər), *tez-təcili, can-ciyyər, vaxt-vədə* (çatınca), *saf-səmimi, top-tüfəng, boy-a-başa* (çatmaq), *qanad-quyuğunu* (kəsmək), *xinalı-xonçaltı, xalılı-xalçaltı, başlı-bütünlü, cuval-çadra, maarif-mərifət* (uçub tökülər), *döyiş-dava* (gedir), *qərib-qürbət* (yer), *parça-parça* (olmaq), *rəng-rufu* (qaçıb), *qocadan-qaltaxdan* (ölən olsayıdı), *hay-həşir* (salmaq), (belə) *sadə-saya olur, cod-çal* (saqqal), *turş-təlx* (sifət), *münaqişə-mücadilə, qansız-qadasız*,

¹ Bax: Ж.Марузо. Словарь лингвистических терминов. Изд-во ИЛ, М, 1960, стр.24.

² Bax: Словарь русского языка. Т. ГИИНС, М., 1957, стр.23.

maşın-motor (dayanar), *uzaq-ucqar dağlar, hikkəli, hirsli, tən-təraz....*

II – Feillər:

Məs.: *alışib-əlovlanır, qanadlanıb-qağazlansın, pörtüb pərt olan, cırnamağa-ciğallamağa* (başlayıb), (qızla necə) *dilləşib-danışmaq, sovub-sovulmağa* (başlayan qız), *yaxıcı-yandırıcı* (əsər), *dirçəldib-diriltmək, yəhərləyib-yüyənləyib, dayamb-durmaq, açıb-ağartmaq, basıb-bağlamaq, dinib-danışmaq,* (sümük-ləri) *simib-sızlamaq, (qana) batmaq-bulanmaq, qaynayıb-qovuşar, dinib-danışar...*

Gözləri getdikcə *almalambil-aliçalanan* uşaq... *tələsib-təntimədən* papilosunu külqabına basdı.

Ümumxalq dilində geniş miqyas alan qoşa sözlər semantik cəhətdən də bir-biri ilə müəyyən əlaqəsi olan (sinonim, antonim) sözlərdən təşkil olunur. Odur ki, bunların bir vahidə birləşməsi mənə motivliyinə də əsaslanır. Bəzən isə alliterasiya üzrə bir vahid təşkil edən leksik kompleksin komponentlərinin birləşməsi heç bir semantik əsasa malik olmur. Belə hallarda alliterasiyanın rol və əhəmiyyəti xüsusilə nəzərə çarpar:

1. Hasarın içində *dam-daş* tikməyə söz verirəm (N.Nərimanov).

Bu qoşa sözün birinci komponentinin (*dam*) işlənməsi aydınlaşdır. *Dam tikmək* olar. İkinci komponentinin (*daş*) burada iştirakı isə müasir vəziyyətində motivləşməmişdir. Tarixi aspektdə bunu şərh etmək və əsaslandırmaq mümkünür, indiki halda isə bu birləşməni alliterasiya ilə izah etmək olar:

Ömründə *divan-dərə* görməmişdi (S.M.Qənizadə).

Ehtimal ki, bu tərkibin ikinci komponenti *dərə*, *dairə* sözünün təhrif edilməsi nəticəsində bu şəkli almışdır. Hər halda, sinxronik planda bu söz (*dərə*) həmin tərkibli dərə (müq. et: *dərə-təpə*) sözünə təsadüfi səs bənzərliyi nəticəsində omonim keyfiyyəti almışdır.

Salam-sabahdan sonra Molla hakimdən soruşur (“Molla Nəsrəddin lətifələri”) – cümləsindəki qoşa söz alliterasiya üzrə düzəlmüşdir.

Demək olar ki, bütöv bir mətnin, dialoqun yiğcam xülasəsi olan bu qoşa söz (müq. et: “*Salam olsun*”, “*Sabahın xeyir*”) də ahəngdarlığa əsasən meydana çıxmışdır. Adətən belə yiğcam sözlərdə “enerji” çox qüvvətli olur. Bu misal əsasən danışq dili üçün və hətta fərdi hesab olunsa da, obyektiv surətdə alliterasiyanın ümumiyyətlə dildə rolunu göstərmək üçün əhəmiyyətlidir. Habelə qafiyənin alliterasiyaya əks olduğunu nəzərə alıqdə və aşağıdakı misalların da eyni semantik əsaslarla, lakin məhz qafiyə prinsipi üzrə düzəldiyini gördükdə yuxarıdakı hökmələrin düzgünlüğünə şübhə qalmır:

Salam-kalamdan sonra Pəri xanım soruşdu (Azərbaycan nağılları); Bizimlə *salam-kəlam* edəcək (Mor Cəlal); Onunla *salam-kalamım* var (S.Rəhman).

Burada da abstraktlaşma, bütöv məfhumun bir mürəkkəb (-qoşa) sözdə ifadə edilməsi meyli öz təsirini göstərir.

Dilimizdəki bir sıra hadisələri yalnız (və ya həm də) alliterasiya ilə əlaqədar izah etmək mümkündür:

- a) *Böyüyün* sözünə baxmayan *böyürrə-böyürrə* qalar.
- b) *Ulu* sözünə baxmayan *ulaya-ulaya* qalar.

Nə üçün eyni mənalı bu misalların (a) variantında ancaq “böyürrə-böyürrə” işlənir, “ulaya-ulaya” “yox? Və ya əksinə. Əlbəttə, səbəb alliterasiyadır.

Bu cəhətdən aşağıdakı misalda alliterasiya pozulmuşdur:

Arpaya qatsan at yeməz, kəpəyə qatsan it (C.Gözəlov).

Xalq dilində isə (Quba dialekti) “kəpəyə” əvəzinə “irməyə” işlənir ki, bu da düzgün hesab edilməlidir. Misalın birinci hissəsində arpa-at sözlərinin (*qatsan*, *yeməz* sözləri hər iki komponənt üçün ümumidir və təkrarlanır), alliterasiyası da göstərir ki, ikinci hissədə eyni prinsiplə (*irmək-it*) qurulmalı idi. Və ya *kəpəyə* qatsan *köpək* yeməz də demək olardı. Lakin bu zaman

qafiyə pozulurdu (*at-it*). Həmin misalın *samana* qatsan *at* yeməz, *sümiyə* qatsan *it* variantı da dediklərimizi təsdiq edir (*saman-sümük*).

II. “Başarana baş qurban” ifadəsində “bacar” feil kökündə “c”-nin “ş”-ya keçməsi bir də alliterasiya ilə bağlıdır.

III. “Uruğum olsun, Urumda olsun” misalında “Rum” sözünün “Urum” şəkli almasının bir səbəbi də alliterasiya hesab oluna bilər.

Əlbəttə, son iki misal xüsusi fonetik qanunlarla da bağlıdır. Lakin bu fonetik qanunlar yeganə səbəb deyildir. Demək istəyir ki, dildə eyni zamanda müxtəlif amillər birlikdə öz təsirini göstərir.

IV. Alliterasiya nəticəsində bir sıra arxaik sözlər müəyyən tərkiblərdə, ifadələrdə yaşayır.

a) *Qu* deyəndə *qulaq* tutulur ifadəsindəki “qu” sözü “səs, söz” mənası daşıyır və artıq arxaiklaşmışdır.

b) A.Şaiqin bir əsərində (III c., səh. 46) deyilir:

Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım...

“Azərbaycan nağılları” (V c., səh. 41) kitabında həmin parça belə getmişdir:

Saçı uzun saray xanım,
Donu uzun daray xanım.

Birinci misalda *s*, *b*; ikinci misalda *s*, *d* səslərinin alliterasiyası özünü göstərir.

Qeyd etməli ki, bu ifadələr Dədə Qorquddakı bəzi bənzər ifadələrlə assosiasiya yaradır. Oradakı Selcan xatun, “boyu un” Burla Xatun yada düşür.

Bir sıra arxaik sözlər, müasir dildə anlaşılmayan formalar da qoşa sözlərin tərkibində məhz alliterasiya prinsipi üzrə qalmaqdə davam edir:

Cılız, *bətsiz-bənizsiz* bir gənc dedi (A.Şaiq);
Yamrı-yumru dadım-dayəm sandım (DQ);
Yavuqlusuvardı. Tez *düriüng-dərəng* elədilər (DQ);

Yadiği-yarağı ilə yola girdi (DQ).

Bir sıra arxaik, məhəlli sözləri alliterasiya üzrə birləşmiş qoşa sözlərdə mənaca dəqiqləşdirmək olar. S.Vurğunun “Ancaq bizə bir yol *salğa*, hayandadır Kür?” misrasındaki *salğa* sözü *salıq-soraq* tərkibində qalır:

Salıq-soraq elədilər (“Xalq dastanları”).

Nəhayət, tabelilik prinsipi üzrə düzəlmış mürəkkəb sözlərin (habələ feili tərkiblərin) də komponentlərinin çox haldə ilk səsləri eyni olur: *qaraqas*, *qaraquş*, *qaraqarğ*, *qarqanad*, *qaraqabaq*, *qoyunqulağı*, *quzuqulağı*, *quşquyrığı*, *qamıqara*, *geri getmək*, *qolların qırılsın*, *qaş qaraldı*, *xala xətrin qalmasın*, *yeni-yetmə*, *dəvədabani*, *qənbərqulu*....

Danişq dilində bəzən sözün əşyavi-məntiqi mənası deyil, məhz alliterasiya prinsipi üzrə quruluşu mühüm rol oynayır. Başqa sözlə, sözün üslubu-emosional mənası əşyavi mənadan daha qüvvətli olur. Lakin elə buna görə də əslində kommunikaşıya yaranmır, fikir (məlumat) bildirilmir, şablon trafaret ifadələr meydana çıxır.

—*Kimdir? – Kilimçil!* (Ü.Hacıbəyovun “Arşın mal alan”ında Telli ilə Vəlinin dialoqu).

Bəzən alliterasiya üzrə qurulmuş “ifadələrin” müxtəlif komponentləri heç ümumiyyətlə söz olmur. Bunlar müəyyən sözlərə qafiyə. Alliterasiya prinsipi ilə bənzədirək düzəldilən ritmik səs kompleksləridir və məhz ritm xatırınə dildə yaşayır:

Mus-mus deyincə *Mustafa* de (*mus, mus, Mustafa*).

Hədərə sualın *hüdərə* cavabı olar (Ə.Vəliyev).

Tülkü, tülkü, *tünbəki*,

Quyryq üstə lümbəki.

Ayı axmaq,

Donuz toxmaq,

Qurd ulmuş,

Çaqqal çavuş... (“Azərbaycan nağılları”, V c.); *Mus-mus* deyə axırda Rzaxan *Mustafalaşdı* (B.Abbaszadə); *Ded-ded demokrat* dedin, çıxdı şahənşah (B.Abbaszadə).

Ümumiyyətlə, tabesizlik prinpisi üzrə meydana gələn qoşa sözlərin bir qismi isə tabeli sintaktik vahidlərin dəyişilməsindən törəyir. Məsələn, “*aləmə aşkardır*” ifadəsi danışq dilinin təsiri ilə (burada isə çox zaman qrammatik şəkilçilər işlənmir) “*aləm-aşkar*” qoşa sözünə çevrilir.

Fatmansa. *Aləm-aşkardır* ki, korsan (C.Cabbarlı).

S.Rəhimovun bir hekayəsində belə bir dialoq getmişdir:

“—Cidanı cibdə gizlətmək olmaz?

—Nə cida, nə cib, oğul?

—Elə *cida-cib* ki...”

Sonda qoşa söz (defislə yazılmışdır) təsiri bağışlayan ifadə əslində bir cümlənin “sixilmiş”, implisit variantını əks etdirir. Bu misal fərdi, subyektiv olsa da, bir cəhətdən diqqəti cəlb edir. Dildə bu cür relyativ birləşmələr mövcuddur, özü də ancaq xarici, formal-alliterasiya prinsipi üzrə “düzəlmüş” ifadələr şəklində mövcuddur. Bunların meydana gəlməsi dildaxii formal-relyasiyon “qaydalarla” izah oluna bilər. Başqa şəkildə desək, alliterasiya üzrə birləşən qoşa sözlərin əksəriyyəti mənaca bir-birinə sənonim və ya antonim nisbətdə olur.

Yəni qoşa sözlərin komponentlərinin bir vahiddə birləşməsində əsas amil semantikadır, mənadir. Məhz mənani qüvvət-ləndirmək, ümumiləşmə yaratmaq və ya yeni məfhum bildirən söz düzəltmək məqsədi ilə iki müstəqil söz birləşdirilir. Bu sözlərin ilk səslərinin uyğunluğu, eyniliyi isə məhz mənani müsayi-ət edir. Dildə mənadan qeyri-dominant yoxdur.¹ Odur ki, sözlərin formal nisbəti (münasibəti) də məhz obyektiv gerçəkliyə əsaslanır. Tək-tək (yuxarıdakı bir sıra misallar) hallarda isə məhz “dildaxili korrelyasiya” özünü göstərə bilir.

Bu məsələlərin xüsusiylə indi çox mühüm prinsipial əhəmiyyəti vardır. Dilçilikdə müasir formalistlər – yalnız deduktiv metodlara əsaslanan strukturalistlər burada heç bir mənani yaxın qoymurlar. Fərqi yoxdur, alliterasiya üzrə birləşən qoşa sözlər

¹ В.И.Абаев. Лингвистический модернизм как дегуманизация науки о языке. ВЯ, 1965 №3, стр.29, 42.

mənaca müəyyən əlaqəyə (sinonim, antonim) malikdir, yaxud malik deyildir. Korrelyasiya üzrə düzələn birləşmələri də eyni sıraya qoyurlar. Hamisində ancaq formal bir qayda-qanun görür-lər. “Dil formadır, substansiya deyildir” (F.de Sössür).

Beləliklə, dildəki sistem münasibətləri mütləq bir şəklə salınır, məna isə tam ikinci dərəcəli və əhəmiyyətsiz bir şey hesab olunur.

F.P.Filin strukturalistlərin dili bu cür “riyazıləşdirməsini”, formal şəklə salmasını obyektiv-idraki əhəmiyyəti olmayan “subyektiv özbaşınalıq” kimi qiymətləndirir.¹

V.İ.Abayev yazar ki, “təmiz” münasibətlər ideyası dilin fonoloji quruluşu üçün düz ola bilər, yalnız səslər “dildaxili” korrelyasiya ilə müəyyənləşdirilə bilər. Lakin leksika haqqında bunu qətiyyən demək olmaz. Onun ünsürləri (əlavə edək ki, qoşa sözlər də) təcrübə, obyektiv həyat ilə izah edilməlidir. “Dil faktlarının təcrübə və obyektiv gerçeklik faktları ilə mütabiq gəlməsi təsadüfi yox, ən zəruri (kursiv müəllifindir – M.A.) haldır.²

V.İ.Aabayevin bir maraqlı fikri də belədir. Elə bir dil təsəvvür etmək olar ki, orada hər şey obyektiv gerçekliyə müvafiq gəlsin, lakin “təmiz” (dildaxili) münasibətlər olmasın. Belə dil öz ictimai funksiyasını müvəffəqiyyətlə yerinə yetirə bilər. Lakin obyektiv reallıq ilə əlaqədar olmayan bir dili heç təsəvvür etmək olmaz. Belə bir “dil” olsaydı da, heç bir şeyə yaramazdı, sadəcə əyləncə üçün, oyuncaq kimi işlədilə bilərdi (bəzi yanılmaları xatırlayaq).

Şərti ixtisarlar

DQ – Kitabi-Dədə Qorqud, Bakı, 1962.

MK – Maxmud Kaşgariy. Devonu luğotit-turk (uç tomlik), Toşkent, 1960.

OL – Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1960.

¹ В.П.Филин. Заметки о состоянии и перспективах советского языкоznания. ВЯ, 1965 №2, стр. 18.

² В.И.Абаев. Лингвистический модернизм как дегуманизация науки о языке. ВЯ, 1965 №3, стр.29.

“Ədəbiyyat və incəsənət” qəzeti, 1970-ci il, 16 may,
səh. 11 M.Adilov, Qulu Xəlilov

ƏDƏBİ VƏ BƏDİİ DİLİN HÜDUDLARI

Bədii dildə eyni mənalı sözlərin – sinonimlərin çoxluğu mühüm vasitələrdəndir. Məsələn, eyni anlayışı bildirmək üçün üz-sifət-sima-surət-çöhrə-bəniz-bət-rüx-camal və s. onlarca sözü işlətmə bədii məqsəddən (vəzn, qəfiyə, ritm, obraz, alliterasiya və s.) dolayı çox əlverişlidir. Buna aid klassik və müasir ədəbiyyatdan istənilən qədər misal göturmək mümkündür. Əsrlərlə inkişaf edib gələn zəngin irsə malik bədii ədəbiyyat bu tipli sinonimlərin çoxalmasına böyük imkan və təkan etmişdir.

Ədəbi dildə isə belə sinonim zənginliyinə ehtiyac duyulmur, çünkü sinonim çoxluğu bəzən fikrin aydınlığını, dəqiqliyinə xələl gətirir.

Bədii dildə ümumiyyətlə çoxmənalılıq əsasdır. Sözlərin, ifadə tərzinin, cümlə quruluşunun müəyyən xüsusiyyətləri ilə bağlı çoxmənalılıq bədii ədəbiyyatda six-six işlənən müvəffəqiyyətli təsvir vasitələrindəndir. Sözün ikibaşlı (və ya “çoxbaşlı”) işlədilməsi ilə adətən qüvvətli bədii təsir alınır. Klassik ədəbiyyatımızda, el ədəbiyyatında dilin – sözün bu xüsusiyyətindən həmişə geniş istifadə edilmişdir.

Ədəbi dildə isə çoxmənalılıq məziyyət sayılır. Bir sıra hallarda çoxmənalı ifadə tərzi ictimai-siyasi ideyaların birbaşa və sürətlə çatmasına maneə törədir. Elmi dildə də çoxmənalılıq məqbul sayılır. Təsadüfi deyil ki, elmi dilin ən səciyyəvi leksik vahidləri – terminlər əsasən təkmənalılığı ilə fərqlənir.

Bədii dildə isə çoxmənalılıq bədiiliyi qüvvətləndirdiyi kimi, müxtəlif assosiativ təsir də oyadır. Bu son cəhət fikrin aydınlığına, dəqiqliyinə müəyyən qədər mane olur. Buna görə də Sovet hakimiyyətinin ilk illərindən ideya aydınlığı, partiyalılıq məsələsinin ön plana keçməsi ilə əlaqədar bədii dildə müəyyənlilik, aydınlıq xüsusilə kəskin qoyuldu.

Bədii dildə metafora fərdi səciyyə daşıyır, müəllifin sənətkarlıq istedadı ilə bağlı olur və ədəbiyyatşünaslıq elmində öyrənilir. Ədəbi dildə isə metaforalar ümumxalq səciyyəlidir və dilçilik elminin tədqiqat obyekti daxildir. Təəssüf ki, bir sıra tədqiqat əsərlərində, dərslik və məqalələrdə bu prinsipial fərqlər etina edilmədiyindən dolaşq və yanlış mülahizələr irəli sürürlür. Belə olduqda tədqiqat obyektlərinin hüdudlarını dəqiqləşdirməyin və müəyyənləşdirməyin vaxtı çatmamışdır mı?

Ədəbi dildə söz sırası, cümlə üzvlərinin sıralanması müəyyən qrammatik qaydalara tabedir. Bədii yaradıcılıqda bu cür qaydalara ehhət kimi baxan yazıçıların əsərlərinin bədiilik cəhətdən axşamasına bir səbəb də budur. Şerdə, bədii nəsrədə belə tabeçiliklər o qədər də zəruri deyildir.

Bədii dildə hətta durğu işarələrindən də sərbəst istifadə oluna bilər. Lakin yenə də qeyd edirik ki, bütün bunlar “bədii ədalətlə” əsaslandırılmalıdır. Nəzərə almaq lazımdır ki, durğu işarələri, hər şeydən əvvəl, dəqiqliyə, fikrin düzgün, sərbəst anlaşılmasına və çatmasına xidmət edir və ədəbi dilin normativ qanunları tələbi ilə əlaqədar meydana çıxmışdır.

Bundan başqa, bədii əsərdə dilin estetik-emosional funksiyası çox qabarıq şəkildə təzahür edir. Buna görə də daha çox təsir göstərən klassik poeziyanın hakim olduğu dövrlərdə Azərbaycan ədəbi dili barədə mühakimə yürüdərkən çox diqqətli və ehtiyatlı olmaq lazımlı gəlir. Hər fərdi-bədii xüsusiyyəti ədəbi dil tarixi faktı kimi almaq səhvdir. Bədii dildə ayrı-ayrı fəndlərə məxsus cəhətlər qabarıq tərzdə təzahür edir ki, bunları ədəbi dilin ünvanına yazma düzgün hesab edilə bilməz. Məsələn, deyək ki, müasir ədəbi dilimizdə “yanmaq” feilinin qarşılıqlı növü yoxdur. M.P.Vaqif yazmışdır:

Eşq oduna **YANIŞMADIQ** ayrıldıq.

Bu fakt sübut edirmi ki, XVIII əsr ədəbi dilimizdə belə söz işlənirmiş?

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində bir sıra mühüm mədəni tədbirlər görülür, həyatın bütün sahələrində də-

yışmə, yeniləşmə gedirdi. Bu zaman bədii ədəbiyyatın rolü, sinfi mübarizədə mövqeyi, ideya aydınlığı və s. kimi problemlər ən aktual məsələlərdən idi. Ümumiyyətlə, dilin, xüsusilə bədii dilin sinfiliyi kimi yanlış müddəanın təsiri ilə bəzi söz sənətkarları yeni dil yaratmağa, əvvəlki dövrlərdəkindən fərqli dildə yazmağa ciddi meyl göstərirdilər. Bəziləri arxaizmə və purizmə üstünlük verir (Məsələn, C.Cabbarlinin “Qız qalası”), bir başqası əyalətçiliyə və məhəlliçiliyə qapılırdı (Sanlı kimi) və s. Qeyd edək ki, bu vəziyyət rus sovet ədəbiyyatında da mövcud idi. Həmin ədəbiyyatda buraxılan səhvələr bəzən mexaniki surətdə milli respublikalara da tətbiq edilir və bəzi hallarda isə təqlid edilirdi. Bu illərdə Azərbaycan ədəbi dilində hələ də müxtəliflik hökm sürürdü, sabit qayda-qanunlar müəyyənləşdirilməmişdi. Mükəmməl normativ qrammatikalar yazılmamış, lügətlər tərtib edilməmişdi. Bədii ədəbiyyat dilindəki müxtəliflik, sərbəstlik, cürbəcür “izmlər” ədəbi dildə də təsirsiz qala bilməzdi. Təsadüfi deyil ki, rus sovet ədəbiyyatında bədii dilin ədəbi dilə yaxınlaşması, bəzən də eyniləşdirilməsi cəhdləri milli respublikaların da ədəbi ictimaiyyətinə az təsir göstərməmişdir.

30-40-cı illəri xatırlayaq. “Bədii dil ədəbi dildir” qənaəti ilə yazılmış bu əsərlərin çoxunda bədii ünsürlərin zəifliyi təkzib olunmaz bir faktdır. Ədəbi dil qanunları baxımından heç bir qüsürü olmayan bu tipli əsərlərdə bədii dil ikinci dərəcəlidir. Bununla belə həmin əsərlər də xalq tərəfindən sevilə-sevilə və maraqla oxunurdu. Buna səbəb daha çox publisistik, bəzən isə “macəra” üslubunda yazılmış həmin əsərlərin dilindəki bədiilik yox, kompozisiyada özünü göstərən maraqlı cəhətlər olurdu: bəzən əsər yaridan başlanılır, final əvvələ keçirilir, məktublar şəklinde yazılır, müxtəlif şəxslərin dilindən söylənilir və s. Xalqın yeni quruluş barədə, özünün göstərdiyi xarüqələdə qəhrəmanlıqlar barədə bədii ədəbiyyatda acgözlük lə oxumaq və görmək həvəsi də həmin əsərlərin sürətlə yayılmasına böyük təsir göstəridi.

Bu illərdə “bədii dil ədəbi dildir” prinsipi təcrübədə bəzi hallarda rədd edilirdi və bu səhv, yanlış prosesi yazıçılar bu gün də davam etdirirlər. Əgər bədii dil ədəbi dildirsə, onda aşağıdakı yazılar nədir?

M.Müşfiq yazır:

SANKİ göylərdə uçan quş **KİMİYƏM**,

SANKİ yerdən uçurulmuş **KİMİYƏM**.

(“Oktyabr gecəsi”).

Eyni cümlədə eyni obyekt ilə əlaqədar “sanki” və “kimi” bənzətmə ədatları birlikdə işlənə bilməz. Ədəbi dildə, ədəbi dilin qrammatikasında belə şey ola bilməz. Bədii dildə isə tamamilə mümkünündür.

50-60-cı illərdə rus filoloji elmində ədəbi və bədii dillərin müxtəlif kateqoriyalar olduğu fikri irəli sürülmüş və qəbul edilmişdir. Azərbaycan filologiyasında isə 30-40-cı illərdə müəyyən ictimai-siyasi məqsədlə irəli sürürlən köhnə yanlış tezis bu gün də davam etməkdədir. Bu səhv mülahizə yazıçı və şairlərin fərdi üslub-dil xüsusiyyətlərini elmi şəkildə meydana çıxarmağa az mane olmur. Bəzən sənətkarın dil novatorluğu müxtəlif yersiz müdaxilələrə məruz qalır. Əslində müəllifin bilərəkdən işlətdiyi dil vahidini pozmaq, əvəz etmək doğru deyildir. Əks halda bədii dili inkişaf etdirmək, yazıçının orijinal fərdi dil xüsusiyyətlərini meydana çıxarmaq çox çətin olar.

Bədii dili ədəbi dil hesab edənlərə belə bir sual vermək olar: eyni vaxtda vazib-yaradan və ayrı-ayrı üsluba malik sənətkarların hansının dili ədəbi dil sayılmalıdır Məsələn, M.Hadinin dili ədəbi dildir, ya Sabirin? A. Səhhətin, ya Mirzə Cəlilin? Cavidin, ya Cabbarlinin? Şaiqin, ya R.Əfəndiyevin? Bu sənətkarların hamısı bədii dildə yazmışlar, hamısı fərdi dilə-üsluba sahibdirler.

Bədii dil fərdi səciyyə daşılığından bu dil üçün ümumi sabit norma müəyyən etmək mümkün və doğru olmazdı. Bu heç də bədii dilin dil normalarından “azad” olması demək deyildir, Bədii dilin də öz ümumi qanunauyğunluqları, xüsusiyyətləri var-

dir və bu, tamam başqa mövzudur. Ədəbi dil isə normativ dil olduğundan ciddi və mümkün qədər sabit normalara malikdir. Bu normalar hamı üçün məcburidir və bu normalardan hər cür kənara çıxməq kimi fərdi hallar pislənir. Bədii dilə məzsus sərbəstlik, “azadlıq” burada yoxdur.

Bilməm kimə deyim **DƏRDİM** neçəsi...

Sevənin sevəndən **KÖNLÜ BULAŞMAZ**...

İndən belə olsa **ARZU ÇƏKMƏNƏM**...

Vaqif deyir, çox **PEŞMANA YETİŞDİM**...

Qara şriftlərlə verdiyimiz ifadələr ədəbi dilimizə məxsus deyildir. Azərbaycan ədəbi dilində belə birləşmələr yoxdur. Vaqif dilində, bədii dildə isə vardır. Vaqifin və Vaqiflərin dilində hətta səhvər də ola bilər. Ədəbi dildə isə ola bilməz. Fransızlar deyirlər: o şey ki, səhvdir, o, fransızca deyildir.

Azərbaycan ədəbi dilində səhv yoxdur və ya olmamalıdır. Lakin bütün sənətkarların dilində qüsurlar tapmaq mümkündür. Bədii dildən söhbət gedərkən deyirlər: Bəzən qoca Homer də mürgüləyir.

“Bədii dil” əvəzinə “ədəbi dil” işlətmək səhvdir. Bədii söz ustalarının bu və ya digər sözünün, ifadəsinin ədəbi dilə da-xil ola bilməsi müşkül məsələdir, bununla belə, əlbəttə, mümkün məsələdir. Bu həqiqəti S.Vurğun “Muğan” poemasında poetik tərzdə ifadə etmişdir. Xalq müdriklərinin dediyi sözlərin indi də dillər əzbəri olduğundan təsirlənən sənətkar ifadələrinin ümum-xalq dilinə keçə bilib-bilməyəcəyindən narahat olur. Doğrudur, şair təvazökarlıq edir. Onun bir sıra söz və ifadələri ədəbi dili-mizdə yaşamaqdadır.

Ədəbiyyatda bəzən belə mülahizələr söyləyirlər: Cəlil Məmmədquluzadənin dili (bədii əsərlərinin dili nəzərdə tutulur) ədəbi dil nümunəsi sayılı bilməz. Filan sənətkarın dili ədəbi dil-dən uzaqdır və s.

Rusyanın Dostoyevski və Gertsen kimi böyük sənətkarları rus ədəbi dilinin normativ qanunları baxımından bəzən səhv yazırlılar, lakin dedikcə obrazlı və ifadəli-canlı yazırlılar. Onlar

rus dilindən həddən artıq sərbəst və istədikləri kimi istifadə edirilər. Ancaq həmin yazıçıların böyük söz ustaları olmalarına kim şübhə edər? Qoqolun da L.Tolstoyun da bədii dili barədə eyni sözləri demək olar.

Ədəbi dil tarixi inkişaf cəhətdən bədii dildən fərqli xüsusiyyətlərə malikdir. Həyatın, cəmiyyətin inkişafı ilə əlaqədar ədəbi dil yüksələn xətt üzrə irəliləyir, təkmilləşir, zənginləşir. Heç kim inkar etməz ki, müasir ədəbi dilimiz XVIII-XIX əsrlərdəkindən qat-qat yüksək səviyyədə durur.

Bədii dildə isə inkişaf, dəyişmə düz xətt üzrə olmur, çox vaxt özündən əvvəlkinin bir növ inkarı əsasında meydana gəlir. Hər hansı müasir sənətkarın bədii dili Füzulinin bədii dilindən yüksək sayıla bilməz. Heç kim iqrar etməz ki, bədiilik baxımından dil irəli getmişdir. Bədii dil daha çox fərdi xüsusiyyətlər, cərəyanlar (klassik bədii dil, romantik dil, realist bədii dil), janrlar ilə bağlı olduğundandır ki, müxtəlif dövrlərdə bunların biri digərini əvəz edir. Bədii dilin inkişafı janrların yaranması, yeni bədii keyfiyyətlərin əmələ gəlməsi, söz sənətkarlarının çoxalması və sair ilə bağlıdır.

Burada bir məsələni də ötəri xatırlatmaq yerində olardı. O da bəzi dərsliklərdə, məqalələrdə, məsələn, filan sənətkar (yazıcı, şair...) Azərbaycan ədəbi dilini inkişaf etdirmişdir, bu dilin inkişafına təkan vermişdir və s. kimi mühakimələrin özünə yer tapmasıdır. Bu fikir elmi əsasdan məhrumudur. Ayrı-ayrı sənətkarlar dilin – ədəbi dilin taleyinə təsir göstərə bilməz. Dil ümumxalq malıdır, tək-tək sənətkarların (hətta hökmdarların) iradəsinə tabe deyildir. Müxtəlif dillərin tarixindən külli miqdarda faktlara əsasən demək olar ki, tək-tək sənətkarlar, hətta hökmdarlar tək birçə sözü belə dəyişmək iqtidarına malik deyilər.

Bədii dilin ədəbi dilə müdaxiləsi fövqəladə hallarda mümkündür. V.Hüqo çox romantik bir pafosla və obrazlı şəkildə demişdir: "Görkəmli sənətkarların müzəffər yürüşündən dil bəzən ehtizaza gəlir". Burada az da olsa həqiqət vardır. Çox gör-

kəmli sənətkarlar ədəbi dilin inkişafında müəyyən rol oynaya bilər. Lakin belə hallar nadir olur. Bundan başqa, bu cəhət ümumən bədii dil üçün zəruri keyfiyyət deyildir.

C.Cabbarlı yaşayıb-yaratdığı dövrün xüsusiyyətləri və şəxsi əqidəsi ilə əlaqədar bəzi bədii əsərlərində çoxlu fərdi, uydurma, məhəlli və ya arxaik (bəzən də puristik mövqedən) sözlər işlətmişdir. (Burada söhbət ümumi sözlərdən gedir, xüsusi adlardan yox). Lakin Azərbaycan ədəbi dilinə bunların çox da güclü təsiri ola bilməmişdir. C.Cabbarlı vaxtilə "Kommunist" qəzetində çalışarkən bəzi sözlər düzəldərək işlənilməsinə nail olmuşdur. Mənbələrin xəbər verdiyinə görə qəzetlər vasitəsilə yayılmış **BİLDİRİŞ, DÜZƏLİŞ** kimi bir neçə sözün yaradıcısı C.Cabbarlı olmuşdur. Bu sözlər isə ümumi ədəbi dilimizdə mühüm yer salmışdır. Deməli, sənətkar ədəbi dilə əsən bədii əsərləri ilə deyil, məhz mətbuat dili vasitəsilə təsir göstərmiş, ona bir neçə söz daxil edə bilmışdır.

Bu opponentlərimizin belə bir etirazını nəzərə alırıq: bədii dili tam ədəbi dil hesab etmirik ki! Onu ədəbi dilin bir qolu hesab edirik.

Səhvdir. Ümumi ilə xüsusinin dialektik vəhdəti barədə marksizm təliminə görə ümumi xüsusidə təzahür edir, xüsusi ümuminin təzahürüdür. Xüsusi ümuminin "bir qolu" ola bilməz.

Nəhayət, biz fikrimizi akad.V.V.Vinoqradovun məşhur bir kəlamı ilə yekunlaşdırmaq istəyirik: filologiya elmində bədii dil ilə ədəbi dili bir-birinə qarışdırmaqdan və ya dolaşış salmaqdan təhlükəli heç nə yoxdur!

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
"Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1970-ci il,
№5-6, sah.60-65.*

QOŞMALARIN TƏKRARDА ROLU

Türkologiyada qoşmalara həsr olunan külli miqdarda ədəbiyyat vardır. Habelə bir sıra Azərbaycan dilçiləri (C.Əfəndiyev, M.Hüseynzadə, F.Zeynalov, A.Əbilov və s.) dilimizdə qoşmaların yeri, funksiyası haqqında maraqlı mülahizələr söyləmişlər. Türk dillərində qoşmaların bir nitq hissəsi kimi müəyyənləşdirilməsi, qoşmaların mənşəyi (törədiyi kanallar), morfoloji və sintaktik xüsusiyyətləri və s. kimi məsələlər tədqiqat obyekti olmuşdur. Lakin bizə məlum olduğuna görə bütünlükdə türkoloji elmimizdə qoşmaların təkrarlarda oynadığı rol diqqəti cəlb etməmiş, öyrənilməmişdir. Halbuki bu məsələ ətrafi öyrənilmədən qoşmaların sintaktik xüsusiyyətləri haqqında yürüdülən mülahizələr tam bitkin hesab edilə bilməz.

Dilimizdə birinci tərəfi adlıq, ikinci tərəfi yönelik halda olan çoxlu təkrarlar vardır ki, bunların yalnız məcaziləşmiş olanları (frazeoloji tərkiblərin daxilində) bir leksik vahid kimi dərk edilir: üz-üzə (gəlmək), əl-ələ (vermək). (**Müq.et: dost dosta tən gərək....Fikir fikrə qarışib...**).

Lakin məkan bildirən bir qism sözlərin belə təkrarı və mürəkkəb söz yaratması heç də məcazilik ilə bağlı deyildir. Məs.: **üst-üstə, iç-içə, yan-yana, dal-dala, qabaq-qabağa, arxa-arxaya...**

Başqa sözlə, bu mürəkkəb zərflərin meydana gəlməsi leksikləşmə yolu ilə deyildir, müəyyən qrammatik bir qayda əsasındadır. Adətən qrammatika kitablarında belə təkrarlar mürəkkəb zərflər hesab edilir. Bu kimi təkrarı əmələ gətirən komponentlər istər ayrılıqda (**üst, iç, yan...**), istərsə də təkrar tərkiblərdə həm forma, vəzifə, həm də mənalarına görə xüsusi mövqe tuturlar. Hətta bunların isim, zərf, yaxud qoşma olub-olmamaları barədə

mübahisə açıla bilər. deyirlər ki, ismin yiylilik alından sonra qoşma işlənməz. Yuxarıdakı sözlər isə çox zaman üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfləri funksiyasında çıxış edir. Həmin vəzifədə bu sözlərin qrammatiklaşdırılmasını də (bu isə köməkçi nitq hissəsinə daha çox xasdır) qeyd etmək lazımdır. Təsadüfi deyil ki, bəzi tədqiqatçılar “**evin üst-ün-də**” kimi tərkibləri qoşma birləşmələri adlandırır (J.Deni). Xüsusilə təkrar tərkiblərə “qoşma funksiyasına meyl etdiklərindən, məsələn, “üst” sözünün bir neçə variantı mümkündür və bunlar hamısı eyni funksiya daşıyır. “**Üstə**”, “**üstdə**”, “**üstünə**”, “**üstündən**” kimi müxtəlif formadakı eyni öz eyni funksiyada işlənir: **Kitab kitab üstə (üstdə....)** yiğilmişdi.

Bələ təkrarlar ardıcılıq, nizam, sıra, aramsızlıq, arasıkəsilməzlik kimi qrammatik mənaların ifadəsinə xidmət edir. Xüsusilə təkrar tərkibləri “**bir-birinin**” sözü ilə əvəz etdikdə bu mənalar aydın üzə çıxır.

Kitab kitab üstə=Kitablar bir-birinin üstə... Bələ əvəzetmədə əvvəlki tərkibdə ikinci komponentlərin qeyri-müəyyən yiylilik halda olduğu nəzərə çarpır. Düzdür ki, “**bir-birinin**” əvəzinə də “**bir-biri**” işlənə bilər: **“Kitablar bir-biri üstə yiğilmişdir”**. Lakin bu, nisbətən az işlənir. Bu mövqedə ən çox “**bir-birinin**” ola bilər. Beləliklə, eyni mənanın, məzmunun ifadəsi üçün müxtəlif transformlar mövcuddur: **Kitablar üst-üstə=kitab kitab üstə=kitablar bir-birinin üstə (yiğilmişdi)**.

Buradakı “**üstə**” sözlərinin də müxtəlif variantda ola biləcəyini nəzərə aldıqda transformların sırasının artacağı aydınlaşır. Başqa sözlə, “**bir-birinin üstə**”, “**bir-birinin üstdə**”, “**bir-birinin üstdən (üstən)**”, “**bir-birinin üstünə**”, “**bir-birinin üstündən**” və s. ifadələr də müvafiq şəkildə transformlara malik olacaqdır. Burada həm də intensivlik anlayışı o dərəcədə qüvvətlidir ki, hətta dəqiq riyazi “**üstəgəl**” əməliyyatı da bu təkrarlara tabe etdirilə bilir. Məs.: **Bir üstə (üstünə, üstdə, üstən, üstdən, üstündən...) bir gəl....**

Həmin “**bir-biri**” əməliyyatını qeyd olunan digər sözlərin

(yan, iç, dal...) də təkrarlarında tətbiq etmək mümkündür: **Kitab kitab yanına =Kitablar yan-yana=Kitablar bir-birinin yanına (düzülmüşdü).**

“Üstə” sözündən fərqli olaraq bu sözlərin transformları nisbətən məhduddur.

Bunları bir-bir qeyd edək.

A.1.”Üstə” sözü mücərrəd halda işlənmiş təkrar komponentlərdən sonra gəlir: **Əlli əlli üstə, bir əlli də üstəlik...El elə sığışar, ev evə sığışmaz** (Atalar sözü); **Qaradır ruzigarı hər kimin kim, könlü rövşəndir; Bilir hər tifli-məktəb kim, yazılmaz ağ ağ üstə** (Qövsi); **Urarlara tir tir üstə, tökərlər aşiqin qanın** (SM, II); **Daş daş üstə qalmadı.**

“Üstə” sözü təkrar komponentlərin arasına gəlir: **Əlif üstə əlif, dal onda neylər** (Xətai).

Təkrar komponentlərin bri (və ya hər ikisi) dəqiqləşdirici ünsürlər qəbul edir: [Rəşid:] **Dağı dağ üstə qoyarlar** (M.İbrahimov); **Nə qaydadır fələkdə; Dağı çəkər dağ üstə** (Bayatidən); **İllər il üstə gəlir; Sənsiz darixir ürək** (Ə.Kürçaylı); **Leş leşin üstə qalanmışdı** (“Koroğlu”); **Daşı daş üstə qoymamaq** (Ə.Sadıq); **Yağı yağ üstə çıxır, ayranı ayranhq olur** (M.Ə.Sabir); **Belədə daş daşın üstə durmaz axır** (S.Rəhimov).

Təkrar komponentlər bir-birindən çox uzaq düşə bilər.

Elə ki, sətirlər durur yan-yana,

Yarpaqlar yiğilir yarpaqlar üstə.

Elə bil dünyalar verir mana,

Dağlar qoymasam da mən dağlar üstə (S.Vurğun).

A.2.”Üst” sözü eyni funksiyada “**üstünə**” şəklində işlənir.

Bu xəbərdən Yusifin qayğusu üstünə qayğusu artdı (“Şühədənamə”); **Bir ömürdür qəm üstünə qəm qalar** (Şəhriyar); **Leş leşin üstünə qalanmaq gərək** (“Koroğlu”); **Qəm gəldi qəm üstünə; Qaldım qəm altında mən** (Kərkük bayatılardan);..**Qiçını qiçının üstünə qoyub əyləşmiş bığıburma xörək-paylayan gülüb dedi** (“Bakı”).

A.3. “Üst” sözü eyni funksiyada “**üstdə**” şəklində işlənir:

Əmrə müntəzir halda əli-əlinin üstdə dayandı (S.Rəhimov); Hər görəndə urdu zəxmi zəxmin üstdə kövr ilə (Q.Zakir).

Habelə:

...Düz on bir tamamda, əqrəb əqrəbin üstdə olanda mənim yanımıda hazır olarsınız (S.Rəhimov).

A.4. “Üstdən” sözü də eyni funksiyada işlənir: Kamilov eyni əsnayı əsnək üstündən gətirirdi (S.Rəhimov); [Məşədi Hüseyn:] Cəhənnəmə ki, əlli əlli üstdən, bir əlli də onun üstdən (M.İbrahimov); Zəngi zəng üstdən çaldı (S.Rəhimov).

Komponentlər dəqiqləşdirici ünsürler də qəbul edə bilər:

Fələyin qaydasıdır, Çekər dağı dağ üstdən (Bayatidən); Çəkmisən sinəmə dağ üstdən dağı (SM, II).

A.5. Bu sözün “üstən” (danişiq –?) variantı da işlədirilir:

Dağ üstən dağ çəkdi ruzigar sənə (M.Rahim); Nə mürvətdir illər ilən; Sitəm üstən sitəm çəksin (SM, I); Daxı da artırdı qəm üstən qəmi (Q.Zakir).

A.6.”Üstündən” sözü də eyni funksiyada işlənir və ədəbi-bədii dilimizdə buna nisbətən daha çox rast gəlinir:

Xələt xələt üstündən töküldü (Aşıq Ələsgər); İşimiz düz gətirmir, bədlik bədlik üstündən aşır (S.Əhmədov); [Qurbanəli:] Mütüryal mütüryal üstündən gəlir (M.İbrahimov).

Ə.Nəzminin aşağıdakı beytlə başlanan şeirinin bütün qafiyələri həmin növ təkrarlardan ibarətdir:

Basıb ağa nöqtəni, qəlbində zülmət, zülmət üstündən!

Nədir bilməm, a molla! Bunca söhbət söhbət üstündən?

Başqa misallar:

Yaranı yara üstündən! (S.Rəhimov); Söyüş üstündən söyüş yağıdır, möcüzə üstündən möcüzə göstəriridi. Ərməğan...üşütmə üstündən üzütmə keçiriridi (S.Rəhimov); Göttürməz ayağı üstündən ayaq (Q.Zakir); Yük üstündən yüklədilər yük ona (R.Rza).

Göstərildiyi kimi, bu təkrarların düzəlməsində çox bö-

yük əhəmiyyəti olan **üst** (**alt, yan...**) kimi sözlər özləri də təkrarlanan bilər və əvvəlki tərkiblərdə iştirak edən təkrarın bir komponentini əvəz edə bilər.

[Salamov:] **Adə, sən də bu türk nədir, üst-üstündən goplayırsan?** (C.Cabbarlı).

Beləliklə, dilimizdə təkrar tərkiblərin bir qismi “üst” sözünün (müxtəlif formalarda) köməyi ilə düzəlir.

“Üst” sözü həm təkrarlanan tərkiblərin ortasında, həm də sonunda gələ bilər. Əsas məsələ bu ifadələrin bildirdikləri mənədadır. Başlıca məna çoxluq, kəmiyyətcə artımı (intensivlik) bildirməkdir. Odur ki, burada da emosional-effektiv cəhət mühüm rol oynayır. “**Elçi elçi üstdən töküldərdi**” (C.Məmmədquluzadə) – tipli ifadələr həqiqi, məntiqi mənada deyil, məcazi mənada işlədir. Yəni, “çoxlu elçi”.

İntensivlik bildirdiyindəndir ki, adətən belə təkrarların komponentləri nominativ halda işlənib ümumilik və qeyri-müəyyənlik bildirir. Tərəflərin biri müəyyən qrammatik şəkilçi qəbul etdikdə isə ifadə bütövlükdə dəqiqləşir. Və bu hal adətən konkret sözlərdə özünü göstərir.

Məs.: **O qamçını qamçı üstündən yabıya endirirdi** (Ə.Sadiq); **Daş daşın üstündə dayanmaz** (S.Rəhimov).

Təsadüfi deyil ki, mücərrəd mənalı sözlərdə belə əməliyat aparmaq, tərəflərə qrammatik şəkilçi (dəqiqləşdirici ünsür) əlavə etmək olmur.

İntensivlik bildirdiyindəndir ki, tərəfləri mücərrəd halda işlənmiş bu təkrarlar bütöv bir tərkib yaradır, bir cümlə üzvü kimi işlənir, bir suala cavab olur. Bunları “qrammatik (sintaktik) frazeologizmlərin” bir qrupu saymaq mümkündür.

Beləliklə, qrammatik şəkilçilər ümumilik bildirən frazeoloji tərkiblərin dəqiqləşməsində mühüm rol oynayır. Məs.: “**Əl əl üstə qulluğunda duraram**” (SM, I) – cümləsində “**əl əl üstə**” frazeoloji tərkibi bütöv sintaktik vahiddir, bir məna bildirir (və ya “**Daş daş üstə qoymamaq**”).

Halbuki ”əllər üstə kimin əli” (uşaq oyununda), “**daşı da-**

şın üstə qoy..." kimi dəqiqləşmiş tərkiblərdə təkrarların komponentləri cümlənin müxtəlif üzvləri ilə əlaqəyə girmiş olur və hər biri ayrılıqda müstəqil cümlə üzvü hesab edilə bilər.

B. Klassik poeziyamızda “üst” əvəzinə (və ya onunla müvazi) eyni mövqedə “üzrə” sözünün çox işləndiyini müşahidə edirik. Ümumiyyətlə, “üst” və “üzrə” sözlərinin işlənmə, dəyişmə yollarının tədqiqi çox maraqlıdır:

Ziya eylər hüsнüň xəttin səvad üzrə səvad (Füzuli). Xəncəri bidad ilə hərdəm urar zəxm üzrə zəxm (Füzuli). Ehtiyat eylə, günah üzrə günah etmə dəxi (Füzuli).

Komponentlər müəyyən qrammatik əlamətlər ilə dəqiqlişdikdə bir-birindən çox uzaq düşə də bilərlər.

Məs.: Küdurət üzrə, lütf et, bir küdurət sən həm artırma (Füzuli); Zövq üzrə mey artırırdı zövqüm; Şövq üzrə ziyad olurdu şövqüm (Füzuli).

V. “Dal” sözü “dalınca” şəklində leksikləşərək “dal-dala” (“dal-dalınca”, “dal(ı)-dalınsınca”) təkrarının transformlərini əmələ gətirir.

Məs.: Sətirlər dal-dala (“dal-dalınca”...) düzülüb =Sətir sətir dalınca düzülüb.

Bu transformun (“sətir-sətir dalınca”) tərkibindəki təkrar komponentlərin hər ikisi qeyri-müəyyən mücərrəd haldadır (“mücərrəd” sözü qrammatik termin kimi, fəlsəfi yox). “Dalınca” sözü həm təkrarların sonunda, həm də ortasında (arasında) gələ bilər.

a) Adam adam dalınca gəlirdi (Ə.Sadıq); Sətir sətir dalınca doğur (Y.V.Çəmənzəminli); Şikayət şikayet dalınca divanın üstünə töküldü (Ə.Haqverdiyev); [Təhfə:] ... Odur ey, şəhər-şəhər dalınca verirlər (M.İbrahimov); [Məşədi Qulam-hüseyn:] Yenə maşın maşın dalınca göndərirsən, xeyir ola? (M.İbrahimov).

b) Torpaq dalınca torpaq tuturdu (S.Rəhimov); Tükənmək bilmədən keçirdi; Gün dalınca gün; il dalınca il (Ə.Ziyatay); Səsli-küylü keçdi axşamkı iclas; etiraz dalınca etiraz

oldu (H.Hüseynzadə).

Təkrar komponentlərin hər hansı biri (grammatik hal) şəkilçisi qəbul etdikdə ifadə bir qədər dəqiqləşir.

Yavər...cığaranı cığara dalınca tüstülədir (M.İbrahimov); **Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdu** (“Koroğlu”).

Müəyyən təyinedici sözlərin əlavəsi də ifadələri dəqiqləşdirmədə az rol oynamır.

Fəsillər dalınca gələn fəsillər

Keçdi al bayraqlı nəsillər kimi (S.Vurğun).

Q. İkinci komponenti “ilə” qoşması ilə işlənən təkrarlar da geniş yayılmışdır. Belə təkrarlarda birinci komponentlər ya adlıq, ya yönlük, ya da təsirlik halda işlənmiş olur:

a) **Molla molla ilə ya ehsan üstə vuruşar, ya da yasin oxumaq üstə. It it ilə boğuşdu, yolçunun işi avanda düsdü. At at ilə boğuşar, hökumətin işi rast gələr** (C.Məmmədquluzadə); **Dost dost ilə tən gərək...; [Aftil:] Qazan qazan ilə döyüşər. arada güvəc çatlar** (C.Cabbarlı); **Yoldaş yoldaş ilə xədəngnisbət; Düz gərək** (Q.Zakir); **Çün dağ dağla qovuşmaz, insan insan ilə qovuşar** (S.Rəhimov).

b) **Atəşə atəşlə verərlər cavab** (Atalar sözü); [Məhəbbət:] **Mən xəyanətə xəyanətlə, vəfəsizliğə vəfəsizliq ilə cavab verən qızlardan deyiləm** (M.İbrahimov); **Torpaq...qayğıya qayğı ilə cavab verir** (“Azərbaycan gəncləri” qəzeti).

v) **Qanı qanla yumazlar, (qanı) su ilə yuyarlar; Quşu quşla tutarlar.**

“Düzü düz, əyrini əyri” tipi təkrarlar xüsusi mövqe tutur.

Pisi pis, əyrini əyri, düzü düz həmvar yazım (M.Ə.Sabit).

D. Həmin qism sözlərdən biri də “**içində**” sözüdür.

Hamam hamam içində, xəlbir saman içində...Həkan həkan içində, qoz girdəkan içində..Pambıq pambıq içində; pambıq san-

dış içində (Tapmaca).

Misallarda ritm, ahəng də mühüm rol oynayır və bir də buna görə “**içində**” sözü təkrarların komponentlərindən sonra gəlmişdir. Lakin “**səhnə içində səhnə**”, **söz içində söz (demək)**” kimi təkbılardə həmin söz ortada gəlmişdir. Bu kimi təkrarların da komponentlərindən biri və ya hər ikisi dəqiqləşdirici ünsürlər qəbul edə bilər. Məs.: **Tütünlər içində tütünü başdır** (B.Adil); **İşin içində iş var...**(Damışq dilindən); **İndi sən; küçələr içində adlı-sanlı küçəsən** (R.Rza).

Müasir dilimizdə “qoşmalı təkrarlar” nisbətən daha çox işləkdir. Qoşmalar mənanın dəqiqləşməsində mühüm rol oynayır.

Arvadlar içində arvadım itdi (SM, II).

Qeyd olunan sözlərdə dəqiqlik göz qabağındadır. Lakin qoşmasız işlənən belə təkrarlar məcəzi-metaforik məna kəsb edir. “**Attdarda kimin atı...**”. Qoşmasız işləndikdə “əsil, yaxşı” mənalarını ifadə edən təkrarlar bir seçilmə fərqləndirilmə də əks etdirir.

Ağrılarda göz ağrısı; hər kəsənin öz ağrısı (Atalar sözü); **Yabilarda qotur yabı mərd olar...**(Atalar sözü).

E. Nəhayət, eyni xüsusiyyətlərin bəzi başqa (**yan, qabaq...**) sözlərdə də özünü göstərdiyini qeyd etmək zəruridir. Məs.: **Atı atın yanına bağlaşan ya xoyunu götürər, ya xasiyətini** (Atalar sözü); Qazan qazan yanına düzüldü (Nağıllar); **Sözünün qabağına söz demək olmur; [Zaman:] Onun ağacının qabağına ağaç uzadan olmamışdır** (C.Cabbarlı); **Adam adam ardınca axışib gəldi** (S.Rəhimov); **Misallar arxasında misallar axır** (N.Xəzri); **Papirosu papirosun dalınca calayırdı**¹ (S.Rəhimov); **Sual sual dahınca yağıdırılırdı** (R.Nağıyev).

Bu təkrarlar da sintaqmatik cəhətdən mürəkkəbləşdirilə bilər.

Cavanlar yanında özünü cavan, qocalar yanında qoca sayırıdı (Mir Cəlal).

Beləliklə, dilimizin sintaktik quruluşunda müxtəlif “qoş-

¹Müq.et: Papirosu papirosa calamağa başladı (S.Rəhman).

malı təkrarlar” üçün çox münbit zəmin vardır. Ona görə də tarixən ədəbi-bədii dilimizdə işlənməyən bir sıra təkrar növlərinə müasir dövrə rast olunduqda bunları hər hansı xarici dil təsiri ilə izah etmək doğru deyildir. Bunu belə izah etmək olar ki, zəruriyyət olmadıqdan tarixən bu və ya digər ifadə tərzi istifadə edilməmiş qalmış idi. Müasir dövrə isə çox geniş ifadə vasitələrinin meydana çıxmاسını dilimizin inkişaf səviyyəsi tələb etməkdədir. Ona görə də dilimizin daxili imkanlarından maksimum istifadə meyli ilə əlaqədar təkrarların da yeni-yeni tipləri yaranmaqdadır. Məsələn, “**üçün**” qoşması ilə düzəlmüş aşağıdakı təkrar tərzi dilimizdə yenilik hesab oluna bilər.

A. “Sənət sənət üçün” ola bilmədiyi kimi, mədəniyyət mədəniyyət üçün, elm də elm üçün ola bilməz (M.Məmmədzadə); “**Gülüş gülüş üçün**” dram fənninin əsaslarına ziddir.

B. “Köhnə köhnə olduğu üçün pisdir, təzə təzə olduğu üçün yaxşıdır” demək səhv olardı (“Azərbaycan gəncləri” qəzeti).

Aşağıda qeyd olunan və “**içində**”, “**xatırınə**”, “**sayəsində**” (leksik mənaların qrammatikləşdirilməsi də nəzərə çarpır) kimi “**qoşmalaşmış**” sözlərin köməyilə düzələn təkrarlar haqqında eyni mülahizəni söyləmək olar.

A.C.Gözəlovin bir felyetonu belə adlanır: “**Ferma içində ferma**”; **oyun içində oyun düzəlmək də səciyyəvi bir cəhətdir**” (Ə.Sultanlı); “**Azərbaycan**” jurnalında (1965, №10, səh. 165) Nabran kurortu haqqında getmiş ocerkin bölmələrindən birinin başlığı belədir: **Zona içində zona**.

B.Mübahisəni mübahisə və höcəti höcət xatırınə davam etdirmir (M.Məmmədzadə); **Müqayisə müqayisə xatırınə deyildir** (M.Rəhimov); **Müzakirə müzakirə xatırınə deyil** (M.Rəhimov); **Əlbəttə, konflikt xatırınə konflikt uydurmaq lazımdır** (Q.Xəlilov); **Müşfiq şeiri şeir xatırınə, elə-bələ yazmamışdır** (N.Həsənzadə).

V. Adam adam sayəsində adam olar.

Q. “Dövlət daxilində dövlət” tipli ifadələr də yenidir və

tərcümə sayəsində meydana çıxmışdır. “Kommunist” qəzetində bu ifadə “**dövlətdə dövlət**” şəklində getmişdir ki, bu forma dili-mizdə (mənəni nəzərə aldıqda) yoxdur. “**O** (mərkəzi kəşfiyyat idarəsi) **bir növ dövlətdə dövlətə çevrilmişdir** (31.7.66).

Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, 1970-ci il, №1, səh.58-68.

RƏSUL RZANIN “LENİN” POEMASININ BƏZİ ÜSLUB XÜSUSİYYƏTLƏRİ

Dünyada bir sıra ümumbəşəri mövzular vardır. Vətən, zəhmət, məhəbbət, ədalət, humanizm, beynəlmiləlçilik, xüsusişə müasir dövrə sülh mövzusu bunlardandır. Qədim zamanlardan bəri həmin mövzularda az-çox sənət əsərləri yaradılmış, bununla əlaqədar olan bu və ya digər epitetlər, metaforalar və s. kimi bədii təsvir vasitələri meydana gəlmiş və sabitləşmişdir. Sovet dövründə zaman ilə ayaqlaşmayan köhnə epitetlərin çoxu atılmış, bir qisminin isə daxili mənası məfhumların yeni kəşf olunan təbiətinə, yeni məzmunə uyğunlaşdırılmış, müvafiq şəkildə dəyişdirilmişdir. Bundan əlavə, sovet dövründə tamamilə yeni mövzular da meydana çıxmışdır ki, bunlar yeni əda, yeni üslub, yeni təsvir vasitələri tələb edir.

Artıq yarım əsrə yaxındır ki, ədəbiyyatda, şeirdə Lenin mövzusu ümumbəşəri mövzu kimi işlənir. Bütün mədəni xalqlarda, bütün dillərdə bu mövzudan bəhs olunmuş və bəhs olunur.

Sovet dövründə yaşayan Azərbaycan şairləri bir sıra ideyaca dolğun, həyatı və bədii cəhətdən mükəmməl əsərlərini Leninə həsr etmişlər.

Çox ağırdır böyük sənət imtahani
Hani, ona layiq olan sözlər hanı? –

deyən R.Rza “sənətə siğınmayan bir sənətkar” haqqında yeni söz deməyə cəhd edən şairlərimizin axtarışlarını ümumiləş-

dirici şəkildə ifadə etmişdir.

R.Rzanın Leninə həsr etdiyi poema şeirimizin, ədəbiyyatımızın ən populyar və kamil əsərlərindəndir. Əsərin müvəffəqiyyəti dərin ideya məzmunu ilə yüksək üslub orijinallığının vəhddətində müəyyən edilir. Müəllif poetik sözün qüdrətindən istifadə etməklə şeir dilimizə bir sıra tamamilə yeni ifadə vasitələri göstirmişdir. Əsərdə V.I.Lenin aşağıdakı yeni ifadələr ilə səciyyələndirilir:

“Bizim kimi ayaq tutan, dil açan”, “insanların toxunu, acını, dərdini, ehtiyacını görən”, “ömrünü xalq işinə həsr edən”, “əqlinə qərinələr həsrət qalan”, “qurtuluşu nişan verən qolunu kimsənin bükə bilmədiyi”, “elminin qüdrətilə mübarizə yolunu aydınlaşdan”, “adi milyonlara əziz olan”, “qurtuluş davasında ilk sərkərdəmiz olan”, “dağ qartalı kimi firtinalardan aşan”, “qarşımızda azadlığın nurlu yolunu açan” bir insan...

Lenin ilə əlaqədar bədii təyinlər, epitetlər çoxdur, tam yənidir, maraqlıdır: *“inqilab rəhbəri”, “inqilabin oğlu”, “inqilab əsgəri”, “doğma, əziz Lenin”, “müəllimimiz Lenin”, “sadə insan”, “məzlumların pənahı”, “bolşeviklərin başçısı, rəhbəri”, “inqilabi işlərin ilhamçısı”, “qurtuluş elminə vaqif bir insan”, “qurtuluş hərbinin sinanmış əsgəri”, “başlayan üşyanın ilhamçısı”, “xalqın xilaskarı”, “inqilabi partlayışlar dahisi”, “qurtuluş yolunun böyük sərkərdəsi”*....

Müəllif poetik frazeologiyanın ən müxtəlif və yeni növlərinə üstünlük verməyə cəhd edir.

Əsər Lenin ilə əlaqədar metaforik ifadələr ilə də zəngindir: *“inqilabin qəlbİ, beyni”, “inqilabin ürəyi”, “dağlar qartalı”, “ölümüsüz varlıq”, “canlı, tükənməyən, qaynar ümid çeşməsi”, “mübariz xalqların düşünən beyni”, “gözəl bir gün, nurlu bir gələcək”, “daima canlı sahilsiz bir ümman”, “firtınalar quşu”, “mübarizə oğlu”, “azadlığın rəmzi”, “zülmət arasından doğan səhər”*...

Bədii dilimiz üçün bu kimi tam yeni ifadələr şairin gərgin yaradıcılıq axtarışlarının nəticəsidir. “Köhnə sözə qələm çəkib

tazasını” yazan sənətkar poemada olduqca müxtəlif və əlvan üslubi vasitələrdən istifadə etmişdir.

Təsvirin yüksək pafos, daxili hərarətlə verilməsi əsərin başlıca üslubi məziiyyətini təşkil edir. İlk satirlərdən əsərin tamamilə mütəhərrik, oynaq dildə, rəngarəng təsvir vasitələri ilə zəngin bir üslubda yazıldığı məlum olur.

Əsərin bədii formasının bütün ünsürləri inqilab dahisinin xalqa xidmət etmək nümunəsi olan şərəfli həyatının ən gərgin anlardakı əhvali-ruhiyyəsini aydın şəkildə əks etdirməyə istiqamətləndirilmişdir. Burada Leninin inqilabi mübarizəsi, ideyaları, bu ideyaların təntənəsi şeir dili ilə təsvir edilir. Təsvir yox (“təsvir” zəif sözdür), qızgın, atəşin bir ilhamla oxucunun varlığına, qəlbina, beyninə həkk olunur. Əsərdə quru və ya yersiz hay-küydən ibarət, təmtəraqlı, daxilən boş, puç söz, ifadə, cümlə yoxdur. “Mərd kəlmələr” öz yerinə çox möhkəm oturdulmuş, pərcimləndirilmişdir. “Fırtınalı, şimşirəkli, gurultulu” bir hayatı obrazlılıqdan məhrum söz və ifadələrlə təsvir etmək mümkün deyildir. Şair söz üzərində işlərkən, kəlmələri silahlandırıb onlara hücum əmri verərkən ideya və bədiilik məsələlərini göz qabağında tutur. Oxucu poetik obrazlar mühitinə düşmüş olur, bu yeni aləmdə fəal bir şəxsə çevrilir.

Buradan əsərin idrakı əhəmiyyəti, estetik təsiri və təbliği mahiyyəti meydana çıxır.

Şeirdə deyilən söz adı, neytral sözdən seçilməli, öz təsirliliyi, estetik funksiyası etibarı ilə çox qüvvətli olmalıdır. Elə bu na görədir ki, el ədəbiyyatında, dastanlarda “Dil ilə desəm, dilim yanar, gərək söz (və ya saz) ilə deyəm” – cümləsi ilə eyni fikrin şeirdə ifadə olunmasının üstünlüyü və təsirliyi döñə-döñə qeyd olunur. Şeirdə ifadə olunan fikri eyni təsir qüvvəsini saxlamaqla adı sözlərlə vermək çox çətindir.

Otaqlarda dərin sükut.

Əqrəblərin ucundan

Zaman əriyib düşür.

Vaxtin gəlib keçməsini belə obrazlı şəkildə ancaq şeir dili

ilə ifadə etmək mümkündür. Aşağıdakı misralarda şair obrazlı şəkildə gözəl lövhələr çəkmişdir.

Damçı tək bir-bir düşür

Saatdan tiqqiltalar...

Belə obrazlı müqayisələr bütün şeirimiz üçün yenidir. Şair nəğmənin dalgalanmasını, yayılmasını bildirmək üçün deyir:

Nəğmə quş kimi çırpınır

Vaqonun divarından-divarına.

Metaforalarda şairin yaradıcılıq əməyini, novatorluğunu görmək mümkündür. Metafora şairə imkan verir ki, o, təsvir etdiyi əşya və hadisələrə həm də öz münasibətini bildirsin.

Şeirin təsir qüvvəsi də metaforanın yeniliyindən, “gözlənilməz” olmasından, habelə təbii və məntiqi olmasından çox asılıdır.

Bəlkə rast gəldik ona

Od yandıran zamanda

Kainatın həbəsi.

“Həbəş” sözünün metaforik işlənməsi və ümumiyyətlə qeyd olunan ifadə tərzi nizamlılardan qalma üslub xüsusiyyətidir: bədii dildə ənənənin təsiri qüvvətli olur.

Bu misralar şairin söz üzərində nə qədər zəhmət çəkdiyini obrazlı şəkildə aks etdirir: “Söz çıxıb ceyran dalına”. Şair proletariatın dahi rəhbəri haqqında söz demək istəyir. O, firtına quş kimi ümmanlara baş vurmuş, dənizdən dürr seçmiş ki, lazımı söz, ləyaqətli söz, obrazlı söz deyə bilsin.

Bir qayda olaraq bütün böyük söz ustaları söz əzabından danışarkən bədii dilin məhz bu cəhətini – fikri obrazlarla ifadə etməyin çətin və məsul bir iş olduğunu nəzərdə tutmuşlar. Əsil şeir, əsil şeiriyyət – obrazlılıqdır, mənalılıqdır.

Bütün şeir yaradıcılığında olduğu kimi, “Lenin” poemasında da R.Rzanın istifadə etdiyi obrazlılıq, yaratdığı obrazlar sistemi ideya ilə möhkəm əlaqədardır. Şairin işlətdiyi sözlər, ifadələr, yaratdığı təsvirlər dərin idyea məzmununa malikdir.

İnqilab alovları ilə işıqlanmaqdə olan Rusiya belə təsvir olunur:

Döyüş bayraqı kimi
Parça-parçadır ölkə,
Qaranlıqlar çəkilir
Yerə qan tökə-tökə.

Bu parçada bənzəyən ilə bənzədilən (ölkə – bayraq) arasında çox qüvvətli əlaqə vardır.

Şair eyni əşya və hadisədən, onun müxtəlif cəhətlərindən, əsas və ya ikinci, üçüncü dərəcəli keyfiyyətlərindən obrazlı lövhələr yaradır:

İliç lamplarından
muncuq düzgün yollara
yaxud:

Göz yaşları ipi qırılmış
muncuq kimi
tökülür qara.

Ənənəvi bir obraz olan “muncuğun” tamamilə yeni keyfiyyətlərindən istifadə olunmuş, o, yeni məzmun kəsb etmişdir.

Şairin ideyası, qayəsi, hadisələrə münasibəti yaratdığı bədii lövhələrdə canlanır. Əgər şeirdə:

Bir qoca qonaq da var:
Mərkəzi Radadandır.
Boğazı var, gözü var,
Yəqin o da adamdır.

—deyilirsə, burada müəllifin təsvir obyektiñə bəslədiyi nifrəti, istehzanı oxucu hiss edir və onun aşılamaq istədiyi fikrin təsirinə tutulur. Şair “boğazı”, “göy” olan “qonağın” adam olduğuna şübhə edir. Əlbəttə, müəllif bu sözün əsil mənasından deyil, məcazi, obrazlı mənasından istifadə edir. Bədii ədəbiyyatda, xüsusilə şeirdə təbliği fikirləri obrazlarla ifadə etmək üçün dilin imkanları geniş və intəhasızdır. Bədii dilin poetik üslubu xüsusi tendensiyalıdır.

Peterburq da ikidir:

biri zadəganların...

o biri – insanların.

Şairin həyata, insanlara və insanlığa münasibəti aydınlaşdır. Zadəganlar, “xalq qanı soranlar” insan hesab edilmir.

Amerikalı Frencis dən bəhs edərkən, şair onun dodaqlarında çinidən qayırılmış bir heykəlin gülüşü olduğunu, onun təbəssümünün də Amerikada qayırıldığını bəyan etməklə oxucunu bir növ bu qoca bankının daxili aləmi və çirkin əməllərinə nifçət etməyə hazırlayırdı.

Poemanın dilində səciyyəvi cəhətlərdən biri də müxtəlif semantik sferalara daxil olan sözlərin yanaşdırılması, ardıcıl işlədilməsidir.

Hər fərmani qanun olan yerdə
zülmün, çarın, buzun.

Şairin həmcins sözlər kimi bir sıradə işlətdiyi bu sözlər başqa-başqa mənə qruplarına daxildir. Zülm – ictimai hadisə, çar – vəzifə, titul, buz – təbiət hadisəsidir. Həqiqi mənada qətiyyən bir-biri ilə əlaqədar olmayan bu kimi sözlər ancaq məcazi, obraylı mənada işləndikdə yanaşdırılırla bilar. Müxtəlif semantik məzmunlu sözlərin ardıcıl işlədilməsi R.Rzadan əvvəl də şeirdə olmuşdur. Sabir şeirində həmin üsul satirik məqsəd daşıyır. Məsələn, Sabirin bir beytini alaq:

Adı puldusa pulun, leyk özü can yonqarıdı;
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə...

Burada ailə, qohumluq, bir sözlə ictimai münasibətləri bildirən *qohum*, *qonşu*, *qardaş* sözləri leksik-semantik cəhətdən onlardan çox uzaq olan *ət* sözü ilə həmcinsləşdirilmişdir. Sabirin bir sıra sənətkarlıq xüsusiyyətlərini davam və inkişaf etdirən R.Rza bu üsuldan həm satirik məqsədlə, həm təbliği məqsədlə, həm də ümumi mənada istifadə edir.

Düşmənlər əksinqilab,
aclıq, soyuq, yatalaq.

Burada ictimai və təbii hadisələrin insanlara düşmən olmasına, zərərli olmasına əsasən ardıcıl golmişdir. Poemada belə

misallar çoxdur.

Otaqdakı üç tūfəngdir,
bir aparat, üç adam...

və ya:

İnsan, bayraq ləpələnir,
qalxıb enir.

Azərbaycan dilində obrazlılıq imkanları çoxdur. Məsələ bunlardan istifadə etmək bacarığındadır. Poemada el ədəbiyyatı ilə səsləşən parçalara six-six təsadüf edirik ki, bu da dildə xəlqi-liyin başlıca təzahürlərindən biri kimi qiymətləndirilməlidir.

Baş vurmuşam ümmanlara;
Dənizdə dürr axtarmışam.
Dəmir çariq geymişəm ki,
Düzlər keçib, dağlar aşam.

Bu kimi ifadələr xalqın təfəkkür tərzi, xalqın zehniyyət tərzi ilə tamamilə həmrahəngdir, cəlbedici və mənalıdır. Əsərin dili bütünlükdə xəlqidir. Şairin dildən istifadə etmə üsulları fikrimizi təsdiq edə bilər. Dilimizin bir sıra şifahi milli poetik keyfiyyətləri istedadlı sənətkar qələmində daha yeni zəmində işlədi-lən xüsusiyyətlər kimi əsər boyu özünü göstərir.

Dəymə mənə, mən də sənə dəymərəm...
Uçan quşlar bu yerlərdə
qorxusundan tük saldı...

Hamının (o cümlədən rus yazıçılarının) təsdiq etdiyi bir həqiqət budur ki. "Lenin" poeması çox qiymətli, dəyərli və qüvvətli əsərdir. Bizcə, bunun səbəbi əsərdə yüksək məzmunun yüksək forma ilə vəhdət təşkil etməsi – dilin bədii-poetik imkanlarından məharətlə istifadə olunmasıdır.

Şairin müqayisələri, ifadələri xalqdan gəlir.
Göylər enmişdir yerə,
yerlər göyə qabarmış...
Olan artıq olmuşdu,
Keçən artıq keçmişdi.

Müqayisə ilə fərqləndirmə keyfiyyəti xalq dilində ta qə-

dimlərdən bəri dərkətmə prosesində mühüm rol oynayır. Əlamətin son dərəcə üstün yüksək olduğunu bildirmək üçün xalq müqayisədən geniş istifadə edir. Məsələn, gözəllər gözəli, şahlar şahı və s. “*Birinci gözəl*”, “*ən gözəl*”, “*hamidan gözəl*” və s. də demək olar, lakin bunlar “gözəllər gözəli” ifadəsindəki şairanə keyfiyyəti, obrazlılığı vera bilməz.

Çörçil meydan sulayır, –
azğınların azığını.

Bu kimi fərdi ifadələr sənətkarın gərgin axtarışlarının yekunudur. Şair xalqın ifadə tərzini, müqayisə formasını alıb, onu yeni məzmunlu sözlərə, ifadələrə tətbiq edir.

Bu canlar canı
Böyük can.
bu toplar topu
qara ağızlı nəhəng.

R.Rza sözün əsil mənasında novator şairdir. Sanki sözləri neçə dəfələrlə ölçüb-biçir, sonra şeirə salır. Özü də nə qədər müvəffəqiyyətlə. Dilimizdə olan hər hansı sözü yuxarıdakı şəkildə, həm də belə yerində işlətmək xüsusi ustalıq və məharət tələb edir.

Xalq dilindəki zəngin ifadə imkanlarından yaradıcı şəkil-də istifadə edən sənətkar, eyni zamanda, bu dilin daxili qanunları əsasında meydana gətirdiyi bir sıra yeni ifadə vasitələrini təzədən xalqa təqdim edə bilmişdir.

İllər keçdi dolandı,
Sular axdı bulandı.
Məşəqqətliydi dövran,
Zaman ağır zamandı.

Bizim bayatıları yada salır. Poemanın dilinin xəlqiliyi onun sadəliyi ilə də bağlıdır. L.Tolstoy dildə sadəliyi gözəlliyyin zəruri şərti hesab edirdi. Sadə və mənalı yazılmamasına görə “*Lenin*” poeması bütün şeirimizdə bir örnek ola bilər. Hadisələrin, təsvir obyektinin məzmununa müvafiq olaraq əsərin dili də dəyişir, başqa-başqa cümlə quruluşları, ifadələr ön plana çəkilir.

Budur, uşaqlar Leninə məktub yazırlar:

Çox sağ ol, ləp çox sağ ol,
Əziz, mehriban ata!
Məktubu yazdı Vova,
İndi gedirik yataq.

Bu sadə sözlərdə nə qədər real bir lövhə çəkilmişdir! Uşaq təfəkkürü və səmimiyyəti göz öündə necə də canlanır. Elə bil ki, sən də yatmağa gedən bu Vovanı görürsən. Burada rəhbərdən razılıq hissinin ifadəsi, məktub, məktubu yazan balaca Vova, yatmağa gedən körpə balalar...tam bir lövhə vardır. Bu misralarda bədii ifadə vasitələri, epitet, təşbeh, məcazlar yoxdur. Sözlər hamısı müstəqim mənalıdır. Elə buna görə də uşaq təfəkkürünə tam uyğundur. Hələ üçüncü və dördüncü misralar arasında məntiqi uyğunsuzluq necə də yerində və inandırıcıdır. Hadisənin özü bütövlükdə mənalıdır, şairanədir: həyata yenice göz açmış, yenice qədəm tutan tifillərin tarixin sükanını əlinə almış, tarixin donmuş qanunlarını alt-üst edən bir dahiyyə məktub yazması!

Ösərdə təkrar və qoşa sözlərin çox işlədilməsi də şairin dilinin xəlqiliyinə bir sübutdur. Adətən belə sözlərin beşiyi el ədəbiyyatı və xalq danişq dili hesab olunur.

Gəzdim yurdu başdan-başa,
şəhər-şəhər, oymaq-oymaq,
Minbir kitab açıb baxdım,
fəsil-fəsil, varaq-varaq.

Bu kimi sözlər şeirdə o zaman yerinə düşür ki, şair hadisənin təkrarlandığını, uzun müddət davam etdiyini göstərmək və ya topluluq, cəmlik, şiddətləndirmə məqsədi izləmiş olsun.

Hər tərəfdə iz buraxır
ölüm-ölüm, məzar-məzar...

Ösərdə belə misallar çoxdur və demək lazımdır ki, kökü folklor'a gedib çıxsa da, bu kimi sözləri işlətməkdə R.Rza bir novator sənətkar kimi hərəkət etmişdir. Düzdür, dilimizdə *dərin-dərin, zolaq-zolaq, qatar-qatar, yiğm-yiğm* və s. kimi külli miq-

darda təkrar sözlər var və başqa şairlər kimi R.Rza da bunlardan istifadə etmişdir. Lakin yuxarıdakı iki misalda və:

Hara baxsan...adam....adam...

və ya:

Hara baxsan şüar...şüar...

misralarındakı təkrar sözlər ədəbi-bədii dilimiz üçün tamamilə yenidir. Xalq dilinə əsaslanmaqla daim yeni istifadə imkanları axtaran şairin bir müvəffəqiyyəti də burasındadır.

Şair bu üsulla əsasən isim və feilləri təkrar işlədir. İsimlərin təkrarı əsas fikri oxucuya çatdırmaq, təkidlilik, topluluq məqsədi daşıyır.

Hər yerdə insan, insan,

Yenə insan görünür...

Gözlərində kin və kin...

Feillərin təkrarı iş və hadisənin uzun müddət davam etdiyini, davamlılığı bildirir.

Müdafıə qüdrəti

ölkənin artsın, artsın...

Lakin qara daş kimi

Göylər susur, susurdu...

Gəzir, gəzir xəyalı...

Yandı, yandı İliç lampası...

Qeyd olunan xüsusiyyətlər başqa əsərlərdə də az, ya çox şəkildə özünü göstərə bilər. Lakin bu keyfiyyətlər "Lenin" poemasında daha qabarlıq, aydın şəkildə təzahür edir və əsərin üslubunu müəyyənləşdirən amillərdən birinə çevirilir.

Sadəlik və yiğcamlıq əsərin başlıca üslubi məziyyətlərindəndir. Yiğcamlıq tələbi bəzən çox mücərrəd şəkildə başa düşülür. Halbuki bu məsələnin izaha heç bir ehtiyacı yoxdur. Yiğcamlıq – mümkün qədər, maksimum dərəcədə qis yazmaq, yersiz olan heç bir ifadəyə, sözə, hətta şəkilçiye belə yer verməmək deməkdir, atılması mümkün olanları atmaq deməkdir. Dil də öz tarixi inkişafı prosesində həmişə obyektiv olaraq yiğcamlığa, ixtisara meyl edir. El ədəbiyyatı nümunələri ən yiğcam parçalarıdır.

Çünki əsrlərlə işlənmə müddətində bu nümunələr daim yonulmuş, cıalanmış, artıq və yersiz ola bilən sözləri, şəkilçiləri özündən kənar etmişdir. Dilin tarixən dəyişmə və inkişaf qanunlarını çox gözəl bilən R.Rza bu qanunlara istinad edir və bu əsasda yiğcam cümlələr işlədir.

Buraya qədər R.Rzanın dildən istifadə etdiyi bəzi üsullardan ayrı-ayrılıqda bəhs etdik.

Bunların hər biri şairin keyfiyyətləri haqqında müəyyən təsəvvür oyanması yardım edə bilər.

Lakin R.Rza eyni misralarda, beytlərdə, bəndlərdə bir sıra xüsusiyyətləri birləşdirə bilən bacarıqlı sənətkardır.

Qırıq xətlər – səngər xətti
Nöqtə-nöqtə – piyadalar,
vergül-vrgül pulemyotdur
düzülmüşdür qatar-qatar.

Burada həm obrazlılıq, həm yeni təkrarlar (nöqtə-nöqtə, vergül-vergül), həm ixtisar, həm tiredən istifadə – hamısı birlidə toplu şəkildə çıxış edir.

Cümlələrin sintaktik məna quruluşundakı səciyyəvi cəhətlərdən biri də bundan ibarətdir ki, əvvəlki cümlədə müəyyən bir fikir söylənir, məlumat verilir, sonrakı cümlədə isə əvvəlki fikir daha da şiddətləndirilir, qüvvətləndirilir.

Qış gecəsi uzun olur
sürgünlərdə daha uzun.

Yaxud:

Bura Sibir torpağıdır,
fəryadları boğan diyar.

Əvvəlki cümlələrə əlavə edilən sonrakı cümlələr özlüyündə bitmiş fikir bildirən, tam mənalı əvvəlki cümlələri dəqiqləşdirir, aydınlaşdırır, konkretləşdirir və dolğunlaşdırır.

Ümumiyyətlə, əlavələr canlı danışq dili ilə, şifahi dil ilə əlaqədar sintaktik vahidlərdir. Odur ki, bunların intonasiya etibarı ilə zəngin xüsusiyyətləri vardır.

Hər cümləsi bir güllədir –

sərrast atılmış...

Bir tək daxma – ağ göbələk,
qəribliyin buz heykəli...

Burada əvvəlinci misra bitmiş bir fikri bildirən müstəqil cümlədir. Lakin müstəqil cümlə intonasiyasından məhrumdur, qısa fasıl ilə ikinci misra – əlavə həmin cümləyə bağlanmalıdır.

İkinci misalda üç sintaktik vahid vardır ki, bunların da hər biri özünəməxsus intonasiya və vurğu ilə səciyyələnir. Obrazlı ifadələrin belə ardıcıl əlavələr şəklində işlənməsi ilə sözün poetik keyfiyyəti qüvvətləndirilir, fikir – başlıca diqqət də məhz bu əlavələrə cəlb olunur. Eyni miqdardə sözlərlə azı üç məsələ nəzərə çarpdırılır. Burada həm də sözlərin məna – intonasiya dəyərindən maksimum dərəcədə istifadə olunur. Biz hələ demirik ki, sənətkar əlavəyə də əlavə işlədir. Bu isə təsiri, obrazlılığı qat-qat artırır.

Lenin ömrü bir nəğmədir –
həyat nəğməsi...

Sibir, Sibir, qoca torpaq –
tufanların kövləngahı...

Bütün bu əlavələr cümlədə sözlərin adı düzülüşündə təyindən başqa bir şey deyildir. Lakin bədii dildə – şeirdə təyinə nisbətən əlavələr ifadəlilik, təsirlilik cəhətindən çox üstündür.

Adı söz sırasına malik cümlələrdə xəbərlər diqqəti ən çox cəlb edən üzvlərdir. Hər cür adı (nəqli) cümlədən, bu cümlənin işlətməkdən məqsəd də xəbər verməkdir. Bu halda təyin, tamamilə kimi ikinci dərəcəli üzvlər xəbər qədər dəyərə, çəkiyə malik olur. Lakin yuxarıda təyinlərin əlavə kimi işlənməsi – sözün adı yerinin dəyişdirilməsi çox qüvvətli intonasiya ilə nəticələnir ki, bu hal da öz növbəsində həmin əlavələrin mənaca siqlətinə xeyli artırır. Müasir şeirimizdə isə bu vasitəyə ən çox müraciət edən şair R.Rzadır.

Hələ zabitlər gəzir
bellərində yarağı...
Bura fəhlə evidir

Ayvazlı bir fəhlənin...
Aylar sovuşur gedir,
Günə əsrə bərabər.

Əsərdə bənzətmə və müqayisələr geniş yer tutur. Bədii təzadlar, mübaliğələr, bədii nida və suallar və s. ifadə vasitələri hər misrada özünü göstərir. Xüsusilə “tək”, “kimi”, “elə”, “elə bil ki”, “ki...” və s. bənzətmə ədatlarına çox yer verilmişdir.

Poemada diqqəti cəlb edən əslubi keyfiyyətlərdən biri də çoxlu hakimənə sözlərin, müəyyən şəxsin dilindən, əsərlərdən, tarixi hadisələrdən yayılmış məşhur ifadələrin işlədilməsidir. Burada iki cəhəti nəzərə almaq lazımlı gəlir. Birincisi budur ki, şair V.İ.Leninin əsərlərini dərindən mütaliə etmiş və öyrənmişdir. Məlumdur ki, V.İ.Lenin hikmətli sözlərə, onların təsir qüvvəsinə yüksək qiymət verir, əsərlərdən həmin sözlərdən çox böyük məharətlə istifadə edirdi. V.İ.Leninin bu kimi dəyərli sözlərdən istifadə üsulu sonralar bütün bolşevik publisistikası üçün bir məktəb oldu. İkinci tərəfdən, istər V.İ.Leninin öz sözləri, istərsə də başqa müəlliflərin V.İ.Leninin əsərlərində işlənən sözləri poemada orijinal tərzdə ifadə olunur. Dərin ideya məzmununa malik bu sözləri odluğu kimi şeir dili ilə ifadə etmək, siyasi, fəlsəfi-elmi ifadələri şeirə salmaq böyük sənətkarlıq məharətidir. Xüsusi qeyd etmək lazımdır ki, şair burada, şübhəsiz ki, çətinliklərə qarşılaşmış və bu çətinliklərin öhdəsindən müvəffəqiyətlə gələ bilmışdır. Məsələn, Leninin kommunizmə verdiyi məşhur tərifi şair aşağıdakı şəkildə oxucuya çatdırmışdır:

Əgər sual versələr:
—Deyin, kommunizm nədir?
*Sovet hakimiyyəti
Bir də bütün ölkənin
Elektrikləşməsi
Kommunizmdir bilin.*

Məlumdur ki, hələ XIX əsrəndən çar Rusiyası “xalqlar həbsxanası” adlandırılırdı. V.İ.Leninin “Milli siyasət məsələlərinə dair” əsərində (1914) işlədilmiş həmin ifadə (bax: Əsərləri, XX

cild, səh. 219) şair tərəfindən çox mənalı tərzdə işlədir. Buradakı müqayisə çox tutarlıdır və əsil yerinə düşmüştür.

Bəllidir ki, zindanın
Yaxşısı, pisi olmaz....
Boyu üç arşın.
Bu arşınları
Milyon-milyon uzat
Nə görərsən?..Rusiya –
Xalqlar məhbəsi, qanı qazamat.

XVIII əsr Fransa burjua inqilabı zamanı meydana atılmış “Daxmalara sülh, saraylara hərb” şüarı Oktyabr inqilabı günlərində xüsusilə çox məşhur olmuşdu. Poemada bu şuar obrazlı şəkildə və vəziyyətlə əlaqədar yada salınır.

Bolşeviklərin *saraylara hərb*,
Daxmalara sülh deyən çağırışı
Hər kəsə xəbər verir
Məhv olub gedən qışı...

Poemada bir neçə yerdə “saraylar” ilə “daxmalar” antonim sözlərinin qarşılaşdırılmasının çox mühüm ictimai-siyasi mənası vardır.

Saraylarda eyş-işrət
daxmalarda qəm-kədər.

Bu misaldakı sırf üslubi-sənətkarlıq məsələləri (məna təzadi, sintaktik paraleлизm, yiğcamlıq və s.) ilə yanaşı və daha çox diqqəti cəlb edən odur ki, bu beyt məşhur “Saraylarda bir cür, daxmalarda başqa cür düşünürlər” kəlamı ilə səsləşir.

Poemada kəndli saldatların oxuduğu mahnıda deyilir:
Torpaq, torpaq, ana torpaq,
Sən ögeysən bizə ancaq.
Həm qüdrətli, həm zəifsən,
Ey Rusiya, ana vətən.

Son iki misra N.A.Nekrasovun məşhur “Rusiyada yaşamaq kimə xoşdur” əsərindən yayılmışdır. Həmin misralar Leninin ən çox sevdiyi və işlətdiyi ifadələrdən idi (bax: Əsərləri, XV

c.. səh. 204 və XXVIII c., səh. 149).

Alman sosial-demokratiyasının və II İnternasionalın radıcılarından olan A.Bebelin (1840-1913) “Düşmən səni tərifləyirsə, gör nə səhv etmişən” məşhur fikrini şair belə işləmişdir.

Yolumuz çətinsə də

qələbəyə doğrudur.

Düşmən bəyənmir, demək,

Qərarımız doğrudur.

1848-1849-cu illərdə Avropada inqilabi hərəkatların yarılmasında fəal iştirak etdiyi üçün çar Rusiyasına “beynəlxalq jandarm” adı verilmiş və həmin ifadə V.İ.Leninin əsərlərində özünü göstərir. Şair bu ifadəyə işaret ilə yazır:

Jandarm – çar hücum çəkib

Əməkçilərin üstünə....

1901-ci ildə yazdığı “...Təsadüfi qeydlər” məqaləsində V.İ.Lenin “bir damcı su günəşi əks etdirdiyi kimi...” ifadəsini işlədir ki, (bax: Əsərləri, IV c., səh. 4011) bu ifadə Q.R.Derjavinin “Allah” odasından yayılmışdır. R.Rza isə həmin ifadəni belə işlədir:

Leninin həyatını

Çevirib varaq-varaq,

Biz bu ümman içindən

Bir damla alsaq, ancaq,

Günəş bircə damlada

Alişib yanın kimi,

Bu damlada görünrr

Lenin bir rəhbər kimi,

Lenin bir insan kimi.

Poemada belə misalları çox göstərmək olar. Bunlar şairin həm axtarışına bir dəlil, həm sənətkarlıq qabiliyyətinə bir sübut, həm də ümumi dünyagörüşünə, eridisiyasına şəhadət verən bir sənəddir. Müxtəlif məşhur ifadələrin şeirə daxil edilməsi halı poeziyamızda əvvəllər də olmuşdur. Lakin “Lenin” poemasında ki bu ifadələr bir sistem təşkil edir, üslubi səciyyə daşıyır və bu

mənada istər R.Rzanın öz yaradıcılığında, istərsə də ümumiyyətlə Azərbaycan poeziyasında xüsusi yer tutur.

Odur ki, hər şeydən qabaq söz sənətkarının özü geniş dünyagörüşünə malik olmalıdır. Sənətkarın dünyagörüşü isə əsərlərində təzahür edir.

Beləliklə, R.Rza poetik dilin obrazlılığına xüsusi fikir verir, klassik Azərbaycan və rus şeiri ənənələrini öyrənib, onlardan yaradıcı şəkildə istifadə edir, şifahi xalq danışq dilinin obrazlılığına əsaslanır, şeirə bir sadəlik və danışq tonu verir.

Poemanın məziyyətləri çoxdur. Lirik hissələri epik parçalardan ayırmak mümkün deyildir. Bunlar bir-birinə qovuşmuş şəkildə, vəhdət halında çıxış edir. Budur, xalqlara həyat verən bir həyata qəsd edilmişdir.

Çəkici yavaş vurun!
Körüyü yavaş basın!
Lenin yaralı yatır,
Qoy Lenin oyanmasın.

Şeiri oxuduqca qəlbimizdə incə, riqqatlı, titrək və təsirli hissələr oyanır. Gözün yaşarmaması mümkün deyildir.

R.Rzanın "Lenin" poeması ruhlara yeni qüvvət, şüurlara aydınlıq, bəşəriyyətə azadlıq gətirmiş inqilab bahadırına layiqli hədiyyədir.

"Müxbir" jurnalı, 1970-ci il, №4, səh. 10-11.

M.Adilov, C.Məmmədov

LENİN MƏTBUAT DİLİ HAQQINDA

V.İ.Lenin proletariatın inqilabi hərəkatına düzgün istiqamət verəcək və rəhbərlik edəcək bir partiyənin yaradılması işində ümumrusiya siyasi qəzetiinin rolunu hələ 1900-cü ildə yazdığı "Nədən başlamalı?" məqaləsində çox aydın şəkildə ifadə etmişdir. Qəzeti, mətbuatın azadlıq uğrunda aparılan mübarizəyə, in-

qılıbı hərəkata böyük təsirini uzaqgörənliliklə müəyyənləşdirən V.İ.Lenin bütün inqilabi fəaliyyəti boyu jurnalistikənin, inqilabi publisistikənin mühüm problemlərini, nəzəri məsələlərini işləyib hazırlamışdır. Dahi rəhbər habelə proletar mətbuatının, dili, üslubu haqqında da marksist təlimini inkişaf etdirmiş, onu daha da dərinləşdirmişdir.

V.İ.Lenin hər şeydən əvvəl qəzet üslubunda kütləviliyi yüksək qiymətləndirir, mətbuat işçilərinə olduqca sadə dildə yazmağı məsləhət görürdü. İngilabi fəaliyyətinin lap ilk dövrərindən bu məsələyə xüsusi əhəmiyyət verə Vladimir İliç 1901-ci ilin iyun-sentyabr aylarında yazdığı “Aqrar məsələsi və “Marksın tənqidçiləri”” məqaləsində tələb edirdi ki, mübariz sosialist partiyasının üzvləri öz elmi əsərlərində də fəhlə oxucuları nəzərdən qaçırmamalı, sadə yazmağa çalışmalı, lüzumsuz ifadələrdən, “alimsayağı” ibarələrdən qaçmağa cəhd etməlidirlər.

Göründüyü kimi, V.İ.Lenin sadə yazmağı. Geniş kütlələr üçün yazmağı daha üstün tuturdu. O, inqilabi şüuru, inqilabi ide-yaları, marksizmi, partianın qərar və göstərişlərini xalqa anlaşılı, doğma və aydın dildə çatdırmaq məqsədini qarşıya qoyurdu.

Vladimir İliç “Plexanovun məramnaməsinin ikinci layihəsinə qeydlər”ində həmin məramnamədə sözçülüyü, yerində işlənməyən ifadələrə və cümlələrə, geniş kütlə üçün qaranlıq qalan terminlərə çox yer verildiyini göstərmiş, burada bir sıra məraqlı düzəlişlər etmişdir. Zəif ifadəni, lüzumsuz sözləri V.İ.Lenin heç vaxt bəyənmirdi. Buna görə də o, həmin məramnamənin zəif yerlərindən danışarkən Plexanovun sətirlərini, sözlərini misal gətirərək yazar: ”....Az-çox tam, az-çox açıq, az-çox ağır...” asılılıq – zənnimcə, bunlar lüzumsuz və mənani zəiflədən sözlərdir. İlk layihənin “nökərlər və bac verənlər” ifadəsi daha qüvvətli və daha barizdir”.

Yazılı nitqin anlaşılı, axıcı olması, onun hamı tərəfindən başa düşülməsi işini terminlər həmişə çətinləşdirir. “Plexanovun məramnaməsinin ikinci layihəsinə qeydlər”ində V.İ.Lenin ter-

minlərin çoxluğunu qeyd edərək yazar: “Zənnimizlə, məramnamənin anlaşılması çətinliklərini azaltmaq üçün bir istilah, məhz sonuncu istilahı işlətmək lazım idi, zira birinci istilah çox nəzəridir...kamil və bütöv bir şeyi ifadə etmir”.

V.İ.Lenin özü terminləri çox işlətməkdən çəkinir, bolşevik mətbuatından və bolşevik publisistlərdən də sadə, yiğcam, konkret yazmağı tələb edirdi. Dahi rəhbər öz məqalələrində geniş kütłələri əsas götürür, onlar üçün yazmağı başqalarına da tövsiyə edirdi.

“Partiyanın yenidən təşkil edilməsi” adlı məqaləsində V.İ.Lenin təbliğat və təşviqat işini “...daha artıq aydın danışmaq lüzumu, məsələyə yanaşmaq bacarığı, sosializmin əsas həqiqətlərini ən sadə, əyani, həqiqətən inandırıcı bir surətdə izah etmək bacarığı” ilə eyniləşdirirdi.

Vladimir İliç canlı xalq dilində, ehtirasla, məhəbbətlə yazılımış əsərləri tərifləməkdən yorulmazdı. “K.Marksın L. Kugelmana məktublarının rusca tərcüməsinə müqəddimə”ində V.İ.Lenin yazar: “...Marksın bu coşqun fikirlərini oxuyarkən – dahi bir mütəfəkkirin sanki nitqini dinləyirsən...” V.İ.Lenin Marksın bir neçə sözlə, “bir neçə kəlmə ilə olduqca aydın təsvirinə” heyran qalırdı.

V.İ.Lenin partiyadan, onun mübariz orqanlarından tələb edirdi ki, təbliğat və təşviqat işi aydın bir dil ilə aparılsın. “Komünizmdə “solluq” uşaq xəstəliyi” əsərində o yazardı:”...Komünist partiyası istər şəhər və fabrik “küçə camaatını”, istərsə də kənd camaatını hamının başa düşdüyü ən anlaşıqlı, ən aydın və canlı bir dildə həm təbliğ etməyi, həm təşkil etməyi, həm də təşviq etməyi bacarmalıdır”.

V.İ.Lenin peşəkar partiya publisistləri, bolşevik mətbuati işçiləri ilə bərabər fəhlə müxbirlərin yazılarına, onların dil və üslubuna da qayğı ilə yanaşar, onlarda yeni fikir, istedad axtarar, bunu tapanda isə çox sevinərdi...O, fəhlə məktublarının sadəliyinə heyran qalar, bu üslubu, bu dili saxlamağa cəhd edərdi.

V.İ.Lenin mətbuat dilinin təmizliyini və saflığını qorumağı

təvsiyə edirdi. Onun “Svoboda” jurnalı haqqında və “Rus dilinin təmizliyi haqqında” məqalələri bu gün də jurnalistlərimiz üçün gözəl bir nümunədir. V.İ.Lenin bu məqalələrdə mətbuat dilində əcnəbi sözləri yersiz işlədənləri tənqid edir, mümkün qədər belə sözləri işlətməməyi məsləhət görürdü.

V.İ.Lenin habelə mənalı, maraqlı, məzmunlu vəhdət təşkil edən sərlövhələrin tərəfdarı idi. Biz onun əsərlərinə diqqət yetir-dikdə İliçin bu tələbə necə diqqətlə, həssashlıqla yanaşdığınışın şahidi oluruq: “Nədən başlamalı?”, “Nə etməli?”, “Marksizm və üsyən”, “İnqilabin dərsləri”, “Qəzetlərimizin xarakteri haqqında” və s. kimi onlarla məqaləsi aydın, məzmunlu sərlövhəsi ilə diqqəti cəlb edir. Bu sərlövhələrdə dərin bir məzmun və forma vəhdəti vardır ki, bu da oxucunu ələ alır, səfərbər edir.

Sovet mətbuatı dil və üslub haqqında Lenin prinsiplərini əsas tutaraq kütləviliyə, sadəliyə, aydın dildə yazmağa nail olmuşdur. Biolşevik mətbuatı ənənələrini davam və inkişaf etdirən “Pravda”, “İzvestiya”, “Trud” kimi mərkəzi qəzetlər, respublikamızda nəşr edilən “Kommunist”, “Bakinski raboçı”, “Kommu-nist” (erməni dilində), “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Bakı” və s. qəzetlər öz oxucuları ilə son dərəcə hərarətli və təmiz bir dildə “danışırlar”. Bu qəzetlərin minlərlə oxucusu mətbuatda öz doğma dilini, canlı xalq dilini görür, oxuyur, anlayır.

Mətbuat dilində Lenin prinsiplərinə əməl etmək, bu dildə kütləviliyi həmişə qoruyub saxlamaq dahi rəhbərin xatirəsinə jurnalistlərimizin ən qiymətli ehtiramıdır.

"Müxbir" jurnalı, 1970-ci il, №7, səh. 9-11.

QƏZET DİLİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

Qəzet üslubu ədəbi dilin üslubları sistemində bir sıra xüsusiyyətləri ilə fərqlənir. Qəzətdə müxtəlif xarakterli yazılar özünə yer tapa bilər. Lakin qəzətdə çıxan hər cür yazı qəzet üslubunu əks etdirmir. Məsələn, qəzətdə elmi səciyyəli məqalə nəşr olunursa, bu, elmi üslubda yazılır, qəzet üslubunda yox. Qəzətdə çıxan hər cür bədii yazı (hekaya, oçerk, felyeton və s.) da öz dili etibarilə qəzet üslubuna daxil deyildir.

Qəzet üslubu baş məqalələrdə və məlumat xarakterli yazılar (habelə elanlarda) təzahür edir. Bu kimi yazıların ən səciyyəvi üslub xüsusiyyətlərini belə xülasə etmək olar.

Baş məqalələrdə ən çox diqqəti cəlb edən cəhət feili isimlərin geniş miqyasda işlədilməsidir. Bunlar – **ma**, **mə** şəkilçisi vasitəsi ilə düzələn feili isimlərdir. Bu feili isimlər çox zaman məchul növ feillərdən düzəlmüş olur və bütövlükdə cümlənin sintaktik quruluşunun mürəkkəbləşməsinə aparıb çıxarır. Beləliklə, feilin təsriflənən formaları hesabına təsriflənməyən formalar çoxalır. Təsriflənməyən formalarda isə tərz, zaman əlamətləri işlənilmədiyindən ümumiləşmə meydana gəlir. Bununla əlaqədar dəqiqlik yaranır. Burada konkret işin özü haqqında yox, bu işin təsiri ilə meydana çıxan ümumi təsəvvür, anlayış haqqında məlumat verilmiş olur.

Qəzet dilinin bir xüsusiyyəti də burada şamplanmış, qəlib şəkli almış söz və ifadələrin geniş yer tutmasıdır. Bu vəziyyət ictimai-mədəni şərait ilə əlaqədar izah oluna bilər: eyni və ya bənzər hadisələrdən bəhs edilərkən müvafiq söz və ifadələrin təkrarlanması təbiidir.

Buna görədir ki, məlumat xarakterli yazıların çoxu bir-birinə bənzəyir. Cümlə quruluşu, ifadə tərzi adətən yeknəsəq olur. Yalnız məhdud qrup feillərdən istifadə edilir.

Mətbuat dili həmişə dəqiqliyə cəhd edir. Hər cür qeyri-müəyyənlik, ümumilik mətbuat dilinə prinsip etibarı ilə yaddır. Xalq dilində nisbətən azhecalı sözlər əsas yer tutur. Çünkü xalq danışq dili hissi çalarlarla zəngin olan konkretliyi, ümumiliyi sevir. Dəqiqliyi ilə səciyyələnən mətbuat dilində çoxhecalı sözlər üstünlük təşkil edir. Bu da təbiidir. Dəqiqlik tələbi mücərrəd sözlərin işlənməsi ilə ödənilə bilər. Mücərrəd sözlər isə adətən çoxhecalı olur.

Bu məsələni bir qədər aydınlaşdırmaq üçün bədii ədəbiyatdan misal çəkmək istəyirik. C.Cabbarlinin "Sevil" əsərində Atakişi belə danışır: "Yox, balam, su gətirmək nədir, işsiz dari-xıram, mən ömründə bir gün də olsun işsiz qalmamışam, indi nə edim, zalim oğlunun maşını əlimi şikəst elədi, atdı məni evin küncünə, yoxsa məni evdə tapmaq olardı?"

Avam kəndlinin işlətdiyi sözlərin hamısı konkret sözlər olub, əsasən bir və ya iki hecadan ibarətdir.

Dramaturqun "Yaşar" pyesində mühəndis Yaşar belə danışır: "...**Halbuki hökumətimiz ikinci beşillikdə sinifsız cəmiyyət yolunda mübarizə aparırkən biz kustar təsərrüfatda mixlanıb qala bilmərik. Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti sinifsız cəmiyyətin ixtiyarına verməliyik**".

Ali təhsilli ziyalının işlətdiyi sözlərin çoxu mücərrəd sözlər olub, əsasən üç və daha çox hecalardan ibarətdir.

Qəzet dili də savadlıların, ziyalıların dilidir, ədəbi dildir. Odur ki, bu dildə çoxhecalı və mücərrəd anlayışlar ifadə edən sözlərin üstün yer tutması tamamilə təbiidir.

Buradan da qəzet dilinin səciyyəvi xüsusiyyətləri, bui dilə məxsus "ikili" cəhətlər meydana gəlir. Bir tərəfdən dəqiqliyi ilə fərqlənən bu dildə mücərrədliyin olması qanuna uyğun haldır. Digər tərəfdən isə oxucuya təsir məqsədi ilə konkret sözlər işlətmək tələb olunur. Odur ki, bizim ən yaxşı jurnalistlərimiz bu iki cəhəti birləşdirməyə, yəni həm dəqiq, həm də konkret yazmağa cəhd göstərir.

Müasir həyatımız vəzifə və peşələrin çoxalması ilə səciyyələnir. Yeni ictimai quruluş, yeni münasibətlər, müasir inkişaf bir sıra vəzifə adlarının yaranmasına səbəb olmuşdur. Habelə istehsal proseslərinin mürəkkəbləşməsi, əməyin diferensiasiyası külli miqdarda dəqiqləşdirilmiş sözlərin işləklik dərəcəsinin artmasına təkan vermişdir.

Bir çox köhnə peşə, vəzifə adları müasir dövrdə ona görə tərk olunur ki, bunlar yeni əmək bölgüsünə müvafiq gələ bilmir. Məsələn, vaxtilə işlək olan naxırçı, buzovçu və s. sözlər dildən çıxmaq üzrədir. İndi "buzovçu" sözü diffuz mənə bildirə bilər: həm buzov saxlayan, həm buzov otaran. Deməli, vaxtilə dəqiq mənali "buzovçu" kimi sözlər müasir dildə dəqiqliyə mane olur. Odur ki, belə diffuz sözlərin çoxu atılır, yeni əmək bölgüsünü əks edən dəqiq sözlər düzəldilir. Külli miqdarda yeni peşə adlarının təsviri şəkildə – mürəkkəb sözlər şəklində meydana gəlməsi həmişə təməyülün nəticəsidir.

Dilimizdə gedən bu təbəddülat bütün ədəbi dil üslublarından daha çox və hər şeydən əvvəl qəzet yazılarında öz əksini tapmış olur. Hər gün hər hansı qəzetdə onlarla peşə, sənət, ixtisas sahiblərindən danışılır, onlarla peşə sahiblərinin imzası ilə məqalələr nəşr edilir. Beləliklə, peşə, sənət ifadə edən sözlər qəzet dilinin leksikasında ən mühüm yerlərdən birini tutur.

Qəzet dilində ikinci mühüm leksik təbəqə müxtəlif idarə, müəssisə, təşkilat adlarından ibarətdir. Bu adlar qəzet dilində daha çox dəqiqləşdirici funksiyaya malik olur. Qəzet bir şəxs və ya hadisə haqqında məlumat verəkən müvafiq idarə və təşkilatın adını çəkməyə məcburdur. Bu cəhətdən də qəzet üslubu dilin bütün üslublarından fərqlənir.

Dilimizdə sərf mətbuat üslubu ilə əlaqədar bir sıra cümlə tipləri formalaşmış və yayılmışdır ki, bu tipli cümlələrin başqa üslublarda özün bu göstərməsi də mətbuat üslubunun təsiri ilə izah olunur.

"Cari dərs ilində səkkizillik məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti orta məktəbdə oxuyur ki, bu da ümumi

orta təhsilə keçmək yolunda irəliyə doğru atılmış böyük addımdır”.

“Eyni zamanda mehmanxanadan itmiş 20-dək üstü möhürlü döş kağızlar, pərdələr də tapıldı ki, bunlar Şərəbanının nə yuvanın quşu olduğunu göstərdi”.

Bələ cümlələrdə həmişə belə bir cəhət vardır: cümlənin əvvəlinci hissəsində bu və ya digər obyektiv fakt haqqında məlumat verilir, ikinci hissədə isə (“ki” bağlayıcısından sonra) bu fakt mənalandırılır, qiymətləndirilir. Beləliklə, oxucunun faktları, hadisələri düzgün başa düşüb dərk etməsinə yardım etmək üçün bu kimi cümlə növləri geniş imkan yaradır. Təsadüfi deyil ki, bütün başqa mürəkkəb cümlə növlərinin hamısına nisbətən bu göstərilən cümlə növləri mətbuatda daha çox işlənilir.

Bütün bu qeyd edilən cəhətlər məhz mətbuat üslubu ilə əlaqədardır və obyektiv olaraq bu üslubu səciyyələndirir. Lakin hələlik mətbuat dilində subyektiv amillərin də təsiri hiss edilir ki, qəzetdə rast gəldiyimiz çoxlu dil xətaları bunun nəticəsi kimi qiymətləndirilə bilər. Obyektiv üslub xüsusiyyətləri bütün qəzetlər üçün ümumi olduğu halda, subyektiv dil xətaları ayrı-ayrı qəzetlərdə, müəlliflərdə, yazıldarda müxtəlif şəkildə təzahür edir. Odur ki, bu sonuncuları ümumiləşdirmək də çox çatındır. Burada tək-tək faktları sadalamaq lazıim gəlir. Bir neçə nümunə ilə kifayətlənirik.

“Azərbaycan gəncləri” qəzetində (17 oktyabr, 1968-ci il) “Tərtib edilmiş, yaxud....” adlı maraqlı bir məqalə dərc olunmuşdur. Məqalədən məlum olur ki, M.V. Vidadinin yaxın vaxtlarda çapdan çıxan “Seçilmiş əsərləri” kitabında çoxlu dil xətaları, imla qüsurları vardır. Təəssüf ki, bu vəziyyət klassiklərimizin nəşrində özünü çox göstərir.

Məqalədə göstərilir ki, “orfoqrafik qüsurlar kimi görünən bu qüsurların üzərindən ötüb keçmək qeyri-mümkündür”, yəni mümkün deyildir. Elə buna görə Vidiyi şeirindəki “didarə” sözünün kitabda “didara” şəklində yazılışına və digər bu tipli nöqsanlara müəllif etiraz edir.

Haqlı etirazdır.

Lakin keçmiş ədəbi abidələrin nəşrində dil məsələlərinə diqqət yetirmək nə qədər zəruridirsə, müasir ədəbi dilimizin qayğısına qalmaq ondan da vacibdir. Həmin məqalədən bir cümləni nəzərə çarpdırırıq:

“Vidadi, görünür, məhbusda olarkən güman ki, kiminsə kəsdiyi vədə, kimi isə gözlədiyinə işarə edir”.

Bu cümlə haqqında nə demək olar?

a)Şübə, ehtimal, güman, tərəddüd bildirən “görünür” və “güman ki” ara sözlərindən biri artıqdır və atılmalıdır.

“Müxbir” jurnalı, 1970-ci il, №8, səh.22-24.

QƏZET DİLİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

(ikinci məqalə)

b)“Məhbusda olarkən” ifadəsi səhvdir, burda “məhbus yerinə həbs” və ya “məhbəs” işlətmək lazımdır.

v) “Güman ki” ara sözünün hər iki tərəfində vergül işarəsi qoyulmalı idi.

Ədəbi dildə yazmaq çox çətindir. Hər cür yazını ədəbi dil nümunəsi hesab etmək mümkün deyildir. Qəzet yazısı isə ədəbi dildə olmalıdır.

Eyni cümlə və ya ifadə daxilində sözün eyni mənada bir neçə dəfə işlədilməsi qəzet dili üçün nöqsan hesab edilir. Bu vəziyyət müəllifin dilə sahib olmadığını göstərir, yazının başdan-sondu yazıldığını sübut edir. Məsələn, aşağıdakı misallar dil kasıblığına nümunə kimi qeyd oluna bilər.

1.”Sosialist əməyinin mühafizəsi sahəsindəki nöqsanların aşkarla çıxarılb aradan qaldırılması sahəsində ayrı-ayrı xalq nəzarəti qrupları xüsusiylə fərqlənirlər”.

2.”...Plyonka sexi üçün dəzgah almaq üçün sənədini

imzalayarkən....”

Hər bir adı qəzet işçisi bu kimi üslub qüsurlarını asanlıqla təshih edə bilər. Yalnız tələsməmək və bir az diqqətli olmaq gərəkdir.

Şəkilaltı yazıda oxuyuruq:

“Barents dənizində balıq ovunun qızğın çağıdır. Şəkil-də: “Polyarnaya zvezda” üzən bazasında hər gün onlareca ton balıq emal edilir”.

“Hər gün” ifadəsi yerinə düşməmişdir. Bu ifadə işin davam etdiyini, hərəkəti eks etdirir. Şəkil isə statik vəziyyətdir, burada hərəkət verilmir.

“Müxbir” in oxucularına qəzetlərdəki bəzi dil-üslub qüsurları ilə əlaqədar aşağıdakı sualları veririk. Cavablarıbn redaksiyaya göndərilməsini xahiş edirik.

1.Qəzet dili sadə, aydın və oxunaqlı olmalıdır. İfadə edilmiş fikri oxucu tez və asanlıqla mənimşəyə bilməlidir. Respublika qəzetlərinində birində dərc edilmiş “Sosialist əmlakı toxunulmazdır” adlı məqalədən alınmış aşağıdakı cümlədə həmin principlər nə dərəcədə gözlənilmişdir?

“Plana Qarabağ ipək kombinatında, 91 nömrəli tikinti idarəsində, rayonun kolxoz və sovxozilarında maddi sərvətlərin uçotunu və mühafizəsini, Stepanakert Qarışq Mallar Ticarəti İdarəsinin rayon istehlak cəmiyyətinin anbar və mağazalarında, yağı-pendir zavodunun anbarlarında maddi sərvətlərin qorunmasını, Stepanakert Qarışq Mallar Ticarət idarəsində, kənd təsərrüfatı məhsulları tədarükü təşkilatlarında nəzarət-ölçü cihazlarının və kökəltmə məntəqəsində mal-qaranın düzgün qəbul olunub-olunmamasını və sosialist mülkiyyətinin necə qorunduğuunu yoxlamaq və s. kimi tədbirlər daxil edilmişdir”.

II. Bu cümlələri oxuyun:

1. Mən şəxsən bundan sonra həmişə və hər yerdə Tallini və onun sakinlərini dərin hörmət hissi ilə yad edəcək, həmdə bu vaxt qəlbimdə bu sözlər təkrar olunacaqdır”.

2. "Mən acgözlüklə ətrafa baxır, Aslan mənim arxamda dayanıb başını yana əyir, hər şeyə fikir verirdi".

Bu cümlələr üçün ümumi olan qüsür nədir və belə qüsurların qarşısını hansı yolla almaq mümkündür?

III. Dilimizdə işlənən əcnəbi sözlərin məntiqi vurguları da düzgün tələffüz olunmur. Məsələn, bir natiq öz çıxışında "proloq" sözündə vurğunu birinci heca üzərində vururdu və bununla da bu və ya digər kəlmənin ahəngini pozurdu".

IV. "Yeniyetmələr üçün hamımız məsuluq" başlığı ilə getmiş məqalə rus dilindən tərcümə olunmuşdur. Lakin tərcümə aşağıdakı tipli cümlələrin qəzətə çıxarılmasına əsas verirmi?

"Biz burada yeniyetmənin ağır müqəddərəti üçün öz uşaqlarının gələcəyinə məsuliyyətsizcəsinə yanaşan və ya müəyyən səbəblər üzündən öz oğluna və ya qızına pis təsirə müqavimət göstərə bilməyən valideynlərin üzərinə nə dərəcədə (böyük) məsuliyyət düşdüyündən danışmayacağıq".

Bu cümlənin qüsürü nədir?

V. Şəhər qəzetlərində birində nəşr olunmuş "Böyük qardaş" məqaləsi belə başlayır:

"Pedaqoji ədəbiyyatda gənc nəslin – övladların tərbiyəsi məsələsində ata və ananın rolundan geniş bəhs edilmiş, övlad tərbiyəsinin müsbət və mənfi cəhətləri valideynlərin pedaqoji biliyi, pedaqoji məharəti və məsrəfi ilə əlaqələndirilmişdir. Başqa sözlə, övlad tərbiyəsində buraxılan nöqsanların günahını, həmçinin yaxşı cəhətlərini ailədə yalnız ata və anada axtarmışlar".

Bu parçada üslubi və qrammatik qüsurlar varmı? Varsa hansılardır?

VI. Aşağıdakı mətndə iki müstəqil fikir ifadə edilmişdir. Bu fikirləri bir cümlə şəklində ifadə etmək mümkündürmü?

"Kənd Sovetinin icrakom iclaslarında və sessiyalarında günün tələbi ilə səsləşən məsələlər müzakirəyə qoyulur, konkret qərarlar qəbul edilir, onların yerinə yetirilməsi üzərində ciddi nəzarət vardır".

Bəs bu cümlədə?

“Yeniyetmə işə düzəlməyə gedir, onun əlində ixtisası yoxdur, odur ki, kadrlar şöbəsində onu köməkçi fəhlə kimi qəbul edirlər”.

VII. Aşağıdakı cümlələr haqqında fikriniz nədir?

“Özünü uşaqları tərbiyələndirmək üçün çətin və əziyyətli işdən kənara çəkib, bunu qocaman valideynlərin üzərinə atmağın düzgün hərəkət olmaması ancaq onlara qarşı insafsız hərəkət etməkdə deyildir. Bunun həm də hələ möhkəmlənməmiş gənc ailəyə zərərli təsir etməsindədir”.

VIII. Ədəbi dildə hər bir dil ünsürü (şəkilçi, söz, söz birləşməsi, cümlə) müəyyən məna ilə əlaqədardır. Burada məqsədsiz dil vahidinə yer verilməməlidir. Bəs bu misallarda “necə deyərlər” ifadəsini işlətməkdən məqsəd nədir?

1. **“Əyani vəsaitlər: cihazlar, maddələr, xəritələr, şəkilər, necə deyərlər, kabinetlərdə, müəllimlər otağında idi”.**

2.”...Necə deyərlər, həyatın bərkindən-boşundan çıxmamışlar”.

3.”Direktor, necə deyərlər, öz-özünə düzəliş verməli olduğunu”.

IX. Aşağıdakı cümlələrdə qeyd olunan sözlər mənaca öz yerindədirmi?

1.”Hamı....Zərifənin....haqqında ürəkdolusu danışır”.

2.”Son altı ildir ki, rayonda kino planı ödənmir”.

3.”Şux geyinmiş adam”....

X. “Partkom” sözünün aşağıdakı şəkildə işlənilməsi haqqında nə deyə bilərsiniz?

“Sədr partkomun sözünə etiraz etdi...İyirmi ildən bəri partkom olan Məmməd Məmmədov səhbətə qarışdı”.

Qəzet dili danışq dilindən müəyyən elmi prinsiplərə əsaslanması ilə fərqlənir. Çünkü qəzet dili ədəbi dildir. Bu cəhətdən göstərilən tipli mürəkkəb ixtisarların funksiyaca dəyişdirilməsinə münasibətinizi bildirin.

XI. Aşağıdakı mətndə artıq sözləri göstərin:

“Gənc sənətkar ilk dəfə olaraq 1789-cu ildə təmsillər kitabını nəşr etdirir.

Krilov təmsili rus ədəbiyyatının görkəmli sənətkarlarından Puşkin, Qoqol, şedrin və başqalarına geniş örnek olur”.

XII. Vahid imla qaydalarının yaranmasında və sabitləşməsində, bununla da geniş xalq kütlələrinin ədəbi dil normalarına sahiblənməsində mətbuatın müstəsna rolü vardır. Vahid dil normalarına əməl etmək çox zəruridir.

L.Tolstoyun məşhur əsərinin adı bəzi qəzetlərdə “Canlı meyit”, başqalarında “Canlı meyid” şəklində yazılmışdır. Hansı imla düzgündür və nə üçün?

Qəzetlərdən birindəki məqalədə bir neçə dəfə “maqnito-qorsklər” yazılmışdır. Bu sözün şəkilçilərdəki saitləri necə yazmaq lazımdır?

Cavablarınızı “Müxbir”in redaksiyasına göndərin.

«Советская тюркология», Тезисы докладов и сообщений

Б., 1970 №1, стр. 112-116.

М.И.Адилов, Г.Н.Асланов.

ВСЕСОЮЗНАЯ НАУЧНАЯ КОНФЕРЕНЦИЯ ПО ТЮРКСКИМ ЯЗЫКАМ

14-18 октября 1969 г. в Баку состоялась Всесоюзная научная конференция, посвященная пятидесятилетию старейшнего в республике вуза – Азербайджанского государственного университета им. С.М.Кирова.

В работе конференции приняли участие языковеды-турклоги высших учебных заведений и научно-исследовательских институтов МосквыЮ Ашхабада, Баку, Душанбе, Казани, Ташкента, Тбилиси, Уфы и других городов. Была также представлена большая группа ученых

из Дагестанской АССР (г.Махачкала) и Карачаево-Балкарской АССР (г.Нальчик), занимающихся вопросами межъязыковых связей тюркских и иберийско-кавказских языков.

На конференции было заслушено и обсуждено около пятидесяти докладов и сообщений, посвященных трем проблемам: 1) сущность и природа грамматических категорий тюркских языков; 2) развитие синтаксического строя тюркских языков; 3) взаимодействия тюркских языков с другими языками.

После вступительного слова проректора Азгосуниверситета чл.корр. АН Азерб.ССР проф. К.М.Султанова, открывшего работу конференции, выступил декан филологического факультета проф. А.А.Ахундов с докладом: «Роль ученых Азгосуниверситета в развитии азербайджанского языкознания». Докладчик отметил, что университет является первым научным центром, в стенах которого развивалось азаербайджанское языкознание. Здесь работали ученые широкого профиля: проф.Б.Чобанзаде, акад.АН Азерб. ССР М.Ш.Ширалиев, чл. корр. АН Азерб.ССР А.М.Демирчизаде и др.

В организации научной и учебной работы по филологии большую помощь оказали Азгосуниверситету академики Н.Я.Марр, И.И.Мещанинов, чл. корр. АН СССР Н.К.Дмитриев, проф. Н.А.Баскаков и др.

О научном росте филологов республики свидетельствует и то, что в Азгосуниверситете защищаются кандидатские и докторские диссертации не только филологами Азербайджана, но также и братских республик Средней Азии, Дагестаны, некоторых вузов Москвы и других городов.

Ученые филологического факультета создали стабильные курсы на национальном языке по всему циклу филологических дисциплин, они успешно разрабатывают

актуальные вопросы азербайджанского языкоznания в тюркологии в целом.

Акад.АН Азерб.ССР М.Ш.Ширагиев (Баку) выступил с докладом «Советская тюркская филология и задачи журнала «Советская тюркология». Дав краткий обзор достижений советской тюркологии за прешедшие годы, докладчик остановился на задачах нового журнала, который будет освещать актуальные проблемы изучения и практического преподавания тюркских языков, фольклора и литературы тюркоязычных народов Советского Союза.

В области лингвистики на страницах журнала найдут отражение вопросы теории и методологии, новейшие методы математической лингвистики, частные и общетеоретические вопросы фонетики, грамматики и лексики тюркских языков, их исторического развития (историческая и сравнительная грамматика и лексикология, фонетика и фонология), истории литературного языка и диалектов, вопросы стилистики и теории перевода.

В области литературоведения широко будут освещаться теоретические вопросы литературоведения и различные аспекты изучения литератур тюркоязычных народов СССР (например, советская и классическая литература, поэтика и фольклор и т. д.).

В заключение акад.М.Ш.Ширагиев сказал, что создание нового печатного органа тюркологов дает возможность улучшить информацию о состоянии ведущихся работ, открывает большие возможности для организации дискуссий и публикации исследований молодых авторов. Докладчик пригласил участников конференции к активному сотрудничеству в журнале.

Проф. Ф.Р.Зейналов (Баку) выступил с докладом на малоизученную в тюркологии тему: «Категория модальности и ее грамматическое выражение в современных тюркских языках». Говоря о выражении

модальности, докладчик отметил, что в тюркских языках отношение высказывания и действительности передается различными способами: интонацией, наклонением глагола, порядком слов, словосочетаниями, модальными частицами и наконец, модальными словами. Смешение модальных слов и средств выражении модальности, что особенно характерно для азербайджанского языкоznания, – это результат неизученности в тюркских языках модальных слов как особой лексико-грамматической категории. Модальные слова, говорил докладчик, переходная в тюркских языках категория, она только стабилизуется. Так как модальные слова выражают отношение высказывания к реальной действительности, а также отношений говорящего к этому высказыванию с различных точек зрения, то семантические варианты их должны быть определены на этой основе. Исходя из этой посылки, выступающий считает целеобразным объединить модальные слова в тюркских языках в три группы:

- 1) модальные слова, выражающие необходимость;
- 2) модальные слова, выражающие предположение;
- 3) модальные слова, выражающие реальность, достоверность.

Доклад канд. филол. наук *Г.П.Мельникова* (Москва) «Тюркский строй как система» носил теоретический характер. Исходя из того, что детерминация является ведущей грамматической тенденцией языка, докладчик на примере анализа строя тюркских языков, в которых детерминанта формируется как принцип экономии служебных элементов», т.е. аффиксов, показывает системную взаимообусловленность всех ярусов и единиц языка.

Доктор филол.наук *З.И.Будагова* (Баку) в докладе «К вопросу о сложных глаголах в тюркских языках» остановилась на противоречиях и отдельных ошибках,

которые, с ее точки зрения, встречаются у некоторых тюркологов при освещении и понятия сложного глагола, его типов и структуры. В заключительной части выступлении докладчик предложила свое толкование: «Сложный глагол характеризуется разнообразием лексического состава при наличии не менее двух слов, самостоятельным ударением на каждом из компонентов сложного глагола; возможностью наличия различных частей речи в его составе, утратой первичного значения одним из компонентов, сохраняющих все же самостоятельность вне сочетания; употреблением в функции одного члена предложения, словоизменением второго компонента, а также структурно-семантической устойчивостью».

Доцент Н.Н.Джанашаа (Тбилиси) выступил с докладами «Система времен и наклонений в турецком глаголе». Выступающий отметил, что в спрягаемых формах турецкого глагола в зависимости от отношения говорящего к реальной действительности выделяется утвердительное, повелительное, желательное, должностовательное и условное, которое имеет два поднаклонения). В каждом отдельном наклонении наблюдается наличие разного количества временных форм (от 2 до 13). Каждая временная форма наклонения, за исключением утвердительного, располагает двумя видами актов действия – очного и заочного.

Канд. филол. наук Ф.А.Ганиев (Казань) в своем докладе «О лексическом и грамматическом значении некоторых аффиксов в татарском языке» делит аффиксы на три группы: 1) чисто словообразовательные, 2) чисто грамматические, 3) полифункциональные. Выступающий остановился на полуфункциональных аффиксах -лыг, (-лек), -чи (-че) и др. и констатировал, что они в одном случае выражают грамматическую функцию, в другом – лексическую.

Доклад «О паралельной полярности указательных местоимений *бу*, *о* в азербайджанском языке» сделал канд. филол. наук Г.Г.Зариназале (Баку). Основная мысль доклада сводилась к тому, что местоимение *бу* (это) и *о* (тот) заменяют не только отдельные слова, как пишут в грамматиках азербайджанского языка, но и словосочетания и даже целое предложения. Эту мысль автор подтверждает примерами (на материале азербайджанской литературы) извлеченными из произведений Насими, Физули, Сабира и др. писателей. Местоимения *о*, *бу*, говорит докладчик, могут выступать как грамматические антонимы.

В докладе канд.филол.наук *В.И.Асланова* (Баку) «О лексико-семантических параллелях в типологически разносистемных языках» рассматривались слова и сочетания (*роса*, *сырой* и др.), которые не восходят к единому источнику в азербайджанском, русском, английском и некоторых других языках. Докладчик подчеркнул, что лексико-семантические параллели в типологически разносистемных языках наблюдаются чаще всего в названий болезней, растений.

С сообщением «О природе грамматических категорий» выступил *Г.С.Самедов* (Баку), который отметил отсутствие единства понимания и интерпретации понятия грамматическая категория в трудах различных лингвистов. Выступивший предложил толкование грамматической категории на основе корреляции.

В сообщении проф. *М.Н.Хыдырова* (Ашхабад) «К вопросу установления первичных корней некоторых слов тюркских языков» были затронуты вопросы методики восстановлений исконного корня и выделения исторических аффиксов в тех лексемах, в которых в процессе опрошении в настоящее время на материале одного языка это сделать трудно или вовсе не удается.

Сообщение доцентов *Н.С.Дмитриевой* и

К.З.Закирьянова (Уфа) «Словообразовательное и семантическое освоение русского глагола в башкирском языке» было подготовлено по материалам двуязычного словаря, в котором около 37% заимствований из русского языка в башкирский составляет глагольная лексика, связанная с новым социалистическим укладом жизни. Авторы констатируют, что не зарегистрировано ни одного случая развития у этих глаголов нового значения на башкирской языковой почве. Среди заимствованных из русского языка основ большинство является латинским. К ним прибавляются башкирские аффиксы. Такие производные слова тоже были исключены в числе 37% заимствованных слов.

Интересные темы затронули выступающие по проблемам синтаксиса. В докладе проф. *Н.А.Баскакова* (Москва) «Бинарные оппозиции в структуре синтаксиса тюркских языков» были поставлены и рассмотрены сложные недостаточно разработанные в тюркологии вопросы: словосочетание и его объем, предикативность ичлены предложения. За исходное в докладе принимается мысль о наличии во всех синтаксических структурах тюркских языков двух дихотомических или бинарных конструкций, базирующихся на двух различных типах мыслительных актов в мыслительной деятельности человека. К этим двум конструкциям были отнесены: предложение, основанное на предикации, и словосочетание, основанное на атрибуции. Далее было дано определение понятиям «предложение» и «словосочетание», указаны на характерные признаки.

Проф. *А.З.Абдуллаев* (Баку) в докладе «Пути возникновения сложноподчиненных предложений в тюркских языках» осветил истрический путь формирования сложноподчиненных предложений и разработал оригинальную их классификацию. Сложноподчиненные

предложения докладчик делит на две группы: в первую включает бессоюзные сложные предложения, в которых придаточное предшествует главному; во вторую – союзные сложноподчиненные предложения. В составе первой группы выделяются две подгруппы. Первая из коих оформляется на базе глагола условного наклонения, а вторая – путем слияния вопросительного и повествовательного предложений. Вторую группу союзных сложноподчиненных предложений проф. А.З.Абдуллаев делит на одноядерные, образующиеся путем распространения простого предложения, один из распространенных членов, которого оформляется и реализуется как придаточное, и двуядерные, восходящие к сложноподчиненным предложениям. Докладчик особо подчеркнул, что образование подчинительных союзов не может предшествовать образованию сложноподчиненных предложений с союзами, так как оба эти явления результат единого эволюционного процесса.

О двойственной природе отыменных прилагательных в тюркских языках и их аналогах – причастных оборотах и соответствующих им придаточных предложениях – говорилось в докладе канд. филол. наук *А.Г.Гасанова* (Баку) «К специфике тюркских атрибутивных оборотов».

Доктор филол. наук *М.И.Адилов* (Баку) в докладе «О нечленимых синтаксических единицах в азербайджанском языке» затронул малоизученный аспект синтаксиса – повторы с внутренними членами «это такие выражения, – говорит докладчик, — в которых одно и то же слово и его варианты выступают и в подчиняющей. И в подчиненной функции и которые появляются в языке в виде словосочетаний и предложений» (*iş işləmək; uazmağınə uazar; qası qaş yerində; böyük böyükdür, kiçik kiçik*).

Доцент *С.А.Соколов* (Москва) в своем докладе «синтаксические особенности турецкого литературного

языка второй половины XIX века» остановился на вопросах развития синтаксиса турецкого языка в период, когда наблюдается активное движение за очищение турецкого языка иноязычных напластований в различных ярусах языка. В литературном языке рассматриваемого периода докладчик отмечает наличие значительного количества асиндетических конструкций, исконно присущим разговорному языку и фольклору; из союзов наиболее частотным является *ki* и составные союзы, вторым компонентом в которых он выступает и т.д.

На обширном экспериментальном материале был построен доклад проф. З.Х.Тагизаде «Некоторые фонетические показатели сложноподчиненных предложений в тюркских языках». Автор поставил перед собой задачу исследовать в сравнительном аспекте фонетические показатели придаточных предложений (высота основного тона, громкость и долгота, расчленение времени, пауза и др.) и установил что, между основными частями бессоюзного сложного предложения грамматическая пауза в два раза продолжительнее, чем в союзном и др. Результаты наблюдений были представлены в математико-стилистических таблицах, в записи интонографа демонстрировались кинопроекционным аппаратом.

Канд.филол.наук *Х.Исматуллаев* (Ташкент) в докладе «Некоторые вопросы типологии ростого предложения в современном узбекском языке» остановился в структурных особенностях простого предложения в узбекском языке и в связи с этим затронул некоторые аспекты выражений (эмоциональный, модальный и др.). Докладчик критически отозвался о работе (А.Нурмахановой, М.З.Закиева и др.) в которых утвердительные и отрицательные предложения рассматриваются как модальные типы предложений».

Ф.Убаева (Ташкент) в сообщении «О семантико-

грамматической классификации обстоятельств (на материале узбекского языка)» познакомила слушателей с выработанными ею принципами классификации ограничения обстоятельств от дополнений.

С изучением синтаксиса узбекского языка связано было и сообщение канд.филол.наук Р.Сейфуллаева (Ташкент) «Вводные члены предложения в узбекском языке».

Широко и разнопланово были представлены доклады и сообщения по третьей проблеме. Здесь обсуждались вопросы взаимодействия языков, интерференции, билингвизма и др.

В коллективном докладе членов кафедры русского языкознания Азгосуниверстиета М.Т.Тагиева, Г.Н.Асланова, Р.З.Киясбейли и Э.Л.Львой «Некоторые аспекты изучения русско-турецких языковых связей» были освещены вопросы языковых связей по материалам среднерусских памятников, по произведениям русской художественной литературы XIXв., по данным словарей современного русского языка в периодической литературе, издаваемой в Азербайджане на русском языке, а также говоров русских поселенцев в Азербайджане.

Доклад проф. М.Т.Тагиева (Баку) «Тюркизмы в русских письменных памятниках позднего средневековья» построен был на материалах памятников XVI-XVII вв. Докладчик остановился на словах типа ямурлук, терлик, тай, паз, терези, юк и др., впоследствии вышедших из активного словарного запаса русского языка, но сохранившихся лишь в отдельных русских говорах; некоторые же из них являются достоянием только письменных памятников раннего и позднего средневековья.

О различных разрядах узбекских слов в таджикском языке, степени их освоения и употребления в различных стилях языка говорилось в докладе канд.филол.наук

М.А.Шарапова (Душанбе) «Некоторые вопросы обогащения лексики таджикского языка узбекскими словами».

Канд.филол.наук *А.Ж.Будаев* (Нальчик) в своем докладе «Скифо-карачаево-балкарские лексические соответствия» подверг лингво-историческому исследованию некоторые скифские, карачаевские и балкарские языковые паралели и на этой основе выдвинул гипотезу о том, что предки современных карачаевцев и балкарцев общались с теми скифскими племенами, которые были на Кавказе и которыми принадлежат слова типа *alan, as, bar* и др., представленные в современном карачаевском и балкарском языках. Выступающий подверг критике этимологию слова *alan*, представленную в работах В.И.Абаева, и предложил новую его интерпретацию на тюркской основе.

В сообщении доцента *И.Г.Абдуллаева* (Баку) «К этимологии географических названий, содержащих формант *-ван*» рассматривались топонимы *Аркиван, Арчиван, Нахичевань, Сарван, Ширван* и др., в которых автор выделяет аффикс *-ван* (вариант *-бан*) представленный как словообразовательный элемент в современных иранских языках. Этот аффикс употребляется для производство новых слов и образует имена, обозначающие хранителя, сторожа, деятеля и т. д.

В сообщении «Язык урумов и его взаимоотношения с другими языками» *И.А.Корелов* (Груз. ССР, Цалка) познакомил участников конференции с историей формирования и развитием этого языка до 30-х гг. XIX в.в пределах Турции и после переселения – на территории Груз.ССР.

Ряд докладов и сообщений был посвящен вопросам азербайджанско-лезгинских языковых контактов, отмечалась направленность влияния старописьменного азербайджанского языка на младо письменный лезгинский.

Канд. филол.наук Н.С. Джадалаев (Баку) в докладе “Türcia-Daqistanica, его сущность и особенности» выделил три периода (гунно-хазарский, средний и азербайджанский) в тюркско-дагестанских языковых контактах, подчеркнув характерное для каждого периода.

Канд.филол.наук *В.Гукасян* (Баку) выступил с докладоми «Тюркский язык и древнейший кавказский лингвистический ареал (древнейшая языковая карта Азербайджана)». Анализируя этнолингвистическую карту Азербайджана, докладчик приходит к выводу, что формирование развитого азербайджанского языка вв. нельзя считать заслугой только огузов и кыпчаков; он образовался на базе общенородного азербайджанского языка, в формировании которого приняли участие языки и диалекты не только тюркских племен, но и каквказских и иранских, бытующие на территории Азербайджана. Тюркский (азербайджанский) язык сложился на раннем средневековые (в VI-VII вв.), в процессе огузско-кыпчакского напластования начался с XII в.

Доклад канд.филол.наук *Ш.М.Садиева* (Баку) «К вопросу об уподоблении языков лезгинской группы азербайджанскому языку (в связи с двуязычием лезгиноязычных народностей» построен был на материалах исследования языка и диалектов народностей лехгинской группы (лезгины, цахурцы, крызы, будухцы, хиналугцы, удины), проживающих на территории Азерб.ССР. На конкретных примерах Ш.М.Садиев показал, в чем заключается суть уподобления этих языков азербайджанскому языку: постепенно исчезают лабиализованные согласные м абруптивы, характерные для лезгинских языков Дагестана и отсутствующие в азербайджанском языке; возникают смежные звуки, близкие к лабиализованным гласным азербайджанского языка. Процесс уподобления охватывает и другие ярусы

языка, однако глубина его в различных ярусах неодинакова.

Несколько с ниних позиций анализировались взаимоотношения лезгинского и азербайджанского языков в докладе канд. филол. наук *А.Г.Гюльмамадова* и *Б.Б.Талыбова* (Махачкала) «О типах интерференции (на материале азербайджанского и лезгинского языков)». Авторы приводили данные исследования лезгинских говоров в Кубинском и Куткашенском районах Азерб.ССР и отмечали, что куткашинские говоры лезгинского языка испытывали очень сильное влияние азербайджанского на всех уровнях языка, однако при освоении азербайджанских элементов в рассматриваемых говорах имели место различные типы интерференции: фонетико-морфологический, морфологический, лексико-семантический и др.

Канд.филол.наук *Р.И.Гайдаров* (Махачкала) выступил с докладом «Языковые контакты лезгин и азербайджанцев и их роль в развитии и обогащении лезгинского языка». Докладчик подчеркнул наличие разносторонних связей в прошлом и настоящем между лезгинами и азербайджанцами, указал на то, что в пределах Даг.АССР в настоящее время ослабевает влияние азербайджанского языка и речи лезгин занимают прочное место, их около 1500.

Рассмотрению продуктивных в современном табасаранском языке азербайджанских аффиксов (-чи, -лу, -ламиш, -мини, -лар) было посвящено выступление *Т.Н.Эфендиева* (Даг.АССР) «азербайджанские словообразовательные элементы в табасаранском языке».

Доклад доцента *Т.М.Гарипова* (Уфа) «Структурно-типологическая модель кыпчакского вокализма» был посвящен характеристике звукового строя кыпчакских языков и на этой основе уточнению места башкирского языка в структурно-типологической классификации тюркских языков. В связи с разным отражением пратюркских гласных в башкирском и родственном ему татарском языках

постигуется выступающим идея существования так называемого Schwaturcium (по аналогии Schwaindogermanicum и Schawauralicum для языков иных семей).

О билингвизме и изучении третьего языка говорилось в докладе проф. Л.Ю.Бирсук (Баку) «Некоторые экстраглавиственные вопросы характеристики билингвизма». Докладчик подчеркнула, что учащийся национальной школы, владеющий кроме механизмов русской речи, объективно поставлен в более благоприятные условия, чем учащийся, начинающий изучать другой язык впервые. Однако эти условия, говорит докладчик, должны быть управляемы, иначе стихийный лингвистический опыт приносит минимальную пользу, а в некоторых случаях, при отсутствии профилактики интерферирующих влияний, даже вред.

На конференции было заслушено сообщение по лексикографии М.Т.Тагиева «Актуальные вопросы тюркско-русской лексикографии» в связи с подготовкой к составлению Институтом языкоznания АН Азерб. ССР азербайджанского-русского словаря. Это сообщение вызвало большой интерес, так как в нем были сформулированы новые требования, которым должен отвечать на современном этапе развития лексикографии двуязычный словарь. С точки зрения выступающего, современный двуязычный словарь должен отражать прежде всего изоморфизм семантически соотносительных единиц сопоставляемых языков, показать состава, формы окружения и распространения лексических единиц.

Вопросам уточнения авторства и место написания глоссария Ибн-Муханны посвятил свое выступление Ю.З.Ширвани (Баку) «Некоторые замечания по поводу Ибн-Муханны и его глоссария».

С речью к участникам конференции обратился директор Мексиканского летнего института языков господин Камерон

Ульям Таунсенд, принявший участие в ее работе во время прибывания в г.Баку. Оратор отметил, что он счастлив присутствовать на представительной конференции тюркологов Советского Союза и приветствовать их. Далее господин К.У. Таунсенд говорил о прекрасных возможностях и хороших условиях работы у советских тюркологов, о большой плодотворной работе ученых, усовершенствовавших алфавиты и письменность тюркских народов, проживающих в Советском Союзе. Сотрудники возглавляемого господином К.У.Таусенном института изучают свыше 130 языков: говорящих на этих языках народов они пытаются создать письменность на основе испанского алфавита. В заключении своего выступления господин К.У.Таунсенд говорил о необходимости использовать положительный опыт советских языковедов в создании письменности для бесписьменных народов.

В обсуждении докладов и сообщений приняли участие чл.корр. АН Азерб. ССР А.А.Оруджев, чл. корр. АН Азерб. ССР А.М.Демирчизаде, проф. М.Гусейнзаде, проф. Н.Агазаде, проф. С.Джафаров, проф. Ю.Сеидов, канд.филол.наук И.Х.Ахматов, А.Г.Алекперов, А.Х.Соттаев и др.

Конференция приняла решение просить Министерство высшего и среднего специального образования СССР санкционировать проведение всесоюзных научных конференций по тюркским языкам каждые три года.

Очередную конференцию 1972 года было решено провести в гор. Нальчике. Определение круга научных проблем и проведение подготовки конференции поручили Кабардино-Балкарскому госуниверситету.

Издание материалов бакинской конференции отдельной книгой планируется на 1970 год.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Elmi əsərlər,
Dil və ədəbiyyat seriyası, 1971-ci il, №5, səh. 27-34.

SİFƏTLƏRİN TAM TƏKRARI

Bir sıra tədqiqat əsərlərində göstərilir ki, sıfətlərin tam təkrarı nəticəsində müqayisə dərəcəsi yaradılır. Guya sıfət tam təkrarlanmaqla mövcud keyfiyyət və ya əlamət qüvvətləndirilir, intensivlik meydana gəlmış olur.

Buna görə də sıfətlərin yarımcıq və tam təkrarlarına təxminən eyni qiymət verilir. Halbuki bu iki qismi təkrarlar arasında mühüm fərqlər mövcuddur.

Yarımcıq təkrarlar nəticəsində sözdə əsaslı keyfiyyət dəyişikliyi yaranır, bəlkə kəmiyyət fərqi meydana çıxır. Bunlar qrammatik cəhətdən ümumiləşməmişdir və dilin əsasən affektiv cəhəti ilə bağlıdır.

Tam təkrarlar isə zəif də olsa, sözdə keyfiyyət fərqi yaradılabilir. Burada qrammatikləşmənin də mövcudluğunu inkar etmək mümkün deyildir. Adətən bütün tədqiqatçılar sıfətin tam təkrarının qrammatik bir keyfiyyət olduğunu qəbul edirlər. Sıfətin tam təkrarı distributiv çoxluq bildirirsə, o zaman onun təyin etdiyi söz (adətən isim) “-lar, -lər” kəmiyyət şəkilçisi qəbul etməli olur. Məs.:

Yumru-yumru qayalar. Yasti-yasti təpələr...

Böyük-böyük suların köprüsü... (DQ); Qara-qara dağlardan xəbər aşdı, qanlı-qanlı sulardan xəbər keçdi (DQ).

Bu tərkiblərdəki təkrar sıfətlər həm tək şəkildə, həm də yarımcıq təkrar şəklində çıxış edə bilər. Lakin bu zaman qrammatik cəhətdən müəyyən dəyişmələr də baş verməli olacaqdır. “Gözəl çiçək” və “gözəl-gözəl çiçəklər” ifadələrini müqayisə etdikdə görünür ki, ikinci misaldakı “Çiçək” sözünün “-lər” kəmiyyət şəkilçisi qəbul etməsinin səbəbi “gözəl” sözünün təkrarıdır.

Əvvəlki misalda “çiçək” və “gözəl” sözlərinin hər ikisi təkdədir. Burada isim öz təyini ilə kəmiyyətənən uzlaşmışdır. İkinçi misalda “çiçəklər” sözü də öz təyini ilə uzlaşmalı olmuşdur. “Gözəl çiçək” və ya “gözəl çiçəklər” deyildiyi halda, “gözəl-gözəl çiçək” deyilməz və ya çox nadir hallarda deyilər.

Deməli, sıfətin tam təkrarı cəmlik ilə əlaqədar ola bilir. Yarımçıq təkrarlarda isə bu cəhəti görmürük.

“Qırmızı-qırmızı qələmlər” ifadəsində “qələm” sözünün cəmliyi sıfətin təkrarı ilə bağlıdır, lakin “qıpqrırmızı qələmlər” birləşməsində həmin cəm şəkilçisi təkrar ilə bağlı deyil və buna görə buradakı “qələmlər” sözü “qələm” şəklində də işlənə bilər. Deməli, buradakı sözün yarımçıq təkrarı – “qıpqrırmızı” cəmlik ilə (qrammatik kateqoriya ilə) əlaqədar deyil, sözdə intensivlik mənası yaratmaq ilə əlaqədardır.

Bəzi tədqiqatçılar sıfətin tam təkrarının əlaməti, keyfiyyəti qüvvətləndirən bir vasitə olduğu fikrini irəli sürürlər. Daha doğrusu, tam təkrarın ancaq intensivlik yaratdığını söyləyir və buna görə də həmin təkrarları da yarımçıq təkrarlar kimi dərəcə əlaməti hesab edirlər. Lakin göstərmək lazımdır ki, sıfətlərin tam təkrarı ilə əlamətin qüvvətləndirilməsi çox nadir hallarda özünü göstərir. Məs.:

1) *Təmiz-təmiz* sildim. 2) *Möhkəm-möhkəm* bağırına basdı.
3) *Ötkəm-ötkəm* danışır (Ə.Vəliyev) – cümlələrindəki təkrarlar intensivlik bildirir və buna görə də “çox təmiz”, “lap möhkəm”... kimi mənaları ifadə edir.

Lakin aşağıdakı misallarda vəziyyət belə deyildir.

Kolgə kimi *qara-qara* əllər gəzir vicdanında...

Qədim-qədim kilsələrin xaçlı qülləsi...

Nəhəng-nəhəng motorların qəlbindəki döyüntülər (S. Vurğun).

Burada sözlərin təkrarı intensivlik məqsədi güdmür, bəlkə əşyanın distributiv çoxluğunu bildirməyə xidmət edir. Məsələn, sonuncu misalda “nəhəng-nəhəng” təkrarı heç də matorun nəhəng, çox nəhəng olduğunu bildirmir, onun (matorun) birdən arıq olduğunu, qeyri-müəyyən miqdarda çoxluğunu (“matorlar”)

bildirir: “Çoxlu nəhəng matorlar”. Bu fikrin düzgünlüyünü ondan görmək olar ki, əgər əşya tək olsa, onu təyin edən sıfət təkrarlana bilməz.

“Onun qara-qara (və ya iri-iri, yekə-yekə....) əlləri, ayaqları, gözləri və s. var” demək olar, lakin “qara-qara (iri-iri) başları, ağızları....var” demək mümkün deyildir. Çünkü şəxsin bir neçə yox, yalnız bir başı, ağızı və s. olar. Təkrar yalnız intensivlik ilə bağlı olsa idi, onda belə ifadələr işlənə bilərdi. Lakin göründüyü kimi, sıfətin təkrarı daha çox cəmlik ilə əlaqədardır.

Buradan o nəticə çıxır ki, sıfətlərin tam və yarımcıq təkrarları eyni keyfiyyətli dil hadisəsi hesab edilə bilməz.

Bundan əlavə, sıfətlərin tam təkrarları həm isim, həm də feillər ilə əlaqədar ola bildiyi halda, yarımcıq təkrarlarda bu cəhət də özünü göstərə bilmir.

Dilimizdə əslində rəng bildirən bəzi sıfətlər məcazi mənada tam) təkrarlandıqda tamamilə sıfətlikdən çıxır, zərfə çevrilir. Məs.:

Səlim Çəpərli *boz-boz* dedi (Ə.Vəliyev); O *qırmızı-qırmızı* dedi (Ə.Vəliyev); Çıxbı *qırmızı-qırmızı* dedi: "Evlənmişik" (İ.Hüseynov).

Belə sıfətlər məcazi mənada ismin keyfiyyətini ifadə edə bilmir, yəni ismə yanaşa bilmirlər. Həqiqi mənada isə isimlər ilə əlaqədar ola bilirlər. Məs.: *Ağ-ag* sütunlar uzanırdı (S.Rəhimov); Yarpaqların üstünə *sarı-sarı* xal düşür (B.Vahabzadə).

Bu zaman sıfətlər elə sıfət olaraq da qalır.

Əsli sıfətlərin təkrarı ilə düzələn zərflər isə ellipsis ilə bağlı olur; başqa sözləri, bu zərfləri əmələ gətirən sıfətlər tək də işlənə bilər. Lakin bu zaman "...olduğu halda", "vəziyyətdə", "tərzdə" sözləri işlədilməli olur. Məs.:

Heyvalar *göy-göy* yerə töküldü (S.dağlı); Paltarını *yaş-yaş* əyninə geydi (S.Rəhimov).

Yarımcıq təkrarlar isə feillər ilə bağlanmır. Yalnız eyni kökdən düzəlmış düzəltmə feillərin əvvəlində işlənə bilən yarımcıq təkrarlar təkcə bu məhdudluğu ilə (yalnız "öz" feili ilə iş-

lənir) tam təkrardan fərqlənir.¹ Məs.:-

Bazar axşamçağı *bomboş boşaldı* (Q.Məmmədli); Qardaşının rəngi *ağappaq ağardı* (S.Şamilov); Vurram başın, *darbadağın* lap *dağılar* (Ü.Hacıbəyov).

Maraqlı burasıdır ki, bu kimi təkrarlar intensivlik ilə, afektivlik ilə bağlı olduğundan adətən intensivliyə meyl edən S.Rəhimovun bədii əsərlərinin dilində daha çox işlənir. Məs.:-

1)Zabit *qupquru quruyur*; 2)Züleyxanın rəngi...*sap-sarı saraldi*; 3)Mehmanın boğazındakı damarlar şışib *göm-göygöyərdi*; 4) Nə dəxli var....durub *uzun-uuzadı uzunçuluq eləyəsən*; 5) Üşütmə onun bədənini *bumbuz buzlatdı*; 6) Xanım da pristavin ciblərini *tərtəmiz təmizlər*; 7) Züleyxanın gözü *qıpqırmızı qızarmışdı*; 8) Çoxdan asılı qalmış qadın *qapqara qaralmışdı*; 9) *Bomboz bozaran paltar...10) Gözlərini gömgöy göyərdirdi.*²

Bütün bu misallarda “uzun” sözünün təkrarı başqalarından fərqlənir. Qalan misalların hamisində əslisi sıfətlərin ancaq yarımcıq təkrarı həmin sıfətin kökündən düzəlmış feillər ilə işlədilmişdir. Həmin feillərin yanında sıfətlərin tam təkrarı mümkün olmur (istisnalar həmişə vardır). Lakin “Uzun-uzun uzanar, özü-nə paltar qazanar” misalında vəziyyət başqalaşır. Burada eyni kökdən düzələn feil və həmin sözün tam təkrarı bir sintaktik vahid şəklində birləşmişdir, yanaşı gəlməşdir. Halbuki həmin sıfətin də yarımcıq təkrarı (“upuzun”) mövcuddur. Yuxarıdakı tərkibdə isə heç vaxt yarımcıq təkrar işlənməz. Səbəbi o deyil ki, bunların hər iksinin “ilk” kökləri – “uz” eynidir. “Uzun” və “uzan” isə artıq bir növ bir-birindən uzaqlaşmışdır. Bize, burada məsələ “uzun-uzun” sözünün öz ibtidai şəklini – vurğusunu saxlamasıdır. “Uzun-uzun danlışır (adamlar)” ilə “uzun -uzun

¹ Lakin bəzən tam təkrarların da “öz” feili ilə işlədilməsinə təsadüf edilir. Məs.: Dözülməz əziyyətdən *göy-göy* gəyarıb dili söz tutmayan usta dedi (Ə.Yusifoğlu)

² Bəzən “düm” ədatının köməyi ilə düzələn şiddətləndirmə dərəcəsi eyni kökdən düzəlmış feil ilə birləşir. Məs.:

Sağları *dümağ ağarıb* (H.Mehdi); *Dümağ ağaran* bir taladan keçdilər (Ç.Hüseynov); Rəngimin *dümağ ağardığını* hiss etdim (İ.Əfəndiyev).

uzanar” (müq. et: “uzun-uzadı”) misallarındaki “uzun-uzun” təkrarının tələffüzündə fərq vardır. İkincilərdə hələ tam birləşdirici vurğu formallaşmamış, başa çatmamışdır. Lakin bu tam sintaktik təkrar da deyildir. Bir növ “ara mərhələ” təşkil edən sözlərdir və belə sözlər dilimizdə az deyildir.

Başqa sözlə, burada semantik-sintaktik diferensiasiya özünü saxladığı halda, fonetik cəhətdən birləşməyə meyl – bir vurğuda tələffüzə meyl qüvvətlənmışdır.

Aşağıdakı tipli təkrar nadir hadisədir və dilə məxsus deyildir:

Ağ nər addım-addım addımladı (S.Rəhimov).

Yeri gəlmışkən qeyd edək ki, bu feillərin intensivlik formasını yaratmasına görə də bu “uzun” sözündən düzələn feil başqalarından seçilir. Aşağıdakı tipli təkrarlara başqa sözlərdə rast gəlmədik. Məs.:

1. Daha bu oyun gərək elə də *uzana-uzana uzanmasın*.
2. İşi *uzada-uzada uzatmaq* olmazdı (S.Rəhimov).

Yarımçıq təkrarlar feil əvvəlində işlənəndə də “öz feili” ilə, ismi feil (eyni sıfət kökündən düzəlmüş feil) ilə işlənir. Bu isə o deməkdir ki, yarımcıq təkrarlar bu mövqedə də sıfət olaraq qalır.

Lakin tam təkrar nəticəsində həm yeni mürəkkəb sıfət, həm də mürəkkəb zərf əmələ gətirilir. Xüsusən sıfətin təkrarı ilə zərf düzəldilməsi maraqlı məsələdir.

Bəzi tədqiqatçılar sıfətin təkrarı nəticəsində zərf düzəldiyi fikrini qəbul etmirlər. Lakin yuxarıda qeyd olunan tam təkrarları (“Göy-göy yerə töküldü”; “Yaş-yaş əyninə geydi” və s.) zərf hesab etməmək mümkün deyildir.

Təkrarlanan sıfətlərin zərf əmələ gətirdiyi bir də bununla qeyd oluna bilər ki, bu təkrarlar bəzən cümlənin hər hansı yerdə – isimlərdən (hətta xüsusi isimlərdən də) əvvəl işlənir-işlənsin, yenə də feil ilə əlaqədar olub hərəkətin tərzini bildirməyə xidmət edirlər. Məs.: *Xəstə-xəstə* gecə yerindən durub gedir (C.Gözəlov); Başladı *məzlum-məzlum* müdirlən üzünə baxmağa

(C.Gözəlov); Qəmbər *fağır-fağır* İmranın işarə etdiyi yerdə oturdu (Ə.Sadıq); Güldəstə *yazıq-yazıq* başını çiyninə əydi (H.Seyidbəyli).

Bu sözlərin məhz zərf kimi formalaşması (sifətlikdən çıxmazı) nəticəsidir ki, aid olduqları feillərdən uzaqlaşa da bilir. Digər tərəfdən, belə təkrarlar tək işləndikdə "...adamlara məxsus bir tərzdə", "şəkildə", "tərzdə", "olduğu halda" kimi sözlər və ya birləşmələr ilə birlikdə gəlməli olur ki, bu vəziyyət də həmin sözlərin zərfəşdiyinə dəlil göstərilə bilər. Məs.:

Xəstə-xəstə işə niyə gəlibən? (Ə.Sadıq); *Ciddi-ciddi* ona baxırdı (Ə.Kərim); Katib *lovğa-lovğa* dedi (C.Gözəlov); *Lovğa-lovğa* düşündükə bunları bir-bir....(S.Vurğun).

Bütün bu göstərilən sözlərin çoxu tək şəkildə zərf kimi işlənə bilmir. Məs.: Bənövşə məzлum-məzлum kənardə durub baxır (M.Ibrahimov) – cümləsində “məzлum-məzлum” sözünü eyni mövqedə tək şəkildə işlətmək mümkün deyildir. Tək formada mütləq sifət olan bu kimi sözlər təkrar formada həm sifət (ismin təyini), həm də zərf (feilin təyini) kimi çıxış edir. Beləliklə, sözün təkrarı onun leksik-qrammatik təbiətinə təsir göstərmmiş olur. Buna görə də sifətlərin təkrarı ilə meydana gələn bu kimi komplekslərin həmişə ancaq sifət olduğunu irəli sürən bəzi tədqiqatçılar ilə razılışmaq mümkün deyildir. A.N.Kononov yazır: “Təkrarlanan sifətlər öz sintaktik funksiyasına görə sifət olaraq qalır. Tək sifətlər kimi, təkrarlanan sifətlər də həm adların, həm də feillərin təyini ola bilər”.¹

Lakin yuxarıda deyildiyi kimi, bir sıra sifətlər müstəqil mənada qətiyyən feil ilə əlaqədar olmur. Əsasən rəng bildirən bu sözlər məcazi mənada feilin önümə gələ bilir. Odur ki, sifətlərin təkrarı ilə həm də zərf düzəldiyini göstərən tədqiqatçıların fikri-nə haqq vermək lazıim gəlir.

Beləliklə, sifətlərin təkrarı:

a) Sözdəyişmə vasitəsidir. Təkrarlanan sifətlər əşyanın çox

¹ А.Н.Кононов. Грамматика современного турецкого литературного языка, Изд. АН СССР, М.-Л., 1956, стр.303.

olduğunu (birdən artıq, qeyri-müəyyən miqdarda çox olduğunu) göstərir;

b) İntensivlik ifadə edən vasitədir. Təkrarlanan sıfətlər əlamətin, keyfiyyətin şiddətləndirilməsini bildirmək üçün də işlədilə bilir. Məsələn, aşağıda qeyd olunan misallar intensivlik – şiddətləndirmə mənasını bildirir.

Əsrlərdən, *ulu-ulu* əcdaddan gələn dəbi pozur (S.Rəhimov).

v) Sözdüzəltmə vasitəsidir. Təkrarlanan sıfətlər çox zaman zərfə çevrilir.¹

Qeyd etmək lazımdır ki, sıfət-zərf ətrafında gedən mübahisələr həmin sözlərin təkrarında da öz qüvvəsini saxlayır. Məsələn, “*hirsli*” sözü təklikdə sıfət (*hirsli adam*) və ya zərf (*hirsli danişir*) hesab edildiyi kimi, bunun təkrar forması da sıfət, ya zərf hesab edilə bilər. Məs.: *Hirsli-hirsli* adamlar. *Hirsli-hirsli* danişir.

Göstərmək lazımdır ki, bütün bu sıfət-zərf tipli sözlərin zərflik funksiyasında təkrarı daha geniş tərzdə yayılmışdır. Müqayisə göstərir ki, təyin kimi işlənərkən belə təkrarlar nisbat etibarilə azalmış olur. Zərflik vəzifəsində isə ən çox təkrar şəklində işlənir. Məs.: A kişi, *boş-boş* danişma (M.F.Axundov); *Yava-yava* danişma (M.F.Axundov); Hadisələri *təkrar-təkrar* yadına saldı (İ.Şıxlı).

Zərflik kimi işlənmək üçün bu təkrar bəzən lap zəruri olur. Bunu OL-dən götürdüyüümüz aşağıdakı alınma sözlərin təkrarında görmək olar. Əsasən insan ilə əlaqədar olan bu sözlərin əksəri tək şəkildə zərflik kimi işlənə bilmədiyi halda, təkrar şəkildə da-ha çox zərflik funksiyası daşıyır. Məs.: *avara-avarea, arxayın-arxayın, ahəngdar-ahəngdar, qafil-qafil, qərib-qərib, qəşəng-qəşəng, sarsaq-sarsaq, saxta-saxta, fağır-fağır, zəlil-zəlil, laqeyd-laqeyd, mehriban-mehriban, məğrur-məğrur, məzлum-məz-*

¹ Bütün bu məsələlər haqqında dilçilikdə çox müxtəlif, bəzən bir-birinə zidd mülahizələr yürüdülülmüşdür. Bunların hamısını burada sadlamağa cətiyac görəmdik.

lum, məhzun-məhzun, maymaq-maymaq, məlul-məlul, məsum-məsum, məftun-məftun, peşman-peşman, xəstə-xəstə, xumar-xumar, heyvərə-heyvərə, heyran-heyran, həzin-həzin, hərzə-hərzə, həsrət-həsrət, sakit-sakit....

Giryən-giryən cavab verdi (Füzuli); *Oğlan fağır-fağır* ətrafına baxırdı (H.Seyidbəyli); *Qərib-qərib, qəmgim-qəmgim* ötərsiz (Vidadi); *Həlim-həlim* gülümsünüb dedi (V.Babanlı); *Cəfəng-cəfəng* danışma (S.Rəhimov).

Lakin bu kimi təkrarların təyin funksiyasında işlədilməsi də az deyildir.

Qərib-qərib, mübhəm-mübhəm xəyallar...(A.Səhhət); *Belə fitnə-fitnə* sözlər, Şaha verir qüssə-kədər (A.Şaiq); *Şirin-şirin* meynələrin gözəldir (M.Dilbazi).

Quruluşuna görə hansı sözlərin təkrarlandığına nəzər yetirək. Azərbaycan dilində bütün əslİ sıfətlər təkrarlana bilir. Lakin nisbi sıfətlər və bəzi alınma sıfətlərin təkrarı mümkün deyildir. Məs.: Bir məni *yaxşı-yaxşı* başa sal görüm (C.Gözəlov); *Tənbəl-tənbəl* yerindən qalxdı (S.Qədirzadə); *Tamarzi-tamarzi* baxırdı (Ə.Sadiq); *Əlvan-əlvan* o çeşidlər, o naxışlar (S.Vurğun); Hələ baxın *zərif-zərif* o cizgilər (S.Vurğun); *Qati-qati* inlədi, ah etdi (S.Vurğun); *Yumru-yumru* ağladı (DQ).

Habelə OL-dəki *şirin-şirin, təzə-təzə, uca-uca, incə-incə, köhnə-köhnə, isti-isti, iti-itı, yava-yava, yasti-yasti, yekə-yekə, yeni-yeni, kahal-kahal, ağır-agır, acı-acı, köntöy-köntöy, çopur-çopur...* sözlərini göstərmək olar.

Hansı sözlərin təkrarlanıb-təkrarlanmaması işində sözün çox, ya az hecalı olmasının da əhəmiyyəti vardır. Ən çox təkhecalı (kök sözlər) və ikihecalı (düzəltmə) sözlər təkrarlanır. Üç və daha artıq hecası olan sözlərin təkrarına çox nadir hallarda təsadüf edilir ki, bunlar da əsasən ədəbi dildə işlənir.

Təkhecalı sözlərin təkrarları bunlardır: *bərk-bərk, bic-bic, boş-boş, qis-qis* (?), *dar-dar* (?), *dik-dik, kip-kip, gic-gic, xam-xam, ciy-ciy, çap-çap, cil-cil, six-six, tam-tam* (?), *şor-şor, şən-şən, yaş-yas, tərs-tərs* (bax:OL).

Küt-küt buğa solmağa başladı (DQ); Dustaq şit-şit güldü (H.Seyidbəyli).

İki və çoxhecalı sözlər isə əsasən aşağıdakı şəkilçiləri qəbul etməklə təkrarlanmış olur.

a)Lı....şəkilçisi ilə düzələn ismi sıfətlər təkrarlanır: *qeyzli-qeyzli*, *qəmli-qəmli*, *lkinayəli-kinayəli*, *yağlı-yağlı*, *kinli-kinli*, *kırkı-kırkı*, *mənalı-mənalı*, *nazlı-nazlı*, *odlu-odlu*, *hirsli-hirsli*, *tərli-tərli*, *fikirli-fikirli*, *şübəli-şübəli* (bax:Ol).

Məs.: Direktor *niskilli-niskilli* deyirdi (Ə.Vəliyev);...Şəkli-şəkli soruşdu (H.Seyidbəyli); *İştahlı-ıştahlı* yeyirdi (Ə.Vəliyev); *Məzəli-məzəli* danışır (R.Rza).

Bu kimi sözlər canlılarla (əsasən insanlarla) əlaqədar olduqda feilə yanaşır, feilin tərzini bildirir, başqa varlıqlar ilə əlaqədar olduqda isə ismin yanında gəlir. Məs.: Sizə *yağlı-yağlı* şışlər çəkim ki...(İ.Hüseynov); Qilar qəmzən cəfalar *dürlü-dürlü* (Xətai).

Metaforik işlənən bəzi sözlər isə insanlar ilə əlaqədar olmadıqda da feil ilə yanaşa bilir. Məsələn, aşağıdakı misal şairə-nə-fərdi metaforadır.

Yad et, məni *yağlı-yağlı* yad et (Sabir).

b) *Lı...* ilə təkrarlanan sözlərin bir qismi həm də *siz....* ilə təkrarlana bilir. Məsələn, “*mənalı-mənalı*” sözü kimi dilimizdə “*mənasız-mənasız*” sözü də vardır (bax: OL). Lakin deyək ki, *qeyzli-qeyzli*, *kinayəli-kinayəli*, *şübəli-şübəli*... kimi sözlərin *siz...* ilə işlənməsinə rast gəlmədik. Digər tərəfdən, *siz...* ilə təkrarlanan sözlərin də bəziləri *h...* ilə təkrarlana bilmir. Məs.: *heysiz-heysiz* kimi (*heyli-heyli* sözü yoxdur).

v) *Q, k, iq, ik, uq, ük* şəkilçisi ilə feillərdən düzələn sıfətlər təkrarlanır: *boğuq-boğuq*, *böyük-böyük*, *artıq-artıq*, *qırıq-qırıq*, *yazıq-yazıq*, *yalaq-yalaq*, *yaltaq-yaltaq* (?), *yaniq-yaniq*, *yarıq-yarıq*, *yoluq-yoluq*, *kəsik-kəsik*, *kiçik*, *kiçik*, *çələk-çələk* (?), *seyrək-seyrək*, *sınıq-sınıq*, *əzik-əzik*, *sorqa-sorqa* (?), *toxtaq-toxtaq*, *uzaq-uzaq*, *ürkək-ürkək* (bax:OL).

Bu sözlərdən ancaq “*yaniq-yaniq*” sözü həm də “*yaniqli-*

yaniqli" şəklində təkrarlana bilir. Ehtimal ki, bunun səbəbi həmin "yaniq" sözünün substantivləşə bilməsidir (Məs.: *yaniğın biri*).

Misallar: Cəmil *kəsik-kəsik* nəfəs alırdı (H.Mehdi); Qoça bir bax, buynuzları *buruq-buruq* (S.Vurğun); Baxır ona *soyuq-soyuq, naşı-naşı* (S.Vurğun); *Didik-didik* olmuş yarpaqlar yerə səpilmişdi (Y.V.Çəmənzəminli); *Umsuq-umsuq* yatmışdıq (Ə.Vəliyev); *Boğuq-boğuq* öskürür (İ.Şıxlı); Şəmsi *sirtiq-sirtiq* qımışdı (H.Seyidbəyli); *Köyrək-köyrək* məktub yazırı (V.Babanlı).

"*Sarsaq-sarsaq*" sözü bunlara oxşasa da, əslində "*sarsaq*" alınma sözdür. Habelə "*qoçaq-qoçaq*" sözü də bu bölgüyü aid edilə bilmir. "*Qoçaq*" sözünün kökü feil deyildir.

q) *Qm, kin, qun, kün, ġın, gin, qun, gün* şəkilçisi ilə feildən düzələn sıfətlər təkrarlanır. Bu təkrarlar da addır. Ol-də yalnız bu sözlər vardır: *qəmgin-qəmgin, yorğun-yorğun, küskün-küskün, çəşqin-çəşqin, süzgün-süzgün*.

Coşqun-coşqun nəğmələrin gözəldir (M.Dilbazi).

ğ) *Ma-mə* şəkilçisi ilə feildən düzələn sıfətlər təkrarlanır: *Seçmə-seçmə, eşmə-eşmə, deşmə-deşmə, qiymə-qiyimə, dərmə-dərmə, kəsmə-kəsmə*.

Nəbinin bığları *eşmə-eşmədir*. Papağı güllədən *deşmə-deşmədir* (Mahnıdan).

d) *Ar, ər* şəkilçisi ilə feildən düzələn sıfətlər təkrarlanır: *qaynar-qaynar, yanar-yanar*.

Yenə məni *yanar-yanar* odlara; Dağılmış odlara saldı sevgilim (SM); Şorbaları *qaynar-qaynar* başına tök (Ə.Vəliyev).

e) *Ru, ri* şəkilçisi ilə feildən düzələn sıfətlər təkrarlanır: *ayı-ayıri, yumru-yumru*.

ə) Kiçiltmə bildirən *ca, cə* şəkilçisi bir sıra sıfətlərə qoşulmaqla bu sıfətlər təkrarlanır: *balaca-balaca, yenicə-yenicə, xirdaca-xirdaca* (bax:OL).

Moin dəxi *qaraca-qaraca* birələr dilədi (DQ).

Göstərilən "*balaca-balaca*" sözü müasir ədəbi-bədii dildə

danişiq dilinin təsiri ilə daha çox “*bala-bala*” şəklində işlədilməkdədir.

...*Bala-bala* xırıd eləyirlər (“Kirpi”); *Bala-bala* söhbət edirdilər (C.Gözəlov); Axıradək *bala-bala*; Bizlə vurdu meşəbəyi (H.Hüseynzadə); Pulu indi “*bala-bala*” xərcleyir (C.Hüseyinov).

Daha bir sıra sözdüzəldici şəkilçilər vasitəsilə əmələ gələn düzəltmə sıfətlər təkrar oluna bilər. Lakin əsas şəkilçilər bu yuxarıda qeyd olunanlardır. Qalanları bir və ya iki sözdə özünü göstərir. Məs.: *Dolamac-dolamac* yollar...(DQ)

Bir sıra sıfətdüzəldici şəkilçilər (məs.: *həq...*, *çı...*, *ki...* və s.) vasitəsilə əmələ gələn sıfətlər təkrarlana bilmir. Habelə bəzi feildən düzələn sıfətlər təkrarlandığı halda, feili sıfətlər təkrarlana bilmir.¹

Sıfətlərin tək və təkrar formaları müəyyən xüsusiyyətləri ilə bir-birindən fərqlənir:

- 1) Tək sıfətlərin əksəriyyəti substantivləşə bilir, təkrarlar isə yox.
- 2) Tək sıfətlər məhz substantivləşə bilidiyi üçün ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri kimi işlənə bilər ki, bu cəhəti də təkrarlarda görmürük.
- 3) Tək sıfətlər dərəcə əlamətlərini qəbul edir, təkrarlar isə yox.
- 4) Tək sıfətlər şəkilçi qəbul edib təkrarlana bilir, təkrarlar isə yox.
- 5) Tək sıfətlərə sözdüzəldici şəkilçilər qoşmaqla yeni nitq hissəsi əmələ gəlir, təkrarlarda isə bu mümkün deyildir.
- 6) Tək formada sıfətlər müqayisə məqamından ismin çıxışlıq halını idarə edə bilir, təkrarlar isə yox. Bu cəhətdən aşağıdakı misal səhv hesab edilməlidir.

Axi, ay el, bizdən də *qədim-qədim* dədə-babamız deyib...

¹ Feili sıfətlər tək-tək hallarda (yalnız substantivləşdikdə) təkrarlana bilər. Məs.: *Gələn-gələni* şil-küt elədi (“Koroğlu”); *Gələn-gələnə* cavab ver (İ.Hüseynov).

(S.Rəhimov).

Nəhayət qeyd edək ki, sifətlərin tam təkrarından bəzən stilizasiya məqsədi ilə istifadə olunur. Məsələn, Onun (Nöqtələrovun) xəyalında onlarla *böyük-böyük* vəzifələr, *geniş-geniş* kabinetlər, *yekə-yekə* stollar, *yumşaq-yumşaq* kürsülər, *girdə-girdə* möhürlər, *gözəl-gözəl* qələmdanlar, *qəşəng-qəşəng* avtoməşinlər və nəhayət, *xirdə-xirdə* adamlar canlandı (S.Dağlı).

“Советская тюркология”, 1971, № 3, стр. 113-117.

М.АДИЛОВ, З.САДЫХОВ

ОБ АЗЕРБАЙДЖАНСКОЙ АНТРОПОНИМИИ

Как известно, в антропонимии находят косвенное отображение исторический путь, пройденный народом, особенности его духовной культуры, склада ума, образа мыслей.

В народных сказаниях – дастанах, в том числе и в древнейшем письменном памятнике азербайджанского языка «Книге моего деда Коркута» (XI-XII века), постоянные имена даются детям не сразу при рождении, а после совершения ими подвига¹. Только тогда они получают право на ношение собственного имени². «В таких случаях новое, постоянное имя могло заменить старое, временное, данное в младенчестве»³.

По древнему обычаю у азербайджанцев имя новорожденному давалось почетными членами племени.

¹ См.: Kitabi-Dədə Qorqud. Bakı, 1962, стр. 5.

² В современном азербайджанском языке выражения *ad gəzanmag* (доел.:заслужить имя), *ad almag* получить имя, *ad chyxarmag* сделать имя известным употребляются также в значении «получить известность, прославиться».

³ В.М.Жирмунский. Огузский героический эпос и «Книга Коркута». – «Книга моего деда Коркута». М.-Л., 1962, стр. 151.

Героям эпоса «Книга моего деда Коркута» имя дает старейшина племени Коркут. Например, после того как пятнадцатилетний сын Дерсе-хана ударом кулака убивает быка, дед Коркут, обращаясь к отцу молодого героя, говорит:

«О Дерсе-хан!.. Этот юноша сражался на белом ристалище Баюндур-хана, убил быка; пусть имя твоего сына будет Богач» (Слово *богач*|*бугач* происходит от *буга* и означает «бычок»).

Древние азербайджанцы в детстве носили одно имя, в молодости – другое, и вполне вероятно, что в старости – третье. Это соответствует особенностям древнетюркской ономастики, отмеченным Л.Н.Гумилевым: «Тюрки не носили одного и того же имени от рождения до смерти, как европейцы. Имя тюрка всегда указывало на его положение в обществе. Мальчиком он имел кличку, юношей – чин, мужем – титул, а если это был хан – то титул менялся, согласно удельно-лестничной системе»¹.

До XII века, да и много позднее арабская ономастика не оказывала сколько-нибудь существенного влияния на систему азербайджанских имен собственных.

Правда, в «Книге моего деда Коркута» огузы являются мусульманами, они ведут войны с «гяурями» (неверующими); там часто упоминаются имена пророка Мухаммеда, его сподвижников и последователей (Осман, Али, Хасан, Хусейн). Однако все эти имена не имеют прямой связи с общей идеей и содержанием дастанов. Герои эпоса носят имена восходящие к доисламскому кочевому образу жизни огузов.

В средние века благодаря усилиям мусульманского духовенства (мулл) приток арабских имен в азербайджанскую ономастику заметно усилился. И все же

¹ Л.Н.Гумилев. Древние тюрки. М., 1967, стр. 21.

арабские имена, особенно в первый период, среди местного населения распространялись очень медленно. Вот что пишет по этому поводу акад. В.А.Гордлевский:

«Официально огузы – мусульмане, но это внешняя оболочка, и долго еще у них сосуществовали два имени: новое, мусульманское, и старое, родовое имя, или прозвище. Сохраняя старое имя, огузы-мусульмане инстинктивно вспоминают народное наставление: «Брать чужое имя – значит уподобиться чужой нации». Двойное имя наблюдается даже у придворной или служилой верхушки (куда, конечно, ислам должен был глубже проникнуть). Например: Зияэдин Кара Арслан (начальник войскового арьергарда), Фахреддин Арслан Догмуш, Мубаризеддин Эртокуш...

У простых воинов власть старых имен, конечно, была еще сильнее»¹.

Двойные имена были и у таких известных исторических лиц, как Алаэдин Карасунгур (правитель Мараги – XIII в.), Шамседдин Турган (правитель Табриза – XIII в.), Ибрагим Янал (брать Тогрул-бека XII в.)².

В последующие века, по мере укрепления влияния ислама и при содействии духовенства, число арабских имен в азербайджанской ономастике увеличивается. Особенно часто использовались имена пророков и других святых: *Məhəmməd, Abdulla, Əli, Osman, Əmər, Əbübəkir, Həsən, Hüseyn, Isa, Musa, İbrahim, İsmayıł, Yaqub, Yusif, Yunis, Süleyman* и др.

Такие библейские имена, как Иисус (sa), Моисей (Musa), Авраам (İbrahim), Соломон (Süleyman), Иаков (Yaqub), Иосиф (Yusif), Ионис (Yunis) и так далее стали распространяться в Азербайджане в трансформированной арабами форме.

¹ В.А.Гордлевский. Избранные сочинения, т. I. М., 1960, стр. 83-84.

² См.: Ибн-эл-Эсир. Эл-Камил-фит-тариҳ. Бакы, 1959, стр. 135, 160, 170.

Широкими народными массами чужеродные (пусть даже «святые») имена воспринимались плохо. Об этом свидетельствуют имена многочисленных персонажей фольклора. В народных сказках явно преобладают имена, в основе которых лежат нарицательные слова азербайджанского языка.

В эпосе «Кероглы» (XVII в.) отсутствуют имена религиозного происхождения. Основу имен героев «Кероглы» в большинстве случаев составляют азербайджанские слова: *Koroğlu* «сын слепого» (*kor* «слепой», *oṛul* «сын», *u* – притяжательный аффикс третьего лица единственного числа), *Kürdoğlu* «сын курда», *Dəmərçi-oğlu* «сын кузнеца», *Tanritanımaz* «не признающий бога» (*tanrı* «бог», *tanımaz* «не признающий»), *Topdağıdan* «разрушающий сборища (врага)», (*top* «сборище», «куча», *daqədan* «разрушающий»), *Bəlli* Əhməd «знаменитый, известный Ахмед», *Qaraxan* «черный хан», *Tellixanım* (*telli* «с челкой, с подрезанными на лбу волосами») и т.д.

Вместе с тем в азербайджанскую ономастику вошли и многие арабо-персидские имена, прижившиеся в ней и обогатившие ее. Это прежде всего имена, полностью подчинившиеся фонетико-морфологическим законам азербайджанского языка и поэтому почти не отличимые от исконно «своих» имен. К ним относятся: женские имена *Dilbər*, *Zivər*, *Sara*, *Sənətər*, *Nəzər*, *Yaqut*, Əsmət; мужские имена Əkrəm, *Camal*, *Cəlil*, *Hikmət*, *Lətif*, *Yunis*, *Mirzə* и др.

При наречении ребенка муллы обязательно прибавляли к азербайджанским именам имя какого-нибудь святого. Этим объясняется появление сложных имен, таких, как *Dursunəli* (*dursun* «пусть поживет»), Əlibala, İsabala, *Bala-hüseyin*, *Balaməmməd* (*bala* «дитя, ребенок, малыш»), *Hüseynqara* (*qara* «черный»).

Так формировалась модель сложных имен. Иногда оба компонента последних представляли собой заимствованные

имена. Например: *Əlihəsən*, *Məhəmmədəli*, *Əlimuxtar*, *Əliheydər*, *İbrahimxəlil*, *Məhəmmədhəsən*, *Məmmədrəsul*, *Hacıəhməd*, *Heydərəli* и др.

Большие возможности для создания новых имен открывало соединение двух (и даже трех) полнозначных слов, а также перестановка компонентов сложных имен: *Daşdəmir* – *Dəmirdaş*, *Temurtaş*, *Ağabəy* – *Bəyağa*, *Ağəslı* – *Əliağa*, *Ağahəsən* – *Həsənağa*, *Balabəy* – *Bəybala*, *Balamirzə* – *Mirzəbala*, *Bəydəmir* – *Dəmirbəy*, *Bəytəmməd* – *Məttədbəy*, *Əhmədxan* – *Xanəhməd*, *Anaxanım* – *Xanımına*, *Vacıhanım* – *Xanimbaci*, *Qızana* – *Anaqız*, *Qızxanım* – *Xanımqız*, *Bibigül* – *Gülbibi*, *Nazxanım* – *Xanımnaz*, *Mirzəcan* – *Cənmirzə* и т.п.

Часть собственных имен образуется на основе свободных словосочетаний. Переход описательного сочетания в имя – специфический словообразовательный процесс, характерный для ономастики. Например: *Şəhəryat* (*şəhər həyat* «радостная жизнь»), *Atamoğlan* (*atam oğlan* «мой отец мальчик»), *Qarabala* (*qara bala* «черный малыш»), *Böyükkisi* (*böyük kişi* «большой мужчина»), *Qaraoglan* (*qara oğlan* «черный парень»), *Qaryağdı* (*qar yapdır* «снег шел»), *Ağgül* (*ağgül* «белый цветок»), *Dayandur* (*dayan dur* «остановись, стой»), *Almaxanım* (*alma xanım* «яблоко ханум»), *Anaqız* (*ana qız* «мать дочка»), *Balacabacı* (*balaca bacı* «младшая сестра»).

Превращение словосочетания в сложное слово сопровождается фонетическими изменениями: обычно первый компонент сочетания теряет свое ударение (в азербайджанском языке место ударения в основном на последнем слоге слова), а гласные звуки видоизменяются соответственно закону сингармонизма.

В XIX-XX веках с ростом национального самосознания многие заимствованные азербайджанцами имена отвергаются и создаются новые, соответствующие духу языка и времени. В этом процессе значительную роль

сыграла передовая национальная интеллигенция. Имена многих героев произведений выдающихся драматургов Джадара Джаббарлы, Гусейна Джавида и других получили широкое распространение в пароде (*Gingiz, Sevil, Sevinc, Güllüs, Orxan, Toğrul, Dinməz* и др.).

Победа Советской власти в Азербайджане открыла новые перспективы в развитии ономастики.

Культурный подъем во всех областях духовной жизни, обучение на родном языке, развитие советской демократии и другие факторы дали мощный толчок к возникновению и распространению новых имен, более лаконичных, удобопроизносимых, гармоничных и благозвучных. Роль духовенства в наречении имен постепенно сошла на нет. Многие имена религиозного происхождения стали выходить из употребления.

Уменьшилось и количество сложных имен типа: *Ağacahangir, Hacinovruzəli, Qızanaxanım, Dürnisəhanım, Şiringülbəni* и др. Этот процесс связан также с повсеместным введением в Азербайджане фамилий, отсутствие которых прежде способствовало распространению сложных имен.

Большинство новых имен состоит из однокоренного нарицательного слова, в основном двусложного, например: *Azər, Azad, Bahar, Elçin, Tərlan, Sevər, Sevinc, Çiçək, Lala, Uğur, Eldar, Elyaz, Elşad, Ötgün, Polad, İnci, İpək, Sönməz, Sürməz* и т.д.

Свобода выбора и стремление к оригинальности привела в ряде случаев к возникновению нелепых имен, таких, как *Traktor, Kukla, Knyaz, Çervon, Kombayn, Vouna, Kimsandjan* «носящий значок КИМ» и др.

Возникновение некоторых азербайджанских имен связано с народными традициями и обрядами, древними поверьями. Известную роль в этом играет и поэтическая фантазия народа. Остановимся на некоторых примерах:

Во многих семьях братьям и сёстрам даются

созвучные (*Fizzə, Fazıl, Fəridə; Davud, Behbud, Mabud*) или рифмующиеся имена (*Oqtay, Surxay, Elxay; Xanlar, Canlar, Yanlar*).

В погоне за созвучностью имен своих детей родители выдумывают новые «слова», отсутствующие в лексическом составе языка (*Elxay* или *Yanlar*).

Иногда из начальных слогов имен отца (*Aydin*) и матери (*Gültəkin*) образуют новое имя для дочери (*Aygül*) «аналогично древнегерманским сложносокращенным собственным именам людей»¹.

Иногда при наречении ребенка исходят из принципа своеобразного табу. Так, например, мужчина 1930 года рождения был наречен явно «не советским» именем *Mülkədar* («помещик»). Оказывается, родители руководствовались желанием «обмануть злого духа; ведь он не возьмет неприятного».

В отдельных местностях (особенно в деревнях) все еще сохранились отголоски веры в магическую силу слова. То или иное имя как бы закрепляется за одной семьей, переходя из поколения в поколение.

В азербайджанском языке отсутствует грамматическая категория рода. Имена мужские и женские различаются в основном по традиции употребления. Существует немало общих имен – мужских и женских.

Вместе с тем некоторые заимствованные арабские имена сохраняют формальные показатели пола. Так, с помощью суффиксов *-ə*, *-iyyə* образуются женские имена: *Həmid* – *Həmidə*, *Cəmil* – *Cəmila*, *Azər* – *Azərə*, *Ramiz* – *Ramiza*, *Lətif* – *Lətifə*, *Xalid* – *Xalida*, *Rəhim* – *Rəhimə*, *Sabir* – *Sabirə*, *Tahir* – *Tahirə*, *Fərid* – *Fəridə*, *Firuz* – *Firuza*, *Həbib* – *Həbibə*, *Şəmsi* – *Şəmsiyyə*, *Səfi* – *Səfiyyə*, *Vəli* – *Vəliyyə*, *Zəbi* – *Zəbiyyə*, *Zəki* – *Zəkiyyə*, *Zülfə* – *Zülfəyyə*, *Lütfi* – *Lütfiyyə* и др.

¹См.: «Симпозиум по структурному изучению знаковых систем. (Тезисы докладов)». М., 1962.

Исторически феодальные титулы *bəy*, *xan* и производные от них *bəyim*, *xanım* (также *bəti*, *bikə*) в настоящее время употребляются в функции рода-половых маркеров: первые образуют мужские, вторые – женские имена.

Имена с прозрачной внутренней формой со временем теряют мотивировку. Вследствие различных фонетических законов образуются все новые и новые формы имен, которые функционируют в речи параллельно со своими первоосновами. Можно привести ряд примеров:

а) ассимиляция – *Dürnisə||Dürrisə, Şahqulu||Şaqqulu, Qəndan||Qənnan*; б) диссимиляция – *Zindambəy||Zildambəy, Qənimat||Qəlimat, Əqrar||Əlqar*; в) метатеза – *Zərintac||Zərnitac, Əsilbahar||Əslibahar, Gülmünaz||Gülmünaz*; г) диреза (и гаплогогия) – *Tanrıverdi||Tarverdi, Kızıkmırzə||Kızmirza, Dadaşbala||Daşbala*; д) аферезис – *Əliaqa||Əlaqa, Əliabbas||Əlabbas*; е) эпентеза – *Nayib||Nayib, Şücaət||Şücavət, Faciə||Faciyə* и др.

Особо следует отметить усеченные (уменьшительно-ласкательные) формы имен, порою резко расходящиеся с полными формами и образующие новые гнезда имен: *İbrahim||İbi||İbiş, İsmayıll||İsmi, İsabala||İsab, Mehriban||Mehri, Dilşad||Diliş* и др.

Написание азербайджанских собственных имен не унифицировано. Часто встречаются орфографические параллели, среди которых очень трудно выделить основные варианты. Так, например, имя *Abdurəhman*. можно написать (и так действительно пишут) в 24-х вариантах.

Как справедливо пишет А.В.Суперанская, «некоторым организующим началом для написания имен собственных является написание имен нарицательных, с которыми исторически связаны имена собственные»¹.

В передаче на русском языке азербайджанских

¹А.В.Суперанская. Имена собственные в чужой языковой среде. – В сб.: «Топономастика и транскрипция». М. 1964, стр. 38.

собственных имен, содержащих специфические гласные (*ə*, *ü*, *ÿ*), наблюдается разнобой: передача их не унифицирована. Традиционно (а роль традиции в языке существенна) эти гласные передаются следующим образом:

звук [ə]: а) в начале слов – посредством букв *a*, *ə* (*Əli* – *Ali*, *Ənvər* – *Анвер*||*Энвер*); б) после согласных – посредством букв *a*, *e*, *я* (*Səməd* – *Самед*, *Lalə* – *Лале*, *Nərgiz* – *Няргиз*||*Наргиз*);

звук [ü]: а) в начале слов – посредством букв *ö*, *ü* (*Çəmər* – *Омар*||*Умар*); б) после согласных – посредством букв *e*, *o* (*Böyükə* – *Беюкага*, *Söhrab* – *Сохраб*);

звук [ÿ]: а) в начале слов – посредством *ü* (*Ülkər* – *Улькар*||*Улькер*); б) после согласных – посредством *u*, *ю*, *ü* (*Müşfiq* – *Мүшфик*, *Bülbüll* – *Бюльбюль*, *Füzuli* – *Физули*).

Специфические согласные азербайджанского языка, *p*, *h*, *c* традиционно передаются в русском языке следующим образом:

звук [g] – посредством *г* (*Gülnarə* – *Гюльнара*); звук [h] – посредством *г* (*Ağabəy* – *Агабек*, *Noqul* – *Ногул*); звук [h] – посредством *г*, *x* (*Həzən* – *Гасан*||*Хасан*, *Əhməd* – *Ахмед*); звук [c] – посредством *дж* (*Cavad* – *Джавад*, *Minac* – *Минадж*).

Вопросы азербайджанской ономастики в связи с общим подъемом речевой культуры приобрели в последнее время актуальное значение. Предстоит проделать огромную работу по сбору бытующих в народе имен, по их систематизации. Ждут своего разрешения и многие вопросы правописания, орфоэпии, передачи азербайджанских имен на русском языке и др.

«ВОПРОСЫ ТЮРКОЛОГИИ», Изд. «ЕЛМ», Б, 1971, с.318-322

О ДЕТСКИХ СЛОВАХ

Впервые в тюркологии обратил внимание на необходимость изучения детских слов в тюркских языках Н.И.Ашмарин. Он все мимемы разделил на четыре группы: 1) звуко-подражания; 2) подражания явлениям света и движения; 3) подражания явлениям, протекающим в живом организме; 4) подражания детям, или формы детского языка¹.

Присоединяясь к данной классификации мимем, Н.К.Дмитриев приводит ряд интересных примеров на детские слова турецкого языка *bıwa*, *ğıgi*, *hav hav*, *lololo*, *mini mini*, *nin-ne (nine)*, *ninni*².

Прежде всего необходимо сделать различие между детскими словами и словами, образованными в результате подражания детскому лепету. Например, слова, отмеченные в нижеприведенных предложениях, являются подражанием звукам детского лепета, и поэтому не следует их считать детскими словами.

Söz kar etmir qoduğa; hey deyir “*inqa-inqa*” (S.Rüstəm); “*İnqa-inqa*” deyib sevinir çä+a (S.Vurğun); Kötgrə... “*qiğ-qığ*” edərək gülümsəyir (M.İbrahimov).

Выделенные в этих примерах слова образованы подражанием взрослыми звукам детей, у которых еще не сложилась речевая деятельность и которые произносят соответствующие

¹Н.И.Ашмарин. Подражание в языках Среднего Поволжья, «Известия Азербайджанского государственного университета им. В.И.Ленина» (серия общественных наук), Баку, 1925, т. 2, 3

²Н. К. Дмитриев. К изучению турецкой мимологии, Сб. «Строй тюркских языков», ИВД, М., 1952, стр. 59 и 84.

звуки непроизвольно и совершенно недифференцированно.

В сущности и детские слова не создаются каждый раз заново детьми. Взрослые хорошо знают по своему опыту, какие звуки легко и доступно произносятся детьми, и стараются в раннем возрасте привить им произношение подобных звуков. Эти звуки с ранних лет связываются с понятиями, близкими к детям¹. Поэтому, как отмечают исследователи, детские слова в своей сущности интернациональны².

Далее, большинство детских слов состоит из повторов. Приведем несколько примеров на одинарные формы детских слов в азербайджанском языке.

Tamaşa, diiş gəl quisuta(Q.Xəlilov);[Tapdıq] “Dovşanın bəşimi xix elə” deyib atasının üzünə baxdı (Ə.Vəliyev); *Qıç elə mama-nı; Oyan dur gedək, dədən səni “tuşıya” mindirəcək* (N.Nərimanov).

Известно, что аффикс **-aq, -ək, -ıq, -ik, -uq, -ük** имеет первостепенное значение в образовании существительных от звукоподражательных и вокативных слов. С помощью этого аффикса образуются существительные и от детских слов. Например, детское слово *qıç* (повторная форма *qıç-qıç*) вместе с аффиксом **-aq** составляет имя существительное *qıcaq* (объятия).

Синкетичное слово *qıç* употребляется и в значении глагола (*qac – taq//qıcaqlamaq*), и в значении существительного (*qıç – ita//qıcaqıta*).

Аффикс **-aq** образует существительное и от детского слова *qıç* (елэ). В некоторых диалектах азербайджанского языка в значении «кусать» употребляется *qıç* (елэ) вместо *qıç* (elə). Можно предполагать, что формы *ənc* и *qıç* имеют общий корень. Отсюда легко выявляется этимология слова *qıncıq//qan-*

¹ Еще М.Кашгари отметил, что словом чиш-чиш **جشن** женщины обращаются к ребенку, чтобы он начал мочиться. См. М.Кашгари, Туркий сузлар девони, Тошкент, 1960, т. I, стр. 319.

² А.М.Газов - Гинзберг. Был ли язык изобразителен в своих источках? Изд-во «Наука», М., 1965, стр. 87.

şıq (кусающий, т.е. собака). Кстати, из словаря В.Г.Егорова становится ясным, что по этимологии слова *ганчыг* имеются в тюркологии и другие соображения¹. Анализируя слово *aŋçak* (щенок, собака) в чувашском языке, В.Г.Егоров констатирует, что происхождение этого слова не ясно. А.М.Щербак связывает это слово с тур. *эник*, *энчэк* (щенок, медвежонок, волчонок, вообще молодое хищное животное), а Вамбери со словом *эмчек* (сосун, т.е. детеныш, который еще сосет мать).

По нашему убеждению, слово *aŋçak//qancıq* образовано от синкретичного корня *əŋc//qıc//qınc*.

Слова детского языка выступают в речи в основном в повторных формах (См. вышеупомянутые примеры из статьи Н.К.Дмитриева). Говоря о времени усвоения детьми слов с разным количеством слогов, А.Н.Гвоздев пишет следующее: «Первым слоем слов можно признать односложные (на-на, дай-дай, там-там) и двусложные, состоящие из повторения одного слога, причем, оба слога произносятся с одинаково сильным ударением»². Например, в следующих повторах компоненты имеют самостоятельные ударения.

- Ata **çim-çim** elədim (Ә.Hacızadə); Toğrul “**çim-çim**” deyə-deyə anasının dalınca hamama qaçdı (Ә.Hacızadə); [Uşaq:] **piş-piş** apaldı (C.Gözəlov); – Radio əmidedi, yatmaqvaxtıdır. Ana, **bay-bay** (Ә.Hacızadə).

По значению все повторы синкретичны. Со временем в речи детей «появляются также двухсложные слова с одним ударением»³. Подобные слова уже входят в лексический фонд языка. Например, слова *adədə* («отец»), *nənə* («бабушка»), *bəbə*

¹ См. В.Г.Е г о р о в . Этимологический словарь чувашского языка, Чувашиздат, Чебоксары, 1964, стр. 29.

² А.Н.Гвоздев. Усвоение ребенком звуковой стороны русского языка, М-Л., 1948, стр. 15.

³ Там же.

(«дед»), *qaqa* («тятя»), *tata* («тетя»), *bibi* («тетя»), *bəbə* («младенец») в азербайджанском; языке. Все эти; слова имеют точную семантику. Но среди подобных детских слов порою встречаются и такие, для которых характерна неопределенность, неточность по значению. Напр.: *Hə, oğlum, qa-qa istayırsənmi?* (N.Nərimanov).

Вне текста и общей ситуации совершенно не ясно значение слова *qaqa*, так как этим комплексом звуков можно обозначать, например, и конфету, и яйцо, и вообще любую съедобную вещь. Любопытно, что слово *qaqa* в словаре Ш.Сами толкуется (*cocuq lisانinda*), как *pislik* «прочность, негодность» (антоним *cici*).

Под влиянием русского языка в современном азербайджанском разговорном языке слово *qaqa/kaka* приобрело отрицательный оттенок.

По свидетельству Б.В.Миллера, понятие “*donuz ili*” — двенадцатый год тюркского животного цикла, по-персидски передается сочетанием *qaqa* или в этом сочетании имеется оттенок отрицательности.

Как отмечено выше, многие детские слова исследователями считаются международными словами (А.М.Газов-Гинзберг). Интернациональный характер этих слов связан с ограниченным выбором согласных в них. Ребенок старается выразить соответствующие понятия, прибегая к помощи согласных, простых и легких по артикуляции. Таковыми являются согласные носовые (*nənə, tətə, mama*), губные (*baba, bibi, papa, bəbə*), переднеязычные (*dədə, dayday*). Указанные согласные могут участвовать в формировании тождественных или близких по значению детских слов в разносистемных языках. И поэтому нет необходимости говорить о заимствовании той или другой лексической единицы.

Говоря о слове *dədə*, Г.Зарине-заде обращает внимание на следующее утверждение современного иранского лингвиста Мухаммеда Мугаддама: тюркское *dədə*, халаджское *tata*,

санскритское *tēta*, др.-греч. *tata*, латинское *tata*, английское *dad//dada* – все они имеют значение *ata* (отец). Г.Зарине-заде пишет по этому поводу: “Этот лингвист, отыскивая корни всех тюркских слов, в том числе и корень “*dədə*”, в персидском и индоевропейских языках, хочет доказать, что тюркские языки являются якобы диалектами персидского языка и родственны с ним. Между тем нельзя сделать подобный вывод, исходя из идентичности или сходства некоторых слов в разных языках”¹.

Последнее суждение верно в отношении мимем и в особенности детских слов. А.М.Газов-Гинзберг приводит ряд примеров, свидетельствующих о близости или идентичности повторных детских слов в разных языках и по форме и по семантике. Например, слово *baba* в детском языке, выражающее понятие «ребенок, дитя», имеет следующие формы в разных языках: в английском *baby*, в арабском *babba(i)*, в аккадском *bab(u)*, *bibi*, *bebe*, *bibin(u)*, *bibat(u)* и т.д.²

Азербайджанское слово *tətə* («материнская грудь») в латинском языке имеет соответствие *tamma*. В азербайджанском языке *cisi* означает хорошенкую, красивую игрушку. Это же понятие выражается в формах *çaça*, *tata* в русском, *təmte* в чувашском, *çaça* в марийском, *täti* в татарском (Н.И.Ашмарин) языках.

Подвергая всестороннему анализу слово *çək* («цветок») и сравнивая его формы в разных тюркских языках, Н.И.Ашмарин приходит к выводу, что слово это вначале имело значение «что-то красивое, прелестное»³ (ср. чичи). Как единичные, так и повторные формы детских слов могут иметь переносное значение, употребляясь в более широких контекстах.

¹ H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Azərb. SSR EA Nəşriyyati, Bakı, 1962, str. 303.

² См. А.М.Газов-Гинзберг. Был ли язык изобразителен в своих источках? Изд-во «Наука», М., 1965, стр. 88-90.

³ Н.И.Ашмарин. Подражание в языках Среднего Поволжья, «Изв. Азгосуниверситета им В.И.Ленина» (серия общественных наук), Баку, 1925, т. 4-5, стр. 97-98.

...Ayda-ildə bir dəfəgəlib **dit** eləyib gedirən (H.Seyidbəyli); *Mən sən deyən xoxlardan* deyiləm (M.İbrahimov); *Mən dar-dar* yeriyb... oturdum (Əfqan); Axundov ayaq açıb **dar-dar** etmək istəyən milli Azərbaycan burjuaziyasını mühakimə edirdi (Ə.Məmmədxanlı).

От ограниченного числа повторных детских слов образуются новые производные слова с помощью словообразовательных аффиксов. Как указал Р.Рустамов, в некоторых диалектах азербайджанского языка из существительного *pərə* (в языке детей – «хлеб») образуется глагол *pərələmək//pepələmək*¹.

Аффикс **-ş**, со значением ласкательности и вокативности, присоединяется преимущественно к повторным формам детских слов. Напр. *pərəş*, *təməş*, *qaqaş*, *çiçiş*, *dadaş* (? – *dədə*), *nənəş* (-im).

Наконец, и слово *nimməni* (охумаг) следует считать детским.

Вообще повторы являются характерными особенностями детских слов. Названия большинства детских игр в азербайджанском языке и его диалектах образуются повторением одного и того же существительного. Примеры: *ağac-ağac*, *at-at*, *daş-daş*, *qaz-qaz*, *qoz-qoz*, *qiy-qiy*, *evcik-evcik*, *qit-qit*, *qodu-qodu*, *quda-quda*, *mazi-mazi*, *maça-maça*, *mərə-mərə*, *kos-kos*, *gəlin-gəlin*, *turna-turna*, *sinif-sinif*, *üzük-üzük*, *xala-xala*, *xan-xan*, *səngər-səngər*, *pula-pula*, *dava-dava*, *qapaz-qapaz*, *qonaq-qonaq*, *bənövşə-bənövşə*, *cirim-cirim*, *şupi-şupi*, *təmə-təmə*, *moca-moca*, *ləp-ləp*, *hq-liq*, *mətə-mətə*, *küt-küt*, *baca-baca*, *oğru-oğru*, *diüymə-diüymə*, *qələm-qələm*, *cilik-cilik*, *gud-gud*, *qupa-qupa//qupba-qupba*, *qala-qala*, *lo-puq-lopuq*, *cimir-cimir*, *yumurta-yumurta*, *təpik-təpik* и др.

¹ См. R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1965, str. 60.

Таким образом, повторы очень близки детскому образу мышления. И не случайно то, что в поэтических и прозаических произведениях большое внимание уделяется использованию детских слов в разных целях. В одном рассказе Н.Нариманова описывается старик, который начал ребячиться и в связи с этим употреблять слова, вроде *baba, mama, qaqa, lu-lu*.

Стихотворение М.А.Сабира, написанное для детей, состоит из 36 полустиший, в каждом из которых первое слово повторяется. Например:

*Dəftər-dəftərxəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişkin-mişkin qələmlərində
Ahı-ahı nəzərlərin var¹.*

*Вопросы тюркских языков и взаимоотношения их
с другими языками. Б., 1972, стр. 21-37.*

СИНТАКТИКО-КОНСТРУКТИВНЫЕ ПОВТОРЫ АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ

Синтаксические повторы в азербайджанском языке тесно связаны с общей структурой предложения. Все типы синтаксических повторов можно сгруппировать следующим образом: а) синтактико-конструктивные повторы, б) повторы с приложениями, в) повторы членов предложений.

В отличие от других типов, синтактико-конструктивные повторы образуют сочетания подчинительного порядка, компоненты входят между собой в подчинительные связи.

¹ См. M.Adilov. M.Ə.Sabirin bədii dil və üslub xüsusiyyətləri haqqında bəzi
seydlər, jurn. «Azərbaycan»; 1962, № 5, стр. 146.

Целые конструкции, образуемые повторением одних и тех же слов, составляют вместе одну синтаксическую единицу, которая не расчленяется по законам синтаксиса современного языка: компоненты в отдельности не выступают в качестве членов предложения. Налицо лишь внутреннее членение. И поэтому подчиненный компонент мы называем внутренним членом¹ сочетания.

Повторы же, один из компонентов которых употребляется в функции внутреннего члена, называем повторами с внутренними членами.

Повторы с внутренними членами – это такие выражения, в которых одно и то же слово или его дериваты выступают и в подчиняющей, и в подчиненной функциях и которые появляются в языке в виде словосочетаний и предложений. Подчиненные компоненты выступают в функциях, внутренних объектов, определений, субъектов, обстоятельств (адъекторов).

Повторы с внутренними членами образуют и по семантике одно целое и не расчленяются по смыслу.

Нерасчлененные словосочетания образуются в виде глагольных и именных повторов с внутренними членами.

В азербайджанском языкознании были предметом особого рассмотрения глагольные повторы, состоящие из сочетания глагола со своим, (внутренним) объектом². Внутренние объекты выступают в следующих формах:

а) в нооминативной форме (глаголы – производные); iş iş-ləmək «работу работать» (работать), uixuixulamaq «сон заснуть» (заснуть), ütütütülmək «утюг утюжить» (утюжить);

¹ Вообще термин «внутренний член» является не новым в азербайджанском языкознании. Обычно первые компоненты определительных словосочетаний второго и третьего типов называются «внутренним определением».

²V.Aslanov. Daxili obyektlər və ellipsis haqqında bəzi qeydlər, “Dilçilik məcmuəsi”, XIV c., Azərb. SSR EA nəşriyyatı, B., 1960.

- б) в форме отглагольного существительного с аффиксом **ış, iş, uş, üş:** söyüş söymək «ругань ругать, брань бранить» (ругать, бранить), yeriş yetimək «ходьбу «ходить» (ходить);
- в) в форме отглагольного существительного с аффиксом **ım, im, um, üm:** kəsim kəsmək «решение решать» (решать). В туркменском языке: дегим дегмек «позволение позволить» (позволить);
- г) в форме отглагольного существительного с аффиксом **aq, ək, iq, ik, uq, ük;** buuqıq buuqıtaq «приказ приказать» (приказать), dilək diləmtək «желание желать» (желать);
- д) в форме отглагольного существительного с аффиксом **ğı, gi, ğı, gü, qı, ki, qu, kü;** hörgühörəmək «плетение плести» (плести), sevgi sevmək «любовь любить» (любить), çalğı çalmaq «метлу метать» (метать);
- е) в форме отглагольного существительного с аффиксом **i, i, u, ü:** yazı yazmaq «письмо писать» (писать), çəki çəktək «вес вешать» (взвешивать); «вышивку вышивать» (вышивать). В словаре Ш.Сами sağı sağıtaq « песни петь» (петь);
- ж) в форме отглагольного существительного с аффиксом **ma, mə:** qooşma qoşmaq «сочинение сочинять» (сочинять), geymə geymək «одежду одевать» (одеваться);
- з) в форме субстантивированного инфинитива: **gülmək** gülür «смех смеется» (смеется); **ağlamaq ağlayır** «плач плачет» (плачут).

Здесь глаголы (вторые компоненты) выступают в спрягаемой форме.

Как легко убедиться на приведенных примерах, части высказывания, несущие избыточную, несущественную для сообщаемого информацию, и есть внутренние объекты. Вторые компоненты являются глаголами с конкретной семантикой, которые не полностью абстрагированы; и чтобы конкретность не привела к неопределенности в языке, эти глаголы сочетаясь с однокоренными существительными, образуют единицы с более или менее абстрактным значением.

Первый компонент сочетания оv ovlamaq «охоту охотиться» (охотиться) употреблен в общем и неопределенном значении. При замещении этого компонента словами с точной семантикой ликвидируется прежняя неопределенность, целое сочетание уточняется по смыслу. Ср. Гуш (ayı, сеугап...) ovlamaq.

Здесь встает вопрос о произвольности языкового знака и его мотивированности. Тезис произвольности знака не отрицает и не упраздняет принципа мотивированности. Называя знаком соединение, единство понятия с акустическим образом, Соссюр указывал, что языковый знак может быть произвольным и по отношению к понятию (означаемому) и по отношению к акустическому образу (означающему)¹. Развивая и уточняя мысли своего учителя, Ш.Балли выдвинул положение об ассоциативном поле. Каждое слово в языке имеет с другими словами в той или иной степени скрытые связи. Назвав это явление «имплицитным мотивированием», Балли указал, что при большой мотивированности знаков внимание сосредотачивается на внутренней стороне их, и в результате уменьшается количество и значение внешних ассоциаций. Сущность полностью мотивированного знака состоит в том, что он имеет лишь одну необходимую внутреннюю ассоциацию. Сущность же полностью произвольного знака заключается в том, что он имеет возможность мысленно вступить со всеми другими знаками в факультативной ассоциации. С грамматической точки зрения идеально мотивированный знак образует одну единую синтагму. Произвольный же знак может образовать бесконечное число сочетаний.

Особенность повторов, составляющих сочетание глагола с внутренним объектом (как и со всякими внутренними членами) состоит в том, что они имеют одну необходимую

¹ Фердинанд де Соссюр. Курс общей лингвистики. М., 1933, стр. 128.

внутреннюю ассоциацию и образуют одну единую синтагму, например: уатың уатамаң (уатың «заплата, латка»; уатамаң «класть заплату»).

При замещении внутреннего объекта число ассоциации увеличивается, возникают условия для образования многих сочетаний с точной семантикой. Палтар (аяққабы, көүпәк, șal-var...) уатамаң «Класть заплату, чинить одежду (обувь, рубашку, брюки...)».

Повторы с внутренними членами получили в лингвистической литературе различные названия: «корневой повтор»¹, «мнимая тавтология» (В.В.Виноградов), «этимологическая фигура», «повторение основы слова в форме зависимого от нее члена предложения» (Е.И.Убягтова), «парономазия», «анноминация» и т.д.

Термин «парономазия» считается термином стилистическим² и создан о индоевропейском языкоznании. И в самом деле, подобные повторы в индоевропейских языках сравнительно немногочисленны и носят стилистический характер.

В тюркских же языках, в том числе в азербайджанском, указанные повторы, обозначаемые термином парономазия, связаны именно со строением словосочетания и предложения, в широком смысле – со структурой языка.

К.Броккельман включает в парономазию повторы типа *hara getsəgetsin*. Что же здесь стилистического? Этот способ выражения совершенно нейтрален и имеет широкое распространение во всех стилях языка.

Напомним, что Броккельманн говорит также о глаголах с внутренним адъектом, внутренним атрибутом, внутренним

¹И.Р.Гальперин. Очерки по стилистике английского языка. М., 1958. стр. 265.

²См. Ж.Марузо. Словарь лингвистических терминов. ИЛ, М., 1960, стр. 202.

субъектом и т.д., вообще группируя их в двенадцати разрядах¹, которые можно было бы дифференцировать на повторы лексические, синтаксические, эмоционально-стилистические и др.

Внутренние объекты составляют не только субстантивированные отглагольные существительные, но и субстантивированные причастные формы со следующими аффиксами:

а) Аффикс **dıq**, **dık**, **duq**, **dük**; *Könül gərək istədiyin istəyə* (*Aşıq Ələsgər*); *Mən onda gördüyüm görəmüsəm* (*M.İbrahimov*).

Отмеченные сочетания, образованные повторением одних и тех же корней слов, не являются ни полностью лексическими, ни полностью морфологическими образованиями. Более правомерным представляется называть их «лексико-грамматическими» (*А.М.Щербак*) сочетаниями.

Повторы эти характеризуются эмоциональностью и неопределенностью, по функции и значению зависят от общего контекста высказывания. В составе их не дифференциированы по значению и грамматические элементы. В предложении *Köroğlu elə dediyini dedi* («*Köroğlu*») повтор не расчленяется на члены предложения, и в составе **de-di-y-i-ni** аффикс **-и-** не воспринимается как аффикс принадлежности третьего лица единственного числа. *Dediyini demək* есть специфический фразеологизм в значении «настаивать на своем», а не в значении «сказать свое сказанное».

С помощью разных грамматических признаков нерасчлененные повторы с неопределенными (неопределенность связана с эмоциональностью) значениями расчленяются и уточняются по смыслу. Так, словоизменительные аффиксы, присоединяясь к внутреннему объекту, как бы отторгают, отдаляют этот объект от «родного» глагола, и этим создается возможность его самостоятельности в составе

¹ Prof.Dr. Brockelmann. Osttürkische Grammatik der islamischen litteratursprachen Mittelasiens, Leiden, 1954, str. 368-371.

предложения. Например: Elbaşı indiya qədər **düşünmədiklərini düşündü** (S.Rəhimov).

При полной грамматикализации компоненты не зависят и по значению от контекста (нарушается мотивированность): они вполне самостоятельны.

б) Аффикс **ası, əsi**; Gəldi **geyəsisin geydi** (Dədə Qorqud), Gözəl qaridan **biz eşidəsini eşitmışık** (R.Əfəndiyev).

Когда внутренние компоненты вступают в грамматические связи с другими словами в предложении, выражения уточняются и по смыслу, приобретая определенность. Напр.:

Az zamanda qoyunların kəsiləsini kəsdi, satılmasını satdı («Nığıllar»).

в) Аффикс **məli, məli**; Bolu bəy **deməlisini dedi, tapşırılmışını tapşırıldı** («Koroğlu»).

И в этих повторах наблюдаются разнообразные трансформы. Напр.: Nəyin var **aparmalı, özü daşıyb aparasıdır** (R.Rza).

г) Аффикс **acaq, əcək**; Alacağını **aldı, verəçəyini verdi** («Koroğlu»).

Внутренние объекты, выраженные субстантивированными причастными формами, в отличие от других, наблюдаются, в основном, в параллельных конструкциях, которые являются по отношению друг к другу синонимами или антонимами (лексическими или грамматическими).

В этих конструкциях внутренние объекты допускают только замещение их словами с точной семантикой, тогда как в сочетаниях, первые компоненты которых составляют отлагольные существительные, внутренние объекты могут быть и вовсе элиминированы:

Cp. Ot otlamaq – otlamaq; yeriş yeritmək – yerimək. Но «Gördüyünügörmək» и «görmək» не адекватны друг другу.

Во всех указанных примерах внутренние объекты употреблены в винительном падеже, так как управляющие их

глаголы являются переходными. Следует отметить, что и непереходные глаголы могут иметь внутренние объекты, которые стоят в других падежах, составляя нерасчлененное косвенное дополнение. Напр.:

Yazmağına yazarıq («Kirpi»), *İnanmağına inanır* (C.Cabbarlı).

Конструкции указанного типа иногда обозначаются терминами «повторный вид простого сказуемого, выраженного глаголом». Но сказуемые эти не обязательно связывать с глаголом, потому что и именные части речи могут употребляться в той же функции:

Aşıq olmağına aşiqdır (Ü.Haçibəyov); *Aydınlığına aydındır* (İ.Hüseynov).

Повтор служит для выделения, подчеркивания предикативного признака, выраженного вторым компонентом. Подобные сочетания нередко выступают в конструкциях с уступительным значением. Основываясь на этом, некоторые исследователи полагают, будто указанные повторы выражают понятие уступительности. Между тем, последнее выражается не повторением, а целой конструкцией, куда входят также рассматриваемые повторы.

Первые компоненты, выраженные глаголами, выступают с аффиксами -mağa, -məyə//-mağına, -məyinə//masina, -məsinə, а если этот компонент является именем, то с аффиксом -ina, inə, -una, -ünə. Ск. *Oxumaq* (-ina) охуяг. *Aşıqlıq* (-ina) aşiqdır).

Аффикс **ына...** в обоих случаях присоединяется к абстрактным формам: слов (инфinitивные формы глаголов, абстрактные формы имен).

Оба типа конструкции имеют и распространенные варианты. Ср., Ср. *Oxumığına qalsa* (*gəlsə*, *qalanda...*) охуяг.

Между компонентами могут вклиниваться различные члены предложения, но это не влияет на цельность формы и значения сочетания.

Широко распространены в азербайджанском языке и повторы типа: *Hə olar*, *gedəndəgedərsiniz*, *içəri buyurun* (MirCə-

lal). Danışanda adam kimi danış (S.Rəhman).

Первые компоненты здесь выражены в деепричастной форме глагола с аффиксом -анда, -эндэ, но они по содержанию и функции не являются деепричастиями. Будучи внутренними обстоятельствами, эти компоненты служат для усиления значения основного компонента повтора, и их устранение из контекста не приводит к изменению смысла высказывания.

Часть подобных повторов не допускает каких-либо изменений: употребление обоих компонентов оказывается обязательным: Olanda olur. Gətirtməyəndəgətirmir.

Приобретая характер фразеологического сочетания, эти повторы выражают общие суждения.

Нерасчлененные внутренние обстоятельства могут быть и дистантными, когда основные компоненты повтора уточняются теми или иными Нəç çərək **yeyəndə** elə bil ki, zəhrimər **yeyirəm** (C.Cabbarlı).

Первые компоненты обычно являются внутренними обстоятельствами времени. Однако, имеются и такие повторы, первые компоненты которых выступают в роли внутренних обстоятельств меры и степени: O ki, gúc **vurməli idi, vurdular** («Koroğlu»). O ki, olmaliydi oldu saqqalə (Q.B.Zakir).

Внутренние члены могут иметь место не только в глагольных, но и именных сочетаниях. Последние в семантическом отношении образуют несколько групп, одна из которых связана с понятием времени. Сюда входят:

a) Внутреннее определение.

Qişın qış cilləsində. Göyərçin əl çəkmək istəmir (S.Rəhimov).

«Qişın... cilləsi» есть определительное словосочетание третьего типа. Интерпозиционное слово «гыш» служит для усиления значения. При устраниении внутреннего определения «гыш» снимается и оттенок интенсивности целого.

Повторы с внутренними членами являются фактами, свидетельствующими о специфических особенностях азербайджанского языка, где сочетания с внутренними

определениями типа *bu günkügündə* очень распространены: это факты языка (а не речи). Эквиваленты же их в русском языке (на сегодняшний день) обычно расцениваются, как тавтология (периссология).

б) Внутреннее дополнение.

Günlərdə birgün. Günlərinbirgünü. Günlərdən bir gün.

Первые компоненты повторов в этих примерах можно исключить и в оставшихся сочетаниях «*бир gün*», «*бир gün*» неопределенное слово «*бир*» заменить словами с точной семантикой.

Безболезненное отсечение первых (внутренних) компонентов возможно и в сочетаниях типа *Günün günorta vaxtı: gündüzün gündüz çığı; gün günorta çığı* и т.д. Включения интерпозиционных слов между компонентами не наблюдается. И наоборот, при употреблении слов между компонентами мы уже не можем говорить о повторах с внутренними членами.

Günümə bir gün qalınça intiqam alacağam (Ç.Cabbarlı).

Компоненты повторов с внутренними членами должны выступать в одном и том же значении. Между тем в приведенном примере первый компонент употреблен не в прямом (*gün* – день), а переносном значении (ömürg, həyat – жизнь, век). Значит, компоненты употреблены в разных значениях, а потому здесь отсутствует внутренний член. Этим же обусловлена и возможность лишь замещения первого компонента синонимами, но отнюдь не опущения его.

в) Внутреннее обстоятельство.

Günü bugün. Günü ogündən.

И здесь внутренние члены (первые компоненты) повторов имеют значение интенсивности.

г) Внутреннее подлежащее.

Gün o gün olsun ki, qurtarsın dava (S.Rüstəm). *Vaxt o vaxt olur ki, uşaqlar böyüyürlər* (Ə.Sabir).

В отличие от других внутренних членов внутренние подлежащие выступают лишь в предложениях.

Вторая подгруппа повторных (именных) сочетаний с внутренними членами связана с понятием места.

Göz göz yerində, qası qaş yerində xəlq olunub (Ordubadi)

Qulluq qulluq yerində dolanmaq da dolanmaq yerində (S.Rəhimov).

Об эквивалентах этих повторов в русском языке, типа «служба службой» (*qulluq qulluq yerində*), Н.Ю.Шведова пишет следующее: «Предложения данного типа нечленимы; выделение членов предложения по традиционной схеме здесь не может быть осуществлено. Значение конструкции – подчеркнутое утверждение наличия предикативного признака, выявляющегося самостоятельно и независимо от других»¹.

Внутренние члены (вторые компоненты) в этих повторах обязательны и лишь замещаются местоимением «öz» (свой). *Qulluq qulluq yerində – qulluq öz yerində*.

В речи подобные повторы подвергаются многочисленным изменениям, и связь разных трансформов с ядерными основами выявляется методом субSTITУции.

Третья группа повторных сочетаний служит для выражения понятий, величины (количества) предмета и употребляется со словом «бор» (рост, длина).

Bu boyda boynan gəlib nə dərs öyrgədəçək (C.Cabbarlı). İndi o bu boyda boynan gəlib deyir... (C.Cabbarlı).

В этих примерах слово «boyda» можно и убрать. Тогда будет устранена образность (конкретность) в них, выраженная этими внутренними, членами. В сочетании «bu boynan» передается тот же смысл, но в отличие от сочетания «bu boyda boynan» отсутствует образность.

Имеются разные трансформы и у этих повторов. Словосочетания (повторы) с внутренними членами нельзя расчленять ни синтаксически, не тем более морфологически, оставаясь в рамках грамматических понятий.

¹ Н.Ю.Шведова. Очерки по синтаксису русской разговорной речи, Изд-во АН СССР, М., 1960, стр. 56.

Как и нерасчлененные словосочетания, в азербайджанском языке широко представлены также нерасчлененные предложения, состоящие из повторов одних и тех же слов и подразделяющиеся на глагольные и именные.

Синтактико-конструктивные повторы, образующие словосочетания, характеризуются интенсивностью и неопределенностью значения; повторы, составляющие предложения, тоже неопределенны по значению и выражают категоричность.

Hər kim olsa da **qonaq qonaqdır** (S.Rəhimov). **Xanım xanimdır**, istər xan qızı olsun, istər kəndli (M.İbrahimov).

Подобные предложения неопределены по значению и в сущности, являются тавтологией. И грамматически они нечленимы на подлежащее к сказуемое, так как компоненты не самостоятельны в составе целого.

Повторы, сводящиеся к нерасчлененным предложениям, составляют одну из характерных особенностей, оригинальных конструкций в синтаксической системе азербайджанского языка. И тем не менее они до сих пор специально не рассматривались в лингвистической литературе.

Впервые в азербайджанском языкоznании М.П.Джангиров изложил свои взгляды на нерасчлененные предложения, отметив четыре их вида:

«При рассмотрении современного азербайджанского литературного языка, в особенности языка художественной литературы, встречаем такие слова и выражения, сочетания и обороты, которые, как и предложения, служат для выражения какой-нибудь мысли, но они не поддаются грамматическому членению... и остаются за пределами существующих правил, установленных современным азербайджанским языкоznанием»¹.

¹ M.P.Cahangirov. Mütəsir Azərbaycan dilində üzvlənməyən cümlələr. «Dilçilik məcməsi», Azərb. SSR EA Nizami adına Ədəbiyyat və Dil institutunun əsərləri. T. XVII. B., 1960, str. 27.

Вообще понятие член предложения является не столь уж ясным и простым. В последнее время языковеды пришли к такому единодушному заключению, что следует считать вполне нормальным явлением существования в языке нерасчлененных предложений, в которых выявить члены предложения оказывается совершенно невозможным¹.

И в русском языкоznании лишь в последнее десятилетие начинают привлекать более пристальное внимание исследователей своими особенностями нерасчлененные предложения, которые ввиду неделимости на члены предложения резко отличаются как от двусоставных, так и односоставных предложений. Как правило, их причисляют к особому структурному типу предложений.

«Основной чертой, присущей данному типу предложений, в отличие от других, является то, что эти предложения предстают перед нами как синтаксически, структурно нерасчлененные и нечленимые; их нельзя назвать ни двусоставными, ни односоставными»².

По мнению В.Ф.Киприянова, следует отвести в синтаксисе особый раздел, посвященный характерным особенностям нечленимых предложений. Автор не без оснований предлагает разделить все предложения языка сперва по структурному признаку на нечленимые и членимые и лишь после этого членимые предложения классифицировать на двусоставные и односоставные³.

О нечленимых предложениях в русском языке имеются весьма ценные наблюдения и ряда других лингвистов-

¹ См.: И.А.Сизова. Что такое синтаксис. Изд. «Наука», М., 1966, стр. 35-36.

² Е.М.Галкина-Федорук. К.В.Горшкова, Н.М.Шанский. Современный русский язык (синтаксис), Учпедгиз, М., 1958, стр. 130.

³ В.Ф.Киприянов. Нечленимое предложение в русском языке как особый структурный тип простого предложения, «Русский язык в школе», 1961, № 5, стр. 60-63.

исследователей (Н.Ю.Шведовой, Д.Н. Шмелева и др.).

В азербайджанском языке параллельные предложения, состоящие из повторов, не расчленяются на члены предложения в современном понимании этого термина. Напр.: *Böyük böyükdür, kiçik-kiçik*. «Старший есть старший, младший – младший».

Подобные повторы образуют в основном параллельные синтаксические единицы, в каждой из которых могут появляться разные трансформы. Ядерные составы этих трансформов обычно выступают в виде бессоюзных сложных предложений. Последний термин не является новым для тюркологии. О бессоюзных сложных предложениях в тюркских языках имеются весьма показательные суждения Г.А.Абдурахманова:

«Бессоюзные сложные предложения, – пишет автор, – были первоначальной формой сложных предложений и послужили основой для формирования сложносочиненных и сложноподчиненных конструкций современного языка. Вместе с тем бессоюзные сложные предложения продолжают, в свою очередь, развиваться»¹.

Следует напомнить, что иногда указывают на образование всех сложных предложений только в результате соединения простых предложений. Да и вопрос о том, каким образом происходит (конкретно) этот процесс, недостаточно выяснен. Между тем можно проследить способы и пути образования некоторых типов современных сложных предложений от бессоюзных сложных конструкций. При этом бросается в глаза обилие бессоюзных сложных предложений в древних памятниках. Г.А.Абдурахманов указывает, что в древности смысловые отношения в бессоюзных сложных предложениях «были выражены недостаточно четко и носили /в некоторой мере нерасчененный характер. Части этих сложных

¹ Г.А.Абдурахманов. Основы синтаксиса сложного предложения современного узбекского литературного языка, Ташкент, 1960, стр. 17.

предложений обнаруживают известную смысловую и формально-грамматическую самостоятельность. Но с течением времени семантические отношения между ними проявляются более четко и дифференцируются»¹.

Вот некоторые признаки бессоюзных сложных предложений: а) в образовании их не принимают участие союзы; б) внутренние членения являются нечеткими; в) в них не завершилась семантическая дифференциация.

Исходя из этих признаков, мы считаем следующие типы предложений, состоящих из повторов одних и тех же лексических единиц, бессоюзными сложными предложениями: Gedən getdi, galən gəldi «Уходящий ушел, приходящий пришел»; Olar olar, olmaz olmaz «Будет-будет, не будет-не будет (т.е. будь что будет)».

В бессоюзных сложных предложениях одна из параллельных конструкций может опускаться, или же предложение может осложняться новыми конструкциями. Все слова, относящиеся к знаменательным частям речи могут, повторяясь, образовать нечленимые предложения.

Çörək çörəkdir, su-su; ançaq min ağızda min çür dadır (R.Rza). Хлеб есть хлеб, вода-вода; но имеют разный вкус (имя существительное); Nə fərqi var, **Sibir Sibirdir** (O.Sarıvəlli). – Какая разница Сибирь есть Сибирь (имя существительное):**Gözəl gözəldir, çirkin çirkin** (Ə.Sadıq). Красивый есть красивый, некрасивый-некрасивый (имя прилагательное); **İki ikidir, sənə-heç bir də düşmür** (Из разговорного языка). – Двойка есть двойка, тебе же не причитается даже единицы (имя числительное); **Biz bizik, sən də sən!** Aldanma xayr! (H.Cavid) – Мы – это мы, а ты есть ты! Не будь обманутым, нет! (местоимение):**ölmək ölməkdir, xırıldamaq nə deməkdir?** (пословица) – Умирать – так умирать; к чему же хрипеть? (инфinitив).

¹ Г.А.Абдурахманов. Основы синтаксиса сложного предложения современного узбекского литературного языка, Ташкент, 1960, стр. 10.

Подобные повторы характерны только для имен. И глаголы повторяются только в именных формах. Поэтому в этих сочетаниях сказуемое образуется с помощью элементов; **idi**, **imiş**, **dir**, **dir**, **dur**, **dür** и вспомогательного глагола **olmaq** (в спрягаемой форме).

Вышеуказанные предложения, состоящие из повторов одного и того же слова, имеют неопределенное содержание. При уточнении этой неопределенности большую роль играют грамматические определители – аффиксы и слова (в основном, местоименные). Обычно первый компонент повтора уточняется при помощи аффиксов (*Sözümüz sözdür* – слово наше есть слово), а второй компонент – при помощи слов.

Здесь основная роль принадлежит местоимениям о (тот), **bu** (это), **belə** (так, такой, этак), **elə** (такой, так), **həmin** (этот самый), **haman** (тот самый), **nesə** (какой), **nəcür** (как), **başqa** (другой), **ayrı** (иный) и т.д. Напр.: *Fəqət dağlar o dağlardır* (S.Vurğun) – «Но горы – те же горы»; *Daş haman daşdır, zaman başqa zamandır* (пословица) – «Камень есть тот же самый камень, (только) время – (уже) другое время». В этой роли выступают не только местоимения, но и слова с конкретными значениями, причем конкретность зависит от контекста и ситуации. В предложении *At çox uaxşı atdır* («Koroğlu») – «Лошадь есть очень хорошая лошадь» и говорящим, и служащим совершенно ясно, о какой лошади идет речь. И поэтому можно прибавить к первому компоненту повтора разные уточнители, как-то: **bu**, **o həmin**, или же *gördüyümüz*, *haqqında damışdıqımız* и др.

Другая же разновидность этих конструкций служит для выражения общих суждений и поэтому они лишены конкретности. Общие суждения, будучи семантически неопределенными, содержат в своих значениях и категоричность. Грамматический показатель их (явно или имплицитно) – частицы *yenə*, *yenə də* (все же).

Həyat həyatdırıyenə (H.Cavid) – Жизнь есть все же жизнь;

Elm həmişə elmdir (С.Мәммәdquluzadə) – Наука всегда остается (все же) наукой.

Обычно подобные общие суждения носят характер пословиц, поговорок, афоризмов, сентенций. Они не связаны с конкретной ситуацией, и поэтому первый компонент повтора не поддается уточнению, т.е. всегда употребляется без определяемых слов (в номинативной форме).

При уточнении разными вспомогательными средствами первых компонентов цельная конструкция в имплицитной форме содержит также понятия *əsil*, *dogrı*, *həqiqi*, *ciddi*... (настоящий, истинный, действительный, серьезный), которые в зависимости от определенных условий и ситуаций могут актуализироваться. С.Е.Малов, учитывавший это обстоятельство, при переводе следующих типов предложений в их состав включал слово «настоящий», которое лишь подразумевалось в оригинале, *L jämä ilbolty, budun jämä budun bolty* – государство стало (настоящим) государством, народ же стал (настоящим) народом¹.

Но актуализация имплицитных понятий происходит далеко не всегда. Здесь следует особо отметить специфику личных местоимений. Известно что личные местоимения не могут определяться, т.е. перед ними определяемые слова исключаются. Компоненты повторов, выраженные личными местоимениями, не употребляются дистантно:

Sən sən olsanheç vədə ona ana deməzsən (С.Мәммәdquluza-də) – Если был бы ты (настоящим), ты не назвал бы ее никогда матерью; **Biz bizik, sən də sən!** (H.Cavid). – Мы это мы, а ты это ты! **Sən sanma ki, oldur ol, tənəəm tən** (Füzuli) – Ты не верь, что он – это он, а я – это я.

Местоимения играют очень важную роль в деле уточнения, дифференциации ряда грамматических

¹ С.Е.Малов. Памятники древнетюркской письменности. Изд. АН СССР, М.-Л., 1951, стр. 56 и 64.

(синтаксических) понятий. Но сами они не могут уточняться, вследствие чего имеют слабую семантическую и синтагматическую связь, по сравнению с другими основными частями речи.

Синтаксические повторы типа: *Qanun qanundur*. – Закон есть закон; *İlan ilandır*. – Змея есть змея и т.д., выражают законченную мысль об объективных явлениях действительности и служат предложениями, из которых нельзя опустить ни одного компонента. Подобные предложения при употреблении в составе сложных синтаксических целых теряют свою самостоятельность по смыслу и функции, и даже интонации, и становятся частями целого. *İt itdi, hürən dəmdə tapır aşnanı, yadı* (Q.B.Zakir) – («Уж на что) собака есть собака, (и то) когда она лает, узнает друга и недруга; *Quş quşdur, heç təyyarə də uça bilməz* – Птица есть птица, даже самолет (и то) не сможет пролететь.

В этих примерах легко можно опустить или заменить другими словами вторые компоненты повторов, и в силу этого их можно назвать «повторами с внутренними предикатами».

Повторы с внутренними предикатами имеют и непредикативные варианты:

Quş quşdur (-quş quşluğu ilə), o da uça bilməz. – Птица есть птица (-птица со своими птичьими способностями) и та не сможет пролететь; *Uşaq uşaqqıdır (-uşaq uşaqlığı ilə), o da bunu deməzdi*. – Ребенок есть ребенок (-ребенок со своим ребячеством), и тот не сказал бы этого.

Здесь формы *quşluq, uşaqlıq* являются абстрактными, их не следует считать лексическими единицами.

Как только компоненты нерасчленимых предложений типа *Böyük böyükdür* подвергаются синтагматическим или парадигматическим (или же синтагматико-парадигматическим) изменениям, целое выражение тут же расчленяется на члены предложения:

Uşağan uşaq deyiblər, böyüyüə böyük. Böyüyü böyük bilmir,

kiçiyin kiçik. Böyüyün böyük yerivar, küçiyin küçik.

Первые компоненты повторов при склонении (böyüyə böyüyü, böyüyün...) выступают в роли независимых членов предложений.

Здесь при постоянных схемах лексическое наполнение меняется в зависимости от конкретной ситуации, предмета мысли. Только схема является устойчивой, т.е. не создается каждый раз заново.

Оба компонента могут уточняться при помощи определительных слов, принимая форму разных видов определительных словосочетаний:

Bu kitab yaxşı kitabdır (M.S.Ordubadi). Эта книга – хорошая книга; Əsrəmizdəmir əsrider (C.Cabbarlı). – Наш век есть железный век;

Таким образом, компоненты тавтологических повторов, выражающие неопределенность, при уточнении грамматическими элементами служат для выражения точных, ясных мыслей.

В предложениях типа: Bu kitab yaxşı kitabdır – отсутствует многозначность, неопределенность. Очень важно сохранение смысловой цельности и точности при их грамматическом анализе.

Впервые в азербайджанском языкоznании на синтаксический разбор подобных предложений обратил внимание Р.Рустамов. По мнению Р.Рустамова, в предложениях типа: Bu kitab yaxşı kitabdır компоненты повторов являются членами предложения не в отдельности, а в сочетании со своими определениями. В этом примере yaxşı kitabdır есть сказуемое, а bu kitab – подлежащее¹.

Нечленимые повторы (**kitab kitabdır**) при утвердительных предложениях выражают категоричность и неопределенность. Но слова здесь употребляются

¹ Azərbaycan dilinin qrammatikası, II hissə (sintaksis), Azərb. SSREAnəşr., B., 1959, стр. 76 и 116.

преимущественно в своих основных значениях. При отрицательных же конструкциях слова получают образный, субъективный оттенок: **Uşaq uşaq** deyil, od parçasıdır. – Ребенок (этот) – не ребенок, а кусок огня (не ребенок, а огонь).

Подобные повторы с логической точки зрения являются «кошибочными» тавтологиями, основное в них – эмоциональность, образность. Здесь мы наблюдаем возможность образования переносных значений слов. В предложении. Xanım adı xanım deyil, mələkdir (M.İbrahimov). – «Ханум не обыкновенная ханум, (а) ангел», можно отбросить слова **xanım, adı, deyil**. Остающаяся часть (xanım – mələkdir) есть метафора.

Одна из разновидностей метафорических повторов образуется следующим путем: первый компонент, являясь внутренним членом предложения, вместе с частицей уподобления **kimi** (**tək** и др.) составляют одну синтагму, которую без ущерба для семантики можно изъять из целого.

Yağışımız olsaydı; yaz kimi yazımız, qış kimi qışımız olaydı (R.Rza); *Qış qış kimigəlir, bahar bahar tək* (B.Vahabzadə).

Внутренние метафорические повторы встречаются и в древнетюркских памятниках. Tän, pimär män, pida bolmuş turk bilrä kaqan bu Ğgä olurtum¹. В переводе С.Е.Малова: Непобежденный, неборожденный (состав. «на небе» или «из неба возникший») тюркский каган я нынче сел (на царство)².

Если принять во внимание, что выражение **män, pimär män, pida** является повтором с внутренней метафорой, то лучше перевести сочетание не как «небоподобныи», а как «подобный небу»³.

¹ С.Е.Малов. Памятники древнетюркской письменности, Изд. АН СССР, М.-Л., 1951, стр. 27.

² Там же, стр. 33.

³ Эту мысль выдвинули В.В.Радлов, П.М.Мелиоранский, Е.И.Убягтова. См.: Е.И.Убягтова. Усилиительное повторение основы слова в форме

Отрицательная форма этих повторов образуется с помощью союзного слова **нә**.

Nə köhnə kimi köhnədir, nə də təzə kimi təzə (M.İbrahimov).

И здесь можно опустить внутренние метафорические повторы. При этом исчезнет и образность выражения: останется только логико-грамматический факт: **Nə köhnədir, nə təzə**.

Речь идет о повторении именных слов, куда входят и причастные формы глаголов. Последние с аффиксами -ап, -әп; -diq, -dik, -duq, -dük; -ar, -ər, -ıг, -ır, -ur, üг выступают в роли первого компонента послелогами уподобления **kimi, tək, qədər**.

Örtür dəftəri, seyfin ağzını örtən təki (R.Rza); **Bir zavallı ya acıyar kimi özümə acidim** (M.İbrahimov).

Первые компоненты повторов со сравнительными значениями при необходимости могут расширяться, осложняться, уточняться пояснительными словами, в результате чего образуются развернутые сравнительные обороты, являющиеся обособленными членами предложений.

Мы разделяем точку зрения тех лингвистов, которые склонны относить обособленные сравнительные обороты к второстепенным членам предложения, а не к одному из видов неполных придаточных предложений¹.

Вместо терминов «сравнение», «сравнительный оборот» мы употребляем более общий термин – метафора. Метафоры в азербайджанском языке создаются не только лексическим, но и синтаксическим путем.

Благодаря наличию сравнительных частиц в рассматриваемых выражениях становится возможным опущение первых компонентов, которые при желании

зависимого от нее члена предложения в якутском языке, «Тюркологические исследования», изд. АН СССР, М.-Л., 1963, стр. 91.

¹ А.Д.Рудиев. Синтаксис осложненного предложения. Учпедгиз, М., 1959, стр. 79.

совершенно свободно могут актуализироваться: Например, укажем на «восстановление» следующих опущенных первых компонентов в предложениях (они взяты в скобки); (*Sən göstərdin* oyna (*göstərən, göstərdiyi, göstərir, göstərlər*) *kimi hər insanın* üzünü (S.Vurğun); *ilan* (*qabıq qoyan, qoyduğu...*) *kimi qabıq qoymuşuq* (İ.Əsfəndiyev)).

Иногда отсутствие первого компонента повтора приводит к двусмысленности выражения. Предложение: *Mən Qafqazı anam* *kimi sevəm* (M.İbrahimov) можно истолковать и понять двояко: а) *anam sevən* (*sevdiyi*) *kimi* «как любит моя мать», б) *anami sevən* (*sevdiyim*) *kimi* «как люблю я свою мать».

Многозначность выражения весьма характерна для сравнительных оборотов с частицами *kimi*, *tək*, *qədər*. Так, из выражения *Sənin kimi pis* oxumur вытекает, с одной стороны, что ты учишься плохо (*sənin kimi pis*), с другой – что ты учишься неплохо (*pis* oxumur). Точные значения оборотов определяются интонацией и ситуацией.

Указанная особенность сравнительных оборотов в азербайджанском языке связана с агглютинативным строем последнего. Во флексивных, языках развитие аффиксов склонения с точным значением парализует многозначность в выражениях. Например, выражение в русском языке «доить как корову» передается в азербайджанском в виде *sağmal inək kimi sağtaq*¹. А это последнее по общему структурному принципу можно воспринять двояко: а) слово «*inək*» – в именительном падеже; б) то же слово – в винительном падеже. Между тем в русском выражении окончание в словоформе «корову» совершенно однозначно указывает на падеж последнего. И это говорит о том, что точные значения и функции слов и выражений в азербайджанском языке определяются не морфологической формой их, как в русском языке, а контекстом, общей ситуацией.

¹ См.: Краткий русско-азербайджанский фразеологический словарь, Баку, 1964, стр. 49.

Употребление одного и того же синтаксического оборота в разных значениях, синтаксическая многозначность связана с внутренней структурой азербайджанского языка. Прослеживание этого вопроса также с точки зрения стилистики дает ценные результаты.

Далее. Как явствует из вышеизложенного, синтаксические метафоры обусловлены структурой языка. И поэтому считать метафоры плодом индивидуального творчества вообще не совсем точно и верно. Образование и возникновение в языке большинства метафор (и синтаксических, и лексических) связаны со структурой, и это вполне естественно. Метафоры иногда называют сокращенными сравнениями. О возникновении лексических метафор из синтаксических говорил еще Н.Г.Пауль. Действительно, в результате сокращения первых компонентов в указанных повторах синтаксические метафоры переходят в лексические. Ср. *İnək sağan kimi sağmaq* и *inək kimi sağmaq*.

Н.Г.Пауль объяснил образование лексических метафор указанным способом общей своей психологической концепцией и утверждал о преобладающей роли «личных интересов» в этом процессе¹. Между тем объяснение это – внелингвистического порядка. Возникновение метафорических значений в слове в азербайджанском языке связано с синтаксическим строем, специфическими повторами. Как мы видели, при опущении первого компонента повтора слово приобретает переносное значение.

Применяя метод трансформационного анализа, можно устанавливать в азербайджанском языке различные трансформы нерасчлененных ядерных предложений, типа *Kitab kitabdır*, которые состоят из повторений одного и того же слова. Вот некоторые трансформы указанного повтора: *Kitab kitaba oxşar*. *Kitab kitabdan fərqlənir*. *Kitabın kitabdan fərqi olar*. *Kitabdan*

¹ См.: Г.Пауль. Принципы истории языка (русский перевод), М., 1960, стр. 102.

kitaba fərq olar. Bu kitabın qiyməti o kitabdan bahadır. Bu kitab ki, var, əvvəlki kitablara oxşamır.

Удаление от абстрактной (нулевой) формы, принятие грамматических аффиксов одного из компонентов или же обоих компонентов свидетельствует о том, что перед нами расчленимые синтаксические явления.

Иными словами, компоненты нерасчленимых повторов, подвергаясь парадигматическим изменениям, образуют новые типы связей и конструкций. Например, в предложении: Alma almadır, nə fərqि var компоненты повторной конструкции могут изменяться парадигматически: Almadan almaya fərq yoxdur. Almanın almadan fərqि olmaz (yoxdur, nə fərqи? и т.д.) в этих последних примерах мысль выражена гораздо точнее.

Употребление компонентов с аффиксами склонения в сущности связано с процессом уточнения, соответственно – абстрагирования.

Таким образом, каждый компонент нерасчленённых повторных конструкций типа «Kitab kitabdır» имеет возможность выступать в различных парадигмах. Часть этих парадигматических форм «окаменела», застыла в некоторых образованиях, часть приобрела синтаксическую свободу и охватывает многочисленные примеры, часть же развивалась до морфологической абстракции. Например, в зависимости от изменения лишь вторых компонентов так называемых нерасчлененных предложений, прослеживаются следующие особенности:

1. Дательный падеж (A A-ya).

Повторы в этой форме двузначны: часть несет синтаксическую функцию (грамматикализовалась) и расчленяется (Dağ dağa rast gəlməz, adam adama rast gələr), другая – приобрела лексический (фразеологический) характер, и поэтому нечленимы. Üz üzəgəlmək. Kəllə kəlləyə gəlmək).

2. Родительный падеж (A A-nin).

Повтор приобрел широкую синтаксическую функцию.

Borclu borclunun saqlığını istər.

3. Винительный падеж (A A-nı).

Характеризуется синтаксической природой (Kor koru tarap... Qonaq qonağı sevməz), но имеются и фразеологизированные формы (Göz gözü görəmür).

4. Местный падеж (отсутствует).

5. Исходный падеж (A A-дан).

Создают и синтаксические и фразеологические обороты.

Üz üzdən utanar. El əldən hökm edər.

Подвергаясь парадигматическим изменениям, компоненты повторов изменяются и по функции, и по значению. По значению они определяются, конкретизируются. В результате последующего уточнения и абстрагирования синтаксические сочетания превращаются в повторные сложные слова (дванда) – лексические единицы. При этом наблюдается развитие значений от неопределенности к определенности, конкретности и далее – уточнению и абстракции (ведь каждое слово, в том числе и образованное повторением сложное слово, – «уже обобщает»). В этом процессе существенная роль принадлежит грамматическим аффиксам (склонения).

Аналогичный процесс наблюдается и в синтагматических изменениях компонентов нерасчлененных повторов. Так, один из трансформов ядерного предложения «A есть A» (Kitab kitabdır) составляет повторение следующего типа: At izi it izinə qarışmaz. Если отбросить я этом примере слова – уточнители, то остающаяся часть (iz izə qarışmaz) уже абстрагирована. В деле абстрагирования повторных комплексов большая роль принадлежите послелогам...

Итак, некоторые повторы в результате парадигматических и синтагматических изменений компонентов, абстрагируясь, становятся лексическими единицами и обычно включаются в словари: Üz-üzə. Göz-gözə. El-elə. Baş-başa. С другой стороны, имеются и промежуточные случаи, когда лексические повторы не могут оторваться полностью от своих первооснов. В языке

как бы продолжают сосуществовать в параллельных координатах все следы развития мышления. И это делает необходимым изучение языка как системы.

Вспомним, что писал В.И.Ленин о диалектическом пути познания: от живого созерцания к абстрактному мышлению...» На примере повторов мы отчетливо видим эти стадии познания: Повторы с общими, неопределенными значениями с помощью грамматических средств расчленяются, конкретизируются, а эти последние, т.е. расчлененные повторы, развиваются в одно слово. А «всякое слово уже обобщает» (В.И.Ленин).

Системное изучение повторов так или иначе помогает выяснению целого ряда лингвистических проблем. Так, в уточнении смысла, содержания повторов важную роль играют местоимения, которые употребляются в языке именно в целях уточнения. Как отмечают исследователи, вообще возникновение местоимений в языке связано с абстракцией¹.

«Как известно, в синтаксическом исследовании теперь применяют» следующие три метода: 1) текстуальный (textual), 2) нетекстуальный (или исходящий из пояснения примером exemplificatory и 3) трансформационно-порождающий. Некоторые лингвисты полагают, что этот последний должен заменить другие методы лингвистического описания. Другие же считают, что все три метода совершенно закономерно сосуществуют в лингвистике, так как ими достигаются разные цели².

Метод трансформационного анализа дает объективные критерии в деле различия соответствующих друг другу по

¹ К.Е.Майтинская. К происхождению местоименных слов в языках разных систем, ВЯ, 1966, № 1, стр. 15-25.

² Н.И.Серкова. О некоторых вопросах функциональной перспективы предложения в терминах «сверхфразовых единств»; ВЯ, 1967, № 3, стр. 94.

форме разных конструкций. По неполной теории З.С.Харриса и Н.Хомского анализ по трансформациям дает возможность определить «трансформационную историю» конструкций, имеющих очень разнообразные виды. Иными словами, ядерные предложения, изменяясь, развиваясь, образуют различные трансформы. Широко распространенные, многочисленные и разнообразные предложения в сущности возникли из ограниченного количества ядерных предложений (*kernel sentences*).

Несмотря на то, что эта теория не всегда оправдывает себя, велико его значение в системном изучении разнообразных конструкций, образующих «ряд». Взгляды на соотношения, взаимопереходы, происхождение друг от друга разных конструкций открывают верный путь в объективном различении синтаксических единиц и ценные в деле их структурно-семантической классификации¹.

В синтаксической структуре азербайджанского языка компоненты нечленимых повторов с расчленением последних приобретают очень широкие и сложные парадигматические и синтагматические модели, цельное, компактное изучение которых дает представление о системности.

Именно при системном изучении выявляется роль таких категорий слов в языке, как местоимения, прилагательные, союзы, послелоги, вводные слова, которые не связаны с ядерными предложениями.

Всякие элементы в системе составляют диалектическое единство и неразрывность с другими элементами. И при системном изучении одних приходится иметь ввиду и особенности других.

Характерным для структурного исследования является объяснение случайностей и исключений в системе, где место и функция каждого элемента определены строго и точно. Всякая

¹ Д.Н.Шмелев. О «связанных» синтаксических конструкциях в русском языке. ВЯ. 1960, № 5, стр. 47-48.

индивидуальная форма зависит от общих закономерностей и определяется ими.

«...Где на поверхности происходит игра случайности, там эта случайность всегда оказывается подчиненной внутренним, скрытым законам. Все дело лишь в том, чтобы открыть эти законы»¹.

Итак, нерасчлененные повторы, подвергаясь синтагматическим и парадигматическим изменениям, приобретают функцию расчленимых синтаксических единиц. И эти последние в свою очередь имеют особые, специфические пути развития в системе языка. Возьмем в качестве иллюстрации повторы, первый компонент которых употребляется в исходном, второй – в дательном падеже, с синтагматическими изменениями.

Bir könüldən min könülə əmisi qızına aşiq oldu (Nağıllar).

При исключении определений (выраженных в данном случае числительными, а вообще – и местоимениями) компоненты повтора образуют вместе комплексы с более или менее абстрактными значениями. Если сочетание bir könüldən min könülə является специфическим фразеологизмом, присущим народно-разговорной речи, то в сочетании кенулдэн кенулз отсутствует конкретность (и стилистическая замкнутость).

И это свидетельствует о том, что распространенные модели повторов выражают абстрактные понятия конкретно-описательным путем и со временем обобщаются, освобождаясь от «лишних» элементов. Таким образом, образуются новые, отличные от прежних, модели – сложные словообразовательные и формообразовательные модели. И не случайно то, что в словари азербайджанского языка включаются повторы типа başdan-başa, dildən-dilə, əldən-ələ.

Многое остается спорным в вопросах об отнесении подобных повторов к разряду лексических или грамматических

¹ К.Маркс и Ф.Энгельс. Избранные произведения, М., 1949, т. II, стр. 373.

единиц, об их орфографии и т.д. Отсутствует единый принцип и последовательность также при включении их в словари.

На основе тщательного и всестороннего изучения разнообразных особенностей указанных повторов, предлагается в определении их места в системе языка придерживаться дифференцированного подхода.

1. повторы слов со значением времени, как правило, не образуют новых лексических единиц: Aydan aya. Axşamdan axşama.

Отдельные примеры в результате лексико-семантической изоляции становятся сложными словами: Gündən günə.

2. повторы слов по значениям места являются двузначными; часть этих повторов имеет лексические, другая часть – синтаксические особенности;

3. группа повторов выступает лишь в составе фразеологических сочетаний, образуя фразеологически связанные конструкции: Dildən-dilə (düştək). Haçandan-haçana/handan-hana (özünə gəlmək).

4. некоторые повторы служат для интенсификации значения: Geridən geriyə = lap geriyə (qalmaq). Yüksəkdən yüksəyə = ən yüksəyə.

Обычно, говоря об усилительных формах имен прилагательных, указывают и на синтаксическое их образование, где определенное место занимают повторы типа gözəldən gözəl, açıqdan açıq и др. Употребление здесь компонентов – прилагательных с падежными аффиксами объясняется их субстантивированием. Повторением в лексическом содержание слов не вносятся сколько-нибудь качественных изменений. Процессу повторения подвергаются слова и в основных, и в переносных значениях. В целом же повторные конструкции имеют переносные значения, и поэтому представляются неточными с точки зрения предметно-реальных значений. Действительно, трудно представить, что может быть əladan əla, pisdən pis в номинативном значении.

При увеличен-ни и усилении оттенков в значении имен прилагательных субъективно-индивидуальные значения в словах покрывают предметно-логические значения. Смысловая грань слова становится расплывчатой.

При желании между компонентами включаются разные слова усилители, среди которых привлекают внимание усилительные частицы *da//də*, *artıq*, *çox...*

Pisdən də pis. Əladan artıq ela.

Эмоциональная функция в повторяемых словах доминирует над коммуникативной, вследствие чего при употреблении подобных сочетаний в речи наблюдаются погрешности, разного рода ошибки.

Следует отметить, что подобные повторы не ограничиваются одними только существительными. Наши материалы показывают, что повторению могут подвергаться и существительные с качественным значением, и наречия, и модальные слова, и даже частицы. И всегда в этих повторах явно выступает содержание сравнения. Как одно из эффективных средств познания объективного мира, сравнение с древнейших времен свойственно человеческому мышлению. В противоположность абстрактным грамматическим категориям сравнение всегда конкретно. Лишь слова с конкретной семантикой могут иметь указанные виды повторов.

Как бы ни осложнялись, расширялись за счет интерпозиционных слов компоненты этих повторов, – они всегда составляют вместе функцию одного члена в предложении. В то же время наблюдаются случаи, когда компоненты имеют тенденцию к независимости.

Прервав связь с прежней моделью, каждый из компонентов начинает развиваться своим путем, образуя новые модели, отличные друг от друга. Из неопределенных, расплывчатых и образных повторов возникают точные и определенные абстрактные способы выражения.

"Azərbaycan müəllimi" qəzeti, 1972-ci il, 19 aprel, səh. 2.

ŞAGİRLƏRİN ADLARINA DİQQƏT YETİRİN

Cəmiyyətimizdə müəllimlər əsas ziyalı qüvvə hesab olunur. İstər valideynlər ilə aparılan fərdi və ya kollektiv söhbətlər də, istərsə də daha geniş auditoriyalarda, yığıncaqlarda müəllimlərin ad məsələsinə müdaxiləsi, uşaqlara ad vermə ilə əlaqədar dəyərli məsləhət və mülahizələri balacalarımızın adlarının kamilliyinə, gözəlliyyinə səbəb ola bilər. Bu haqda yəqin ki, hər məktəbdə hər müəllimin cib dəftərində, hafızəsində deyilməli, həll edilməli məsələlərə, radan qaldırılmalı nöqsanlar çoxdur. Həmin məsələ ilə əlaqədar müəllimlərin müntəzəm şəkildə rəyon və respublika mətbuatında çıxış etmələrinə ehtiyac vardır.

Gizlətmək lazımlı deyildir ki, uşaqları ilk dəfə qeydə alan kənd sovetləri katibləri bəzən savadı etibarı ilə o qədər də kamil olmur. Azsavadlı və ya savadsız valideyn uşağın adı olan sözü təhrif edilmiş şəkildə tələffüz edirsə, bu sözü təhrif edilmiş şəkildə də rəsmi sənədə, uşağın doğum şəhadətnaməsinə daxil etmək olmaz. Uşağın adını savadsız valideyni səhv tələffüzə əsasən deyil, ədəbi dil normalarına müvafiq yazmaq lazımdır. Nə üçün?

Xalqımız, xalqımızın hər bir üzvü daha ictimai olmuşdur, hər kəs dövlət aparatında müəyyən mövqe tutur. Hər kəsin fərdi adı da rəsmi ədəbi dildə olmalıdır. Bunu belə ifadə etmək olar: xüsusi adlar fərdilikdən çıxıb ictimailəşmişdir, daha geniş ictimai funksiya kəsb etmişdir. Odur ki, adın ümumi ədəbi normalara müvafiq yazılımasına nail olmaq lazımdır. Aşağıdakı şəkildə müxtəlif variantlarda yazı ilə mübarizə aparılmalıdır: Bünyad, Binyad, Bünyat, Binyət; Rəfail, Rafail, Rafael, Rəvayel; Sarxan, Sərxan. Sarıxan, Saruxan; Teymur, Temur, Temir; Ziynət, Zinət, Zinət; Ümid, Üməd, Ümmid, Umud; Aişə, Ayışə, Ayşa; Bədirə, Bəduriə, Bətişə, Bətulə....

Bələ misallar beş deyil, on deyil, yüzlərlədir. Adlarımızın vahid imla olmasına nail ola bilməmişik. Bu, savadsızlıq ilə əlaqədar olsa da, nəticədə bir çox çətinliklərə, bürokratik yazışmalarə aparıb çıxarır. Bir sənəd alanda, işə girəndə, rəsmi sənədə yazılımlı olmadı. Adamlar tək bircə hərfin yerində olmaması üzündən nə qədər əziyyət çəkməli, müxtəlif idarələrə ayaq döyməli olurlar. Halbuki, əvvəlcədən ədəbi dildə savadlı yazılmış sənədlər belə artıq əziyyətə yol vermir.

Adların nizama salınmasında, onların düzgün və savadlı yazılışına nail olmaqdə müəllimlərin, xüsusilə kənd müəllimlərinin çox böyük köməyi dəyə bilər. Uşaq ictimai həyat ilk addımı məktəb ilə əlaqədar atmış olur. Uşaq ilk dəfə məktəbdə əsil kollektivə düşür. Burada onun adı da fərdi-ailəvi xarakter daşımaqdan çəvrilib ictimai əhəmiyyət kəsb edir. Bu adın effekti, estetik dəyəri burada yoxlanılır. Uşağı məktəbə qəbul edərkən, şagirdin adını ilk dəfə jurnalda yazarkən bütün bunları nəzərə almaq və bununla əlaqədar ad işinə təsir göstərə bilmək gərəkdir. Övlad valideyn üçün əzizdir, şirindir. Füzuli “can cövhərinə bədəldir övlad” deyirdi. Bu əziz, şirin övlada hər valideyn öz şəxsi hissəleri, fərdi zövqü, öz inkişaf dərəcəsi, öz qohumluq duyuları və s. cəhətdən ad qoymaşa çalışırdısa, müəllim, məktəb, cəmiyyət usağı daha obyektiv yanaşır, adın fərdi-hissi deyil, obyektiv – ictimai keyfiyyət kəsb etməsinə çalışır. Balaca, cumbulu, cirtdan vətəndaşa Cüçüntü, Sərçə xanım, Papi, Quşdan, Vido, Vano, Kintes, Katı və s. ad verərkən düşünmək lazımdır ki, bu körpələr sabah ictimai həyata atılacaqlar, cəmiyyətdə müxtəlif məsul vəzifələrdə çalışacaqlar. Onların adları çox zaman rəsmi vəzifələri ilə, ictimai həyatda tutduqları mövqe ilə əlaqələndiriləcəkdir. Və bu yerdə şəxsin adı onun vəzifəsi ilə uyuşmazsa, nə qədər əcaib vəziyyət yaranı bilər. Məsələn, “nazir müavini Narkom danışır”, “Həkim Qəbiristan xəstə qəbul edir”, “yazıcı Qeybatın yeni əsəri”, “bəstəkar Xosi mükafat alıb”, “biz deputatımız Deputat yoldaşa səs verəcəyik” və s.

Demək istəyirik ki, hər bir söz kimi adı da konkret mətn

ilə əlaqədar cümlə tərkibində qiymətləndirmək, onun keyfiyyəti ni qiymətləndirmək mümkündür. Şəxsin adı ən müxtəlif hadisələrlə əlaqədar, ən müxtəlif sözlərin yanında işlənə bilər və bu ad hər bir şəraitə hazır olmalı, elmi dildə desək, mümkün qədər neytral olmalıdır.

Əslində şəxs adında mənə axtarmaq doğru deyil. Xüsusi ad əşyanın əlamətini bildirmir, sadəcə adlandırır, həm də məfhum bildirir – obyektiv əşyanı beyində ümumiləşmiş tərzdə əks etdirir. Başqa sözlə, xüsusi ad yalnız fərqləndirmə məqsədi izləyirsə, ümumi adlar seçib-ayırır, fərqləndirir, həm də (eynicinsli əşyaları ümumiləşdirir.

Lakin burası var ki, xalq xüsusi şəxs adlarını yalnız bir işaret, fərqləndirici funksiyaya malik bir rəmz hesab etmir. Adların estetik keyfiyyətlərinə də mühüm əhəmiyyət verir, onun gözəl səslənməsi, estetik cəhətdən müvafiq gəlməyən əşya adları ilə assosiasiya yaratmaması qayğısına qalır. Bizim xalqımız, xalqın qabaqcıl nümayəndələri ad məsələsinə həmişə ciddi yanaşmış, bu işə böyük əhəmiyyət vermişdir.

Uşaqlara ad seçərkən bir cəhəti də nəzərə almaq lazımdır. Azərbaycan xalqının şairanə təfəkkürə malik olduğunu deyirlər. Doğrudan da, uşaqdan tutmuş yaşıllara, qocalara qədər ha hamı qafiyəli danışmağa meyl göstərir və ya bunu xoşlayır. Ən adı səhbətlərdə bu qafiyəli nitqi görmək olar. (Vəli ilə Tellinin dialoqunu xatırlayın – “Kimsən? – Kilimçi!”). Bunu yadda saxlamaq, uşağa. Xüsusilə mənfi mənalı sözlərlə qafiyələşə bilən ad verməkdən çəkinmək lazımdır.

Xalqın yaradıcı fantaziyası, şairanə təxəyyülü ad yaratma işində özünü çox aydın tərzdə göstərir. Ailədə uşaqların adlarının həmahəng səslənməsi, bunların ilk və ya son səslərinin həm-qafiyə olması xatırınə süni adlar düzəldilir. Məsələn, qardaşın biri “Rafiq” adlanırsa, ikincisinə “Radiq” adı verilir. “Mayor” adlı oğlanın qardaşı üçün “Sayor” adı seçilir. Ahəng, qafiyə əsas götürülür. Sözün mənə cəhətinə əhəmiyyət verilmir. “Xanlar” ilə “Canlar”ın üçüncü qardaşı “Yanlar” adlanır. Daha bir sırə ən

müxtəlif üsullardan istifadə etməklə yeni-yeni uydurma, qondarma adlar düzəldilir.

Adların bu cür uydurulmasının müxtəlif səbəbləri ola bilər. Burada əsas səbəb qədim ənənəyə müvafiq olaraq yeni adlar, mümkün qədər orijinal adlar tapmaq, işlətmək meylidir. Əslində bu əqidə uşağa mövcud olan, işlənən adların verilməməsi ilə əlaqədardır və bu əqidə qəbilə quruluşu və adətlərinin qalığından başqa bir şey deyildir. İnsanlar adı sırlı, ilahi bir şey hesab edir, adı əşya ilə, şəxsin özü ilə eyniləşdirilər. Müasir elm sübut etmişdir ki, ad ilə əşyanın heç bir daxili rabitəsi yoxdur. Bunların əlaqası yalnız şərtidir. Qədimdə isə belə düşünmürdülər. İnsanlar söz-ad ilə əşyanın bir vahid təşkil etdiyini güman edirdilər. Güman edirdilər ki, adı bilmək, şəxsin adına sahib olmaq – onun özünə sahib olmaqdır. Dastan və nağıllarda məğlub olan şəxs ölməyə razı olur, lakin adını düşmənə demir. Adın belə qorunması istər-istəməz hər adın yalnız bir şəxslə bağlanmasına səbəb olmuşdur. Qəbilədə eyni adı ikinci şəxsə vermək mümkün sayılmırıldı. Nəticədə cəmiyyətdə ad qitlığı, ad qəhətliyi meydana gəlmış olurdu. Hətta indinin özündə də bir kənddə eyni adlı iki şəxsə az təsadüf edilir, şəxsin adının başqasına da verilməsi naraziliga səbəb olur.

Xüsusilə geridə qalmış xalqlar arasında belə qəhətlik, “adachiği”, ad azlığı özünü çox göstərir. Hazırda uşaqlara verilən adların miqdarı müəyyən ictimai-psixoloji amillər ilə əlaqədar azalmaqdadır. Burada dövrün estetik normalarının təsiri də özünü göstərir. Məsələn, vaxtı ilə çox geniş yayılmış mürəkkəb adlardan (Zeynalabdin, Məmmədsadıq, Məmmədşükür, Tanrıverdi, Hacınovruzəli, Gülabnisa, Mirəstəxanım, Ünbülbanu və s.) birdəfəlik əl çəkilmişdir. Adlarımızın ümumi siyahısını süni, qondarma sözlər, çoxhecalı, çoxmərtəbəli sözlər hesabına çoxaltmaq qayəsına qalmaqdansa, onların düzgün yazılışı, yiğcamlığı, məna gözəlliyi qayğısına qalmaq zəruridir. Uşağa müştarək ad – qohumlarda, kənddə olan adlardan verməkdə heç bir mənfi cəhət yoxdur. Əsas məsələ budur ki, yaxşı səslənən, mənalı ad olsun.

İndi adamları fərqləndirmə işində ad ilə yanaşı familiyanın da, ata adının da iştirak etdiyi bir zamanda müştərək adlar heç bir dolaşıqlıq törədə bilməz.

Valideynlər ilə müsahibədə müəllimlər bu məsələləri qaldırmalı, geniş izahat işi aparmalıdır. Kütləvi savadlanmanın geniş vüsət alması nəticəsində bir çox adam öz adının müasir, estetik normalara uyğun gəlmədiyini başa düşərək valideyn tərəfindən verilmiş adı dəyişdirməyə məcbur olur. Bu işdə nə qədər oziyyət çəkilir. Vaxt hədər yera itir, kağızlar korlanılır və s.

Mənasız və ya mənfi mənalı adlar da yeni adlarla əvəz edilir. Məsələn, Məstan (Azər), Şaplı (Şamil), Kəlvəli (Vüqar), Şarabani (Xanım), Dayandur (Nadir), Mövhumat (Vahidə), Dilənci (Ramiz), Kitabulla (Kamil), Cəllad (Firidun), Pəsərək (Adil), Şöryeyən (Məhəmməd), Kukla (Gülsüm), Alman (Elman), Qız-qayıt (Təranə), Səfiqulu (Tofiq), Əbdürəhman (Yaşar) və s.

Bütün bunlar xalqın savadlandıqca, irəlilədikcə adlara münasibətində də bir dönüş yarandığını, adlara daha şüurlu şüurlu və qayğılı yanaşlığığını sübut edir. Bu işdə müəllimlərin, təbliğatın da çox böyük köməyi dəyə bilər.

“Lenin tərbiyəsi uğrunda” qəzeti, 1972, 30 dekabr, səh. 4

NİYƏ BELƏ DEYİLİR.

QIZIL ƏSR

Bu ifadə məcazi mənada – “xoşbəxt zaman, dərdsiz, ehtiyacsız həyat, gözəl dövran” mənasında işlədirilir.

Qədim insanların təsəvvürünə görə, dünya yaranandan bəri üç müxtəlif dövr keçirmişdir. Birinci dövr “qızıl əsr”, ikincisi “mis” əsri, üçüncüüsü isə müasir dövr – “dəmir” əsri imiş. Sən dövr amansız dövrdür. Halbuki ilk dövrdə – qızıl əsrə insanlar dərdsiz-qəmsiz yaşayarmış, gözəl günlər keçirərmişlər. Guya o

zamanlar bədbəxtlik, müsibət, qanun, cinayət, qorxu, acliq, müharibə yox imiş. Qədim yunan şairi Hesyod, Roma şairi Ovidi və bir çox başqaları bu dövrü çox tərənnüm etmişlər. Hesyod məşhur “İşlər və günlər” poemasında bu dövr haqqında belə yazmışdır: ”Adamlar da allahlar kimi dərdsiz, kədərsiz və zəhmətsiz yaşayırdılar. Vaxtlarını kefdə-damaqda keçiridilər... Zəngin torpaq öz-özünə bol məhsul verirdi”.

Keçmişin belə idealizə edilməsi qədim “Avesta”da da özünü göstərir. Burada deyilir ki, birinci insan və birinci hökmdar olan Yima bütün yer üzünə sahib idi. Onun dövründə insanlar həmişə gənc (həmişəcavan) qalır, ölümün nə olduğunu bilmirdilər, təbiətdə də əbədi, daimi bahar (həmişəbahar) var idi. Torpaq çox zəngin məhsul verirdi. Həyat sevinc və səadətdən ibarət idi. Lakin bu xoş günlərin nəhayəti, sonu gəlib çatdı. Əhrimən öz şaxtası və qarı ilə insan səadətinə son vermiş oldu.

İbtidai insanı və qədim dövrü idealizə etmək, “keçən günə gün çatmadığını” söyləmək meyli elmdə də olmuşdur. XVIII əsrin məşhur filosofu Jan Jak Russo da ibtidai dövrü “qızıl əsr” adlandırmışdı.

Hətta indi də tək-tək hallarda bu və ya digər dövr haqqında “qızıl əsr” ifadəsinin işlədildiyinə təsadüf olunur. Nəzərə almaq lazımdır ki, elmi, siyasi və ya publisistik yazınlarda keçmiş dövrlərin “qızıl əsr” adlandırılmasının kökündən yanlışdır.

V.I.Lenin hələ 1906-cı ildə “Aqrar məsələsi və Marksın tənqidçiləri” əsərində yazırı: ”Bizdən qabaq heç bir qızıl əsr olmamışdır və ibtidai insanlar yaşayışın çətinlikləri içərisində, təbiətlə mübarizənin çətinlikləri içərisində tamamilə boğulmuşlar”.

"Lenin tərbiyəsi uğrunda" qəzeti, 1972-ci il, 17 aprel, səh 4.

NİYƏ BELƏ DEYİLİR

GÖZDƏN ƏSGİ ASMAQ

"Aldatmaq, kələk gəlmək, olmadığı şəkildə görünmək". "Əsgî" yerinə "pərdə" də deyilir və əslində ifadə "pərdə" sözünün çoxmənalılığından törəmişdir. Düzlüyə, doğruluğa yüksək qiymət verən xalq bu mənfi mənalı ifadədə "pərdə"ni nisbətən mənfi çalarlı "əsgî" ilə əvəz etmişdir. Məlumdur ki, göz pərdəsi və pəncərə (qapı) pərdəsi müxtəlif məfhumlardır. Füzulinin aşağıdakı beytində "pərdə" sözü ikinci mənənadadır.

Pərdə çək çöhrəmə hicran gün ey qanlı irişk!

Ki, gözüm görməyə o mahliqadan qeyri!

"Gözünə pərdə çəkmək", "gözünü pərdə örtmək" isə artıq məcazi mənada da dərk olunur. C.Cabbarlıının Güllüyü deyir: "Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışan ki, sənin gözlərini qara pərdə örtmüşdür, mən o pərdəni yırtmaq istəyirəm".

Əslində həqiqi məna daşıyan "gözünü pərdə örtüb" ifadə-sindəki" pərdə" sözünün çoxmənalılığı nəticəsində ifadə məcazi-lık kəsb edə bilmışdır. Yalnız bundan sonra "əsgî" ilə sinonim ola bilmiş və onun tərəfindən sıxışdırılmışdır.

ƏCƏM OĞLU

Xüsusilə xalq dastanlarında çox işlədilən bu ifadə adətən özgə, yad, uzaq yerdən gələn adamları bildirir.

Bəzən də sadcə "əcəm" şəklində işlədir. Bu söz isə əslində "İran" və ya "İran əhli, iranlı" mənası daşıyır.

Qədim ərəb müəlliflərinin əsərlərində bütün ərəb olmayan ölkələrə və xalqlara "əcəm" deyiliirdi. Ərəblər İrani fəth etdikdən

sonra bu ölkəyə “İraq – əcəmi” adı vermişdilər. Bu ifadəni bəzi tədqiqatçılar “danişa bilməyənlər (danişmayanlar) ölkəsi” kimi tərcümə edirlər. Başqa fikrə görə “əcəm” sözü “aydın danişmayan və ya pəltək” mənasına gəlir.

Yad dillərə belə münasibət başqa bir çox xalqlarda olmuşdur. Qədim yunanlar yunan olmayan və yunanca danişmayan xalqları “varvar” (tərcüməsi: pəltək) adlandırırdılar. Slavyan dil-lərində işlənən “nemes” sözü də ümumiyyətlə avropalıları ifadə edirdi və “pəltək” mənası verirdi.

ƏSƏBLƏRİ İLƏ OYNAMAQ

Bu və “Əsəbləri pozulmaq”, “Əsəbləri gərilmək, dərtləmək”, “Əsəbləri korlanmaq” kimi ifadələr musiqi ifadələrinə bənzəmirmi? Tarixdən məlumdur ki, çox-çox qədimlərdə simli musiqi alətləri mövcud olmuşdur. “Sim” isə latin dilində “Nervus” (əsəb) deməkdir. O zaman həkimlər bədəndə əsəblərin olduğunu müəyyən etmişdilər ki, bu əsəblər simə bənzəyirdi. Romanlılar əsəbi elə belə də “sim” deyə adlandırırdılar. Bu vaxta qədər musiqi simləri ilə əlaqədar olan bir sıra ifadələr indi əsəblər ilə bağlanmış oldu. “Sarı simə keçmək” ifadəsi də bununla əlaqədardır. Yenə də bununla əlaqədardır ki, adətən əsəbi sim ilə yanaşı xatırladırlar, bunları bir-biri ilə müqayisə edirlər.

Başqa sözlə: əsəbiləşdirmək, açıqlandırmaq.

İ.Şixlinin “Dəli Kür” romanında deyilir: “Molla Sadığa elə gəldi ki....əsəbləri tarıma çəkilmiş sim kimi dərtli olan Allahyar indi, hər şeyi ona danişandan sonra, uzun sürən bir xəstəliyin təqətdən saldığı adamın vəziyyətindədir”.

"Bakı" qəzeti, 1972-ci il, 21 iyun, səh.3

XALQ HİKMƏTİ VƏ HİKMƏTSİZ SÖZLƏR

Görkəmli dramaturq Hüseyn Cavidin "Afət" faciəsində çox savadsız və hiyləgər maarif müdürü Xandəmir məclisdə bir çıxışında deyir: "Amerika şairlərindən Lev Tolstoy deyir ki, "məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz".

Müəllif məclisdəkilərin bu qəribə sözlərə münasibətini göstərmək üçün remarkada yazır: ("Hər kəs də bir qəhqəhə"). Xandəmirov bilir ki, bu dünyada Lev Tolstoy deyilən böyük bir şəxsiyyət var, lakin Tolstoyun kimliyini, haralı olduğunu bilmir. Xandəmirov bilir ki, dahlərin çox tutarlı, dəyərli, mənalı ifadələri olur və bunlar çox tez məşhurlaşır; lakin bilmir ki, onun (Xandəmirovun) bilmədiklərini başqaları bilirlər və s.

Respublika qəzet və jurnallarında verilən yazınlarda tez-tez atalar sözü və məsəllər işlədirilir və yerinə düşəndə yazının bədii dəyərini artırır. Lakin bəzi hallarda hikmətli sözlər pərdəsi altında yalan "hikmətlər" də quraşdırılır. Müəlliflər "məsəl var", "atalar demişkən", "yaxşı deyiblər" və s. kimi ara sözlərinin köməyi ilə oxucunu inandırmaq istəyirlər ki, bu deyilənlər də atalar sözüdür, məsəldir və i.a.

Xalqımızın söz xəzinəsi çox zəngindir və bu xəzinəyə sünü qurama ifadələr isnad etməyə lüzum yoxdur. Belə uydurmaçılıqdansa həqiqi xalq incilərini toplayıb səliqəli şəkildə nəşr etmək lazımdır.

Mətbuatda tez-tez "Qədim məsəl var, deyərlər dostunun ürəyinə yol tapmazdan əvvəl onun dilini öyrən", "Məsəl var, deyərlər, çox danışıb az iş görməkdənsə, az danışıb çox iş görmək lazımdır", "Məsəl var, insan çətində sınanar", "Biz atalardan bir misal da gətirmək istəyirik: tikilən qalır" kimi primitiv "hikmətlər" işlədirilir.

Bunların nə üçün xalq ifadəsi olmadığını sübut edən elmi

dəlillər gətirmək, bu barədə geniş söhbət açmaq mümkündür. Hələlik isə sadəcə onu deyək ki, bütün göstərilən ifadələrin heç biri "Atalar sözləri" kitablarında təsbit edilməmişdir və xalq ifadələrini səciyyələndirən dil xüsusiyyətlərindən çox uzaqdır.

Xalqımızın folklor xəzinəsində qəzet və jurnal məqalələrində rast gəldiyim aşağıdakı tərzdə ifadələr yoxdur: "Belə bir məsəl var, deyərlər ki, dərdini başqası ilə bələşəndə kədərin ya-rıbayarı azalır, fərəhini başqası ilə bələşəndə isə xoşbəxtlik iki-qat artır", "Babaların goruna qurban olum, deyərlər ki, tez evlə-nənlə tez ayrılan udar" və s.

Azərbaycan dilində belə zərb-məsəllər olduğuna da şübhə edirik: "İgidin yaraşığı təvazökarlıqdır", "Özünü böyük göstərmək istəyən – əsllində balacdır", "Əgər sən böyüksənsə, təva-zökar ol".

Hər cür ifadəni ata-babaların ayağına yazmaq, "zərb-məsəl", "kəlam" hesab etmək yanlışdır. Bəzən yazırlar: "Çörək in-sanın ürəyidir, dirəyidir. Xalqın bu müdrik kələmi..." Buradaca saxlamaq lazımdır. Doğrudanmı bu ifadə "kəlam" hesab edilməlidir? Bunun nəyi "müdrik" oldu? Müdrikliyin ölçüsü nədir? Çox asanlıqla belə ifadələr düzəldib quraşdırmaq mümkündür. Atalar sözləri, xalq ifadələri çox da asan düzəlmir, əsrlərin sına-ğından çıxmış olur.

Dilə, sözə hörmət gərəkdir. Bu hörmətin məzmunu dəbdə-bəli, bəlağətli epitetləri dilin ünvanının düzməkdən ibarət deyil, bəlkə zəhmət çəkib onu öyrənməkdən ibarətdir. Hörmət – qayğı ilə, gərgin düşüncə ilə, axtarmaqla, yoxlamaqla əlaqədardır. Mə-qalə müəllifləri bu və ya digər ifadənin xalqa məxsus olub-olmadığını dəqiq öyrənməli, sonra işlətməlidirlər.

Yoxsa "Atalar deyiblər ki, kürü yeyən adam yüz il də ya-şasa, gözlərinə eynək taxmaya bilər", "Məsəl var, qoca deyingən olar", "Atalarda gözəl bir məsəl var, deyərlər ki, gül dərmək is-təsən, gərək əyiləsən" kimi qondarma sözlər düzəməyə nə var ki!?

Bədii əsərlərdə xalq ifadələrini müəyyən məqsədlə dəyiş-

mək, yeniləşdirmək və dilçilərin dedikləri kimi, aktuallaşdırmaq nəinki mümkün, hətta zəruridir. Yalnız bu yolla ümumxalq ifadələrini sənətkar özünükülləşdirir, onlara müdaxilə etməklə yeni-yeni ifadə formalarının və ya variantlarının yaradılmasına xidmət edə bilər. Mənə dolğunluğu atalar sözlərinin, xalq ifadələrinin başlıca xüsusiyyətlərindəndir. Aşağıdakı misallarda isə bu mənə dolğunluğu, zənginlik ona görə yoxdur ki, xalq ifadələri təhrif edilmişdir. "Azərbaycan atalar sözünün solmayan tərvətini bir daha duyanan: "Qonaq – ev yiyəsinin on böyük fərəhidir", "Samvel dedi: – "Qonaq ev sahibinin gülündür", "Atalar: "El gözü meyardır", demişlər", "El gözü – tərəzidir", deyiblər" və s.

Yazıçıların, söz sənətkarlarının əsərlərində belə qüsurlar olduqca azdır və ya heç yoxdur. Gündəlik mətbuat yazılarında isə bunlar çoxdur və diqqəti cəlb edir. Məsələn, qəzetlərdən bərində yanaşı gələn iki çox kiçik məqalədən belə misallar gətirmək olar:

- 1.Yaxşı deyiblər ki, yolunu azan tez məhv olar.
- 2.Axı, bizdən böyükəklər deyiblər ki, insan öz nəfəsini saxlasa da, elin ağızını saxlaya bilməz.

İndi geniş xalq kütlələrinin mətbuata cəlb edilməsi ilə yanaşı, onların yazılarına qarşı tələbkarlıq da artırılmalıdır. Bəzilərinin yazılarında belə ifadələr sağ-sola səpələnir. Guya kimin isə adına çıxdıqda sözün kəsəri artacaqmış, söz daha təsirli olacaqmış.

Bu hərc-mərcliyin bir səbəbi də elmi filoloji ədəbiyyatda atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər və s kimi anlayışların hələ də dəqiqləşdirilməməsi, xalq ifadələrini səciyyələndirən əlamətlərin elmi şəkildə üzə çıxarılmamasıdır. Bəzən də əksinə, elmi yazınlarda xalq ifadələri daha artıq dolaşış şəkildə izah edilir. Nəticədə mətbuat dilində həmin ifadələrə subyektiv yanaşma, onları ixtiyari qiymətəndirmə halları geniş yayılmış olur. Bir neçə misal göstərək:

“El arasında belə bir məsəl var: “Yaxşı danışmağı bacarmaq yaxşı fikirləşməyi bacarmaq deməkdir”, “Atalar yaxşı deyib ki, yol mədəniyyət nişanəsidir”, “Deyirlər, arzu arzudan doğur”, “İstedad gec-tez parlayır”...”

Ümumiyyətlə, yazı dilində (mətbuatda da, bədii əsrlərdə də) atalar sözlərini müstəqim şəkildə, birbaşa mətnə daxil edib işlətmək daha effektli təsir oyadır. Bunların yanında əlavə, müşayiətedici sözlərin gəlməsinə əslində heç bir ehtiyac yoxdur.

Atalar sözlərinin, məsəllərinin möhkəm daxili (məzmunca) və xarici (formaca) qanuna uyğunluqları vardır ki, həmin ifadələrin sabitliyini əsrlər boyu yaddaşlarda həkk olub qalmasını təmin etmişdir. Yoxsa hər bir ümumi və ya mücərrəd hökmü, mühakiməni atalar sözü hesab etsək, o zaman bu ifadələrin hüdudu silinmiş olar və ümumiyyətə atalar sözlərinə, məsəllərə ehtiyac qalmazdı.

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
“Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası,
1972-ci il, №1, səh.22-26.*

“BİR” SÖZÜNÜN SİNTAKTİK TƏKRARI

Azərbaycan dilciliyində ayrı-ayrı sözlərin tarixi inkişafına, etimologiyasına¹ və qrammatik xüsusiyyətlərinin aydınlaşdırılmasına, leksik-semantik məzmununun² izahına müəyyən miqdarda məqalələr diqqəti cəlb edir.

Hər bir söz sistemin bir ünsüründür və sistemi təşkil edən digər ünsürlər ilə mürəkkəb tellərlə bağlıdır. Odur ki, əslində

¹ Ə.Z.Abdullayev Azərbaycan dilində işlənən “ki” bağlayıcının mənşəyi haqqında. “Azərb.SSR EA Ədəbiyyat və Dil İnstitutunun əsərləri”, XVII c, 1963.

² H.Mirzəzadə. Azərbaycan dilində işlənən “gərək” sözü, onun mənə və vəzifələri. “Azərbaycan dili və biyyət tədrisi”, II buraxılış, 1959; M.P.Cahangirov. Müasir Azərbaycan dilində “yox” sözü və onun derivatları haqqında. “Dilçilik məcmuəsi”, X c., Bakı 1957.

tək-tək ünsürlərin tədqiqi sistemin bu və ya digər səciyyəvi cəhətlərini üzə çıxara bilir.

“Bir” sözü ilə əlaqədar aparılan müşahidələrdən məlum olur ki, bu sözün hələ də bütün xüsusiyyətləri tam araşdırılmış, müəyyənləşdirilməmişdir. Halbuki bu sözə həsr edilən bir neçə tədqiqat əsəri məlumdur.¹

“Bir” sözünün əlavəli təkrarlarda qüvvətləndirici ədat rolu oynaması nəticəsində dilimizdə şəkileşmiş üçüncü növ təyini söz birləşməsinə bənzəyən, fəqat mənə və funksiyaca bu birləşmələrdən köklü şəkildə fərqlənən tərkiblər işlənir ki, bunların semantik və qrammatik fərqləri ətraflı işıqlandırılmışdır.² Habelə “bir” sözünün bağlayıcı kimi çıxış edə bilməsi də bağlayıcılarının türk mənşəli olması baxımından maraqlıdır. Məs.: *Bu sözü bir dedin, bir də demə* (şifahi nitqdən); *Bir biz idik, bir düz idi, bir də yamaclar* (C.Cabbarlı); *Bir mən, bir sən, bir də Kür; bu ki, dünyaya dəyir* (M.Rahim).

Burada məqsədimiz “bir” sözünün dilçilikdə çox az araşdırılmış həmin vəzifələrini işıqlandırmaq deyildir. Bu sözün yalnız sintaktik təkrarı haqqında topladığımız materialları nəzərə çatdırmaqdır. Bunlar elə təkrarlardır ki, bütöv tərkibin ikinci komponenti həmişə nisbət şəkilçisi ilə işlənməli olur, yalnız ikinci tərəfin nisbət şəkilçisindən sonra ismin hal şəkilçiləri, yaxud eyni funksiyalı qoşmalar gələ bilir. Bu təkrarların əslində birinci tərəfləri də nisbət şəkilçisi qəbul etmiş olur.

Birinci komponentin “biri” şəklində işlənilməsi müasir dilimizdə daha çox şeir üslubunda özünü göstərir:

Biri-birinə bənzəyən yarpaq...(R.Rza); Ağaclar pöhrələdi,
Yarpağı ləçək-ləçək; *biri-birindən gözəl; biri-birindən göyçək*

¹С.А.Соколов. Функционально-семантический анализ слова «бир» и его производных в турецком языке, сб. «Тюркская лексикология и лексикография», М., 1971, 282-290; R.Xəliilov. Azərbaycan dilində “bir” “sözü və onun törəmələri haqqında. Azərb. SSR EA Xəbərləri (ictimai elmlər seriyası), 1961 №6.

²M.Adilov. Əlavəli təkrarlar, ADU-nun “Elmi əsərləri”, (dil və ədəbiyyat seriyası), 1968 №1.

(R.Rza); İrili-xirdalı dəmir külçələr; Nə zaman seçilməz *biri-birindən* (Qabil); gözləri *biri-birinə* sataşdı... (S.Əhmədov).

S.A.Sokolovun fikrinçə, adətən bu təkrarların birinci tərəfləri “biri” şəklində olub, bu sözdəki üçüncü şəxs nisbat şəkilçisi atıla da bilər.¹ Izahlı lügətdə birinci tərəfin “biri” şəklində olmasına qeyd edilmir.² Misallardan göründüyü üzrə isə dilimizdə belə təkrarlar heç də az deyildir. Həm də göstərmək lazımdır ki, klassik dilimiz üçün birinci komponentin “biri” şəklində olması səciyyəvidir.

Biri-birini qovur keyiklər (Füzuli).

Tədqiqatçıların göstərdiyi kimi, “bir” sözünün təkrarı ilə adətən qarşılıq mənası meydana çıxır ki, bu da təbii ki, failin – subyektin cəm olması ilə şərtlənəcəkdir. “Bir” sözünün təkrarı işlənən cümlələrdə haqqında söhbət gedən varlıq (adətən mübtəda) hər hansı şəxsin cəmində çıxış edir. Aşağıda hər üç şəxsin cəminə aid misallar verilir:

1) Təkrar birinci şəxsin cəmi ilə əlaqədar olduğundan aşağıdakı misallarda ikinci tərəflər müvafiq nisbat şəkilçiləri ilə işlənilmişdir.

Biz *bir-birimizin* barmağından qan sorub qardaş olduq (Ə.Əylisli); *Bir-birimizlə* bərk dostlaşdıq (B.Tahibli); Bax, yənə...*bir-birimizə* rast gəlirik (H.Mehdi); Ölüm...bizi *bir-birimizdən* əbədi ayırr (S.Rəhimov); Biz *bir-birimizi* tez başa düşdük (Ə.Əbülhəsən); Nəyin yaxşı, nəyin pis olduğunu *bir-birimizə* əyani göstərməliyik (N.Nərimanov).

Bəzən bu dəqiq mənalı qrammatik birləşmələrdə ikinci tərəfdəki nisbat şəkilçiləri ixtisar olunur. Gözləmək olardı ki, bu ixtisar nəticəsində leksikləşmə baş verəcəkdir. Lakin belə deyil. Burada qrammatik nisbat şəkilçilərinin ixtiyarı (fakultativ) olması sadəcə tələffüz asanlığı ilə əlaqədardır, heç bir başqa üslubi, qrammatik və s. məqsəd izləmir.

(Sara:) Biz çoxdan *bir-birnə* aşiqik (C.Cabbarlı):

¹Onun yuxarıda adı çəkilən əsərinə baxılsın (səh. 283).

²Bax: Azərbaycan dilinin izahlı lügəti, I c.

(Bəhram:) Kimsə bizi *bir-birindən* ayıra bilməyəcək (C.Cabarlı).

Yalnız mətndən (kontekstdən) aydın olur ki, bu misallardakı “*bir-biri*” təkrarları üçüncü şəxsin deyil, birinci şəxsin cəmi ilə əlaqədardır.

2)Aşağıdakı misallarda isə təkrarların ikinci tərəfləri ikinci şəxs cəmin nisbat şəkilçilərini qəbul etmişdir:

Sizin *bir-birinizlə* iddia satmağınızla məşğul olmağa mənim vaxtum yoxdur (M.İbrahimov); Əgər siz başlasanız *bir-birinizin* ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram (B.Talibli); Sizi *bir-birinizə* yad eləyən tək Baxşı bəy deyil (Ə.Abasov); Siz *bir-biriinizinsiniz* (İ.Əfəndiyev).

Burada da birinci şəxs cəmdə olduğu kimi, ikinci şəxs cəmin nisbat şəkilçiləri ixtisar edilə bilər.

3)Bu misallarda ikinci tərəflər üçüncü şəxs cəmin şəkilçilərini qəbul etmişdir.

Adama elə gəlir ki, onlar *bir-birilərini* xoşbəxt etmək üçündürler (“Kommunist” qəzeti, 20/1-71); *Bir-birilərini* səsləyə-səsləyə dönüb quş olurlar (İ.Şixli); Ot biçini zamanı *bir-birilərini* tez-tez görürdülər (Ə.Abasov).

Bu kimi hallarda da cəm şəkilçisi atıla bilər və demək lazımdır ki, çox zaman atılır da. Və burada mənqiqin tələb etdiyi uzlaşma (“daxili uzlaşma”) qanunu pozulmuş olur. Aşağıdakı misallarda ümumi məzmun “bir” təkrarının ikinci komponentinin cəmdə işlənməsini tələb etsə də, bu söz təkdə işlənmişdir.

....İnsanların *bir-birinə* bəslədiyi təmiz və saf məhəbbət...Ah, insanları *bir-birindən* ayıran uçurum dərələr (N.Nərimanov).

Güman etmək olar ki, gözlənilən cəm şəkilçisinin işlədilməsi dilin, ifadənin bütövlükdə inkişaf meyli ilə, mücərrədləşmə meyli ilə əlaqədardır. Başqa misallar:

Altdan-altdan *bir-birinə* nəzər saldılar (Ə.Əylisli); *Bir-birini* səsləyən anadillər...(İ.Şixli); Ancaq *bir-birini* danışdırmadılar (Ə.Abasov); Tələbələr...*bir-birinin* qoluna girərək zəncir təşkil et-

məyə başladılar (Y.V.Çəmənzəminli); Üzvlər heyrətlə bir-birinin üzünə baxdilar (Y.V. Çəmənzəminli).

Bundan sonra gətirəcəyimiz misallarda yalnız bu son vəziyyət müşahidə edilir; üçüncü şəxsin cəm şəkilçisi işlədilmir.

Həmin təkrarların ikinci komponentləri ismin bütün hallarında nəzəri cəhətdən işlənə bilsə də, topladığımız külli miqdarda misallardan aşağıdakılari müəyyən edə bildik:

A.İkinci komponent yönlük halda işlənir:

....Bu iki xalqın *bir-birinə* nə qədər yaxın olduğunu göstərir (N.Nərimanov); Dostlar...*bir-birinə* baxdilar (M. İbrahimov); Gözləri *bir-birinə* dikildi (H.Mehdi); *Bir-birinə* yaxın gəlir, bəzən zarafatlaşırıqlar (Ə.Əbülləhəsən); Sonra ikisi də atın belinə qalxıb...*bir-birinə* tərəf çapdilar (İ.Əsfəndiyev).

Bəzən belə təkrarlar frazeoloji birləşmələrin təşkilində iştirak edirlər:

Camaat *bir-birinədəydi* (B.Talibli).

İzahlı lügətdə habelə *bir-birinə qarışmaq*, *bir-birinə vurmaq* kimi sabit birləşmələr təsbit olunmuşdur.

Klassik şeir dilimizdə ikinci komponentin tərkibindəki üçüncü şəxs nisbət şəkilçisinin ixtisas edilməsi hələ geniş yayılmışdır.

Sanki bular **bir-birə** qardaşdır,

Yoxdu təəssübləri, çəşbaşdilar (M.Ə.Sabir);

Qorxudan saldılar xuruşu səda

Bir-birə dəydi kəttavü koxa (A.Səhhət);

Yetdin yetənə, yetməyənə bir təpik atdır;

...Şeyxi, qazını, xani, bəyi **bir-birə qatdır** (Ə.Qəmküsər);

Həm də vurub mollaları **bir-birə**

De, mən ölüm! Evlənim, evlənməyim? (Ə.Nəzmi).

B. İkinci komponent iyilik halda işlənir:

Hamısı *bir-birinin* üzünə baxa-baxa qaldılar (B.Talibli); *Bir-birinin* üzünə baxaraq qucaqlaşdır (Y.V. Çəmənzəminli); Onlar *bir-birinin* qəlb döyüntüsünü dinlədi (Ə.Əbülləhəsən).

İstər izahlı lügətdə, istərsə də S.A.Sokolovun məqaləsində ikinci komponenti iyiyəlik halında olan təkrarlar xatırlanır və bunlara aid misal verilmir. Halbuki həmin növ təkrarlar da dilimizdə (türk dillərində) geniş yayılmışdır. Həm də bu kimi birləşmələr başqa təkrarlara nisbətən daha zəngin xüsusiyyətlərə malikdir. Xüsusi qoşmalarla bu təkrarın əlaqası məsələsi türkologiya üçün yenidir və işlənilməmişdir. Belə təkrarlardan sonra *üstə* (*üstünə*, *üstündən*, *üstdə*, *üstdən*), *üzrə*, *dalınca*, *ardinca*, *içində* və s. kimi “şəkilçiləşməkdə olan” qoşmaların işlənmə xüsusiyyətləri, bunların qrammatik, yoxsa leksik birləşmə təşkil etməsi məsələsi ayrıca məqalədə şərh edilmişdir.¹

Bəzən mənəni şiddətləndirmə (intensivlik) məqsədi ilə ikinci komponentdə üçüncü şəxs təkin nisbət şəkilçisi təkrarlanır ki, bu hal daha çox danışq dili üçün səciyyəvidir.

Hətta *bir-birisinin* evini belə oda-alova veriblər (S.Rəhimov); Naxçıvan əmmaməliləri istəyirlər yeyələr *bir-birisinin* ətini (Ə.Qəmküsər).

V.İkinci komponent təsirlik halda işlənir.

Onlar *bir-birini* qızışdırır və zarafatlaşdırırlar (M.İbrahimov); Hər iksi *bir-birini* anlamış kimi eyhamla danışmağa başladı (B.Talibli); Zeynəb və Məryəm ayri-ayri başdan ayağacan *bir-birini* ölçüdülər (B.Talibli).

Bəzən şeir dilində və şifahi danışqda təsirlik halda işlənmiş tərkibdən sondakı “i” səsinin düşməsi müşahidə olunur.

Milləti-islam qırır **bir-birin**,

Allah aman, bu nə yaman qırhaqır (M.Ə.Sabir);

Dağda tağanlar;

Bir-birin boğanlar... (A.Səhhət);

Ana, oğul, bacı, qardaş **bir-birin** qucaqladı (A.Səhhət);

Bəzi yerlərdə əgərçi öldürürlər **bir-birin**... (Ə.Qəmküsər)

Bəyənmir **bir-birin** yüksər; Çəkir yek digərə peysər (Ə.Nəzmi).

¹Bax: M.Adilov. Qoşmaların təkrarda rolü. ADU-nun “Elmi əsərləri”, (dil və ədəbiyyat seriyası), 1970, № 5-6, səh. 60-66.

Q. İkinci komponent çıxışlıq halda işlənir.

Ayaqlarını *bir-birindən* aralı qoya-qoya irəlidə gedirdi (M.İbrahimov); Haşım və Hacı Məhəmməd *bir-birindən* razı qalıb ayrıldılar (B.Talibli); Onların *bir-birindən* heç xəbəri yoxdu (Ə.Əbülləhəsən).

Bu təkrarlar əsində “bir-bir” şəklində deyil, bunların kökü (təbiri caizsə) “bir-biri” şəklindədir. Bir az da qəti desək, bunlar geniş sintaktik tərkib təşkil edən “biri o biri..” sintaktik frazeologizmin sixilmiş, ütülmüş, ixtisar edilmiş implisit şəklidir. Bu qrammatik frazeologizmi hər hansı müvafiq təkrardan “bərpa” etmək indi də mümkündür. Məsələn, müqayisə et:

- a)Onlar bir-birinə (“biri o birinə”) baxdılar.
- b) Sizi bir-birindən (“birinizi o birinizdən”) ayırdılar.
- v)Biz bir-birimizi (“birimiz o birimizi”) gözləyirdik.

Sonralar buradakı formula şəkli almış sabit birləşmədən “o” sözü atılmış, birinci tərəfdəki nisbat şəkilçisinin işlədilməsi zəruri deyil, ixtiyari hesab olunmağa başlamışdır.

Bəzi mənbələrə əsasən “bir o biri” təkrarlarının “biri ikincisi”..., “biri başqası//digəri...” birləşmələrindən sonra meydana gəldiyini ehtimal etmək də olar. Nəzərə almaq lazımdır ki, M.Kaşgarının əsərində hər iki formaya təsadüf edilir:

- 1.Bəglər bir-birnə yağıqtı – Bəylər bir-biri ilə düşmənləşdi.
- 2.Buzuun bir ikindini yuluşdi – Xalq bir-birini yoluşdurdu.
- 3.Olar bir ikindigə oğrı yılışdı – Onların hər ikisi bir-birinə oğru deyib töhmət elədi.

Deməli, müxtəlif hal və nisbat şəkilçiləri qəbul etməklə canlı nitqə daxil edilən “bir-biri” təkrarının əslində “bir-bir” təkrarı ilə əlaqəsi yoxdur. Bu təkrarlarda ikinci tərəflərin “biri” olduğunu sübut edən faktlardan biri də odur ki, bəzən üçüncü şəxsədə (bu şəxsin şəkilçisi *lar-lər* samitlə başlandıqından, burası maraqlıdır) həmin “biri” söz forması tam şəklini saxlayır, yəni buradakı sonuncu “i” saitinin bəzi hallarda işlədilməməsi hədisənin sonrakı inkişafi, yiğcamlıq məsəlesi və s. izah edilməlidir. Bir neçə misal:

¹Bax: M.Koşqariy. Devonu luqotit türk. III t. Toşkent, 1968, səh. 83-84.

Mən elə gəlirdi ki, bu otlar da *bir-biriləri* ilə mənim haqqında...danışırı...Baxıb gördüm ki, *bir-birilərini* çağırırlar (S.Rəhman).

Göründüyü kimi, hər üç şəxsi bildirən nisbət şəkilçiləri ikinci tərəflərdən düşə bilir və belə halda təkrarın hansı şəxslə bağlı olduğu məsələsi ümumi mətn və şərait ilə əlaqədar müəyyənləşdirilə bilir. Başqa sözlə, nisbət şəkilçilərindən azad olmuş təkrar vahid bir sözə doğru inkişaf prosesi keçirir. Qrammatik əlamətlərin atılması leksik vahidin formallaşmasını sürətləndirərdi. Lakin hələ ki qrammatik hal və nisbət şəkilçiləri “bir-biri” təkrarından o qədər də uzaqlaşmamış, ayrılmamışdır. Başqa sözlə, “bir-biri” təkrarı hələ də qrammatik birləşmə olaraq qalmaqdadır. Odur ki, bu sintaktik birləşməni və onun derivatları olan “bir-birinin”, “bir-birinə”, “bir-birindən”, “bir-biri ilə”, “bir-birimizi”, “bir-birinizə”, “bir-biriləri üçün” və s. kimi çoxlu sintaktik vahidləri bir (mürəkkəb) söz hesab edib defisə yazmağın heç bir elmi əsası yoxdur.

Adətən bu kimi təkrarların tərəfləri arasında defis işarəsi qoyulduğu halda (məqalədəki misallarda olduğu kimi), R.Rzanın “Həyat nəgməsi” poemasında həmin təkrarlarda doğru olaraq defis işlədilməmişdir:

Ağaclar pöhrələdi
Yarpağı ləçək-ləçək:
Biri birindən gözəl,
Biri birindən göyçək.

Bütün bunlardan sonra demək lazımdır ki,

1)”Bir” sayının təkrarı ilə yeni mənalı mürəkkəb zərf yaranır ki, bu mürəkkəb söz defislə yazılmalıdır.

2)”Bir” sözünün “birdən-birə”, “birə-bir”, “birəm-birəm//birər-birər” kimi təkrar formaları da leksikləşmiş vahidlər təşkil edir və defislə yazılmaları zəruridir.

3)”Bir” sözünün qrammatik birləşmələr yaradan təkrar formalarını (“bir-birinə”, “bir-birini”, “bir-birimizdən”, “bir-biriniz ilə” və s. defis ilə yazmaq düzgün deyil, əsassızdır. Odur ki, müvafiq prinsipi orfoqrafiya qaydalarında təsbit etməyin vaxtı çatmışdır.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1972-ci il, №1, səh.18-24.

AZƏRBAYCAN DİLİNDE TƏQLİDİ SÖZLƏRİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

Ümumiyyətlə, substantivləşmiş təqlidi sözlərin və ya bu sözlərdən düzəlmış isimlərin tək və təkrar formada işlənə bilər və bu kimi təkrarlar isimlərin təkrarı ilə eyniyyət təşkil edə bilər. Belə təkrarların təqlidi sözlər ilə əlaqəsi yoxdur. Təqlidi isimlər digər nominativ isimlər kimi həm tək, həm təkrar şəklində, həm təqlidi feillərlə, həm də sözün semantik əlaqələrindən asılı olaraq başqa hər hansı feillər ilə işlənə bilər. Məs.: *Damci damır. Damci damcılaryir. Damci-damci damır. Damci gəlir. Damci-damci töküür....*

Bununla belə aşağıdakı şəkilçiləri qəbul edən sözlər tək-ralanaraq yeni təqlidi sözlər düzəldir ki, bunların tik forması adətən (substantivləşərək) isim olur, yəni bu tək formalar təqlidi söz kimi dildə mövcud deyildir.

1)-im, -im, -um, -üm şəkilçisi: *xıncım-xincim, xorum-xorum, cirim-cirim, pirçım-pirçım, ifslim-ifslim, işim-işim*¹...

OL-də *xirdim-xirdim, girtim-girtim* (həm də bu sözün kökü: *girt-girt*) daxil edilmişdir.

Misallar: Qəlbimizdə ildirim; Bağırıır *gurum-gurum* (A.Şaiq); Sızladı *sızım-sızım* şair qəlbimin simi (S.Rüstəm); Hami *titim-titim* titrəyir (N.Nərimanov); Sən mənə...qolçomağın qolunu eşib onu *ufum-ufum* ufuldatmaqdə danış (S.Rəhimov); Uğuldadılar *uğum-uğum* (R.Rza).

"*İlim-ilim*"(itmək) sözünü də buraya aid etmək olardı. Bu söz haqqında fikirlər müxtəlifdir. A.S.Quzanının əlyazması şəklində olan lügətində *ilim* sözü ərəbcə iqlim, yunanca klima (klimat) ilə əlaqələndirilir və tək şəkildə baş söz kimi verilir. Qu-

¹Şərti olaraq *pisim-pişim* vokativ sözünü də buraya daxil etmək mümkündür.

zanlı “ölkəyə görə olan” kimi mənə verdiyi bu sözə “*ilim-ilim itdi*”, “*ilim-ilim gəzdi*” misallarını çəkir (müq.et: *iqlim-iqlim* gəzməyi var – S.Vurğun). R.Rüstəmov “Quba dialekti” əsərinin lügət hissəsində *ilim-ilim itmağ* və *ilğım-ilğım itmağ* sözlərinin Quba dialektdə eyni mənada işləndiyini göstərir. Lakin əslində bu *ilim-ilim* sözünün nə *iqlim*, nə də *ilğım* ilə heç bir əlaqəsi yoxdur. E.V.Sevortyan *itmək* sözünün əslini *iltmək//ilətmək* şəklində bərpa edir. Odur ki, bu sözün ilk hecası “*il*” üzərinə “*im*” şəkilçisi gəlməklə həmin *ilim* və ya *ilim-ilim* sözünün¹ düzəldiyini söyləmək üçün əsasımız vardır.

Tarixi mənbələrdə *ilətmək//iltmək* feilinin işləndiyinin şahidi oluruq:

Gəlibəni məni qarşıladılar (*ilətiibəni*) qara otağa qondurdular (DQ); Hey mənim qırx yoldaşım! Bilirmisiz nələr olmuş? Yalançı oğlu Yalınçıq mənim ölüm xəbərimi *ilətmış* (DQ); Ey badi-səba, məndən ilət yarı salamı (Nəsimi).

Həqiqətən də ümumi (analogiya) qaydaya müvafiq olaraq ya *ilim-ilim ilmək*, ya da *itim-itim itmək* olar. Bəzən danışq dilində *itim-itim itmək* işlənir. *İlim-ilim ilmək* isə yoxdur. Lakin məşhur bir türk mahnisında deyilir:

Aksarayın kilidi

İlim-ilim ilidi.²

Sonralar bu feil *itmək* ilə əvəz edilmiş ki, belə kontaminasiya ümumi dili hadisələrindəndir.

Bu şəkilçili sözlərin tek şəkli tam substantivləşmişdir və isim hesab olunur. Məs.: *xortum, hortum* (müq.et: *hort* eləmək), *ildirim, sildirim...*

Bəzi sözlər isə ikili səciyyə daşıyır. Həm təqlidi söpz, həm də (subsantivləşmiş) isim kimi dərk olunur. Funksiya və formasına görə təqlidi sözlərə bənzəsə də, mənaca ismə çox ya-

¹“*İlim-ilim*” təkrarı bəzən başqa feillərlə də işlənir. Məs.: “Onları...ilim-ilim axtarırlar, tapa bilmirlər” (“Kirpi” jurnalı, 1965 №1).

²J.Deny. Türk dili qrameri (Osmanlı lehcesi), İstanbul, 1941, sah. 511

xın sözlərdir. Odur ki, bunları da isim (inkişaf meylinə əsasən) hesab etmək olar.

Qurtum, çirtim, şirim...

Bunların həm tək, həm də təkrar şəkli vardır. *Qurtum-qurtum* çay içmək...Qarınların *şirim-şirim* tumanları... (S.Rəhimov).

Hər halda “Çirtim-çirtim süd sağır” (S.Rəhimov) cümləsindəki “çirtim” sözünün təkrarı “im...” şəkilçili təqlidi sözlərin təkrarından deyildir. Heç olmasa ona görə ki, “əsil”, “həqiqi” təqlidi sözlərin təkrarı feilin kökü ilə (məs.: *sizim-sizim sizləməq; uſum-uſum uſuldamaq...*) birləşib intensiv yarada bilirsə, bu tip sözlərdə həmin vəziyyət ya heç özünü göstərmir, ya da çox az göstərir. Bunlar tək şəkildə təqlidi sözlərdən substantivləşmə ilə düzələn isimlərdir və bunların təkrarı da kvantitativ isimlərin təkrarlarından fərqlənmir.

2)-an, -ən; -in, -in, -un, -ün şəkilçisi: *xisin-xisin, zarın-zarin, pərən-pərən, lapan-lapan, girdin-girdin.*¹

Gah açıq dedilər, gah *xisin-xisin* (S.Vurğun); *Zarin-zarin* ağlamaq istəyirdim (A.Rəhimov).

3)-ar, -ir, -ir, -ur şəkilçisi: *puçur-puçur, tapır-tapır, sapır-sapır, ximir-ximir/ximirt-ximirt, çair-çatır, gumur-gumur, gumbur-gumbur, lappır-lappır, miğir-miğir, dinqır-dinqır, lanqurlunqur, dubur-dubur// dibir-dibir, tappır// tüppür, inir-nir* (OL); *hovur-hovur, digir-digir, cedar-cadar//(cad-cad; Yer cad-cad ol-du), lapar-lapar, qıdır-qıdır* (/*qid-qid= diğ-diğ = diğdiğə*), *qidir-qudur* (Qəmküsərin cümləsində qeyd olunmuş söz də bura aiddir: “Rusca elə *vidır-vidır* ötürlər ki...”).

Bunların tam substantivləşmiş olanları tək şəkildə işlədir. Məs.: *ləpir, dibir, hovur...*

Ümumiyyətlə, təqlidi sözlərin təkrar formasından feil düzəlmir. Bəizi müstəsnalar isə vardır. Məs.: Koroğlunun nalasın-

¹ R.Ə.Rüstəmov, “Feilin quruluşca növləri” (B, 1963, səh. 55) kitabında “girtda//gurtda feilinin bu sözdən (*girdin> girt*) düzəldiyini göstərir. Bəzi dialektlərdə bu söz (*girdin*) tək şəkildə (isim mənasında) işlənir.

dan; hər yan *gumbur-gumburlanır* (“Koroğlu”); İgid meydanda hərlənər; Meydan *gümür-gümürlənər* (Qoşmalar).

4)-*dir*, -*dir* şəkilçisi.

Yuxarıdakı şəkilçiyə çox yaxındır. Bunu D (//T) və --ır hissələrinə ayırmalı mümkündür. Burada D(//T) ünsürü əslinde təqlidi sözlərə xas olan struktur ünsürdür ki, -ır...şəkilçisi ilə birləşib, -*dir* şəklində nəzərə çarpır. Bu şəkilçi əsasən -ı səsi ilə bətən təqlidi söz köklərinə qoşulur. Məs.: *gildir-gildir*, *bildir-bildir*, *sildir-sildir*....

Gözünün yaşıni *bildir-bildir* tökdü (“Koroğlu”).

Həmin şəkilçili sözlərin də tək şəkli tam substantivləşmiş və ismə çevrilmişdir. Məs.: *cindur, sindir*// *şəndir*// *çəndir* (habələ – *sildir-im*, *ildir-im* sözlərinin tərkibində).

5)-*il*, -*il*, -*ul*, -*ül* şəkliçisi: *şiril-şiril*, *sorul-şorul*, *xiril-xiril*, *dəngil-dəngil*, *sarıl-sarıl*, *çaqıl-çaqıl*, *tırlı-tırlı*, *əfil-əfil*, *veyil-veyil*, *mışıl-mışıl*, *dəngil-düngül*.

Bələliklə, məlum olur ki, təqlidi sözlərdən düzəlmüş isimlərin təkrarı digər hər hansı isimlərin təkrarlarından fərqlənmir. Yəni təqlidi isimlər həm tək, həm də təkrar şəklində işlənə bilər. Məs.: *lomba* və *lomba-lomba*, *ləpə* və *ləpə-ləpə* və s.

Təqlidi sözlərin isə çox mühüm hissəsi ancaq təkrar şəklində (və ya feilləşmiş tərzdə) mövcuddur. Ayrılıqda müasir dil də işlənmir. Məs.: *şır-şır*, *lüm-lüm/lum-lum*, *marit-marit*, *zağ-zağ*, *əfil-əfil*, *piç-piç*, *pər-pər* və s.

Alnında titrər; *puçur-puçur* tər (S.Vurğun); Mehman *pir-çım-pircim* tər tökürdü (S.Rəhimov); Arvadin sağ qılçası *xinc-xinc* olmuşdu (C.Məmmədquluzadə); Özü *lum-lum* udur batında amma...(Zakir); Pəncərələr *xinclarıb* töküldü qırıq-qırıq (Ə.Cəmil).

Ümumiyyətlə, təqlidi sözlərin təkrar forması (istər sadə olsun, istərsə də struktur ünsürlü – mürəkkəbləşdirmiş forma) daha çox yayılmışdır və lügətlərdə də bu təkrar şəkli qeyd və təsbit olunur. Ol-dən bir neçə misal göstərək: *girt-girt*, *gum-gum*, *zar-zar*, *zır-zır*, *tır-tır*, *tiq-tiq*, *tin-tin*, *tip-tip*, *tis-tis*, *fis-fis*,

fəş-fış, xar-xar, dir-dir, vic-vic, viz-viz, qart-qart, qirt-qirt, qur-qur, mız-mız, mir-mir, xirt-xirt, xır-xır, xisxis, xinc-xinc, cilik-cilik, car-car, sirt-çirt, cir-cir, cur-cur, şor-şor, şax-şax, şaq-şaq, şaraq-şaraq.

Tək işlənən təqlidi sözlərin semantik əlaqələri nisbətən məhduddur. Bunlar əsasən *eləmək//etmək* (və qismən bəzi başqa) köməkçi feil ilə birləşir. Məs.:

Molla Abbas birdən “piqq” eləyib göyə tullanır... Tulalar katdanın üstünə tullanıb “haff” eləyirdilər (C.Məmmədquluzadə); Pişik *puf* eləyib Muradın üstünə atıldı (A.Şaiq); Lal Hüseyn “nırç” edib dodağını tərpətdi (M.İbrahimov); *Xort* düşüb yatdlar (S.Rəhimov).

Təkrarlanmış sözlər isə bir çox sözlərə (feillərə) yanaşa bilir. Məs.: Quzu *xirtaxurt* yeyirdi (M.Cəfərov); Qoyunlar *xirt-xirt* otlayıb (S.Rəhimov); Ala pişik...*xirit-xirit* gəmirir (S.Rəhimov).

Dilimizdə təqlidi sözlərin intensivlik yaratması da diqqəti cəlb edir.¹ Bu intensiv forma çox geniş yayılmışdır və bir neçə şəkildə özünü göstərir. İntensivlik təqlidi sözlərin təkrarında da-ha coxdur. “Didişmək” və “dir-dir didişmək” tərkiblərinin müqayisəsindən bu ikincinin intensivlik yaratdığını görmək mümkündür. Misallar: Evin səqfi *cinq-cinq cingildəyir* (M.Cəlal);..*Març-març* öpüşdүүн bəsdir (S.Rəhimov); Telefon zəngi *cır-çır cı-*ğırdı (S.Rəhimov); Şıspapaq kişi *zar-zar zarıdi*. Ona demirsiniz...məni *gir-gir girləyirsiniz* (C.Gözəlov).

Təkrarlanan təqlidi sözlərin əvvəlinə artırılan ədatlar bu intensivliyin daha da şiddətlənməsinə səbəb olur, ikiqat intensivlik yaranır. Məs.:

Qulaqlar tutuldu hey şaraq-şaraq; Qalxana dəydikcə qılinc, ox, mizraq (A.Şaiq).

¹İntensivlik və uzun müddətlilik bildirmək üçün bu sözlərin təkrarlandığını N.K.Dmitriyev «К изучению турецкой мимологии» məqaləsində qeyd etmişdir. Bax: Н.К.Дмитриев. Стой тюркских языков, ИВЛ, М., 1962, səh.65-66.

İntensivliyin şiddetləndirilməsində “a”, “ha” bitişdirici ünsürləri də mühüm rol oynayır. Məs.: *cibhacib/ civhaciv, şaq-şaqq* (müq. et: *şaq-şaqq*), *şaraqhaşaraq, şarpappaşarap, şarpaşasrp, şaxaşax, şırtasırt, şırhaşır*....

Ümumiyyətlə, təqlidi sözlərin təkrarı ilə başqa sözlərin təkrarı arasında o qədər böyük fərq yoxdur. Başqa cür desək, təqlidi sözlərin də təkrarında digər nitq hissələrinə məxsus sözlərdə gördüyüümüz xüsusiyyətləri görürük. Bununla belə, bəzi cəhətlərinə görə təqlidi sözlərin təkrarı başqalarından fərqlənir. Məsələn, təqlidi söz kökü təkrar olunur və həmin kökdən düzəllən feil ilə birləşərək spesifik formalı birləşmə düzəlir: *fir-firt firıldamaq, gup-gup guppuldamaq, cir-cir cirıldamaq, gur-gur guruldamaq, fis-fis fisıldamaq, xırç-xırç xırçıldamaq, xiş-xiş xişldamaq, xır-xır xırıldamaq, şaq-şaqq şaqqıldamaq, zar-zar zarıldamaq, taq-taq taqqıldamaq, mir-mir mirıldamaq, par-par parıldamaq, donq-donq donquldanmaq....*

Göründüyü kimi, bu növ təkrarlarda feil kökü ilə təqlidi söz eyni formalı olur; burada heç bir fərq nəzərə çarpmır. Yəni təqlidi söz birhecalıdırsa, feilin kökü də birhecalıdır, təqlidi söz də birsəslə struktur ünsür varsa, həmin ünsür feilin kökündə də var¹ və s.

Bu növ təkrarlarda bir maraqlı cəhət də belədir ki, tərkibin feil ünsürü həm də iki şəkildə (*ilda...və la..ilə*) işlənə bilir və bunlar arasında mənaca heç bir fərq olmur. Məsələn: *par-par (palamaq//parıldamaq), firl-firil (firlamaq// firıldamaq), mirt-mirt (mirtlamq/mirtıldamaq)*.

Lakin bu ikilik çox az sözdə özünü göstərir. Təqlidi sözlərin çoxunda isə ancaq *-ilda...ünsürlü feil ilə birləşmə* nəzərə çarpir. Məsələn, *qirt-qirt qirtıldamaq, müşul-mışıl müşıldamaq*,

¹Lakin bəzən fərdi olaraq sözün başqa şəkildə işlənməsinə də təsadüf olunur ki, biz bunu ədəbi dil norması hesab etmirik. Məs.: "...həyasızcasına mirt-mirt mirıldanırdı" (M.S.Ordubadi. "Gizli Bakı", səh. 26) ifadəsində feil "mirıldanırdı" olmalı idi.

fis-fis fisildamaq, xırç-xırç xırçıldamaq, hiril-hiril hirıldamaq, hir-hir hirıldamaq....

Digər tərəfdən təqlidi sözlər -*il* struktur ünsürlü şəkildə və ilkin şəkildə təkrarlanır: *xir-xir/xiril-xiril xırıldamaq, hir-hir/hiril-hiril hirıldamaq, xor-xor //xorul-xorul xoruldamaq, şaq-şaq//şaqqıl-şaqqıl şaqqıldamaq.*

Əlbəttə, təkrarlanan təqlidi sözlər yalnız təqlidi feillə işlənməklə məhdud deyildir. Bu kimi təkrarların leksik-qrammatik əlaqələri daha genişdir. Təkrar təqlidi sözlər həm təqlidi feillərlə, həm başqa (leksik cəhətdən təqlidi feillərə yaxın, sinonim) feillərlə işlənə bilədiyi kimi, bir sıra köməkçi feillərlə də işlənir. Məs.: Gözlərindən *pirl-pirl* yaş tökür (M.Cəlal); Qız ürəyimi *tip-tip* döyündürürdü (S.Rəhman); Məstan pişik *xiril-xiril* yatırıldı (H.Mehdi); Totuq yanaqlar *parıl-parıl* yanındı (Çəmənzəminli); *Marit-marit* baxaraq...(M.İbrahimov); *Şir-şir* axan bulaqlar (S.Vurğun); *Par-par* yanmış badamı gözlər (İ.Hüseynov); Suyu almaz kimi *par-par* axarmış (S.Vurğun); Axıb *şirıl-şirıl* süzülən bir su (S.Vurğun); *Parıl-parıl* ətrafinba şölə saçır (S.Vurğun); Yaxşı gündə *gup-gup* içər sağlığına (S.Vurğun).

Misallardakı təqlidi sözlər həm də təqlidi feillərlə birləşir: *par-par//parıl-parıl parlamaq (parıldamaq); şir-şir//şirıl-şirıl şirıldamaq* və s. kimi.

“Ha” və “a” bitişdirici ünsürlərin köməyi ilə birhecalı təqlidi sözlər təkrarlanır və yeni mənalı təqlidi sözlər düzəlir.

a)”a” bitişdiricisi ilə: *danqadanq, dinqadinq, zinqazinq, guppagup, maçamaç, marçamarç, lanqalanq, mirtamitrt, nırçanırç, paqqapaq, partapart, piqqapiq, piçapiç, usauf, taqqataq, tappatap, xapaxap, xincaxinc, xırçaxırç, çäqqaçaq, çırtaçirt, şarpaşarp, şaxaşax, şırpaşırp, şaqşaşaq, şarappaşarap, şartaşart, hortahort, şirtaşirt, fişafış, xartaxart, xirtaxirt, hopahop.*

Məs.: İnsan dözəməz bu şarpaşarpa (M.Ə.Sabir); Onları *xapaxap*¹ yaxaladılar (S.Rəhimov); *Tappatap* səsi gəldi (Mir Cə-

¹ Maraqlıdır ki, bu sözün “qapaqap” variantına da təsadüf olunur. Məs.: “(Ohan:) Bu yerdə qapaqap üstümüze çıxarlar” (M.F.Axundov). Bu cümlədə

lal); Yaxınlıqda şartaşartla bir neçə güllə atıldı (Ə.Əbülhəsən); Axşamacan *mirtamirt*, heyvərəlik, əlhəzər! (M.Ə.Sabir); Elə *partapart* düşdü ki...(Mir Cəlal); Gülbəniz buz kimi soyuq su ilə *xartaxart* yuyundu (İ.Hüseynov); Qapını *taqqataqla* döydülər (M.İbrahimov); Quzu...göy otları qırıb *xirtaxirt* yeyirdi (M.Cəfərov); *Qurtaqurt* içdi (S.Rəhimov).

“a” bitişdirici ünsürü ilə əsasən birhecalı təqlidei sözlər təkrarlanır: *guphagup*, *gurhagur*, *mirhamir*, *pirhapir*, *qijhaqij*, *fishafis*, *xorhaxor*, *taqhataq*, *cizhacız*, *şarhaşar*, *şırhaşır*, *pirthapirt*, *xirthaxirt*, *taraphatarap*, *şaraphaşarap*, *şaraqhaşaraq*, *ciringhacırıñq*, *ciringhaciring*, *ziringhazırıñq*, *cibhacib*, *civhaciv*, *şarhaşar*, *şırhaşır*.

Məs.: *Marçhamarç* o üzündən, bu üzündən öpüb dedi... (“Azərb. nağ.”); Qapının taxtasını *xırhaxırnan* kəsib. *Fishafisnan* yatır (“Azərb.nağ.”).

Xüsusən bəzi birhecalı sözlərin təkrarı ikili səciyyə daşıyır, yəni eyni söz həm “a” ünsürü ilə, həm də “ha” ünsürü ilə təkrarlanır bilir. Məs.: *guppagup*//*guphagup*, *gurtagurt*//*gurthagurt*, *şaqqasaq*//*şaqhaşaq*, *pirtapirt* //*pirthapirt*, *hortahort*//*hortahort*, *piqqapiq*//*piqhapiq*, *xirtaxirt*//*xirthaxirt*¹ və s.

“Ha” bitişdiricisinə aid misallar: Xan...özünü *çırtaçırıla* yanmış buxarının yanına verib oturdu (Y.V.Çəmənzəminli); Qarşı gəlsin edək cəngi *qijhaqij* (Aşıq Ələsgər); *Qiyhaqıyla* ağacdan tökülen qızıl quşlar (R.Rza); *Gurla*, ildirim; *Gurumhagurum* (A.Şaiq); Açıılır güllələr *şaraqhaşaraq* (S.Vurğun); Qaçır mənzininə *taraghataraq* (S.Vurğun).

Təkrarlanan sözlərin fonetik dəyişməyə uğrayıb-uğramamasından asılı olaraq təqlidi sözləri iki qrupa bölmək olar:

qeyd olunan həmin söz “qaspaqap başladı” tərkibindəki eyni tərkibli söz ilə omonim nisbətindədir.

¹Burdan isə o nəticə çıxır ki, təqlidi sözlərin (habələ başqa cür sözlərin) təkrarında “ha” və “a” ünsürləri tamamilə eyni əhəmiyyətə malikdir və formaca fərqlənsələr də, məna və funksiyasına görə bu ünsürlərin dildə rolu birdir.

1) Söz heç bir fonetik dəyişməyə uğramadan təkrarlanır ki, burada bitişdirici ünsür ola da bilər, olmaya da. Təqlidi sözlərin əksəriyyəti bu şəkildə təkrar olunur: taq-taq, cib-cib, parıl-parıl, hönkür-höñkür, şirıl-şirıl, xırt-xırt, viz-viz, dinqır-dinqır...

2) İkinci tərəf müəyyən dəyişməyə məruz qalır: *şap-şup*, *şarap-şurup*, *danqır-duynqur*, *taraq-turuq*, *tarap-turup*, *lanq-lunq*//(*lanqalunq*), *laqqaluq*, *qar-qur*, *cax-çux*, *çaqqır-çuqqur*, *cız-viz*, *tis-fis*//(*tis-pis*), *nəm-nüm*, *şaqqır-şuqqur*, *sapır-şuppur*, *daranq-durunq*, *taq-tuq*, *çaq-çuq*, *hay-huy*, *çirt-pirt*, *tarap-tup-paz*, *cız-bız*, *cır-bır*.

Daha *daram-durum*, *toy-zad* yox (S.Rəhimov); *Taq-tuq*, *taq-tuq*: işdən bir qorxumuz yox (A.Şaiq); *Tarap-turup* atlilar... (Uşaq nağıllarından); Yağış çadırı *tarap-turup* döyəcləyirdi (İ.Əfəndiyev); *Şap* elə bilir *şupdadır*, *şup* elə bilir *sapdadır*, nə *sapdadır*, nə *şupda*, hələ də *şarapsurupda* (Atalar sözü).

Bu sonuncu misaldakı sözləri şətti olaraq təqlidi sözlərə aid edirik. Lakin bütün təqlidi sözlərdə motivləşmə çox aydın şəkildə təzahür etdiyi halda, buradakı sözlərdə ("şarap-şurup" sözündən başqa) bu motivləşmə (heç olmasa həmin misal daxilində) yoxdur və ya aydın deyildir. Odur ki. bu sözlər haqqında A.Şaiqin aşağıdakı qeydləri diqqəti cəlb edir və daha inandırıcı görünür.

"...Mənim "Ana" pyesində istifadə etdiyim aşağıdakı lətifəni ilk dəfə Haqverdiyevdə eşimmişdim.

Bir nəfərin iki arvadı varmış. Birini adı Şövkət, o birini Şəhrubanu imiş. Kişi Şövkəti "Şap", Şəhrubanunu isə "Şup" çağırarmış. Günülər bir yerdə yola getmədiklərindən kişi arvadlarından birini kəndin ortasından axan çayın o tayında, birini isə bu tayında saxlayırmış. Bir gecə o, Şapın evindən çıxıb Şupun evinə getmək istərkən ensiz körpübən ayağı sürüşür, kişi çaya düşür. Nə qədər çalışır çaydan çıxa bilmir. Coşqun çay az qalır ki, onu aparsın. Kişi özünü zornan saxlayır və çaydan çıxməq üçün əl-qol ataraq deyir:

Şup elə bilir Şapdayam,

Şap elə bilir Şupdayam.
Nə sapdayam, nə Şupdayam,
Burada şarap-surupdayam".¹

Ümumiyyətlə, təqlidi sözlərin komponentləri eyni miqdarda hecaya malik olur. Bəzən isə hecaların miqdarı müxtəlif olur. Məs.: *şaq-şaraq, çaq-çaraq...*

Uzun barmaqlarını *şaq-şaraqla* sindirdi (S.Rəhimov); *Hir-hiril* hırıldadı (S.Rəhimov); relsləri şiddətlə döyür təkərlər; *taraq-taq, taraq-taq* axşama qədər (Ə.Kürçaylı); Badələrin *cik-ciringiltisi* (S.Rəhimov).

Təkrar olunan tərəflərin hər hansı bir dəyişməyə uğrayıb-ugramaması təqlid olunmuş səsin keyfiyyəti ilə əlaqədardır. Eyni keyfiyyətli səs heç bir dəyişiklik olmadan bir və ya ikihecalı sözlər şəklində təkrarlanan sözlərlə əks olunur. Bu təkrar həm bu səsin iki dəfə, həm də çox dəfə təkrarlandığını bildirə bilər. Burada çoxdəfəlilik çaları daha geniş yayılmışdır və bu halda eyni səsin qeyri-müəyyən miqdarda təkrar edildiyi nəzərə çatdırılmış olur. Məs.: *taq-taq, mir-mir, xır-xır, sarıl-şurul, xırıl-xırıl* və s. Burada səsin keyfiyyəti dəyişmir. O, eyni, yeknəsəq səsə təqlididir.

Təkrar təqlidi sözləri təşkil edən tərəflərin hər hansı birləşmə özünü göstərən fonetik dəyişmə onu bildirir ki, təqlid olunan hadisənin keyfiyyəti müxtəlifdir. Burada təqlid edilən səslər bu və ya digər cəhətdən bir-birindən müəyyən qədər fərqlənən səslərdir: *daranqdurunq, taqqataq, çirt-pirt, şaq-şaraq, taraq-taq* və s.

Girdi bacadan içəri elcari;
Mirhamirro salıban hər sari (S.Ə.Şirvani);
Bəylər xis-xis danışındılar (Ə.Vəliyev).

Təqlidi sözlərin təkrarlarında "ha" və "a" bitişdirici ünsürləri mühüm rol oynayır. Bu ünsürlər nitq hissələrindən ancaq təkrarlanan feillərin və təqlidi sözlərin arasına gəlir. Lakin feillərin və təqlidi sözlərin təkrarlanmasında oynadığı roluna görə

¹A.Şaiq. Xatirələrim. B.. 1961, səh. 194.

fərqlənir. Belə ki, feillərin təkrarında onların isimləşməsinə səbəb olursa¹, təqlidi sözlərin təkrarında bunları başqa nitq hissəsinə çevirə bilmir. Yəni, "vurhavur, "qaçaqaç" sözləri isim kimi dərk olunursa, "şırhaşır, "lanqalanq" tipli sözlər təqlidi söz olaraq qalır.

Təqlidi sözlərin təkrarında "a", "ha" ünsürlərinin iştirakı əsasən Azərbaycan dilinə xas olan bir xüsusiyyət kimi diqqəti cəlb edir. Başqa türk dillərində bu hadisə ya yoxdur, ya da çox məhdud miqdarda sözlərdə özünü göstərir. B.M.Yunusaliyev bu "a", "ha" ünsrünün qırğız dilində bir neçə sözdə müşahidə edildiyini yazar: takatak, saka-şak.²

E.V.Sevortyan bu hadisənin əsasən Azərbaycan dili üçün səciyyəvi bir xüsusiyyət olduğunu göstərir.³

Təqlidi sözlər əsasən iki dəfə təkrarlanır. Lakin bəzi hallarda, xüsusən şeirdə (qafiyə və vəzn məsələsinin də rolü yox deyildir) bu sözlərin üç və daha çox dəfə təkraına rast gəlmək mümkündür. Məs.: Gecənin qoynunda *tiraq-tiraq-taq*⁴; açılır güllələr *şaraghəşaraq* (S.Vurğun); *Şarak-şarak-şararak*; Güllələr şığıyaraq; Dolur pəncərələrdən (S. Vurğun); Tikani verdim, çörək aldım; sazım *dinqir, dinqir, dinqir...* ("Nağıllar"); Elə bilirsən ki, qoşun gəlir. *Tap! Tap! Tap!*... (C.Məmmədquluzađə); Qayadan su damcılayır: *çip-çip, çip-çip* (Y.Həsənbəyov).

Təkrarlanan təqlidi spözlərin tərəfləri arasındaki fonetik fərqlərin səbəbi haqqında yuxarıda dediklərimiz sözün üç və ya daha çox təkrarına da aiddir.

¹Həmin ünsürlər vasitəsi ilə təkrarlanan feillərdə də proses, hərəkət çaları çox qüvvətli bir şəkildə qalmaqdadır. Buna görə də hər hansı feilin təkrarından düzəlmüş belə sözləri ismə aid etmək olmur.

²Bax: Б.М.Юнусалиев. Киргизская лексикология, ч.1, Фрунзе, 1959, səh.173.

³ Э.В.Севорян. Аффиксы глаголообразования в азербайджанском языке, ИВЛ, М., 1962, səh.173.

⁴Iki dəfədən artıq təkrarlanan təqlidi sözlərin defislə yazılması daha məqsədəyən olardı. Lakin bu sözlər sırf leksik materialdan daha çox üslubi səciyyə daşıyır və buna görə də müxtəlif tərzdə yazılışa etiraz ola bilməz.

ŞƏRTİ İXTİSARLAR

OL – “Azərbaycan dilinin orfoqrafiya lügəti”, B., 1960.

DQ – “Kitabi-Dədə Qorqud”, B., 1962.

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
“Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası,
1972-ci il, №5, səh.91-97.*

*Aşıq Ələsgərin anadan olmasının
150 illiyi*

AŞIĞIN SÖZÜ

Ələsgər söz ustasıdır, həqiqi mənada böyük sənətkardır. Sənətkarlıq məsələlərindən biri də adətən müəllifin söz ehtiyatı, işlətdiyi sözlərin miqdarı ilə əlaqədardır. Söz, lügət zənginliyini, fərdin ümumi dünyagörüşünün, təfəkkürünün zənginliyini eks etdirir.

Ələsgər şeiri hər şeydən əvvəl lügətinin zənginliyi ilə fərqlənir. Bütün “Qafqaz elini” gəzən, daim arıflərlə ünsiyyətdə olan istedadlı sənətkar söz bilməyə, dil bilməyə çox böyük əhəmiyyət verirdi. Şeirlərində həyatın bütün sahələrinə məxsus söz və ifadələr vardır. Ana dilimizin sözləri ilə yanaşı müəllif digər dillərə də vaqif idi və bunu nümayiş etdirirdi. Aşıq Ələsgər ərəb, fars, rus, kürd və s. dillərə məxsus sözləri də öz şerirlərində müvəffəqiyyətlə işlədə bilirdi.

Ələsgər ırsında həm ədəbi dilə, həm də müxtəlif dialektlərə məxsus sözlər, həm qədim, həm köhnə, həm də ən yeni sözlər, həm çox mücərrəd, həm də çox konkret məfhumları bildirən sözlər, həm klassik ədəbiyyat üçün səciyyəvi əfsanəvi-dini sözlər, həm də realist şeirə xas konkret şəxslərin adları və s. toplan-

mışdır. Bütün bu sözlərin məclislərdə oxunması, geniş kütlə tərəfindən dirlənilməsi nəticəsində xalqın şüurunu, təfəkkürünü inkişaf etdirməkdə rolü böyük olmuşdur. Elə buna görə də söz ustaları el ağısaqqalı hesab olunur, tərbiyəçi, müəllim hesab edilir.

Aşıq Ələsgər eyni misrada sinonim sözləri işlətməyi xoşlayırdı. Bu sözlər həm ifadə olunan mənanın təsirini artırmaq, həm də müəyyən ahəng yaratmaq məqsədi güdürdü. Özü də müəllif daha çox üç sözdən ibarət sinonimlərə üstünlük verirdi:

Ortalıqda işvə, qəmzə, naz olar....

Tükənər aramı, səbri, qərarı....

Bir az namus, qeyrət, ar sinəmdə var....

Əridib ürəyimi dərdü, qəm, fəraq....

İtir ağlım, huşum, kamalım mənim.....

İkidən artıq sinonim sözün işlənməsi sadalama intonasiası meydana gətirir ki, bu da şeirdə xüsusi ahəng, ritm yaradır.

Ələsgər şeirinin ritmi diqqəti cəlb edir. Saz üçün deyilmiş bu şeirlərdə sərrast bir daxili bölgü, tənasib vardır. Aşıq bir qayda olaraq yeknəsəq ahəngdən qaçır, şeirin təqtılərini tez-tez dəyişir. Bütün misraları eyni bölgülü olan şeir Ələsgər ırsında çətin tapılı.

Cilvbələnib nə qarşımızda durubsan,

Anam sənə qurban, ay sarı köynək....

Öldürsələr qorxum yoxdur qanımnan,

Yolunda durmuşam başı-canımnan....

Beytlərin birinci misraları 4-4-3, ikinci misraları 6-5 bölgüyə malik təqtılərdən ibarətdir ki, bu müxtəliflik müəllif üçün səciyyəvidir. Belə mütəhərriklik, ritm əlvanlığı şeirin oynaq çıxmاسına çox yardım göstərir.

Aşıq Ələsgərin leksikonunda bəzən xalqımızın ən əziz sözlərini, kimsənin ədəbiyyatda işlətmədiyi doğma və heç bir dilə tərcüməsi mümkün olmayan sözləri görürük.

Baxtin vura bu nişanda qız ola...

Qayıł olsan, deyim, gül, sənə qurban....

Qaymaq dodaqlara bal bələnibdir....

Bu sözlərin dadını yalnız Azərbaycan dilindən hala süd əmmişlər duya bilər və bunların bütün ətrini saxlamaqla dünyanın hər hansı bir dilində ifadə etmək çətin ki, mümkün ola.

“Bal bələnmək” ifadəsi özü bal qədər şirin deyilmi. Bəzən deyirlər ki, sözlərdə dad olur, sözün təmin olur. Şirin şeyləri ifadə edən sözlərin özləri də şirin olur.

Aşıq Ələsgər söz vurğunu idi. Məcazi dil, müəmmalı nitq çox sevdiyi üslubi xüsusiyyət idi. Aşıq nadan, dilbilməz, hərcayı adamlardan həmişə şikayət edir, dərdlərini bölüşməyə “arif” axtarır. Sanki yeganə idealı da bu arifdir. Ələsgər şeirinin leksikonunda “arif” sözündən çox işlənən söz yoxdur. Eyhamlı sözləri yalnız arif qanar, arif söz qədrini bilən adamdır, arif məclisində olmaq böyük şərəfdür, arif diqqətli, fəhmlı olur və s. Aşıq arifə, əhli-dilə öz canını qurban etməyə hazırlıdır. Şeirində çoxlu əcnəbi söz vardır. Elə bu əcnəbi sözlər də ariflər üçündür, “söz qanan”lar üçündür. Əl, ağız, diş sözlərini hamı bilər, başa düşər. Lakin aşağıdakı sözləri yalnız ariflər bilər.

Dəstinlə qönçəni üz, qadan alım...

Dəhanı şahlığın xəzinəsidir.

Düzülüb dəndəni mirvari kimi....

Qoy aşığı “savadsız”, “elmsiz” hesab etməsinlər, hər elm-dən hələ olan aşıq qəлиз sözləri şeirdə həzm edə bilir. Müəllif “mərifət elmindən” tez-tez bəhs açır, “qabiliyyət”, “tərəqqi”, “tənəzzül” kimi mücərrəd məşhumlari işlətməyə çox böyük meyl göstərir.

Bəlkə də təhsil görmüş olsaydı Ələsgər bir bu qədər qəлиз ərəb-fars söz və tərkibləri işlətməzdi. Nəzərə almaq lazımdır ki, öz sənətinin bütün sırlarına vaqif olan ustad aşıq bu sahədə də, dəbdəbəli, təmtəraqlı, “müəmmalı” sözləri bilməkdə də öz “mərifətini”, “kamalını” göstərməli, sübut etməli idi. Axı hər bir böyük şəxsiyyət kimi Aşıq Ələsgərin də müarizləri var idi, onun hər müvəffəqiyyətinə sevinən yüzlər və minlər olduğu kimi, bundan mütəəssir olan, onun izinə düşüb hər hansı qüsurunu ta-

pib şisirtməyə, bundan istifadə etməyə çalışan tək-təklər də yox deyildi və bunların içərisində savadlılar da yox deyildi. Savadı da qəliz dildə danışmaqdır, qəliz sözlər işlətməkdə bilənlər yox deyildi. Belələrinə də ustadlığını, “hər elmdən hali” olduğunu göstərmək lazımdır. “Aslanla savaşa girmək” istəyən tülkülləri yalnız bu yolla “caynağında çalıb dağıtmaq” mümkün olardı. Məqsədin vasitəyə bəraət qazandırdığını nəzərə aldıqda, böyük sənətkara haqq vermək lazımdır.

Əcnəbi sözlərin işlədilməsi bəzi hallarda şeirin qayda-qanunları, qafiyə, ritm, vəzn, bölgü məsələləri ilə əlaqədar izah edilə bilər.

Pirə ata dedim, cavan qardaş,

Ana-bacı bildim qızı, gəlini....

Aşıq “pirə” yerinə “qocaya” işlədə bilməzdi, burada vəz-nin tələbi ilə söz ikihecalı gərəkdir.

Lisanından gəlməyəndə baratım....

“Lisan” ikihecalı, onun qarşılığı olan “dil” birhecalıdır. Bu yerdə “lisan” olmalıdır. Belə nümunələr çox götirmək olar.

Addadı zimistan, gəldi novbahar....

“Addadi” sözünə şeirdə demək olar ki, təsadüf edilmir. Bu sərf damışq sözünün yanında “zimistan” nə üçün? Yalnız bölgü xatırına işlənən bu sözün yerinə başqa şeirdə “qış” işlədirilir:

Yayda yaylağımıdır, qışda ovlağım...

Qafiyə xatırınə əcnəbi sözlərin işlədilməsi təkcə Aşıq Ələsgər deyil, ümumiyyətlə bütün klassik şeir dilimiz üçün xarakterikdir və bir problem kimi həll edilməlidir. İş burasındadır ki, bəzən ədəbi dil ilə bədii dili qarışq salırlar, bədii dili də ədəbi dil (və ya onun bir qolu) hesab edirlər. Belə olduqda bədii dil-də məhz bədii məqsəd güdən çoxlu fərdi-şairanə söz və ifadələri də ədəbi dil nümunəsi kimi təqdim etmək lazımdır. Yəni demək lazımdır ki, Aşıq Ələsgərin qafiyə məqsədi ilə işlədiyi aşağıdakı və digər bir çox) əcnəbi sözlər nə vaxt isə bizim ədəbi dilimizə məxsus imiş:

Gözəllər çeşmindən götürmür **abi**....
Tuti kimi xoş **zəbanım** gedibdir...
Ayılsın qəflətdən unutsun **xabı**...
Ələsgərin ağlın aldin **sərindən**....
Qənd əzilib dilə, dişə **dəhana**....

Heç vaxt bu sözlər Azərbaycan ədəbi dilinə daxil olmamış və indi də dilimizin lügət tərkibinin malı deyildir. Aşıq “**ab**” sözünü **şərab**, inqilab sözlərinə qafiyə üçün işlədib. “Zəbanım” isə **canım**, **imanım** ilə qafiyə üçündür. Və ilaxır.

Bəzən əcnəbi sözlərdən aşiq məhz sənətkarlıq, ustalıq məqsədi ilə istifadə edir. Məsələn, aşağıdakı beytdə ona görə “sər” işlənib ki, “baş “sözü təkrarlanmasın (Bu da sənətkarlıqdır).

Hər kəs **sərdən** keçib, mərdi-mərdana,
Baş qoysun bu yolda, meydana gəlsin.

Sözlərdə çoxmənalılıq, məcazi mənaların olması ümumiyyətlə, insan dilinin obyektiv mahiyyətindən doğur. Hər hansı inkişaf etmiş, müasir dillərin lügət tərkibində yüz və ya ən çoxu iki yüz min söz olduğunu söyləyirlər. Halbuki obyektiv aləmin əşya və hadisələri, bunların əksi olan məfhumların miqdarı milyonlarladır və bunları nisbətən məhdud miqdarda olan sözlərlə ifadə etmək lazımlı gəlir.

İmkan ilə zəruriyyət arasındaki bu ziddiyyət nəticəsində bütün dillərdə çoxmənalı sözlərin meydana çıxacağı aydın məsələdir.

Burası da var ki, dildə çoxmənalı sözlərin az-çoxluğu dillərin ümumi quruluşundan asılıdır. Bizim ana dilimizin sözləri (yarıcı formal) morfoloji zənginlikdən daha artıq daxili (məzmun) məna zənginliyi ilə səciyyələnir. Çox az sözümüz var ki, məcazi mənada işlənməsin və ya belə işlənmə imkanına malik olmasın. Bəzi dilçilər, məsələn, “ada” sözünü təkmənalı hesab edirlər. Çoxlu nümunələrdən məlumdur ki, bu söz də məcazi mənada xüslədilmişdir.

Dilimizin sözlərində çox incə çalarlara malik olan, çətinliklə tutula bilən, güclə sezilən, yalnız “arif”lərin duya bildiyi, nadanın başa düşmədiyi, başqa dillərə tərcüməsi mümkün olmayan mənalar gizlənmişdir ki, bunlar yalnız sənətkarın dilində reallaşa bilir. Aşiq Ələsgər isə “məcazi danişmağı”, sözü obrazlı və deməli, dolayı yolla deməyi çox xoşlayırdı. Bir cəhəti də nəzərə almalıdır ki, Azərbaycan dilinin öz sözləri mənşə etibarı ilə əsasən birhecalıdır. Söz isə azhecalı olduqda daha artıq çoxmənalı olur. Başqa cür desək, sözün mənası ilə hecalarının miqdarı tərs mütənasibdir.

Odur ki, realist şeirimizdə ana dili sözlərinin artımı bu sözlərin məna həcmiinin daha tutumlu olmasına götirib çıxarırdı. Şair aşığın fərdi sözlər, fərdi ifadələr işlətməsinin bədii dil tarihimizdə oynadığı müsbət cəhəti bir də bununla izah edilə bilər.

Əslində hər bir söz sənətkarının qabiliyyəti, bacarıq və məharəti onun sözə fərdi məna verə bilməsi ilə ölçülür. Sözü həminin işlətdiyi əşyavi-həqiqi mənada işlətməklə həqiq bədii əsər yaratmaq mümkün deyildir. Sənətkar özü fərdiləşdirdiyi üçün, özünüküləşdirdiyi üçün müəyyən söz və ya ifadəni eşitdikdə “Bu filankəsin sözüdür” deyirlər.

Aşiq Ələsgərin ağızlarda gələn, məşhurlaşan sözləri az deyildir.

Dilimizdəki sözlərin çoxmənalılıq kəsb etməsində ümumiyyətlə qədim tarixi olan Azərbaycan şeirinin, xüsusilə qoşma janının mühüm təsiri olmuşdur. Qoşmada bütün bəndlərin son misralarının həmqafiyə olması tələbi müəllifi məcbur edir ki, ixtiyarı, sərbəst hərəkət etsin, lazımlı gəldikdə sözləri fərdi şəkildə işlətsin. Məsələn, eyni qoşmadan alınmış aşağıdakı misallarda qeyd edilən fərdi ifadələrə səbəb formal qanunlardır:

Atam-anam məni pula satdır,
Onlar yetişməsin imana, – dedi.
Dünyada ədaklət, haqq-divan yoxdu,
Yetirə dərdimi dərmana, – dedi.

Adətən qoşmalarda rədiflərdən çox istifadə edilir. Bu da rədif olan sözün hər bənddə bir başqa özlə birləşməsi və həmin sözlərin də mənaca zənginləşməsi ilə nəticələnir. Məsələn, aşağıda qeyd olunan ifadələr kimi:

Müxənnət zəmanə, bimürvət fələk,
Şamı sübhə, **sübħü šamə čekirsən.**
Ləhzədə açırsan min cürə kələk,
Gah pozursan, gah **nizama čekirsən.**

Bütün bunlar aşığın sözə, dilə fəal münasibət bəslədiyini, sözün məna dairəsini (həcmini) genişləndirməyə cəhd etdiyini göstərir ki, bu işdə müəllif, təbii olaraq, heç də həmişə müvəffəq ola bilmir.

Xatırladaq ki, bütün görkəmli söz sənətkarlarının dilində sözlərin səhv işlədildiyinə dair misallar çoxdur. Belə qüsurları 20-ci illərdə rus tənqidçisi A.A.İzmayılov “günəşin üzündə ləkə” kimi bir şey hesab etmişdir.

Söz sənətkarının qiyməti isə qüsurlarının deyil, müvəffəqiyyətlərinin miqdarı ilə müəyyən edilir. Aşıq Ələsgərin bir söz uстası kimi müvəffəqiyyətləri çoxdur.

Adətən əcnəbi sözlər daha çox şairanə hesab edilir. Ana dili sözləri tam real əşyanı bildirir və nə isə gündəlik ağır zəhmət, məşəqqət çəkmiş adamlar şeiri eşidərkən başqa mühitə düşməyə, eşitmədiklərini eşitməyə nail olurlar.

Aşıq deyir:
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzaq çəkər qılıü-qalların, dağlar...

Burada “qurd” ilə “it” də işlətmək olardı. Bu sözlər nə vəzn, nə qafiyə, nə ritm nöqtəyi-nəzərindən həmin misrada əsaslandırıla bilməz. Burası var ki, insan bilmədiyi hər şeyi daha maraqlı hesab edir. İnsan təbiətində naməlum, məchul sözlərə qarşı qorxu qarışq bir hörmət gizlənmişdir.

Əcnəbi sözlərin işlədilməsi həm də ustadlıq, kamillik, mərifət, qabiliyyət ilə əlaqədar izah edilə bilər. Yalnız arif olanlar bu misraları başa düşə bilər.

1) İsmiñ üç hərf ilə eylərəm aşkar:

Biri **kafdır**, biri **lamdır**, biri **sat**....

2) İsmiñ üç hərfdür, ey çeşmi-xunar,

Biri **mimdir**, biri **nundur**, biri **sin**....

Beləliklə, aşağıdakı üslubunda əcnəbi sözlər mühüm yer tutur. Əlbəttə, bu sözlərə tarixi-etimoloji cəhətdən yox, üslubu-estetik baxımdan yanaşmaq gərəkdir. Bu sözlər nə dərəcədə yerində işlənir, müəllifin qayəsini nə dərəcədə əks etdirir. Deyirlər, aşiq təhsil görməyib. Bir də elə buna görə aşiq öz kamilliyyini göstərmək üçün qəliz əcnəbi sözlər işlədirdi.

Ariflər üçün söz deyən müəllif metaforaya, məcaziliyə çox böyük əhəmiyyət verir. Və bu yerdə sözü mənadan həddindən artıq uzaqlaşdırır. Şair bir söz deyir, sən başqa söz başa düşməlisən. Elə arifliyin, əhli-dil, fəhmli olmağın bir şərti də budur. Aşağıda qeyd olunan sözlər bu cəhətdən nəzər çarpdırıla bilər.

Zəhmət, zillət çəkən yazıçı əllərim,

İnsafdırımı səndə **nar** oynamasın....

Gərdəninə neçə **şahmar** dolanıb,

Könül istər o **şahmara** dolansın...

Qoynu gülşən ola, **bahar-yaz** ola....

Ələsgər irsində metaforik ifadələr mühüm yer tutur ki, bu vəziyyət klassik Şərq şeirinin ümumi xüsusiyyətləri ilə əlaqədarıdır.

Ay qabaq, lalə yanaq, büllur buxaq, qönçə dodaq, inci diş, şahmar zülf və s. kimi yüzlərlə təşbehlərə müəllifin hər şeirində rast gəlmək mümkündür. Əlbəttə, bu kimi qəlib şəklinə düşmüş, trafaret, şablon birləşmələrin işlədilməsi sənətkarlıq baxımdan bir o qədər də böyük məziyyət deyildir. Hər şeyi hər şeyə bənzətmək olar. Volter deyirdi ki, ayı pendir parçasına bənzətmək mümkün kündür. Burada diqqəti cəlb edən ayrı məsələdir. O məsələdir ki, savadsız hesab edilən aşiq klassik Şərq şeirini, onun qa-

nunlarını mükemməl bilirdi. Sənətkarlıq məharəti bir də sözə verilən mənadır, sözün fərdi şəkildə, heç kəsin işlətmədiyi tərzdə və yerinə düşməklə işlətməkdədir. Hamının dediyi, deyə bildiyi söz və ifadələri şeirə getirmək o qədər də məharət deyil. Sözə sahib olanlar, söz sənətkarları yeni söz düzümləri icad edə bilir. “Tənəzzül kəməncəsi”, “hüsн kitabı” tipli birləşmələr yalnız Aşıq Ələsgər şeirinə xasdır.

Tərəqqi, tənəzzül kəməncəsini

Gah zillayib, gah da bəmə çəkirson...

Durub hüsнün kitabına baxıram....

Deməli, fərdi söz işlətmə tərzi həm də sənətkar qələmini, üslubunu səciyyələndirir. Sözün belə fərdi-metaforik işlədilməsinə bəzən “şairanə söz” deyirlər. Bu cür şairanə sözlərdə bəzən çox incə məna çalarları mövcud olur, bunlar müəllifin sözə həkim kəsildiyini təsdiq edir. Doğrudan da, sözün fərdi, orijinal mənada, metaforik işlədilməsi şairlik, istedad ilə əlaqədardır, müəllifin çox böyük cəsarətidir.

Səndən ötrü **ömrün barın** becərdim....

Ümumiyyətlə bədii dildə fərdiliyin, sözü fərdi şəkildə işlətməyin bir qorxusu var ki, o da sözün təhrif edilməsidir. Bu cəhətlər xüsusilə şairlərin dilində, şeirdə özünü çox göstərir. Qafiyə, vəzn tələbi ilə, fərdi təəssüratı orijinal tərzdə ifadə etmək cəhdidən ilə əlaqədar adətən şeirdə Ümumxalq dili üçün səciyyəvi olmayan birləşmələr özünə yer tapa bilir ki, bu hal Ələsgər ırsində də özünü göstərir. Belə birləşmələrdən bir neçəsini qey edək:

Gözüm gördü, könlüm **qəmdən ayıldı...**

Şikəstə qəlbimin **pası seçilmiş...**

Namərdin dünyada **çox çəkdim bəhsin...**

Gözüm yolda **intizara yetmədi...**

Göz doymur, **gözünün mehribanıdı...**

Göründüyü kimi, aşiq sözlərlə çox sərbəst rəftar edir. Sənki elə bunu nəzərə alaraq o, özü haqqında “Mən aşığam, yasaq yoxdur dilimə” deyir.

Ümumiyyətlə Şərq şeirində, xüsusilə aşiq şeirində söz oyununa çox böyük əhəmiyyət verilirdi ki, bu sahədə Ələsgərin ustalığına söz ola bilməz. Həm də bu yerdə ustad aşiq hər hansı digər aşağı nisbətən çox-çox irəli getmiş, aşiq şeirinin dil, üslub xüsusiyyətlərini sənətkarcası genişləndirmişdir, sanki bədii sözün bütün sırlarını üzə çıxarmağa cəhd etmişdir.

Bir qayda olaraq şeir dilində diqqət sözlərin ifadə etdiyi anlayışlardan daha çox (və bəzən bununla yanaşı) sözlərin özünə istiqamətlənir. Müəyyən mənada bu cəhat saz ilə müşayiət edilən aşiq şeirinə daha çox xasdır.

Bəzən də aşiq şeirin formal cəhətlərinə həddindən artıq aludəçilik göstərir və nəticədə tək-tək də olsa əcaib şeirlər də qoşurdu. Aşiq şeirində zəncirləmə (və ya sərapa), klassik poetikada rəddül-aciz-ələssədr adlanan bir üsula görə şeirdə əvvəlki misranın (və ya beytin, bəndin) son sözü sonrakı misranın (və ya beytin, bəndin) ilk sözü kimi bir daha işlədilməli olur. Şair bəzən bu üsuldan sanki qəsdən ifrat dərəcədə istifadə edir və nəticədə aşağıdakı tipli şeirləri deməli olur:

Össalatü həştü ərkən əhli dil, hal **cənginə**,
Cənginə hal gəldi, ərlər seyr edərlər **hənginə**.
Hənginə səd əhsən olsun, tirinə, **xədənginə**,
Cənginə hey, **hənginə**, **xədənginə**, hər rənginə....

Və şeir bu qayda ilə davam edir. Lakin belə formalizmm Aşiq Ələsgər ırsını səciyyələndirmir. Təsadüfi hal hesab edilməlidir. Ümumiyyətlə, Azərbaycan aşiq şeirinə formalizm, “dekadentizmə qədərki dekadentizm (A. Veselovski) xas deyilir.

Ələsgər forma kamilliyinə aludə olduqda, anki öz sənətkarlıq qabiliyyətini gözə soxmaq istədikdə müvəffəq ola bilmir.

Axi biya, biya bigu,
Bigu, biqaf, dağa bax-bax...
Həyyü, həqqü hakim sənsən
Həyyə bax, bu bağa bax-bax...

Şeir **b**, **h** səslərini təkrarlamaq məqsədi güdür. Lakin səsleri ustalıqla, sənətkarcasına təkrarlamaqla klassik şeir nümunələri

yarada bildiyinə dair aşığın ırsından çox misal gətirmək olar. Deməli, sənətinin, sənətkarlığını gözə soxmaq meyli olan yerdə kamil sənət yoxdur.

Aşıq Ələsgər deyir:

Adı Tərlan, özü tərlan balası,
Cilvələninib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun növrəstə nübarı kimi....

Burada da səslərin – t səsinin mexaniki yox, məhz şüurlu təkrarı var və bu cəhət heç də açıq-saçıq nəzərə çarpmır. Şeirin dili adı praktik nitqdən fərqli olur. Dil ünsiyyət və ya fikrin ifadəsinə xidmət edir. Bədii dil isə bir də əlavə olaraq məhz bədilik əldə etmə vasitəsidir. Odur ki, burada bədiilik keyfiyyətləri həmişə ön plana çəkilir. On yaxşı bədii əsərlərdə sözün təkcə mənası deyil, onun estetik təsiri də əsas amillərdən biri kimi diqqəti cəlb edir. Vəzn və qafiyə şeirin əsas komponentləridir. Bunnlar şeirin musiqiliyini, ahəngdarlığını təmin edən cəhətlərdir. Bu ahəngdarlıq başqa vasitələrlə də yaradıla bilər və təəssüf ki, həmin vasitələrdən müasir şeirimizdə çox az istifadə olunur. Mən burada qafiyədən daha qədim və daha çox səs ahəngdarlığı yaranan alliterasiyanı və şeirdə intonasiya məsələsini nəzərdə tuturam.

Qafiyə müvafiq sözlərin son səslərinin yeniliyi və ya yaxılığırsa, alliterasiya sözlərin ilk səslərinin (habələ daxili səslərinin) eyniliyi və ya yaxılığıdır. Bizim Azərbaycan xalq şeiri (atalar sözləri, bayatılar, qoşmalar, idiomatik ifadələr və s.) alliterasiya ilə çox zəngindir.

Alliterasiya hadisəsi bizim aşiq şeirimizdə də çox geniş yayılmış, on qüvvətli aşıqların şeirində başlıca musiqilik vasitəsi olmuşdur. Aşıq-şairin bu misralarını qeyd etmək kifayət edər:

Qışda dağlar ağ geyinər, yaz qara
Sağ əlinlə ağ kağızda yaz qara...

Bu parçada “ağ” ünsürü beş yerdə (d-ağ-lar, ağ, sağ, ağ, k-ağ-ıza) təkrarlanaraq başqa vasitələrlə birlikdə çox gözəl müsiqilik yaranmasına səbəb olmuşdur.

Aşıq Ələsgər ırsını tədqiq etməklə belə bir ümumi nəticəyə gəlmək mümkündür: klassik şeirimizdə bədiilik tələbi dil qanunlarının, normalarının tam ixtiyarı şəkildə pozulmasına səbəb olurdu, dil qanunları bədiiliyə tabe tutulurdu, müasir şeirimizdə hər şey dil qanunlarına tabe tutulur. Daha artıq ictimai funksiya kəsb etmiş ədəbi dilimiz sabit normalara malikdir.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, “Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası, 1973-ci il, №1, səh.35-43.

AZƏRBAYCAN DİLİNDE TƏQLİDİ SÖZLƏRDƏN İŞİM DÜZƏLDƏN ŞƏKİLÇİLƏR

Dilimizin lügət tərkibinin zənginləşməsində təqlidi sözlərin çox böyük rolu vardır. Tarixi-etimoloji araşdırımlardan məlum olur ki, müasir dildə işlənən külli miqdarda isim və feillərin kökü təqlidi sözlərdən ibarətdir. Təqlidi sözlərdən xüsusilə isim əmələ gətirməyin müxtəlif üsulları vardır: semantik, morfoloji, leksik-semantik və leksik-morfoloji üsullar üzrə təqlidi sözlərdən isim düzəldilir.¹

Morfoloji üsul ilə, yəni sözdüzəldici şəkilçilərin təqlidi sözlərə qoşulması ilə isim əmələ gəlməsi halları nisbətən çoxdur.

Qeyd etmək lazımdır ki, haqqında aşağıda bəhs edəcəyimiz şəkilçiləri tədqiq edən bəzi müəlliflər bunların təqlidi sözlərdən də isim əmələ gətirdiyini göstərməmişlər. Müasir dildə çox işlək (fəal) olmasa da, tarixən bir çox isimlərin məhz təqlidi sözlərə həmin şəkilçiləri qoşmaqla düzəldiyi faktdır. Odur ki,

¹Bax: M.İ.Adilov. Təqlidi sözlər. Azərbaycan SSR EA “Xəbərləri”, 1961, №8.

sözlərin morfoloji təhlilində bu şəkilçilərin təqlidi sözlərə də qoşula bildiyi nəzərdə tutulmalıdır.

Həmin şəkilçilər aşağıdakılardır:

1.- "a" şəkilçisi vasitəsilə əsasən birhecalı (bəzən də ikihecalı) və təkrarlanmayan təqlidi sözlərdən isim düzəlir. Burada sözün kökü – təqlidi söz iki şəkildə özünü göstərə bilər: kök bir səsdən (samitdən) ibarət struktur ünsürlə, ya da bu ünsürsüz həmin şəkilçi ilə birləşir.¹

a) Struktur ünsürsüz: *lopa, zopa, bağ'a*² (*vağ-vağ//bağ-bağ* sözündən).

Bəzən damışq dilində həmin sözdüzəldici "-a" şəkilçisinin düşməsi də müşahidə edilir. Məsələn, aşağıdakı misalda *qiyya/qiyya* sözündə olduğu kimi:

O nə quşdur ildə çəkər bir *qiya*; hər *qiyasında* yüz min nəhaq qan olur ("El şairləri").

b) Struktur ünsürlə: *liqqa, ciqqa, şaqqa, daqqa* (qarın), *daqqa* (papaq), *zorba, diqqa, eizza* (uşaq dilində), *qiyya* (çəkmək), *şəlpə, şəltə, domba, hərrə, lomba, danya*³, *zoqqa, happa/appa* (uşaq dilində yemək – Gəl *hapba* ye!).

Habelə *goppa* (DL), *ciqqa* (DL), *daqqa* (DL), *horra* (DL), *çitqa* (DL), *bomba* (DL), *kömbə* (DL), *dəbbə* (DL). [Son iki misalda "a" şəkilçisinin ahənginə görə ince variantı "ə" işlənmişdir]

Tərgül Nərin ağızına duru *horra* da tökdü (S.Rəhimov).

¹Məqalədə belə şərti ixtisarlar vardır: OL – Azərbaycan dilinin orfoqrafiya lügəti", B., 1960; DL – "Azərbaycan dilinin dialektoloji lügəti", B., 1964.

² A.Ş.Serbak "qurban" sözünün mənşəyindən bəhs edərkən yazır: "bağ sözünün əsasında, ehtimal ki, səstəqlidi söz durur. Müq.ət: uyğurca *pak-pak* (Qur//kur) sözünün mənşəyi haqqında müəyyən şey deyə bilmərik" (Bax: Названия домашних и диких животных в тюркских языках; Сб. «Историческое развитие лексики тюркских языков». Изд. АН СССР, М., 1961, сəh.153). Lakin buradakı "qur" sözünün də təqlidi söz olduğu heç bir şübhə doğurmur. Bunu bir sıra tədqiqatçılar da təsdiq edirlər.

³Müq.ət: *cöngə*.

Bəzi sözlərdə “n” struktur ünsürünüə təsadüf edilir. Məs.: *xorna* (çəkmək), *hirra // hirna* (vurmaq).

Bəzən bu isim düzəldən “a” şəkilçisi¹ iki dəfə işlənir və mənanın şiddətləndirilməsinə, intensivlik yaradılmasına səbəb olur. Məs.: *qaqqal(-na)* çəkmək.

Qaqqa sözü (*qaqqə çəkdi*) təqlidi sözdən -“a” şəkilçisi vasitəsilə düzələn isimdir. Bu ismə yenə də təqlidi sözdən isim düzəldən “a” [-na komplekkində “n” struktur ünsürdür; yuxarıdakı misallara bax] şəkilçisi qoşulmuşdur.

“a” şəkilçisi bəzi ikihecalı təqlidi sözlərdən də isim əmələ gətirir. Burada söz kökünün ikinci hecası struktur ünsürdən ibarət olur. Məs.: *şırıqqa, taraqqa//tırıqqa, dombra* (müqayisə et: *dombul//dumbul; dumbur-dumbur* təqlidi sözləri), *çolaqqa* (DL), *cırıqqa* (DL).

Dombranı çaldıqca sən; Güldü çiçək, güldü çəmən (S. Vurğun).

“a” şəkilçisi qəbul etmiş (və çox vaxt təkrar şəklində işlənmiş) təqlidi sözlərə yeni sözdüzəldici “-ma” şəkilçisi də qoşulur ki, bunsuz söz müstəqil şəkildə mövcud deyildir. Məs.: *zırrama, circırrama, qurqurama* (quşqulu) (DQ), *qırqırrama* (çox duzlu mənasında) (DL), *gurguramma* (uşaq kitabında).

Belə “-a” şəkilçisi ilə düzəlmüş təqlidi isimlərin təkrarı başqa isimlərin təkrarından fərqlənmir.

Lopa-lopa, domba-domba, ciqqqa-ciqqqa (tər tökmək) kimi təkrarların təqlidi sözlərə dəxli yoxdur. Başqa sözlə, isim əmələ

¹Dialektlərdə bəzən “a” şəkilçisi əvəzinə “o” işlənir. Məs.: *qaqgo* (DL), *zəqgo* (DL). *Diqgo* ələk, *diqgo* sac (Atalar sözündən). Sonu “o” ilə bitən sözlər haqqında E.V.Sevortyanın aşağıdakı fikri diqqatlı cəlb edir. “Azərbaycan dilində “v”-dan qabaq “a” saiti işlənməz. Dodaq “v” samiti təsiri ilə “a” saiti assimiliyasiyaya uğrayıb “o” dodaq saiti ilə əvəz olunur” (Bax: Сб. «Исследования по сравнительной грамматики тюркских языков», ч.1, Фонетика. Изд-во АН СССР, М., 1955, сəh. 38). Bu fikrin əksinə, “*zinqirov*” sözünü göstərmək olardı. Lakin bəzi türk dillərində (qazax, uyğur və b.) bu məfhum *kongurak* adlanır (müqayisə et: Karaim dilində - *kongurov*, qırğız dilində - *konguroo*).

gəldikdən sonra artıq təqlidilik məfhumu arxa plana keçir. Əmələ gəlmış isimlər isə ismə məxsus əlamətləri (sözdəyişdirici şəkilçilər, təkrarlanması və s.) qəbul edə bilir.

II. -*i*, -*i*, -*u*, -*ü* şəkilçisi ilə təqlidi sözlərdən isim düzəlir: *danqtı, zurpi, mizi, zuri, sizi...*

Habelə: *ziqqı* (DL), *çaqqı* (DL), *bombı* (DL), *bombu* (DL), *şoqqu* (DL), *şoqqı* (DL), *xırxi* (bəzi dialektlərdə əl mişarı mənasında).

Bu şəkilçi bəzi sözlərin tərkibində yaşayır. -*il*...şəkiçisi də bir sira təqlidi sözlərdən isim düzəldir. Məs.: *dombul//dumbul, gombul...*

Bu kimi isimlərə yenə də təqlidi sözdən isim düzəldən "i"...şəkilçisi qoşmaqla intensiv mənalı sözlər düzəlmüş olur. Məs.: *cippili//cumbuli [cumb-ul-i], cunquli* [bəzən *cunqul* yerinə *cunquş* da işlədir; "ş" ünsürü ən çox kiçiltmə bildirən ünsürdür. Elə bu kimi intensivlik yaradan sözlər də kiçiltmə bildirir], *çıqqılı, diqqılı*.¹

Bu intensivliyi yenə də artırmaq mümkündür: *cumcumbuli//cipcippi* (əsasən danişq dilində və s.) bütün bu kimi kiçiltmə bildirən ((bir növ intensiv) sözlərə yenə kiçiltmə bildirən "ca" şəkilçisi qoşulur, sanki "intensivin kvadratı" yaradılır. Məs.: *ciqqılıca, diqqılıca* və s.

II. -*an*, -*ən*, -*in* şəkilçisi vasitəsilə bəzi təqlidi sözlərdən isim düzəlir: *şırran* (şır-şır sözündən), *şırdan* (şırt sözündən), *diqqan* (DL), *zobban* (DL).

Buraya OL-dəki *dombalangöz* (müq. et: *dombagöz*), *çəkçəkin* (ədəbi dildə: *çəkçəki* – quş adı), (*pərpərən//pərpərək*) sözləri də aiddir.

¹Müqayisə et: uşaq oyunu – naqquli.

Dilimizdə bir növ xüsusilaşmış ad olan Şaqqulu (klassik ədəbiyyatımızda olan Əmir və Zeyd adları ilə müqayisə et) sözü də bu üsulla düzəlmüşdür. Misallar: 1) O yanı taxta, bu yanı taxta: Şaqqulu bəy otaqda (Tapmaca). 2) Şaqqulu bəzəkli qaldı (bu məcazi ifadə əsasən Bakı dialektində işlənir).

Məs: Müəllimlərin pərpərən toxumu kimi hərəsin bir kəndə dağıdır (C.Gözəlov).

Bu şəkilçi bəzi təqlidi sözlərdən həm də düzəltmə feil əmələ gətirir: *hoppanmaq, huqqanmaq, qicanmaq*.

Həmin şəkilçi bir sıra sözlərin tərkibində də özünü göstərir. Məs.: *pətənak*(//*pətək*), *sağsağan* (*ziğ-zığ/zixzix* quşu), *dağdağan* (Dağdağana¹ dağda dana böyüdü...Sabir).

Bu kimi sözlərin bir qismi xüsusi yer adları kimi də işlədir: *Sağsağan* (dağ zirvəsi), *Dağdağan* (kənd). Buraya daxil edilə bilər: *Mazmazaq* (çayı)

IV.-*Q*, -*k*, -*aq*, -*ək*, -*ıq*, -*ik*, -*uq*, -*ük* şəkilçisi ilə əsasən bir-hecalı təqlidi sözlərdən (struktur ünsürlü və bunsuz) isim düzəldilir: *şillaq, şallaq, şittaq, hinaq, qidiq, pipik, tütək/düdük, fırıq* (işi fırıqdır), *lümək, lopuq, pərək* (burun pərəyi), *çəpik, şır-tıq/çırılıq, pətək, tırıq, kirtik, topuq, cırıq,zırıq, titrək, palçıq²*, *işıq* (müq.et: -iş/-iş-armaq – iş-qarmaq)³, *təpik/tipik*,⁴ *şapalaq*,⁵ *cinqırıq, sümük*⁶ və s.⁷

¹ Sonuna “a” əlavə edilən belə sözlər yenə vardır: *qaqqana, cuqqana/cuqqana, diqqana, şaqqana/şaqqanaq* (çəkmək). OL-də *pərtənəgöz* (müq.et: *pərtədəgöz*).

² Bu sözün kökü “palç” dilimizdə təqlidi söz kimi işlənmir. Bəzi türk dillərində isə müstəqil söz kimi yaşayır. Bax: М.Худайкулиев. Подражательные слова в системе словообразование туркменского языка. Труды института языка и литературы, АН Туркм. ССР, 1957, сəh.82.

³ Э.В.Севортьян. Аффиксы глаголообразования в азербайджанском языке, ИВЛ, Л., 1962, сəh. 201.

⁴ Э.В.Севортьян (bax: yenə orada, səh. 466) da bu sözün təqliddən düzəldiyini göstərir.

⁵ Bu sözün kökünün *şapp* (-*ıq*)//*şapb*(-*ıq*), yaxud *şap* (-*alaq*) olduğu ehtimal edilir.

⁶ E.V.Sevortyan da bu sözün kökünün (*süm*) buradan da *sümürmək* təqlidi söz olduğunu (bax: yenə orada, səh. 414) göstərir.

⁷ Dilimizdəki təqlidi *pəltək*, vokativ *qoduq/xotux*, obrazlı *nitiq* (nitiq burun) (müq.et: *nis/nisburun*) sözlərini da bura daxil etmək mümkündür. Habelə *torpaq/topraq* (top-ar-aq?) sözünün mənşəyi bununla əlaqədar izah edilə bilməzmi?

Palçıq (müq.et: eyni kökdən olan *bataq// batdaq//batlaq*), *balaq* (müq.et: eyni kökdən olan *-paltar*) sözlərini də buraya daxil etmək mümkündür.

Cinqırıq sözünün kökü – *cinqır* da isimdir. Bu ismin kökü isə *cinq* – təqlidi sözdür. Struktur “*q*” ünsürü qəbul edən “*cinq*” sözü sözdüzəldici *-ir* (-*l*; müq.et: *dombul*, *cumbum-i* və s.) ilə birləşib *cinqır* təqlidi ismini (*cinqırını çıxarmamaq*) əmələ gətirmişdir ki, bu sonuncu da yenə təqlidi sözdən isim düzəldən “*iq*” şəkilçisi vasitəsilə intensiv mənalı yeni isim əmələ gətirmiştir.

Xaricən bunlara bənzəsə də, aşağıdakı sözlər təqlidi sözlərdən deyil, təqlidi feillərdən düzəlmışdır. Məs.: *asqırıq*, *bağırıq*, *öskürək*, *püskürək//püskürüük*, *finxırıq*, *fisqırıq*, *fişqırıq*, *hiçqırıq*, *hönkürək*, *hayqırıq*, *çağırıq*, *çığırıq*, *qırpiq* (*gözüqırpiq*), *cırıq*, *qişqırıq*.¹

Türkmən dilində “döş” mənasına gələn kükərək (kükərə-k) sözünü də buraya aid etmək olar. Bu sözlərin bəzilərinin kökləri (obrazlı *-qarp*, təqlidi *-cir*) həm təqlidi söz, həm də feil mənəsi daşıyır. Belə sinkretik köklər təqlidi sözlərə çox xasdır² və buna görədir ki, məsdər şəkilçisi “*maq*, *mək*” belə köklərə bitişdikdə isim əmələ gətirir. Məs.: *cirmaq*, *toxmaq*, *çaxmaq*,³ *qırpmaq*⁴ (göz qırpmaq tərkibində).

Bəzən *-aq* şəkilçisi təqlidi söz kökünə deyil, bu söz kökünə qoşulmuş olan *-an*, *-ən* şəkilcisinən sonra gəlir və beləliklə sanki *-anaq*, *-ənək* şəkilçiləri də təqlidi sözlərdən isim düzəldən şəkilçi kimi formalasmış olur. Məs: *pətənək* (pətək), *xirtdənək* (xirtdək), *qayqanaq* və s.

¹Sözün əsl *qiyyırıqdır*. Bunun kökü “*qy*” sözü “*qiylamaq*”, “*qiylırmak*” ifadələrində işlənir. DL-də həmin mənada *qiylamaq*, *qiyxırmak* sözləri vardır.

²Э.В.Севорян. Аффиксы глаголообразования в азербайджанском языке, ИВЛ, Л., 1962.

³Müqayisə et: *dirmiq*, *dirnəq*, *curnaq*.

⁴E.V.Sevortyan da bu sözü təqlidi feil hesab edir. Bax: Göstərilən əsəri, səh. 333.

V.-iz, -iz, -uz, -üz, -az, (-əz) şəkilçisi də bir sıra təqlidi sözlərə qoşularaq isim düzəltmişdir: *ulduz*,¹ *cılız*², *ökiüz*, *toppuz*, *donus//donquz*,³ *dumbız//dumbuz* (dialektlərdə *yumruq*⁴ mənasında işlənir) *pampız*, *qapaz...*

Bəzən “qarpız” sözünün fars dilindəki “xərbuzə”dən düzəldiyini söyləyirlər. Məsələn, V.Q.Yeqorov müxtəlif türk dillərində işlənən bu sözün (arpus, xarpuz, arbuз, karpız, karбуз, qarpız, barpız, tarvuz) farscadan (خربزه) olduğunu deyir. Müəllif göstərir ki, farsca “qarpız” tərbuz (تربوز) adlanır.⁵

Belə bir fikir vardır ki, fars dilində iki cür yazılışı olan söz kökləri bir qayda olaraq fars sözü deyildir.⁷ Məsələn, B.V. Millerin lüğətində gedən ağıл طپانچه və اغل tapança və s. kimi.

Bu cəhətdən də iki cür yazılan خربوزه ve خربزه sözünün əslində alınma olduğunu deyə bilərik.

¹Sözün əslisi *yıldız* olub dilimizdə işlədilməyən “yilt” təqlidi sözündən düzəldilmişdir. Burada “I” səsi N.İ.Aşmarinin belə bir fikrini bir daha təsdiq edir ki, türk dillərində bu səs işiqla əlaqədar olan obrazlı sözlərdə özünü göstərir.(Bax: «Подражание В языках среднего Поволжья», Изв.АГУ им. В.И.Ленина,Б., 1925, т. 2-3,сəh.146

²Sözün kökü “cıl”, *cılğa* və *cılğı* sözlərinin tərkibində də qalır. Ehtimal ki, *dilqır//dilğır* sözünün kökü də fonetik dəyişməyə uğrayan (*c-d*) həmin “cıl” sözüdür.

³Sözün kökü – *don//dong*, feili – *donquddamagdır*. İntensiv forması: *dong-dong donquddarmaq*. Müasir dildə bu səslə donuz deyil, əsasən ayı səsinə təqlid edilir. Olsun ki, bu sözlərin sonrakı məna diferensiasiyasının nətiəsidir.

⁴Р.Рустамов. Глагол в диалектах и говорах азербайджанского языка. Автореф. докт.дисс. Б., 1964, сəh.16.

Нər iki sözün kökü *dim* və *yut* mülqayıs et.

⁵В.Г.Егоров. Этимологический словарь чувашского языка. Чебоксары, 1964.

⁶Bax: Персидско-русский словарь, составитель Б.В.Миллер.

⁷Bu məlumat üçün filologiya elmlər namizədi B.Abdullayevə təşəkkürümü bildirirəm.

Ehtimal etmək olar ki, bu söz bizim dilimizdən fars dilinə keçmiş və “xalq etimologiyası” təsiri ilə həmin şəklə düşmüşdür. Qarpız sözünün kökü (qarp-) danişq dilində “qarp elədi” tərkibində və məhz təqlidi söz mənasında yaşayır.

Göydən gedən qazlar; Bir-birilərin *gopazlar* (“El şairləri”, II, səh. 169) misalında “*gopazlar*” sözünün əsası olan “*gopaz*” (“*qapaz*” ilə yaxın deyilmə?) sözü *gop/gup* (və ya *gopp/gupp*) təqlidi sözündən (feili iə *gop/gup-a-maq*) düzəlmışdır.

Yıldız sözü ilə *yıldırım* sözlərinin kökü eyni “*yilt*” təqlidi sözüdür. Burada -iz və -ir[yild//t-ir-im]şəkilçilərinin biri əşya adı, digəri proses adı (*yıldır-*; müqayisə et *cıldırmaaq*) bildirir.

Məlum olduğu üzrə, qədim zamanlarda türk dilləri iki dialekt qrupuna bəhlənürdü ki, buların birinin sözlərinin sonunda və ortasında işlənən “z” səsi digər qrupun sözlərində “r” ilə müvafiq gəlirdi. R qrupuna çuvaş dili, Z qrupun qalan türk dilləri daxildir.

Q.Ramstedt güman edirdi ki, bir sıra sözlərdə R səsi Z səsinə keçdiyi üçün, R qrupu dilləri daha qədim hesab olunmamalıdır. Z səsi R-dan törəmişdir. Başqa sözlə, göz sözü *görmək* feilindən, *quduz* sözü də *qudur-maq* feilindən törəmişdir və s. Bir çox türkoloqlar və monqolşunlıq bu hipotezəni qeyd-şərtsiz qəbul etsələr də, həmin fikrə qarşı çıxanlar da yox deyildir. Məsəln. V.V.Radlov göstərirdi ki, çuvaş dilindəki R səsi Z-dan törəmişdir. B.A.Serebrennikovun fikrincə, müxtəlif dillərdə səslərin inkişafi tarixi üzərində aparılan müşahidələr göstərir ki, qapalı hecanın sonunda R çox zaman Z-dan törəyir və R heç vaxt Z-ya çevrilmir.¹ Yuxarıdakı fikrə tam əks olan bu fikri doğrultmaq üçün müəllif bir sıra dillərdən nümunələr göstərir. Məsələn, kamsk-bulqarca “*xir*” sözünün daha qədim olan göz-dan əmələ gəldiyini qeyd edir.²

¹ Bax: Б.А.Серебренников. Методы изучения истории языков, применяемые в индоевропеистике и в тюркологии (с. «Вопросы методов изучения тюркских языков», Ашхабад, 1961, сəh.56).

² Yenə orada, səh. 214.

Bizcə, məsələyə bir qədər başqa cəhətdən yanaşmaq lazımdır. “Göz” sözü “gör”dən yaranıb, yoxsa əksinə, “gör” sözü “göz”dən yaranıb? Axı *gözükəmək/görükənmək* feili müvazi formalarda işlənir və ya “gör” sözü bütün müasir türk dillərində və qədim yazılı abidələrdə mövcuddur və s. Burada məsələ sözün kökünü müəyyənləşdirməkdədir. Hər iki sözün kökü “gö” ünsürlüdür ki, “z” əlavəsi ilə bu kökdən isim, “r” əlavəsi ilə feil əmələ gəlmışdır. Z-nin isim, R-nin feil yaratması təqlidi sözlərdə daha aydın müşahidə olunur (*yıldız-yıldır-im*). Müqayisələr göstərir ki, bəzi başqa sözlərdə də vəziyyət belədir. Məs.: *öküz* və *böyürmək* kimi... Tatar dilində *böyürmək* əvəzinə *üker*, *ökiüz* əvəzinə də *üqəz* işlədir (Yuldaşev).

Beləliklə, N.K.Dmitriyevin çox düzgün olan “R – feil əsasını, Z – isim əsasını səciyyələndirir”¹ fikri təqlidi sözlər materialı üzrə də təsdiq edilə bilər.

VI. -*Daq*, -*dək* və -*diq* şəkilçiləri vasitəsi ilə təqlidi sözlərdən isim düzəlir: *cızdaq*, *çatdaq*, *xirtdək*, *tapdaq*, *fırtdıq*, *fırıldaq*, *qıçırdıq*, *şaqqıldaq* (//çaqqıldaq – DL)².....

Bu mürəkkəb şəkilçilər *da//də* (habələ *di*) və *q//k* ünsürlərinə bölünür. *Da//də* vaxtilə dilimizin sözdüzəltmə sistemində müəyyən rol oynasa da, artıq öz yerini *la//lə* şəkilçisinə tərk etmişdir. Bunların eyni şəkilçi odluğunu sübut edən faktlar çoxdur. Ədəbi dildə işlənən *aldanmaq*, *aldatmaq* (məhəlli forması – *allanmaq*, *allatmaq*), dialektlərdə: *başdamağ*, *işdəmək*, *tişdəmək*³ (*başlamaq*, *isləmək*, *dişləmək* əvəzinə); xalq dilində: *Bozdar* (it adı), *bozdamac//bozlamac*; “Şühədənamə”də: *örtüldük*

¹ Н.К.Дмитриев. Соответствие Р//З. Исследования по сравнительной грамматике тюркских языков, ч.1, Фонетика. М., 1955, сəh. 325.

²Eyni şəkilçi başqa türk dillərində də mövcuddur. Məsələn, özbəkcə *x,gildog* (*hqqqıldaq*) sözü qırtaq mənasında, *silpildog* sözü yemək növü mənasında; türkməncə *şakurdık* sözü malları qaçırmamaq üçün onların quyruğuna bağlanan şaqçıdayan şey mənasında və s. işlədir.

Tavanda işıq *sappıldıqları..*(R.Rza).

³Bax: K.T.Ramazanov. Salyan dialektinin fonetikası. Azzərbaycan SSR EA “Xəbərləri”, 1956, №6, səh.72.

(örtük), *bağırdaq* (uşaq bələmək üçün sarğı) və s. formalar geniş yayılmışdır. Ədəbi dildə habelə *batdaq*, *qızartdaq*, *gözübatdaq*, *qarabatdaq*, *qaşgaldaq* kimi sözlərdə həmin şəkilçilər müşahidə olunur.

N.K.Dmitriyevin müxtəlif türk dillərindən misal olaraq gətirdiyi¹ *şaraq* [şaqrı(d)aq], *fırıldaq* (uşaq oyuncağı mənasında), *şarpadaq*, *pitpidaq*, *şapırdaq*, *çinqırdaqsözləri* də buraya aid edilə bilər. Bu şəkilçili sözlər dialektlərdə xüsusən çoxdur. Məs.: S.Rəhimovun işlətdiyi *işildağ* (gözlər), *hövüldək* (adam) və s. dialektizmlər kimi.

Feil düzəldici *la//lə* şəkilçisi isimlərdən feil əmələ gətirdiyi kimi, *daq*, *dək* və *dıq* şəkilçilərinin birinci hissələri də təqlidi sözlərdən feil düzəldir. Məs.: *tapdamaq*, *partdamaq*, *cırtdamaq*....

Haqqında danışdığınış şəkilçilərin ikinci hissəsi *q//g* isə feillərdən isim düzəldən şəkilçidir. Həmin vəzifəni *çimdik*, *dim-dik* sözlərində² “*k*” ünsürü, *xortdan*, *cırtdan* sözlərində “*n*” ünsürü görür.

Müasir ədəbi dilimizdə eyni şəkilçi kimi *da...* və *la...* müvazi şəkildə bəzən özünü göstərir.

1) Zərbəli divarın *çatdağından*³ deyir (C. Məmmədquluzadə); 2) Qanun-qaydalar... *çatlaq-çatlaq* olmağa başlayırdı (M. İbrahimov).

Başqa misallar:

Cəni *xirtdəyinə* yiğildi (S.Rəhimov); *Xirtdək* sümüyü... (Ə.Əbülhəsən) ifadələri (buradan da “xirtdəkləmək”) ilə yanaşı “*Xirtläagini cirir*” (Ə.Nəzmi), “*Xirtläığının tərpəndiyini gördü*” (Ə.Əbülhəsən) formaları yaşamaqda davam edir.

¹Bax: H.K.Дмитриев. Стой тюркских языков, ИВЛ, М., сəh.73-75.

²Yenə orada. səh.99.

³Bu sözün “*çat*” forması da metaforik şəkildə işlənir: 1) Usta, küpəniz irəlidən *çat* idi, ya təzəlikdə simib? (C.Məmmədquluzadə)”) istidən *çat-çat* olan gölməçə yerlər... (M.Cəlal).

Bu şəkilçilərin paralelizmi təqlidi feillərin təkrarında da özünü göstərir. Məs.: *çırtdamaq//çırtlamaq*, *pırtdamaq//pırtlamaq*, *xortdamaq//xortlamaq* (lakin müq. et: *tapdamaq* və onun intensiv forması *tapdalamaq*).

“Firtlıq” (sözün kökü “firt”dir. Misal: Elə bil *firt* eləyib burnundan düşüb) sözündən “d” düşərək bəzən “firtlıq” şəkli alır. Bu sözün “firtlıq” şəkli də (ümmüyyətlə təqlidi sözlərdə - il...struktur ünsürü intensivlik yaradır) vardır. Məs.: Burnu *firtlıqli colma-cocuqlar...* (C. Məmmədquluzadə).

Həmin şəkilçili sözlər bəzən məhəlli və ya fərdi sözlərdən ibarət olur. Məs.: Çıraqdan bir *çırtdaq* atıldı (“Azərbaycan nağılları”).

Bütün bunlardan sonra S.Cəfərovun aşağıdakı qeydlərinə eturaz etmək azım gəlir. S.Cəfərov yazır:

“Fikrimizə, dilimizin *çırtıq* (çırkıq), *firtıq* (firtlıq) sözlərində təsadüf edilən *-iq*, *-tiq*, *-qoltuq* sözündə təsadüf edilən *tuq* şəklçisi *-luq/-luq* şəkilçisindən assimilyasiya və dissimilyasiya hadisələri nəticəsində *l* səsinin *t* səsinə keçməsi yolu ilə əmələ gəlmişdir”.¹

Təkrar edirik ki, *da//də//di* və *q//k* şəkilçilərindən birincilər təqlidi sözlərdən feil düzəldən, ikincilər isə bu təqlidi feilərdən isim düzəldən şəkilçilərdir. Və demək lazımdır ki, artıq bir bütöv kimi nəzərə çarpan bu *daq//dək* şəkilçili sözlərin bəziləri müasir dildə *laq//lək* şəkilçili sözlərə müvazi işlənir. Tarixən isə bu ikincilərin əvvəl, birincilərin sonra meydana gəldiyini və onlardan (ikincilərdən) törədiyini söyləmək üçün heç bir elmi əsas yoxdur. Əvvələn, bu *daq//dək* şəkilçili bütün sözlər *laq//lək* ilə əvəzlənə bilmir. Sonra, bu *daq...* forması “*da-q*” mürəkkəb şəkilçisidir ki, buradakı “*da*” bir çox tədqiqatçıların ümumi fikrinə görə müasir “*la*”-ya nisbətən qədim hesab olunur. Odur ki, S.Cəfərovun yuxarıdakı fikri, habelə ədəbiyyatda bu şəkilçilərə münasibətdə özünü göstərən bəzi fikirlər, məsələn, “*cizdaq*” sö-

¹S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. B., 1960, sah. 84-85.

zünün guya müxtəlif fonetik hadisələrə uğrayaraq “cızlıq” sözündən düzəldiyi fikri qənaətbəxş deyildir.¹

Ümumiyyətlə, təqlidi isimlər müxtəlif fonetik-morfoloji variantlara malik olur. Burada müxtəlif dialektlərin təsiri özünü göstərdiyi kimi, subyektiv momentlərin də az əhəmiyyəti yoxdur. Məs: *bomba* (DL), *bombı* (DL), *bombu//bombu* (DL); *habelədiq-qə, diqqana, diqqancıq, diqqanacıq və s.*

VII. Təqlidi sözlərdən isim əmələ gətirən bir sıra şəkilçilər çox az sözdə özünü göstərir.

a)-*Cək* şəkilçisi: *tiüpürcək*[*tiüpür//tiüfir* sinkretik tipli təqlidi sözün kökü *tiüp//tüf-dür*].

b)-*Əng* şəkilçisi: *fişəng, tifşəng*.

v)-*Cı* şəkilçisi: *damcı* (sözün kökü *dam//tam* sinkreik təqlidi sözdür. Həm təqlidi söz, həm də feil kimi təsəvvür olunur.)²

q)-*Tə* şəkilçisi: *piltə* (sözün kökünü *pilpillə* sözü ilə müqayisə et).

ğ)-*Lağ* şəkilçisi: *taqqanaq* (əslə *taqqalaq*), *tağalaq*.

d) -*Ğa//gə* şəkilçisi: *qarğıa, çayırtgə* [çik-ir(t)-gə]/

e)-*Man* şəkilçisi *dəyirman*.

Dəyirman//dəgirman//tigirman sözünün kökü *dəgir//dəgir//diyir³//tiqir* təqlidi sözdür. Bu sözün ikinci hissəsi “man” bir sıra türk dillərində müstəqil söz kimi yaşayır. Qırğız dilində “getmək”, “hərəkət etmək” (kayda mandın – hara getdin), altay və şor dillərində “qaçmaq, yüyürmək”, qədim uyğur dilində “ad-dimlama”, “qaçma”, “gediş”, qazax, yeni uyğur və yakut dillərində “getmək”, “yerimək” (man) m’nalarda işlədirilir.

¹Bax:H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. B., 1962, səh. 252. Bu kitabda “cız” sözünün real mənası, etimologiyası, danışq dilində işlənən *cızgal, cızgalaq, cızğalağım* çıxarmaq kimi söz və birləşmələrdə yeri çox düzgün şərh olunmuş, sözün fars dilinə keçdiyi göstərilmişdir.

²Rus dilində bu sözün qarşılığı “kaplı” isminin kökü “kap” həm feilin (kapatty) kökündür, həm də təqlidi sözdür.

³DL-da “diyir” sözünün təkər mənasında işləniləndiyi göstərilir. Hər iki sözün kökü eynidir.

ə) *-im*, *-im*, *-um*, *-üm* şəkilçisi: *qurtum*, *çirtim*¹ (bir qurtum su, bir çirtim soğan), *xortum*, *cırım* (bəzi dialektlərdə isim mənasında “cırım çəkmək” tərkibində), *ildirum/yıldırıム*, *sıldırmıム/şıldırmıム* (ümumiyyətlə təqlidi sözlərdə *S* və *Ş* səslərinin paraleлизmi diqqəti cəlb edir: *şunqar/şonqar* və *sunqar* kimi).

Buraya *qığılçım* sözünü də aid etmək olar. Bu *qığılçım* (giyilcem<kivilcem) sözünün bəzi dialektlərdə *qılçım*² (*qılçıq* sözü ilə bunun kökü eynidir) variantı da vardır. Məs.: Güneş kivilcim gibi söñüverdi (“Güzel masallar”).

Təqlidi sözlərin quruluşca təhlili bir sıra isimlərin etimologyasını müəyyənləşdirməyə imkan verir. Gördüyüümüz kimi, bir çox isimlər – heyvan, quş və s. adları mənşə etibarı ilə təqlidi sözlərə bağlıdır. Məhz təqlidi sözlərin morfoloji quruluşunu öyrənmək nəticəsində, məsələn, *bildirçin* sözünün kökünü düzgün müəyyən etmək olar. Söz iki hissədən (bildir-çin) ibarətdir. İkinçi hissəni təşkil edən “çin” sözü əsasən “quş” mənası (qədim türk dillərində) daşıyır. (Məs.: siğircin sözündə də). Sözün birinci hissəsi bildir isə *bild-* təqlidi sözü və *-ir* struktur ünsürlərdən mütəşəkkildir. *Bild-(pilt-)* həmin quşun səsinə təqliddir. S.Rüstəmin bir şeirində deyilir:

Tarlalarda bildirçinlər konsern verir – *bit-bilit*.

Sözün əslisi *bit-bilit/pit-pilit* (*bilt-bilit/pilt-pilit...*) şəklində bərpa oluna bilər.

Yuxarıda gördüyüümüz *-aq...iq* şəkilçisini də bu özə qoşub isim əmələ gətirmək olardı.

Məs.: *bit-bilit+aq* → *bitbiltaq* → *bitbildaq*. Doğrudan da *bildirçin* sözü başqa türk dillərində təqlidi sözlərdən isim düzəldən həmin *-aq...şəkilçisi* köməyi ilə *bitbildaq* şəklində işlənilir.

¹ Çırtma sözü də buraya aid edilə bilər; çirtim → çirtima → çirtma. Məs.: birinə bir *çirtma* vurdu (S.S.Axundov).

² Təqlidi söz köklərindəki “*I*” səsinin əsasən işıqla əlaqədar sözlərdə özünü göstərdiyini N.İ.Əşmarınə əsaslanaraq qeyd etmişik. Məs.: *lip-lip* (gözlərini döymək), *lum-lum* (udmaq), *lök-lök* (lökküldəmək) və s. Bu barədə həm də bax: Н.К.Дмитриев. Этимология слова لۇرىدى («Строй тюркских языков», ИВЛ, М., 1962, сəh. 58).

“Bildirçin” quşuna çuvaş dilində *petpeltek*, bir sıra başqa türk dillərində *bitbildik* deyilir.¹ Qaqauz dilində pütpidaq (pitpidaq) adlanır.²

Bit-bilit (bit-bilt+aq) sözü şəklində qurulmuş başqa tərkiblər haqqında da eyni sözləri söyləmək mümkündür. Məs.: *qaş-qaldaq* və ya Bakı dialektində oyun havası adı *qit-qılıda(q)//qit-qılıdı(q)*.

Göstərilən bu sözlər – isimlər təqlidi sözlərə həmin *aq...şəkilçisi* qoşmaqla düzələn başqa isimlərdən onunla fərqlənir ki, bunların kökünü təşkil edən təqlidi sözlər məhz təkrarlanmış şəkildə mövcuddur: *bilt-bilt(-aq)* kimi.

Habelə *göyərçin* sözünün birinci hissəsi (*göyər-*) haqqında da eyni sözləri söyləmək mümkündür. Bu sözün rəng bildirən “göy” ilə əlaqəsi yoxdur. Müəllif “göy göyərçin qanadlıdır” ifadəsində yalnız alliterasiya məqsədi güdmüşdür. *Göyərçin göy* rəngdə olduğu kimi, ağ, qara və s. rəngdə də ola bilər.

Bu sözün *gögərçin//gügərçin//gövərçin* variantları da vardır. Radlovun lügətində qovarçın, quvarçın, quyyarçın; türkmən dilində: qoqerçin.

Demək, bu sözün kökü *gö* (*y//v//g*), *qu*, *qö* olub, struktur ünsür *-ar//-ər* ilə birləşmişdir. Sözün kökü isə həmin quşun səsinə təqliddən başqa bir şey deyildir. Müasir tatar ədəbi dili izahlı lügətinin tərtibi üçün düzəlmüş təlimatda göstərilir ki, *göyərçinlərin çıxardıqları səs* (küqərcənnərney qörlü avazı) olan *qör-qör* baş söz kimi lügətə dxil ediləkdir.³

Türk dilində “göyərçin” sözü güverçin şəklində olub, bunların səsinə “dik-dik...” tərzində təqlid edilir. Demək bu öz də həmin təqliddən törəmişdir. Məsələn: 1. İlk önce *güverçinler*

¹ Вах: Э.В.Севорян. Аффиксы глаголобразования в азербайджанском языке. ИВЛ, М., 1962, сəh.429.

² Н.К.Дмитриев. Очерк южнотюркской мимологии («Строй тюркских языков», ИВЛ, М., 1962, сəh.91).

³ Вах: Xəzirqe tatar ədəbi telenen anlatmallı süzleqen sözü instruviyase, Kazan, 1964, сəh. 38.

başlarını egmişler. 2. İki *güverçin* bağırmışlar: *Guk-guk, guk-guk* ötüğüm; Terlikte kan görüyorum (“Güzel masallar”).

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, “Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası, 1973-cü il, №3, səh.56-64.

JARQONUN BƏZİ NÖVLƏRİ

Müəyyən məqsədlə öz fikirlərini geniş kütlədən gizlətmək üçün bəzəi qrup adamların yaradıb işlətdikləri uydurma, süni dilə jarqon deyilir.

Müəyyən təbəqənin və ya ictimai zümrənin jarqonun arqo deyilir. Jarqondan fərqli olaraq arqo hadisəsi mənfi hadisə hesab edilmir. Məsələn, tələbə arqosu, aşiq arqosu, quşbazlar arqosu, ovçular arqosu.

Bir sıra tədqiqat əsərlərində bu iki termin (arqo və jarqon) fərqləndirilmir, eyni və ya yaxın mənada işlədir. Bəzən “arqotizm” başlığı altındaki yazıldarda jarqonlardan (ictimai dialektizmlərdən) də bəhs edilir və ya əksinə “jaqronizm”ə həsr edilən yazıldarda arqolar da yada salınır.

Ümumiyyətlə, jarqonizmlər, ümumxalq dili sözləri ilə sinonim olub, onlara qarşı qoyulur. Jarqon vahidlər adətən emosionallığı ilə səciyyələnir və təsadüfi deyil ki, canlı danışq dilində daha çox işlədir.

Azərbaycan dili jarqonlarla zəngindir. Lakin bunlar dilçiliyimizdə kifayətləndirici səviyyədə tədqiq olunmamışdır. Ə.Dəmirçizadə “Arqo və ya jarqon sözlər” adlı yazısında arqoya misal olaraq “Gədəbəy aşıqları arasında *xas, düñüf, çıpa, lafda, küp, davrı* kimi sözlər” işləndiyini qeyd etmiş və bununla kifyətlənmişdir.¹

¹ Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. B., 1962, səh. 91.

Burada jarqonun çox zəngin növlərindən bəziləri haqqında konkret nümunələr veriləcəkdir.

Azərbaycan dilinə məxsus jarqonların aşağıdakı növləri diqqəti cəlb edir.

Oğru və cani (xuliqan) jarqonu. Bu jarqon hər hansı mövcud qanunlar kimi, dil qanunlarını da həyasızcasına pozmaq meylindən, xüsusilə də cinayəti gizlətmək meylindən irəli gəlir. Məsələn, müvafiq sözlər aşağıdakı jarqonlar ilə əvəz edilib işlədirilir.

Atanda (ayıq ol, gələn var), *it* (dövlət nümayəndəsi), *sazan* (key), *suka* (xəbərçi), *barığa* (alverçi), *hərif* (soymaq, aldatmaq mümkün olan şəxs), *yandın/ yanduz* (ehtiyatlı olun, bizi tutmağa gəlirlər), *sağmaq* (pul qoparmaq, aldatmaq), paçka basmaq//paçka atmaq//kart basmaq//potmanat atmaq (aldatmaq, saatışmaq), *yaxma* (yalan danişma, gopa basma), *qəmün kəm* (kinyə ilə: sağ ol; bil ki, səndən intiqam alacağam), *yazmaq* (kəsmək).

Müxtəlif cinayətkarlar – oğrular, canilər, rüşvətxorlar, cibgirlər və s. xüsusi tipli söz və ifadələrdən istifadə etməklə, habelə ümumxalq dilində mövcud olan sözləri xüsusi, səciyyəvi mənada işlətməklə bütün ictimai sərvətlər kimi xalqın dili ilə də xuliqancasına davranmış olurlar. Belə “xuliqan dili”ni səciyyələndirən sözlərin bir qismi başqa dillərə məxsus vahidlərdən ibarət olur. Məsələn, *pasan/patsan, şestoy, liqava, atanda, suka, çuşka/çuşkə, frayer, tilbaş* (“trepaç”).

Bu kimi sözlər canilərə məxsus terminologiyadır ki, bunlar daha çox şəhərdə yayılmış olur. Rayon və kənd əhalisi arasında bunlar anlaşılır, şəhərlərdə də yalnız canilər mühiti ilə əlaqədar olanlar bunların mənasını başa düşürərlər.

Oğrular mühitində “*ciba girmək, oğurlamaq*” əvəzinə adətən “*isləmək*” işlədirilir ki, bu da bir növ evfemizmdir. Habelə “*pul*” əvəzinə “*siçan*”, “*tutulmaq*” əvəzinə “*yanmaq*” və s.

Nəticədə sanki obyektiv olaraq bəzi ümumxalq sözlərinin mənaca zənginləşməsi prosesi baş verir. Söz indi daha bir

əlavə mənə kəsb edir ki, bəzən həmin jarqon mənası da ümum-xalq keyfiyyəti qazana bilir. F.Xoşginabının “İki qardaş” əsərində belə bir dialoq vardır:

“—Məni buraya niyə gətiribsiniz?

—*Tərlətməyə!*

—*Tərlətməyə?* — də Məhəmməd ona baxdı. Məhəmməd elə düşündü ki, müstəntiq ondan pul istəyir”.

Xalq dilində “*tərləmək*” sözü “*tər tökmək*” kimi həqiqi mənədadırısa, canılər aləmində bu söz “*rüşvət vermək*” mənasında işlədilmiş və bundan sonra həmin mənə ümumiləşmişdir. Odur ki, sonralar bu söz ümumiyyətlə “*pul və s. vermək*” mənası kəsb etmiş, yəni söz mənaca genəlmışdır.

“Ədəbiyyat və incəsənət” qəzetində bir alverçinin nitqi belə verilmişdir: “— Qədəşim, mən *sezon-mezon hərləmirəm*. Gül kimi ZİL xolodilniklərini *alıb basıram* evə. İstilər düşəndə müşterisi pərvanə kimi dolanacaq başına” (16.XI.68).

M.Müşfiqin “Qaya” poemasında oğru Mişka dostu Qaya-yaya deyir:

...Bu sabah girimə düşmüdü bir “*yağ*”,
Hələ görməmişdim belə bir “*ayaq*”,
Nəhayət soyaraq buraxdım onu.
Soyulmaq deyilmə həyatın sonu?
Mişkanın əlindən varmı bir qaçan?
Sonra da əlimə keçdi bir “*siçan*”.
Bəlkə bu son sözü unutmuşsunuz,
Çünki siz bambaşqa yol tutmuşsunuz....

Bir az aşağıda şair yazır:

Sanki bizim lisan onlara dardır,
Özlərinə görə dilləri vardır.

“Yaxşı tullanıb, pis düşənlər” felyetonunda Ş.Abdullayev “firildaqçı Saranın camaati aldadıb” ev verəcəyi vədi ilə soyduğundan bəhs edir və yazır:

“Həkim yalvar-yaxar elədi ki, yeddi min məndə. Sən gəl daşı ətəyindən tök, o mənzili düzəlt mənə. Sara gördü ki, bunlar, özü demişkən, *sazandırlar*” (“Bakı” qəzeti, 3.V.69). müəllif göstərir ki, Sara maymaqları *sazan* adlandırır.

C. Əmirovun “Brilyant məsələsi” əsərində oğru və cibgir-lərin jarqonuna geniş yer verilmişdir. Burada məlum olur ki, canilər mühitində milis işçiləri “*şestoy*” adlanırıllar. Göstərilir ki, ”*bariqa*” – oğrular dilində *alverçi* deməkdir. Bu əsərdən misallar veririk:

1.–Afərin! Sənin necə, *siçanın* var?

–Var!

2.–*Hərifdir?*

–Hərifliyini bilmirəm, ancaq kalandır.

3.–Axşamın xeyir, “*bariqa....*”

Başqa misallar:

Yananda iş alıb qazanmağa getmək hara, cərimə verib öz işində qalmaq hara (S.Dağlı. “Kim kimi basdırıldı”); Yox, *qaranoy*, mən ondan *pəsəm* (Yenə orada).

Jurnalist R.Nağıyev “Cinayətin sonu” məqaləsində (“Kommunist” qəzeti, 20/IV.-72) göstərir ki, cinayətkar A.Kuşnerov “istintaq dövründə” bir dostuna məktubda belə yazır: “İndi *Qırmızı* dindirilir....Ağ haqqında *Qaramı*, Əlni və başqlarını xəbərdar et”. Müəllif qeyd edir ki, buradakı “ağ” şəkər tozu deməkdir”.

Qumarbaz jarqonu. Ən çox aşiq ilə oynanılan qumar xüsusi jarqon sözləri, ifadələri meydana gətirmiştir. Aşiq ilə oynanılan “alçı – dağan”, “aşiq-aşiq”, “xan-xan”, “yeddixan”, “cik-bik”, “üçü qurd cik-bik” və s. adlı oyunlar məlumdur.

Bunların içərisində ən məşhuru əsasən üç aşiq ilə oynandığı (bəzi rayonlarda dörd, hətta beş aşıqdan istifadə edilir) üçün “üç aşiq” adlanan oyundur. Hətta bu oyun ümumiyyətlə qumar oyununun rəmzi hesab edilir. “Qumar vuraq”, “qumar oynayırlar”, “qumarbaz” və s. dedikdə hər şeydən əvvəl bu üç aşiq oyunu nəzərdə tutulur.

“Üç aşiq” və ya “cay” oyunu ilə əlaqədar söz və ifadələr: aşığın müxtəlif tərəfləri belə adlanır: – *cik*, *bik*, *alçı*, *toxan//dogan*, *omba*.

Aşıqların müxtəlif vəziyyətlərə düşməsi ilə əlaqədar olan adlar belədir:

a) *Naxış* – iki aşiq bik, biri toxan düşərsə (“naxışı gətirme, “naxışı tutmaq” ifadələri bunun bağlıdır); b) *bəd* – iki aşiq bik, biri alçı düşərsə; v) *duxar* – iki aşiq toxan, biri ci (və ya bik) düşərsə; q) *çapraz* – iki aşiq alçı, biri cik (ya bik) düşərsə; ġ) *zaxar* – hər üç aşiq eyni cür (alçı, ya toxan) düşərsə; d) *səpəliş* – iki aşiq toxan, biri alçı və ya iki aşiq alçı, biri toxan düşərsə.

Bunlardan *naxış*, *duxar*, *zaxar* vəziyyəti müsbət (udma), *bəd*, *çapraz*, *səpəliş* vəziyyəti isə mənfi (uduzma) hesab edilir.

Göründüyü kimi, üç aşiq oyunu xüsusi sözlər sistemi meydana gətirmişdir. Aşıq atan hər bir oyunçunun sağ tərəfindəki oyunçu “əlaltı”, sol tərəfindəki isə “əlüstü” adlanır.

Bəzən aşıqların biri fərqləndirilərək “*qurd*” hesab edilir. Bu “*qurd*” aşiq başqalarından ikiqat artıq qüvvəyə malik olur.

Jarqon sözləri adı terminlərdən kəskin şəkildə fərqlənir. Bu sözləri işlətməkdə əslində heç bir zəruriyyət yoxdur. “Üç aşiq oyununda “*oxumaq*” sözü xüsusi mənada – bildirmək, (pullu miqdarını) elan etmək mənasında işlənir. Yaxud aşığı vurmaq üçün ortalağa qoyulan daş “*dam*” adlanır.

Bu sözlər adətən hərəkət və əşya bildirir və bəzən sabit birləşmələr təşkil edir ki, buna “jarqon frazeologiyası” da deyilir: *do qoymaq... dərdi kəm//...dərdün kəm, bir qoz//at daşa/yurdum, çur-saf*.

Korporativ jarqon. Müəyyən münasibətlə bir-biri ilə əlaqədar olan insan qrupları içərisində mövcud olur. Habelə quamar oyunu və sərxoşluqla məşğul olanların da nitqi korporativ jarqon hesab edilir.

Bəzi dilçilər korporativ jarqonları ictimai əyləncə, dil (“söz” daha doğru olar) oyunu hesab edir ki, burada məqsəd ekspresivlidir. Məsələn, loto oyununda bəzi rəqəmlər belə söz-

lərlə əvəz edilir: *dumbul ağacı* – 11, *çaxır boçkası* – 40, *babası* – 90, *nənəsi* – 80, *nəhsən nüfuz* – 13, *siçan düjünü* – 13, *peşkələr* – 55, *partapart* – 55, *baş-ayaq* – 69, *ariq cayıllar* – 77, *ocko* – 21 və s. Yenə də loto ilə əlaqədar “*dovolna//bəsdir*”, “*terna*”, “*ambo*”, “*sürüüşdürmə*”, “*gözləmək*”, “*bir-bir çağır*” və s. kimi söz və terminlər işlədir.

Kart oyunu ilə əlaqədar *as*, *tuz*, *as-nas*, *ocko*, *yanmaq*, *banka getmək*, *get özüvə*, *get üstüvə*, *pencək-şalvar-cilitkə* (yəni 6-7-8), *ver bangivü* kimi söz və ifadələr səciyyəvidir.

Nərd oyununda işlənən söz və ifadələr bunlardır: *gülbahar*, *uzun*, *döymə//gödək* (oyun adları), *qoşalamaq //cüttdəmək*, *stəkanda atmaq*, *oyunuçu deyil* (odunçudur), *oyunuçu axtarıram* və s.

Nərd oyununda zərlərin xallarının farsca adlandırılması da jarqon təsiri ilə izah edilə bilər: *yen*, *dü*, *sə*, *çahar*, *pənc*, *şəş*, *sə-dü*, *şəş-beş*, *şüş-sə*, *çahar-sə*, *sə bir// sə-yek*, *pənc-yek* və s.

Sərxoşlara xas jarqonda bəzi feillərin ümumxalq dilindən fərqli mənada işləndiyi görünür. Məsələn, *vurmaq* (icmək), *atmaq* (icmək), *getmək* (icmək).

İcmək anlayışı müxtəlif semantikali feillərlə ifadə edilir. “Mozalanbəyin səyahətnaməsi”ndə Ə.Haqqverdiyev yazır: “Gör-düm cavanlardan biri üzünü o birilərinə tutub dedi:

—A kişi, burada oturmaqdən fayda yoxdur, durun gedək, bir az *yellədək*.

O saat yoldaşları bunun özünü təsdiq edib durdular aya-ğ'a, üçü də getdi.

Dedim:

—Məşədi Həsən, *yellədək* nədir?

Dedi:

—Bu Gəncə dilidir, *yellətmək icməyə deyirlər*.

A.Əlisoltanının “Qayitmaq?...mümkündür!” adlı sənədlə povestində sərxoşlar jarqonuna məxsus söz və ifadələr çoxdur. Məsələn:

1.Deyirəm, bir balaca *boğazımızı da isladaq*, necə olar.

- 2.-Hərifin damarını yamanca tutmusan.
- 3.-Yana bilərdin, Valeri.
- 4.-Bəli, sərخoşların bu gənkü “paxmel” mərasimi başlandı.
- 5.-Puzakovun ovcu çomçə kimi ona uzandı:
—Soobrazim...

“Rahib əvvəllər bu sözün mənasını bilmirdi. Sonralar öyrənmişdi ki, sərخoşlar müflisləşəndə ciblərindəki olub-qalanı, xırda-xuruş pulu bir yerə cəmləyib “yarımdənə”dən, “birdənə”dən alıb içirdilər”.

Təriqət jarqonu. Əsasən klassik poeziyada özünü göstərir. Klassik poetik jarqonizmlər obrazlılıq, məcazilik üçün çox əlverişli vasitə idi. Sufi terminlərinə aid bir neçə misal göstərek:

“*Saqi*” – mürşid, “*sərab*” – ilahi eşq, “*qədəh, cam*” – aşiqin qəlb, “*ləb*” – kəlam, “*ləbi-ləl*” – batini feyz və ruhani ləzzətlər, “*naz*” – qəlbə qüvvət vermə, “*qamət*” – qulluğa olan ləyaqət, “*vəfa*” – allahın inayəti, “*xərabat*” – ilahi eşq şərabının içildiyi yer, “*mütrüb*” – həqiqəti xəbər verən, “*dəf*” – əsil sevgili olan allahi hər an istəmə, “*təranə*” – məhəbbət ayını, “*nalə və zar*” – Allahın arzulama, tələb etmə, “*zəbani şirin*” – Allahın əmri, “*məclisi-işrət*” – Allahın inayətinin ləzzəti, “*muyi-miyan*” – təriqət sözlərinin incəliyi, “*xal*” – Allahın zati, “*xali-siyah*” – aləmi qaib, “*çöhreyi-gülgün*” – Allahın təcəllisinə aid nurların zühuru və s.

Sonralar təriqət jarqonu ilə ümumxalq dilinin leksikası bir-birinə təsir göstərməkdən əlavə o dərəcədə qaynayıb-qarışdır ki, çox zaman bunları bir-birindən ayırmak mümkün olmur, müxtəlif mübahisələrin meydana gəlməsinə səbəb olur.

“Əslində aşıqlar, eləcə də bədii zövqü etibarilə aşiq qoşma və dastanlarından olan dinləyicilər Qurbani kimi şairlərin ara-sıra işlətdikləri təriqət istilalarını rəmz kimi, məcaz kimi deyil, adı söz kimi anlamış və qəbul etmişlər... Onlar ümmani elə adicə də-

niz, qətrəni – damcı, zülfü – saç, gözəli – gözəl kimi anlamışlar”.¹

...Sufi-hürufi terminologiyasından hətta Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn kimi belə təsirlərdən uzaq olan görkəmli aşıqlarımız da heç fərqinə varmadan istifadə etmişlər. Hətta bu günün sovet aşıqları da bəzən heç mənasını başa düşməyərək, yaxud tamamilə yeni məna verərək rümuza təqdim edirlər.”²

Orta əsrlərdə mistik sufi təriqətində bir sıra söz və ifadələr xüsusi mənada işlədilirdi. Onlardan bəzilərini qeyd edək:

Aşıq – Allahi sevən zahid, tərki-dünya; *bəqə* – sufinin öz mənliyini, varlığını məhv etməsi və bununla da əbədiyyətə qoşuşması vəsiyyəti; *zöhd* – mənəvi təkmilləşmənin elə mərhələsidir ki, bu mərhələdə sufi hər hansı bir istək və arzudan əl çəkmiş olur; *qürb* – sufinin allaha yaxınlığını göstərən ani duyğu, *məclis* – sufilerin yığıncağıdır ki, burada şeir və mahni oxunar, vəz dinlənilər, musiqi çalınardı; *məqam* – özünü təkmilləşdirmə yolunda sufinin əhval-ruhiyyəsi; *müşahidə* – allahın varlığını bir növ sufinin görmüş olduğu zaman psixi vəziyyəti; *riza* – özünü təkmilləşdirmənin axırıcı mərhələsidir ki, bu anda sufinin qəlbü sakitləşir; *səbir* – sufinin hər bir çətinliyi itaətlə qarşılaması; *təvəkkül* – sufinin elə əhval-ruhiyyəsdir ki, o özünü gələcək bütün qayğılardan azad edir, həyat haqqında təsəvvürünü tək bir gənə bağlayır; *tövbə* – özünü təkmilləşdirmə ilə məşğul olmayı qərara almaq; *təriqət* – mənəvi təkmilləşmə yolu; *fəqr* – özünü təkmilləşdirmənin elə bir mərhələsidir ki, sufi həyat nemətlərdən könülü olaraq əl çəkir, özünü dilənciliyə məhkum edir; *fəna* – özünü, mənliyini tamamilə allahda əritmək; *həqiqət* – intuitiv dərkətmənin son mərhələsi; *hal* – özünü təkmilləşmə yolu ilə gedən kəsin ani əhval-ruhiyyəsi; ekstaz; *xovf* – allah qarşısında günahkar olduğunu etiraf etmə, qorxu.³

¹M.H.Təhmasib. Azərbaycan xalq dastanları. B., 1972, sah. 364.

²Yenə orada, sah. 372-373.

³Misallar R.Fişin “Djalalddin Rumi (M., 1972) kitabından alınmışdır.

Kimyagərlik jarqonu. Bu jarqona məxsus söz və ifadələr də az deyildir.

Vaxtı ilə ömürlərini “iksir”i (“fəlsəfə daşı”) kəşf etməyə həsr etmiş kimyagərlər bir sıra anlaayışları ifadə etmək üçün təmamilə başqa sözlərdən (analyışın adından yox) istifadə edirdilər. Məsələn, müxtəlif səyyarələrin adını çəkməklə müxtəlif metalları ifadə edirdilər. Onların dilində *zühəl* – “qurşun”, *Mərrix* – “mis”, *müştəri* – “tunc”, *Utarid* – “civə”, *Zöhrə* – “qalay”, *Qəmər* – “gümüş”, *Şəms* – “günəş” mənasında işlədilirdi.

Daha bir sıra kimyagərlik terminlərini göstərmək olar: “Ruh” sözü “iksir” mənası, “həll etmək” isə “ayırmaq” mənası daşıyırdı. Üzərinə iksir əlavə edilib qiymətli metal (qızıl-gümüş) əldə edilən maddənin ilkin adı – “cəsəd”, iksirin özünü düzəltməyə yarayan maddənin adı isə “həcər” idi.

Yalançı elm olan astrologiya (nücum) üçün əsas obyekt yeddi səyyarə (Şəmms, Qəmər, Zöhrə, Utarid, Mərrix, Müştəri, Zühəl) ilə 12 bürc hesab edilir. Bunlar yer üzündəki bütün canlı və cansız aləmin varlığına, həyatına təsir göstərir. Səyyarələrin hər birinin rəngi və təsir xüsusiyyətləri başqa-başqadır. Onlar insanların xüsusiyyətinə, təbiətinə, əxlaqına, sağlamlığına, duyularına təsir edir və bu təsirdən asılı olaraq insanlar xoşbəxt və ya bədbəxt, əliaçiq və ya xəsis, zəngin və ya yoxsul və s. ola bilirlərmiş.

M.Təhmasib “Qərib” adı haqqında yazar:

“Bu sözün adı mənası aydır. Lakin məlum olduğu üzrə, “qərib”in bu adı mənadan başqa bir də astral mənəni olmuşdur.¹ Müəllif göstərir ki, “astral əsər orta əsrlərin astroloji, qismən də stronimik görüşləri ilə səsləşən...bədii ədsərlər deyilir”.² Müəllif “qərib” sözünün astral mənasını “ay” kimi izah edir. O yazar ki, astral əsərlərdə “adətən səma cisimləri, səyyarələr, bəzən həttə fəcr, tülü, sübh, qürub, gecə səması, gündüz aləmi antropomorfik şəkildə təsəvvür və təsvir edilir”.

¹M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Bakı, 1972, səh. 224.

²Yenə orada.

Məlumdur ki, səhərin açılması astral mənada ayın məhv olması, günəşin taxta çıxması deməkdir”.¹

Ziyalı jarqonu. Ümumiyyətlə jarqon kapitalizm cəmiyyətinə daha çox xasdır. Xüsusilə burjua ziyalılarının nitqini səciyyələndirən dil vahidlərindən ən məşhuru, ən çox yayılanı jarqonlardır.

Ə.Haqverdiyev “Tənqid” hekayəsində öz sütunlarını jarqonizmlərlə doldurən burjua qəzetlərini belə ifşa edir:

“Sübə saat on idi. “İftira” qəzetəsinin müdürü öz kabinetində “İqbəl”in son nömrəsini qabağına qoyub oxuyurdu.

“Şimdi düşün! Məlul bir *beyti-həzin*, bir kəlmənin üzərində bu *vaxt-səkinanə* ilə bitsin, sonra *mütəntən* bir qafieyi digər bir beytin *həşəməti-mənasına* bir *qərari-möhtəşəm* versin. Bütün şeir bir yandan vəznin *əmvaci-musiqiyəsinə təslimi-nəfs* edərək dalgalanırkən qafiyələr *ötəyə-bəriyə mənidar zümrüdmələr, ruhpərvər nəğmələr sərisin*. Sonra o şeirdən bütün *xabidə təşbihləri*, bütün o köhnə *cinasları çıxar*”.

C.Məmmədquluzadənin “Şeir bülbülləri”ndə ziyalı jarqonunun nümunələri verilir və çox kəskin tənqid olunur. Müəllif göstərir ki, onun dostu qəliz bir beytə belə bir şərh verir: ”Yəni əgərəm mən bustanımda “ğəbr” gülünü və “ğəbrin” qönçələri açılıb müəttər olar və mən o güldən dərib aparar o nazənin yarıma ithaf edərəm. Demək burada “ğəbir” kəlməsi “ğayın”ın fəthi ilə soğan qabığını məna edir, “ğayın”ın kəsrilə dəvənin quyruğunun ucuna deyir, “ğayın”ın zəmmi iləhaman gül ağacıdır ki, şair onun qönçələrini öz yarına ehda etmək istəyir”.

C.Cabbarlıının “Sevil” pyesində Balaş öz atasına “mədəni”, ziyalı jarqonunu belə öyrədir: ”...özün də yaxşı-yaxşı, nəzakətli, damışanda bir az inca-inca, zərif damışarsan. Əfəndilər, gəllişinidən pək məmmununum, deyərsən, hə....Məmmunəm yox, osmanlı-sayağı – axırda num. Məsələn. aparmaram yox, aparmarım. Burasını özüm də yaxşı bilmirəm ki, “marım” deyirlər, ya “ma-

¹Yenə orada.

zim". Məsələn, aparadiq yox, aparıyoruz. Zəhrimar nə çox dizildidi".

Ziyalı jarqonu C.Cabbarının "Yaşar" pyesində Həsəni bir tip kimi səciyyələndirməyə xidmət edir.

"(Həsən) Binasən-əleyh və məmafi, bir kənd soveti katibi kimi qonaqlığı bəndəniz idarə edəcəkdir.

(Əmirqulu). Birçə mən bunun mafiyəsini başşa düşmədim, axı.

(Həsən). Arqadaş, siz həmişə mənim sözlərimi sui-təfəhhümə uğradırsınız və sizin sui-təfəhhümünüz məni sui-tənəzzümə düşürür.

(Əmirqulu). İtəm, əgər bir şey başa düşdümsə....belə qırıldad ki, bu xalq da bir şey başa düşsün də".

Mütərəqqi ziyalılar da öz əqidə düşmənləri ilə mübarizədə silahsız olmadıqlarını göstərmək üçün, ərəb-fars dillərini heç də zəif bilmədiklərini sübut etmək üçün öz dillərində jarqona yer verməli olurdular.

Bu cəhətdən H.B.Zərdabinin, C.Məmmədquluzadənin bir sıra məqalə və felyetonları qeyd oluna bilər.

H.B.Zərdabi yazdı:

"...Bəs dostum, doğru deyirlər ki, alhəqqü-mürr (doğru söz acı olar), əmma bizə hökm olub ki, qüllə-həqq və lövkanə mür-rən (deyin sözün doğrusunu acı da olsa).

Ruhani jarqonu. İngilabdən əvvəl ruhanilərin, falçı və cadugərlik, dərvişlik və firildaqcılıqla məşğul olanların nitqi bir sıra hallarda jarqonizmlərdən ibarət olardı.

Ruhanilər içərisində dini ifadələri, quran ayinləri və hədislərlə əlaqədar ərəb dilinə məxsus qəliz tərkibləri işlətmək ümumi bir hal almışdı, "fəsahət və bəlağət" kimi qiymətləndirilirdi.

Çünki "Türk dilində danışmaq eyb" idi və "şəxsin elminin azlığına" dəalət edirdi.

Xüsusilə ruhanilərin dilinə jarqonzmlərin işlədiməsinə dair bədii ədəbiyyatımızdan istənilən qədər misal gətirmək olar.

İnqilabdan əvvəl idarə sistemi xalqın mənafeyini müdafiə etməkdən çox uzaq idi və bu hal o zaman yaranmış olan rəsmi idarə jarqonunda da öz əksini tapirdi. Məsələn, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Məşədi Cəfərdən borç alan Nəcəf bəy "təməssük kağızını" aşağıdakı tərzdə yazış verir:

"Bu min iki yüz doxsan doqquzuncu ilin *rəcəbül-mürəccəb* ayının on yeddinci gündündə, mən – Nəcəf bəy Murad oğlu Çaybasarski bu təməssükü verirəm öz həmşəhrim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu üzrə ki, *müşarileyhdən* iki yüz manat *məbləği-russi qərz* aldım. *Hali-təhrirdən* bir ilin müddətinə bir dəst qızıl çəprast, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvari boyunbağı girov verib, qərzdar oluram ki, *vədeyi-müəyyəninin tamamında məzkur məbləği məzkur müşarileyhə verib, təməssükümüz və girovumu alım*. Əgər vədə tamamında *borcumu əta etməsəm, girovdan məyusam*. Mən – Nəcəf bəy Çaybasarski *qol yazdim*".

Bu nümunədən də göründüyü kimi, jarqon söz və ifadələrin mühüm hissəsini başqa dillərdən alınma vahidlər təşkil edir.

Falçılıq və cədugərlilik jarqonu. Məsələn, "*Falın fal olsun, fərmanın allah*".

M.F.Axundovun "Müsyö Jordan" əsərində drvişin oxuduğu "Dəğdəğaha fətəndi" tipli səslər yiğini buna misal ola bilər.

Bazar jarqonu. Buna bəzən "bazar dili", "bazar danışı", "küçə sözü" də deyilir. Əsasən möhtəkirlərin, alverçilərin nitqini səciyyələndirən bu jarqon da geniş yayılmışdır. Məsələn: *Sarımaq. Əl-ələ. Baş-başa*. "S.Rəhmanın "Dirilər" komedyasında "qazlı cayı", "malay oğlan" ifadələri bazar jarqonuna məxsusdur.

"Arşın mal allan" komedyasında bazarda suçu uşaq deyir: "Ay sərin su, sərvəri, ürəyi yana, gəl bəri!"

Daha bir sira söz və ifadələri misal göstərmək olar: *Kəf gəlmək. Paçka basmaq. Başını piyləmək. Gözünüň oğurlamaq. Əldən zırək olmaq. Başdan tel aparmaq*.

Müasir dövrümüzdə bütün bu göstərilən jarqonlar aradan çıxır, ümumi vahid ədəbi dil normaları içərisində əriyib gedir. Bununla belə, bəzi jarqon növləri də yaranır ki, onlardan biri də tələbə jarqonudur.

Tələbə jarqonuna misal olaraq *kəsmək/kəsilmək*, *şparqal-*ka sözlərini və *iki*, *üç*, *dörd*, *beş* rəqəmlərinin xüsusi mənasını qeyd etmək mümkündür. Habelə “*yağlı iki yapışdırmaq*”, “*kö-*çürmək”, “*baxmaq*”, “*demək*” sözlərinin jarqon mənası vardır.

Tələbə jarqonu (ümumiyyətlə məktəb jarqonu) üçün ən səciyyəvi cəhət gün adlarının rəqəmlər ilə əvəz edilməsidir: *Birinci gün, beşinci gün* və s.

Tələbə arqosuna misal olaraq respublikanın əməkdar müəllimi A.Bədəlovun bir məqaləsindən alınan aşağıdakı cümlədə qeyd edilən misalı göstərmək mümkündür:

“Bu kimi valideynlərin xahişi bundan ibarətdir: “Müəllim, heç olmasa, *tramvay altında qalmış bir “3”-ü* müzayiqə etməyin”.

Bəzən ümumxalq dili sözlərini başqa şəklə salıb işlətmək-lə şərti jarqonlar meydana gətirirlər ki, buna şərti dil da deyilir. Məsələn, sözləri hecalara bölüb, hər hecanın əvvəlinə “*pi*” ünsürü qoşmaqla tələffüz edirlər və bununla nitqi ətrafdakılardan gizlədə bilirlər: *pitap pişi piri piğι piyaz pimi pişam*. (“*pi*”ləri atsaq, “*tapşırığı yazmışam*” alınar). Rus dilində sözlərin əvvəlinə *ku*, *şa*, *su* ünsürləri əlavə edilir: *kuqora* (*qora*), *şatuça* (*tuça*), *şureka* (*reka*)... alamin dilində bu yerdə *li*...hecası işlənir: *li-*liebe liebe kimi....

Bəzi jarqonizmlər ilə varvarizmlər arasında o qədər də kəskin hüdud yoxdur. Çünkü bunlardan eyni mətnə birlikdə, qarışq tərzdə istifadə oluna bilər.

C.Məmmədquluzadə “Əlifa” ffelyetonnda yazırıdı: ”Uca papaqlılarımız bir-birinə kağız yazanda yazır: “*və nigarani nəda-*rim səvayı əz duri və mofariqotı şoma”.

Alçaq papaqlılarım da bircə il qorodskoy şkolada uçit eliyəndən sonra küçədə bir iznakomini vstret eliyəndə o saat şapqasını çıxarıb deyir: – izdrasti, bacalusqa”.

Burada “uca və alçaq papaqlıların” nitqi jarqonizmə, müəllifin nitqi varvarizmə misal ola bilər. Göründüyü kimi, uca papaqlıların nitqi ruhani-ziyali jarqonuna, alçaq papaqlıların nitqi burjua-ziyali jarqonuna məxsusdur.

Bununla belə, varvarizmlər jarqonizmlər arasında hər halda hüdud qoyulmalıdır. Əsərdə bu və ya digər sözlər, ifadələr başqa dilə məxsus olduqda varvarizm hesab edilir. Nitq tamam aydın olmadıqda isə jarqon adlandırılır. Məsələn, aşağıdakı parçada farsca danişiq tərzi “hacı və məşədilərin” nitqini səciyyələndirən ruhani jarqonuna bir nümunədir.

C.Məmmədquluzadə “Cümə günləri” felyetonunda yazırkı, “hacı və məşədilərimiz, seyidlərimiz və kərbəlayılarımız...çömbələcəklər divarların dibində və başlayacaqlar şirin səhbəti, biri deyəcək:

“Dər salı bistü çəhar ruz nəhs əst ki, hər mahi do rüz bəşəd; əgər kəsi bimar şəvəd bemirəd və əgər bəsəfər rəvəd bər nəgərdəd və əgər bəcəng rəvəd koştə şəvəd və əgər fərzənd mütəvallüd şəvəd, namənəd”.

Hayif ki, farsca savadım yoxdur, yoxsa tərcümə edərdim

Dilin müəyyən jarqonuna məxsus söz və ifadələr jarqonizm adlanır. Bədii əsərdə jarqonizm əslubi səciyyə daşıyır.

Jarqon ədəbi dilə deyil, ümumxalq dilinə daxildir. Özü də ümumxalq dilinin ictimai cəhətdən heç bir dəyəri olmayan ünsürlüdür, hətta ictimai zərərli ünsürüdür.

Burası var ki, ədəbi dilin müəyyən söz və ifadələrlə zənginləşməsində jarqonun da rolu vardır. Jarqona məxsus bəzi nitq vahidləri ədəbi dilə daxil ola bilir.

Müxtəlif jarqonlarla əlaqədar söz və ifadələr ədəbi dilə keçir:

Məsələn: *Satmaq* (xəyanət etmək). *Vurmaq* (spirtli içki içmək). *Baş* –... eləmək (vurmaq, öldürmək, döymək). *Xosunvay*

olmaq (ölmək). *Yatmaq* (həbsxanaya düşmək). *Mən igirmi birəm, özüvə get* (yəni, məni aldada bilməyəcəksən). *Aşığı alçı durmaq* (bəxti gətirmək). *Əli gətirmək* (qazanmaq). *Bir qoz* (heç). *Do gəlmək*. *Əlinə do düşüb* (fürsət düşüb). *Cikini-biikini bilmək* (sır-rini bilmək).

...Mənə elə gəlir, onu əməlli-başlı tanıyıram, *cikinə də bə-lədəm, bikinə də* (Elçin, “Gürcüstan teleqram”); Axıradək bala-balə Bizlə vurdub meşəbəyi (H.Hüseynzadə); *Uduzmağa* meylim yoxdur. *Əlim çox yaxşı gətirir* (N.B.Vəzirov).

Aşağıdakı misallarda qeyd olunan varvarizmlərin işlənməsi də jarqon (nərd oyunu – korporativ jarqon) ilə əlaqədardır.

Qurbanidir mənim adım,

Adam atadı bünyadım,

Şəş atdim, çahar oynadım,

Axır fələk uddu məni.

(“Azərbaycan dastanları”, I c., səh. 51).

“Koroğlu” dastanında bir qoşmada deyilir:

Sənə deyim, Aşıq Cünun,

Gözlərimdə yaşı inildər.

Bir ığid oğul ucundan

Şəş atanda beş inildər.

Tələbə jarqonunun təsiri ilə ədəbi dildə gün adları rəqəmlərlə ifadə edilir ki, buna qarşı mübarizə aparılmalıdır.

“...Bəzi rayonlarda həftənin *ikinci günüünə xas günü* deyirlər” (“Azərbaycan müəllimi”, 28. 1.72); Hər həftənin *birinci günü....* (“Kommunist”); Həftə səkkiz, mən doqquz, hər *beşinci gün...* minir idarənin maşınına...bir baş Bakıya (“Kommunist”).

S.Qədirzadənin “İki günün sevinci” novellasında belə bir dialoq vardır:

“—Niyə tələsirsən! Şənbə bir, bazar iki, istirahət günlərin ürək açıqlığı ilə keçir. Sağlıq olsun, *bazar ertəsi* özün hər şeyi biləcəksən.

—Yəni *haftənin birinci günü* gəlib oturacaq yerində!”

Ədəbi dilin (lügət tərkibinin) zənginləşməsindən bəhs edərkən jarqonları unutmaq düzgün deyildir.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1973-cü il, №5, səh.10-18.

BƏDİİ DİL HAQQINDA QEYDLƏR (S.Rəhimovun fərdi üslubu əsasında)

(Birinci məqalə)

S.Rəhimovun "Ana abidəsi" romanında istedadlı heykəltəraş Fərhad haqqında deyilir:

"Fərhad daima ciddi-cəhd edirdi ki, dünyanın ən məşhur sənətkarlarının kölgəsində qalmasın, öz yaradıcı ömründə heç kəsi təqlid edib, İnsaf kimisi sayağında çeşni çıxarmasın...Hər bir sənət əsəri fərdi kəşflərin, fərdi axtarışların, nəhayət, öz zəhmətinin sənət qüdrətilə əbədiləşən bari-bəhrəsi, məhsuludur. Bu hal qanunidir! Başqa cür ondan-bundan çırçıqlırmak, üstəlik, İnsafsyağı çırçıqlırdığı da özünə borclu çıxarmaq "qanuni" deyildir".

Müəllif sanki özünün sənət məramnaməsini izah edir: "Sənətdə çeşni çıxarmaq "qanuni" deyildir".

S.Rəhimov bütün Azərbaycan nəşrində tam yeni bir üslubun əsasını qoymuş və inkişaf etdirmişdir. Bu üslub daxili nitqin yeni bir növü olan və həm vasitəli, həm də vasitəsiz nitqin sintezindən, qovuşmasından meydana çıxan bədii dil kimi səciyyələndirilir. Tiplərin daxili düşüncələri, nitqi ilə müəllif nitqi bir vəhdət təşkil edir, bunları bir-birindən ayırmak mümkün deyildir. Bu yeni üslub dərin psixoloji təhlil üçün geniş və əlverişli imkan yaradır. Bu növ "vasitəli-vasitəsiz nitq" kimi qiymətləndirilə bilən bu yeni daxili nitqin bir sıra xüsusiyyətləri vardır.

Ümumiyyətlə, müəllif nitqi ilə tiplərin nitqi arasında istər sözlərin seçiləsi, istər cümlə, ifadə quruluşu, istərsə də intonasiya və obrazlılıq cəhətindən heç bir fərq nəzərə çarpmır. Hətta mətn daxilində nitqin bu iki növü elə qaynayıb-qarışmış olur ki, hansı fikrin müəllifə, hansının tiplərə məxsus olduğunu kəsdirmək işi çox çətinləşir.

Zərzəbərcət üçün elə də təvafütü yox idi, bu qisır xanım ac idi, bütün babətdən acgöz idi, dünyani da udsa doymazdi, bira kərə də olsa "daha doydum" deməzdi! Acam, acam, dünyaya ac gəlib ac da gedirəm!... ("Ana abidəsi").

Bu üsluba sahib olan müəllif öz təsvir-təhlillərində çox sürətlə bir fikirdən, mövzudan başqasına keçə bilir, kiçik bir mətn parçası, abzas daxilində, ən müxtəlif, mürəkkəb hadisələrdən, şəxslərdən, hissələrdən və s. bəhs aça bilir. Burada kəskin sıçrayışlar edilməsi, zaman və məkanca çox uzaq predmetlərin, əhvalatların bir yerə toplanması üçün də imkan yaranır ki, burası bədii dil-üslub üçün mühüm nailiyyətdir.

Qeyd etmək lazımdır ki, hazırda dünyanın ən qabaqcıl sənətkarları tərəfindən müxtəlif milli diller əsasında inkişaf etdirilən həmin üslub növünün bədii dildə yaradıcısı L.N.Tolstoy hesab olunur. Hələ XIX əsrдə daxili nitqin bu yeni növünün L.N.Tolstoy tərəfindən yaradıldığını N.Q.Çernişevski görmüş və alqışlamışdı. Sonralar bu üslub Rusiyada və Avropada geniş miqyasda yayılmağa başladı. Çernişevski bu üslubda bir hissin dramatik tərzdə başqa hissə keçməsi, hissələrin meydana gəlməsinin psixoloji təhlili və s. kimi cəhətlər görürdü.

Daxili nitqin bu növü monoloqların şifahi danışiq dili əsasında yaranmasına səbəb olur. Şifahi danışiq dili isə həmişə obrazlı və emosionaldır. Daxili nitqin bədiiliyini şərtləndirən də bu cəhətdir.

Görkəmli rus tənqidçisi V.V.Stasov vaxtilə L.N.Tolstoya bir məktubunda yazmışdı: "Mənçə tiplərin dilində monoloqdan çətinli yoxdur. Müəlliflər ən çox burada şərtiliyə, "ədəbiliyə" və akademizmə meyl edirlər. Burada heç kimin yazısında həqiqət

yoxdur – yəni təsadüflər, səhvlər, rabitəsizlik, qırıqlıq, natamamlıq və hər hansı sıçrayış yoxdur. Bütün müəlliflər monoloqu tamamilə düzgün, ardıcıl tərzdə yazırlar... Lakin adam öz-özünə fikirləşəndə beləmi fikirləşir? Qətiyyən! Mən yeganə bir istisna tapmışam. Lev Tolstoy. Onun romanlarında əsil monoloqlar var”.

Məktub müəllifi Tolstoy qəhrəmanlarının monoloqlarındakı “səhvləri, təsadüfləri, sıçrayışları” bütün dünyada yaranmış monoloqlardan üstün tutur.

S.Rəhimovun istinad etdiyi bu yeni üslub konkret və obrazlı xalq dilini onun əsərlərinə çəkib gətirir.

“Zakəriyyəoğlu işin bu tərəfinə baxanda bu tərəfin gərəkli olduğunu, o tərəfinə baxanda o tərəfin də heç də az gərəkli olmadığını görürdü. Günün zəruri tələbi qarşısında hansı daha vacibdir, müəllimmi? Sənətkar heykəltəraşımı?...”

İnsan fikri çox sürətlə işləyir, fikrin maddi cildi dil onunla ayaqlaşa bilmir. İnsan hələ birinci sözü söylərkən sonrakı sözlərin də nə olacağını, beşinci, onuncu...sözləri də fikrində canlandırır. Forma olan dil məzmundan, fikrin iti sürətindən çox geri qalır. Sanki daxili nitq dil ilə fikir arasındaki bu uyğunsuzluğu azaltmağa doğru yönəldilmiş olur. Sənətkar elə buna görə də çox zaman fikirləri bütün təfərrüati ilə təsvirə-təhlilə meyl edir.

Vahid Azərbaycan dili aşağıdakı tərkib hissələrini, başlıca daxili növləri ehtiva edir: ədəbi dil, bədii dil, canlı xalq dili, dialektlər. Bunların hər biri şifahi və ya yazılı şəkildə təzahür edə bilər (adətən əvvəlkilər daha çox yazılı, sonrakılar daha çox şifahi olur). Ədəbi dil öz növbəsində müxtəlif funksional üslublara bölünür: mətbuat üslubu, elmi üslub, rəsmi-işgüzar üslub, idarə (kanselyariya) üslubu.

Öz leksikasına, ifadəlilik vasitələrinə, sözü işlətmə, müxtəlif cümle və birləşmə tiplərinə üstünlük verməsinə görə bütün bu üslublar bir-birindən fərqlənir. Bu fərqlərin az-çoxluğu ədəbi dilin inkişaf səviyyəsində asılıdır. Yüksək dərəcədə inkişaf etmiş ədəbi dillərdə üslub fərqləri daha qüvvətli olur. Azərbaycan

dilində üslublar arasında diferensial fərqlər nəzərə çarpacaq dərəcədə kəskindir ki, bu hal dilimizin inkişaf qüdrəti əlamətidir.

Bədii dildən danişarkən bu dilin adətən üç üslubu qeyd olunur: yüksək (ali) təntənəli üslub, orta (adi, neytral) üslub, aşağı (alçaq, loru) üslub. Neytral üslub bütün funksional üslubların əsasını təşkil edir. Yüksək və aşağı üslublar bir-birinə qarşı qoyular və biri digərini rədd edir (bəzən bunlara “kitab dili” və “damişiq dili” deyilir). Yüksək üslub üçün alınma sözlər (bəzi terminlər), mücərrəd anlayışları bildirən vahidlər, şairanə ifadələr səciyyəvidirsə, aşağı üslubda dialekt-məhəlli sözlər, jarqon və arqotizmlər, varvarizm və vulqarizmlər işləkdir.

Bütün bunları yada salmaqdan məqsəd onu qeyd etməkdir ki, S.Rəhimovun fərdi dil-üslub xüsusiyyətlərindən ənənəvi şəkildə yazmaq və sənətkarı mövcud qəliblərə, meyarlara əsasən qiymətləndirmək heç də asan və düzgün iş deyildir. Bütün bu bölgülərin, üslub qəliblərinin məhdud çərçivəsi real fakt qarşısında – qüdrətli sənətkar qələmi qarşısında geriləməli, təslim olmalı olur. S.Rəhimovun başlıca üslubi xüsusiyyəti hər bir üslubi xüsusiyyətin əsiri olmamaqdır, bütün şərtiliklərin zəncirindən azad olmaqdır. Ən müxtəlif istiqamətlərdəki bölgülərə məxsus bir çox mürəkkəb xüsusiyyətlər bir-birinə qaynayıb-qovuşmuş halda təzahür edir, həm bədii dil, həm canlı xalq dili, həm dialekt, həm mətbuat dili, həm ali üslub, həm neytral və aşağı üslub və s.-nin xüsusiyyətlərinin sintezindən tam yeni bir üslub alınır ki, bu, S.Rəhimovun üslubudur. Həmin sintezi, vəhdəti sənətkarın az qala hər abzasında, hər cümləsində müşahidə etmək, görmək mümkündür.

Bu cəhətdən S.Rəhimov bədii dil tariximizdə xüsusi bir mövqe tutur. Elə bu xüsusiyyət də S.Rəhimovu zəngin bədii ənənələri olan xalq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinə daha çox bağlayır.

S.Rəhimov 1946-cı ildə nəşr olunmuş “Ötən günlər dəfərindən” kitabını böyük ədibimiz C.Məmmədquluadəyə həsr etmişdir. Bunun səbəbi təkcə o deyil ki, hər iki sənətkar realistdir.

Hər iki sənətkarın yaradıcılığın ümumi cəhət həm də tənqidi – satirik slubun qüvvətli olmasından ibarət deyildir. C.Məmməd-quluzadə yaradıcılığının izləri S.Rəhimov yaradıcılığında dərin kök salmışdır. Hər iki söz ustanının üslubunda müştərək cəhət – xalq danişq dilindən bənzər şəkildə istifadədir. Ən mükəmməl bədiilik keyfiyyətlərini özündə cəmləşdirən şifahi danişq dili və onun zəngin xüsusiyyətləri ikisinin də yaradıcılığında birinci yer tutur. Bununla belə, S.Rəhimovun – ənənə əsasında öz üslubunu formalasdırıb inkişaf etdirən bu orijinal sənətkarın dilində digər üslubların da çox qüvvətli təsiri vardır.

S.Rəhimovun dilində üsluba etinasız olan, bədiilik baxımdan əhəmiyyəti olmayan ifadəyə, sözə nadir hallarda təsadüf edilə bilər. Bununla belə, S.Rəhimovun əsərlərində üslub məhdudluğu yoxdur. Hər cür şərtiliklərdən azad olan, heç bir “qadağan” a etina etməyən sənətkar ən müxtəlif üslubların imtizacından yeni bir üslub yaratmışdır. Müəllif, demək olar ki, bütün üslubi maniələri çox böyük müvəffəqiyyətlə addımlayıb keçir.

Əgər övlad anasının qarşısında öz borcunu ödəməyi birinci dərəcəli vəzifə saymazdisa, daha hansı haqla icma içində adamlıqdan bəhs aça bilərdi (“Ana abidəsi”).

Bu kiçik parçada bir neçə üslubun ünsürləri birlikdə işlənmişdir. Bütünlükə ədəbi dil normaları əsasında qurulmuş cümlədə həm qəzet üslubu (“anasının qarşısında... borc”, “öz borcunu ödəmək”), həm rəsmi üslub (“birinci dərəcəli vəzifə”), həm arxaik üslub (“icma içində”), həm də danişq dili ünsürləri (“saymaq”, “adamlıqdan bəhs açmaq”) bir qrammatik vahidə toplanmışdır.

Zərzəbərcətin düsturu mövcibincə mirqəzəblənən, Şəlaləni teyləməyə hazır olan sirdəş rəfiqələr Şəlalənin sağ-solunda dayandılar (“Ana abidəsi”).

Bu cümlədə də bir tərəfdən arxaik “yüksək” – dəbdəbəli üsluba, digər tərəfdən məhəli-danişq dilinə məxsus sözlər, habelə müəllifin yaratdığı fərdi söz-formalar bir yerdə çıxış etmişdir.

S. Rəhimov xalq dilindən nə qədər geniş miqyasda istifadə etsə də, adətən hazır xalq ifadələrini çox az halda olduğu şəkildə əsərlərinə daxil edir. Sənətkar bir qada olaraq hazır, qəliblənmiş xalq ifadələri üzərində yaradıcılıq əməliyyatı aparır, bunları bu və ya digər şəkildə dəyişdirir, fərdiləşdirir, bir növ özünüňkülləşdirir. Həm də bu zaman mövcud ifadələr daha artıq kəsərlilik, daha yüksək emosionallıq kəsb etmiş olur. Özlüyündə nə qədər obrazlı olsa da, “bəxti yatmaq” ifadəsi bir növ neytrallaşmaq üzrədir və bu ifadəyə danışanın münasibəti o qədər də kəskin tərzdə aydın deyildir. Lakin Zərzəbərcət xanım əri haqqında “hələ ki, əmi oğlu İnsafın bəxti xorna çəkir” (“Ana abidəsi”) – dedikdə hadisəyə onun kinayəli, istehzalı münasibəti çox qabarıq verilmiş olur.

Burada ikinci bir cəhət dd diqqəti cəlb edir. Hazır, qəliblənmiş xalq ifadələri daha çox ümumi hökmələr, qənaətləri əks etdirir. Bədii dildə isə konkretlik vacib tələblərdəndir. Bədii dilin obrazlılığı da konkretləşdirmə sayəsində əldə edilir. S.Rəhimov ümumi ifadələri konkretləşdirməkdə müxtəlif üsullardan məharətlə istifadə edir.

Zərzəbərcət....bir yandan çölli Fərhadın başını ustalıqla yarır, o biri yandan da onun qılığına girib atəyinə yağlı qoz ləpəsi tökürdü (“Ana abidəsi”).

Xalq ifadələrinin konkretləşdirici ünsürlər, təyin-epitetlər vasitəsi ilə genişləndirilməsi, mürəkkəbləşdirilməsi müəllifin çox istifadə etdiyi üsullardandır.

Bəzən də bütöv bir ifadənin, cümlənin, hətta mürəkkəb cümlənin tərkibindən yalnız bir-iki sözü alıb işlətməklə sənətkar həm sözə qənaət, həm də aktuallaşdırma prinsiplərinə riayət edir, habelə oxucunun diqqət və marağını artırmağa nail olur.

İnsafın sökəkləri heç də İnsafdan az maraqlı deyildilər. Onlar İnsafın simasında düzəltdikləri “qaya kölgəsində” rahatca yatır... (“Ana abidəsi”).

Əsrlərdən bəri şifahi dildə işlənə-islənə gələn və elə bu işləkliyinə görə də donmuş, kristallaşmış ifadələri dəyişə bilmək,

onları hərəkətə gətirmək, onları aktuallaşdırmaq işində S.Rəhimov misilsiz sənətkarlardandır. Hazır xalq ifadələrini bədii əsərə olduğu şəkildə gətirmək özlüyündə o qədər də böyük sənətkarlıq deyildir. Gərək öz sözünü deyəsən, öz ifadələrini yaradasan. H.Cavid, C. Məmmədquluzadə kimi söz ustaları hazır ifadələr işlətməyi sevmirdilər.

Xall dilindən istifadənin yaradıcı xarakteri məsələsinin izaha ehtiyacı vardır. Xalq dili öz şablon, hazır, qəliblənmiş ifadələri ilə, hazır fikirləri ilə fərqlənir. Gündəlik möişətdə adamlar heç də dilin keyfiyyəti üzərində düşünmədən bir-biri ilə ünsiyyət saxlayırlar. Öz nitqinin, damığının qayğısına qalmاق, onu sey-ğələndirmək adamların yadına düşmür, çünki nitq prosesində səslənmə forması yox, məna, məzmun dərk edilir. Adamlar hazır ifadələri və əslində başqalarının düzəldib-yaradıb qoyduqları hazır fikirləri söyləməklə ünsiyyətdə ola bilirlər. Başqalarının fikrini söyləmək isə özünün fikir yoxsulluğundan, hətta özünün fikir tənbəlliyyindən irəli gəlir. Əslində dil yaradıcılıqdır, fəaliyyətdir və hər bir yaradıcılıq kimi öz fikrini müstəqil qurmaq, qura bilmək işi müəyyən zəhmət tələb edir, əqli gərginlik tələb edir. Həm də hazır xalq ifadələrindəki sözlər ayrılıqda diqqəti o qədər də cəlb etmədiyi kimi (tək-tək sözlər yox, bütövlükdə ifadə nəzərə çarpdırılır), bunlarda bir avtomatizm xüsusiyyəti vardır. Bədii əsərdən məqsəd isə oxucunu fəallaşdırmaq, onun düşünmək qabiliyyətini inkişaf etdirməkdir, onu düşüncəyə sövq etməkdir.

XX əsrə bir sıra elmlər kimi, dilçilik elmində də böyük təbəddülatlar baş vermiş, bir çox mühüm nailiyyətlər əldə edilmişdir.

Praqa dilçilik məktəbinin 1928-ci ildə irəli sürdüyü tezis-lərində bədii (poetik) dil və ədəbi dilin fərqi məsələsi bütün kəskinliyi ilə qeyd olunurdu, bu fərqi həmişə nəzərdə tutmaq tələb edilirdi. Göstərilirdi ki, həm funksiya (vəzifə), həm dil vahidlərinin seçilib işlədilməsi, həm işarənin (dil işarəsinin) obyektiv aləm faktlarına münasibətinə, həm də inkişaf xüsusiyyətlərinə görə ədəbi dil nəinki bədii dildən fərqlənir, hətta bir sıra hallarda

bunlar bir-birinə daban-dabana zidd olur. Ədəbi dil avtomatlaşdırmağa meyl edirsə, bədii dildə aktuallaşdırma əsasdır.

Avtomatlaşdırma nədir? Elmi üslubda, mətbuat və rəsmi idarə dilində (habələ xalq danışq dilində) adətən hazır, qəlib, klişə şəkli almış ifadələr, stamp tipli yazı tərzi özünü çox göstərir və bu hal tam qanunidir. Odur ki, hər hansı elmə məxsus yüksək müvəffəqiyyətlər əldə edilibsə, dildə həmin elmə xas üslub formalışıbsa, bu elmə aid əsər yazmaq işi asanlaşır (mətbuat və digər üslublarda da belədir). Çünkü həmin üslubda nitq avtomatlaşdırılır.

Bədi dildə fərdi keyfiyyətlər mühüm olduğundan burada hazır ifadələrin işlədilməsi o qədər də effektli deyildir və əslində dolayısı ilə müəllifin yaradıcılıq acizliyini eks etdirir. Bədii dildə yenilik, mövcud ifadələr üzərində əməliyyat aparmaq, başqa sözlərə, aktuallaşdırma tələb olunur. Bu həqiqəti dərk edən əsil söz sənətkarı adətən hazır ifadələr müdaxilə edirlər, onları müxtəlif şəkildə dəyişməyə çalışırlar. Bu cəhətdən S.Rəhimovun yaradıcılıq zəhməti, dil və üslubların geniş imkanlarından bəhrələnmək qabiliyyəti diqqəti cəlb edir. Əgər sənətkar “İnsaf Mürrüvvətzadənin qaya kölgəsində yatdığını” sözəsini deyib keçirse, sonuncu üç söz oxucunun zehnində məşhur misali bütöv şəkildə canlandırır (“İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsdir”). Məhdud miqdardan söz çoxlu sözlərlə ifadə ediləsi fikri müvəffəqiyyətlə ifadə edir. Oxucunun fikirləşmə qabiliyyətini inkişaf etdirmə də budur. Az sözlə çox və dərin fikir ifadə etmək də budur. V.I.Lenin Feyerbaxın belə bir fikrini rəğbətlə qarşılayır: “ağillı yazı tərzi odur ki, bu yazı müəllifi oxucuda da ağıl olduğunu nəzərə alır və buna görə də heç də hər şeyi açıb söyləmir, oxucuya imkan verir ki, ifadənin qalan ünsürləri haqqında, o ifadənin əlaqələri, şəraiti, məhdudlaşdırıldığı haqqında özlüyündə düşünməli olsun”.

Belə hallarda deyilməyən, ixtisar edilən ünsürləri oxucu öz şüurunda bərpa etməli olur, fəallaşır. Sənətkar bir çox dialoqları məhz sabit tərkiblərin aktuallaşdırılması prinsipi üzrə qurur.

*“ – Belə-belə şeylər bizim Ağdaşdakı evimizdə bişməyib,
qonum-qonşudan da gəlməyibdir!*

*—İndi daha bizim hamımızın evində bişməyə başlayıbdır,
Əhmədəli əmi!*

—Görünür daha özümüz bişiririk!

—Bəli, Əhmədəli əmi, özümüz bişiririk!” (“Ana abiidəsi”).

Ümumiyyətlə, sabit tərkiblər, frazeoloji ifadələr, atalar sözləri və məsəllər adətən obrazlı olur. Bu isə o deməkdir ki, bütövlükdə də olsa, həmin dil vahidləri diqqəti məhz işarələrə cəlb edir, yüksək bədii keyfiyyətdə olur. Sənətkar bunları aktuallaşdırarkən onların obrazlılığını nəinki ləğv etmir və ya azaltır, bəlkə bu obrazlılığı qat-qat yüksəltməyə müvəffəq olur. S.Rəhimovun nəşri bədiiliyinə, obrazlılığına görə bütün nəşrimizdə fərqlənir. Yaziçi obraz xairinə irəliləməni, dinamikanı zəiflətmir, hadisələr, səhbətlər davam edir, bir əhvalatdan, faktdan başqasına keçid davam edir. Obraz obrazə qarışır, bədii dil mürəkkəbləşdirilir. Az qala bütün sözlər məhz bədii-fərdi məna kəsb edir. Deyirlər, ən kamil bədii əsərlərdə fərdi üsluba biganə söz olmur. S.Rəhimovun üslubu bu fikri bir daha təsdiq edir.

Xalq ifadələrini yazıçı bəzən lap tanınmaz dərəcədə dəyişib personajların nitqində işlədir. Belə halda xalq ifadəsindən yalnız ümumi qrammatik quruluş, absrakt sxem qalır. Məsələn, “isti aşa soyuq su qatmaq” ifadəsi belə aktuallaşdırılır:

*—Sən gəl işin-güçün belə bir məqamında qaynar qazana
buzlu su çığıldatma!*

—Mən belə qaynar qazana buzlu sudan peydərpey çığıldacağam... Belə qazanı qaynamağa qoymayacağam!... Qoymayaçağam ki, bu qaynar qazan bir gün üstmüzə calanıb bizi püllüşükdən çıxara!... (“Ana abidəsi”).

Sənətkar sözün məna dairəsinə yeni və özünə müəyyən məqsəd üçün lazım olan istədiyi (əlbəttə, sözün obyektiv qanunlarına əsaslanmaqla) mənaları daxil etməklə, onun mənaca həcmi genəldə bilər, sözü yeni-fərdi mənada işlədə bilər (əslində söz sənətkarlığında bu başlıca meyardır). Lakin sözün mənasını-

da – semantikada aparılan bu əməliyyat, bu dəyişiklik, şüurdakı müəyyən əlaqələrə – assosiasiyalara əsaslanmalıdır. Bu xüsusiyyəti nəzərə almadan bədii dili anlamaq, bu üslubun ən əsas əlamətlərini dərk etmək, bədii üslubu əsaslandırmaq mümkün deyildir. Deməli, əsil bədii əsərdə, bədii dildə söz ikiplanlıdır: biri sözün ümumxalq dilində işlənən və buna görə da obyektiv keyfiyyətə malik mənası, digəri sənətkarın sözə verdiyi fərdi-subyektiv məna. Sanki burada bir söz deyilir, lakin həmin sözün mənası deyil, başqa sözün mənası nəzərdə tutulur. S.Rəhimov Ceyranoğlunun düşüncələrini belə təsvir edir:

"Harada bircə quruş qazanc oldumu, Petros zalim oğlu quzğun kimi hazırlın naziridir! Heç bilmirsən harada yatıb bu quzğun, hansı qayada gizlənib, elə ki, leş görünür, bir balaca qazanc özünü göstərir, qanad çala-çala gəlir, bütün millət qazancını öz dimdiyinə götürüb gedir" ("Şamo").

Əvvəlki cümlədə Petros quzguna bənzədir. Sonrakı cümlədə isə bu bədii ifadə vasitəsi bütün sözlərin mənasını dəyişdirmişdir. Söz öz ümumi-adi mənasından çox kəskin şəkildə uzaqlaşdırılmışdır. Elə bədii dilin mühüm və zəruri hesab olunan xüsusiyyətlərindən biri də budur. Odur ki, realist bədii əsərdəki söz ancaq bütöv mətnin tərkibində öz təsirini göstərir. Mətndən ayrılıqda bədii söz öz hərarətini itirir, ölgünləşir, adıləşir, emosional təsirdən məhrum olur. Hələ bu azdır. Mətndən ayrılan söz hətta anlaşılmaz bir müəmmaya çevrilir, mənasızlaşır (necə yəni *quzğun... millətin qazancını öz dimdiyinə götürüb gedir*).

Bədii dilin obrazlılığına bu yolla nail olan S.Rəhimov ədəbiyyat tariximizdə ən qüdrətli söz ustalarından biri kimi diqqəti cəlb edir. Ənənəvi olaraq bədii dilin obrazlılığı adətən bənzətmə məqsədi ilə işlənən söz və şəkilçilər vasitəsi ilə əldə edilir. Müqayisə ədatları, sifətlərin müqayisə dərəcəsi bu işdə əsas rol oynayır.

S.Rəhimovun əsərlərində yalnız ayrı-ayrı söz və ifadələr deyil, bütöv cümlələr, abzaslar, mətnlər, bütövlükdə əsərin özü obrazlılıq keyfiyyəti kəsb edir.

"...Ər arvaddan, arvad da ərindən özünü gizləyir, heç kəs heç nə bürüzə vermirdi. Sanki şahə qalxan düşməncilik dalgaları yatmışdı, təlatüm dayanmışdı, ləpələr isə gülürdü. Əslində dalğa da, təlatüm də içəri düşməncilik dənizinin aşağı axarına, sualtı burlğanlarına keçmişdi" ("Ana abidəsi").

Sonuncu cümlə bütövlükdə obrazdır və ayrılıqda alındıqda tamamilə başqa məna verə bilər.

Göstərilən üslub xüsusiyyəti yazıçının əsərlərində təsadüfi, ötəri, özünü adda-budda tərzdə göstərilən bir hal deyildir, demək olar ki, bütün əsərlərində çox qabarık şəkildə nəzərə çarpan ən ümumi keyfiyyətlərdəndir. Müəllifin daxili nitq məsələsinə daha çox üstünlük verdiyi hissələrdə bu cəhət özünü daha aydın tərzdə hiss etdirir.

Bütün bunlar obrazlı dilin digər bir əsas xüsusiyyətini aydınlaşdırır. Bədii söz bütöv əsərlə ayrılmaz, qırılmaz şəkildə əla-qədar olur (təsadüfi deyil ki, yaxşı oxucu adətən hansı cümləni, hətta hansı ifadənin, birləşmənin, bəzən də lap sözün hansı əsərdə işləndiyini söyləyəndə səhv etmir). Hətta sözün mənasını bilmək üçün bütövlükdə bədii əsəri oxumaq lazımdır.

Ümumi sözün mətnə bağlanmasıının və bu yolla da xüsusilaşdırılmasının, fərdiləşdirməsinin daha bir sıra səbəbləri vardır.

Ümumi praktik (və ədəbi dildə) söz semantikaca adətən sadələşdirilməyə doğru inkişaf edir, mürəkkəb semantikalı (mürəkkəb) söz tədriclə sadələşir. Bədii dildə isə sözün işlənməsi bu prosesə əks bir istiqamət almış olur.

Bədii söz üçün semantikanın sadələşməsi deyil, əksinə, mürəkkəbləşməsi səciyyəvidir. Burada söz bir növ iki istiqamətə istiqamətləndirilir. Həm ümumi praktik (və ədəbi) dildəki mənada, həm də müəyyən mətnə bağlı-fərdi mənada işlənir. Hər iki məna eyni parçada birlikdə mövcud olur. Bu cəhətdən bədii poetik metaforalar nəzəri daha artıq cəlb edir. Ümumi dil metaforalarında sözün əlavə mənası ilə əsas mənası bir vəhdət təşkil edir və get-gedə sözün əvvəlki, ilkin mənası unudulur, söz "daxili formadan" məhrum olur. "Qapının ağızı", "iynənin gözü" tipli

birləşmələrdə ikinci sözlərin nominativ mənalarından sərf-nəzər edilmişdir.

Bədii dilə məxsus fərdi metaforalarda isə sözün ilkin və əlavə mənaları vəhdət yaratmır və ya belə “vəhdət” çox keçici və ötəri olur, müəyyən konkret mətn parçası ilə bağlanır, ümumxalq səciyyəsi daşımir.

S.Rəhimovun əsərlərində mühüm yer tutan metaforik sözlər obyektiv aləmə məxsus əşya və hadisələrə iki şəkildə istiqamət almış olur. Yazıçının hər hansı əsərində, kiçik bir mətn parçasında belə bu ikiliyi görmək mümkündür.

Iftira-böhtən mədrəsəsində təlimlənən Tünzalə... (“Ana abidəsi”).

Fərhad istəyirdi ki, yaradıcı təxəyyül gəmisi dumduru yaradıcılıq dalğalarını yara-yara, ağ köpükləri ötürə-ötürə üzsün, ürəyinə heç bir şübhə izi-tozu buraxmasın (“Ana abidəsi”).

Bu misallarda “mədrəsə”, “gəmi”, “dalğa” sözləri həm ümumxalq dilindəki mənada (belə olmasaydı, yazıçı ilə oxucunun ünsiyəti baş tutmazdı, ümumiyyətlə mətn anlaşılmaz qaldı), həm da tam fərdi-bədii mənada işlədilmişdir. Ümumxalq dilində “iftira-böhtən mədrəsəsi”, “taxəyyül gəmisi”, “yaradıcılıq dalğaları” və s. kimi S.Rəhimovun dilindəki yüzlərlə, minlərlə misallar yoxdur. Deyirlər ki, dili sözlərlə alımlar və jurnalistlər, ifadələrlə söz sənətkarları zənginləşdirirlər. Göründüyü kimi, eyni sözlər həm əsas, həm də əlavə-poetik mənada işlənmişdir. Hərada sözün işlənməsində belə ikilik varsa, orada sözün estetik funksiyasından bəhs etmək mümkündür. Deyirlər ki, bədii söz ümumxalq sözünün semantikaca mürəkkəbləşdirmiş, estetik keyfiyyət qazanmış növüdür. Bədii dildə sözün “canlandırılması” da məhz budur. Əsil sənət əsərində sözlər də, hazır xalq ifadələri də müəllifin müdaxiləsi ilə çox mürəkkəb şəkillər və mənalar ala bilər.

Azərbaycan dilində xarici əlamətə, görünüşə, geyimə və s. görə şəxsə adqoyma, ləqəb (ayama) vermə xüsusiyyəti geniş yayılmışdır. Baş, göz, ağız, burun, dodaq, üz, çənə, qulaq, papaq,

don və s. ilə bağlı olan və təsviri xarakter daşıyan mürəkkəb sözlər dilimizdə çoxdur. Belə sözlərin bəziləri hətta ümumiləşib müəyyən zümrələr üçün ümumi ada çevrilmişdir. Sənətkar “*bu-xara papaqlı*”, “*göy qurşaqlı, ağ əmmaməli*” (“Ana abidəsi”) adamlardan danişarkən hər bir azərbaycanlı oxucu bunların kimlər olduğunu çox gözəl anlayır. Birinci növ təyini söz birləşməsi şəklində iki sözün yanışın müəyyən şəxsi səciyyələndirməsi imkanından söz sənətkarı çoxlu və yeni, fərdi sözlər düzəltmək üçün bacarıqla istifadə edir. Başqa bir əsərində “*qırmusaqqal kərbəlayılar, tirməqurşaqqal hacılar, buxarapapaqqal məşədilər*” (“Şamo”) yada salınır.

Bu ümumiləşmiş sözlərdən əlavə sənətkar konkret fərdlərin portretini yaratmaq üçün də mürəkkəb sözlərə bol-bol müraaciət edir. Burada müxtəlif üsullar nəzərə çarpır.

Xalq maarif komissarı Zəkəriyyəoğlu haqqında dəfələrlə *top qarasaqqal, Yevropasaqqal, qirdirmasaqqal, çənəsaqqal, xaçpərətsaqqal, tutamsaqqal* epitetləri (“Ana abidəsi”) işlədirilir.

Bu sözlər müxtəlif yerlərdə, müxtəlif münasibətlə, bəzən müəllifin, bəzən tiplərin dilində Zəkəriyyəoğlunun ünvanına deyilir. Əsər boyu oxucu belə fərdi sözlərin yaranma prosesinin şahidi olur. Gah əvvəl müəllifin dilində işlənib sonra tiplərin dilinə keçir, gah da əksinə. Yenə əsərin bir yerində Tünzalə və Nazilə deyirlər:

“*Təki sən çəkməli, biğir biaklı oğlan bizimcün döşümüzə yatan daş-qası tap...*”

Bir az sonra müəllif yazar:

“*Biğirbiğdan heç bir iz-toz görə bilmirdilər. Kim bilir, bəlkə “biğirbiğ” yaxalanmışdır.*”

Göründüyü kimi, şəxsin öz adının işlənməsinə ehtiyac qalmır. Hər bir xüsusi ad əsasən neytraldır (çünki məfhum ifadə etmir). Xüsusi adı əvəzinə şəxsin müəyyən əlamət əsasında adlandırılması ilə subyektiv imkanlar yaranır, müəllifin tipə münasibətini ifadə etməsi, oxucuya da həmin münasibəti aşılaması işi asanlaşdır.

S.Rəhimov bir qayda olaraq tiplərin xarici görkəmini, geyimini təsvirə xüsusi diqqət yetirir ki, nəticədə çoxlu epitetlər işlətməsi lazım gəlir. Bu epitetlər daha çox mürəkkəb sözlər (birinci növ təyini söz birləşməsi əsasında formalanşan mürəkkəb sözlər) şəklində təzahür edir.

Armudboğaz, şışbiğ satıcıdan aldığı daş-qaşı myabuda yetişdirmək ("Şamo").

Orta boylu, tosqun vücudlu, şışkin burunlu Şərbət... ("Şamo").

Uca boylu, enli kiürəkli, sarışın saqqallı, lappır yaqlı Xalıqverdi... ("Şamo").

Özü də sənətkar bu kimi epitetləri müvafiq tip ilə əlaqədar dönə-dönə işlədir, xatırladır, epitet-sifəti təyinlənəndən – xüsusi isimdən ayırmır. Əsər boyu bir söz digərinə təhkim edilir. Ayrıca işləndikdə də mürəkkəb söz olan epitetin kimə məxsus olduğu oxucuya qaranlıq qalmır. Belə sözlər də fərdi-mətni səciyyə kəsb edir.

Digər tərəfdən müvafiq üsulla fərdi söz yaratmaq üçün dilimizin imkanları genişdir və bu geniş imkanlardan məharətlə istifadə edən sənətkar artıq xüsusi adı işlətməyi lazım bilmir. Ümumi addan ibarət olan epitet xüsusi adı əvəz etməyə başlayır. Yəziçi sözün semantikasına müdaxilə edir, ümumi sözü xüsusilaşdırmış olur.

Çalğı həlaku gözləyirdi. Çalğı duyurdu ki, gəlini Ərməğanın səbir kasası aşib-daşmışdır ("Məhtaban").

Bu parça ümumi sözü xüsusiləşdirməkdə sənətkarın istifadə etdiyi üsullara aid səciyyəvi misaldır. Əvvəlcə xüsusi söz bir qayda olaraq eyni epitetlə birlikdə bir neçə dəfə təkrarlanır, nəhayət, epitetin özü simvola, rəmza, xüsusi adın işarəsinə çevrilir. Sonrakı cümlədə xüsusi ad işlənməyibdir. Belə hallarda sifətlər substantivləşdirilir ki, bu vəziyyət sözün məna həcmini də genişləndirir, onun üslubu ilə əlaqələnir və fərdi-poetik keyfiyyət kəsb edir.

S.Rəhimovun əsərlərində bu cəhət bir sistem şəklində özünü göstərir. Məsələn, "Bəhram və Zərəfşan"da "bozbala oğlan" (Bəhram haqqında), "yaşılbaş sona" (Zərəfşan haqqında), "Ana abidəsi"ndə "cütçü baba" (Əhmədəli əmi haqqında), "kərpicksən" (Həzrətullah haqqında) və s.

Uzun müddətli və gərgin yaradıcılıq təcrübəsində S.Rəhimov bədii dil ilə ədəbi dil arasındakı fərqləri çox aydın duya bilmışdır. Ədəbi dil müəyyən normativ qanunlara tabe edilmiş dildir. Bədii dildə isə çox geniş yaradıcılıq sərbəstliyi vardır. Buna görədir ki, S.Rəhimov yalnız ədəbi dil normaları ilə məhdudlaşdırıb qalmır, hər cür puristcəsinə qadağanlıra düzgün olaraq etinə etmir. Bu cəhətdən sənətkarın dildə qarşılığı olan alınma sözlərə, sinonimlərə, dialektizmlərə və s. münasibəti maraqlıdır.

Ədəbi dilimizdə qarşılığı olan əcnəbi sözlərin işlədilməsi düzgün hesab edilmir. Bədii dildə isə məqsəd vasitəyə bəraət qazandırır. Burada nə işlətmək yox, necə və nə cür işlətmək məsələsi əsasdır.

Girəvəni əlinə keçirən, xanlıq ixtiyarını öz dəstində toplayan Ərməğan... atasını məhv etmək istəyirdi ("Məhtəban").

Ədəbi dildə "dəst" sözü bu mənada işlənməz. Burada isə eyni sözün təkrarının qarşısını almaq, belə ifadə tərzində əvanlıq yaratmaq məqsədi ilə və müvəffəqiyətlə işlədilmişdir. Yazıçının əsərlərində belə faktlar çoxdur və bunlar belə bir həqiqəti bir daha təsdiq edir ki, əslində bədii dil anlayışı ədəbi dil anlayışından daha genişdir və onun "bir qolu" deyildir. Geniş anlayış daha məhdud anlayışına daxil olub onun "bir qolu" ola bilməz.

Eyni dil vahidi daxilində qarşılığı olan alınma sözün və ana dili sözünün işlənməsi özünü çox göstərir.

İndiyə qədər onu sağ-səlim saxlayan pəhləvan Məhəmmədin sayəsi, əlinə silah götürən fədaiinin kölgəsi idi ("Məhtəban").

Heç kəs pəhləvan Məhəmmədin namına toxunmaz, onun qürurlu adını ötüb aşmaz (Yenə orada).

Ərməğan boğuldوغuna görə gözlərinə güclü qan gəlir, dişdələrini tez-tez silirdi (yenə orada).

Ədəbi didə məqsəd informasiyadır, məlumat verməkdir. Ona görə də burada yaxın mənalı və ya sinonim sözlərdən bir neçəsinin ardıcıl şəkildə sadalanmasına ehtiyac yoxdur. Əksinə, belə sadalama sözün kommunikativ qüvvəsini zəiflədir və müəllifin dilində dəqiqlik olmadığını sübut edir. Bədii dildə isə belə deyildir. Bədii dildə sinonimin, yaxın mənalı sözlərin bir sıraya düzülməsi emosionallığı qüvvətləndirir, yadda qalmanın asanlaşdırır.

Özləri də gizlətmədən, utanmadan, heç kəsdən bak etmədən deyirdilər (“Məhtəban”).

O da bu növi sayaqlayır, deyinir, alovlanır, yanır, tüstülenib kömür kimi sönürdü (“Şamo”).

Sözlərin belə sadalanması ilə emosional təsir də qat-qat yüksəlir, hər sonrakı həmcins üzv əvvəlkinə bir əlavə təsiri bağışlayır, hamısının qüvvəsi isə bir sintaktik vahidə toplanır ki, bu da intensivlik yaratmağa xidmət edir. Təsadüfi deyil ki, sənətkar daha çox hərəki sözləri – feilləri bu cür işlətməyə meyl edir. Burada bir itilik, sürət də nəzərə çarpir.

Bütün dünyanın gözəllərini düzəldərəm, gəzərəm, bəzərəm, düzərəm, yiğaram, gətirərəm, tökərəm başından üzüaşağı (“Şamo”).(Əfsanələr) *onun gözləri qabağında böyüyüb artıb, çoxalıb, canlanırdı* (“Şamo”).

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
“Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası, 1973-cü il, №6,
səh. 32-38.

BƏDİİ DİL HAQQINDA QEYDLƏR (S.Rəhimovun fərdi üslubu əsasında)

(İkinci məqalə)

Heç bir üslub məhdudluğunu yaxın qoymadığından sənətkarın bədii əsərinin dili, hər şeydən əvvəl, lügətinin zənginliyinə görə fərqlənir. S.Rəhimov lügətinin zənginliyinə görə ədəbiyyatımızda birinci yeri tutur. Bu zənginlik müxtəlif mənbələrin hesabına əldə edilir. Odur ki, eyni məfhumun ifadəsi üçün arxaik, məhəlli, yeni, alınma, fərdi və s. səciyyəli sözlər yanaşı işlədir.

Təhfə idi; hədiyyə idi, sovgat, ya köhnə ləhcədə peşkəş idi, bunun nə dəxli var idi rüşvətə? (“Taysız xalça”); Məni öz əlaltı ehsiyəniçinizə, cədvəlçinizə çevirmək istəyirsiniz (“Ana abidəsi”); ...Oğlanda köhnə sözə vergi, yeni sözə ilham var, sənətkarlıq var (“Ana abidəsi”); Deməli; yarım heykəl sizin sənətşünas dilində büst, bütün heykəl – abidədir, eləmi (“Ana abidəsi”); Öz vahid öylədindən sonra yetimləşmək, öksüzləşmək demək idi (“Ana abidəsi”).

Sanki müəllif sözlərin mənasını açmaqdə oxucuya kömək etmək istəyir, onun leksikonunu (və bununla da dünyagörüşünü) zənginləşdirməyə çalışır. Elə bədii əsərin bir məqsədi də burası deyilmi?

S.Rəhimovun üslubundan danışarkən dialektizm məsələsindən yan keçmək mümkün deyildir. Daha çox bu məsələdə yaçıya on illər boyu irad tutulmuş, haqlı, ya haqsız hücumlar edilmişdir. Bu məsələ ilə əlaqədar fikrimizi ümumi şəkildə söyləmişik. Söz sənətində nəyin işlədilməsi yox, necə işlədilməsi

maraqlıdır. Dialektizmlər haqqında fikrimizi bir az da konkretlaşdırırıq.

1934-cü ildə "Literaturnaya qazeta" bədii ədəbiyyatın dilini ilə əlaqədar müzakirə açmışdı. O zaman bzi rus yazıçı və şairləri "yeni ədəbi dil", "inqilab dili" şularları ilə çıxış edir, rus ədəbi dilinin əldə etdiyi bütün əvvəlki nailiyyətlərdən əl çəkməyi tələb edirdillər. Bu "yeni dil" tərəfdarları A.Karavayeva, L.Seyfullina, F.Panfyorov, V.İvanov və s. kimi görkəmli söz ustaları idi. Onlar yeni dili yaradarkən dialekt sözlərinə, professional terminlərə və ya fərdi sözyaratma meyllərinə qapılır, ədəbi dildə sabitləşmiş sözlərə etinə etmirdilər. Onların dialektizmə həddən artıq aludə olmalarını M.Qorki və "Pravda" qəzeti kəskin tənqid etmişdi. Lakin dialektizmə aludəciliyin, yeni dil yaratma meyllərinin tənqididə heç də ümumiyyətlə dialektizmlərdən əl çəkilməsi tələbi kimi qiymətləndirilməməlidir və böyük söz sənətkarı M.Qorkinin bədii irsində dialektizmlər heç də yox deyildir. Həm də nəzərə almaq lazımdır ki, burada söhbət rus bədii ədəbiyyatının dilindən gedir və bu dil üçün irəli sürürlən bu və ya digər mülahizəni mexaniki tərzdə başqa dillərə tətbiq etməyin özünə etiraz edilməlidir. Xatırladaq ki, rus bədii dil tarixində özünü göstərən yuxarıdakı meyllər Azərbaycan bədii dili üçün səciyyəvi olmamışdır.

Digər tərəfdən, müqayisə etibarı ilə geniş, çox geniş ərazi də yayılmış və bəzən olduqca kəskin və çox fərqli xüsusiyyətlərə malik rus dili dialektləri ilə bizim nisbətən kiçik ərazidəki dialektlərimizi yanaşı qoymaq, bunlar haqqında eyni hökmələr vermək doğru deyildir.

Nəhayət, tarixi faktorlara diqqət yetirilməlidir. 20-30-cu illərdə irəli sürürlən mülahizələr, şəksiz ki, bu gün üçün öz əhəmiyyətini o qədər də saxlaya bilməz. Xüsusilə ona görə ki, müasir dövrdə bədii dildə dialektizmin işlənməsi ədəbi dilə heç bir mənfi təsir göstərə bilməz, bəlkə bədii dilin zənginləşməsinə xidmət edər. Elmi qrammatikalar və lüğətlərin hazırlanması ilə

ədəbi dil normaları sabitləşmişdir və indi ədəbi dil normalarının dialektlərə təsirindən danışmaq mümkünür, əksinə yox.

Təsadüfi deyil ki, 50-ci illərdən rus filoloji elmində dialektizmlərə olan əvvəlki münasibatlara qarşı tənqididə mülahizələr get-gedə daha artıq şəkildə özünü göstərməyə başlamışdır. Əməli cəhətdən böyük rus sənətkarları da bu mülahizələr tərəfdar çıxıqlarını nümayiş etdirmişlər və etdirirlər. Məsələn, M.Şoloxovun əsərlərində dialektizmlərin işlənməsi əsasən müsbət qiymətləndirilmişdir.

Dialektizmlər mövzusu bizim filoloji elmimizdə xüsusi tədqiqat obyekti olaraq ətraflı və dərindən işlənməsə də, çox az dilçi və ya ədəbiyyatçı göstərmək mümkünür ki, u və ya başqa məsələ ilə əlaqədar həmin mövzuya toxunmasın, həmin problem haqqında az-çox mülahizə yürütəməsin.

Filoloji elmimizdə dialektizm anlayışı haqqında ümumi, sabit fikir yoxdur. Məsələnin nəzəri cəhəti belə olduqda, təbii ki, təcrübədə də mübahisələr, biri digərini rədd edən fikirlər yaranacaqdır.

Bütün bu müxtəlifliklərin səbəbi nədir? Nə üçün filologiyamızda dialektizmlərə biri-birindən bu qədər fərqli münasibətlər mövcuddur?

Nə qədər qəribə görünə də, demək lazımdır ki, bu müxtəliflik əslində heç dialektizm anlayışı ilə bağlı deyildir və məsələnin kökü daha dərindir və buna görə də daha mürəkkəbdür. İş burasındadır ki, bu vaxta kimi bizim filologiyamızda birləşməsi mümkün olmayan iki kateqoriya – ədəbi dil və bədii dil anlayışları birləşdirilmiş və sünü şəkildə, heç bir əsas olmadan eyniləşdirilmişdir.

Tək-tək istisnalar nəzərə alınmazsa, demək olar ki, ədəbi və ya bədii dildən bəhs edən bütün dissertasiyalarda, kitablarda, məqalələrdə “ədəbi dil” və “bədii dil” terminləri sinonim kimi işlədilmişdir. Ona görə də ədəbi dil normalarından çıxış edib bədii dilə yanaşmışlar. Bədii dilə əsaslanıb ədəbi dil haqqında hökmələr vermişlər. Əlbəttə, bu işdə müəyyən nailiyyətlər də q-

zanılmışdır və məqsədimiz heç də dilçiliyin nailiyyətlərini inkar etmək deyildir.

Burada V.V.Vinoqradovun aşağıdakı mülahizəsini xatırlamağı lazımlı bilirik: filologiya elmi üçün ədəbi dil ilə bədii dili eyniləşdirməkdən qorxulu heç nə yoxdur. Çünkü bu iki müxtəlif kateqoriyanın xüsusiyyətləri tamamilə başqa-başqa və çox zaman daban-dabana ziddir.

Məlum olur ki, bir çox müəlliflər ədəbi dil dedikdə məhz bədii dili nəzərdə tuturlar. Bədii üslubda dialektizmlərin işlədilməsi əleyhdarları məhz belə hərəkət edirlər. Halbuki dialektizmləri bədii dil ilə deyil, ədəbi dil normaları ilə qarşılaşdırmaq olar. Bu kateqoriya bədii üsluba qarşı deyil. Dialektizm anlayışının özü də, onun meydana gəlməsi də bədii üslub ilə əlaqədardır.

Bəzi müəlliflər bədii əsərlərdə surətlərin nitqində işlənən dialektizmlərə bəraət qazandırmaqla yanaşı, bu dil vahidlərinin müəllifin təsvir dilində özünü yer tutmasına qarşı çıxırlar. Lakin səhbət bədii əsərdən gedərkən burada nəyi işlədib-işlətməmək deyil, necə işlədib-işlətməməkdən getməlidir. Məsələni daha dərinən tədqiq edən müəlliflərin fikrinə isə dialektizmlərin müəllif tərəfindən işlənməsi də (məsələn, Turgenevdə, Şoloxovda olduğu kimi) zəruridir. Çünkü bunsuz personaj nitqi ilə müəllif nitqi arasında zəruri vəhdət yarana bilməz (B.P.Ardentov).

Bir sıra kateqoriyalar kimi, dialektizmlərin də işlədilməsində S.Rəhimovun bədii üslubunda səciyyəvi cəhət – monoloq və dialoq nitqləri arasında heç bir əsaslı fərqli olmamasıdır.

İstər fonetik və morfoloji, istərsə də (xüsusilə) leksik, semantik dialektizmləri işlətməkdə kəmiyyət və keyfiyyətcə S.Rəhimovun bədii nəşri bütün ədəbiyyatımızda fərqlənir. Bu sözlər sənətkarın əsərlərində özünü göstərən həm yerli dialektizmlərə, həm də jarqonizmlərə (ictimai-sinfi dialektizmlərə) aiddir.

Dilçiliyimizdə dialektizm – arxaizm; dialektizm – loru danışq dili kimi kateqoriyaların hüdüdləri tam dəqiqləşdirilməmişdir. Buna görədir ki, bir sıra hallarda yazıcıının əsərlərindəki arxaik sözlər də, loru danışq ünsürləri də, bir çox fərdi sözlər də

dialektizmlər kimi qələmə verilmişdir. Yaziçinin tez-tez işlətdiyi *ağırraq, müşkülraq, çoxraq, uzunraq, yumşaqraq, yalımtaraq, qisaraq, möhkəmraq* tipli fərdi-üslubi sözlər müəyyən məqsədlə düzəldilmişdir və dialektizm hesab edilə bilməzlər. Habelə loru danışq dilinə məxsus olub tarixi səciyyə daşıyan *darixmaqlıq, çatdırmaqlıq, geriyə çəkilməklik, müştaq olmaqlıq, rəva sayılmaqlıq, süd gölündə üzməklik, məhrum olmaqlıq, tutmaqlıq, verməklik, məhv etməklik, çalmaqlıq, görməklik* və s. tipli formaların da dialektizm hesab edilməsi üçün bir əsas yoxdur. Müasir bədii dilimizdə bu formalar əsasən S.Rəhimovun əsərlərində mühafizə edilib yaşıyır.

Ümumiyyətlə, yazıçının əsərlərində danışq dili ünsürləri daha çox yer tutur. Bu sözlər onun dilinin lügət tərkibinə, morfoloji formalarına, sintaktik quruluşuna və xüsusilə də intonasiyasına aiddir.

İntonasiyasız şifahi dil yoxdur (əslində heç yazılı dil də yoxdur). Buna görədir ki, bütün böyük sənətkarlar kimi S.Rəhimov da adətən danışq dilinin xüsusiyyətlərini əks etdirməyə xüsusi fikir verir. Sənətkar sözün tələffüz tərzi, sürəti, tonu, vurguları və şairəni əyanıləşdirməyə cəhd edir ki, bu da danışanı səciyyələndirmək işində, onun daxili aləmini açmaqda az rol oynamır. Bu yolla yazıçı “özündən deməmək, sözlərlə rəsm etmək lazımdır” (M.Qorki) tələbinə layiqince cavab vermiş olur.

S.Rəhimovun xüsusən son dövr yaradıcılığı üçün səciyyəvi olan bir cəhət kimi sənətkarın alliterasiya adlanan üslubi sözişlətmə qaydasına çox böyük diqqət yetirməsi nəzərə çarpır.

Alliterasiya ifadə daxilində yanaşı gələn sözlərin eyni samit səslərlə başlanmasına deyilir və şeir üçün daha səciyyəvi hesab olunur.

Dilimizin daxilində alliterasiya imkanları çoxdur və lügət tərkibindəki yüzlərlə qoşa sözlər bu prinsip əsasında formalışib sabitləşmişdir. Habelə çoxlu frazeoloji ifadələrdə, atalar sözlərində alliterasiya prinsipi əsas təşkiledici faktorlardandır. Bu isə xalq ifadələrinin ahəngdarlığında, musiqiliyində mühüm rol oy-

nayır. Dilimizin daxili şeiriyyət sırlarından biri və bəlkə də ən mühümü elə bu alliterasiyadır. Diqqəti cəlb edən burasıdır ki. S.Rəhimov öz əsərlərində alliterasiya üzrə qurulmuş xalq ifadələrini işlətməyə daha çox maildir. Həmin fakt özlüyündə söz sənətkarının sözə, dilə nə qədər böyük əhəmiyyət verdiyini, axarışlar apardığını, nəhayət, öz böyük və uzunmüddətli yaradıcılıq təcrübəsində ana dilimizin daxili və füsunkar qədərinə bələd ola bildiyini əyani surətdə sübut edir.

Əsərlərində six-six işlədilən belə ifadələrdən bir neçəsini qeyd edirik: *düyün düşmək, dəxil düşmək, duyuq düşmək, dörd dövrəsinə dolanmaq, düşməninə dəri diddirmək, tanrisına təpik atmaq, fürsəti fövtə vermek, tübüñü təpəsindən çıxmaq, titrətmə tutmaq, boynunu bükmək, qeybat qırmaq, qəsəm qılmaq, qızıl qəfəs, qiyamət qoparmaq, qədəmi qurumaq, kəbin kəsmək, gərəyinə gəlmək, çeşni çıxarmaq, cəhəngləri cəhd bağlamaq, çıçayı çırtlamaq, dadi danlığında qalmaq, qazan qarasi, soyuq su, qolunun qüvvəti, dinc durmaq və s. yüzlərlə belə ifadələri işlədərkən sənətkarın şüurlu hərəkət etdiyini ondan görmək olar ki, özü də bu kimi – alliterasiya üzrə qurulan fərdi ifadələr yaradır, əsərlərinə bol-bol daxil edir. "Ana abidəsi"ndən bir neçə misal qeyd edək:*

- (S) Hər yan sərt, sildirim idi.
- (Q) Fərhad qürurlanıb qartal kimi qanadları...
- (X) Xoş xəyal içində xumarlandı...
- (B) Gün bozarıb batmağa başlayıր....
- (D) Əks-səda dağlar dünyasını doldurdu...
- (Q) Naboləd qonağı quşqonmaz qüllələrə qaldırır....
- (Q) Fərhad qanadlanıb qayaya qonur....
- (Q) Qapqara qaralan qartmalı ləkələr...
- (D) Divarın dibi ilə dolayısına düzülən dəmir torramalı çarpayı....

Bunlardan başqa, "dörd dirəkli dam", "dəmir düymə", "qoca qartal", "şəlalərin çırıltıları", "toy toğlusu kimi", "daxili dəyanət", "düşmən dil-disinə düşmək" və s. kimi çoxlu ifa-

dələr tez-tez təkrar olunur. Adətən şeir üçün çox əlverişli olan alliterasiyanın nəsrə özünü göstərməsini o qədər də müsbət cəhət hesab etmirlər. Çünkü nəsrə başlıca məqsəd məzmundur. Hadisə və əhvalatların real təsvir edilməsidir. Diqqət sözün özü-nə yox, onun mənasına cəlb edilməlidir. Şeirdə isə zahiri cəhəti, formanın rolu böyükdür və diqqət daha çox sözün özüna, formasına yönəldilir.

Nəzərə alınmalıdır ki, S.Rəhimov heç yerdə məzmunu formaya qurban vermir, bəlkə məzmun gözəlliyi ilə forma gözəlliyyinin vəhdətinə nail olur. Bu da vardır ki, nəsrə alliterasiya məsələsinin bizdə qədim bir ənənəsi vardır. "Dədə Qorqud" dastanlarında bu hadisə olduqca geniş yayılmış və dastanların ən mühüm üslubi keyfiyyətlərindəndir. Göründüyü kimi, xalq ifadələrində də alliterasiya mühüm yer tutur. Xalq yazılıcısı xalq dilinə əsaslanmaqla bədii nəşrimizdə bu məsələdə də bir yenilik yarada bilmışdır. Sənətkar hətta personajların adlarının seçilməsində də xalq ənənələrinə əsaslanır, alliterasiya və qafiyə kimi sənətkarlıq məsələlərini nəzərdən qaçırmır.

"Küp qarısı" hekayəsində göstərlir ki, qarı iki qardaşın "adlarını yaraşdırıb birinə Heydər, o biriinə Səftər adını qoydu", "qızların adlarını yaraşdırıb birisinə Məstan, o birisinə Gülüstan adını qoydu". "Adların yaraşdırılıb qoyulmasına" azərbaycanlı ailələrdə çox böyük diqqət yetirilir və realist sənətkar bu məsələdən də yan keçə bilmir. Qardaşların adları belədir: Ərşad, Gürşad, Şümşad ("Məhtəban"); qaynana və gəlinin adları: Lala, Şəlalə ("Ana abidəsi"); ata, ana və oğulun adları: Nuru, Nuriyyə, Nəriman ("Mehman")...

S.Rəhimov ad məsələsində özünü göstərən bu məhdud ailəvi xüsusiyyəti bədii əsərlərində sanki daha da ictimailəşdirməyə, yüksəltməyə cəhd göstərir. Yalnız eyni ailə üzvlərinin yox, eyni əqidəyə, məsləkə mənsub adamların adlarında bu cəhətdən həməhəngliyə fikir verən müəllifin təcrübəsi göstərir ki, bədii dildə hər şey sənətkarın məqsədinə tabe tutulmalıdır. "Ana abidəsi"ndə Zərzəbərcət, Tünzalə, Nazılə (müəllif bu yerdə bun-

ların “zzz” ətrafında birləşdiyini yazar); “Mehman”da *Cabirov*, *Cəlilzadə* və ya *Məlikə xanım*, *Məlikzadə*, *Mehman*...

Alliterasiyaya meyl yazılıçının əsərlərində səciyyəvi leksik vahidlərin – qoşa sözlərin nisbi çoxluğuna aparıb çıxarır. Əsasən bir mürəkkəb söz təşkil edən qoşa feillər və isimlər (habələ sıfatlər) əsərlərində daha çoxdur ki, bunların da müəyyən qismi fərdi yaradıcılıq məhsuludur: *yoğrulub-yaranmaq*, *yoğrulub-yapmaq*, *silib-süpürmək*, *sovurub-süpürmək*, *qocalıb-qarimaq*, *boğub-boğulmaq*, *durub-dayanmaq*, *yanıb-yxılmaq*, *alıb-aldatmaq*, *usarıb-utanmaq*; *daş-divar*, *xalı-xalça*, *töhnət-tənqid*, *əzab-əziyyət*, *sərhəd-sünür*, *vaxt-vədə*, *şər-şuğul*, *cılız-cirt-dan*, *təntənə-təmtəraq*, *təsiri-tərbiyəsi*, *qəlib-qəfəs*...

Ümumiyyətlə S.Rəhimov yeni sözlər yaratmaqdə böyük fəallıq göstərən sənətkarlardandır.

S.Rəhimovun dialoqlarında da psixologizm ünsürləri çox qüvvətlidir. Bu cəhət dialoqların dil-üslubunda da əks olunur. Əsasən analitik məqsəd izləyən dialoqlarda hər personaj bir qayda olaraq öz müxatibinə suallarla müraciət edir, bu və ya digər fakt, hadisə, şəxs haqqında daha çox məlumat almağa çalışır. Özü də hər replika müxatibin adı ilə bitir ki, bu halda ya bir səmimiyyət, lirika, intim duyğular, ya da münaqişə, mübarizə, fikirlərin, məqsədlərin toqquşması dolayı yolla ifadə edilir.

—Get, get, Maral xanım!

—Sən də yat, yat, Göt göl!

—Mən yatmiram, hərəkətdəyəm, mənim ağ-çağ suyum
səndən yüz qat artıq məsafəni qət edir, Maral xanım.

—Ötüşə bilməzsən mənsiz, Göt göl! (“Güzgü göl əfsanəsi”).

Bələ xıtab-müraciətlər müəllifin bütün bədii irsi üçün səciyyəvidir.

Dialoqlarda bir xüsusiyət də əvvəlki personajın nitqində müəyyən sözlərin sonrakı tərəfindən də təkrar edilməsidir. Cəvab üçün, düşünmək üçün vaxt qazanmaq, tiplərin əhval-ruhiyyəsini ifadə etmək nöqtəyi-nəzərindən belə təkrarlar təbiidir.

Qeyd olunan hər iki cəhət birlikdə S.Rəhimovun dialoqlarını səciyyələndirir və fərqləndirir.

- Soruşuram, nə üçün belə sustalmışan, çäqqal bəy?
- Niyə sustalıram, Maral xanım?
- Belə ki, bir cürə asta-asta və ədəblə tərpənirsən?!
- Necə asta, necə nəzakət və ədəblə, xanım?
- Belə asta, belə nəzakət və ədəblə ki, mən baş tapmırıam. Axı əzəlləri sən az qala yalquzaqlaşırdın, canavarlaşırdın!
- Necə yalquzaqlaşır-canavarlaşırdım?...
- Mənин qanım da, canım da sənə halaldır, Çäqqal!
- Necə yəni sənin qanın-canın mənə halaldır, maral? (“Güzgү göl əfsanəsi”).

Bu üsulla qurulan dialoqlar psixoloji keyfiyyət kəsb edir, müəllifin üslubunun fərdiləşdirilməsində mühüm rol oynayır. S.Rəhimovun dialoqlarını çox uzaqdan tanımaq, müəllifini müyyənləşdirmək mümkündür. Fərdilik də budur.

Adətən dialoqlarında sual əvəzliliklərinin bol-bol işlədilməsi də nəzərə çarpır ki, bunlar dialoq nitqinin leksik xüsusiyyətlərə görə məhdud olduğunu göstərir. Bəzən də psixologizmi şiddətləndirmək məqsədi ilə eyni tərkibdə müxtəlif sual əvəzlilikləri sadalanır.

“—Cənab ağanın payını ver!

—Hansı payımı? —deyə Kərbəlayı Hatəmxan qeyzlə soruşdu.

—Necə payımı, nə cürə payımı, neçənci payımı?” (“Şamomo”).

Sənətkarin dialoqlarını bu xüsusiyyətlərsiz təsəvvür etmək mümkün deyildir. Hər hansı ən kiçik mətndə də bunları görmək olar.

S.Rəhimovun dilində *-ib*, *-ib*, *-ub*, *-üb* feili bağlama, *-an*, *-ən* feili sıfət şəkilçili sözlərin, habelə konkretləşdirici, təyinedici sıfət və zərfərin işlənmə tezliyi çox yüksəkdir. Bununla əla-

qədər sənətkarın cümlələri adətən çox böyük olur, sayca çoxlu leksik və sintaktik vahidləri əhatə edir.

Güclə öziünü ələ alan Lalə qara aftabani mis sənəyin dünnəndən qalan suyu ilə doldurub, orta ocağın gözündə qızındırdı, madarının qana bulanan üz-gözünü ürək acısıyla yudu, uşağımı yorğan-döşəyə saldı; döñüb onun qana bulanan pal-paltarını da qara qazanda qaynatdı, çıxarıb, soyuq suda durulayıb sixdi, həyətin çərbəndlə çöl-çəpərinin üstünə salıb qurutdu” (“Ana abidəsi”)

Feili sıfət və feili bağlamalar adətən genişləndirilmiş, mürəkkəbləşdirilmiş olur ki, bu da müəllifin konkretləşdirmə və deməli, əyanıləşdirmə, bu yolla da obrazlılıq əldə etmə meylin-dən irəli gəlir. Burada digər bir cəhət də vardır: daxilində müxtəlif genişləndirilmiş (feili sıfət, feili bağlama, məsər) tərkiblərin bir yerdə toplanması, işlənməsi bütövlükdə cümlənin daha da mürəkkəbləşməsinə (sintaktik yox, üslubi mənada), qollu-şaxəli olmasına gətirib çıxarıb ki, özlüyündə bunun özü bir enerjidir, qüvvətdir. Bir çox və müxtəlif hadisələrin bir qrammatik vahid-də toplanması həmin vahidin gücünü və təsirini artırmaya bilməz.

Yazıcıının *ib*, *ib*, *üb* şəkilçili feili bağlamaları çox işlətməsinin həm də obyektiv səbəbləri vardır. Ümumiyyətlə, müasir Azərbaycan dilində həmin şəkilçili feili bağlamalar bütün başqalarına nisbətən daha çox işləkdir. Digər tərəfdən, həmin şəkilçilərin dilimizdə funksiyası çox geniş olub, həm sintaktik, həm leksik-qrammatik (bəzən də leksik, frazeoloji-leksik), həm də morfoloji vəzifə daşıyırlar. Odur ki, bu formalı sözlərin nisbətən çoxluğu da təbiidir. Lakin bənzər formaların eyni dil vahidi tərkibində təkrarının özü bir üslubi xüsusiyyət kimi diqqəti özünə çəkir.

Biz özmüzə zərif xanım paltarı tikdirib gedib şəhərlərə çıxb, zinqirovlarda yanpörtü oturub, dalay-dalay çağırıa bilmərik (“Şamo”).

Ümumiyyətlə, aşyanın (feili sıfət və sıfət) və hərəkətin (feili bağlama və zərf) bu və ya digər əlamətini müəyyənləşdirməkdə, bu yolla da bədiilik əldə etməkdə sənətkarın zəhməti, istedədi qeyd olunmalıdır.

Təsadüfi deyil ki, həm feili bağlama, həm də zərf keyfiyyətinə malik olan söz formalarına (feil təkrarına) müəllif tez-tez və çox-çox müraciət edir. Əsərlərində xalq dili ilə əlaqədar olan və intensivlik məqsədi izləyən təkrarlar məsələsi xüsusi və böyük mövzudur. Burada yalnız onu xatırladırıq ki, aşağıdakı tipli feil formaları onun əsərlərinin lügətini səciyyələndirən vahidlərindəndir.

Fərhad isə bütün zahiri kələ-kötürlüyüնə baxmayaraq, anadangalmə sənət üçün yaramıb, sonra da görünəndiyü üzrə, işləyə-işləyə, pillədən-pilləyə qalxa-qalxa, gündən-günənə, yetişə-yetişa, bişə-bişə sənət üçün doğulubdur ("Ana abidəsi").

An, ən şəkilçili feili sıfətlər və bunların köməyi ilə düzələn tərkiblər də S.Rəhimovun bədii dilində nisbətən çoxluq təşkil edir.

Oğul tərəfindən oxşanan, qəribləşib kövrələn, gözlərində gilələnən göz yaşlarını öz həyəcanlarına qatıb-qarışdırın, ürəyi oğlu üçün tir-tir titrəyən Lalə...özünü saxlaya bilmirdi... ("Ana abidəsi").

Ümumiyyətlə, sənətkarın dilində sintaktik xüsusiyyətlər daha rəngarəng və mürəkkəbdir. Surətlərin nitqində bir neçə mərtəbəli əlavələrdən istifadə olunur ki, bunu ən çox S.Rəhimovun əsərlərində müşahidə edirik.

Əşı, məndən, Cabirdən daşyonan oğlundan iyirminci il-dən silahdan yapışib hələ də yerə qoymayandan nə gizlin? ("Mehman").

Mənsiz, Anaxanimsız Dağətəyində Lalə elçiləyən, gəlin-siz, qızı doğan anasız qızın ağızına dil atırsan? ("Ana abidəsi").

Mən bu qəsəbənin kənarında, o iri çinarların dibində, Cavanşirin arxının qırğındında, o üstü qırmızı dəmirli məktəbdə oxuyan (uşaqları) nəzərdə tuturam ("Şamo").

Göründüyü kimi, bu misallarda sintaktik həmcins əlavələr məzmun cəhətindən bir-birini təyin etməyə, yəni dəqiqləşdirməyə, kokretləşdirməyə kömək edir. Həm də hər sonrakı həmcins əlavə əvvəlkinə (və ya əvvəlkilərə) nisbətən daha çox təyinlər ilə mürəkkəbləşdirilir. Sanki eyni vahidin emosional çalarları get-gedə, tədriclə daha da qüvvətlənir, daha artıq şiddət kəsb edir.

S.Rəhimov ırsındə daha bir sıra səciyyəvi əlavələr mühüm yer tutur və çox geniş yayılmışdır. Bunlardan biri eyni feilin bir dəfə işləndikdən sonra bir daha mürəkkəb bacarıq forması kəsb edərək təkrarlanmasıdır. Təkcə “Ana abidəsi”ndə yüzlərlə belə əlavələr vardır ki, onlardan bir neçəsinə qeyd edirik.

Fərhad yenə də heykəllərdən, yayım heykəllərdən qopmur, qopa bilmirdi.

Əgər Fərhad...eşitsə də qulağına inanmazdı, inana da bilmədi...

Fərhad bilmirdi, bilə də bilməzdi ki...

“Ana abidəsi” ürək işi idi, zərrəcə də olsa baş tutmayan, baş tuta bilməyən iş idi.

Heykəltəraş belə üzüntüllü ruhi əzab içində yatmadı, yata da bilmədi.

Hər cür əlavə kimi bu formalar da ümumi mənanı qüvvətləndirmək məqsədi izləyir, sonrakı mürəkkəb formalar əvvəlki sözlərin məzmununa bir qətilik, kəskinlik çaları gətirmiş olur.

*"İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı,,
1973-cü il, №6, səh.63-67.*

DİL İCTİMAİ HADİSƏDİR

Uzun müddət dili ictimai hadisə hesab etməmiş, təbiət hadisələri, psixoloji hadisələr sırasına daxil etmişlər. Buna müvafiq olaraq dilçiliyi də gah təbiətşünaslıq, gah da psixologiya elmlərindən saymışlar. Lakin dil ictimai hadisədir və dilçilik ictimai elmlərə daxildir.

Dili təbii, bioloji hadisə hesab edənlər yemək, içmək, gəzmək və s. qabiliyyəti ilə danışmaq qabiliyyətini eyniləşdirirlər. Bu fikir, xüsusilə XIX əsrə, Darwin ideyalarının hakim olduğu dövrdə geniş yayılmışdı. Bu zaman darvinizm bir çox elmlərə təsir göstərdiyi kimi, dilçiliyin də istiqamətini dəyişməyə müvəffəq olmuşdu. Dili təbiət hadisəsi hesab edən tədqiqatçılar guman edirdilər ki, o da bitkilərə, heyvanlara məxsus təbii qanunlara tabedir. Başqa sözlə, dil də doğulur, böyüür, qocalır və ölürlər.

Düzdür ki, dillər əmələ galır, inkişaf edir, bəzən də ölürlər (yəni işlənilmir). Lakin buna görə dili təbii hadisə hesab etmək səhvdir. Ölüm orqanızm üçün bioloji bir zərurətdir Dil üçün isə belə bir zərurət yoxdur. Qədim latin dili “ölür”, yəni ondan istifadə olunmur. Bundan çox-çox qədim Çin dili yaşamaqdə davam edir. Dilin ölümü yalnız bir imkandır, zərurət deyildir. Həm də dilin ölümü bioloji deyil, tam ictimai hadisədir.

İnsanın təbii, bioloji xüsusiyyətləri cəmiyyət ilə əlaqədar deyil və cəmiyyətdən kənardə da inkişaf edə bilir. Təzəcə doğulmuş körpə, kimsəsiz bir yerdə böyüsa, heç kəs ilə ünsiyyətdə olmasa da gəzə bilər, yetə bilər, lakin danışa bilməz. Uşağın dilə sahib olmaması üçün, dil açması üçün o, insanlar içərisində, cəmiyyətdə yaşamalıdır. Müəyyən bir səbəb üzündən uşaqların heyvanlar arasına düşüb vəhşilər içərisində böyümələrinə dair

çoxlu faktlar məlumdur. Lakin belə uşaqların heç biri insan dilinə yiyələnə bilməyib, hətta sonralar insan mühitinə düşdükdə belə dil aça bilməyib.

Dil ictimai hadisə olduğunundan ki, uşaq valideynin dilində yox, onu əhatə edən adamların dilində danışmağa başlayır. Məsələn, Azərbaycanlı ailəsində doğulmuş uşaq Bolqariyada böyüsə, bolqar dilində danışacaqdır. Deməli. Dil ırsən keçmir. Bioloji xüsusiyyətlər valideyndən ırsən övlada keçir və valideyn ilə övladın müxtəlif məmləkətlərdə, müxtəlif xalqlar içərisində yaşaması həmin xüsusiyyətlərə təsir göstərə bilmir. Bioloji hadisələr (saçın rəngi, forması, üzün quruluşu, başın quruluşu və s.) isə ırsidir, ırsən keçir.

Bəziləri dili irq ilə əlaqələndiriblər. Bu da səhvdir. Dilin irq ilə əlaqəsi yoxdur. Müxtəlif dillərdə danışan xalqlar eyni irqə mənsub ola bilər və ya müxtəlif irqə mənsub olanlar eyni dildən ünsiyyət vasitəsi kimi istifadə edə bilər: məsələn, fransız dilində danışan əhalisi üç irqə (şimali, mərkəzi və cənubi fransızlar) bölünür. Habelə müxtəlif dillərdə danışan Aralıq dənizi sahili əhalisi (albanlar, italyanlar, serblər, türklər, yunanlar, ispanlar) bir irq təşkil edir.

Bəzən də dili pis hadisələrdən sayırlar. Elmi dəlillər bu fikrin də səhv olduğunu sübut edir. Dil psixi hadisə olsaydı, hər kəsin ayrı-ayrılıqda bir dili olardı, yəni şəxsin dili onu əhatə edənlərin nitqi ilə əlaqədar olmaz idi. Halbuki fərdin dili yaşadığı mühitin, cəmiyyətin dilidir. Dil yalnız insan kollektivində, cəmiyyətdə mövcud olur. Buna görə də marksist dilçilik dili ictimai hadisə hesab edir.

Müasir sovet dilçilik elmi dilin ictimai hadisə olduğunu irəli sürərkən ümumiyyətlə ictimai hadisələr haqqında marksizm müddəalarına, dilin funksiyası və inkişafını əks etdirən obyektiv qanunauyunluqlara əsaslanır. K.Marks və F.Engelsin dilə verdikləri fəlsəfi tərif dilin ictimai hadisə olduğunu çox qabarıq tərzdə nəzərə çarpdırır: "Dil də şüur qədər qədimdir; dil başqaları üçün mövcud olan və yalnız bununla da mənim özüm üçün də

mövcud olan praktik, həqiqi şüurdur və şur kimi dil də yalnız ehtiyacdən yaranmışdır”.

Bu klassik tərifdə dilin ictimai mahiyyət olduğu iki dəfə qeyd edilmişdir. Birinci, dil ona görə ictimai hadisədir ki, o, hər şeydən əvvəl “başqaları üçün” mövcuddur və yalnız mən də cəmiyyətin bir üzvü (başqalarından biri) olduğuma görə həm də mənim üçün mövcuddur. İkinci, dil ona görə ictimai hadisədir ki, o, insanların ünsiyyətə olan ehtiyacı ilə əlaqədar meydana gəlmişdir, deməli, cəmiyyətə xidmət üçün yaranmışdır. Cəmiyyətə xidmət edən hadisələr ictimai hadisələrdir. İctimai hadisələr sırasında istehsal, texnika, elm, bazis, üstqurum, mədəniyyət, təfəkkür və s. qeyd edila bilər. Cəmiyyətdəki roluna, vəzifəsinə və tarixi inkişaf üsulların görə dil bütün bu ictimai hadisələrdən fərqlənir.

Dilin bioloji hadisə deyil, ictimai hadisə olduğunu əvvəller həm idealist dilçilər (F.de Sössür, J.Vandriyes, A.Meye), həm də materialist dilçilər (L.Nuqre, N.Y.Marr) göstərmişlər. Lakin bir ictimai hadisə kimi dilin mahiyyətini yalnız marksist dilçilik müəyyənləşdirə bilmişdir.

Marksizmə görə bazis müəyyən inkişaf dövründə cəmiyyətin iqtisadi quruluşudur. Üstqurum isə cəmiyyətin bədii, siyasi, dini, hüquqi görüşləridir və bunlara müvafiq olan təsisatdır. Hər bazisin özünəməxsus üstqurumu olur. Dili heç kəs bazislər sırasına daxil etməmişdir. Lakin ictimai hadisə olan dili ictimai hadisə olan üstquruma aid edənlər, dili mədəniyyət ilə eyniləşdirənlər olmuşdur.

Dil mədəniyyət ilə əlaqədardır. Hələ XVIII əsrдə məşhur alman filosofu Q.V.Leybnits deyirdi ki, mənə mükemmel bir dil verin, sizə mükemmel bir mədəniyyət verim. Bununla belə, dil ilə mədəniyyətin əlaqədar olması onları eyniləşdirməyə əsas vermir. Mədəniyyət ideologiyanın bir sahəsi olaraq üstquruma daşıldır, dil isə üstqurum hadisəsi deyildir. Dil ümumxalq səciyyəsi daşıyır, mədəniyyət isə sinfidir, ayrı-ayrı siniflərə xidmət edir.

Dil ilə mədəniyyətin əlaqəsi belədir ki, milli dil milli mədəniyyət formasıdır. Dilsiz mədəniyyət, mədəniyyətdən kənardə dil ola bilməz. Mədəniyyətin əsasını ideologiya təşkil edirə də, dil ideologiya deyildir: məsələn, burjuaziya mədəniyyəti ilə proletar mədəniyyəti bir-birindən fərqləndiyi halda, bunlar eyni dil-dən istifadə edirlər.

Buradan o nəticə çıxır ki, dil sinfi deyil, bəlkə cəmiyyətin bütün üzvlərinin ixtiyarına verilmiş olan, onun bütün üzvlərinə eyni dərəcədə müvəffəqiyyətlə xidmət edən ictimai hadisədir.

Bəziləri dili də istehsal alətləri sırasına daxil etmişlər. Dil fikri ifadə edən bir alət kimi qiymətləndirilə bilər, lakin onu istehsal aləti hesab etmək səhvdir. Doğrudur ki, dil də istehsal alətləri kimi üstquruma biganədir, cəmiyyətin sinfi bölgüsünə biganədir. İstehsal alətləri (məsələn, kombayn, balta, kotan və s) maddi nemətlər istehsal edirə, dil yalnız ünsiyyətə xidmət etməsi ilə fərqlənir. Dil ideologiya aləti, fikir alətidir və onu istehsal aləti hesab etmək vulqarizmdir.

Beləliklə, dil xüsusi quruluş və vəzifəyə malik ictimai hadisədir. Marksist dilçiliyə görə, dilin başlıca funksiyası, onun ictimai əhəmiyyəti insanlar arasında ünsiyyət vasitəsi olmasıdır. V.I.Lenin göstərir ki. "dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir". Adamlar yalnız dil sayəsində möşətdə və əmək prosesində bir-birini başa düşə bilirlər, dil sayəsində öz fikir və duyğularını, arzu və istəklərini başqalarına çatdırı bilirlər.

Dil müxtəlif ünsürlərdən (səs, morfem, söz, cümlə) təşkil olunmuş çox mürəkkəb bir strukturadır. Bu strukturanın ünsürləri keyfiyyətcə bir-birindən fərqlənir ki, bu da onların ictimai ünsiyyət prosesində malik olduqları funksiya (vəzifə) ilə əlaqədardır.

Dili təşkil edən səslər (fonemlər) dilin maddi işarələri olub, iki funksiyaya malikdirlər: a) bu səslər eşitmə duyğusu vasitəsilə qavranılır (perspektiv funksiya); b) dilin mənali ünsürlərini (morfem, söz, cümlə) fərqləndirir.

Morfemlər sözün mənalı hissələrinə deyilir ki, söz kökləri və şəkilçilər tərzində təzahür edir. Morfemlər dildə məna bildirməsinə görə semasioloji funksiyaya malik olurlar.

Sözlər dildə adlandırma funksiyasını yerinə yetirirlər ki, buna nominativ funksiya deyilir. Bütün sözlərdə bu funksiya vardır. Xüsusilə isimlər yalnız adlandırır, yəni eyni cinsli əşyaları bir-birindən fərqləndirməyə xidmət edir; məsələn, Akif xüsusi adı o deməkdir ki, biz Arifi yox, məhz Akifi nəzərdə tuturuq. Ad fərqləndirir. Ümumi sözlər isə həm adlandırır (yəni fərqləndirir), həm də ümumiləşdirir. Odur ki, sözlərin semasioloji funksiyaya da malik olduğu göstərilir. Dilin əsas funksiyası, yəni ünsiyyət vahidi olma funksiyası, əsasən cümlələr ilə əlaqədardır. Cümələ əsas kommunikativ vahid hesab olunur.

Dilin ikinci mühüm funksiyası ekspressiv funksiya adlanır. Dil ünsiyyətə xidmət etməklə yanaşı danışanın emosional aləmini, arzu və istəklərini, iradə və əzmini də bildirməyə xidmət edir. Kommunikativ funksiya obyektiv aləmə malikdir, ekspressiv funksiya subyektiv səciyyəlidir. Dilin ikinci, əlavə funksiyası olsa da ekspressiv funksiyanın da çox böyük əhəmiyyəti və rolü vardır. Kommunikativ cəhətdən dil ünsiyyət vasitəsidir, ekspressiv cəhətdən dil fikri ifadə vasitəsidir. Dil insanın həm əqli (intellektual), həm də hissi (emosional) cəhətləri ilə əlaqədardır. Kommunikativ funksiya əqli cəhəti ilə, ekspressiv funksiya hissi cəhət ilə əlaqədardır: Məsələn, terminlərdə ekspressiya yoxdur (və ya olduqca zəifdir) və bunlar sırf kommunikativ vahidlər hesab olunur. Bunun əksinə, nidalar sırf ekspressiv vahidlərdir və yalnız insan hissələri ilə əlaqədardır (təfəkkür ilə yox). Dil, əsasən, fikri ifadə vasitəsi olsa da, yalnız bu funksiya ilə də məhdudlaşdırır. Dil insanın həm də iradi və emosional keyfiyyətlərini əks etdirir.

Dil fikrin ifadə vasitəsi olmaqla yanaşı, həm də fikri formalaşdırma vasitəsidir. Burada dilin daha bir funksiyası – fikri formalaşdırma funksiyası meydana çıxır. Fikir bilavasitə dil materialları əsasında meydana çıxıb müəyyənləşir, müəyyən forma-

ya düşür. Bu dil materialları sözlərdən və onların birləşmələrin-dən ibarətdir.

Hətta öz-özünə düşündükdə də, fikirlərini başqalarına demək dədənən yalnız dilin təbiət materiyası əsasında fikirləşə bilir. Maddi dil şəkli kəsb etməmiş fikirlər qeyri-müəyyən, yay-ğın təsəvvürlərin toplusundan başqa bir şey deyildir. Hər bir dil-də elə sözərər var ki, bunların başlıca və yeganə vəzifəsi işarə etməkdən ibarətdir: məsələn, işarə və şəxs əvəzlikləri, bəzi ədat-lar.

Dilin bu işaretləmə xüsusiyyətinə dilin deyktik (işarələyici) funksiyası deyilir. Dilin deyktik işaretər ilə insanın əl-hərəkət işaretərə arasında müəyyən yaxınlıq vardır. Dil qarşılıqlı müte-qabil ünsiyyət vasitəsidirsə, belə ünsiyyət qabiliyyəti heyvanlar-da da vardır. Heyvanlarda ünsiyyət ehtiyacı çox qüvvətlidir. Dil-dən başqa digər vasitələr ilə də ünsiyyət saxlamaq mümkündür ki, bunlardan mimika (əl-üz, qaş-göz hərəkəti), hərəkət dili hey-vanlar üçün daha səciyyəvidir. Hamiya məlumdur ki, it quyu-ğunu tərpətməklə çox ifadəli tərzdə öz sevincini, kədərini, mara-ğını və s. ifadə edir, quyuğunu qısqaqla qorxusunu əks etdirir, qulaqlarını şəklənməklə diqqətini müəyyən obyektdə yönəldir və s.

Bədən hərəkətləri, mimika və jest vasitəsilə ünsiyyətdən insanlar da geniş miqyasda istifadə edirlər: misal üçün hindu qə-bılərini göstərmək olar. Müasir dövrə belə ünsiyyətə meyl et-məmək, mimika və jestin işlənməsi mədəniyyət və savadlılıq əlaməti hesab olunsa da, bu hərəkət dilindən istifadə etməyən, demək olar ki, yoxdur; məsələn, barmağı ilə hədələmək, barma-ğı ağızın qabağına tutmaqla susmağı əmr etmək olur. Əlilə, ağızı əyməklə, üz-gözü turşutmalqla zəhləsi getmək, iyrənmək anla-yışları ifadə edilir. Göz ilə razılığa gəlmək, utandığını bildirmək və s. mümkündür.

Bununla belə dil vahidləri ilə digər hər hansı işaretər ara-sında tam eyniyyət görmək qətiyyən düzgün deyildir məsələn, musiqinin də, təsviri sənət əsərlərinin ünsiyyət imkanları nə qə-dər geniş olsa da, insan dili ilə müqayisədə çox məhduddur. Mu-

siqi yalnız insanın hiss və duyğularını eks etdirir, dinləyicidə çox da dəqiq, aydın olmayan təsəvvürlər oyada bilir. Musiqi əsəri aydın fikir, dəqiq məfhum ifadə edə bilmədiyindən hamiya eyni dərəcədə təsir göstərə bilmir.

Təsviri sənət əsərindən alınan məlumat da hamı üçün eyni dərəcədə deyildir. Bu isə göstərir ki, musiqi də, təsviri sənət də daha çox duyğulara, təsəvvürlərə təsir göstərib ünsiyyət üçün dil qədər əlverişli və əhəmiyyətli ola bilməz. Müxtəlif siqnallar, simvollar və işarələr dəünsiyyətə xidmət edə bilir. Lakin bütün bunların işlənmə, əhatə dairəsi özlüyündə çox məhdud olaraq, dil ilə müqayisədə ünsiyyətə xidmətləri olduqca zəifdir. Habelə bu siqnallar, işarələr, adətən məhdud qrup adamlara xidmət edir, cəmiyyətin heç də bütün üzvləri üçün ünsiyyət rolunu oynaya bilmir. Siqnal və işarələr özlüyündə qaldıqca, insan dili vasitəsilə izah edilmədikcə heç bir dəyərə malik olmur, fikirlərimizi ifadə edə bilmir. Bunlar əsas ünsiyyət vasitəsi olmayıb, əlavə, yardımçı vasitədir, əsas ünsiyyət vasitəsi olan dilə köməkçi vasitədir. Dil faktları işara, bütvlükə dil özü isə işarələr sistemi hesab olunur. Lakin dil işarəsi bütün digər işarələrdən kəskin şəkildə fərqlidir. Bütün digər işarələr (dənizçilikdə işlədilən siqnallar, yol işarələri, çayın dərinliyini və ya dayazlığını göstərmək üçün yerə basdırılmış paya, əkin sahəsinin hündüdunu göstərən daş yığımı və s.) şərti və ixtiyarıdır, yəni adamların razılığına əsasən müəyyən edilir və adamlar istədikləri vaxt onları dəyişə bilərlər. Dil işarəsi şərti və ixtiyarı deyil, məcburidir. Adamların iardəsindən asılı deyil. Ona görə də ayrı-ayrı şəxslər dil işarəsini istədikləri tərzdə dəyişdirə bilməzler. Dil tək-tək adamların iradəsinə tabe deyil. Dil öz tarixi boyu məhz öz daxili inkişaf qanunlarına uyğun şəkildə dəyişə və təkmilləşə bilir. Dil işarəsinin bir səciyyəvixüsəsiyəti də belədir ki, bütün başqalarından fərqli olaraq yalnız o ancaq işarə vəzifəsi görür, başqa heç bir şeyə xidmət etmir, elə ilk yaranışından işarənin məqsədi ünsiyyətə xidmət etməkdir. Bütün qalan işarələrin əsas funksiyası isə baş-qadır. Yəni işarəvilik (dil işarəsində olduğu kimi) onların mahiy-

yətində, təbiətində deyildir, onların əlavə funksiyasıdır. Öz təbiətinə görə işrə üçün yox, başqa şeylər üçündür. Onun müəyyən hündüdү, mərzi göstərmək üçün işlənməsi müvəqqətidir, ötəridir. Dil işarəsi isə yalnız işarə üçündür. Dil işarəsi digər işarələr ilə müqayisədə olduqca mürəkkəbdür. Dil işarəsi çox mənalı ola bilir, variantlara malik ola bilir. Başqa işarələr variantlılıqdan məhrumdur və yalnız bir məna ifadə edir. Adətən dil işarəsi ümumiləşdirmə xüsusiyyəti ilə səciyyələnir, digər işarələrdə bu cəhət yoxdur. Dil işarəsi təfəkkürlə bağlıdır və onun maddi cildi şəklində təzahür edir, başqa işarələrin təfəkkürlə əlaqəsi yoxdur.

Dil xalqın mədəni inkişaf səviyyəsini əks etdirir. Xalqın öz tarixi ərzində əldə etdiyi bütün müvəffəqiyyətlər, təfəkkürün bütün nailiyyətləri sözlər və birləşmələr şəklində dildə qeyd və təsbit olunur. Odur ki, marksist dilçiliyə görə dilin inkişafi onun söz ehtiyatının zənginliyi ilə, daim qarşıya çıxan yeni-yeni məfhumları ifadə etmə qüdrəti ilə müəyyənləşdirilir. Burjua dilçiliyi isə dilin inkişaf səviyyəsini qrammatik quruluşu ilə əlaqələndirir və bu yolla əslində faşist mahiyyətli müddəə yürütmüş olur. Marksist dilçiliyi tərəfindən elmi faktlarla sübut edildiyi üzrə lügət tərkibində daha çox söz olan dillər yüksək dərəcədə inkişaf etmiş dillərdir.

Dilin bir vəzifəsi də mədəniyyət aləti olmasıdır. Xalqın mənəvi həyatının inkişaf edib çıxəklənməsində dilin müstəsna əhəmiyyəti vardır. Hər hansı xalqın elminin, ədəbiyyatının və mədəniyyətinin bu və ya digər sahəsi, hər şeydən əvvəl ana dilinin bilavasitə iştirakı sayəsində yaranıb inkişaf edir. F.M.Dostoevski yazmışdır: "Dil xalq deməkdir".

Buna görədir ki, öz milli mədəniyyətini inkişaf etdirmək qayğısına qalan hər bir xalq öz milli dilinin çıxəklənməsinə birinci dərəcəli əhəmiyyət verir. Böyük fransız rəssamı Jan Effel yazmışdır: "Dil hər şeydən əvvəl Vətən deməkdir".

Hər bir nəsil yalnız dil sayasında əvvəlki nəsillərin əldə etdiyi nailiyyətlərin varisi ola bilər. Deməli, dil elmi fikrin inkişafına əsas təkanverici ictimai hadisədir.

M.Qorki dili bədii ədəbiyyatın “ilk ünsürü”, onun “əsas materialı” hesab edirdi. Bədii ədəbiyyatın bütün nailiyyətləri yalnız dil vasitəsilə əldə olunur. Buradan məlum olur ki, dilin bir funksiyası da poetik funksiyadır. Bu əsas funksiya deyil və dil bu funksiyadan məhrum olduqda da ünsiyyət vasitəsi ola bilər. Lakin əlavə, köməkçi rol daşısa da, hər halda dilin poetik funksiyaya malik olduğu da bir faktdır. Bu funksiya da zəhmət adamına xidmət edir, lakin ünsiyyət üçün yox, əyləncə (deməli, istirahət) vasitəsi olaraq işlədir: məsələn, müxtəlif atmacalar, tapmacalar, yanılmalar və digər söz oyunları məhz poetik məqsəd izləyən dil faktları əsasında meydana çıxır.

Nəhayət, dil insanlar arasında birlik, yaxınlıq, məhrəmlik yaradan vasitədir. “Bizim dildə danışırsa, o da bizlərdəndir” əqidəsi yayılmışdır. Bu mənada dil birliyi insanları yaxınlaşdırıran vasitələrdən biri kimi qiymətləndirilə bilər.

“Azərbaycan müəllimi” qəzeti, 1973-cü il, 23 may, səh.3.

BƏZİ ƏCNƏBİ ADLARIN ORFOQRAFIYASI

Radio, mətbuat və digər informasiya vasitələri yer kürəsinin hər hansı bir nöqtəsində baş verən yenilikdən, dəyişiklikdən xəbər tutmağı mümkün edir.

Bütün bunlar ilə əlaqədar, müasir dünya xəritəsindəki ən müxtəlif toponimik adları, müxtəlif millətlərin şəxs adlarını ana dilində tələffüz və yazıda əks edə bilmək kimi aktual məsələlər meydana çıxmışdır. Odur ki, hazırda bu məsələlərlə məşğul olan transliterasiya elminin nəzəri və praktik rolu çox artmışdır.

Transliterasiyada əsas məsələ ənənədir. Ümumiyyətlə, dil-də ənənədən ali qanun yoxdur. Hər hansı əcnəbi xüsusi adın ənə-

nəvi yazılış şəkli, sabit iması mühafizə edilməlidir. Ənənəni mühafizə və davam etdirməkdən məqsəd imlada baş verə biləcək hərc-mərcliyin qarşısını almaqdır.

Ödəbi dilimizdə Qertsen, qospital sözlərinin həmin formaları sabitləşmişdir. Öz mənşəyinə görə almanca olan bu sözlər “H” hərfi ilə başlandığından bəziləri bu sözləri “Hertsen”, “hospital” kimi yazmağı təklif edir və yazar.

Deməli, transliterasiya tələb edir ki, ənənəvi imlanın mühafizə edilməsi (hətta “səhv” də olsa) əsas məslədir. əcnəbi adlarla münasibətdə sırf empirizmdən qaçmaq lazımdır. İmlanın tez-tez dəyişdirilməsi yalnız müxtəliflik, dolaşıqlıq, hərc-mərclik yaradır.

Bütün bunlardan sonra, demək lazımdır ki, əsrlər boyu ədəbi-bədii dilimizdə işlədilib sabit şəkil almış Əflatun, Ərəstun, İsgəndər, Sokrat kimi adların hazırda bəzi əsərlərdə Platon, Aristotel, Aleksandr, Hippokrat şəklində təqdim edilməsinə etiraz etmək gərəkdir. Belə yazı ya savadsızlıqdan, sözün Şərq variantında xəbərsizlikdən, ya da zəhmət çəkib bu variantı öyrənməməkdən irəli gəlir. Bu vəziyyət, belə ikilik praktikada çox mühüm çətinliklər yaradır. Bəziləri bu çətinliyin öhdəsində belə gəlir, bu variantların birini yazar, onun yanında isə mötərizədə digər variantı qeyd edirlər. Məsələn, gah “İsgəndər (Aleksandr), gah da Aleksandr (İsgəndər)” şəklində ikiliklər özünü göstərməkdədir. Belə savadsızlıq ilə bağlı olan misallar, təəssüf ki, çoxdur.

Məsələn, Avissenna adlı alimdən bəhs olunur. Bu alim əsrlər boyu bizdə (Əbu Əli) İbn Sina kimi tanınmışdır.

Bəzən tələffüzü fetişləşdirənlər, həddən ziyadə fonetizmə meyl edənlər olur ki, bunlar dilimizdə sabitləşmiş adları “yeni-dən nəzərdən keçirməyi” təklif edirlər. Belələrinin zənnincə “Şekspir” səhvdir, “Şeykspir” olmalıdır, “Mark Tven” yox, “Mark Tveyn”, “Çemberlen” yox, “Çeynberlen” yazılmalıdır və s. Bunlar qas qayırmaq istərkən vurub gözü də tökmüş olurlar,

“ədəbi dilə xidmət” etmək istərkən məhz ədəbi dildə müxtəliflik, hərc-mərclik yaratmış olurlar.

Bu hal xüsusilə tədris işində mühüm çətinliklərin meydana gəlməsinə səbəb olur. Orta məktəbdə (deyək ki, beşinci sinfin “Coğrafiya” dərsliliyindən) məşhur səyyahın adının “Magellan” olduğunu öyrənən şagird mətbuatda bu adın “Macellan” şəklin-də yazılıdığını gördükdə, ya bunların iki müxtəlif şəxs olduğunu güman edə bilər, ya da bunların birinin imlasının səhv olduğu qənaətinə gəlir ki, hər iki hal pedaqoji cəhətdən zərərlidir və bu-na görə də belə ikiliklərin qarşısı alınmalıdır.

Son vaxtlar mətbuatda və başqa yazınlarda bəzi “ədəbi dil nümayəndələri” “Tbilisi” yazmağı təklif edirlər və beləcə də ya-zırlar. Dildə ənənə əsasdır. İndiki azərbaycanlıların babaları, lap yeddi arxa dönənləri “Tiflis” işlətmışlar. M.P.Vaqif məhz “Tiflis”i mədh etmişdir. Azərbaycan dilində ümumiyyətlə söz başında iki samitin yanaşması, xüsusilə “tb” birləşməsi mümkün de-yildir. “Tiflis” yerinə “Tbilisi” işlətməklə ədəbi dilə necə xidmət edirik? Mətbuatda yazırıq “Tbilisi” (mətbuat dili ədəbi dildir), təzə bir mahnı çıxıb ki, xanəndə oxuyur; bu mahnının nəqəratında deyilir: “Tbilisi, Tbilisi” (mahnı bədii dildir ki, bunu da ədəbi dilin bir növü hesab edirlər). Demək, “Tbilisi”. Lakin biz həm də ənənədən əl çəkməmişik. Orta məktəbdə Vaqifin Tiflisə həsr olunan şeiri keçilir. Orta məktəb dərsliyində (“Ana dili”, III sinif üçün) oxuyuruq: “Qacar orduyu Tiflis üzərinə hərəkət etdi” (sə-ah. 126).

Yenə orada çap edilən bir şeirdə deyilir: ”Çox olubdur qal-maqlı Tiflisin...”.

Kitabda “Tiflis” öyrənən yüz minlərlə şagird qəzetdə “Tbilisi” oxuyanda müəllim, kitab, elm, savad haqqında çətin ki, müsbət bir qənaətə gələ.

Gürcü dilində həm xüsusi, həm də ümumi isimlərin sonunda bir ”n” şəkilçisinin işlənməsi səciyyəvi haldır və həmin dil-dən aldığımız bu kimi sözlər bizim dilimizdə iki cür yazılır: a)

xüsusi isimlərdən bu şəkilçi atılır: Tiflis (Tbilisi), Alazan (Alazani); b) ümumi isimlərdə qalır: conquri.

Başqa bir misal: Moskvanın adı ingilis dilində “Moskou”, fransız dilində “Mosku”, Vyetnam dilində “Matikua” şəklindədir. “Rusiya” sözünü ingilislər “raşa”, fransızlar “Ryusi”, almanlar “Rusland”, çinlər “Ero”, latışlar “Kriyeviya” tərzində işlədir-lər. Dunay çayının adı rusca Dunay, macarca Dina, almanca Donan, bolqarca Dunav, rumanca Dinaçev tərzindədir.

Bir daha nəzərə çarpdırırıq ki, əcnəbi xüsusi adların yazılışında ana dilimizin ənənəsinə əsaslanılmalıdır. İlk mənbə – dil-dəki şəkil əsas ola bilməz və ilk mənbə xatırınə dilimizdə sabitləşən formaları dəyişmək düzgün hesab edilə bilməz.

Ümumi isimlərə nisbətən xüsusi adların daha sürətlə dəyişildiyi nəzərə çarpır. Qafur Rəşadın 1911-ci ildə nəşr olunan “Ümumi coğrafiya” kitabında verilən coğrafi adlar müasir dili-mizdə aşağıdakı şəkildə dəyişdirilmişdir.

Atna – Afina, Adalar dənizi – Egey dənizi, Fələməng – Hollandiya, Romaniya – Rumınıya, Bəhr Əhmər – Qırmızı dəniz, Portəgiz – Portuqaliya, Fas – Mərakesh, Qərbi Trablis – Liviya, Cəzir – Əlcəzair, Bəhr Səfid – Ağ dəniz. Arjentin – Argenti-na.

Xüsusi alınma isimlərin belə müxtəlif tərzdə iması kata-loqların, xəritələrin, hər cür məlumat kitabçalarının işini çətinləşdirir. Əcnəbi xüsusi adların yazılışındakı nizamsızlığı akademik L.V.Şerba “kiçik də olsa, hər halda ictimai bəla” adlandırmışdır.

Bütün bunlardan sonra transliterasiyanın beynəlxalq miqyasda qəbul olunmuş bəzi müddəalarını qeyd edir:

1.Əcnəbi xüsusi adlar ana dilimizdə asan tələffüz edilən bir şəkil almırlı, dilimizin tələffüz qanunlarına uyğunlaşdırılmalıdır.

2.Bir sıra dillərdə tərcümə olunan xüsusi adlar bizim dilə də tərcümə edilməlidir. Məsələn: Ümid burnu, Qırmızı dəniz, Qara dəniz, Yeni Zelandiya.

3.Bəzi xüsusi adlar tərcümə edilmədən alınıb işlədir. Bu cəhətdən rus dili dilimiz üçün nümunə rolü oynayır. Bu və ya digər xarici ad rus dilinə tərcümə edilərsə, bunları biz də ana dilimizə tərcümə etməyə cəhd göstərməliyik. Lakin bir sıra yazıldarda əcnəbi ad rus dilinə tərcümə edildiyi halda, bizim dilimizə tərcümə edilmir, başqa sözlə, mətnə varvarizm kimi daxil edilir. Anarın “Gürcü familiyası” novellasında deyilir: ”Bolqarıstanda bilirsən necə otellər tikiblər, “Zolotyi peski” “Solneçniy bereq” – adamin ağılı başından çıxır”. Bu adları başqa yazıldarda daha düzgün göstərirlər: Qızıl qumlar, Günəşli sahil.

Bütün bu məsələləri ictimaiyyətimizin müzakirəsinə vermək, gündəlik mətbuatda, dərsliklərdə, elmi və bədii əsərlərdə əcnəbi adların transliterasiya qanunlarına müvafiq işlədilməsinə nail olmaq vaxtı çatmışdır. Yalnız bu yolla həmin sahədə ədəbi dil normalarını sabitləşdirmək mümkündür.

“Lenin tərbiyəsi uğrunda” qəzeti, 1973-cü il, 30 yanvar, səh.3

NİYƏ BELƏ DEYİRLƏR

GÖZ DƏYMƏK (GÖZƏ GƏLMƏK)

Dilimizdə qədim tarixi olan bu ifadələr qədim xurafat ilə əlaqədardır. Bir sıra xalqlarda “pis göz” ilə bağlı olan xurafat geniş yayılmışdır. “Pis göz” ifadəsinə M.Ə.Sabirin şeirlərində rast gəlirik. “Mahi-Rəməizandır” adlı şeirində deyilir:

Sail, qapıdan baxma bizə, pis göz atarsan!

Cox qanqıma, durram, elə vurram ki, batarsan!

Qədim insanların fikrinə bizim bu maddi, təbii dünyamızdan əlavə bir də təbiətdən xaricdə, real olmayan adam da var

imiş. Bu mövhüm aləmdə ölülərin ruhları, cılınlar, pərilər yaşayır-
mış. Guya bəzi adamların. Xüsusilə cadugərlərin gözündə pis
ruhlar yerləşdiyindən onların baxışı, nəzəri çox zərərlidir.

Hələ "Avesta"da göstərilir ki, bəzi adamlar pis göz sahib-
ləridir və onların gözləri xəstəlik gətirir. Bu inam bir çox xalq-
larda da vardır. Guya nəinki insanın, habelə ilanın, şirin, pişiyin,
itin də gözləri bədbəxtlik, bəla gətirmə qabiliyyətinə malikdir.
Indi də bir çox xalqlar inanırlar ki, gözəydəmədən adamlar və
heyvanlar xətələnir, ağaclar, güllər quruyur və s. Bir çox xalqlar-
da uşağı bəd nəzərdən qorumaq üçün boynundan həmayil asır,
paltarlarına gözməncə tikiirlər və s. Bəd nəzərə qarşı xalq
üzərlik tüstüsündən, sarı tikandan istifadə edir, gözə gəlməmək
 üçün yanını qaşıyanlar da tapılır.

Qədim Romada uşağı pis gözdən, bəd nəzərdən qoruyan
xüsui bir qüvvə var idi.

1958-ci ildə ABŞ-da professor E.Hifford "Bəd nəzər" kita-
binə nəşr edib burada çoxlu faktik material götirmişdir.

Hindistanda çox yayılan bir inama görə, bəd nəzər sahibi
kimə baxsa, o şəxs hökmən arıqlayıb oləcəkdir.

İtaliyada bəd nəzər sahiblərini xüsusi gözlükdə gəzməyə
məcbur edirlər.

Tədqiqat göstərmişdir ki, ABŞ-da universitet tələbələrinin
70-90 faizi bəd nəzərə inanır. Çikaqo radiostansiyası məşhur
bədnəzər Finkel haqqında geniş veriliş təşkil etmişdi. Finkel xü-
susilə idmançılar arasında geniş şöhrət qazanmışdır. Guya Fin-
kel hansı idmançıya baxarsa, o mütləq uduzacaqdır.

Əslində gözün müsbət və ya mənfi xasiyyəti yoxdur. Bəd-
nəzərə inam çox böyük zərər vurur.

"Lenin tərbiyəsi uğrunda" qəzeti, 1973-cü il, 19 mart, səh.3

NİYƏ BELƏ DEYİRLƏR

ON ÜÇ NƏHSDİRMİ?

Keçmiş xurafatın qalıqlarından biri də adamların on üç rəqəmindən qorxması, on üçü nəhs əlamət hesab etməsidir. Hətta bir sırə məşhur elm nümayəndləri belə bu xurafatdan yaxasını qurtara bilməmişdir. Məsələn, məşhur filosof Jan Jak Russo on üç rəqəmindən qorxurdu.

Tədqiqatçıların göstərdiyinə görə qədim yəhudilər rəqəmləri hərflərlə ilə işarə edirdilər və "13" rəqəmi "!M" hərfi ilə yazılırdı. "M" hərfi isə yəhudi dilində "ölüm" ("mem") sözünün ilk hərfi id on üç rəqəmini göstərən fal kartını qədimdə falçılar ölüm müjdəcisi hesab edirdilər və çox zaman kart kağızında insan başını dəryazla üzən skelet şəkli çəkilmiş olurdu.

Sonralar Bibliya əfsanələrində 13-cü müqəddəsin satqın İuda olduğu misalı da bu xurafata əlavə olunmuş, habelə İsanın əfsanəvi on iki həvariyyunu (əshabəsi) olması rəvayəti yayılmışdı. Bütün bunlardan mövhumatçı adamlar belə bir səhv qənaətə gəlmışdılər ki, guya on üç rəqəmi bədbəxtlik gətiricidir.

On üç rəqəminin bədbəxtlik gətirdiyi haqqındaki xurafat ən çox İngiltərədə yayılmışdır. İngilis şəhərlərinin bir sıra küçələrində on üçüncü bina yoxdur, binaların on üçüncü otaqları yoxdur, mehmanxanalarda on ikinci otaqdan sonra on dördüncü otaq gəlir. 1930-cu ildə Londonun bir neçə min sakini hökumətə petisiya verərək evlərdən on üç nömrələri ləğv etməyi xahiş etmişdi.

1970-ci ildə Meksikada keçirilən futbol üzrə beynəlxalq dünya çempionatı ərəfəsində Beynəlxalq futbol federasiyası xüsusi qərarla oyunçuların köynəyində 13 rəqəmini "qanundan kə-

nar” elan etmişdi. Öz komanda heyətində həmin nömrə ilə qeydə alınmış oyunçu istəsəydi nömrəsiz köynəkdə çıxış edə bilərdi.

Qeyd etmək lazımdır ki, on üç rəqəmi heç də bütün xalqlar üçün “bədbəxt”, “qara taleli” rəqəm deyildir. Bəzi xalqlar dörd rəqəmini, bəziləri yeddini, başqa xalqlar doqquzu belə “qara rəqəm” hesab edirlər.

On üç rəqəminə başqa münasibətlər də vardır: mərkəzi və Cənubi Amerikanın bir çox qadim sakinləri bu rəqəmi müqəddəs və səadət gətirici rəqəm hesab edirlər. Hindu əfsanə və rəvayətlərində on üçün sırlı, ilahi qüvvəyə malik olduğu geniş təsvir edilir. İtalyanlar da on üç rəqəminin səadət gətirdiyinə əmindirlər.

Külli miqdarda konkret-tarixi faktlar sübut etmişdir ki, on üçün bədbəxtlik ilə heç bir əlaqəsi yoxdur. Məşhur rus müğənnisi F.İ.Şalyapin fevralın on üçündə doğulmuşdur. Musiqiçilərin P.İ.Çaykovski adına müsabiqəsində on üçüncü nömrə ilə çıxış edən Van Kliberi fevralın on üçündə qalib gəlmişdi. A.Nikolayev və P.Popoviçin qrup halında kosmik ucuşu on üç avqustda müvəffəqiyyətlə başa çatmışdı. Bir çox idmançıların məhz on üç nömrə ilə çıxış edib qalib gəldikləri məlumdur.

Bir sıra ölkələrdə on üç rəqəminin fetişləşdirilməsinə qarşı mübarizə qüvvətlənir. 1966-cı ildə ABŞ-da “Onuçlər klubu” təsis edilmişdir. Klubun ilk icası on üç nömrəli göydələnin on üçüncü mərtəbəsindəki on üç nömrəli otaqda və dekabrın üçündə keçirilmişdi. Burada klubun on üç üzvü və on üç qara pişiyi olan ev sahibəsi iştirak edirdi. İclasda çoxlu güzgü sindirilmiş, duz dağıdılmış və “Xanım Antionuç” seçilmişdi. ABŞ-nın bir çox ştatlarında “On üç xurafat əleyhinə” klubunun filialları yaradılmışdır. “On üçlər klubu” Londonda da fəaliyyət göstərir. On üç üzvü olan bu klubun yiğincaqları hər ayın on üçündə saat on üçdə keçirilir. Klub on üç pilləsi olan binada yerləşir.

"Lenin tərbiyəsi uğrunda" qəzeti, 1973-cü il, 7 sentyabr, səh.3.

NİYƏ BELƏ DEYİRLƏR

YERİNDƏ OTURTMAQ

Məcazi mənada: cavabını vermək, qarşısını almaq.

Müasir dilimizdə həm də "yerini göstərmək", "yerini tanıtməq", "hər kəsin öz yeri var" və s. kimi çox zaman məcazi mənada işlənən bir çox ifadələr vardır ki, bu ifadələr köhnə qəbilə-feodal adətlərinin dildə qalığından başqa bir şey deyildir.

Qədimlərdə nəinki dövləti vəzifələrdə işləmək, həm də yığıncaq və məclislərdə oturmaq üçün yerlər əsl-nəsəbə görə müəyyənləşirdi. Buradan da zənginliyinə və nəslinin qədimliyinə görə özündən aşağıda olanlara yerini güzəştə getmək istəməyənlər ilə bu yerləri tutmaq istəyənlər arasında kəskin ixtilaflar, mübarizələr olurdu. Hər kəsi yerində oturtmaq o qədər də asan deyildi. Məlumdur ki, oğuz türkləri bu yerlilik (əsasən kinaya tərzində işlənən "Yersiz gəldi, yerli qaç" misalına fikir verilsin) qaydalarına ciddi əməl edirdilər. Hər kəs özü üçün müəyyən edilmiş yerdə oturardı. Kimin harada oturməli olması haqqında hüquqlar oğuzların əfsanəvi babası Oğuz xan tərəfindən verilmişdi. Oğuzların bu ənənəsi haqqında, qonaqlıqlarda müxtəlif qəbilə nümayəndələrinin oturmaq qaydaları haqqında XV əsrən yazılı mənbələr qalmışdır. Burada kimin harada oturması, xanın yanında kimin, solunda kimlərin və s. oturması qaydalarından geniş bəhs olunur.

"Dədə Qorqud" dastanlarının birində deyilir ki, Bamsı Beyrəyin atası Baybura "ipək xalçaları saldı, keçdi oturdu. Oğlunu sağ yanına aldı". Başqa bir dastanda isə göstərilir ki, Əgrək adlı igid "bəyləri basıb Qazan öндə oturardı. Kimsəyə iltifat eləməzdi". Bir gün ona deyirlər: "Bu oturan bəylər hər biri oturdğu yeri qılıcyla, ətməyilə alıbdır. Mərə, sən başımı kəsdin? Qanmı tökdün? Acmı doyurdun? Yalincıqmı donatdin?"

İranın Sasanilər dövründəki saray adətlərindən danışan V əsr erməni tarixçisi Favst Buzand göstərir ki, müxtəlif yiğincaqlarda padşahın sağ tərəfində oturmaq çox böyük şərəf hesab olunurdu. Lakin zadəganların hər biri üçün əvvəlcədən xüsusi yer müəyyən edilirdi, orada qiymətli taxt qoyulurdu. Bu yerlər irsi səlahiyyət hesab olunurdu.

“Şahnamə”də təsvir olunur ki, İsfəndiyar qonaqlığa gəlmış Rüstəmi özündən sol tərəfdə oturtmaq istədikdə Rüstəm qəzəblənir və bunu özü üçün həqarət sayır.

ÖLÜB ÖLÜMDƏN QURTARMAQ

Ifadə məcazi mənada – çox ağır xəstəlik, ağrı keçirmək, iztirab çəkmək, bərk həyəcanlanmaq – mənasında və bəzən də “ölüb ölümən qurtarmaq” şəklində işlədirilir.

Qədim Hind abidəsi məşhur “Kəlilə və Dimnə” də təsvir edilən belə bir əfsanə ilə bağlıdır: səfərə çıxan bir tacirdən ailə üzvlərinin hərəsi bir şey alıb gətirməsini xahiş edir. Qəfəsdə saxlanan tutuquşu heç nə istəmir, yalnız öz tutu yoldaşlarına salam göndərir. Tacir məşədə tutulara rast gəlib, evdəki quşdan onlara salam yetirir. Bu zaman quşlardan biri nagahan yerə yığılıb çırpinmağa başlayır və nəhayət, ölürlər. Bunları görən tacir evə qayıtdıqdan sonra bu əhvalatı evdəki tutuya nəql edir. Əhvalatı eşidən kimi evdəki quş da qəfəsdə bir az çırpinib, qəflətən gözlərini yumur və hərəkətsiz qalır. Tacir onu ölmüş bilib, qəfəsdən çölə atdıqda quş havaya qalxıb yoldaşlarının yanına uçmağa başlayır. Tacir başa düşür ki, məşədəki tutu özünü ölülüyə vurmaqla (“ölüb”) xilas olmaq (“ölümən qurtarmaq”) yolunu göstərmiş.

Bu misaldan Nizami, Xaqani, Rumi, Sədi, Cami və s. kimi böyük sənətkarlar istifadə etmişlər.

N.Gəncəvi yazımışdır:

Ibrətlə göz yuman o tutiyə bax

Ki, “oldü”, qəfəsdən qurtardı ancaq.

Bu əhvalat Mollayı Ruminin məsnəvisində xüsusilə təsirli bir tərzdə təsvir olunmuşdur.

H.Mehdinin “Qara daşlar” romanında təsvir edilir ki, Bakıda yaşayan oğlu Tahirin xəstələnməsi xəbərini kənddə nisbətən gec eşidən Gülsənəm iki əlini zərbələ başına çirpdı. – Vay, kül mənim başıma, uşaqlı ölüm dən qayıdır, amma mən başı batmışın heç nadən xəbəri yoxdur”.

C.Bərgüşadin “Boz atın belində” romanında falçı qarı Cavad xana deyir:” – Cavan oğlan, sənin bu Qaradağ mahalında düşmənin çöxdür. Bir dəfə ölüb-ölüm dən qurtarmışan.. İranın qızları sənin dərdindən dəli-divanı olublar...”

İ.Şixlinin “Dəli Kür” romanında deyilir: ”Basqınçilar xeyli gözlədilər, hətta bir-iki dəfə lap Salatının yanından keçdilər. Qız bir an içində bir neçə dəfə ölüb-ölüm dən qayıdır”.

“Lenin tərbiyəsi uğrunda” qəzeti, 1973-cü il, 6 oktyabr, səh.3.

NİYƏ BELƏ DEYİRLƏR

QARI NƏNƏNİN ÖRKƏNİ

Xalq arasında göy qurşağı (qövsi-qüzəh) belə adlanır. Bəzən “qarı nənə” ifadəsi əvəzinə Fatma (nənə) xala ifadəsi işlədir. Ehtimal olunur ki, buradakı ana/nənə sözünün işlədilməsi totemizm ilə əlaqqədardır. Həmin ifadədə “örkən” yerinə bəzən də “hana” işlədirilir.

Göy qurşağının yaranması yağış və ya dumanda olan su damalarında müstəqim günəş (bəzən də ay) şüalarının sınaması nəticəsində meydana çıxan optik hadisədir. Yağış damalarından keçən günəş şüası bu damalarda sınaraq spektrin ayrı-ayrı rəngdə olan şüalarına çevirilir. Göy qurşağının rəngləri adətən belə sıralanır: xarici tərəfdən əvvəl qırmızı rəng alır, sonra narın-

cı, sonra yaşıl, sonra mavi, sonra göy və nəhayət, içəri tərəfdən kənarda bənövşəyi və ağ rəng olur. Bəzən də çox sıx dumanda xırda-xırda damalarından ibarət tamam ağ rəngli göy qurşağına təsadüf edilir.

Maraqlıdır ki, göy qurşağının yeddi rəngdə olduğunu Aşıq Şəmsir "Baharım" şeirində belə ifadə edir:

**Olur şəfəqlərin nə dirək-dirək,
Yalın qurşağında yeddi dirmi rəng?!
Necə fərəhlənir, gör, coşqun ürək?**

Göy qurşağının yaranma səbəbini bilməyən qədim insanlar onun haqqında müxtəlif rəvayətlər düzəltmişdilər. Qədim babil-lilərin əqidəsinə görə, göy qurşağı ilahə İştirən həməyilidir, qədim yunanların fikrincə isə İridanın təbəssümüdür.

Xristianlar iddia edirdilər ki, göy qurşağı allahın Nuha verdiyi belə bir vədin rəmziidir ki, bir daha tufan olub bütün dünyani su basmayacaqdır.

Göy qurşağının meydana gəlməsini təbii səbəblərlə izah etməyə çalışan italyan alimi Antonio Dominis 1625-ci ildə kilsə tərəfindən kafir elan edilib, ölümə məhkum olunmuşdu. Onun cəsədi və göy qurşağı haqqındaki kitabı kütlə qarşısında yandırılmışdı.

Adətən göy qurşağı o zaman meydana çıxır ki, göyün bir tərəfində yağış yağıdıği halda, digər tərəfdə günəş çıxmış olsun. Və adətən yağışlı buludlar qorbdən şərqə tərəf irəliləyir. Buna görə də səhər yaranan göy qurşağı göyün qərb hissəsində yağışın yaxınlaşdığını göstərir. Axşam isə o yağış damlalarının (göyün şərq tərəfində) uzaqlaşdığını göstərmmiş olur. Beləliklə, göy qurşağına əsaslanmaqla yağışın kəsəcəyini və ya yağacığını əvvəlcədən dürüst müəyyənləşdirmək mümkündür.

R.Rza "Tək getmərəm" şeirində yazar:

**Əvan nənə qurşağı
bir an sonra əriyəcəkdir.
Nə onu saxlamağa qadirəm,
nə yaxşı insanları tovlamağa**

**Göy qurşağı göydə qalıncı.
M.Şəhriyar yazmışdır:
Qarı nənə uzadanda işini,
Gün buluddan ayırdı teşini,
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşib-daşardı.**

S.Rəhimovun "Macəra" hekayəsində deyilir: "Leysan yağışından sonra Fatma ana göydə hanasını, anam da eyvanda saçını asmışdı".

C.Bərgüşadın "Boz atın belində" romanında Həcərin xalçası təsvir olunarkən deyilir: "Çəmənyurd elə bil bu xalçaya köçmüdü. Fatma xala hanasını sanki səmada yox, bu xalçanın üstündə asmişdi".

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1974-cü il, №4, səh.31-41.

AZƏRBAYCAN DİLİNDE SİNTAKTİK PARALELİZM

Sintaktik paralelizm çox mürəkkəb anlayışdır.¹ Bunun mahiyyəti belədir ki, bir sintaktik vahidə məxsus quruluş tərzi eyni və ya qismən dəyişilmiş tərzdə təkrar olunur. Burada təkrarlanan şey məhz ifadə tərizidir, sxemdir. Bu hadisənin əslində söz təkrarına o qədər də dəxli yoxdur.

Təkrarlanan ifadə tərzi əvvəlki ilə eyniyyət təşkil edirsə, buna tam paralelizm deyilir.

¹Sintaktik paralelizmin "poetik paralelizm" və ya "psixoloji paralelizm"dan fərqləri haqqında bu əsərlərdə məlumat verilmişdir: В.Веселовский. Историческая поэтика. Л., 1940; M.Adilov. Alliterasiya."Azərbaycan bədii dilinin üslubiyyatı (Oçerklər)", Bakı, 1970.

Məsələn: *Alov dilini gödəltmiş, od hərarətini azaltmışdı. Otaq qarğı divarlı, palçıq taxta-puşlu, torpaq döşəməli bir çavıstan-dan ibarət idi* (Ə.Vəliyev).

Birinci cümlə iki tərkibdən ibarətdir. Hər iki tərkibdə əvvəl mübtəda, sonra vasitəsiz tamamlıq, sonra isə xəbər gəlir. İkinci cümlədə üç paralel tərkib vardır: *qarğı divarlı, palçıq tax-tapuşlu, torpaq döşəməli* birləşmələr tam eyni quruluşa malikdirler.

Təkrarlanan ifadə tərzində hər hansı bir dəyişiklik baş verərsə buna nata məm paralelizm deyilir.

Bəylər bəyimləri ilə, ağalar xanımları ilə, darğalar və sərkarlar arvadları ilə yan-yana əyləşir (Ə.Vəliyev).

Burada üç paralel tərkibin üçüncüüsü iki əvvəlkilərdən fərqlənir. “*Bəylər bəyimləri ilə*” və “*ağalar xanımları ilə*” birləşmələrində birinci tərəflər (*bəylər, ağalar*) bir sözdən ibarətdir. “*Darğalar və sərkarlar arvadları ilə*” birləşməsində isə birinci tərəfdə (*darğalar və sərkarlar*) qrammatik ünsürlər fərqlidir.

Paralelizmin tam olması üçün aşağıdakı üç şərtin mövcudluğu zəruridir: eyni miqdarda üzvlər, eyni nisbətdə olma, eyni quruluş (sira).¹

Bunları ayrı-ayrılıqda izah edək.

1.Bir-birinə paralel olan sintaktik vahidlər eyni miqdarda üzvlərin birləşməsindən təşkil edilməlidir.

Mənum ən çox dilədiyim sizlər için:

Sağlam bədən, sağlam sinir, sağlam beyn (H.Cavid).

İkinci misradakı üç paralel tərkibin hər birisi təyin ilə vasitəsiz tamamlığın birləşməsindən ibarətdir.

Eyni prinsiplə aşağıdakı misraların da bir-birinə paralel olduğunu söyləmək mümkündür.

Heyrət! **O nə halət, nə şətarət, nə qiyafət!**

Dəhşət!...**O nə səfvət, nə təravət, nə lətafət** (H.Cavid).

2.Paralel tərkiblər bir-birinə eyni nisbətdə olmalıdır.

¹Вах: И.М.Астафьев. Виды синтаксических повторов, их природа и стилистическое использование, nam.dis.avtorefati, M., 1962, səh. 2-3.

Mənim gözümdə *daha da böyümiş, daha da əziz olmuşdu* (Mir Cəlal); “Xoşbəxtlər” *başqa məzmunlu, başqa səpgili, başqa konfliktli komedyiadır* (M.Məmmədzadə); O, *insanlıq öldürüb, xeyirxahlıq öldürüb, inam öldürüb* (Ə.Hacızadə).

Parealel tərkiblər birinci cümlədə zərflik ilə xəbər birləşmələrin-dən, ikinci cümlədə zərflik (?) ilə təyin birləşmələrin-dən, üçüncü cümlədə tamamlıq ilə xəbər birləşmələrin-dən ibarətdir.

Müvazi tərkiblər eyni şəkildə sıralanmış sözlərin birləşməsindən ibarət olur.

Oruc göyərə-göyərə bu yandan çıxırdı, molla Namaz da tincixa-tincixa bu yandan (S.Rəhimov); *Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz* (“Dədə Qorqud”); *Sağda oturan sağ bəylər! Solda oturan sol bəylər!* (“Dədə Qorqud”).

Birinci şərtə əməl etmədikdə ya qısaldılmış (yarımçıq), ya da genişləndirilmiş natamam paraleлизm alınır.

**Enli fəhlə kürəkli
Geniş insan ürəkli
Duzlu, çörəkli,
Bakım!** (R.Rza).

Burada paraleлизm qısaldılmışdır. *Kürəkli və ürəkli* sözləri təyinedici sözlərlə işləndiyi halda, *duzlu, çörəkli* sözləri belə epitetlərə malik deyildir.

Dağlarda lalələr, bağlarda meyvələr, tarlalarda ağır başlı sünbüllər rəngini, ruhunu, mənasını dəyişmişdi (Mir Cəlal).

Burada paraleлизm genişləndirilmişdir. Paralel tərkiblərin üçüncüsünə əlavə edilən üzvlər (ağır başlı) əvvəlkilərdə yoxdur.

Aşağıdakı misallarda da paraleлизm tam deyildir.

1. *Ölməliyiksə, ip tapaq. Vuruşmalyıqsa, xəncər-bıçaq axtaraq. Qalmalyıqsa, hərə bir yana qaçıb başını qurtarsın* (C.Cabbarlı).

2. *Şəriət ancaq avamlar üçündür, qara camaat üçündür, anlamaz və qanmazlar üçündür, zövq əhlinə, ariflər nə şəriət?* (C.Cabbarlı).

Üçüncü şərti gözləməyib qalan iki şərtə əməl edəndə əks sıralı yarımcıq paralelizm yaranır. Burada paralel üzvlər eyni sırada düzülmür.

Əsəd dəstəyi yerinə *qoydu*. *Götürdü, götürdü, qoydu* (Mir Cəlal); Gözəllikdə örnək almış *göy şəhərdən, şəhər gəydən* (H.Cavid); *Mən* çox *anaları yavrusuz, çox yavruları anasız qoydum* (H.Cavid); *Mən* *göydə sənin, sən də mənimdən* (H.Cavid); Xülasə, *mən dedim, o dedi, o dedi, mən dedim*, mübahisəmiz uzandı (C.Gözəlov).

İkinci şərti gözləmədikdə də paralelizm pozulur. Əslində bu halda heç paralelizmdən danışmağına dəyməz.

Nə həyatdan doyuruq,

Nə hayatı dinc qoyuruq (R.Rza).

Əvvəlki misrada ismin çıxışlıq halindəki söz ilə feil, ikinci misrada təsirlik haldakı söz ilə tərkibi feil (frazeoloji birləşmə) birləşmişdir.

Onun dayıları *bəy, mən* nökər idim. *Onun* evi, mülkü vardı, *mən* isə lat-lüt idim (Ə.Vəliyev).

Mənaca paralel gələn *o* və *mən* sözləri sintaktik cəhətdən paralel deyildirlər.

Dilimizdə paralelizm yalnız üslubi vasitə deyildir. On müxtəlif qrammatik (sintaktik) kateqoriyalar məhz paralelizm əsasında formallaşmış olur. Tabesiz və tabeli cümlələrdə bu paralelizm daha bariz şəkildə özünü göstərir. "Tabeli mürəkkəb cümlənin təşkilində sintaktik quruluşun rolu"ndan bəhs edərkən Ə.Abdullayev bu məsələni çox ətraflı və düzgün şəkildə işıqlandırmışdır.¹ Müəllif göstərir ki, baş və budaq cümlədəki üzvlər "əvvəlki komponentdə necə sıralanırsa, sonrakı komponentdə ona müvafiq şəkildə sıralanır", "Elə mürəkkəb tabeli mürəkkəb cümlə tipləri vardır ki, onun baş cümləsinin sintaktik quruluşundan anlaşılır ki, burada hansı budaq cümlə var". Müəllifi bu düz-

¹Bax: Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, Azərtədrisnəşr, 1964, səh. 138-142.

gün nəticəyə gətirən səbəb tabeli mürəkkəb cümlələrin quruluşunun paralelizmə əsaslanmasıdır.

Qədim türk dillərində sintaktik paralelizm cümlənin quruluşunda əsas amillərdən olmuşdur. O dərəcədə əsas ki, hətta bəzi tədqiqatçılar tabeli və tabesiz mürəkkəb cümlələrdən əlavə başqa tipli mürəkkəb cümlələrin geniş yayıldığını göstərmişlər və bunları “bağlayıcılı mürəkkəb cümlələr”¹ adlandırmışlar.

Q.A.Abdurrahmanov göstərir ki, qədim bağlayıcısız mürəkkəb cümlələrin komponentləri arasında məna əlaqələri o qədər də dəqiq olmamışdır. Məna rabitəsi zəif olan müxtəlif cümlələr müəyyən xarici əlamətlərlə bir-birinə bağlanırdı ki, belə “bağlayıcı” funksiyasının birini də təkrarlar təşkil edirdi.²

Məlum olur ki, paralelizm əslində dilin strukturası ilə əlaqədar mühüm bir linqvistik (langua) faktıdır. Özü də sintaksis ilə bağlı olan faktdır.

Bunları ona görə deyirik ki, bəzən paralelizm (müvazilik) termini müxtəlif dil hadisələrinə də aid edilir. Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud “dastanlarının dili” əsərində “sinonimlər müvaziliyindən” bəhs edərkən “müvazilik” termini bir qədər fərqli mənada və səciyyəvi tərzdə işlətmüşdür. Müəllif yazır: “Kitasbi-Dədə Qorqud dastanlarında nəinki təkcə sözlərin müvaziliyinə, həm də müxtəlif şəkilçilərin, hətta fonetik xüsusiyyətlərin müvaziliyinə rast gəlmək mümkündür. Burada müxtəlif dillərə mənsub eyni məzmunlu dil ünsürlərinin, tərzi-ifadələrin qoşa işləndiyini müşahidə edə bilərik”.³

“Söz müvaziliyi” dedikdə müəllif iki eyni mənalı sözün yanaşı işlənməsini nəzərdə tutur. Məs.: pir-qoca, yaxşı-xub, qızıl-altun, toy-düğün... Başqa sözlə, Ə.Dəmirçizadə eyni mənalı sözlərin qoşa işlənməsini “müvazilik” adlandırmışdır. Lakin

¹ Г.А.Абдурахманов. Основы синтаксиса сложного предложения современного узбекского литературного языка, Ташкент, 1960.

² Yenə orada, səh. 10.

³ Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh. 26.

sözlər (lügət tərkibi, leksika) ilə əlaqədar olan bu eyni mənalılıq dilçilikdən sinonim termini ilə qeyd edilir. Özü də bunlar daha çox mütləq sinonimdirlər.

Həmin ktabda habelə “Morfoloji və fonetik əlamətlərin (?) müvaziliyi” adlı bir başlıq da verilmişdir. Buradsa da bu “müvazilik” terminin işlədilməsinə etiraz etmək mümkündür. İş burasındadır ki, “müvazilik” (paralelizm) termini dilçilik ədəbiyyatında daha çox sintaktik-stistik və ya sadəcə stilistik bir termin kimi qəbul olunmuşdur.

İşmin çıxışlıq halını bildirmək üçün həmən “din, din”, həm də “dan, dən” şəkilçiləri işlədilirsə, bu müvazilik deyil, sözün morfoloji variantları adlandırılmalıdır.

“Sözün başında və ya ortasında bəzən “m”, bəzən “b” səsi¹ işlənirə (mən-bən, min-bin, kimi-kibi) bu da müvazilik deyildir, sözün fonetik variantları adlandırılır.

Terminlərin dəqiqləşdirilməsinin əhəmiyyəti böyükdür. Sözün variantlarını (xüsusilə statik planda) müvazilik adlandırmaq səhvdir. Tədqiqatçılar, sözün, ümumiyyətlə, aşağıdakı variantlarını qeyd edirlər: fonetik, morfoloji, leksik-semantik.

Sözün bu variantlarının hər biri üslub ilə və ya dialektlə bağlı ola bilər. Belə hallarda “sözün üslubi variantı” və ya “dialekt variantı” terminlərindən istifadə edilir.²

Sinonim və “müvazi” terminklərini Q.Bağirov da eyni mənada işlədir. “O, “Qisseyi-Yusif” poemasının dilindən bəhs edərkən yazmışdır:

“Poemanın lügət tərkibində işlənən sözlərin müvaziliyi yalnız ərəb, fars və Azərbaycan sözlərinin sinonimliyi ilə qurtarmır, eyni zamanda müxtəlif türkdilli tayfa dillərinə xas olan sözlərin müvazi işlənməsində özünü göstərir. Bu da Azərbaycan xalqının etnik təşəkkülündə üzvi surətdə iştirak edən bu tayfaların dilinə xas olan sözlərin dildə yaşamasıdır ki, Şəmsin dövrün-

¹Yenə orada, səh. 31.

²Bax: K.A.Левковская. Теория слова, принципы ее построения и аспекты изучения лексического материала. M., 1962, səh.192.

də bu sözlər müvazi işlənirmiş. Bu kimi sözlər qrupuna misal olaraq:

Dedi//söylədi/ayitdi; kəndu//özü, qatında//yanında; nişə//niyə; qıymaq//sağınmaq; vardi//getdi; şimdi//indi; özgə//başqa; eşit//dirlə; doğru//gerçək; bulmaq//olmaq; qıldı//elədi; dışxarı//dışarı; dögmək//urmaq, qamu//xamu; qanda//xanda və s. kimi sinonimlər poemanın dilində öz əksini tapmışdır.¹

Göründüyü kimi, burada hətta sözün fonetik variantları da müvazi (sinonim) sözlər hesab edilmişdir.

Eyni miqdardır üzvlərə malik olan, daxilindəki üzvlər eyni tərzdə sıralanan, eyni şəkildə quruluşa malik paralelizm heç də həmişə təkrara bağlı deyildir. Təkrarların belə təkrar paralel tərkiblərdə işlədilməsi xüsusi haldır, həm də çox geniş yayılmış haldır. Aşağıdakı misallardan görəcəyimiz kimi, paralelizmdə təkrar leksik vahidlər ola da bilər, olmaya da bilər. Demək lazımdır ki, bütün vahidləri (söz birləşmələri, cümlə) paralel işlədilə bilər. Habelə bütün cümlə üzvləri və bütün cümlə tipləri bu üslubi kateqoriyanın meydana çıxmışında iştirak edə bilər.

A.Müvazi tərkiblər cümlələrdən təşkil olunur.

Almaz. Gərək *ellik varlansın, cəmiyyət varlansın, kollektiv varlansın* (C.Cabbarlı); *Ürək açıq olsa, ürək təmiz olsa, ürək gözəl olsa* insan sonsuz olmaz (Ə.Əsgərov); Bayburanın oğlu *bəş yaşına girdi: Beş yaşından on yaşına girdi. On iki yaşından on bəş yaşına girdi* (“Kitabi-Dədə Qorqud”).

**Əlləri miyanadan kiçik,
İşi böyükdən-böyük idi.
Boyu miyanadan alçaq
Özü qoçaqdan qoçaq idi** (R.Rza).

Göründüyü kimi, müvazi cümlələr həm bir sintaktik vahid təşkil edə bilər, həm də ayrı-ayrı vahidlər kimi işlənilə bilər. Özü də paralel cümlələr təkrarlanan (və ya heç təkrarlanmayan, imp-

¹ Q.K.Bağirov, XV əsr Azərbaycan ədəbi-bədii dilinin leksik, fonetik, qrammatik xüsusiyyətlərinə dair. M.F.Axundov adına APDİ-nin “Elmi əsərləri”, IX buraxılış, 1961, sah. 19.

lisit səciyyə daşıyan) üzvlərə malik ola da bilər, olmaya da.
Məs.:

Savadi olmasa da, səsi güclü idi. Yazı-pozu bacarmasa da, hirslənməkdə, küsməkdə pərgar idi. Məsləhət vermək əlindən gəlməsə də, söyüş söyməkdə, qarğış eləməkdə pərgar idi (Ə.Vəliyev).

Paralel cümlələrdə bəzən ilk hissələr spesifik anafora kimi çıxış edir.

Oğullar var ki, gündə on pencə taxıl biçir. Igidlər var ki, bir gündə yüz oyu lay qoyur, xorumlayır, bağlayır və cavanlar var ki, qaçarağınə köhlən at çatmir. Qızlar var ki, tər qönçə misali mənənadadır, sıfətinə baxmaq olmur. Gəlinlər var ki, yenicə açılmış gülə oxşayır, deyirsən bəs qüdrətin qələmi ilə çəkilib. Arvadlar var ki, elə bil həmənlənmiş qızıl güldür, yanağına baxdıqca baxmaq istəyirsən. Kişilər var ki, danışanda ağızlarından məna, mərifət tökülür (Ə.Vəliyev).

B.Müvazi tərkiblər cümlə üzvlərindən təşkil olunur.

Yerdə də olsa, göydə də olsa, o dərvişi tapın ("Nağıllar"); Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi (A.Səhhət); Ağ nər yüklü yatıb, yüklü durub, yüklü otlaçı (S.Rəhimov).

Ayri-ayrı cümlə üzvləri paralel üzvlər təşkil edə bilər. Bir neçə misal göstərək:

a) mübtəda:

1918-ci ildə bir yerdə mahala soyuq, kəndə şaxta, məktəbə təzə xəbər gəlməşdi (Ə.Vəliyev).

b) xəbər:

Kəndin üzü baxmalı, camalı görməli, evləri yaşamalı, bağları gəzməli, bostanları dərməli idi (Ə.Vəliyev).

v)təyin:

Gödək ömürlü, soyuq üzlü, ağ xalatlı qış günü köçünü sürüb ortadan çıxır, uzun sözlü, qara yapincılı gecə meydana giridi (Ə.Vəliyev); *Palandan yastıqlı, çuldan yorğan-döşəkli adam nə qədər yaşaya bilirdi* (Ə.Vəliyev).

q)zərflik:

Səhər yuxarı çıxanda pərvazlanmış tərlan kimi idim. Axşam aşağı enəndə qanadı sınmış göyərçinə oxşayırdım. Səhər yuxarı qalxanda ana sevinmişdi. Axşam eşidəndə ki....(Ə.Vəliyev).

Son cümlədə paralelizm pozulmuşdur. İstənilən qədər misal göstərmək olar. Paralelizmin dildə mövqeyi çox möhkəmdir. Bəzən bu paralelizm cümlələrin qrammatik formalaşmasına, qrammatik ünsürlərə az-çox təsir göstərir.

Qarı gələnlərə gülər üzlə xalat verdi, gülər üzlə qarşılıdı, gülər üzlə yola saldı (Ə.Hacızadə).

Hər üç tərkibin obyekti “gələnlərə” sözüdür. Lakin bu müvazi tərkiblərin yalnız birincisi yönlük halını tələb edir. İkinci və üçüncü tərkiblərin (feillərinin) tələbinə görə bu söz təsirlik halda işlənməli idi. Qrammatik cəhətdən müəyyən dərəcədə “səhv” görünə bilən belə ifadələr məhz paralelizm əsasında düzgün hesab oluna bilər; burada anlaşılamayın cəhət yoxdur.

Sintaktik paralelizm əmələ gətirən tərkiblər ən azı iki sintaktik vahiddən ibarət olur.

Fırtına gəlir

Dəmir çeynəməyə,

Polad göyşəməyə (R.Rza):

Çiçək yerdə yaxşıdır, günəş göydə yaxşıdır (R.Rza);

Saraldı ömrümün çiçəkli yazı,

Qırıldı qəlbimin sədəfli sazi (S.Vurğun).

Bələ paralelizm *ikiüzvlü parallelizm* adlanır. Dildə paralel sintaktik vahidlər iki dən çox da ola bilər. Bir neçə misal göstərək.

a) Üç üzvdən ibarət paralelizm.

Gözləri yaşlı, saçı pırtdaşlıq, çöhrəsi pəjmürdə idi (Ə.Vəliyev); Bu qadının oturuşundan darixır, sözlərindən əsəbiləşir, hərəkətlərindən qəzəblənirdim (Ə.Vəliyev); Təlaş əyyami, hürriyyət zamanı, iş məqamıdır (M.S.Ordubadi).

b) Dörd üzvdən ibarət paralelizm.

Bilmirəm bu aralıqda nəyim var mənim (C.Cabbarlıdan); *Gözü çeşməkli, əli çəlikli, qoltuğu portfelli, boymu şərfli* adamlar.. (Ə.Vəliyev); *Ayazdan yorğanlı, otdan döşəkli, daşdan yastıqlı, ulduzdan çıraqlı* həyat sürməyin ayrı ləzzəti var (Ə.Vəliyev); *Təlaş əyyamı, hürriyyət zamanı, iş məqamıdır* (M.S.Orubadi).

v) Beş və daha çox üzvlərdən ibarət paralelizm də az deyildir.

Bu mən, bu baş, bu sən, bu xəncər?

Zəhmət çəkib ayağa dur gəl görüm (“El şairləri”).

“Çox üzv” dedikdə heç də bir sonsuzluq nəzərdə tutulmur. Praktik olaraq dörd üzvdən artıq artıq paralel tərkiblər özünü çox az göstərir. Həm də bunlar heç bir səciyyəvi keyfiyyət əks etdirmir. Nə qədər çox üzvlər olsa da üç üzvə malik paralelizm xüsusiyyətindən fərqli bir xüsusiyyət daşımlırlar.

Odur ki, ənənəyə müvafiq olaraq paralelizmin ikiüzvlü və çoxüzvlü adları altında, iki qismə bölünməsi prinsipini qəbul etmək lazım gəlir.

Ikiüzvlü paralelizmdən fərqli olaraq, çoxüzvlü paralelizmdə həmişə bir sadalama mənası nəzərə çarpır. Elmi və publisist üslubda bu sadalama bir rəsmiyət məqsədi daşıyırsa, bədii üslubda daha geniş məqsəd izləyir. Çoxüzvlü paralelizm bəzən bir ümumiləşmə yaratmağa, müxtəlif və uzaq hadisələri bir vahiddə (geniş mənada sintaktik vahiddə (abzas, parça...)) toplamağa imkan verir.

(Əntərzadə) *yalvardı, baxmadılar, hədələdi, qorxmadılar. Səs-küy saldı, eşitmədilər. Qızdırması olması haqda vəsiqə çıxardı, inanmadılar. Zərif kağızda ərizələr yazdı, rədd etdilər* (Mir Cəlal).

“Kitabi-Dədə Qorqud” dastanlarında çoxüzvlü (əsasən üçüzvlü) paraleizm də geniş yayılmışdır.

1.Oğlumun at səkirdiş(in), qılınc çalısı(in), ox atışın görəyim, sevinəyim, güvənəyim, qıvanayım.

2.Yenə toy edib *atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq* qurdurmuşdu.

Sonuncu misal iki cümlədən (cümchlərin xəbərləri də həm-qafiyədir: qır, qur) təşkil olunub ki, hər cümlədə paralel ifadələr qeyd edilmişdir. Paraleлизm imkan vermişdir ki, xəbərlər təkrarlanmasın, bir dəfə işlənib həmcins paralel üzvlərin hamısına aid olsun.

Emosionallıq və ahəngdarlıq yaratmaqdə belə çoxüzvlü tam paraleлизmin əhəmiyyəti böyükdür.

Babam at səgirdişimə baxsin qıvansın, ox atışma baxsim güvənsin, qılınc çalışma baxsim sevinsin – deyirdi. Ox atdlar – batmadı, qılınc urdular kəsmədi. Süniylə sancıdalar – eləmədi.

Çoxüzvlü paraleлизm müasir şeir dilimizdə ən çox R.Rza şeirini səciyyələndirən bir keyfiyyət kimi diqqəti cəlb edir.¹

- 1.Küçəni günəşlə;
ağacları yarpaqla,
yeri çəmənlə dolu gördüm...
- 2.Gözü nurdan.
Qulağı səsdən,
könlü həvəsdən düşməsin.
- 3.Nə baxmaqdən gözlərim
Nə havadan ciyərlərim
Nə səsdən qulaqlarım doyur.
- 4.Düşündüm: bura
Ürək dolusu ülfət,
Könül dolusu nəğmə.
- 5.İşinizi sürətdən,
Qolunuzu qüvvətdən,
Qəlbinizi məhəbbətdən salmadınız.
- 6.İşıq zülməti,

¹M.Adilov, R.Rzanın dili və üslubu haqqında bəzi qeydlər. "Azərbaycan" jurnalı, 1963 № 2, səh. 216.

*səhhət mərəzi,
bolluq ehtiyacı,
məhəbbət mərəzi
boğar.*

Belə çoxüzlü paralelizm prinsipi üzrə qurulmuş parçalar R.Rza üslubunda çox mühüm yer tutur. Özü də çox zaman parallel tərkiblərin bu və ya digər ünsürü bir neçə dəfə təkrar olunur. Elə bu təkrarın özü R.Rzanın sərbəst şeirini nəşr dilindən fərq-ləndirir.

Aşağıdakı misallarda qeyd olunmuş təkrarlar nəşr dilində çox çətin ki, işlədilmiş ola.

*İnsan əlli, yüz, yüz əlli il yaşayar; vaxtından qabaq
dərd öldürməsə
ehtiyac öldürməsə
həsəd öldürməsə....
Bəlkə heç qatar dayanır;
düşənə elə gəlir,
minənə elə gəlir,
bəlkə mənə elə gəlir....
Bu yoldan zaman keçir;
qayğılarla yüklenmiş
ümidlərlə yüklenmiş,
arzularla yüklenmiş.
qara matəm rəmzi də ola bilər,
məhəbbət rəmzi də, nifrət rəmzi də.*

Bütün bu misallarda paralel tərkiblərin müəyyən bir üzvü müştərək olub, ifadələrin son (ikinci) tərəfində isə birinci tərəflərin təkrarını görürük :

**Əlləri körpə-körpə,
Əlləri gənc çağında
Əlləri gün keçirmiş,
Yüz yanında görmüşəm.
Gözlərimdən gəlib keçdi
Neçə insan ülfəti**

Neçə insan arzusu...

Görəsən nəğməsiz güllər açarmı

Görəsən nəğməsiz quşlar uçarmı?

Bir də xatırladıqırıq ki, paralelizm üçün sözün təkrarı deyil, qrammatik (sintaktik) formanın təkrarı əsasdır. Odur ki, qrammatik paralelizm yoxdursa, hətta söz təkrarı olsa belə bunu tam paralelizm saymaq olmaz.

Belədir ömür

Nə həyatdan doyuruq,

Nə həyatı dinc qoyuruq.

Beləliklə, R.Rza şeirində paralelizm və təkrar əsas yer tutur və bu cəhət də şairin şeir dilini nəsrdən fərqləndirir.

Xalıları əlvən mənzildə də

Bədbəxt ola bilər,

Xoşbəxt ola bilər insan;

Iki ayaq güclə yerləşən səngərdeə də,

Dözə biləsən gərək,

Qalib gələ biləsən gərək

Sevincə də, dərdə də.

Sadalamada məqsədi ilə paralelizmdən bədii dildə çox istifadə olunur.

Atlas: *Amma bu çay, bu bulaq, bu arxlar, bu elektrik stansiyası, bu qayalar, bunlar hamısı elə bil mənə bir şey deyir* (M.İbrahimov); Allahverdi: *Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyyə ver, miraba ver, ver...ver...ver...* (C.Cabbarlı); Kurban kişi: *Partiyamız...maşın verir, toxum verir, agronom verir, gübrə verir...* (M.İbrahimov).

Paralelizmin sadalamada və müqayisə xüsusiyyətindən elmi üslubda geniş istifadə olunur. Cümə üzvlərinin və ya cümlələrin bənzər quruluşu nəticəsində elmi dili anlam, başa düşmə işi asanlaşır. Müxtəlif əlamət, xüsusiyyət və keyfiyyətləri sadalam yolu ilə paraleli quruluş onları həm də nəzərə çatdırmağa yardım edir.

M.Şirəliyevuin “Azərbaycan dilaketologiyasının əsasları” kitabından bir bəhs (“Səslilərin əvəzlənməsi”) bura köçürürlük: “Dialekt və şivələrimizdə rast gəldiyimiz səslilərin əvəzlənməsi hadisəsini səslilərin təsnifindəki prinsiplərə əsasən qruplaşdırmaq olar. Bu qruplar aşağıdakılardan ibarətdir.

- “1.Arxa sıra səslərinin ön sıra səsliləri ilə əvəzlənməsi.
- 2.Ön sıra səslilərinin arxa sıra səsliləri ilə əvəzlənməsi.
- 3.Dodaqlanan səslilərin dodaqlanmayan səslilərlə əvəzlənməsi.
- 4.Dodaqlanmayan səslilərin dodaqlanan səslilərlə əvəzlənməsi.

5.Açıq səslilərin qapalı səslilərlə əvəzlənməsi.

6.Qapalı səslilərin açıq səslilərlə əvəzlənməsi.

7.Qapalı səslilərin qapalı səslilərlə əvəzlənməsi”.¹

Elmi üslubda bəndlərin bu cür eyni quruluşda olması ifadə edilən fikrin dəqiqləşməsinə, aydınlaşmasına yardım göstərir. Bu halda sintaktik paraleлизm yadda qalmaşı asanlaşdırır. Təsədüfi deyil ki, elmi əsərlərdə, habelə mühazirələrdə paraleлизmdən çox istifadə edirlər.

İzahlı lügətdə “Sözlərin mənaca xarakteristikası” başlığı ilə getmiş yazidan misal çəkirik. Burada “isimlər”, “sifətlər”, “feillər”, “zərflər” yarımbaşlıqları getmişdir. Və hər bölmədəki bütün bəndlər paralel şəkildə qurulmuşdur. Hətta bəndlərin yarımbəndləri də bir-birinə paraleldir. Məsələn:

”17. Kiçiltmə və oxşama şəkilçiləri ilə düzələn törəmə *isimlər bu qaydada verilir*: (misallar...).

18.-ma (-mə) şəkilçisi ilə feillərdən əmələ gələn *isimlər bu cür verilir*: (misallar...).

19. Sifətdən düzələn mücərrəd *isimlər bu cür verilir*: (misallar...).

20.Başqa dillərdən alınma şəkilçilər vasitəsi ilə düzələn *sifətlər bu cür verilir*:

¹M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Azərtədrisnəş, 1962, səh. 39.

- a) -l şəkilçisi ilə düzələn sıfətlət (misallar...)
- b)-iv şəkilçisi ilə düzələn sıfətlər (misallar...)
- v)-ik şəkilçisi ilə düzələn sıfətlər; (misallar...) ¹ və s.

Mətnin paralel şəkildə qurulması yolu ilə müxtəlif, bəzən də dağıniq hadisə və faktların birləşdirmək, ümumi bir başlıq alına toplamaq mümkün olur. Beləliklə, parallelizm çox böyük mətnlərdə daxili bir vəhdət yaratma vasitəsi kimi də çıxış edə bilir.

Paralel tərkiblərdə təkrar sözlərin olması töbidiir. Bəzən isə sənətkarlar belə zəruri “dil” (langua) təkrarlarından xilas olmağa çalışırlar və buna müxtəlif yollarla nail ola bilirlər. Bu cəhətdən bədii dilimizdə Ə. Vəliyevin üslubu xüsusilə diqqəti cəlb edir. Müəllif təkrarlardan qaçmağa çox böyük fikir verir. Odur ki, təkrar əvəzinə onun dilində sinonimlər (əsasən nisbi sinonimlər) geniş yer tutur.

Əsgər bəy öz otağında, Mirzə Cəmil öz otağında fikirləşirdi. Mirzə Cəmil *tərs idisə*, Əsgər bəy *igid* idi. Tərləni *qəfəsdə* saxlamaq olmaz, onun *yeri* göylər, məskəni qəlb qayalardır.

Bu cümlələrdə paralel tərkiblərdə işlənmiş *otaq-mənzil*, *tərs-inad*, *yer-məskən* sözləri sinonimlərdir.

Yazıcıının müxtəlif əsərlərində aldığımız aşağıdakı parçalarda da sinonimlər bu məqsədi izləyir.

1.Balıq *kimi* soyuq, daş *təkin* hərəkətsiz, ayı *qədər* kinli olan bu adam barəsində fikirləşirdim.

2.Özünü *ələ al*, arvadını *dola*, uşaqlarını lağ'a qoy, qohum-aqrəbəni *sarı*.

3.Gözlərini *ona görə* yummamışdı ki, yolumu gözləyirdi. Ağızını *onun üçün* qapamamışdı ki, su içəcəkdir.

Üçüncü misalda müəllif “onuncun” və “ona görə” sinonim tərkiblərini işlətmüşdür. Belə ifadə tərzinə Ə.Vəliyevin bir çox əsərlərində rast gəlirik.

Haça saqqal müstəntiqin gəlişi molla Qurbanı sevindirmiş, Kalam bəyin qarnına girgi salmışdı. Molla Qurbanın *ona görə*

¹Azərbaycan dilinin izahlı lüğəti. B., 1966, səh. 15.

kefi kökdü ki...Kalam bəyin ovqatı *onun üçün* təlx idi ki....Molla Qurbanın seyrək tüklü sıfətinin sarı dərisi *ona görə* xına rənginə çardı ki...Pristav Kalamin uzun burnunun suyu *onunçun* kəsmirdi ki....

Paralel tərkiblər cümlə daxilində həmişə bir həmcinslik yaradır. Bu zaman həmin tərkiblərdə təkrarlanan sözü atmaq da mümkün olur.

Bu padşah *nə yerə* sığirdi, *nə göyə* (S.Rəhimov).

Bu gün, sabah ərə gedərsən, *sənin də canın qurtaraq, mənim də* (N.Nərimanov).

Bu isə bədii dildə müxtəlif məqsədlər üçün sənətkarlara kömək edir.

Kişilərin burnu, *qadınların* barmaqları işildayırı. *Qadınlarım* üzü, *kişlərin* dişi ağarırı. *Qadınlarım* dodağı, *kışilərin* boyunu qızarırdı (Mir Cəlal).

Paralel tərkiblərin müstərək xəbərlərindən biri (adətən sonucusu) atılır. Bu da təkrarın qarşısını alma üsullarından biridir.

Yay işini qışda *gör*, qış işini yayda.

Paltaların çırkı yumaqla *gedər*, ürəyin çirkli deməklə.

Ya lələ pələng *basır*, ya şələ lələni.

Borc verməklə *tükənər*, yol getməklə.

Divarı nəm *yixar*, insanı qəm.

İçim özümü *yandırır*, bayırıım özgəni.

Nə iyi *qalsın*, nə piyi.

Nə dil *bilsin*, nə dodaq.

Bəzən də xəbərin şəkilçiləri (əsasən paralel tərkiblərin birincisindən başqa) ixtisar olunur.

Evin yarasığı *uşaqdır*, süfrənin yarasığı *qonaq*.

Yaxşı gün *cənnətdir*, yaman gün *cəhənnəm*.

Bəzi hallarda isə xəbərlik ilə əlaqədar müəyyən sözün, şəkilçinin atılması demək olmur. Burada ixtisar olub-olmadığını qəti şəkildə söyləmək mümkün deyildir.

Əl mənim, ətək sənin.

Həmin daş, həmin dibək.
Bu meydan, bu şeytan.
Çayın daşı, çölümüzün quşu.
Tazının dişi, tülkünün dəriSİ.

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
"Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1975-ci il, №5,
səh.26-32.*

SİNTAKTİK PARALELİZMIN BƏDİİ ÜSLUBDA ROLU

Paralelizmin əsas xüsusiyyətlərindən biri yiğcamlıq ilə bağlıdır. Xəbərlik şəkilçiləri (grammatik ünsür) paralelizmdən (üslub!) sonrakı hadisədir. Müasir dilimizdə də yalnız paralel tərkiblərdə xəbərin şəkilçiləri atıla bilər, işlənməyə bilər.

Bələ hənəkmi olur; *Əl qan, üz qan, yaxa qan* (Sarı Aşıq).
Bu mən, bu sən, hünərin var al görüm (S.Rüstəm).

Paralelizmi təşkil edən tərkiblər eyni şəkildə ayrılıqda mövcud ola bilmir. Məsələn, ayrıca “əl qan” bir fikir ifadə etmir, müstəqil yaşamır. Bu da Azərbaycan dilini bəzi başqa türk dillərindən fərqləndirən əlamətlərindəndir. “Mən işçi” demək düzgün deyildir. Bəzi başqa türk dillərində isə belə ifadə tərzi mümkündür.¹

Azərbaycan dilində yalnız paralel tərkiblərin ayrı-ayrı üzvləri bu şəkildə işlədilə bilər. “Mən işçi” tipli tərkiblər yalnız paralelizm tərkibində mövcud ola bilər. “Mən işçi” tipli tərkiblər yalnız paralelizm daxilində mövcud ola bilər: *Mən işçi, sən müdir və ya mən işçi, sən işçi* kimi.

¹ Bax: Э.Севорян. О структуре предложения в тюркских языках, сб. «Исследования по сравнительной грамматике тюркских языков», III (синтаксис), М., 1961, сəh. 6-10.

Lazım gəldikdə xəbərlik şəkilçilərini işlətməmək, ixtisar etmək üçün paralelizm çox böyük imkan yaradır. Qarşılaşdırılan, müqayisə edilən, sadalanan üzvlərin paralelizmi xəbərlik şəkilçilərinə ehtiyacı aradan qaldırır.

Y.V.Çəmənzəminlinin “Şaqqulunun xeyir işi” hekayəsində belə bir təsvir verilmişdir: “Nənəxanım dedi: – Məşədi, [sən] bizi tanımırsan, biz də səni. Amma inşallah axırda görərsən biz necə adamıq”.¹

Burada mötərizəyə alınmış *sən* sözü müəllifin yazısında (orijinalda) yoxdur, tərtibçi tərəfindən artırılmışdır. Əsərin tərtibçisi M.Axundova göstərir ki, bu sözü “ifadənin tam olması üçün əlavə etdik”.²

Əlbəttə, tərtibçiyə haqq vermək lazımdır. Belə müvazi tərkiblərdə subyekt və obyektlərin meydanda olması zəruridir.

Özü də məntiqi vurğu məhz bu subyektlərin üzərinə düşür. Üzərinə vurğu düşən sözlərin isə cümlədən kənar edilməsi qeyri-mümkün və ya səhvdir. Sonra qrammatik ünsürlər (sözdəyişdirici şəkilçilər, köməkçi sözlər və s.) təfəkkürün dəqiqləşməsi ilə əlaqədardır. Şəkilçi (məsələn, xəbərlik şəkilçisi) qəbul etməyən bir sıra paralel ifadələr məhz ümumilik bildirir. Ümumilik bildirdiyindəndir ki, bunlar müxtəlif zaman və şəxslərdə də özünü göstərir.

Əl mənim, ətək sənin.

Bu ümumi hökmü müxtəlif şəkillərdə ifadə etmək olar:

Əl mənim olsun /-dir/....və s.

Buna görədir ki, tam dəqiq mühakimə (hökm) ifadə edən cümlələrdə təkrarlanan üzvləri ixtisar etmək mümkün deyildir.

Bizim müsəlman millətinə *nəzər et*. Firəng millətinə *nəzər et*. Zəmin asimanadək təvafüt var (N.Nərimanov).

Bəzən də belə təkrarlar xüsusi üslubi məqsədlər güdür. Konkretlik yaratmaq, personajın nitqini fərdiləşdirmək və s.

¹Y.V.Çəmənzəminli. Əsərləri, I c., Bakı, 1960, sah. 434.

²Yenə orada.

...Cənab Linney onu altinci dərəcədə fərz edir, cənab Turenfort beşinci dərəcədə fərz edir, amma mən onu dördüncü dərəcədə fərz edirəm (M.F.Axundov).

Paralelizmin üslubi funksiyalarından biri də ritmik parçalar yaratmasıdır. Buna görədir ki, şeir dilində paralelizm daha geniş yayılmışdır. Şeirin daxili bölgülləri (heca vəznində təqtiləri) çox zaman parallel ifadələrdən ibarət olur.

Könül, sən ki düşdün eşqin bəhrinə

Narin çalxan, narin silkin, narin üz...

Ustad dərin, kamal dərin, söz dərin....(Aşıq Ələsgər).

Günəş mənim, söhbət mənim, saz mənim.... (Ə.Cavad).

On bir hecalı şeir parallel ifadələr vasitəsi ilə müxtəlif (6-5, 4-4-3) təqtilərə bölünür.

Nazik barmaqlıdı, şümsad əllidi,

Ayna qabaxlıdı, siyah tellidi,

Şəkər söhbətlidi, şirin dillidi

Tuti kimi xoş zəbanım gedibdir (Aşıq Ələsgər).

Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var (Şəhriyar).

Sanki sintaktik paralelizm ilə şeirin təqtiləri eyniyyət təşkil edir. Azərbaycan xalq şeirində bu cəhət çox qüvvətlidir.

Paralelizmin ritm əmələ gətirmə funksiyası nəsrдə əsasən danışq dilində təzahür edir. Elmi və ya publisist nəşr əsərində paralelizmin bu funksiyası yoxdur. Bədii əsərlərdə isə bu funksiyanın təzahür etməsi təbiidir. Xüsusən dərin psixoloji anları və rərkən ustad sənətkarlar personajının nitqinin parallel cümlələrdən ibarət olmasına xüsusi fikir verirlər.

Mən özümü itirmişəm. Mən vaxtin məhvəribni itirmişəm.
Mən cəmiyyətin nəbzini, mən həyatın qan damarını, mən əsrin
təkan mərkəzini itirmişəm (C.Cabbarlı).

Bizim din düşmənimizə, millət düşmənimizə, qan düşmənimizə qız vermək? (C.Cabbarlı).

Psixoloji anları, kəskin ruhi həyəcanları, sarsıntıları təsvirdə belə paralelizm və təkrarlar nə qədər effektli olsa da, eyni

təsvir üsulunu hər yerdə və həmişə tətbiq etmək müsbət nəticə verməz.

Ritm ifadənin emosional təsirini qüvvətləndirən vasitələrdəndir. Bu emosionallıq isə bəzən o qədər qüvvətli olur ki, sözün, ifadənin məfhumu mənası yada düşmür. Yalnız emosional-ekspressiv çalarlıq özünü göstərir. Başqa sözlə, kommunikativ funksiyadan məhrum olan ünsür yalnız emosionallıq xatırınə dildə qala bilir. Bu yerdə ritmin rolü az deyildir.

Bədii dildə paraleлизm tendensiyalı yazı üçün çox böyük imkanlar verir. Çox uzaq məfhumları bildirən ifadələri parallel işlətmək yolu ilə sənətkarlar müəyyən məqsədə nail olmağa çalışırlar.

C.Məmmədquluzadənin bir felyetonundan alınmış aşağıdakı misala fikir verək: *Şeyx qalmadı, məşayix qalmadı, molla qalmadı, alim qalmadı, xan qalmadı, bəy qalmadı,sovça qalmadı, səhəng qalmadı, nə biliim, dibəng qalmadı, hamisini ələ aldı.*

Məlumdur ki, parallel ifadələr, cümlələr əsasən qarşılaşdırma və sadalanan xarakterli birləşmələr şəklində təzahür edir. Paraleлизm özlüyündə bir sxem olaraq alındıqda) heç bir məna bildirmir. Lakin müvafiq birləşmələr, cümlələr parallel işləndikdə onların mənası qüvvətləndirilir.

Bədii dildə paraleлизmin bu xüsusiyyəti özünü daha qabarlıq göstərir.

Bütün mahallardan adam gedir, bizim qəzadan Qasıım (Mir Cəlal).

Semantik cəhətdən həmcins olmayan “adam” və “Qasıım” sözlərini məhz parallelizm sayəsində sintaktik cəhətdən həmcinsləşdirməklə müəllif müəyyən məqsəd izləyir: satirik-yumoristik effekt əldə edilir.

C.Gözəlovun felyetonlarından misallar gətirək. Parallelizm (və qafiyə) nəşr dilini poetikləşdirir.

Aktlar öz yerində, faktlar öz yerində. Rəisin ürəyinin özəyi, cibinin bəzəyidir. “Bu “ixtira” ətdoğrayan maşından deyil,

qəssabin başından çıxmışdır. Ab-zəmzəm əvəzinə bir neçə butulka şərəbi dəm-dəm içib... (C.Gözəlov).

Sintaktik paralelizm klassik poeziyamızda mühüm yer tutur.

**Saçın şərhini eylərəm hər gecə,
Rüxun vəsfini söylərəm hər səhər
Yaş ilə onun donu nəm olmuş (Nəsimi).
Qan ilə onun üzü dəm olmuş (Xətai).
Ah eylədiyim sərvi-xuramanın üçündür
Qan ağladığım qönçeyi-xəndanın üçündür (Füzuli).**

Xüsusən bir ahəng, nizam yaradan bu cür paralelizm keyfiyyəti klassik poetikada xüsusən yüksək qiymətləndirilirdi və tərci adlanırdı. B.V.Miller tərci (جع) terminini «возвращение; повторение» şəklində tərcümə edir.¹

Təkrar sözü bu termini tam adekvat vermir. Bu doğrudur ki, sintaktik paralelizmdə təkrarlar da özünü çox göstərir.

**Hər guşədə hər kim aldı bir kam
Hər büqədə hər kim içdi bir cam (Füzuli).
Bir bəzm iki şahə məhfil oldu,
Bir bürc iki mahə mənzil oldu (Füzuli).**

Tərci nəinki təkrar deməkdir, hətta bir sıra sənətkarlar tərci şəklində şeir yazarkən təkrardan qaçmaq, eyni sözü işlətməmək üçün sinonimlər işlətməyə cəhd etmişlər.

**Qanı dövranda bir qəlbə dəcəlsiz,
Qanı aləmdə bir aricə dinar?
Qanı dünyada iqrar eylkayən kim... (Nəsimi).
Yalqız mən ölüm əgər qılı qətl,
Tənha mən olam əgər qılı əzl (Xətai).
Hər əsrə bir nəbi zühuri
Hər dövrdə bir rəsul nuri (Füzuli).**

Deməli, tərci sadəcə təkrar deyildir. Təkrar bu poetik formanın xüsusi halıdır. Təkrar da bu terminin həcmində daxildir.

¹Bax: Персидско-русский словарь. М.. 1953, sah.115.

Lakin tərcinin həcmi daha genişdir. Heç bir söz təkrarı olmadan da tərci (sintaktik paralelizm) mümkündür.

Rəna başa sərpübən ləçəklər

Nazik belə sancıban ətəklər... (Füzuli).

Bədxahlərinmidir bu tədbir

Qəmmazlərinmidir bu təzvir? (Füzuli).

Tədric ilə gəldilər cəhana

Təzim ilə oldular rəvana (Füzuli).

Deməli, sintaktik paralelizmdə əsas məsələ sözlərin deyil, sintaktik quruluşun təkrarıdır. Bunlara görədir ki, köhnə poetika kitablarında tərci başqa şəkildə izah olunur, yəni burada təkrar heç nəzərə alınır.

Təyyar bu terminin lügəvi (ümumi) və poetik mənalarını belə açır: “Lügətdə bir şeyi cavahir və əmsalılı təzyindir” (“Cəvahir və bu kimi şeylərlə bəzədilmiş”). Müəllif bundan sonra yazır: “lakin bu elmin ərbabı nəzdində bir misra və ya fəqərənin həvi olduğu əlfaz xanə-xanı ədd olunaraq misra və fərəryei digərdə bulunan əlfazə müvafiq və mütabiq olmasıdır.

در کوی او کنر بر روی اون کی

Sədi “Gülüstan”ında demişdir:

نیک بخت نکه خوردو کشت

بد بخت آنکه مردو هشت

Bu fəqərələr bir-birinə müvafiq və mütabiqdir. (Tərci) həm nəsrda, həm nəzmdə ola bilər”.¹ klassik poeziyamızda Füzuli şeirdə paralelizmə xüsusi əhəmiyyət verirdi.

Həmrəz ilə ol iki vəfadar,

Dəmsaz ilən ol iki ciyərxar...

Həmrəzim idin şikayətimdə,

Dəmsazın idin hekayətimdə.

Lakin ümumiyyətlə musiqiliyə, ahəngə, şeiriyyətə çox diqqət verən dahi sənətkar, paralel misralarda ən müxtəlif təkrarlara – səs (alliterasiya, assonans), söz, ifadə təkrarına da çox geniş yer verirdi. Şeirlərində sintaktik paralelizm (quruluş, ifadə

¹ Bax: رهبر گلستان، ۱۳۰۸، ص. ۲۶.

formasının təkrarı). Səs fonetik təkrar), söz (leksik təkrar), şəkilçi (morpholoji təkrar) və s. təkrarı ilə birləşirdi.

Ümumiyyətlə, klassik poetika cümlə ilə çox az məşğul olurdu, ya da heç məşğul olmurdu. Bu da səbəbsiz deyildi. Sintaksis daha çox milli səciyyəlidir. Klassik poetik normalar isə hər cür konkretlikdən, milli keyfiyyətlərdən uzaq ümumi normalar idi. Odur ki, sintaksis ilə bağlı paralelizm də çox az izah edilirdi.

Buna baxmayaraq, Füzuli kimi sənətkarlar bu paralelizmə məhz milli dil xüsusiyyətlərini əks etdirən ifadə tərzi kimi çox böyük əhəmiyyət verirdilər. Təsadüfi deyildir ki, hətta alınma izafət tərkiblərini də daha çox paralelizm prinsipi üzrə işlədilər. Bu hal isə həmin yad tərkibləri anlaşılışlı şəklə salma, doğma dil sintaksisində əritmə meyli kimi qiymətləndirilməlidir.

**Canımmın cövhəri ol ləli-gühərbarə fəda,
Ömrümün hasili ol şiveyi-rəftarə fəda,
Dərd çəkmiş başım ol xali-siyəh qurbanı.
Tab görmüş tənim ol türreyi-tərrarə fəda.
Gözlərimdən saçılan qətreyi-əşkim gühəri
Ləblərindən tökülen lölöi-şəhvərə fəda.
Çak sinəmdə olan qanlı ciyər parələri
Məst çeşmində olan qəmzeyi-xunxarə fəda** (Füzuli).

Bu parçada nəinki beytlərin daxilində, habelə bütöv mətn boyu paralelizm özünü göstərməkdədir. Ayri-ayrılıqda hər beysi təşkil edən misraların ilk hissələri sintaktik paralel parçalardan ibarətdir. Birinci beystin misralarında üçüncü növ təyini söz birləşmələri (*canımmın cövhəri* və *ömrümün hasili*), ikinci beytə birinci tərəfin mürəkkəb feili sıfətdən ibarət birinci növ təyini söz birləşmələri¹ (*dərd çəkmiş başım* – *tab görmüş tənim*), üçüncü beytə idarə əlaqəsi üzrə formallaşan söz birləşmələri (*gözlərimdən saçılan* – *ləblərindən tökülen*) və s. kimi sona qədər müvazi parçalar özünü göstərir. Misraların ikincisi hissələrini təşkili edən tərkiblərdə də paralelizm çox qabarıqdır. Birinci beytəki

¹Burada yiylilik hal münasibətlərini nəzərə almırıq.

misraların ikinci hissələri olan *ləli-gühərbarə*, *işveyi-rəftarə* cinsi üsulla düzəlmış izafət tərkibləridir. Laklın misraların əvvəllindəki paralelizm kimi belə tərkiblərin ardıcıl davam etməsi (sona qədər bütün misralarda iştirakı) yoxdur. Bu da qəzəlin texniki xüsusiyyətləri ilə əlaqədardır. Burada qafiyə sistemi AA...BA...SA... sistemi üzrə qurulduğundan, ikinci beytdən başlayaraq paralelizm də bu BA...SA... prinsipinə müvafiq özünü göstərir. Yəni dil, üslub məqsələləri şeirin formal xüsusüyyətlərinə tabe tutulur ki, bu vəziyyət bütün klassik poeziya üçün səciyyəvidir. Qeyd olunan paralelizm birinci beytdə misralarda, sonrakı beytlərdə isə beytlər arasında özünü göstərir: *türreyi-tərəzə*, *lölöi-şəhvərə*, *qəmzeyi-xunxarə*....

Bədii dildə paralelizmin növlərindən biri də belədir ki, müvazi ifadələr sırasında hər bir sonrakı ifadə əvvəlkinə nisbətən daha qüvvətli emosional təsirə malik olur, məntiqi cəhətdən daha çox əhəmiyyətli olur, həcm etibarilə daha böyük olur. Məsələn:

Saatlar, günlər, həftələr, aylar, illər gəlib keçdi (Ə.Sadiq).

Qəsdən sözlərdən misal verməklə başladıq. Hər sonrakı söz, əvvəlkindən geniş həcmə malikdir. Belə sıralanma isə emosional-bədii təsiri qüvvətləndirən vasitələrdəndir. Bədii “artım”, “yüksəlmə” adlanan bu paralelizm daha çox ifadələrə, cümlələr, tərkiblərə xasdır və əks səra üzrə də qurula bilər. Məsələn: *Doqquz ay, doqquz gün, doqquz saat* keçəndən sonra Ülkər uşaq doğdu (S.Şamilov); *Hər il, hər ay, hər gün o* deyirdi ki....(R.Rza).

Bəzən bu bədii “yüksəlmə”də paralelizm olmaya da bilər, sıranın ünsürlərindən bir və ya bir neçəsi dəyişə bilər. Məsələn:

Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqlər hərəkət eləyir (C.Məmmədquluzadə).

Günlərin ardınca xoş keçir aylar.

Ayların dağınca illər şad olur (S.Vurğun).

Adətən bədii “yüksəlmə” daha çox zaman bildirən ifadələrin, sözlərin paralelizmində təzahür edir. Həcm etibarilə get-

gedə genişlənən tərkiblər ümumi zaman anlayışına görə bir-birinə sinonim ("üslubi sinonim") nisbətində çıxış edir.

Mən ömrümün neçə ilini; *saat-saat, gün-gün, ay-ay* daşların üstündə qoyub getmişəm (R.Rza); Ərməğan *gündən-günə, həftədən-həftəyə, aydan-aya* özünə etibar qazanır (S.Rəhimov).

Bu misallardakı paralel təkrarların hər birisi öz yerinə görə əvvəlkindən daha geniş həcmə və kəmiyyətə malikdir. Beləliklə, bədii yüksəlmədə komponentlərin düzümü onların rolu, əhəmiyyəti ilə bağlıdır.

Bədii yüksəlmə ən çox emosionallığı getdikcə artan bir tənasüb üzrə şiddətləndirməyə xidmət edir. Burada da paralel tərkiblər ilə əlaqədar təkrarlar emosiyaya təsir edir.

Bədii dilimizdə paraleлизmin müxtəlif növləri yaradılır və işlədilir. Ə.Məmmədxanlı "M.F.Axundov haqqında düşüncələr"ində yazır: ""Onun...böyük və çətin həyatının bütün mənəsi – hamısı *yeniliyin, tərəqqinin, işığın köhnəlik, gerilik və qaranlıq* üzərində təntənəsinə həsr edilmişdir".

Bu cümlədə qeyd olunan iki söz qrupuna diqqət verək. Birinci qrupdakı hər söz sonrakı qrupda olan və müvafiq yerdə gələn söz ilə müəyyən semantik əlaqədədir. Bənzər semantik qrupları əmələ gətirən eyni tipli birləşmələrin birinci komponentləri isə başqa qrupa toplanmışdır. Nəticədə müəyyən nizamla düzlümüş həmcins sözlər yaranmışdır. Bu üsulla müəllif paraleлизmin yeni (fərdi-bədii) növünü əldə etmiş olur. Burada həmdə təkrarların karşısını almaq, yığcamlıq meyli də hiss olunur.

Misali izah məqsədi ilə nəşr dilindən gətirdik. Əslində isə bu növ paraleлизm şeir dilinə – xüsusilə klassik şeir dilinə daha çox xasdır. Yuxarıdakı misalda *yenilik* sözü *köhnəlik ilə, tərəqqi* sözü *gerilik ilə, işıq* isə *qaranlıq ilə* bağlıdır.

Bu kimi paraleлизm dildən müəyyən məqsədə istifadə nəticəsidir. Buna görə də o, "poetik paraleлизm" adlandırılara bilər.

Klassik poetikada sənaye-mənəviyyənin (صنایع معنویہ) əsas növlərindən biri LƏFV NƏŞR (لُف و نَشْر) adlanırdı. Ləfv nəşr poetik paraleлизmin müxtəlif şəkillərinə deyilirdi. Məsələn, "ləfv

nəşr mürəttəb” (مرتب) adlsanan n paraleлизmin mahiyyəti budur ki, əvvəlcə “ləfzlər cəm olunur”, sonra onlara “mütəalliq olan digər əlfaz dəxi təfsil edilir.¹

Başqa sözlə, əvvəlki qrupun hər bir üzvü sonrakı qrupun müvafiq yerindəki üzv ilə əlaqədar olur.

Mir Cəlal Füzulinin aşağıdakı beytində olan bənzətmələrdən danışarkən bu məsələyə də toxunur.

Bülbülü-qəmzədəyəm, bağlı-baharım sənsən,
Dəhənү-qəddü-rüxün qönçəvü-sərvü səmənim.

Mir Cəlal göstərir ki, burada şair “bütün bənzəyənləri misranın bir tərəfinə, bənzədilənləri isə o biri tərəfinə yiğmişdir...Bənzətmələrin bütün sistema ilə verilməsi, ayrı-ayrı elementlərin mövqeyini təyin etməyə imkan verir”.²

Paralel tərkiblərin komponentləri mütənasib sıra ilə düzülmüşdür. Məşuqənin “dəhəni” bağın qönçəsinə, “qəddi” bağın sərvinə, “ruxu” bağın səməninə bənzədir. Füzuli paralel sözlərə arasında çox məntiqi əlaqə yaratmağı sevirdi.

Göründüyü kimi, paralelizm bir sintaktik eynilikdir (eyniyyətdir). Eyni sintaktik quruluşlu ifadələrin, cümlələrin bütöv bir vahiddə ahəngdar şəkildə birləşməsi silsilə adlanır. Silsiləli ifadə tərəzi xüsusişlə bədii dilimizdə geniş yayılmışdır.

Səhər mən paltarımı geyinib çarıqlarımın bağımlı bağlayanda anam inayı sağırdı. Mən qatiq-çörək yeyəndə o, südü səniedən qazana tökürdü. Mən gərməşov çubuğunu küncəndən götürüb əlimə alanda anam buzovu çəkib bağlayırdı. Mən ayağımı astanadan çölə qoyanda o, yanına gəlib gülə-gülə dedi (Ə.Vəliyev).

Silsilənin əsas xüsusiyyəti müxtəlifliyi vəhdətdə ifadə etməsidir. Burada müxtəlif hadisələr bir vəhdətdə birləşmiş olur.

Turachi qaçqınlarının tırtovu başlayandan bəri Paşa bəy çox narahatdı....Əbdülhəsənov gələndən sonra hövsələsi bir tikə olmuşdu. Darğasının başı yarılib üstünə qaytarıldan sonra

¹ طيار: رہر گلستان، استانبول، ص. ۲۲۰.

² Mir Cəlal. Füzulinin poetik xüsusiyyətləri. Bakı, 1940, səh. 55.

bəyin hər şey yadından çıxdı. Güllüoğlu Xalıqverdi evini yandırıdan sonra bir az sakitləşdi... (Ə.Vəliyev).

Hər iki misalda müxtəlif zamanda baş vermiş hadisələr bir yerə toplanıb vəhdət şəklində oxucuya təqdim olunur. Zaman müxtəlifiyinin vəhdət şəklində verilməsi Ə.Vəliyevin üslubuna daha çox xasdır.

1. *Paşa bəy həyatə enəndə Xalıqverdi "Narlı bağ" a adladı. Paşa bəy bağa keçəndə Xalıqverdi qəbiristanlığı tərəf gedirdi. Paşa bəy qəbiristanlığın ayağına çatanda Xalıqverdi gözləyirdi.*

2. *Plovun dəmi alınan zaman qonaqlar gəlməyə başladılar. Onlar kəllə otağa adlayanda, Misir... hazırlaşdı. Qonaqların axırıncıları... həyatdə görünəndə... buglama-kabab bişirdi. Qonaqlar görüşüb hal-əhval tutanda, plovun... suyu qaynadi. Qonaqlar şəkillərə baxanda, Paşa bəyin itləri hürdü.*

İkinci misalın birinci cümləsində -anda feili bağlama şəkilçisi əvəzinə "zaman" sözündən (müstəqil, leksik vahid) istifadə olunmuşdur. Silsilədən zaman etibarilə qarşılaşdırma üçün, eyni (və ya ardıcıl gələn) vaxtda müxtəlif hadisələrin baş verdiyini, müxtəlif əhval-ruhiyyənin əmələ gəldiyini bildirmək üçün istifadə olunur.

Əlbəttə, silsilə yalnız müxtəlif vaxtlarda baş vermiş hadisələrin vəhdətini bildirməkdən ibarət deyildir. Silsilədən daxilən bir-birinə bağlı ziddiyyətləri, qarşılıqlı əlaqələri, asılılığı, məntiqi fikrin inkişafını və s. bildirmək üçün geniş miqyasda istifadə olunur. Silsilə müəyyən hadisəyə diqqəti cəlb etmək üçün təkidlilik yaratmağa imkan verir.

Bütün bu müsbət üslubi keyfiyyətlərinə baxmayaraq, parallelizm bədii dildə (xüsusilə nəsrədə) heç də həmişə müsbət qiymətləndirilə bilməz. Bu ifadə vasitəsində ahəng, ritm kimi emosional vasitələr bəzən ifadənin məzmununun dərk olunmasına az-çox maneçilik törədir. Burada subyektiv cəhətlər qüvvətli olur, məfhumu cəhətlər kölgədə qalır. Məzmunun tez və asanlıqla dərk olunması nöqtəyi-nəzərindən aşağıdakı cümləyə diqqət yetirək:

*Məni Əlimərdan bəy, anamı Sürəyya xanım, atamı Həsən
bəy çağırtdırdı* (Ə.Vəliyev).

Kiçik bir cümlədə altı şəxs xatırlanır, həm də hadisələr üç hissəyə ayrılır. Oxucu çox çətin ki, bunları yadda saxlaya bilsin.

*Ata dedi, oğul yazdı, ata fikirləşdi, oğul gözlədi, ata uy-
durdu, oğul yazıb qurtardı* (Ə.Vəliyev).

Hadisələr, əhvalatlar çox sürətlə döyişir. Yenə də yadda saxlamaq çətinləşir.

*Anam yer salır, atam balkonun altında gəzinir, mən düşü-
nürdüm* (Ə.Vəliyev).

Daha çox üslubu-poetik kateqoriya olan paralelizm bəzən də qrammatika qanunlarının pozulmasına səbəb olur. Belə vəziyyət isə etiraz doğurmaya bilməz.

"Bakı" qəzeti, 1975-ci il, 24 dekabr, səh. 3

MÜBAHİSƏLİ BİR DİL HADİSƏSİ

Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnnstitutunun 1972-ci ildə nəşr etdirdiyi "Dil mədəniyyəti" kitabçasında deyilir: "Müasir ədəbi dilimiz demək olar ki, bütün qrammatik qanun-qaydaları gözləyir. Lakin bəzi hallarda hərfi tərcümənin təsiri altında müəyyən qaydalar pozulur. Məlum olduğu üzrə, müasir Azərbaycan ədəbi dilinin qrammatik normalarına əsasən cümlədə "nə" inkar bağlayıcısından sonra gələn xəbər təsdiq şəklində olur".

Sonra qeyd edilir ki, "bəzən mətbuat səhifələrində dilin bu qrammatik qaydası pozulur". Göstərilir ki, qəzetlərin birində işlədilmiş olan "...315 nəfərin nə ali, nə də orta-texniki təhsili yoxdur" cümləsində dilimizin qrammatik qaydası pozulub. Guya burada "yoxdur" əvəzinə "var" işlənməli imiş. Belə olsa, qayda pozulmaz.

Azərbaycan ədəbi dilinin qrammatik normaları haqqında deyilən bu mülahizənin bir elmi əsası yoxdur, buna görə də səhvdir və təcrübədə özünü doğrultmur. Burası doğrudur ki, bəzi hallarda cümlədə “nə” bağlayıcısından sonra gələn xəbər təsdiq-də işlənir. Müxtəlif müəlliflərdən gətirilən misallarda bunu görmək mümkündür:

“Sözümə nə gəlin qulaq asır, nə oğul, nə nəvə” (N.Nərimanov); “Nə sən sağ qalarsan, nə də Qanpolad” (H.Cavid); Qoca nə yalvardı, nə də yaxardı (R.Rza); “Nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmağa ehtiyacımız olmadı” (H.Nəzərli); “Proyektbüro nə kərpickəsən, nə də plan verəndir” (Mir Cəlal); “Yaralını nə götürmək, nə də qoyub getmək mümkün idi” (Ə.Vəliyev).

Bununla belə, demək lazımdır ki, həmin qayda bütünlükdə özünü doğrultmur. Xəbərin inkarda işlədilməsi halları daha geniş yayılmışdır və buna görə də nitq mədəniyyəti baxımından bir norma kimi qəbul olunmalıdır. Əks təqdirdə qrammatikalarımızda verilən müvafiq göstərişlər havadan asılı qalar, sxolastika təsiri oyada bilər.

Uzağa getməyək. Elə adı çəkilən “Dil mədəniyyəti” kitabçasında yazılmışdır: ”Halbuki bir sıra qeyri-müəyyən sayı nə adı danışq dilində, nə də ədəbi dilimizdə belə birləşmə əmələ gətirə bilməz”.

Qəribə vəziyyətdir. Kitabçanın 10-cu səhifəsində müdafiə edilən qayda 17-ci səhifəsində pozulmuşdur. Bu vəziyyət öz yerində. Bəs hansı düzəndir? Hər ikisi. Məsələ bundadır ki, dil çox mürəkkəb xüsusiyyətlərə malik ictimai hadisədir. Onun qanunlarını, inkişaf meylərini məhdud çərçivələrə salmaq, ayrı-ayrı qanunvericilərin subyektiv zövqlərinə tövbə etdirmək cəhdi heç bir zaman müsbət nəticə verməmişdir. Kitabçada verilən qəti hökmün əleyhinə olan, onu inkar edən misalların bəzilərini burada xatırlatmaq zəruridir: ”Yarımadiq yar olalı; nə mən səndən, nə sən məndən” (Qasım bəy Zakir); ”Mən öz arvadımı nə səhnəyə, nə kinoya, nə də başqa-başqa yerlərə buraxmaram” (C.Cabbarlı):

“Nə İsgəndər, nə Xosrov, nə Nuşirəvan, nə Bəhram Gur...tarixən Nizaminin idealları olmamışlar” (S.Vurğun); “Biz hələ geniş kütünlərin diqqətini nə Nizamiyə, nə də Nəvaiyə cəlb edə bilməmişik” (S.Vurğun); “Nə sədr, nə katib, nə təşkilat müdir, nə də onun müavini tapılmırı” (S.Vurğun); “Nə üç bacıya, nə də Kübraya meylim ürəldən deyildi” (Ə.Vəliyev); “Nə Hayk, nə də mən Şahinin məhəbbətindən danışmadıq” (İ.Əfəndiyev); “Bu cavabları eşidəndə söz yox ki, nə Səlim ağa, nə də Cahan xanım inanmadı” (M.İbrahimov). Bu misallar bədii əsərlərdən alınmışdır.

Alimlərimizin yazılarından misal göstərək: ədəbiyyatşünas-tənqidçi alim M.C.Cəfərov: ”Programda nə tarixilik xatırınə müasirliyi, nə də müasirlik xatırınə tarixiliyi unutmaq, azaltmaq olmaz”.

Texnika elmləri namizədi Telman Əliyev: ”Xanın nə səsində, nə sənətkarlığında, nə də şuxluğunda geriləmə yoxdur”.

Professor M.H.Təhmasib: ”Nə Kərəm, nə Əsli, hətta nə də Ziyad xan bu dini ayrılıq mənə vermirlər”.

Filologiya elmləri doktoru M.Qasımov: ”Nə danışmir, nə də getmir” əvəzinə ”ya danışmir, ya getmir” işlənməsini tənqid edərkən ”nə..” ilə başlanan konstruksiyani bir norma hesab etmişdir.

Eyni vəziyyət mətbuat üslubunda da müşahidə olunur.

”Dil mədəniyyəti” kitabçasında xəbəri ”yoxdur” sözündən ibarət olan bir neçə cümlə misal göstərilib. Belə misallar da dili mizdə geniş yayılmışdır.

”Nə güllə doldurmağa, nə qumbara atmağa vaxtı yox, imkanı yox” (S.Rüstəm); ”Nə atamın, nə də qonşularımızın qarşısına çıxmaga üzüm yox idi” (B.Bayramov); ”Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi (M.İbrahimov); ”İnsan həyatının nə aşağıda, nə də yuxarıda həddi-hüdudu yoxdur” (Mir Cəlal).

Bir cəhəti də nəzərə çarpdırıq ki, müvafiq ifadə tərzi müxtəlif) (feili sıfət, feili bağlama) tərkiblər kimi işlədiləndə feilin təsdiq forması əsلا mümkin deyildir.

“Çünki o ...nə kağıza, nə də ürəyə heç bir təsir göstərməyən sözlərini kağızdan höccələməli oldu” (B.Bayramov); “Muxtar nə Firəngizə, nə də Qayaya məhəl qoymadan papiros çıxardı” (B.Bayramov).

Nəticə. Dilin çox geniş yayılan ümumxalq səciyyəli hadisələrini müəyyənləşdirərkən tələsik nəticə çıxarmaq nitq mədəniyyətinə xeyir yox, zərər verə bilər. Gündəlik mətbuatda, bədii əsərlərdə yuxarıdakı səpgidə olan cümlələri oxuyan şagird, tələbə qrammatikalarda verilmiş birtərəfli hökmlərə inanıb onlara əməl edə bilməz. Digər tərəfdən, nitq mədəniyyətinin vəzifəsi yalnız qadağanlar verməkdən ibarət deyildir. Dildə onun inkişafına meydan açmaq – bu inkişaf meyllərini elmi əsaslarla işləyib hazırlanmaqdən ibarətdir. Müxtəlif ifadə formaları olması dilin xeyrinədir, onun inkişafı əlamətidir.

Göstərilən ifadə tərzinin rus dilindən tərcümə yolu ilə yarandığını deyirlər. Bu hökm ilə mübahisə açmaq olar. Lakin bu mübahisə bir yana qalsın, bir dilin digəri hesabına ifadə imkanlarını zənginləşdirməsi nə vaxtdan mənfi hal sayılmışdır? Axı, bir vaxt bəzi rus dilçiləri də həmin ifadə üsulunun Avropa dillərinin təsiri ilə meydana gəldiyindən gileyənlərdilər. Halbuki müasir rus dilində bunlar üzvi bir vahid kimi özünə yer tutmuşdur.

Bəzən deyirlər ki, bu ifadə tərzinə klassiklərin əsərlərində rast gəlinmir. Bu dəlil də müasir ədəbi dilimizdə həmin ifadə üsulundan istifadə etməmək üçün kifayət deyildir.

Klassik şeirimizin dili sırf məntiqi qanunlara arxalanırdı. Bu şeirə “məntiqi şeir” də demək olar. Dil isə məntiqdən genişdir və dialektik səciyyəlidir. V.I.Lenin dil vahidlərində dialektikanın ünsürləri olduğunu dahiyanəliklə qeyd etmişdir.

Bəzən göstərirlər ki, “nə işə gedir, nə oxumağa” tipli cümlələr inkari məzmun daşıyır, odur ki, “nə işə getmir, nə oxuma-

ğa” şəklində işlətmək lazım deyildir. Bu fikir mənətiqi qrammatika baxımından düz hesab oluna bilər. Lakin dil mənətiqdən daha geniş hadisələri əhatə edir. Mənətiq yalnız təfəkkürü, dilçilik isə həm təfəkkürü, həm də insan hissələrini əhatə edir, öyrənir. Mənətiqə görə iki inkarın bir vahidə işlənməsinə ehtiyac yoxdur. Dil qanunlarına görə iki eyni hadisənin (burada inkarlıq bildirən vahidlərin) birləşdirilməsi mənəni qüvvətləndirir, deməli, hissələrin qüvvətli ifadəsinə xidmət edir, emosionallığı artırır.

“Azərbaycan müəllimi” qəzeti, 1975-ci il, 19 sentyabr, sah. 3.

Müəllimə kömək

CÜMLƏ HAQQINDA

Məlumdur ki, məktəbdə fənlər yeni proqramlar və dərsliklərlə tədris edilir. Bu proqram və dərsliklərə şagirdlərin təfəkkürünün formallaşmasına müsbət təsir göstərən, onlarda mücərrədələşdirmə və ümumiləşdirmə, bacarıqlarının inkişafına, məktəblilərə marksizm-leninizm dünyagörüşünün aşınmasına imkan verən materialıllar daxil edilmişdir. Yeni proqram və dərsliklərdə hələ də mübahisə doğuran, çətinliklər törədən məsələlər vardır. Bunlar müəllimlər qarşısında müəyyən maneələr yaradır, təlimin effektivliyinə müəyyən dərəcədə mənfi təsir göstərir.

Dilçilik elmi, məlumdur ki, uzun müddət bir sırada digər elmlərin təsiri altında olmuş, bunun nəticəsində həmin elm sahələrinə məxsus kateqoriya və anlayışlar mexaniki olaraq dilçiliyə köçürülmüşdür. Bu mexaniki köçürülmə nəticəsində yaranan dolaşım məsələlər dil üzrə məktəb kursuna da daxil olmuşdur. Bunlar təlim prosesində müəyyən çətinliklər törədir. Həmin cəhəti nəzərə alaraq qəzetimizin ayrı-ayrı nömrələrində respublikamızın ümumtəhsil məktəblərində çalışan müəllimlərə kömək məq-

sədi ilə görkəmli alımlarımızın bir silsilə məqalələrini çap edəcəyik. Bu nömrədə professor Musa Adilovun cümlə haqqında qeydlərini veririk.

Ora məktəb dərsliklərində cümləyə adətən belə tərif verilir: "Bitmiş fikri ifadə edən bir neçə sözün birləşməsinə və ya bir sözə cümlə deyilir".

Dilçilik elmi tarixən uzun müddət (ərlər boyu) bir sıra digər elmlərin təsiri altında olmuş, o elmlərə məxsus kateqoriya və anlayışlar dilçiliyə mexaniki şəkildə köçürülmüşdür. Məsələn, gah məntiq, gah psixologiya, gah təbiətşünaslıq və s. elmlər dilçiliyə təsir göstərmişdir. (Müşahidələr göstərir ki, bir sıra hallarda hələ də təsir göstərməkdədir).

Yalnız XX əsrda dilçiliyin müstəqil tədqiqat obyekti və tədqiqat üsulu olan bir elm kimi formallaşması məsələsi diqqət mərkəzində durmuş, bu elmin başqa elm sahələrində xilas olunmasına cəhd edilmişdir.

Məntiq elmindən bir ırs kimi qalan və dilçilikdə dolaşıqlıq yaranan problemlərdən biri cümlənin tərifi məsələsidir. Yuxarıda verilən tərif məntiqi dilçiliyin buraxdığı təsir ilə əlaqədarır və buna görə də elmi dilçilik baxımından qüsurludur.

Tarixən cümləyə 300-ə qədər tərif verilmişdir. Lakin bu təriflərin heç biri hələ də qeyd-şərtsiz qəbul edilmədiyindən ümumi məqbul tərif hesab olunmur. Yuxarıda qeyd olunan tərif hələ bizim eradan qabaq İsgəndəriyyə dilçilik elminin nümayəndələri tərəfindən irəli sürülmüşdür. Məsələn, e. ə. II əsrin sonlarında yaşamış finikiyalı Dionisi cümləyə eynilə bu cür tərif vermişdi.

Bələ çıxır ki, keçən müddət ərzində cümlə haqqında elmi fikir inkişaf edib irəliləməmişdir. Əslində isə Aristotelin formal məntiqi əsasında irəli sürüülən həmin tərif müasir elmi fikirlər baxımından qüsurlu hesab olunur və qəbul edilə bilməz.

Tərifi təhlil edək. Burada göstərilir ki, cümlə "bitmiş fikri" bildirir. Fikrin bitməsi anlayışı dəqiq deyildir. Fikrin bitib-bitməməsi haqqında elmdə obyektiv meyar yoxdur.

Burası doğrudur ki, bir sıra hökmlərə, ümumiləşmiş ifadələrdə fikir bitmiş olur. Məsələn, "Dil ictimai hadisədir", "Dil də şüur qədər qədimdir" (K.Marks); "Abad kənd tüstüsündən bəlli olar" və s.

Nəzərə almaq lazımdır ki, bu cür ümumiləşmiş məntiqi ifadələrdən ibarət cümlələr əslində ümumi dil fondunun çox cüzi bir hissəsini təşkil edir. Real hayatı faktlarla əlaqədar cümlələr isə heç də ayrılıqda "bitmiş fikir" ifadə edə bilmir. Qrammatikalarda öyrənilən adlıq cümlələr, yarımcıq cümlələr, söz-cümələr, cümlə əvəzləri və s. kimi külli miqdarda cümlələr isə heç də "bitmiş fikir" ifadə etmir.

Nitqdə adətən, daha çox elə cümlələr işlənir ki, onları ümumi nitq axınından ayırdıqda "fikrin bitkinliyi" haqqında söhbət ola bilməz. Xüsusən, tərkibində müxtəlif əvəzliklər olan (dildə əvəzliklərin çox mühüm, müstəsna əhəmiyyəti vardır) cümlələr bir qayda olaraq bitmiş fikir ifadə etmir. Məsələn, "Bu zaman o tilovu suya atıb gözləyirdi"; "Onda o da bir neçə dəfə belə etmişdi" (H.Mehdi); "O, orada da belə minarələrdən çox görmüşdü" (Q.Musayev).

Bu cümlələrdə ifadə olunan fikirlərin bitkin olmadığı göz qabağındadır. "O" kim? , "onda" nə zaman? "belə" necə ? və s. kimi sualların özü fikrin bitmədiyinə dəlalət edir.

Deməli, fikir hər cür cümlədə deyil, yalnız ümumiləşmiş, hökmləri ifadə edən cümlələrdə bitmiş olur. Əslində fikir cümlədə yox, abzasda, bir neçə abzas toplusunda, bir fəsildə, bütöv əsərdə bitmiş olur. Əslində abzaslar bir-birindən fikir bitkinliyi ilə fərqlənir. Geniş mənada alsaq, müəllifin fikri bütöv əsərdə bitmiş olur.

Bütün bunları nəzərə alaraq bəzi tədqiqatçılar "bitmiş fikir" yox, "ayrıca (alınmış) fikir" ifadəsini işətməyi təklif edirlər. Cümlə ayrıca alınmış fikri ifadə edir. Başqa sözlə, qonşu fikirlər, ardıl gələn fikirlər içərisində ayrılıqda alınmış hər bir fikir bir cümlə təşkil edir.

Lakin bu halda da tərif yarımcıq qalır, naqis olduğuna görə qəbul edilə bilməz. Mənətiq elminin təsiri ilə formallaşan bu tərifdə yalnız “fikir” yada salınır. Cümlə fikri ifadə edir, - deyirlər. Əslində fikir təfəkkür kateqoriyasıdır və buna görə də mənətiqin diqqət mərkəzində duran başlıca anlayışdır. Dilçilik elmi mənətiqdən daha geniş, daha əhatəlidir. Dil həm təfəkkürü (“fikri”), həm də insanın arzu və istəklərini, onun sevinc və kədərini, ümumiyyətlə, emosiyalarını da əks etdirir.

Aristotel mənətiqinə görə hər bir cümlə nəyi isə ya iqrar, ya inkar edir. Odur ki, insanın hiss və duygularını bildirən nida cümlələri, insanın iradı keyfiyyətlərini ifadə edən əmr cümlələri cümlə haqqında təlimdən kənardə qalırdı. İndi də cümlənin ümumi tərifində həmin cümlə növləri nəzərə alınmir. Qəribə, paradoxal vəziyyət alınmışdır və bu vəziyyət cümlənin (ümumiyyətlə, sintaksisin) təlimində öz mənfi təsirini göstərir. Məsələn, orta məktəbdə nida cümlələri tədris edilərkən onların “hiss-həyəcan” (“fikir” yox!) bildirdiyi göstərilir. Əgər bunlar cümlədir-sə, onda cümləyə ümumi tərif verilərkən nəzərdə tutulmalı və qeyd olunmalıdır.

Cümlə hökmdən geniş anlayışdır və daha çox dialektik səciyyəlidir. V.I.Lenin hər cümlədə “dialektikanın ünsürləri” olduğunu göstərirdi. Cümlə insanın həm təfəkkürü, həm də hiss və həyəcanları, arzu və iradəsi ilə əlaqədardır.

Cümlənin yuxarıdakı tərifində bir dolaşiq məsələ də söz, söz birləşməsi və cümlə kimi başlıca linqvistik anlayışların dolaşdırılması, az qala eyniləşdirilməsidir. Göstərilir ki, “bir neçə sözün birləşməsinə və ya bir sözə cümlə deyilir”. Belə çıxır ki, “sözə cümlə deyilir”.

Məlum olur ki, burada ən mühüm qrammatik kateqoriyalar arasında hədd itib-batır. Sözə söz deyərlər. Söz birləşməsinə də söz birləşməsi deyilməlidir. Cümlə funksiyasında çıxış edən vahid artıq söz deyil, məhz cümlədir.

Beləliklə, cümlə sintaksis elminin əsas tədqiqat obyektidir. Dilin ən kiçik kommunikativ vahidinə cümlə deyilir. Hər hansı

mətn parçasında nə qədər kommunikativ vahid varsa, bir o qədər cümlə vardır.

Cümlə kommunikativ cəhətdən müstəqil dil vahididir. Məlumdur ki, dil insanlar arasında ünsiyyət vasitəsidir, ona görə də dilin başlıca funksiyası kommunikativ funksiya hesab olunur.

Bütün digər dil vahidləri içərisində yalnız cümlə kommunikasiyaya müstəqil tərzdə xidmət edən vahiddir. Nə morfemlər, nə fonemlər, nə sözlər, nə də söz birləşmələri cümlədən kənardə, ayrılıqda ünsiyyətə xidmət edə bilməz, bu vahidlər özlüyündə kommunikativ funksiyaya malik deyildir.

Cümlənin üç mühüm əlaməti vardır: **kommunikativlik, modallıq, predikativlik**.

Hər bir cümlə danışanın **kommunikativ** məqsədini bildirir, yəni başqasına bu və ya digər məlumatı çatdırmaq məqsədini izləyir. Kommunikativliyin ifadə vasitəsi intonasiya hesab olunur. Hər hansı vahid məhz intonasiya sayesində cümlə keyfiyyəti kəsb edir.

Modallıq danışanın ifadə olunan fikrə münasibətini bildirməkdən ibarətdir. Hər cümlədə ifadə olunan fikir təsdiq və inkar edilə bilər, arzu və tələb oluna bilər, soruşula bilər. Odur ki, cümlələr modalılığa görə nəqli, nida, sual və əmr cümlələrinə bölünür.

Predikativlik anlayışı bəzən xəbərlik termini ilə ifadə olunur. Predikativlik xəbərin mübtədə ilə əlaqəsidir.

Qeyd edək ki, təlim rus dilində olan məktəblərin VII sinifləri üçün yazılmış fənn dərslikdə cümlə anlayışı daha elmi şəkilədə şərh edilir və bundan faydalananmaq zəruridir. Həmin dərslikdə deyilir: "Cümlə ünsiyyət vahididir. Cümlə ayrılıqda ahnmiş bir fikrin, hissin və iradi momentin qrammatik cəhətdən formallaşmış və intonasiya cəhətdən bitkin ifadəsidir".

Bu tərif məktəb qrammatikasını elmi qrammatikaya yaxınlaşdırır. Ona görə ki, burada cümlənin predikativliyi və qrammatik keyfiyyəti nəzərə çarpdırılır.

"Azərbaycan müəllimi" qəzeti, 1975-ci il, 31 oktyabr, səh. 3.

Müəllimə kömək

DİLDƏ İMKAN VƏ GERÇƏKLİK

Hər bir dil özünəməxsus səciyyəvi struktura təşkil edir. Bu strukturani təşkil edən dil ünsürləri (fionemlər, morfemlər, sözlər, söz birləşmələri və cümlələr) öz xüsusi qanunları üzrə birləşir, dəyişir, inkişaf edir.

Dilçilik elmi tək-tək, təsadüfi halları deyil, daha ümumi, geniş yayılan, inkişaf etməkdə olan hadisələri tədqiq və izah etməlidir. Hələ keçən əsrin 70-ci illərində görkəmli tədqiqatçı İ.A.Boduen de Kurtene göstərirdi ki, keçmişin tək-tük qalıqlarını, sistem təşkil etməyən xüsusiyyətləri yox, canlı, məhsuldar keyfiyyətləri öyrənmək və öyrətmək lazımdır. Bu fikir qrammatikanın sonrakı inkişafına böyük təkan vermişdir. Xüsusilə orta məktəb dərsliklərində göstərilən tələbata əməl etməli, real dil hadisələrinin tədrisinə diqqət yetirilməlidir. Halbuki bəzi dərsliklərdə həmin prinsipə əməl edilmir. VI siniflər üçün yazılmış "Azərbaycan dili" dərsliyindən alınmış (108-ci tapşırıq) aşağıdakı misallar kimi:

Sən gərək dişini müalicə etdirə imişsən. Kolxoz gərək gözəl bir mədəniyyət sarayı tikdirə imiş. Bizim hər ikimiz gərək yaxşı işləyə imişik. Siz gərək bir-birinizlə yarışa imişsiniz. Onlar gərək körpüdə qarşılaşa imişlər. İsti düşən kimi mən gərək pioner düşərgəsinə gedə imişəm.

Bu cümlələr real deyildir, belə ifadə tərzi Azərbaycan dilinə yaddır. İş burasındadır ki, dildə düzəldilməsi, uydurulması mümkün olan hər şeyi gerçəklilik, reallıq kimi qəbul etmək düzgün deyildir. Əslində, hər bir dilin çox geniş, hədsiz imkanları var ki, bu imkanların yalnız cüzi bir hissəsi reallaşa bilir.

Tədris işində də bu reallıq nəzərə alınmalıdır. Ola bilən yox, var olan öyrədilməlidir. Məsələn, dil faktı kimi “şirinməzə” sözü yoxdur (buna bənzər “turşməzə” var), “əllərim buzub” ifadəsi yoxdur (buna bənzər “əllərim donub” var). Deməli, onların tədrisinə ehtiyac da yoxdur.

Eyni mülahizəni göstərilən dərsliyin 112-ci tapşırığından alınmış aşağıdakı misallar haqqında da söyləmək mümkündür:

Saat yeddiyə qədər gəlsə imişəm, teatra gedəcəkmişik. Rafig şəhərə bir gün tez çatsa imiş, qardaşını görəcəkmiş. Kassa açıq olsa imiş bilet alarmışıq. Əyyubu görsə imişsiniz, mənim sifarişimi ona yetirəcəkmişsiniz. Onların təklifi keçərə imiş, mükafat alacaqmışlar.

Istər orta, istərsə də ali məktəb dərsliklərinin tərtibində Azərbaycan dilciliyində bir ənənə olaraq gətirilən nümunələr, misallar çap edilmiş ədəbiyyatdan seçilir, alınır. Bütün qüsurlarına baxmayaraq, məlum olur ki, bu üsul daha əlverişli və qənaətbəxşdir. Göstərilən dərslikdə də bütün başqa tapşırıqlarda gətirilən misallar müxtəlif mənbələrdən alındığı halda, qeyd edilənlər tərtibçilər tərəfindən düzəldilmişdir. Elə bu faktın özü, belə misalların tapılmaması (və ya çox az tapılması) tərtibçiləri düşündürməli, həmin bəhslərin orta məktəb dərsliyinə daxil edilməsinin aktual olub-olmadığını diqqəti cəlb etməli idi.

Kitabda aşağıdakı tipli misallar da çoxdur və gerçəklilik baxımından inandırıcı deyildir.

Mən dayımı Şəkiyə yola salası imişəm. Sən gərək yarışa iştirak edə imişən. Siz sabah Çuxuryurda gedəsi imişsiniz. Onlar öz manqalarında olan uşaqların hamisini tanımlı imişlər.

Dil vahidləri sonsuz imkanlara malikdir. Ona görə ki, bu vahidlər diskrettdir (sayıla biləndir) və bunların ən müxtəlif tərzdə birləşmələri mümkündür. Lakin bütün mövcud təbii dillərdə bu imkanların çox cüzi hissəsi reallaşır, yəni insanlar öz ixtiyarlarında olan dilin nəhayətsiz imkanlarının çox az qismindən istifadə edirlər. Məsələn, hesablamaşlılar ki, bir dildə 20 fonem olarsa, o dildə bir, iki, üç, dörd, beş hecadan ibarət 3.368.420 söz

düzəldilə bilər. Halbuki heç bir dildə (hətta fonemləri daha çox olan dillərdə də) bu qədər söz yoxdur. Müasir dünyanın ən çox inkişaf etmiş dillərində, xüsusi terminləri və dialektizmləri nəzərə almasaq, adətən yüz minə qədər söz olduğu göstərilir. Halbuki, riyazi hesablamalardan məlum olur ki, 33 fonemi olan fransız dilində 40.358.373 qısa söz düzəltmək mümkündür. Alman dilinin 43 fonemindən 144.9774.543, rus dilinin 39 fonemindən 92.598.519 qısa söz düzəldilə bilər. Lakin heç bir dil bu imkanları tam reallaşdırıbilmir. Dildə söz düzəltmək imkanı nə qədər genişdirsa, forma düzəltmə, ifadə üsulları düzəltmək imkanı da-ha artıq genişdir. Yuxarıda qeyd etdiyimiz kimi, burada yeganə çıxış yolu ola bilənləri yox, olanları tədris etməkdən ibarətdir.

VI sinif dərsliyində bir məsələ də diqqəti cəlb edir: tapşırıqların mətnləri bu və ya digər yazılı mənbədən alınmadıqda, yəni dərslik müəllifləri tərəfindən düzəldildikdə dərs vəsaitində heç bir vəchlə əsaslandırıla bilməyən ziddiyətlər, uyğunsuzluqlar meydana çıxır. Məsələn, adətən qrammatika kitablarında öyrədilir ki, mübtədə insan anlayışını bildirən sözlərə ifadə edildikdə, xəbər kəmiyyətə görə onunla uzlaşmalıdır. Odur ki, tapşırıqlar düzəldilərkən qrammatikanın bu qanununu da nəzərdə tutmaq zəruridir. Bu cəhətdən də dərslikdə bir sistemsiqlik müşahidə edilir. Hətta ardıcıl gələn cümlələrdə mübtədə ilə xəbərin uzlaşması məsələsinə etinasiqliq göstərilir ki, biz bunu orta məktəb dərsliyi üçün qüsür hesab edirik.

16-ci tapşırıqda deyilir: "Bəzi şagirdlər öz xəttinə fikir vermir. Belə şagirdlər gözəl yazının əhəmiyyətini dərk etmirlər". Hər iki cümlənin mübtədəsi eyni olduğu halda, birinci misalda xəbər təkədə, ikincidə isə cəmdə işlədilmişdir.

Belə misallar dərslikdə az olmadığı üçün onun ciddi redaktəyə böyük ehtiyacı vardır.

66-ci tapşırıqda deyilir:

"a)bir qrup alım heyvanlarının dili olmadığını göstərmmiş, bu-nu elmi fakt və dəlillərlə sübut etmişdir;

b)başqa bir qrup alim isə heyvanların danışdığını və bununla bərabər, hətta insan dilini də bildiyini söyləmişlər”.

Eyni mətndə belə ikilik olması dərslik üçün qüsurdur.

Ümid etmək olar ki, dərsliyin gələcək nəşrlərində tapşırıqların, gətirilən misalların reallığına daha artıq diqqət yetiriləcək və bununla da dərsliyin təkmilləşməsinə nail olunacaqdır.

*“İbtidai məktəb və məktəbəqədər tərbiya” jurnalı,
1975-ci il, №1, səh.62-67.*

DİL VƏ DİN

Din xadimləri milli dillər ilə, onların qrammatik quruluşu ilə çox az və həvəssiz məşğul olur, bir sıra dillərlə də heç məşğul olmurdular. Xalqı cəhalətdə saxlamaq, milli dirçəlişin qarşısını almaq üçün yad dildən – din ilə əlaqədar dildən istifadə bir çox cəhətdən əlverişli hesab olunurdu. Həm də onlar dilə sırf utilitar cəhətdən yanaşır, ictimai hadisə olan dilin damağa qida verən obyekt kimi qiymətini müəyyənləşdirə bilmirdilər.

Bir çox başqa hadisələr kimi, dil hadisələri haqqında da dinin irəli sürdüyü mülahizələr, adətən, yeni olmayıb, daha qədim insanların rəvayət və əfsanələrindən əzx edilmədir.

Qədim insanın bəsət təfəkkürünə görə təbiətin ən müxtəlif hadisələri avtomatik tərzdə bir-biri ilə əlaqədardır, bir-birinə təsir göstərir. Bu səhv inamın izləri bir sıra sabit tərkiblərdə daşlaşış qalmışdır ki, bunların bəzilərini atom dövrünün, kibernetika əsrinin adamları da öz gündəlik danışığında işlətməkdədir: məsələn, bir çox bədii əsərlərdə döñə-döñə təkrarlanan “su – aydınlıqdır”, “at – muraddır”, “qan qovuşuqdur” və s. tipli ifadələr, yuxuyozma ilə əlaqədar işlənən cümlələr səhv dünyagörüşünün dildə qalığıdır. Heç bir əlaqəsi olmayan anlayışların belə əlaqələndirilməsi əslində qədim insanların mücərrəd məfhumları konkret varlıqlar vasitəsi ilə dərk etmək meylindən irəli gəlir. Məlum

olur ki, əslində bədii təfəkkür kateqoriyası olan metaforalar insanların səhv görüşlərində nəşət etmişdir. Dəqiq, elmi təfəkkür üçün metafora səciyyəvi deyildir.

Qədim insanlar gördülər ki, uşaq anadan doğularkən danışa bilmir, bəlkə müəyyən vaxt ərzində böyüklerin, ətraf mühitin təsiri nəticəsində dilə sahib olur. Buradan belə qənaətə gəlmışdilər ki, dil anadangəlmə bir vergi deyil, insanların sonradan qazandıqları bir xüsusiyyətdir. Bəs ümumiyyətlə, ilkin dil necə yaranmışdır? Lap qədimlərdən uşaqların böyüklərdən dil öyrəndiyini müşahidə edərək belə nəticə çıxarırdılar ki, böyüklərə də dili müdrik, ağıllı qocalar, müqəddəslər, kahinlər, mağaralar və s. öyrətmişdir. Bu haqda müxtəlif xalqlar arasında intişar tapan çoxlu əfsanə və rəvayətlər də məlumdur.

Sonralar dinlər meydana gəldikdə əvvəlki əfsanə və rəvayətlər artıq müdrik qocalar ilə yox, allahlar ilə əlaqələndirilməyə başlandı: məsələn, Quranda bir yerdə göstərilir ki, Allah Adəmi yaradandan sonra ona bütün mövcudatı – bitkiləri, heyvanları, mineralları göstərib onların adlarını da öyrətdi. Deməli, dili Allah yaratmış və Adəmə öyrətmişdir.

Yenə Quranda başqa bir yerdə deyilir ki, Allah dil öyrətmək, söz-ad işinə qarışmamışdır, o canlıları, bitkiləri və s. Adəmə göstərmmiş və onların hər birinə adı Adəm vermişdir. Göründüyü kimi, bu iki fikir bir-birindən fərqlənir və eyni əsərdə eyni hadisənin iki cür izahı bu izahların ikisini də şübhə altına almağa əsas verir.

Demək lazımdır ki, ilk dil, ilk sözlər haqqında Qurandakı bu rəvayətlər orijinal olmayıb, yəhudi və xristianların müqəddəs kitabı olan Bibliyadan eynilə köçürülmədir. Bibliya isə göstərir ki, Adəm Allah ilə qədim yəhudi dilində söhbət edirdi. Demək, ilk dil qədim yəhudi dili imiş. Bu fikrə başlıca zərbəni XVII əsrin məşhur filosofu Leybnits vurmuş və onu rədd etmişdir.

İlk dil haqqında bu kimi əfsanələr müxtəlif xalqlar arasında yayılmışdır.

Deyirlər, hələ eramızdan əvvəl VII əsrдə Misir fironu Psammetix hansı dilin qədim olduğunu bilmək məqsədi ilə iki körpəni lal çobana tapşırır ki, saxlayıb böyütsün. Bir müddətdən sonra uşaqlar çobanı gördükdə əllərini uzadıb “bekos” sözünü deyirlər. Axtarış müəyyən edirlər ki, bu söz qədim Frikiya dilində “çörək” deməkmiş. Buradan da belə səhv nəticəyə gəlirlər ki, ilk dil Frikiya dilimiş. Belə mənasız təcrübələr sonralar da bir sıra hökmдарlar tərəfindən aparılmış və səhv nəticələr çıxarılmışdır. Burada insan cəmiyyətində meydana gələn, sosioloji hadisə olan dil ayrıca fərdlərlə bağlı olan bioloji hadisələr ilə qarışdırılmışdır.

İslam dini nümayəndələri xalqın bir sıra digər adət və ənənələri kimi adqoyma mərasimində müsəlman donu geydirmək, Azərbaycan antroponimikasını (xüsusi şəxs adlarını) dinin tələblərinə tabe etmək, ictimai şüurun bu sahəsini də sərbəst buraxmamaq məqsədi ilə bir çox tədbir görmüş və həyata keçirmişdilər.

Ən qədim hadisələrin birində Məhəmmədin dilindən müsəlmanlara müraciətlə deyirlər ki, öz uşaqlarınıza peyğəmbərin adlarını qoyun. Uşaqlara müqəddəslərin adını vermək zəruriyyətini Məhəmməd əslində xristian dinindən əxz etmişdi. Nəticədə islam aləmində İsa, Musa, İbrahim, İsmayıл, Əhməd, Əli, Həsən, Hüseyn və s. kimi dini şəxsiyyətlərin adları həddindən artıq geniş miqyasda yayılmağa başlamışdı. “Məhəmməd” adı vermək olardı, lakin “Məhəmməd Əbü'lqasım” birləşməsi yalnız peyğəmbər ilə əlaqədar olaraq qalmalı idi.

İslam ruhaniləri Allahın min bir adı olduğunu göstəirlər ki, əslində bunlar Allahın müxtəlif attributlarıdır, sıfatlardır ki, bir söz kimi xüsusiləşdirilib “Allah” əvəzində işlədilmişdir. Məsələn, “Allah” sözü yerinə “Cabbar”, “Qafar”, “Baqi”, “Salam”, “Səlim”, “Səməd”, “Cəmil” və s. sözlərdən biri işlənə bilərdi. Odur ki, bu kimi Allah adlarını ayrılıqda (qeyd etdiyimiz şəkildə) insanlara vermək olmazdı. Bu kimi sözləri yalnız birləşmə daxilində xüsusi adın tərkibinə qatmaq olardı: məsələn, Allahqu-

lu, Xudaverdi, Tanrıverdi, Tarverdi kimi. Eləcə də yuxarıdakı sözləri ayrılıqda deyil (ayrılıqda Allahın adlarıdır), “Əbdül” sözü ilə birlikdə xüsusi ad kimi işlətmək mümkün idi: Əbdüleabar, Əbdülqafar, Əbdülbaqi, Əbndülsalam və s. kimi.

Burası isə istər xalqın, istərsə də dilin ruhuna müğayir idi. Odur ki, şifahi xalq dilində və deməli, real şəkildə əslində belə ikimərtəbəli adlar o qədər də geniş yayıla bilmirdi. Bu adların bir qolunu – n məhz ümumilik və simasızlıq bildirən (“Əbdül”) qolunu ixtisar etməklə xalq həmin qalan hissələri ad funksiyasında – şəxsi fərqləndirə bilmə funksiyasında çox müvəffəqiyətlə işlədə bilirdi. Nəzərə alınmalıdır ki, ümumiyyətlə, dilin daxili qanunları da hər hansı artıq bir ünsürün uzun müddət yaşamasına imkan vermir. Beləliklə, xalq öz dilinə ehtiram, öz dilini saxlamaq xatırınə dinçilərin ad məsələsindəki tələblərinə əslində etina etməmişdir. Maraqlıdır ki, xalq dastanlarında, nağıllarda işlənən şəxs adları, dini damgadan azad olan adlardır. Bütün bunlardan o nəticə çıxır ki, islam dini dilimizin şəxs adları sisteminde o qədər də təsir göstərə bilməmişdir. Müasir dilimizdəki çoxlu ərəb və fars dillərinə məxsus sözlərdən ibarət adların din ilə heç bir əlaqəsi yoxdur. Adətən, alınma sözlərdə ad kimi işlənmək imkanı daha çox əlverişli olur. Adlarımız içərisində ərəb-fars sözlərinin olmasının səbəbi də budur, din deyildir.

Tarixi şərait elə gətirmişdir ki, türk xalqları içərisində şəlik ilə əlaqədar imamların adları az-çox Azərbaycanda uşaqlara verilməyə başlamışdır. Ehtimal ki, bu işdə ruhanilərin rolü, təbliğatı, adqoyma mərasimi ələ keçirməyə çalışmaları müəyyən dərəcədə təsir göstərmişdir. Lakin məsələnin dil ilə əlaqədar cəhəti maraqlıdır. Maraqlı odur ki, milli dil qanunlarından ali bir nüfuz tanımır, hər cür dini xüsusiyyətlər dil qanunlarına güzəştə getməli olur.

Həzrət Əlinin nəvəsi imam Əliyə ”Zeynalabdin“ (“abidlərin bəzəyi”) ləqəbi verilmişdi. Lakin bu mürəkkəb və çoxhecalı söz tələffüzdə müəyyən ağırlıq yaratdıqından xalq daha çox Zeynal adından istifadə etmişdir.

Onun qardaşı Əliyə isə Əli Əsgər (“Kiçik Əli”) deyilməyə başlandı. Onların böyük qardaşları Əli də Əli Əkbər (“Böyük Əli”) adlandırılmışdı.

Azərbaycan dilində bu sözlər bir vurğu ilə deyilib bitişik yazılmışa başlanmışdır və bununla əlaqədar dilimizin daxili qanunlarının tələbi üzrə (iki sait yanaşı gələ bilməz sözlərin tərkibində müəyyən dəyişmələr meydana çıxmışdır. Odur ki, dilimizdə “Ələkbər, Ələsgər” şəklində işlənən sözlər daxili formadan məhrum olmuş, bunlarda etimoloji motivləşmə pozulmuşdur. Müqəddəs adların bu şəklə salınması istər-istəməz onu sübut edir ki, geniş xalq kütlələri həmin adları işlədərkən onlardan yalnız bir şərti işarə kimi istifadə edir, onların dini mənşəyinə tam etinasızlıq göstərir.

Azərbaycan xalqı əslində dini simalar olan Həsən-Hüseyn, Əli-Vəli, Tahir-Zöhrə, Fatma (Tahir peyğəmbərin oğlunun adı), Zöhrə isə onun qızı Fatmanın epiteti idi və s. konkret şəxs adlarını bir sıra hallarda ümumiləşdirilmiş şəkildə və deməli, simasızlaşdırılmış şəkildə çoxlu məşhur ifadələrin, atalar sözlərinin tərkibində işlədir. Bu cəhət də xalqın həmin sözlərin dini, müqəddəs şəxslərlə əlaqəsinə etinasızlıq göstərdiyinə bir sübutdur. Xalq bu sözlərdən tam ümumi bir işarə kimi – yalnız adlandırma vəzifəsi daşıyan söz kimi istifadə edir.

Məlumdur ki, hər bir sözün iki funksiyası vardır: birinci cəhət odur ki, söz diferensiallaşdırır, yəni adlandırır; ikinci tərəfdən söz integrallallaşdırır, ümumiləşdirməyə xidmət edir, ümumi cəhətləri əks etdirir.

Alınma xüsusi adlarda yalnız adlandırma funksiyası özünü göstərir ki, bu insan adları üçün çox əhəmiyyətlidir. Dini qabıqlı adların dilimizə axışmasına səbəb məhz budur.

Dəqiqli tarixi faktlardan məlumdur ki, müsəlmanların peyğəmbərinə ilk dövrlərdə heç kəs “Məhəmməd” adı ilə müraciət etmirdi. Tərəfdarları onu gah “Rəsulullah” (allahın elçisi), gah da “Əbdülqasim” (tərcümədə “Qasımın atası” deməkdir. Pey-

ğəmbərin Qasim adlı oğlu olduğundan onu belə adlandırırlar) şəklində adlandırırlar.

Bir sıra hadisələrdən (peyğəmbərin həyat və fəaliyyəti haqqında şifahi rəvayətlərdən) məlumdur ki, peyğəmbər ona "Məhəmməd" şəklində müraciət etməyi tələb edirdi. Halbuki o zaman şəxsə öz adı ilə müraciətdənə, oğlunun adı ilə əlaqədar müraciət etmək ərəblərdə daha şərəfli hesab olunurdu. Çox ehtimal ki, Məhəmməd doğulanda başqa ad almış idi. "Məhəmməd" sözü "həmd olunmuş, təriflənmiş, bəyənilmiş" mənasına gəlir ki, bu epitetlər çox qiymətlidir, hətta Allaha layiqdir! Güman ki, peyğəmbər bu epiteti ilə dinin hörmətini qaldırmaq niyyətində olmuşdur. Hadisələrdə göstərilir ki, Məhəmməd təkcə bu epitetlə kifayətlənməmişdir. Bir rəvayətə görə o, öz adının həm Mahmud, həm Əhməd, həm də Həmid olduğunu söyləmişdir ki, bu sözlərin hamısı eyni kökdən olub "təriflənmək" anlayışı ilə bağlıdır.

Bütün bunlarla kifayətlənməyən müsəlman ruhaniləri yeni-yeni fəxri adlar axtarıb tapırdılar. Bunlardan biri də Mustafadır ki, "seçilmiş" (yəni Allah tərəfindən bütün peyğəmbərlərdən fərqləndirilən, seçilən) deməkdir. Muxtar – Mustafa sözünün sinonimi kimi işlədirilir.

Göründüyü kimi, sözün müxtəlif xüsusiyyətlərindən din xadimləri öz mənafeləri üçün istifadə etməyə çalışırdılar.

Qədim dövrlərdən bəri ideoloji mübarizdə söz çox mühüm rol oynamışdır. Heç bir təsadüf bilməyən, hər şeydə səbəb və nəticə görən, lakin çox zaman səbəb ilə nəticəni də qarışdırın qədim insan üçün qorxunc hadisələr ilə dolu olan bu dünya guya güclü, sirli-sehrli qüvvələr tərəfindən idarə olunur. Bu qüvvələrdən biri də söz imiş.

Söz onu əks etdirdiyi əşyadan daha yüksək qiymətləndirilirdi. Çünkü söz əşyaya təsir göstərmiş: məsələn, adını çəkmək-lə müəyyən varlıq peyda olur ("Adını çək, qulağımı bur" ifadəsi bununla əlaqədardır. Ad şəxsin canı ilə bərabər tutulurdu. Adı soruşmaq bir sıra geridə qalmış xalqlarda böyük qəbahət hesab

olunurdu. Başqalarına şəxsin əsil adı əvəzinə ləqəbi, təxəllüsü bildirilirdi.

“Şahnamə”də təsvir edilir ki, yeni doğulan körpənin əsil adını yox, onun əlavə – rəsmi adını elan edirlər. Qədim Misirdə də əsil adı “böyük ad” hesab edir və gizlədirildilər, gündəlik məşətdə isə şəxsin “kiçik adını” işlədirildilər.

Bələ bir tarixi fakt da maraqlıdır: XVII əsrə şah Abbasın nəvəsi, Şah Səfi tez-tez xəstələnirdi və həkimlər onun dərdinə əlac edə bilmirdilər. Münəccimlər bələ məsləhət görmüşdülər ki, şah əvvəlki adını dəyişsin, çünki cin onun adından əl çəkmir. Odur ki, şah adını dəyişdi və Süleyman adı ilə bir də təsədən taxta çıxdı. Tarixdə bu şəxs gah Səfi, gah da Süleyman adı ilə tanınır.

Sözü əşyadan kənar hesab etməyən qədim adamlar mümkün qədər mürəkkəb adlar götürməyə, çoxlu və dəbdəbəli ləqəblər – təxəllüsler seçməyə can atırdılar. Odur ki, Nurəddin, Seyfəddin, Ələddin, Şəmsəddin, Məmmədqulu, Əliqulu, Rzaqulu, Qurbanəli, Məhəmmədəli, Əliməmməd tipli ikimərtəbəli adlara daha çox meyl edilirdi. Qeyd etmək lazımdır ki, familiyaların işlənilməsi ilə bu cür mürəkkəb adlar da azalmağa başlamışdır.

Əsrlər boyu insanlar sözün mürəkkəb mahiyyətinə nüfuz etməyə, söz, əşya və məfhum arasındaki əlaqələri müəyyənləşdirməyə cəhd etmişlər. Elmin müasir nəticələrinə görə sözün əşya ilə heç bir əlaqəsi yoxdur. Əgər bunların arasında bir əlaqə olsaydı, eyni əşya müxtəlif dillərdə səs tərkibinə malik olan sözlər ilə adlanmazdı. Söz sadəcə əşyanın işarəsidir. Bu elmi nəticəyə gələnə qədər adamlar söz ilə əşya arasında çox sıx bir yaxınlıq, rabitə olduğunu güman edir, bəzən də söz ilə əşyanı eyniləşdirirdilər. Bu kimi səhv inamın izləri dildə mühafizə olunub qalmaqdadır.

Təfəkkür daha artıq dərəcədə konkret olduqca insan söz ilə əşyanı daha çox bir-biri ilə əlaqələndirir. Qədim insanın fikrincə, söz əşyanın özü ilə eyniyyət təşkil edir və ya əşyanın bir hissəsidir. Odur ki, əşyanın adını bilmək ona sahib olmaq deməkdir.

Nağıl və dastanlarımızda, adətən qəhrəmanlar öz adlarını düşmən hesab etdikləri adamlardan gizlədir, başlarının kəsilməsinə razı olur, lakin adlarını demirlər. Çünkü adı bilmək həmin varlığı hakim olmaq deməkdir. Odur ki, qədim xalqlar bir çox müqəddəslərin adlarını gizlədirdilər. Misir fironlarının adını yalnız ali mənsəbli bir neçə kahin bilirdi, fironun əsil adı əvəzinə şərti ad işlənərdi ki, dövlət işlərində həmin addan istifadə olunardı. Müsəlman əfsanələrinə görə, Allahın da əsil adı gizlidir ki, buna “ismi-əzəm” deyilir. Guya Allahın min bir adı var ki, bunlardan biri ismi-əzəmdir və bu adı hər adam bilməz. Qədim yəhudi dinində də Allahın əsil adını bir neçə kahin bilirmiş.

Sözə olan bu inam qədim insanın öz həmcinsləri ilə ünsiyət prosesində sadəlövh düşüncəsinin məhsulu kimi meydana gəlmişdir. Başqasının adını çəkməklə insan onu öz yanına gətirə bilirdi, söz deməklə başqasına müəyyən iş gördürürdü. Deməli, söz ilə insanlara təsir etmək mümkünsə, insanı əhatə edən obyektiv aləmə də təsir göstərmək olar. Burada sözə olan böyük inamin, pərəstişin səbəbi aydınlaşır.

Odur ki, təkcə bir ifadəni işlətməklə – “Simsim, açıl!” – deməklə dağ yarılır, Əlibaba quldurların xəzinəsinə sahib olur və s. Nağıllarımızın qəhrəmanları qılınc gücünə fəth edə bilmədikləri qalaları müdrik qoçların məsləhəti ilə söz gücünə ala bilirlər. Sözün gücündən tilsimlər sınır, ədalət bərpa olunur və s.

İnkişafın nisbətən aşağı mərhələsindəki xalqlar və bəsит təfəkkürlü şəxslər arasında yayılmış qarğışlar və söyüşlərin meydana gəlməsi də, onlara qarşı yaranan hiss və duygular da sözə olan səhv münasibətin, səhv baxışın nəticəsidir. “Kül başına”, “yerə girəsən”, “öləsən” və s.nidaları cəhalətpərəstlər arasında daha geniş yayılmışdır. Təsadüfi deyil ki, cəmiyyət inkişaf etdikcə, elmi biliklər cəmiyyət üzvləri arasında daha geniş miqyasda yayıldıqca, təbiət və cəmiyyətə məxsus qanuna uyğunluqlar daha dərindən müəyyənləşdirildikcə ibtidai insan təfəkkürünün məhsulu olan qarğış və söyüşlər unudulub gedir.

Sözə inam, sözün müqəddəsləşdirilməsi əslində bütün dillərin əsasını təşkil edir. Guya hər şeyin əsasını söz təşkil edir. Guya bizim dünyanın yaranmasının bəisi söz imiş. Dünya sözdən yaranmışdır. “İncil” də belə də deyilir: əvvəlcə heç nə yox idi, yalnız söz var idi, söz Allahın idi, Allahın özü söz idi.

Nazərə alınmalıdır ki, müasir dillərin kökləri çox-çox qədimlərə gedib çıxır və bu dillər meydana gələrkən insanlar heç də elmi dünyagörüşünə malik deyildilər. Dil insanların ən qədim və bəsit, ibtidai görüşlərini də sözlər, ifadələr şəklində mühafizə edib saxlayır. Məşhur bir kəlam belədir ki, biz Kopernik kimi düşünürük, Ptolemey kimi danışırıq. Doğrudan da bu gün işlədiyimiz “gün doğdu”, “ay batdı”, “günəş çıxdı” və s. kimi yüzlərlə ifadələr insanların elmi olmayan görüşləri nəticəsində yaranmış və bu günə qədər gəlmışdır. Lakin dildə hər şey ənənəyə bağlıdır. Ənənəvi ifadə tərzi hər bir sonrakı nəsil tərəfindən hazır şəkildə qəbul olunur və işlədir. Dilin ən ali qanunu da budur. Müasir elmlər sayəsində insan təfəkkürü nə qədər dəqiqləşdirilsə də, ən qədim ifadə tərzləri dildə yaşamaqda davam edir. Bəzi dini ifadələr, din ilə bağlanmış bu kimi söz və ifadələr öz dini cildindən, qabığından uzaqlaşış müasirləşmiş olurlar.

Dil insanların çox qədim, ibtidai görüşlərini mühafizə edib saxlayır. Atom əsrinin, kosmos dövrünün adamları da qədimlərdə və səhv təsəvvürlər ilə əlaqədar yaranmış olan söz və ifadələrdən istifadə edilər. İnsanların dünyagörüşü, təbiət və cəmiyyət haqqında bilikləri dəyişir, artıb çoxalırsa da ənənəvi ifadə tərzi uzun müddət yaşamaqda davam edir.

Tibb elmləri doktoru M.E.Əfəndiyev “Ürəyi xəstəliklərdən necə qorunmalı” adlı məqaləsində yazır: “Ürək bədənin çox mühüm və dəyərli üzvüdür. Anatomiya və fiziologiya elmlərinin inkişaf nadək ürək qan dövranının mərkəzi hesab edilməklə bərabər, hiss-həyəcanların da mərkəzi sanılırdı. “Ürəkdən sevirəm”, “ürəkdən nifrət edirəm”, “ürəyimə bir dərd qoyub”, “qəlbim sarsıldı” və digər bu kimi ifadələr dediklərimiz sübut edir. Ürək igidiyyin və qorxaqlığın da mərkəzi hesab olunurdu: ”aslan

ürəkli”, “qorxaq ürək” və s. Bu gündü tibb elmi müəyyənləşdirmişdir ki, ürəyin bir vəzifəsi vardır: “qan dövranını təmin etmək”.

Deməli, burada göstərilən ifadələr elmə qdərki dünyagörüşünün nəticəsidir, ürək haqqında insanın səhv təsəvvürleri ilə əlaqədardır. Demək lazımdır ki, həyatın bütün sahələrinə aid külli miqdarda hadisə və əşyalara aid bu kimi ifadələr çoxdur.

“Elm və həyat” jurnalı, 1976-ci il, №5, səh. 12-13.

İŞARƏLƏR, SİMVOLLAR

Hazırda işarələr haqqında elm – semiotika çox böyük müvəffəqiyyətlər əldə etmişdir.

Alımlar heyvanların dilini lap bu yaxınlarda öyrənməyə başlamışlar. 40-45 il bundan əvvəl bu problemlə kimsə məşğul olmurdu. Tədqiqatlar nəticəsində hazırda müxtəlif canlılar arasında əsas rabitə sistemləri müəyyənləşdirmiş, ayrı-ayrı heyvan siqnallarının məzmunu açılmış, bir sıra canlıların (quşların, bəqlişlərin, cüçülərin və s.) dilinin “lügət tərkibi” öyrənilmişdir.

İnsan ilə canlılar arasında ikitərəfli rabitə yaratmağın çox mühüm praktik-təsərrüfat əhəmiyyəti vardır. Canlıların dilini öyrənməkdə insan onların həyatını idarə edə bilər. Canlıların ünsiyyət saxlama üsullarının öyrənilməsi bir sıra elmlərin inkişafına çox böyük təkan vermiş olacaqdır. Odur ki, canlıların dili ilə müxtəlif elm sahələrinin nümayəndələri çox ciddi şəkildə məşğuldurlar.

Bəzi canlılar iy vasitəsilə çox böyük məsafələrə siqnal verə bilirlər. Dişi barama iyi maddə ifraz etməklə ciftləşməyə hazırlı olduğunu 10 kilometr məsafəyə qədər xəbər verə bilir.

Hazırda iylər haqqında olfraktonika adlı yeni elm yaranmışdır. Bu sahədə çalışan alımlar müəyyən etmişlər ki, iy əsa-

sında insanın cinsini, yaşıni, sağlamlığının vəziyyətini, yemək tərzini və daimi yaşayış yerini müəyyən etmək mümkündür.

Planetimizin ən qədim sakini, "ictimai" həyat tərzinin tarixi 20 milyon ildən çox olan qarışqaların sırları çoxdur və bu sırlardan biri də onların dilidir. Onların istifadə etdikləri siqnal-lar bu yaxınlarda açılıb izah olunmuşdur. Məlum olur ki, qarış-qalar bir-birinə tapdıqları yem haqqında, gözlənilən təhlükə haqqında xəbər verə bilir, bir-birindən yemək, kömək istəyə bilir və s. Bir çox tədqiqatçının fikrinə, qarışqaların dili fiziki-kimyəvi təbiəti ilə səciyyələnir və bu dildə iyibilmənin əhəmiyyəti böyük-dür. Xüsusü maddə ifraz etməklə qarışqalar istiqaməti göstərir, təhlükədən xəbər verir və s. Lakin onların siqnalları çox və müxtəlidir və onların heç də hamisini iy vasitəsilə vermək mümkün deyildir. Onlarda çox zəngin hərəkət dili və toxunma dili də var-dır. Qarışqanın bıqları toxunma işində mühüm rol oynayır.

Toxunma (kontakt, daktıl) dilindən bir sıra başqa canlılar da istifadə edir. Xüsusən uzunbügli balıqlar bu dildə yaxşı danışır. Onlar bıqlarını bir-birinə toxundurmaqla ünsiyyət saxlayırlar. Egey dənizindəki tisbağalar isə öz çanaqlarını bir-birinə vurmaqla müxtəlif məlumatlar verir.

Müəyyən edilmişdir ki, ağaçqanadlar öz aralarında diapazonu bir millimetr olan elektromaqnit dalğaları vasitəsilə rabitə saxlayır. Bu rabitənin uzaqlığı 15 metrə qədərdir. Həmin siqnal-ların sırrını öyrənməklə ağaçqanadlara qarşı müvəffəqiyyətli mübarizə aparmaq olur.

Bir çox balıq növlərində xüsusü elektrik orqanı vardır. Bu orqanlar vasitəsilə balıqlar dərin və ya bulanıq sularda bir-birinə müəyyən məlumatlar çatdırıbılır.

Öz mimika dili sayəsində fil hər cür, bəzən də çox ince əhval-ruhiyyəni ifadə edə bilir. Fil dili başın, xortumun, qulaqların müxtəlif hərəkətlərindən ibarətdir. Alımlar filin bu əzalarının 19 cür müxtəlif birləşməsini müəyyən etmişlər.

Bir sıra cüçələr (arı, qarışqa) və onurğahlar arasında hərə-kətlər dili əsas rol oynayır. Qarışqaların bəzi hərəkətləri öyrənil-

mişdir. Öz düşməni ilə rastlaşan qarışqa onu qorxutmaq üçün qarnını bükür. Yaxında olan digər qarışqalar da belə edir. Yuvalarına bir qədər təhlükə hiss etdikdə qarışqalar bir-birinin yanına qaçırlar, başlarını tərpədir və hər gələn qarışqanın başına öz başını yuxarıdan aşağı vurur. Bu siqnallı alan başqa qarışqalar da eyni cür hərəkət etməklə siqnallı digərlərinə çatdırır. Bu, təhlükə siqnalıdır. Yuvalan yeganə dişi qarışqanın getməsi ilə əlaqədar qarışqalar arasında çox böyük narahatlıq, vurnuxma baş verir. Bu hadisənin sırrı hələlik tapılmamışdır. Elə ki, dişi qarışqa öz yerinə qayıdır və bundan tək bircə qarışqa belə xəbər tutursa, yuva-da tam sakitlik bərpa olunur.

Qarışqalar arasında telepatik əlaqənin mövcud olduğunu bir səra təcrübələr sübut edir. Qarışqanı yuvanın yaxınlığında dəmir və ya alüminium stekanda yerə basdırıldıqda yoldaşları onu tapıb çıxarmış, lakin onu qurğuşun stekanda basdırıldıqda tapa bilməmişdir.

Hərəkət dilinin bir növü də canlıların rəqsini ilə əlaqədardır. Bu, “rəqs dili” adlandırılara bilər. Yuvasına qayıtmış arı pətəyin üstündə müəyyən hərəkətlə “rəqs” edir. O öz rəqsini ilə çiçəkliyin yerini, hansı istiqamətdə olduğunu və məsafləni o biri şirə toplayanlara xəbər verir.

Maraqlı budur ki, dünyanın müxtəlif yerlərində yaşayan heyvanlar bir-birinin dilini başa düşmür və buna görə də ünsiyət saxlaya bilmir. Halbuki həmin canlılar öz “yerliləri” ilə çox müvəffəqiyyətlə ünsiyyət saxlayır, tezliklə ümumi dil tapa bilir.

Canlılar arasında bir-birinə informasiya verməyin ən geniş yayılmış növü səs ilə əlaqədardır.

Səs siqnalları ilə əlaqə saxlayan mindən artıq balıq növü mövcuddur. Adı səsləri qulaqla eşidən balıqlar insanın eşidə bilmədiyi infrasəsləri yan xətlər sayəsində eşidir.

Qarğalar qarılıt zamanı 300 müxtəlif səs çıxarır. Əlbəttə, bu səslərin hamısının mənası hələ dəqiqləşdirilməyib. Lakin bəzi səslərin tam dəqiq məna ilə bağlılığı sübut edilmişdir. Məsələn, qarğaların aramsız qarılıtısı bütün sürüünün çolə, müvafiq ye-

rə yiğılmamasına işaretdir. ABŞ-da Pensilvaniya universitetinin bir professoru elektron cihazlar vasitəsilə iki qarğanın söhbətini dinləyib şərh edə bilmüşdür. Məlum olmuşdur ki, bu qarğalar bir-birinə məhəbbət elan edir.

Ən mürəkkəb və inkişaf etmiş dil delfinlərin dilidir. Delfin "dili" çox zəngindir. Öz körpəsi ilə söhbət edən delfin 800-ə qədər səs çıxarıır. Delfin insan səsini çox gözəl yamsılaya bilir və hətta danışanın intonasiyasını və aksentini də olduğu kimi saxlayır.

Uzun illər delfinlər üzərində tədqiqat aparan həkim Con Lilli (ABŞ) göstərir ki, təlim nəticəsində delfin insanın təkcə bir sözü ilə onun fikrini dərhal anlayır. Bir dəstə delfin komanda üzrə sıra ilə üzmüş, istiqaməti lazımı tərəfə dəyişmiş, çox dolaşış marşrutu qət etmiş, balıqları tora qovub gətirmiş, yanın çənbər-dən tullanıb keçmiş, müvəffəqiyyətlə basketbol oynamışdır.

Hazırda delfinlərin lügətini tərtib etmək və onların insan dillinə sahib olmasına tömin etmək üçün xüsusi cihaz hazırlanır.

Con Lilli demişdir: "...Beş illik elmi tədqiqatdan mən belə qənaəətə gəlmişəm ki, delfin insan ilə söhbət etmək qabiliyyətinə malikdir". Delfinlər onlara müraciət ilə deyilən sözləri təkrar etməyə və yadda saxlamağa, hətta oxumağa qadirdir. Bir qayda olaraq tək delfin susur, iki olduqda siqnallar vasitəsilə əlaqə saxlayır. Çox olduqda ara vermadən danşır, "boşboğazlıq edir". Əlbəttə, onların "boşboğazlığını" biz eşidə bilmirik. Onların nitqi saniyədə 102 min hers rəqs tezlikli ultrasəs vasitəsilə olur, insan qulağı isə 20 min hersdək tezliyi olan səsləri qavraya bilər.

C.Lilli qeyd edir ki, delfinlər "tərbiyəli adamlar kimi növbə ilə danışır". O inanır ki, delfinlər xorla oxuya bilər. Onlar musiqini sevir, yaddaşları əla, xasiyyətləri şən, xoşhal olur.

Delfinin insan dilində danışmasına da nail olmuşlar. Lakin bu, çox faciəli şəraitdə baş vermişdir. C.Lilli göstərir ki, üzərində təcrübə aparılan delfin ölümündən bir gün əvvəl öz yoldaşına ingiliscə demişdir: "Bizi aldadıblar". Onun nə üçün belə dediyini kimsə izah edə bilməmişdir.

Britaniyanın məşhur atşunas alimi Biyk belə bir nəticəyə gəlmişdir ki, atlar danışır. O, "Xors uorld" jurnalının səhifələrində yazar: "İyirmi illik müşahidələr ərzində atların 100-ə yaxın siqnal və səsini müəyyənləşdirmişəm. Onların köməyi ilə atlar bir-birini başa düşür". Məqalənin müəllifi "at nitqininindin sırları" açmaq üçün mütəxəssisləri ciddi tədqiqatlara başlamağa çağırır.

Professor Konrad Lorens qaz dilini öyrənə bilmışdır. O, qazların sözlərini belə tərcümə etmişdir: qazın çıxadığı səslər 6 hecadan artıq olduqda – "Bura yaxşıdır, yemək çoxdur, gəlin burada qalaq" mənasında olur. : heca olduqda – "Çəməndə ot azdır. Otları dimdikləyək və qabağa gedək" mənasında, 3 heca – "Cəld ol, qaç, bəlkə uçmaq lazımlı oldu" və s. mənasında işlənir. Çox çətinliklə də olsa professor qazlarla ünsiyyət saxlamağa nail olmuş, göstərilən tərzdə səslər çıxarmaqla qazların müxtəlif hərəkətlər etməni tənzimləyə bilmışdır.

Sovet alimi Y.Jabinski meymunların qorxulu xəbəri biri-birlərinə verərkən çıxardıqları səsi çıxarmaqla onlara təsir edə bilmışdır: bu səsi eşidən meymunlar qəfəsin künçünə sixilmiş, uzun müddət sakitləşə bilməmişdir.

1964-cü ildə işarələr nəzariyyəsi, yəni semiotika üzrə I simpozium keçirildi. Semiotik nöqtəyi-nəzərindən insan, canlı və avtomat işarələrlə müəyyən sistem üzrə əməliyyat aparan cihazdır. Semiotika bütün dilləri birləşdirir və burada canlı təbiətdəki daha "saf" dillər yeni və daha effektli, daha sadə əlaqə vətəsi axtarmaq nöqtəyi-nəzərindən xüsusi maraq kəsb edir. Uzaq planetlərə kosmik uçuşlar xüsusi kosmik dil üzərində tədqiqatı zəruriləşdirir. Yalnız bu yolla kosmosda varlığı ehtimal edilən şüurlu məxluqlar ilə ünsiyyət mümkündür. Bunun üçün də insan, heyvan və avtomatların rabitə vasitələrini öyrənən semiotika çox şey verə bilər.

«Советская тюркология и развитие тюркских языков в СССР». Всесоюзная тюркологическая конференция 27-29 сентября 1976 года. Тезисы докладов и сообщений. 1976, səh.72-74.

СИНТАКСИЧЕСКИЕ КОНСТРУКЦИИ С ПАРАЛЕЛЬНЫМ СТРОЕНИЕМ И ИХ ТРАНСФОРМЫ: НА МАТЕРИАЛЕ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА

1.них и тех же единиц, например: *Böyük böyükdiür, kiçik kiçik*, «Старший есть старший, младший – младший».; *Olar olar, olmaz olmaz*, «Будет – будет, не будет – не будет».

Подобные тавтологичные предложения неопределены по значению, а грамматически не членимы на подлежащее и сказуемое. Так как компоненты их несамостоятельны в составе целого.

2.Повторением одних и тех же единиц образуются параллельные синтаксические единицы, у каждой из которых имеются различные трансформы. Ядерные составы этих трансформов – обычно бессоюзные сложные предложения.

3.Подвергаясь трансформации, компоненты таких параллельных единиц изменяются и по функции, и по значению. Семантические изменения ведут к их конкретизации. В результате последнего уточнения и абстрагирования каждый из компонентов четырехчленных повторов утрачивает связь с прежней моделью и начинает развиваться своим путем, образуя все новые и новые модели, отличные друг от друга. Из повторов с неопределенным, расплывчатым значением возникают точные и определенные, абстрактные способы выражения.

4. Четырехчленные повторы типа *Gələr gələr, gəlməz gəlməz* могут иметь до пятнадцати трансформов. Приведем только некоторые из них:

1. Одна из параллельных конструкций может опускаться или же наоборот предложение может осложняться новыми параллельными конструкциями: *Gələr gələr, Gələr gələr, qalar, qalar, gedər gedər.*

2. В обеих параллельных конструкциях вторые компоненты замещаются, например, *İşlərlər, yaxşı, işləməzlər, özlərinən küssünlər. İşlərər işlərlər, işləməzlər, işləməzlər.*

3. Одна из главных особенностей этих повторов заключается в том, что первые компоненты в обеих частях параллельных конструкций можно заменить глаголом «хотеть» (в соответствующих формах), например: *Gəlirsən gəl, galmırsən, gəlma. İstəyırsən gəl, istəyırsən/istəmirəsən gəlmə.*

4. В параллельных конструкциях, где встречается глагол *istəmək*, восстановливать повторы нетрудно, например: *İstəyırsınız çalın, istəyiriniz gedin. Çalırsınız çalın, gedirsiniz, gedin//çalırsınız çalın, çalmırsınız, calmayın.*

5. Широко распространено развертываний всех этих повторов за счет местоимений. При этом повторы встречаются, в основном, в двухчленном виде и выступают в составе простых и сложных предложений, например: *Tez ol, nə götürəcəksən götür.*

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1976-ci il, №1, səh.17-23.

ŞƏHİRİYAR ŞEİRİNİN DİLİ

Azərbaycan xalqında Vətən duyğusu, Vətən həsrəti hissi həmişə çox qüvvətli olmuşdur. Bayatı və dastanlarda, atalar sözü və məsəllərdə qəriblik, qürbət anlayışları ilə əlaqədar insanın ürəyini göynədən misallar, ifadə və beytlər az deyildir. Qəriblikdən şikayət, ayrılıq əzabı, Vətən sevgisi motivləri xalqın ədəbi-bədii yaradıcılığında nə qədər qabarıq nəzərəçarpır!

Bu duyğular və birlik arzusu ilə yaradılmış bütün əsərlərdə feilin arzu formasını görmək mümkündür. Deyirlər, dil xalq şürurunun məhsuludur, xalqın arzu və istəklərinin ifadəçisidir. Xalqın arzularını ifadə üçün Azərbaycan dili xüsusi feil forması meydana çıxarıb sabitləşdirmişdir.

**Qızılğül olmayayıdı,
Saralıb solmayayıdı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayayıdı.**

Bu feil formasının ləfzi mənasını başqa dillərə tərcümə etmək olar, hissi cəhətindən – onun incə məna çalarlarından, nyuanslarından yalnız ayrılıq həsrətini duyan xalq təsirlənə bilər.

Feilin bu arzu formasını işlətməklə sanki sözdən ümid gözləyirik. Sanki xalqımızın sözə, söz sənətinə yüksək qiymət verməyinin bir səbəbi də sözdən böyük ümid gözləməyidir.

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir **görəydim** ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Şəhriyarın *vurğunu* arzu formalı feillərə *vurduğu* bu şeir parçası “Heydərbabaya salam” əsərindəndir. Mən bu əsəri dəfələrlə oxumuşam. Hər dəfə oxuyub bu yerinə çatanda mənim yadına nədənsə Mehdi Hüseynzadə düşür. Bir də yadına “Qızılğül olmayaydı” düşür.

Mehdi (familiyasını yazmaq olmur, elə bil ki, familiani yazanda rəsmiləşirsən və deməli, Mehdidən uzaqlaşırsan) yazırırdı:

Nə ola, bir sarı yarpaq **olaydım**,
Ey xəzan yelləri, **alaydın** məni.
Uca dağlar aşib, dərələr keçib,
Vətən torpağına **salaydın** məni.

Şəhriyari oxuyanda nədənsə bir də S.Vurğunu xatırlayıram (axı, ölüm də elə ayrılıqdır). Ana torpağın bu iki əziz övladının fərdi üslublarını yaxınlaşdırın müştərək cəhətlər çoxdur. Bu müştərəklik şeirlərində etnoqrafik ünsürlərin müvəffəqiyyətli işlənməsi ilə, ya da milli xalq danışq ifadələrini poetikləşdirmə qabiliyyəti ilə məhdudlaşmir, bəlkə daha çox hər iki sənətkarın yüksək səviyyəli və xəqi obrazlı dilində təzahür edir.

S.Vurğun deyirdi:

“Buludların məməsindən dağlar başı süd əməndə...”

Şəhriyar deyir:

“Ağ buludlar köynəklərin sixanda...”

Belə paralellər çox gətirmək olar. Şəhriyar şeiri obrazlılığı ilə səciyyələnir.

Ana dilimiz bütün zənginliyi ilə adətən söz sənətkarlarının əsərlərində təzahür edir və təsadüfi deyil ki, dil qanunlarını müəyyən edərkən, hər hansı dil hadisəsini, faktını axtararkən birinci növbədə bədii əsərlərə üz tuturlar.

Əslində şairanə təfəkkürü olan Azərbaycan xalqının dili obrazlılıq ifadə edə bilən vasitələrlə zəngindir. Bu vasitələrdən bənzətmələr, epitet və metaforalar Şəhriyar şeirinə xüsusi bir zinət verir.

Uzun əsrlər boyu inkişafi prosesində bədii dilimiz mükəmməl müqayisə vasitələri sisteminə malik olmuşdur ki bu da müxtəlif üsullardan seçmə və əvəzətmə nöqtəyi-nəzərindən şeir üçün çox əlverişlidir. "Səhəndim" şeirindən müxtəlif müqayisələrə aid misallar veririk:

- 1.Gül ağacıları nə tavus **kimi** çətrin açıb əlvən...
- 2.Titrəyər söz **telitək** şaxələrin çayda, çəməndə...
- 3.**Cox mənazir** ki, ayıq gözlərə röyadı deyirsən...
- 4.**Sanki** çəngilərə, şairlərə ilham aparırlar...
- 5.Rahimin nərəsi qövzəndi, **deyən** toplar atıldı,
Rüstəmin topları səsləndi, **deyən** bomlar açıldı...
- 6.**Elə** bağlar ki, "Əlifleyli"də əfsanədə bağlar.

Göstərilən müqayisə vasitələri təkcə *bir şeirindədir* və hər biri dəfələrlə işlədilmişdir. Şair sözü quru, adı söz deyil. Şair öz mənalı fikirlərini obrazlar tülüñə bürünmiş halda təqdim etməyi xoşlayır. Burası da maraqlıdır ki, Şəhriyarın obrazlı dili, obrazlı ifadələri milli Azərbaycan dili ilə, həyat və təfəkkür tərzi ilə əlaqədardır. Məsələn, belə müqayisə yalnız bizim dilə xasdır (yəni təsir deyil, tərcümə deyil, alınma deyildir).

Uşaq demə, ipin qırmış dana de,
Bir dana da demə, otuz dana de.

Şairin müqayisə məqamında işlətdiyi ifadələr əsil milli Azərbaycan ifadələridir: "qarışqa tək qaynardıq", "yaşıl gözlər çıraq təkin yanırkı", "ac qurd təkin", "qırğı təkin"...kimi müqayisə bizim xalqımız üçün doğmadır, bizim xalq təfəkkürünün məhsuludur.

Bütün böyük sənətkarlar canlı xalq dilinə əsaslanır, xalq dili əsil sənətkarların söykəndiyi, arxalandığı dağ mənziləsindədir. Dağları xoşlayan, dağların əzəmətinə, ucalığına, paklığına, azadixah olmasına görə yüksək qiymətləndirən Şəhriyar da məhz bu böyük arxaya, dağa – canlı xalq dilinə – şifahi Azərbaycan dilinə isnad etdiyindəndir ki, bu dərəcədə müvəffəqiyyət qazanmış, ellərin dil əzbəri olan sənət abidəsi yarada bilmüşdir.

Xalq dili özüülüyündə başdan-başa obrazlıdır və deməli, bədii dil üçün, şeir üçün çox əlverişlidir, tükənməzdür. Şeirdə xalqın aşağıdakı tipli ifadə tərzinə də ilk dəfə Şəhriyarin əsərlərində rast gəlirik:

İtlər **gördün**, qurdu seçib ulaşdı,
Qurd da **gördün**, qalxıb gədikdən aşdı.
(“Heydərbabaya salam”).

Bədii əsərdə, şeirdə mütləq yenilik olmalıdır. Yalnız yenilik ilə səciyyələndikdə şeir həyatda, cəmiyyətdə diqqəti cəlb edir, bir ictimai hadisə kimi qiymətləndirilir.

“Yenilik” dedikdə, əlbəttə, mövzu yeniliyi nəzərdə tutulmur, bəlkə sənətkarlıq məsələləri əsas götürülür. Hər hansı mövzunu da yenidən işləmək olar və eyni mövzuda yazılmış yüzlərlə, minlərlə əsərlərin olduğu ədəbiyyat tarixində məlumdur. Yenilik, hər şeydən əvvəl, dil-üslub məsələləri ilə bağlıdır. Sənətkar sözü yeni sözdür. Dildə mövzu sözlərin şeirdə yeni tərzə düzümü, yeni şəkildə mənalandırılması həm də ümumiyyətlə, bədii dilin ifadəlilik vasitələrinin kəmiyyət və keyfiyyətcə zənginləşməsinə səbəb olur.

Şəhriyarin az qala hər kəlməsində, misrasında bu yeniliyi, sözlərin yeni birləşmələr təşkil etdiyini görmək mümkündür. Məsələn, aşağıdakı bənzətmələrin, istiarələrin heç birini heç bir başqa əsərdə görməzsınız.

Gecələr orda **gümüşdəndi**, **qızıldandı** **günüzlər**,
Nə **zümrüd** kimi **dağlardı**, **nə** **mərmər** kimi **düzlər**.
Nə **qızıl** **telli** **inəklər**, **nə** **alagözlü** **öküzlər**,
Nə **gözəl** **ay** kimi **üzlər**
(“Səhəndim”).

“Gümüş ay” ifadəsi şeirimizdə işlənib, “gümüş gecə” da-ha mürəkkəb istiarədir və deməli, daha dərin, yüksək təfəkkür məhsuludur və yalnız Şəhriyara məxsusdur. Fərdi üslubi yeniliklərin müxtəlif rolu ola bilər. Fərdi neologizm başlıca olaraq belə bir cəhəti ilə səciyyələnir ki, adətən bu yenilik oxucunun diqqətini cəlb edir, məhz yeniliyi ilə cəlb edir. Burası çox mühümdür.

Diqqəti cəlb edən yeni dil-nitq vahidləri oxucunun hissinə təsir etmək, oxucunun dünyagörüşünü zənginləşdirmək, söz-ifadə ehtiyatını artırmaq. Dərkətmə qabiliyyətini yüksəltmək, bir sözlə, oxucunu öz fikrinə, əqidəsinə şərik edə bilmək, oxucunun müəllimi olmaq işində çox mühüm rol oynayır.

Məlum məsələdir ki, stamp, klişe halı almış olan, hamı tərəfindən milyon, milyard və daha artıq dəfələrlə işədirən ifadələr bir növ avtomatikləşmiş olur, oxucunun diqqəti belə ifadəni eşitməklə bütöv ifadəni deyə bilər, bərpa edə bilər. Hər bir oxucu bunu edə bilərsə, yazmağa ehtiyac yoxdur. Həm də ifadəni bütöv yazmadıqda oxucu özü buraxılan hissəni, deyilməyən sözləri bərpa etməli olur, müəllifin ardınca qoşmalı, onun fikrini davam etdirməli olur. Müəllifin müəllimliyi, oxucu ilə qaynayıb-qarışması, müəllif ilə oxucunun diqqəti belə ifadələrin xarici səs cildi üzərindən sürüşüb keçir. İfadənin daxili obrazlılığı sənük-ləşib gedir. Deməli, oxucunun əvvəldən tanıldığı, eşitməyə və işlətməyə adət etdiyi söz və ifadələrin daxili, gizli obrazlılığı əksər hallarda aydın şəkildə təzahür etmir. "Səhəndim" şeirində "nə" sözü ilə işlənən nida cümlələri çox işlənmişdir ki, bədii dil tərəximizdə həmin ifadə üsulu da Şəhriyarın adı ilə əlaqələnə bilər. Doğrudan da, böyük sənətkarların hər bir əsəri həm ictimai həyatda bir mühüm hadisədir, həm də milli bədii dilin zənginləşməsində mühüm amillərdəndir. "Nə" sözü ilə işlədirən cümlələrdə sənətkar fikrin emosional təsirini qat-qat artırmağa, yüksəltməyə nail olmuşdur.

O üfüqlərdə baxarsan **nə** dənizlər, **nə** boğazlar.

Nə pərilər kimi uçmaqdə quşlar, **nə** qazlar.

Göldə çimməkdə **nə** qızlar.

Belə ifadə tərzinə aid misal çoxdur və bu ifadələrdə hissi təsir çox qüvvətləndirilmiş olur.

Ümumiyyətlə, şair zəngin, əlvən bədiilik vasitələrindən geniş miqyasda və ustalıqla istifadə edir. Və bu zaman müvəffəqiyyətsiz işlənmiş hər hansı obraza, ifadəyə əsərlərində qətiyyən yer vermir. Bədii sözün sırlarına mükəmməl sahib olan ustad sə-

nətkar çox zaman ənənəvi ifadə tərzlərini yeni şəkildə, yeni obraslarda şeirə götürür.

O ətəklərdə nə **qızlar yanağı** lalələrin var.

Adətən yanaq lalə ilə müqayisə edilir, laləyə bənzədir. Şəhriyar isə laləni yanağa bənzətmış və “qızlar yanağı” kimi orijinal fərdi ifadə yaratmışdır. Bədii söz elə əslində fərdi sözdür, fərdi yaradıcılıq (məhz yaradıcılıq) məhsuludur. Xalqın hazır ifadələrinin hazır şəkildə olduğu kimi şeirdə işlətmək sənətkarlıq baxımından yüksək məziyət sayılır. Lakin bu ifadələri dəyişmək, dilçilərin dediyi kimi, aktuallaşdırmaq sənətkarlıq məharəti ilə bağlı məsələdir. Çünkü yalnız bu üsulla ümumxalq ifadələri fərdiləşdirilə bilər, sənətkarın özünükülsə bilər.

Poetikada işaret, eyham (alluziya) deyilən üsula görə dil-də məlum və məşhur olan ifadələrin tam işlədilməsinə heç bir ehtiyac yoxdur və bu hal oxucunu tez yora bilər, narazı sala bilər. Məlum olanları bir də şeir şəklində oxucuya məlum etməyə ehtiyac yoxdur. Odur ki, əsil sənt əsərlərində yalnız müvəffəqiyyətli bir işaret ilə kifayətlənilir.

Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən.

Qoradan halva yeyərsən.

Şəhriyar Səhəndə müraciətində çox uzun və mürəkkəb tərkibi işlətmək əvəzinə üç sözdən ibarət “qoradan alva yeyərsən” ifadəni işlətməyi lazımlı bilməşdir. Və deməliyik ki, bu üsul da böyük sənətkarın çox xoşadığı bədiilik vasitələri sırasında qeyd edilməlidir. Məlum ifadələrin bütövlükdə yazıya gəlməsi artıqdır. Hər bir kəs bu məşhur atalar sözlərinin, məsəllərin bir-iki vahidini eşitməklə bütöv ifadəni deyə bilər, bərpa edə bilər. Hər bir oxucu bunu edə bilərsə, yanmağa ehtiyac yoxdur. Həm də ifadəni bütöv yazmadıqda oxucu özü buraxılan hissəni. De-yilməyən sözləri bərpa etməli olur və deməli, fəallaşmalıdır, şeirin müəllifinə şərik olmalı olur, müəllifin ardınca qoşmalı, onun fkrini davam etdirməli olur. Müəllifin müəllimliyi, oxucu ilə qaynayıb-qarışması, müəllif ilə oxucunun bir vahid təşkil et-

məsi, bir cəbhə tutması bir də bunun sayəsində mümkün olur. Şair Şəhriyar Səhəndə müraciətlə deyir:

O cəlalətdə Dəməvənd dağından bac alırsan,

Şir əlindən tac alırsan.

“Şir əlindən tac almaq” ifadəsinin nəyə, hansı əfsanə və rəvayətə işarə olduğunu, məsələn, bütün təfsilatı ilə söyləməyə ehtiyac yoxdur. Bu kimi hallarda məlum “az sözlə çox şey ifadə etmək” prinsipinə riayət etməyin ən gözəl nümunələrini də görüürük.

Məlumları deməyən və bu yolla yiğcamlığa nail olan, deyilməyənləri bərpa etməyi oxucunun öhdəsinə buraxan sənətkar ilə oxucu arasında qarşılıqlı bir anlaşma, sanki sözsüz bir razılaşma meydana gəlir. Sanki bu halda sənətkar daha da məhrəmləşir, daha artıq könüllər mülkündə yer tutmağa müvəffəq olur, “mən elin oğluyam” demək hüququ qazanmış olur.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə.

Qurd keçinin şəngülüsün yeyəndə

Mən qayıdır bir də uşaq olaydım,

Bir gül açıb ondan sonra solaydım.

Buradakı obrazları bütünlüklə dərk etmək, duymaq və həzz almaq üçün bu dünyada təkcə azərbaycanlı gərək olasan. Dünyanın bütün böyük sənətkarları hər şeydən əvvəl milli sənətkar olmuşlar. “Qurd keçinin şəngülüsün yeyəndə” ifadəsindəki bütün şeiriyyəti, bütün səmimi təəssüf və iztirabları körpəliyini yalnız Azərbaycan mühitində keçirmişlər duya bilərlər.

Xalq şeirində və klassik poeziyamızda çox sevilən bədiilik vasitələrindən biri də alliterasiya adlanan səs təkrarı hadisəsidir.

Şəhriyar şeirinin daxili məna gözəlliyyi ilə yanaşı xarici forma gözəlliyyi də diqqəti cəlb edir ki, belə tənasüb, sözün məna və formaca uyğunluğu yalnız klassik sənətkarların poeziyasına xas bir keyfiyyətdir. Şairin “Məmməd Rahim həzrətlərinə ca-

vab” şeirindən alınmış aşağıdakı misraların hər birində müəyyən səsin alliterasiya nəzəri çəkir:

- 1.Qan var ikən qardaş deyib qaynardıq...(q)
- 2.Gözlər yağış yağdırmasa yanarsan...(y)
- 3.Son görüşmək səhmini sahmanlayaq....(s)
- 4.Sərhədləri tozatan tək toxuyub...(t)
- 5.”Təməddün”ün gözü görüm kor olun...(k/g).
- 6.Bu şivəylə Şəhriyarı şad edir....(ş).

Alliterasiya hadisəsi Şəhriyarin ana dilinin və şairin fərdi üslubunun canına-qanına hopmuşdur. Məsələn, Şəhriyarin dörd bibisinin adları bir-birinə uyğunlaşdırılıb, yaraşdırılıb qoyulmuşdur: Sultan, Sitarə, Sara, Səyyarə.

Azərbaycan dilinə məxsus bu ahəngdarlığı duyan, görən iti gözlü sənətkar dilin milli təməyülünə müvafiq şeir düzəməyə böyük əhəmiyyət verir.

Kamil söz ustadları heç bir zaman sözün xarici səs cildinə etinəsiz olmamışlar. Elə əslində şeir dilini nəsr əsərlərinin dilindən fərqləndirən bir cəhət də belədir ki, şeirdə adətən səslerin düzümüñə, nizamına, ahənginə böyük diqqət verilir. Şeirin daxil ahəngi sənətkarın bacarığı ilə əlaqədar güclü, ya zəif ola bilər. Burada qafiyə yox, misralarda ardıcıl gələn sözlərin ahəngi nəzərdə tutulur.

Arxa durduqda Səhəndim, **Savalantək havalandım** (“Səhəndim”).

Ardıcıl gələn “Savalan” və “havalan” sözləri ahəngdar olub, şeirin musiqiliyini təmin edir. Şeirlərində bu hal çox müşahidə edilir:

O yaşıl **telləri** yel hörmədə aynalı shərdə...

Sabırın şəhrinə sürməkdədi bu **kərvani sarvan...**

Misralara bir-birini izləyən sözlərin səs tərkibinə görə yaxınlığına xüsusi əhəmiyyət verən böyük sənətkarın hr misra-sında hər hansı zəruri bildiyi səsi daha çox təkrarlaması xoşlaysır.

Məsələn, bu misrada “l” (-la, -lə, -lə, lə, -lə, -əl, -la) səsi-nin təkrarı kimi:

Lalələr şöləsi əlvan şışə rəngi boyanırlar....

Bu misrada isə “ş” səsi təkrarlanır:

Şerü musiqi şabaş olmada, əfşandı pərişan...

Yenə “l” səsi:

Bağlanıb qol-qola zəncirlə buludlar dolu dağlar....

Sözün səs tərkibinə belə şairanə diqqət, şeirin musiqiliyi-nə belə böyük əhəmiyyət vermək xüsusiyyəti bizim şeirimizdə Füzuliyə məxsus bir keyfiyyət olmuşdur. Füzulidən sonra bu sa-hədə Şəhriyarın xidmətləri qeyd olunmağa layiqdir.

Burada bir cəhəti nəzərə almaq gərəkdir ki, Şəhriyar bü-tün bədiilik vasitələrinə müraciət edərkən hər an ölçü duyğusunu gözləyir, sanki sənətkarlığı gözə soxmaq sənətkarlıq deyildir” kəlamını özünə düstur götürdü.

Şair sözün səs tərkibi ilə əlaqədar ən müxtəlif üsullarla hissi təsiri qüvvətləndirmə məharətinə malikdir. Məsələn, müə-yən səslərin düzümü ilə obrazlılıq qüvvətləndirilir:

Dağlı Heydər babanın arxası hər yerdə dağ oldu.

Dağa dağlar dayaq oldu....

(”Şəhəndim”).

Bir dil vahidinin (cümlənin) tərkibində eyni bir sözün (“dağ”) müxtəlif formalarının bu şəkildə səpələnməsi yalnız poetik əsərlər üçün müvəffəqiyyətli hesab edilir.

Ritmik və müvazi birləşmələrin sıralanması özlüyündə bədiilik vasitəsidir. Bu birləşmələr bir-birinə həmqafiyə olarsa, bədiilik bir qat da çoxalacaqdır. Həmqafiyə birləşmələr xitab olarsa obrazlılıq. Təsir qat-qat artacaqdır. Xitab olan həmqafiyə və müvazi birləşmələr əzizləmə bildirən birinci şəxs təkin şəkil-çiləri ilə işləndikdə şeirin. Sözün, əsərin təsirinin şiddətləndiril-

diyini, yüksək intensivlik yaratdığını söyləmək mümkündür. Bu da misal:

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
Başı dumanlı Səhəndim, başı tufanlı Səhəndim....

Bizim minillik Azərbaycan şeirimizdə işlənməmiş formalar, ifadə tərzləri Şəhriyar qələmi vasitəsi ilə bədii əsərlərə gətirilir. Bu hal bir tərəfdən ana dilimizin hədsiz zənginliklərə malik olduğunu bildirirsa, digər tərəfdən söz ustasının kamilliyyini, yaradıcılıq qüdrətini əyani surətdə əks etdirir. Dilimizin zəngin, doğma intonasiya xüsusiyyətlərindən məharətlə istifadə edə bildiyi üçündür ki, Şəhriyar şeiri misilsiz səmimiyyəti ilə, təkrar olunmazlığı ilə fərqlənir.

Ay nə gözəl qaydadı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq....
Ay özümü o əzdirən günlərim.
Ağac minib at gəzdirən günlərim....

“Ay” ədati Şəhriyara qədər şeir üzü görməmişdir. Şəhriyarın xalq dili xəzinəsindən qoparıb yazıya gətirdiyi belə ifadə tərzləri çoxdur.

Görkəmlı söz ustaları Azərbaycan dilinin intonasiyasını, müxtəlif vurğu növlərini şeirə gətirməklə də sözün təsir qüvvəsinə artırır, oxucunun qəlbini giri bilirlər. Aşağıdakı parçada “yaxşı”, “yaman” sözlərinin vurğusu diqqəti cəlb etməyə bilməz.

Yaxşılığı əlimizdən alıblar.
Yaxşı bizi **yaman** günə salıblar.

Şəhriyarın zəngin ədəbi irsi içərisində azərbaycanca yazdığı şeirlər çox cüzi yer tutur. Burası var ki, ədəbiyyat tarixində sənətkarın mövqeyi yazdığı əsərlərinin kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Şəhriyar şeirlərinin xüsusiyyətini dərindən araşdırmaq və bu yol ilə böyük ustadan sənətkarlıq sırlarını öyrənmək, təbliğ etmək filologiyamızın aktual problemlərindəndir.

İsfahanlı Şahbazının aşağıdakı sözləri çox yerində deyilmişdir: ”Ustad, böyük Şəhriyar. Mənçə, siz “Heydərbabaya sa-

lam”dan başqa heç bir əsər yazasaydınız belə, yenə də ana dilində qələmə aldiğiniz əsər Sizin adınızı əbədiləşdirə bilərdi”.

Mən Şəhriyari oxuyanda yadına bir də Jan Effel düşür. Onun bu sözləri yadına düşür: ”*Vətən*, hər şeydən əvvəl, *dil* deməkdir”.

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
"Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1976-ci il, №5,
səh.26-32.*

S.VURĞUNUN “AZƏRBAYCAN” ŞEİRİNİN DİLİ HAQQINDA

“Azərbaycan” şeiri iyirmi üç bənddən ibarətdir. Yüz on beş misralıq bu şeirdə müxtəlif nitq hissələrinə məxsus sözlərin miqdarı belədir: isim – 190, feil – 71, əvəzlik – 46, sıfət – 44, zərf – 9, ədat – 15, bağlayıcı – 10, nida – 2, qoşma – 1.

Məlumdur ki, kamil sənət əsərində üsluba biganə dil vahidi – söz, ifadə, cümlə olmur. Sözlərin tənasübü də müəllifin ümumi üslubu ilə əlaqədardır.

Ümumxalq dili ilə müqayisədən məlum olur ki, şeirdə feillər az yer tutmuşdur. Hərəkət bildirən sözlərin – feillərin adlara (isim və sıfətlərə) nisbətən azlığı S.Vurğunun ümumi üslubuna xas bir keyfiyyətdir. Bədii əsərdə müxtəlif nitq hissələrinə mənsub sözlərin rolu haqqında hələ qədim yunanlar çox yazırdılar. Məsələn, Germogen göstərirdi ki, bədii üslubda “ad bildirən sözlər təntənəliyə xidmət edir. Odur ki, təmtəraqlı, dəbdəbəli şəraitdə feilləri mümkün qədər az işlətmək lazımdır”.

“Azərbaycan” şeri şairin özünə – məhz Səməd Vurğuna məxsus pafosla yazılmış sənət incilərindəndir. Burada S.Vurğunun sinkretik ifadə tərzinə məxsus bir ümumiləşmə vardır. Feillər isə ümumiləşməyə yox, dəqiqliyə xidmət edir. Yəni hər bir feil dəqiq zamanı, şəxsi, növü, formanı, şəkli və s. əks etdirir.

Ümumiyyətlə, sənətkar oxucunun diqqətini feillərə cəlb olunmaqdan azad edib, onun fantaziyası üçün geniş meydan açır. Dəqiqləşdirici funksiyalı feillərdən azad ifadələrə üstünlük verir. *Mən bir uşaq, sən bir ana. Mənzil uzaq, ömür yarı. Əlin qələm. sinən dəftər.* Bu kimi hallarda sanki feillərin dinamik (hərəki) funksiyası ən qısa, sadə cümlələrdən ibarət paralel tərkiblər vasitəsi ilə yerinə yetirilir.

S.Vurğun cəsarətli sənətkar olub, günde damlada əks etdirməyə, böyük bir ölkə haqqında kiçik bir şeir yazmaqla Azərbaycanın keçmişini, indisini və gələcəyini poetik şəkildə əks etdirməyə cəhd göstərmişdir. Şeirdə feillər belə sıralanmışdır: içmişəm, eşitmışəm, sınamışam. Sonrakı feillər: baxıram, gəncəşirəm. Nəhayət: Güləcəksən (hər bir zaman). Deməli, keçmiş, indiki və gələcək zamanlar ardıcıl saxlanır. Əlbəttə, şeirdə felin digər formaları da vardır. Burada məqsəd şairin zaman ardıcılığına nə dərəcədə diqqət yetirdiyini nümayiş etdirməkdir.

S.Vurğunun şeir tariximizdə səciyyələndirən bir cəhət də böyük sənətkarın alovlu vətənpərvər və tribun bir şair olmasınaidir. Bu cəhət də onun dil və üslub xüsusiyyətlərində çox qabarıq şəkildə nəzərə çarpir. Ümumən yaradıcılığında və bu şeirində feillərin daha çox əmr formasında işlənməsi şairin geniş oxucu kütəsinə fəal təsiir göstərmək məqsədi ilə əlaqədardır.

Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəllini
Yadlara açma əlini....
Min Qazaxdan köhlən ata....
Göy yaylaqlar belinə **qalx**
Kəpəz dağdan Göy gölə **bax....**
Havalansın Xanın səsi....

Demək lazımdır ki, şeirində nidalar və təhrik bildirən ədatlar da məhz oxucunun hiss və duyğularına təsir etmə vasitəsidir.

De gəlsin hər nəyin vardır...
Bir dön bizim Bakıya bax....

Bədii dildə adətən işlənmə tezliyinin tənasübünə görə feillər sıfətlər ilə qarşılaşdırılır. Səbəbi odur ki, sintaktik funksiyasına görə feil adətən xəbər, sıfat isə təyin olur. Xəbərlər ilə təyin arasında o qədər də fərq yoxdur (xalq gözəl demiş: "ya keçəl Həsən, ya Həsən keçəl"), hər ikisi əlaməti əks etdirirlər. Feil ilə sıfat ona görə müqayisə edilir ki, poetik mətnədə feil az işləndiyi nisbətdə sıfat çoxalır və əksinə. Bu hökmü təsdiq etmək üçün bizim el ədəbiyyatı nümunələrinə – bayatıların dillinə nəzər yetirmək kifayətdir.

"Azərbaycan" şeirində sənətkarın ümumi üslubuna müvafiq olaraq feillərin azlığı diqqəti cəlb edir. Halbuki sıfətlər nisbətən çoxdur. Epitet funksiyasında işlənən vahidlər müəllifin yaradıcılıq qabiliyyətini, mütləq zəruri sözü mütləq zəruri məqamda işlətdiyini əks etdirir. Şeir başlayır:

Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan.

Dayan, "Durna gözlü bulaq" ifadəsi yaradıcılıqdır. Xalqdan gəlir. ("Durna gözü kimi bulaq"). Xalqın müqayisə üçün işlətdiyi epiteti sənətkar metaforik tərzdə daha yiğcam işlədir.

Hey baxıram o düzlərə,
Ala gözlü gündüzlərə.

Epitet yenə metaforik tərzdə və deməli, fərdiləşdirilib mətnə daxil edilmişdir. Başqa bir misal: Ağ örəyin buludlardır. Sadə epitetlərində də şairin ustalığı diqqəti cəlb edir.

Sıra dağlar, **gen** dərələr,
Ürək açan mənzərələr.

Görkəmlı tədqiqatçı V.V.Vinoqradov yazmışdır: "Böyük sənətkarlar elə dəqiq epitetlər işlədirlər ki, biz çox zaman onları görə bilmirik".

Əvəzliklərin nisbət etibarı ilə çoxluğu diqqəti cəlb edir. Bunun başlıca səbəbi həmin vahidlərin daha çox ritmik funksiyada işlənməsidir.

Hankı səmtə, **hankı** yana....

Keç **bu** dağdan, **bu** arandan....

Gah **bu** dağdan, gah **o** dağdan....

Bizim Bakı – **bizim** ürək.

Ritmik funksiya ilə birlikdə əvəzliklər həm də rədif yerində çıxış etməklə şeirin ahəngdarlığını təmin edən vasitəyə çevrilir. Beləliklə, obrazlılıqdan məhrum əvəzliklər ritm və ahəng vasitəsi olur.

Hey uçsam da, yuvam **sənsən**,
Elim, günüm, obam **sənsən**...
Boğar aylar, illər **məni**
Qınamasın ellər **məni**...
Bilinməyir yaşın **sənin**
Nələr çəkmiş başın **sənin**...
Nə çoxdur oylağın **sənin**,
Aranın, yaylağın **sənin**...

Şeirin lügət tərkibinin əsas qismi isimlərdən ibarətdir. Sənətkar feilləri də isimləşdirərək işlədir.

Qonaq gəlir bizə quşlar, Zülm əlindən **qurtulmuşlar**. Bir səngərdir **yaranışdan**.

Beləliklə, şeir ismi üslubda yazılmışdır. İsimlərin bir hissəsi xüsusi adlardan ibarətdir. Həm toponimik, həm də antroponimik sözlər şeirdə özünə yer tutmuşdur. Azərbaycan (4 dəfə), Bakı, Muğan, Astara, Eldar, Lənkəran, Qarabağ, Qazax, Göy göl, Kəpəz dağ, Araz kimi yer adları, Nizami, Füzuli, Xan kimi şəxs adlarının işlənməsi belə düşünməyə imkan verir ki, elə bil müəllif öz şeirində təsvir obyektini zaman və məkanca tam (ümmümiləşdirmə yolu ilə) əhatə etməyə çalışır.

Şair ümumiləşdirmə prinsipinə müxtəlif yollarla nail olurdu. Hər şeydən əvvəl həmcins sözləri (daha çox isimləri) işlətməsi ilə əlaqədar müvəffəq ola bilirdi.

Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən.

Burada həmcins vahidlərin birinci şəxs tək nisbat şəkilçi ilə işlənməsi möhrəmlik, yaxınlıq, doğmalıq yaradır. Həmcinslik həm də ritmik funksiyaya xidmət edir. Odur ki, sənətkar emosional – üslubi çaları olmayan xüsusi sözləri də həmcins şəkildə işlətməklə neytral vahidləri poetikləşdirə bilmüşdür.

Astaradan, Lənkərandan,
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar.

S.Vurğunun poeziyada ümumiləşdirmə prinsipində istifadə etdiyi digər bir vasitə -lar, -lər cəmlük şəkilcisinə çox yer vermişdir. Şeirdə 42 söz bu şəkilçi ilə işlənmişdir. Qeyri-müəyyən çoxluq bildirən həmin şəkilçi poeziya dili üçün çox əlverişli ümumiləşdirmə vasitəsidir. S.Vurğun bütün yaradıcılığında bu vasitədən konkretlik və ümumiləşdirmə məqamında bol-bol istifadə etmişdir. Elə şeirin birinci bəndindən də bu ümumiləşdirməni görmək mümkündür.

Çox keçmişəm bu **dağlardan**,
Durna gözlü **bulaqlardan**.
Eşitmışəm **uzaplardan**
Sakit axan **arazları....**

Son misradan anlaşılır ki, sənətkar hətta tək olan xüsusi adlara (“Araz”) da həmin şəkilçini qoşub bir ümumilik əldə edirdi. Aşağıdakı misalda da şəxs adları ümumiləşdirilir və bu cəhət də S.Vurğunun bütün yaradıcılığına xasdır.

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər...

Qeyd etmək lazımdır ki, şeirdə qeyri-müəyyən əvəzliklər (“**Hər** üzümdən bir şirə çək”. “İşıqlanır **hər** dağ, dərə”) də ümu-

miləşdirmə məqsədi izləyir. Şeirdəki zəngin təsvir və ifadə vasitələri nəzəri cəlb edir.

Zəngin musiqi bəzəyi – ritm, ahəng və intonasiyası şeirin dilini adı məişət nitqindən yüksəyə qaldırır, onun məzmununu və emosionallığını zənginləşdirir. Sadalama və ya qarşılaşdırma məqamında işlənən həmcins sözlər, müxtəlif təkrarlar, ifadələrin daha çox paralelizm prinsipi əsasında qurulması bir sıra qoşlaşdırılmış vahidlər şeirin ahəngdarlığını təmin edən vasitələrdir.

Məzmununda emosionallıq olmayan dil vahidlərini - ədat, bağlayıcı və əvəzlilikləri ritmik funksiyada işlətməklə sənətkar bu söəri də poetikləşdirir, obrazlılığa xidmət göstərməyə məcbur edir.

Mən bir uşaq, sən bir ana...
Xəyalım dolanar, gəzər
Gah Muğanı, gah Eldarı...
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan....

Feillərin və isimlərin təkrarlanması həm ritmik, həm də ifadəlilik vasitəsi kimi diqqəti cəlb edir.

Min Qazaxda köhlən ata,
Yalmanına **yata-yata**,
At qan-tərə **bata-bata**
Göy yaylaqlar belinə qalx....

Feillərin təkrarı hissənin tamamilə konkretləşməsinə, reallaşmasına səbəb olmuşdur. Hərəkətin davam etməkdə olduğu çox əyani şəkildə əks etdirilir. Şeirdə eyni sözlər eyni vaxtda müxtəlif funksiyada – qafiyə, ritm və davamlılığı əksetmə funksiyasında işlədilmişdir. (Buradakı səslərin düzümdən alınan musiqililiyi demirik – **ya, ya, ya** – ikinci misrada; **at, tə, ta, ta** – üçüncü misrada; **öy, ay və ya la, la, el, al** – dördüncü misrada).

İsimlərin təkrarı ritmik və metaforik funksiya kəsb edir.

Pambığımız **çiçək-çiçək...**
Lənkəranın gülü **rəng-rəng...**

Sahilləri çıraq-çıraq...

Ritmik funksiyalı təkrarlar şeir dilində həm də təkidlilik, mənə qüvvətləndirmə vasitəsi olur.

Ölməz könül, ölməz əsər...

Ey **azad** gün, **azad** insan,

Düşdün uğursuz dillərə

Nəs aylara, **nəs** illərə.....

Göründüyü üzrə, bu təkrarlar nitqdə bir paralelizm yaradır. Paralelizm isə bədii dildə çox mühüm təsvir vasitələrindəndir.

S.Vurğun bütün yaradıcılığında paralelizm prinsipinə böyük əhəmiyyət vermiş, bu təsvir vasitəsindən ahəngdarlıq, ritm, qarşılışdırma, sadalama məqsədi ilə istifadə etmişdir. Bunlarla yanaşı sənətkar hər misraya maksimum paralel tərkiblər yerləşdirməklə dilində yiğcamlığa nail olurdu.

Mənzil uzaq, ömür yarı...

Əlin qələm, sinən dəftər...

Uca dağlar, gen dərələr...

Ceyran qaçar, cüyür mələr....

Dil konkretlik bildirən obrazlı söz və ifadələrlə zəngindir. Lakin dil həm də mücərrəd anlayışları ifadə edir. Dilin bu ikili xüsusiyyətinin çox böyük dəyəri və gözləliyi vardır.

Əslində on böyük zəkalar, alımlər də obrazlı danışır. Çünkü dilin özü obrazlıdır, obrazlılıq vasitələri ilə zəngindir. On adı ifadələr də (məsələn, gün çıxdı, ay batdı və s.) obrazlıdır. Çünkü həmin səma cisimləri çıxa və ya bata bilməz.

S.Vurğun eyni şeirdə, misrada konkret və mücərrəd sözləri yanaşdırmaq, birləşdirmək yolu ilə yüksək obrazlı üslub yaratmışdır.

Gözəl Vətən. Mənan dərin,

Beşiyisən gözəllərin.

Aşiq deyər sərin-sərin,

Sən günəşin qucağısan,

Şeir, sənət ocağısan.

Sənətkarlıqda yalnız sözlərin seçilməsi, onların hansı ni-bətdə işlənməsi məsələsi kifayət deyildir, həm də bu sözlərin əmələ gətirdiyi birləşmələr xüsusi əhəmiyyətə malikdir. Söz ustalığı da əsasən burada təzahür edir. S.Vurğun yaradıcılığı üçün seiyyəvi bir cəhət də şairin yeni, qeyri-adi, “gözlənilməyən” birləşmələr işlətməsidir.

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan.

Sənətkarlıq cəsarətdir. Bahardan necə içmək olar? Adı nitqdə belə birləşmə işlətmək mümkün və ya düzgün deyildir. Lakin bədii söz adı sözdən seçilir və seçiləlidir. Adı nitqdə söz hər hansı əşya, hərəkət, keyfiyyət, hadisə və s.-ni ümumiləşmiş tərzdə adlandırmaya xidmət edir və bu funksiyani bədii əsərdə də saxlayır. Bununla yanaşı bədii söz həm də estetik tələblərə xidmət edir və buna görə də adlandırmala bərabər fərdi, subjektiv duyu və hissələri də ifadə edir. Buna görə deyirlər ki, söz bədii əsərdə iki planlıdır: bir tərəfdən obyekтив şəkildə (ümmü-xalq dilindəki mənə); digər tərəfdən subyekтив şəkildə (şairə məxsus olan, fərdi mənada) işlədir. Sözün fərdi mənada və deməli, poetik planda işlənməsi adətən diqqəti xüsusilə cəlb edir və məhz fərdi olduğu üçün də daha çox emosional-estetik səciyyə kəsb edir. Misallardan da göründüyü kimi, S.Vurğun sözün metaforik mənada işlənməsinə xüsusi əhəmiyyət verirdi. Bir bədii təsvir vasitəsi kimi metaforanın çox mühüm rolunu qədimdən bəri bütün görkəmli söz sənətkarları yüksək qiymətləndirmişlər. Qədim yunanlar göstərirdilər ki, metafora təbiət tərəfindən insana bəxş edilmiş ən gözəl məcaz növüdür. Metafora həmişə nitqə bir yenilik gətirdiyindən onu zənginləşdirmiş olur, onun təsirini qüvvətləndirir.

Sözlərin yeni şəkildə birləşdirilməsi ilə onların daxili obrazlılığı üzə çıxarılır. Sənətkar sözün birləşmə imkanlarını üzə çıxarır.

Düşdüm uğursuz dillərə...
Sahillərə sinə gərən...

İşıqdadır qüvvət sözü...
Nəğmələrin sərin-sərin....

S.Vurğun şeirində feilin metaforik işlədilməsi ilə mücərrəd məfhumlar konkretləşdirilər, bir növ əşyaviləşdirir. Hətta fizi ki əlamətlər kəsb edir, bununla da nitqdə aydınlıq və obrazlılıq yaranır.

Boğar aylar, illər məni
Qınamasın ellər məni.
Nazlandıqca sərin külək.

Şeirdə isimlərlə yanaşı feillərin də metaforik işlənməsi diqqəti cəlb edir. Belə metaforaları hələ Ərəstun “hərəkət metaforası” adlandırmış və onun bədii əhəmiyyətini göstərmiş idi.

Odur ki, bədii sözü ümumi sözün məntiqi qanunları ölçüsü ilə qiymətləndirmək düzgün deyildir. B.Rassel yazır: ” Emosiya və informasiya şeirdə, xüsusilə də mahnında eyni vasitələrlə ifadə olunur. Musiqi dilin elə formasıdır ki, burada emosiya informasiyadan ayrılmışdır, telefon kitabçasında isə emosiyasız informasiya verilir. Halbuki adı nitqdə hər iki ünsür təzahür edir”.

Adı nitqdə birləşə bilməyən sözləri yanaşdırmaqla S.Vurğun yeni, şairanə məzmun ifadə edir. Sözün əsrlər boyu sabitləşmiş məzmununa şairanə sərbəstliklə müdaxilə edilir, məna tam başqa cəhətə istiqamətləndirilir. Məqsəd vasitəyə bəraət qazandırır – demişlər. Şairin məqsədi yüksək, poetik, obrazlı bir dil ilə vətəni (az qala bütün atributları ilə) tərənnüm etməkdir. Obrazlı dil S.Vurğun şeirinin başlıca keyfiyyətlərindəndir.

Gözəl Vətən. O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın, yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqi qapısından.

Bu əsəri “Azərbaycan haqqında ən gözəl mahnı” hesab edən Mehdi Hüseyn yazmışdır: ”Səməd Vurğunun ədəbi yaradıcılığı haqqında danışan zaman, insan bu şeiri epiqraf götirmək istəyir”.

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
“Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası, 1977-ci il, №3,
səh.8-16.*

XALQ DİLİNDE VƏ FÜZULİ ŞEİRİNDE ALLİTERASIYA

Azərbaycan dilinin musiqiliyi, ahəngdarlığı, şairanəliyi bir çox tədqiqatçılar tərəfindən qeyd və təsdiq olunmuşdur. Dilimizin bu keyfiyyətlərini təmin edən bir sıra ifadəlilik vasitələri vardır ki, onlardan biri də alliterasiyadır.

Adətən tədqiqatçılar alliterasiyanı şeirlə (bədii ədəbiyyatla) əlaqədar bir hadisə kimi qiymətləndirmiş və onu sırf üslubi kateqoriya hesab etmişlər. Uzun müddət aparan müşahidələr və toplanan faktlar göstərir ki, alliterasiya Azərbaycan dili üçün həm də sırf linqvistik (və ya linqvo-stilistik, dilçilik-üslubi) hadisələrdənədir.

Ətraflı izahatı artıq hesab edərək, xalq dilinə məxsus ifadələrdə həmin hadisənin mühüm rol oynadığını nümayiş etdirmək məqsədi ilə müxtəlif səslərin alliterasiyasına aid misallar götəririk:

1. Q səsinin alliterasiyası.

a) Söz birləşmələri: *qara qovurma, qara qılçıq, qra qızdırma, qara qırğın, qara qarışqa, qaraqoşun, qanını qaraltmaq, qabağına qatmaq, qara qazan, quşu qonmaq, qudurasan qurbanğa, qara qış, qarişqanın qəmxarı, qanı qara, qulluqların qurutəzəni.*

b) Cümlələr: **Qarnımçın** deyil, **qədimçindir**. **Qoltuğuna qarpız** yerləşmir. **Qız qaldıqca qızılı** dönər. **Qoyuna qırıqlıq qoyulanda** keçinin gözü yaşarar. **Quda qudurı, qunu aparı**. **Qarnıñıq kurandan** keçib. **Qara qarğı qarımaz**. **Qara itin qahmarı** da var imiş

Bədii ədəbiyyatdan misallar:

Qolunun qarısında qoz sindırmaq olar (“Azərb. gəncləri”, 19.V.73); **Qış** vaxtı saman **qızıl qiyətinə qalxır** (C.Məmmədquluzadə); Sürübülər gözdən **qıl qırpırlar** (C.Gözəlov); Əsgər bəy. **Quş qorxusundan qanad** salar (M.F.Axundov); **Qoz qoymuşam** bütün əhli-qələmin qabağına (Ə.Qasimov); **Qar qurşağı qədər qalxdı** (Ə.Vəliyev); **Qolunu qanıra** bilmir (Ə.Vəliyev); Qızxanım isə **qarğadan qabaq** yerindən **qalxar...**(Ə.Vəliyev); O qədər **qiybət qırıb** qarğış yağıdirmişdi ki...(Ə.Vəliyev).

2.D səsinin alliterasiyası.

a)**Dırnağına** daş **dəymək**, **dilə-dişə** düşmək, **dadı** damığından getmək, **duyuq** düşmək.

b)**Dərdimi** dağa **desəm**, **dağ** əriyər....**Dözən** daş yeyər.

Dərd yaranana **dərmanı** da yaranıb. Baxır ona **dəli dərdinə** düşür (H.Mehdiyev); Qulaqları **darı dənləyir** (Ə.Vəliyev).

3.Z səsinin allitersiyası.

Zor oyunu **pozar**. **Zərb zəyərəkdən** yağ çıxarar. Üzünə **göz gəzdirdi** (H.Mehdiyev).

4.K səsinin alliterasiyası.

Kəndirbazın kosası. **Kərtənkələnin** tütək çalan yeri. **Bikarlıq korluq** gətirər. **Kefi** kök görünürdü (Ə.Vəliyev).

5.G səsinin alliterasiyası.

Gəlini **gərdəkdə...****Günü** **gündündən** **günü** **əsirgər**. Mən **göbəyimə** **gün** düşüncə yerimdən durmaq niyyətində deyildim (Ə.Vəliyev).

6. L səsinin alliterasiyası.

Dilənçi salam almaz. Əlində ələk, belində lələk; elə gəlinə belə də gərək. Suda boğulan ilana sarılar. Yixılana balta çalan çox olar. Əldən gedən ələ gəlməz.

7.S səsinin alliterasiyası.

a) saqqalına soğan doğramaq, sımsırığını sallamaq. Su-yu sovulmuş dəyirman. Sür-sümüyü sürməyə dönmək.

b) Sonulayan sona qalar. Təzə küpə suyu sərin saxlar. Sanki sümüyündə su oynayırdı (Ə.Vəliyev).

8.T səsinin alliterasiyası.

a) Tanrısına təpik atmaq, toy tutmaq, bostanına daş atmaq.

b) Ot kökü üstə bitər. Ata – ot, itə – ət, ətə qatsan it yeməz, ota qatsan at. Öküzün cütə getməyənini atlik adına satırlar. Atı torbası ilə döyüsdürməzlər. Başına kül Araz, üstündən təzək atdandı. Ağzını ətə, itini ata öyrətma. Tikəsi tanrıya çatmir. Tanrıya tabaq aparır. Toyuq su içər, tanrıya baxar.

Torpağını at torbasında daşıdacağıq. (Y.V. Çəmənzəminli); At təpiyinə at dözər (Y.V. Çəmənzəminli).

9.X səsinin alliterasiyası.

Xanım qız xalasına oxşar. Xain xoflu olar. Xalını xovuna sığalla. Xətir üçün xəstə yatmazlar. Oxu daşa toxunub. Xeyir xəbər olmaq.

10.Ç səsinin alliterasiyası.

Cičəyi çırtlamaq çöpünə çıxmaq, çırtıq çalmaq, cürüyüňü çıxarmaq.

Keçi çayı çığırı-çığırı keçər.

11.C səsinin alliterasiyası.

a) cəhəngini cırmaq, canı cəzana gəlmək.

b) İş canın cövhəridir. Cındırından cin ürkür. Canını cibində gəzdirir.

12.Ş səsinin alliterasiyası.

İş başından aşır. Üzbaşının şahidi çovuş olar. Nuşı şirin, nişi acı. Huş başımdan aşdı, dilim dolaşdı (Aşıq Ələsgər); Şadlığından şitlik eləyir (Ə.Vəliyev).

Bir sıra nümunələr bir yox, iki və ya üç samitin (çox zaman məxrəc etibarı ilə yaxın samitlərin) alliterasiyası əsasında qurulmuş olur.

F/V – Fürsəti fövtə vermək.

S/Ş – Kasa aşdan istidir. İsti aşa soyuq su qatmaq.

Ç/C – Cəhd çarıq yırtar. İnciyən əncir ağacına çıxar.

D/Ş – Boş durunca düşmənimə daş daşı.

L/U – Əlli ilin ulağına dəyirmanın yolunu öyrətməzlər.

G/Z – Gəzən qızdan gəlin olmaz.

B/T – Bəylə bostan əkənin tağı çiynində bitər.

K/G/L – Kələk ilə gələn külək ilə gedər.

Y/N – Yanan da qaynana yaman da qaynana.

T/R – At arpası artıq düşəndə yiyesinə təpik atar.

Q/R – Qovurğa qarın doyurmaz.

K/R – Meydanda ərkək işi nər tək gərək.

R/Y – Qar yerin yorğanıdır.

Saitlərin ahəngi samitlərin ahəngi ilə birləşdikdə daha yüksək ahəndgdarlıq alınır.

*Axtaran tapar. Bacarana can quran. Ağac acı, can şirin.
Qovurğa qarın doyurmaz. Ovqatına soğan doğramaq. Qoy ov-
cumu, qoyum ovcuna. Olmaq oyun öyrədər. Yumurta toyuğu öy-
rədir.*

Bütün bunlardan sonra demək lazımdır ki, tədqiqatçılar alliterasiya hadisəsinin yalnız şeir ilə əlaqədar olduğunu söyləyirlər.¹ Lakin görkəmli söz ustadlarının təcrübəsindən məlum olduğuna görə bu hadisədən nəsrədə də bədii vasitə kimi müvəffəqiyyətlə istifadə edilir.² Bu da azır. Xalq danişq dilində külli miqdarda ən adı ifadələr, saysız-hesabsız birləşmələr alliterasiya prinsipi üzrə düzəlmüşdür ki, bunlardan şairlər də, nasirlər də müvəffəqiyyətlə istifadə edirlər.

Bir neçə misal.

¹Hasan Eren. Türk yazınınca alliteration. "Türk dili", 1975, №287.

²Бах: В.Г.Гомазков. Звуковые повторы у Л.Н.Толстого. «Русская речь», 1970, № 3, сəh.23-27.

Üzünü gor görmüş. Sümüyü sürməyə dönmüş. Toyuqları təndirə təpən kiçik çillə. Bu söz sərin suya dönüb Gülsənəmin sinəsinə sapıldı (Ə.Vəliyev); Atam isə müxtəlif təycülər tökürdü...gah qarğı qırmağa gedirdi (Q.Xəlilov).

Ümumiyyətlə, Azərbaycan nəsrində alliterasiya xüsusi tədqiqə ehtiyacı olan maraqlı məsələlərdəndir. S.Rəhimovun dilində bu hadisə haqqında edilən qeydlər kifayət deyildir.¹

Bununla belə, alliterasiya hər halda daha çox şeir dili üçün səciyyəvi olub, burada daha artıq emosionallıq yaranmasına xidmət göstərir. Rus şeirinin görkəmli nümunələrində alliterasiyanın bəhs edən maraqlı tədqiqat işləri hazırlanmış, elmi əsərlər yazılmışdır.² Azərbaycanın ustad sənətkarlarının irsi bu cəhətdən tədqiq edilməmiş qalır. Şeirimizdə ahəng, musiqi baxımından ilk növbədə Füzuli irsi diqqəti cəlb edir.

Füzuli şeirində sözlərin, ifadə və cümlələrin müxtəlif şəkildə təkrarlanmasıdan alınan zəngin, dolğun mənə müxtəlifliyi ilə yanaşı, bir ahəngdarlıq da yarandığı haqqında bəhs olunmuşdur.³ Dahi sənətkarın əsərlərində səslərin təkrarı (alliterasiya, assonans) məsələsi tədqiq olunmamışdır. Halbuki Füzuli dilinin estetik keyfiyyətlərini müəyyənləşdirməkdə bunun əhəmiyyəti böyükdür.

Söz təkrarları bol olan parçalarda da səslərin ahəngi mühüm rol oynayır.

Yardən min dərdi-dil çəkdim, bu həm bir dərd kim,

Bildi min dərdi-dilim, bir dərdə dərman etmədi....

Dərd yoxdur kimsədə, yoxsa təbib-i-feyzi eşq,

Kimdə gördü dərd kim ol dərdə dərman etmədi.

¹Bax: M.Adilov. Bədii dil haqqında qeydlər. S.M.Kirov adına ADU-nun “Elmi əsərləri”, (“Dil və ədəbiyyat” seriyası), 1973, № 5-6.

² И.Б.Голуб. Звук и слово в поэзии. «Русская речь», 1974, №2, сəh.50-56; Yenə onun: О звукописи произведений А.С.Пушкина, «Русская речь», 1974, №3, сəh.25-33.

³M.Adillov. Alliterasiya. “Azərbaycan bədii dilinin üslubiyyatı”, Bakı, 1970.

Burada dərd və dərman sözlərinin təkrarından bəhs açmaq azdır. Sətirlər boyu **d** və **r** səslərinin ahəngi nəzərə çarpir ki, bu səslər digər sözlərin də (yardan, çəkdim, bir, bildi, bir, etmədi, yoxdur, kimsədə, kimdə, gördü, etmədi) tərkibində vardır.

Vaxtilə O.M.Brik şeirdə səs təkrarlarından bəhs edərkən yazdı: "Təkrarlanan samit ya öz fonetik şəklini tamamilə olduğu kimi saxlayır, ya da akustik qrupundakı başqa səsə keçir".¹

O.M.Brik bu cəhətdən rus dili samitlərini 10 qrup ayırır: P (p, b), F (f, v), M, T (t, d), S (s, z), N, Ş (ş, j), R (r, l), K (k, q), X.²

Azərbaycan dilində bir sıra səciyyəvi samitlər olduğunu nəzərə alaraq alliterasiya yaradan samitləri belə qruplaşdırmaq olar: B (b, p), F (f, v), M, T (t, d), S (s, z, ş), N, R (r, l), K (k, g, q), X (x, h), Ç (ç, c).

Aşağıda hər qrupa aid Füzuli ırsından misallar veririk.

K/G/Q/Y

Kol gülü kim görddü kim cagi griban etmədi...
Yerdən ey dil göyə qovmuşdu sırişgim mələgi.

M

Zülm eyləmək etmə mən əsirə...
Müjdə ki müyəssər oldu məqsud...
Həmsöhbəti murü həmdəmi mar.

R/L

Budur rəhü rəsmi ruzgarın...
Xoş oldu ola onunla halın...

¹ О.М.Брик. Звуковые повторы. «Сборники по теории поэтического языка», Илр., 1917, сəh.26.

² Yenə orada.

Kim oldu sənə müsəlləh ol mah...
Ləblərrün tək ləlü ləfzin tək duri-şəhvar yox,
Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox...

S/Z/Ş

Sudə əksi-sərvi sanmış kim qoparıb bağiban.
Suyə salmış sərvini sərvi-xuramanım görüb...

Əks ruyin suyə salmış sayə, zülfün toprağı....
Ləl oldu əsiri -sineyi səng...

Həzərəyi zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri...

Leyli işi işvəvü girişmə,
Məcnun gözü yaşı çəşmə-çəşmə.

T/D

Füzuli, kainat əsbabının qıldın tamaşasın
Nədamətsiz tənəüm yox təsərrüfsüz tamaşa tək...

Tilsimi-gənc üçün min ismi-əzəm yad tutdun, tut!
Tilsimi sindirib, gənci töküb, ismi unutdun, tut!...

Təriqi fəqr tutsa təb tabe nəfs ram olmaz
Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz...

Tənən sitəmilə canə yetdim
Tərk eylə məni, çün tərkin etdim...

Tutmuşdu təriqi əhli-matəm
Təcdidi əza qılıb dəmadəm...

Kim, lütf ilə söz qılanda təqrir
Təqriri verərdi daşa təgyir..

Tərk etdi inayətü itabı...
Durmuş dədү dam içində məhzun.

H

Hal əhlisən, istə əqli-hali...
Füzuli, qıl qiyas halin əqli-dəhr halindən,
Qümarü məğrū təzvirü hiyal əhlindən utdun, tut!...
Nə hasil hüsnü surətdən ki, cəzbi-əqli-hal etməz...
Xoş ol ki, xələfdən ola xoşdil.

C

Yarəb, mənə cismü can gərəkməz.
Cananımsız cahan gərəkməz...
Can cövhərinə bədəldir övlad.

Burada nəzərə çarpdırmaq üçün ayrı-ayrı səslərin təkrarından bəhs olunur. Əslində isə eyni misra və beytlərdə çox zaman bir neçə səsin (sait və ya samitin) və ya səs birləşmələrinin təkrarından ustacasına istifadə edilmişdir.

Həmsöhbəti murü həmdəmi mar
Təkyəgəhi xakü bəstəri xar....
Olmam olur-olmaz ilə dəmsaz...
Yarın sənə ənqərib olur yar...
Kəm qılma nəsibimi kərəm qıl...
Ol dəm gəldi ki, gəldi Adəm.
Eyni misra və beytlərdə çox mürəkkəb səs təkrarı (alliterasiya, anaqram, söz təkrarı və s.) özünü göstərir.

Silki əqli-halə çəkmiş zahidi əşki-riya
Mis kimi sim qədrin buldurur simab ona.
Beytin ikinci misrasında **kim** və **sim** təkrarları ilə yanaşı
mis-sim anaqramı da diqqəti cəlb edir.

Nişə məhrəm eylədin şəmi məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
Birinci misrada **şə**, **mə//əm** ünsürlərinin təkrarı ilə yanaşı
məhrəm – məhrum anaqramı da xüsusi ahəngdarlığa səbəb olmuşdur.

Çox kimsənə gənc üçün çəkər rənc

Qeyrinə onun nəsib olur gənc.

Bu beytdə (birinci misrada **ç**), (**c** səslərinin alliterasiyası ilə yanaşı) eyni tipli **ən**, **nə**, **ən**, **ün**, **nə**, **un**, **nə**, **ən** ünsürlərinin sıralanması şeirin musiqiliyini təmin edir.

Diqqəti bu da cəlb edir ki, Füzuli şeirində tez-tez özünü göstərən gərdişi-gərdun, dudi-dil, mərdümi-münim, lafi-lətafət, təğyiri-təriq, sağəri-səhba, türküeyi-tərrar, tərkibi-tən, daireyi-dövr, mülki-məlahət, rövzeyi-rizvan, sərvi-səmənbər, həbi-həva kimi izafət tərkibləri və xarü-xəs, dərə-divaar, nənə-nam, xarü-xüşk, saqiyü-səhba, xarü-xaşak tipli tabesizlik prinsipi üzrə bir-ləşən (hətta qoşa sözlər təşkil edən) vahidlərdə də alliterasiya mühüm təşkiledicilik təsiri göstərən amillərdən biridir.

Bununla belə, ümumiyyətlə, Azərbaycan dilində, xüsusi-
lə Füzuli şeirində alliterasiya gəlmə, xarici təsirlə əlaqədar deyildir. Ərəb şeirində alliterasiyanın heç bir rolu olmadığını deyirlər. Şeirimizdə alliterasiya fars təsiri ilə də izah oluna bilməz. Heç olmasa ona görə ki, fars şeiri ilə əlaqəsi olmayan türkdilli xalqların şeirində alliterasiya daha çox və geniş yayılmışdır.

Nəhayət, göstərmək lazımdır ki, alliterasiya klassik şeirimizdə yalnız Füzuliyə məxsus bir keyfiyyət deyildir. Digər görkəmli söz ustalarının da ırsında bu hadisəni müşahidə etmək mümkündür.

Tutuşdu, yürəgi yandı, yavuz qəzaya düşər – Y

Darə çıxməq bu fəna darinə Mənsurə düşər – **añ**

(Nəsimi)

Bir qıya bax dedimü, al nəqdi-canım, qiymadın

Ey vəfasız, yar olan hərgiz qiyarmı yarınə – **y**

Kişvərinin könlü gəyə buldisə qəm piri nə qəm

Həmdəmidür naləvü həmsöhbətidir yenə qəm.

(Kişvəri)

Bununla belə, şeir tariximizdə öz estetik keyfiyyətləri ilə Füzuli tam fərqli mövqe tutur. Ahəngdarlıq, musiqilik baxımından kimsə Füzuli səviyyəsinə qalxa bilməmişdir. Xalq dilinin müvafiq xüsusiyyətinə əsaslanan dahi sənətkar onu da inkişaf etdirərək səs təkrarının çox müxtəlif növlərindən ahəngdarlıq, bədiilik vasitəsi kimi istifadə edirdi.

Eyni söz və ya ünsürün alliterasiya tərzində işlənməsi şairin çox sevdiyi üsullardan biri idi.

Mən kiməm, bir bikəsü, biçarəvü bixaniman...

Göründü gözümə bir pəriru

Xoşləhcəvü xoşcəmalü xoşbu...

Bədrəkü bədxilasü bədxusən...

Bəs ki bədşəklü bədqiyafətsən

Sərkəşü sərfərazü sərdarem.

Bəzən də müəyyən ünsürün – şəkilçinin fərqi ilə sözlər təkrarlanır ki, bu da ahəngdarlıq baxımından maraqlıdır.

Aləmdə **nişanı bunişandır**

Seyr eylə **məkani-laməkani.**

Buyi-**xoş** ona gəlirdi **naxoş.**

Füzuli irləndə eyni səslərin və ya səs toplusunun təkrarlanmasında çox mürəkkəb xüsusiyyətlər özünü göstərir ki, ustad sənətkar bu cəhətdən də bütün şeirimizdə fərqlənir. Xalq şeirdə də müşahidə edilməyən bu cəhət Füzulinin fərdi yaradıcılıq qabiliyyətini, söz üzərindəki ağır zəhmətini əks etdirir.

1)Eyni misrada söz kökü lə eyni köklə əlaqədar vahidin işlənməsi də ahəngdarlıq yaratmaqdə mühüm rol oynayır.

Sənsən sərű sərvərű qəbail...

Gül xəlvəti oldu səhni-gülzar...

Canı canan diləmiş, verməmək olmaaz, ey dil...

Canı cananaya etdim , **dili dildarə** fəda.

2)Eyni sözdə səsləri əks istiqamətdə düzəmkə sənətkar tam anaqramlar yaradırdı:

Ol məhi **bimehrdən rəhm** məni-zarə yox...

Hər ərsədə pər əsər ki gördüm

Sənsən deyib ol əsər yığırdum.

3)Bütöv sözlə sözün hissəsi, habelə sözlərin hissələri anaqram kimi işlənir.

Çün **mən səninəm**, sən olma qeyrin...

Axır günü də **həm** etmə **məhrum**...

Bu **rahdan** etmək olmaz **ikrah**...

Vermədən can dilər almaq **sanır asandır** bu...

Mən kim **sənə** olmuşam **sənaxan**...

Bilməzəm **nəmdir mənim**, ağlar mənə, yanar səhab....

Hər nəfəs min **rəhmət** olsun ol şəhidin caninə...

Canını cananə **verməkdir kəmalı** aşiqın...

Lütf eylə məni **həm** etməməhrum.

4)Sözün daxili səslərinin yerdəyişməsi ilə düzələn vahidlər yanaşı işlədirilir.

Xəbərsiz yarımi hali-**xərabimdən xəbərdar** et!...

Nişa **məhrəm** eylədin şəmi məni **məhrum** edib...

Tilismi-gənc üçün min **ismi-əzəm** yad tutdu, tut!...

Göstərər hərdəm əlamətlər qiyamətdən qədin...
Çizginən çevrəmdə ya girdabdır, ya **girdibad**...
Qədrim qədərinə məndə həm var...
Qılmasa aləm **muradınca mədar**, olsun xərab.

5) Eyni misrada adətən ardıcıl gələn sözlər bir səs ilə fərqlənən vahidlərdən ibarət olur.

Girmişdi həsarə gəncəmanənd
Urmuşdu ayağa **pənddən bənd**...

Cəm könlün **dövr cövründən** pərişan olmasın
Hakimi-təqdirən **təgyiri-fərman** olmasın...

Rəna qədi **bəstər istər** oldu...
Fərz oldu bir **əzma cəzm** qılmaq...
Çox kimsənə **gənc** üçün çəkər **rənc**...
Artır mənə **zövqi-şövqi** Leyli...
Faş eylə **cahanə** bir **nihan** gənc!...

Füzün olduqca eşqim gərm olur **əşkim gözüm** içrə...
Şam şəmi-bəzm olub, ayrıldı məndən yar sübh.

Bütün bunlardan sonra demək lazımdır ki, səs təkrarı, ahəng, musiqi Füzuli şeirinin ayrılmaz atributu olub, bu şeirin canına-qanına hopmuşdur. Bu təsadüfi, tək-tək, adda-budda özünü göstərən bir xüsusiyyət deyildir. Sənətkar şeirdə nəinki sözlərin, həm də səslərin düzümünə, ahənginə heç bir zaman biganə olmamışdır. Şairin hər misrası, hər beyti bu və ya digər səsin (və ya səslərin) musiqisi əsasında tərtib olunmuşdur. Bəzən bir misrada dəfələrlə təkrarlanan səslər sonrakı bir neçə misrada işlənmir. Elə bu faktın özü müəllifin səs düzümünə çox böyük əhəmiyyət verdiyini təsdiq edir. Buna görə dəlil olaraq “Leyli və Məcnun”dan alınmış bir neçə parçanı burada oxucuların nəzəri-

nə çatdırırıq (Bu parçalar xüsusi olaraq seçilməmiş, təsadüfi götürülmüşdür. Diqqətli oxucu bu vəziyyətin bütün Füzuli ırsinə məxsusluğunu görə bilər).

I...Əksi-ğərəz oldu surəti-hal, ol/al; ra/rə
İdbarə mübəddəl oldu iqbal əl/ol/al; id/əd/du
Gül istər ikən sataşdı xarə
Nur istər ikən tutuşdu narə
Əfqan ilə matəm etdi suri
Matəmkədə məfhili-süruri əm/ma/mə
Məşşatə dilərdi zülfü xalın di/di
Artırmağa ziyb ilə camalın ma/mə
Ol ahü sirişk ilə dəmadəm əm/əm
Xah güm edərdi, zülfü bərhəm ol/ül; üm/əm; ar/ər
Əyməzdi hilalı vəsməyə baş ma/mə; əy/yə
Gözdən gedirərdi sürməsin yaşı ir/ər/ür
Göysusi çəkdirərdi şanədən sər su/si/sə; ər/ər Bir bar idi
gərdənində gövhər bir/bar/gər/hər
Güzunguyə kədər verərdi ahi ər/er/ər; gü/kü/gə
Zulmati xət istəməzdi mahi ma/mə/ma; at/ət/tə
Pabusinə bulmayıb həna dəst nə/ən; bu/bu/ib
Etmişdi onu ğəm ilə pabəst
Iklilə ruxi urardı atəş ru/ur/ar
Buyi-xoş ona gəlirdi naxoş na/nə
Tənə dikənindən etməyib bak tə/di/də; nə/ən/in
Gül kimi qılırdı geydiyin çak gül/qıl
Hər ləhzə qılırdı ahü fəryad.
Derdik: “Əlindən ey fələk, dad!” de/di, da/ad
Səndən bumidi mənim muradım? də/di/dı; mi/əm/im/mu
Dövrənəna bağlı etiqadım. an/nı/na
Vəslini təvəqqə etdiyim yar,
Billah, bu deyil, yanılma zinhar... ah/ha; yi/ya; il/la/il/il
II. ...Mən onunam, ol mənim əzəldən, nəm/nam/ən/on/un
Saxla bu əlaqəyi xələldən. əl/əl/əl/la/la; ax/xə

Ey çərx! Bu əqd olanda möhkəm,
Bəlkə yox idin arada sən həm.
Gəl tərki-təğəlliübü sitəm qıl! tə/tə/tə; əl/əl/əl/lü/
Tanrıni arada gör, kərəm qıl! ri/ra/ör/rə/ər
Vermə qəviyə zəif malın! mə/ma; ve/vi/if
Düşmənlərə dustlar həlalin! lə/la/əl/lo/lı
Məcnunumu sanma kimsədən kəm, mə/mu/ma/im/əm
Bir mərdi rəhm-bəladır ol həm ir/ərə/rə/ir
Ey İbni Səlamı bisərəncam! am/am; ib/bi
Bilsən sənə məkr edibdir əyyam; ma/əm; sən/sən
Məcnuna qoyubdur ad – Leyli,
Eylər səni ad ilə təsəlli. lə/lə/əl/li
Sən kami-dil istə, mən bəlayəm. am/ma/əm/əm/im
Sən gənc dilə mən ejdəhayəm.
Amma deməzəm işim xənadır, am/ma/əm/im
Nisbət mənə ġayəti-ətadır. ət/ət/ət
Qurtar məni atadan-anadan, ta/tə, an/ən, din/dan
Bir qəm yeg olur iki bəladən!”
Dərdilə qılırdı naləvü-ah,
Əsbabi-təcəllümündən ikrah.
Dövrəndən edib fəğanü fəryad an/an; öv/fə/fə
Bu şeiri oxurdu ol pərizad! ru/ur/ri
III....Dünya işi etibarsızdır.
Çərxin rəvişi qərarsızdır. ər/rə/ər/ar/ir
Çox kimsənə gənc üçün çəkər rənc, ən/nə/ən/ün/ən
Ğeyrinə onun nəsib olur gənc. in/nə/nu/un/nə/ən
Gör onu ki, hər nihali-sərkəş
Sudəndirü sərf eylər atəş. ir/ər/ər
Təqdirədir əsil əmri-mənsub, əm/mə
Xoşdur ki, talib ona mətlub ta/ət; bu/ib/ub
Cün İbni Səlam bildi hali, əl/əl/al; ib/bi
Meydani-muradı gördü xali, ur/ar/ör

Cəm etdi əkabirin diyarm.
Əyanını əhli-ruzigarın.
Göndərdi nikah üçün bəsi mal, ön/ni/ün
Şərt etdiyin etdi cümlə irsal.... lə/al; ər/ir

*S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
"Elmi əsərlər", Dil və ədəbiyyat seriyası,
1978-ci il, №1, səh.15-18.
M.Adilov, S.Bəylərova*

AZƏRBAYCAN DİLİNDE ADVERBİALLAŞMANIN YOLLARI

Dildə semantik inkişafla əlaqədar sözlərdə yeni mənalar yaranır ki, bu da söz yaradıcılığı prosesinə daxil olan çox müüm amillərdən biridir. Söz yaradıcılığının bu qolunun ən xarakter cəhəti ondan ibrətdir ki, müxtəlif məna çalarlığına malik olan söz ə lekik mənası, leksik əhatə dairəsi və sintaktik mövqeyinin təsiri altında semantik dəyişməyə məruz qalır.

Sözün semantik dəyişməsi özünü aşağıdakı şəkildə ruh verir: a) bir sözdən əks mənalar ayrılır; b) bir sözdən müxtəlif mənalar ayrılır.

Bir sözdən bir-birinə əks mənalar ayrılması semantik söz yaradıcılığının müüm cəhətlərindən birini təşkil edir. Sözlərin belə mənaları dilçilikdə epantiosemiya¹ adlanır. Məsələn, **yaman** sözü **pis** mənasında: **Yaman** admadan xeyir gözləmə; **yaxşı** mənasında: **Yaman** xoşuma gəlir və .

¹ Bax: О.С.Ахманова. Словарь лингвистических терминов. М., 1966, сəh.526.

Bir sözdən müxtəlif mənaların ayrılması çoxmənalılıqdan omonimliyə doğru inkişafla xarakterizə edilir.¹ Məsələn, **al** kökü tarixən **yanmaq, qızartı** mənalarını ifadə etmişdir ki, dilin semantik inkişafları ilə əlaqədar bu sözün əlamət mənasından **alma, altun**, bu mənanın daha da inkişafları ilə əlaqədar **ılıq, işıq, ildiz, isti, ilik** kimi sözlər yaranmışdır.²

Göründüyü kimi, semantik cəhətdən inkişaflı prosesi yalnız müxtəlif cələblərin yaranması ilə məhdudlaşdır; bir söz sinfina məxsus məna digər söz sinfina məxsus mənaya çevrilir. Semantik inkişafla əlaqədar sözlərin bir kateqoriyadan digərinə keçməsi prosesi konversiya adlanır.³

Bu proses dilçilikdə müxtəlif cəhətdən izah edilmişdir. Bir sıra dilçilər konversiyani dilin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan sinkretizmin qalığı kimi türk dilləri üçün ömrünü başa vurmuş xüsusiyyət kimi tədqiq edirlər.⁴ Türkoloqların başqa bir qrupu isə konversiyanın mahiyyətini funksional cəhətdən izah edir.⁵

Konversiya probleminin düzgün işıqlandırılmasında A.A.Yuldaşevin tədqiqatları diqqətə layiqdir.⁶ A.A.Yuldaşev konversiya məsələsinin izahında semantik principdən çıxış edə-

¹ S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, səh. 13; müqayisə et: K.A.Левковская. Словообразование. M., 1954, §20.

² M.Yusifov. Dil sisteminə qənaət, namizədlilik dissertasiyası. Bakı, 1976, səh. 20.

³ Bax: О.С.Ахманова. Словарь лингвистических терминов. M., 1966, səh.202.

⁴ Э.В.Севортьян. К проблеме частей речи. Вопросы грамматического строя, M., 1955, səh. 192; К.М.Мусаев. Грамматика караимского языка. Фонетика и морфология. M., 1964, səh.186.

⁵ А.Н.Кононов. Грамматика современного узбекского литературного языка. М.-Л., 1960, səh.66; И.Батманов. Части речи в киргизском языке. «ВЯ», 1955, №2, səh. 71; А.И.Исхаков. Наречие в современном казахском языке. Алма-Ата, 1950, səh.37 və s.

⁶ А.А.Юлдашев. Конверсия в тюркских языках и ее отражение в словарях. «СТ», 1970, №1; Yenə onun: Принципы составления тюрко-русских словарей. M., 1972.

rək onun nitq fəaliyyəti ilə əlaqədar baş verdiyini göstərir. Müəllif burada mətni situasiyının rolunu da qiymətləndirir. O, konversiya ilə əlaqədar yeni mənə qazanmış sözlərin sintaktik mövqedə yeni kateqorial əlamətlərin daşıyıcısı kimi çıxış etdiyini qeyd edir və söz yaradıcılığının bu prosesində söz, onun yanaşlığı sözlə mənə əlaqəsi və mətni situasiyani vəhdətdə götürür.¹

Konversiya heç bir sözdüzəldici vasitənin köməyi olmadan sözün bir nitq hissəsindən başqasına keçməsi prosesidir. Bu proses zamanı söz keçid prosesinin müxtəlif pillələrində ola bilər. Konversiyanın birinci mərhələsində söz öz əvvəlki mənasını və qrammatik kateqoriyalarını qismən itirir, yenisini isə tam qəbul edə bilmir. Konversiyanın bu mərhələsi müvəqqəti konversiya adlanır. Bu prosesin ikini mərhələsində söz tamamilə başqa qrammatik kateqoriyaya daxil olub onun bütün leksik-semantik mənasını qəbul edir və yeni müstəqil leksik vahid kimi dilin lügət tərkibinə daxil olur. Prosesin bu mərhələsi daimi konversiya adlanır.

Konversiyanın müəyyənləşdirilməsində kontekstual-leksik əhatə dairəsinin və valentliyin rolu qeyd edilir. Müəyyən mətn daxilində sözün mənə çalarlıqlarından biri müstəqilləşərək ön plana keçir. Məsələn, *Ağır otur, batman gəl* (Atalar sözü); *Nə yaman ağır tərpənirsən* (Ə.Məmmədxanlı); *Qulaqları ağır eşi-dir* (C.Bərgüşad) – cümlələrindəki *ağır* sözü leksik əhatə dairəsindən və əlaqəyə girdiyi feilin mənasından asılı olaraq müxtəlif mənalarda işlənir.

Dilçilikdə sözlərin tarixən mənaca bir-birini əvəz etməsi söz yaradıcılığının leksik-semantik üsulu hesab edilmiş və dilin zənginləşməsi vasitələrindən biri olduğu göstərilmişdir.²

¹ А.А.Юлдашев. Конверсия в тюркских языках и ее отражение в словарях. «СТ», 1970, №1, сəh. 72.

² Б.О.Орзубаева. Словообразование в киргизском языке. Фрунзе, 1964, сəh.273.

Konversiyanın substantivlaşmə, atributivlaşmə, pronomilizasiya, verballaşma və s. kimi növləri vardır. Konversiyanın bir növü də adverbiallaşmadır.

Adverbiallaşma semantik inkişafla əlaqədar müxtəlif qrammatik kateqoriyalara məxsus sözlərin zərf kateqoriyasına keçməsi prosesidir. Bu proses Azərbaycan dilində son zamanlar tədqiq etməyə başlanmışdır.¹ Sözlərdə adverbial çalarlığın olmasına ona zərflik mövqeyində işlənməsinə imkan verir. Zərflik mövqeyi isə “zərf üçün o qədər möhkəmlənmişdir ki, hər hansı bir nitq hissəsi zərflik mövqeyində işləndikdə zərfə yaxınlaşır və onun analoqu kimi çıxış edir”.² Adverbal səciyyəli belə sözlər əvvəlki kateqorial məzmunu saxlamaqla yeni kateqorial məzmun da kəsb edir. Prosesin bu mərhələsi müvəqqəti adverbiallaşma adlanır.

Sözün sabit zərflik mövqeyində işlənməsi onda olan adverbial mənanın inkişafına, tərkibində olan morfoloji əlamətlərin sabitlaşməsinə gətirib çıxarır. Semantik cəhətdən belə bir inkişaf yeni leksik vahidin yaranması ilə nəticələnir. Adverbiallaşmanın bu pilləsi isə daimi adverbiallaşma adlanır.

A.N.Kononov adverbiallaşmanı zərf əmələ gətirmə prosesinin leksik-morfoloji-sintaktik üsulu adlandırır.³ A.Qulamov bu prosesi söz yaradıcılığının leksik üsulu kimi izah edir.⁴ Q.N.Serqeyeva adverbiallaşma prosesinin baş verməsində

¹ C.Ə.Cəfərov. Zərf və müvəqqəti zərflişən sözlərin tədrisinə dair. Lenin adına APİ-nin “Elmi əsərləri”, XI seriya, 1976 №5; İ.Əhmədov. Azərbaycan dilində feili bağlamaların zərfə doğru inkişafi. “ADU-nun “Elmi əsərləri”, 1976 № 3.

² А.А.Юлдашев. Лексикализация тюркских грамматических форм.... «ВЯ», 1977 №1, сəh.61.

³ А.Н.Кононов. Грамматика современного узбекского литературного языка. М.-Л., 1960, сəh. 290.

⁴ А.Гулямов. К вопросу об адвербилизации в узбекском языке. Ташкентский госпединститут им.Низами, филологический сборник, вып.II, 1954, сəh.37.

sözün leksik-semantik xüsusiyyətlərinin rolunu mühüm amil kimi nəzərə çarpdır.¹

L.V.Şerba və A.B.Şapiro adverbiallaşma prosesində sözlərin semantik cəhətdən dəyişməsini əsas səbəb kimi qiymətləndirirlər.² Ümumiyyətlə, adverbiallaşma tədqiqatçılar tərəfindən bəzən semantik, bəzən morfoloji-sintaktik, bəzən də leksik-sintaktik prinsiplər üzrə müəyyənləşdirilmişdir. Bu prinsiplərin hamısı mahiyyətçə eyni dil hadisəsinin izahına yönəlmüşdür.

Adverbiallaşma prosesində semantik prinsipin mühüm rol oynadığını və bunun bütün nitq hissələri üzrə baş verdiyini nəzərə alaraq belə qənaaətə gəlirik ki, bu prosesin yaranması üç üsulla müəyyənləşir: a) leksik-semantik üsul; b) morfoloji-semantik üsul; v) sintaktik-semantik üsul. Burada semantik prinsip söz, onun yanaşlığı aparıcı feil və mətni situasiya ilə vəhdətdə özünü göstərir: leksik, morfoloji və sintaktik prinsip isə adverbiallaşmış sözlərin formal xüsusiyyətlərini əks etdirir.

Adverbiallaşan sözün konkret semantikası zərfin məna xüsusiyyətləri ilə müəyyənləşir: başqa sözlə, adverbiallaşan söz zərfə məxsus tərzi-hərəkət, zaman, yer, kəmiyyət və keyfiyyət məzmunu qazanır ki, bununla da müxtəlif kateqorial əlamətlərlə zərfləşmə prosesinə daxil olur.

Leksik-semantik üsulla adverbiallaşma ayrı-ayrı sözlərin semantik cəhətdən zərfə məxsus mənalara yiyələnərək funksional cəhətdən onun yerində işlənməsi ilə xarakterizə olunur:

a) Tərzi-hərəkət mənası: əzbər söyləmək, ağır getmək, çox qovmaq, belə yüyürmək.

b) Zaman mənası: axşam gəlmək, uzun sürmək, yeni gəlmək, az baxmaq, xeyli gözləmək.

¹ Г.Н.Сергеева. Адвербальные предложные-падежные формы в современном русском языке (К вопросу о переходных явлениях в области частей речи), М., 1969, сəh.43.

² Л.В.Щерба. Избранные работы по языкоznанию и фонетике. Л., 1958, сəh. 35-36; А.Б.Шapiro. Об образовании наречий в современном русском языке. «Русский язык в школе», 1947 №1, сəh.33.

v) Yer mənəsi: aralı gəzmək ayrı dolanmaq, uzaq düşmək, belə dönmək (belə dön).

q) Kəmiyyət və keyfiyyət mənəsi: doğru söyləmək, yüz yaşamaq, çox görmək, xeyli yavaşımaq, belə tanımaq, eyni görünmək.

Morfoloji-sintaktik üsulla adverbiallaşma müxtəlif sözdəyişdəri şəkilçilər vasitəsi ilə əmələ gələn sözlərin semantik cəhətdən zərfə məxsus mənalara uyğun gələrək onun yerində işlənməsi, adverbiallaşan sözlərin bəzilərinin isə zərfə keçməsi ilə xarakterizə olunur.

a) Tərzi-hərəkət mənəsi: birdən açılmaq, çətinliklə sürüvmək, fasiəsiz işləmək, birgə çalışmaq, kəsə getmək, sevincək yüyürmək.

b) Zaman mənəsi: gündə gəlmək, cavanlıqda oxumaq, körpəli ikdən düşünmək, yenidən gəlmək, təzədən başlamaq, çoxdan gözləmək, hərdən dayanmaq, qocalanda işləmək.

v) Yer mənəsi: aradaitmək, uzaqdən görünmək, yanda dayanmaq, sağa dönmək.

q) Kəmiyyət və keyfiyyət mənəsi: səliqəli geyinmək, ucadan söyləmək, birlikdə düşünmək, həmliqla səs vermək, ikilikdə həll etmək, doyunca yemək, doyunca baxmaq, gülməli görünmək.

Sintaktik-semantik üsul istər leksik, istərsə də morfoloji quruşlu sözlərin bir-biri ilə əlaqənərək əmələ gətirdiyi birləşmə formasının semantik cəhətdən zəif məna kəsb etməsi, funksional cəhətdən onun yerində işlənməsi ilə səciyyələnir:

a) Tərzi-hərəkət mənəsi: qapı-qapı gəzmək, sakit-sakit yeri mək, birdən-birə qaçmaq, öz-özünə açılmaq, döñə-döñə tapşırmaq.

b) Zaman mənəsi: səhər-səhər gəzmək, təzə-təzə öyrənmək, bir vaxt eşitmək, o gün gəlmək, çatar-çatmaz yixilmaq.

v) Yer mənəsi: yan-yana durmaq, yaxın-yaxın düşmək, o yandan, bu yandan danışmaq.

q) Kəmiyyət və keyfiyyət mənəsi: sətir-sətir öyrətmək, ovuc-ovuc içmək, tərs-tərs baxmaq, elə-belə gəlmək, çəşqin-çəşqin baxmaq və s.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti,
“Elmi əsərlər”, Dil və ədəbiyyat seriyası, 1978-ci il, №3,
səh. 50-55.
M.Adilov. Ə.Əliyev

JARQON VƏ ARQO

Jarqon və onun növləri hələ bir neçə yüz il bundan əvvəl dil məsələləri ilə maraqlanan tədqiqatçıların, etnoqraf, dialektolog və folklorçuların diqqətini özünə cəlb etmişdir. Ümumi dilçilik elmində bu mövzuda dəfələrlə səhbət açılmış, çoxlu elmi məqalələr yazılmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.

Lakin yazılmış məqalələr və əsərləri nəzərdən keçirdikdə “jarqon”, “arqo” terminləri və jarqonun növləri haqqında söylənilmiş fikirlərin müxtəlifliyi (hətta eyni müəllifin məqalələrində də bu müxtəliflik özünü göstərir) istər-istəməz diqqəti cəlb edir. Belə ki, bir sıra tədqiqat əsərlərində bu iki termin (arqo və jarqon) fərqləndirilmir, eyni və ya yaxın mənada işlədilir.

Bəzən “arqotizm” başlığı altındaki yazınlarda jarqonlardan (ictimai dialektizmlərdən) də bəhs edilir və ya əksinə, jarqonizmə həsr edilən yazınlarda arqolar da yada salınır.¹

Fikrimizi sübut etmək üçün ayrı-ayrı müəlliflərin əsərlərindən seçdiyimiz aşağıdakı nümunələr diqqət yetirək:

“Jarqon təhrif edilmiş dil; ümumxalq milli dilindən fərqlənən və heç bir dil müstəqilliyi olmayan nitqdir”.²

“Jarqon uydurma dildir. Onu bütün adamlar deyil, həmin jarqondan istifadə edənlər başa düşürlər...”³

¹M.Adilov. Jarqonun bəzi növləri. S.M.Kirov adına ADU-nun “Elmi əsərləri” (Dil və ədəbiyyat seriyası), 1973 №3, səh. 56.

²Ə.Fərəcov. Müxtəsər dilçilik lügəti. Bakı, 1960, səh. 55.

³“Nədir? Kimdir?”, I kitab, “Gənclik” nəşriyyatı, Bakı, 1976, səh. 261.

“Loru və oğru dilləri şərti, gizli jarqonun və ya arqonun müəyyən tərkib hissəsidir”.¹

“Oğru jarqonu, oğru arqosu və ya “loru musiqi”nin şərti – peşə dili ilə ümumi oxşarlığı çoxdur”.²

“Jarqonizm həyatın bu və ya başqa dairəsində bir dəstə adam tərəfindən işlədilən məşrut, xüsusi sözlərə və ifadələrə deyilir. Məsələn, oğru, xuliqan, alverçi jarqonu deyilən məşrut bir dil vardır”.³

S.Cəfərov yazır: “Bəzi peşə sahibləri və bir qrup adamlar, hətta bütöv bir kənd tərəfindən ancaq bir-birini başa düşmək, başqalarından gizli danışmaq üçün ədəbi dildə işlədilən sözləri başqa mənada işlətmə hallarına, sünü yaradılmış sözə rast gəlmək olur. Belə leksika jarqon leksikası adlanır”.⁴

“Jarqonizm təsərrüfatın və ya elmin bir sahəsinə xas olan, oxucular üçün çətin anlaşılan peşə sözlərini bədii əsərə gətirməyə deyilir”.⁵

Jarqon əvəzinə müxtəlif əsərlərdə “peşə dili”, “peşə dialekti”, “peşə danışığı” və s. kimi terminlərdən istifadə olunur. Bu, hər şeydən əvvəl, jarqonizmlərin müəyyən bir hissəsinin ayrı-ayrı peşəkarların (oğruların, quldurların, canılərin, tacirlərin və s.) dilinin leksik sistemində daxil olması ilə bağlıdır. Bu növ jarqonlardan danışmaq tədqiqatçıdan ehtiyatlı olmayı tələb edir. Tədqiqatçı jarqonların peşə-sənət funksiyası ilə əlaqdar hissəsindən söz açanda onların xalq dilinin lüğət tərkibinin ayrılmaz bölməsi sayılan peşə-sənət leksikası və peşə-sənət terminologiyası ilə qarışdırmamalıdır. Yadda saxlamaq lazımlır ki, “peşə-sənət

¹ В.В.Стратен. Апро и арготизмы. Академия Наук СССР, «Известия Комиссии по русскому языку», т. 1, М., 1932, стр. 113.

² Ю.С.Степанов. Основы общего языкознания. М., «Просвещение», 1975, стр.200.

³ M.Rəfil. Ədəbiyyat nəzəriyyəsinə giriş. V.I.Lenin adına API-nin nəşriyyatı, Bakı, 1958, səh. 130.

⁴ S.Cəfərov. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı. Bakı, 1970. səh. 81.

⁵ Ədəbiyyatşünaslığın əsasları. Azərbaycan Dövlət Tədris pedaqoji ədəbiyyat nəşriyyatı, Bakı, 1963, səh. 82.

leksikası bu və ya digər ixtisas, sənət və peşə ilə sıx surətdə bağlıdır. Ona görə də hər hansı bir peşə və sənət adamlarının nisbətən məhdud, lakin olduqca sabit, özünə məxsus peşə-sənət leksikası olur.

Peşə-sənət leksikası içərisində elə sözlər də vardır ki, onlar ancaq bu və ya digər peşə sahibi bildiyi və çox işlətdiyi halda, başqa peşə sahibi bilmir və işlətmir. Çəkməçi “meşin”, “tumac”, “şavro”, “rant”, “stelka” və s. kimi sözləri bildiyi və işlətdiyi halda, çörəkçi bunu bilmir və işlətmir”.¹

Peşə-sənət jarqonu isə bu və ya başqa peşəkarların tələbatından irəli gəlib dil qanunlarını kobud surətdə pozmaqla, uydurma yolu ilə, xalq dilində olan sözə jarqon mənası verməklə düzəlir və yalnız bir qrup adamların mənafeyinə uyğun olur, onlara xidmət göstərir. Məsələn, oğru və canilərin nitqində işlənən “siçan” – “qurd” (pul), “şestoy” – “paqon” (milis işçisi), “barıq” (alverçi), musiqiçilərin dilindəki “çuvaşlamq” (çalmaq), “karva” (pul), “xəfçi manus” (milis işçisi), “qrafey eləmək” (oxumaq), balıqçı jarqonundakı “pota – “ləpeş” (kiçik çəki balığı) kimi sözlər buna misal ola bilər.

Fransız alimi L.Sensan peşə-sənət jarqonu haqqında danışarkən yazır: “Müxtəlif peşə siniflərinin (ustaların, əkinçilərin, daşyonaşınların və s.) vaxtilə arqotizmlərlə zəngin olan xüsusi bir dilləri var idi. Bunlar əsil jarqonlar idi. Yəni elə bir gizli dil idi ki, həmin sözlər ancaq müəyyən qrupa daxil olan adamlar tərəfindən başa düşüldürdү”.²

Qeyd olunduğu kimi, jarqonlara çox zaman “şərti dil” də deyilir. Müəyyən dərəcədə bu da doğrudur. Çünkü ümumxalq dilinin hesabına və başqa mənbələrə əsasən yaranan jarqonizmlərin əksəriyyəti demək olar ki, şərti məna kəsb etməklə, sözlərə şərti məna verməklə yaradılmışdır. Məsələn, maşın (cani jarqo-

¹S.Cəfərov. Müasir Azərbaycan dili, “Maarif” nəşriyyatı. Bakı, 1970, səh. 74-75.

²Bax: B.B.Стратен. Арго и арготизм. «Известия Комиссии по русскому языку». АН СССР, т.1, ,М.,1932, сəh.114.

nunda) – tapança, ülgüt (cani jarqonunda) – bıçaq, qarğı (rüşvətxorların jarqonunda) – yoxlamağa gələn şəxs və s. Lakin bu heç də o demək deyildir ki, jarqon leksikasına aid olan bütün sözlər şərti məna kəsb edir. “Şərti məna” ifadəsini bütün jarqlara aid etmək düzgün olmaz. Şərti dillərin də əsas xüsusiyyəti fikri və sirri başqalarından gizlətməkdir. Öz tipinə görə şərti dillər jarqon xarakteri daşıyan süni dil deyil. Şərti dil süni dildən onunla fərqlənir ki, onun, yəni şərti dilin süni yaranma qrammatik sistemi yoxdur, onlar adı danışq dilinin qrammatik xüsusiyyəti üzrə öz əksini tapır.

Jirmunski şərti dilləri jarqon kateqoriyası sayır. M.N.Petersen isə şərti dilləri oğru jarqonuna yaxın hesab edir.¹

Sözlərə şərti məna verib işlətmək ən çox jarqonun arqo növündə öz əksini tapmışdır. Arqolarda məhz bu xüsusiyyəti nəzərə alan D.S.Lixaçev yazır: “Ümumiyyətlə, “gizli dil” və “arqo” ifadələri bir-birindən çox fərqlənirlər. Arqoya “gizli dil” demək düzgün deyildir. Bu, demək olar ki, şərti dildir”.² Rus dilində jarqonun da məşhur tədqiqatçısı sayılan V.D.Bondaletov özünün «Условные языки русских ремесленников и торговцев» əsərində arqonu şərti dil kimi izah edir.

Jarqona verilən təriflərin əksəriyyətində jarqon “süni dil” adlandırılır. Bu nədən irəli gəlir? Jarqonlar süni dildirmi?

Jarqonun süni dil olması fikrini rus dilçilərindən V.İ.Dal, İ.A.Qolişev, K.Tixonrovov, Y.P.Qarelin, V.A. Zvegitsev, A.A. Reformatski və başqaları irəli sürürler.

XIX əsrda İ.İ.Sreznevski, XX srdə A.Doza, D.S. Lixaçov, A.İ.Skvartsov isə jarqonu süni dil adlandıranlara qarşı çıxaraq deyirlər ki, jarqon düşünmədən yaramıb və adı dil kimi də inkişaf edir

¹ Общее языкознание. «Наука», М., 1970, сəh.487.

² Д.С.Лихачев. Арготические слова профессиональной речи». Развитие грамматики и лексики современного русского языка», АН СССР, 1964, сəh.312.

(Bu haqda daha geniş məlumat almaq üçün aşağıda adları qeyd olunmuş əsərlərə baxmaq lazımdır).¹

Tədqiqat göstərir ki, jarqonun təbiətində həm sünilik, həm də təbiilik xüsusiyyətləri vardır. Jarqon sünidir, ona görə ki, ümumxalq dilindən götürülmüş sözlər üzərində müəyyən fonetik əməliyyat aparmaqla düzəlir. (Xaturladaq ki, bu fikir bütün jarqon leksikasına aid deyil). Məsəən: “kibitab” – “kitab”, “babazar” – “bazar” və ya başaq şəkildə: piçi piçə piyi (çıçəyi), piy pidə pidim (iyladı) – Çiçəyi iyladı.

Rus dilində «лежмать» – «лежать», «векчело» – «человек», «ишдрое» – «ведро» və s.

Ümumxalq dilinə məxsus sözün mənasını dəyişib ona şərti məna verməklə də jarqonizm yaradılır. Məsələn, “işləmək” (oğurlamaq), “siçan” (pul), “yanmaq” (tutulmaq) və s.

Jarqonun aşağıdakı xüsusiyyətləri onu təbii dilə yaxınlaşdırır. Nitqdə jarqon leksikası da adı dilin leksik sistemi kimi fəaliyyət göstərir. Jarqonun tərkibində də zaman keçdikcə müəyyən dəyişikliklər baş verir. Belə ki, bəzi vahidlər köhnəlib jarqon leksikasından çıxır, bəzi sözlər yenisi ilə əvəz olunur. Jarqon da adı dil kimi qabaqcadan düşünülmüş, planlaşdırılmış şəkildə deyil, kortəbii şəkildə yaranır. Adı dil bir sıra qruplara, daha doğrusu, dialektlərə bölündüyü kimi, jarqonlar da müəyyən qruplara bölünə bilir. Məsələn, jarqonun müxtəlif variantlarının (ərazi bölgüsünə görə) leksikasını müqayisə etdikdə görürük ki, onun leksik, fonetik və s. variantları çox və müxtəlifdir. Məs: “oğurlamaq” feilinin süzmək – əkmək – çırpışdırmaq – qulaq eləmək – boğmaq – işləmək kimi varıntılarına rast gəlmək mümkündür və ya Gədəbəy aşıqları dilində “lafdə” – kişi, “dünüf” – qız, “xas” – gözəl işləndiyi halda, Lənkəran musiqiçilərinin dilində “manus” – kişi, “lafki” – qız, “sona” – gözəl şəklində işlənir.

¹ В.И.Даль. О языках искусственных. «Толковый словарь». Т.1, 1955; Д.С.Лихачев. Арготические слова профессиональной речи. «Развитие грамматики и лексики современного русского языка». АН СССР, М., 1964; В.Д.Бондалетов. Условные языки русских ремесленников и торговцев. Рязань, 1974,

Jarqonlar öz quruluşuna görə də ümumxalq dilindən fərqlənmir. Onlar da eyni morfemlərin köməyi ilə yaranır. Məs.: toyçu (toy sahibi) – ərüşçü (aşiq dilində “toy sahibi”), toyxana – ərüşçüxana.

Bütün yuxarıda dediklərimizdən belə nəticəyə gəlmək olar ki, jarqonlarda həm sünilik, həm də təbiilik xüsusiyyətləri müşahidə edilir və elə buna görə də onlar təbii dillə süni dil arasında aralıq (orta) mövqedə durur.

V.D.Bondaletov jarqonları sırf “süni dil” adlandıranlara qarşı çıxaraq yazır: ”Təmiz süni” dillərdən (esperanto, ido, novial və s.) fərqli olaraq jarqon kabinet alımları tərəfindən deyil, müəyyən kollektiv tərəfindən yaradılmışdır. Daha doğrusu, bu dil kollektiv yaradıcılığın məhsuludur”.¹

Dilçilikdə qəbul olunmuş ümumi mülahizəyə görə loru söz-lər də jarqonlar (jarqon leksikasına) daxildir.²

Lakin nədənsə dilciliyə aid yazılmış əsərlərdə loru söz-lər jarqon leksikasına aid edilməyib, ümumxalq dilinin tərkib hissəsi kimi izah olunmuşdur. Halbuki, ”Loru söz-lər jarqonun, ya da arqonun müəyyən tərkib hissəsidir. Bizim istəyimizdən asılı olmayaraq loru jarqonlar dilimizə daxil olur.”³

Elmi ədəbiyyatda jarqon və arqo çox vaxt bir-biri ilə qarşı-laşdırılır, bəzən də bu iki termin arasında heç bir fərq qoyulmur. Bununla belə bir sıra tədqiqatçılar arqo ilə jarqonun fərqi haqqında mülahizələr yürütmüşlər.

“Başqalarının başa düşməməsi üçün süni yaranan, yaxud da ədəbi dildə işlənən sözlərin təhrifî ilə meydana çıxan jarqonların bir növü də arqotizm adlanır”.⁴

Professor Ə.Dəmirçizadə jarqonu arqodan fərqləndirərək yazar: ”...Son zamanlar jarqon həmin zümrənin ifadə tərzi və ya dani-

¹ В.Д.Бондалетов. Условные языки русских ремесленников и торговцев. Рязань, 1974, сəh. 23.

² Bax: «Язык и литература», т.VII., Л., 193; «Известия Комиссии по русскому языку», т. I, М., 1932.

³ В.В.Стратен. Əvvəldə göstərilmiş mənbə, сəh. 114.

⁴ S.Cəfərov. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1970, сəh. 82.

şığı mənasında işlənir. Bir qayda olarq, belə zümrənin danışığı, yəni jarqonu “əcnəbi rəngli danışiq”, “əcnəbivari kəkələmə” olması ilə ümumxalq danışığından ayrıılır. Vaxtilə rus aristokratiyası arasında moda olan fransızsayağı danışiq və kəkələmə, azərbaycanlıların saraya yaxın zümrə arasında ərəbi, farsi ibarəpərdəzliq məhz belə “ali zümrə” jarqonu sayla bilər. Belə danışığı peşəkar zümrə arasındaki danışıldan fərqləndirmək üçün biz də şərti olaraq peşəkar zümrə arasındaki məxfi anlaşma vasitəsi kimi anlaşılan danışığı arqo, “ali zümrə” arasında işlədirilən əcnəbi rəngli danışığı – kəkələməni isə jarqon adlandırmağı məqsədə uyğun bildik. Arqo sözləri məhdud zümrə arasında məxfi mənada işləndiyindən jarqon sözləri, ifadələri, ibarələri isə eksərən bu və ya digər əcnəbi didən alınma olduğundan ümumxalq tərəfindən anlaşılmır.¹

Deməli, arqo jarqonun xüsusi və geniş yayılmış növüdür. O, jarqonun xüsusi növü olduğu üçün bir çox əlamətlərinə görə jarqona oxşayır. Arqo da jarqonun digər növləri kimi mənsub olduğu zümrənin doğma ana dili deyil, ikinci – şərti dilidir. Arqo da jarqon kimi ədəbi dil üçün məqbul sayılmır. Bunların hər ikisi cəmiyyətin bütün üzvlər tərəfindən deyil, müəyyən qrup adamlar tərəfindən işlədirilir. Onların xüsusi qrammatik xüsusiyyətləri yoxdur; bunlar ümumxalq dilinin qrammatik xüsusiyyətlərindən istifadə edirlər. Hər ikisində bir sünilik, həm də təbiilik əlamətləri vardır.

Bütün bu oxşar cəhətlərə baxmayaraq, jarqon ilə arqonu tam eyniləşdirmək doğru olmaz. Jarqon arqoya nisbətən geniş kateqoriyadır, onun əhatə dairəsi daha genişdir. “Arqo jarqonun xüsusi növüdür. Arqo oğruların, qudlurların, qumarbazların, canilərin və s. şərti dilidir”.²

V.Jirmunki yazır: ”Arqo jarqonun başqa növlərindən özünün peşə-sənət funksiyası ilə fərqlənir. Jarqon “dil oyunu”dur. O, emosional və ekspressiv hissələr aşılıyır. Arqo isə emosional və ekspres-

¹Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Azərtədrisnəşr, Bakı, 1962, səh. 90.

²B.B.Cəbrayılov. Əvvəldə göstərdiyimiz mənbə, səh. 112.

siv hisslərə malik dil əyləncəsi deyil. Bu, müəyyən zümrənin: oğurların, quldur və canılın, alverçilərin müdafiə silahıdır. Jarqonun digər növləri sırlı, gizli dil deyil, arqo isə gizli dildir”¹.

Arqo jarqonun digər növləri kimi “dil oyunu”, “dil əyləncəsi” deyil, o, fikri, sırrı başqalarından gizlətmək, müdafiə olunmaq üçün mənsub olduğu ictimai qrupun ən əlverişli vasitəsidir.

Ə.Dəmirçizadə yazar: “Arqo sözləri jarqon sözlərindən fərqli olaraq, xüsusi şərti məxfi mənalarda işlənir və çox yayla bilmədiyi üçün bədii ədəbiyyatda o qədər də tipiklaşdırma vəsi-təsi ola bilmir.”²

Məhz bu gizlilik keyfiyyətinə malik olduğu üçün arqo çox vaxt xarici (başqa dil) kimi anlaşılibdir. Məsələn, İngiltərədə XVIII əsrə qədər elə hesab ediblər ki, oğru arqosu qaraçı dildir.

Arqodakı gizlilik xüsusiyyətini daha əyani görmək üçün aşağıdakı misallara diqqət yetirək (arqo vahidlər mətndə qeyd olunmuşdur).

İkinci **maşını** (tapançanı) neynəmisən, götirmisən? Axı mən alətsizəm, maşınını kor köpək oğlu Mirzə Məlik əlimdən aldı (C.Əmirov); Yaxşı, Ağəli, nə deyirsən, **iclaşı** (qumarı) bu gün başlayaqq, ya sabaha qalsın? (C.Əmirov); Amma bu gecə iki-miz gedib dörd adamın **səhra topunu** (tapançanı) gizlətdiyimiz yerdən götürməliyik (H.Nadir); – De görüm **qurdun** (pulun) var? – Qurd nədir, dayı? – Əshi, sən balqabaqsan məgər? – Yox. – İndi ki yox, onda de görüm, pulun var? (C.Əmirov).

V.Hüqo əsərlərinin birində arqonu belə xarakterizə edir: “Arqo eybəcər, qorxaq, gizli, satqın, zəhərli, qəddar, ikiüzlü, çirkin adamların, dilənci həyat sürənlərin dilidir”.³

Hər bir ictimai zümrənin jarqonunda arqo sözləri ola bilər. Qəti demək olmaz ki, arqo yalnız oğrulara, qumarbazlara,

¹ В.Жирмунский. Национальный язык и социальные диалекты. Л., 1936, с. 119.

² Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyatı. Azərbəidzsnəş, Bakı, 1962, sah. 90.

³ Д.С.Лихачев. Арготические слова профессиональной речи. «Развитие грамматики и лексики современного русского языка», АН СССР, М., 1964, с. 320.

canılərə, jarqonun digər növləri isə stilyaqlara, tələbələrə, ayrı-ayrı sənətkarlara aiddir. Məsələn, oğru jarqonunda həm arqotizmlər, həm də jarqonun digər növləri olduğu kimi, başqa ictimai zümrə qrupunun nitqində də bu xüsusiyyət ola bilər.

Bu və ya digər ictimai qrupun jarqonu bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır, yəni bir ictimai qrupa məxsus olan jarqon söz başqa ictimai qrupun jarqonuna daxil ola bilir və ya əksinə. Məhz bu xüsusiyyəti nəzərə alan V.Tankov demişdir: "Oğru jarqonunu başqa jarqonlardan ayrılıqda götürüb izah etmək olmaz. Oğru dili ilə başqa şərti dillər arasında qarşılıqlı əlaqə vardır. Tələbə, məktəbli, xüsusilə stilyaqa jarqonunda tez-tez oğru jarqonuna məxsus sözlər işlənir".¹

Jarqon da, arqo da dil üçün zərərli ünsürdür. Onlar dilin lügət tərkibini zənginləşdirmir, əksinə, zibilləyir. (Unutmaq olmaz ki, jarqonun bədii dil üçün, xüsusilə personajların daxili aləmini açmaqdə böyük əhəmiyyəti var).

V.Hüqo əsərlərinin birində 15 yaşlı gənc bir qızın dilindən eşitdiyi jarqon sözlü mahnı haqqında deyir: "Bu tər, qıpçırımızı dodaqlara çıxan çirkin sözlər qeyri-adi görünürdü. Bu qızıl güllün ləçəklərində ilbizin izini xatırladır. Mən öz hissərimi heç cür ifadə edə bilmirəm. Bu sürgün dilini eşitmək mənə həm acı, həm də xoş idi. Qəddar, canlı damışq, çirkin jarqon! Gözəl qız səsi! Bu eybəcər sözləri gözəl musiqi sədaları altında eşitmək!"²

Başqa bir əsərində isə V.Hüqo yazır: "Əgər filosof öyrənmək üçün itməkdə olan bu dili (yəni arqonu) saxlasa, onu qəmgın, lakin faydalı düşüncələr bürüyüəcəkdir. Heç bir axratış bunun kimi maraqlı və məhsuldar deyil. Arqo sözlərində elə bir kök və metafora yoxdur ki, bunlar əyani şəkildə olmasın".³

¹Общее языкознание. «Наука», М., 1970, с.489.

²Д.С.Лихачев. Арготические слова профессиональной речи. «Развитие грамматики и лексики современного русского языка», АН СССР, М., 1964, с. 321.

³Yenə orada, s. 321.

Həqiqətən də jarqon və arqo sözlərinin tədqiqi çox maraqlı və zəruridir. Bu xüsusiyyəti nəzərə alan V.D. Bondaletov arqonun əhəmiyyətindən söz açaraq deyir: "Arqotik material xalq dilində düzəltmə və mürəkkəb sözlərin öyrənilməsi, dilin başqa dillərlə əlaqəsi haqqında geniş imkan yaradır."¹

Akademik İ.I.Sreznevski yazır: "Oflen arqosunun dil üçün mühüm əhəmiyyəti var. Mən arzu edərdim ki, filoloqlarımızdan biri bu arqonu öz tədqiqatı üçün lazımlı mövzu kimi qəbul etsin".²

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, "Elmi əsərlər", Dil və ədəbiyyat seriyası, 1979-cu il, №2, səh.14-20.

AZƏRBAYCAN ZONİMLƏRİ HAQQINDA

Zoonimiya xüsusi adlar haqqında elmin – onomastikanın bir şöbəsidir. Müxtəlif heyvan, quş və s. canlıların (insanlardan başqa) xüsusi adına zoonim deyilir: *Məstan pişik. Boz keçi. Sart-qız dana. Maral öküz. Boz eşşək. Çal sıpa. Şəngül* və s.

Tellinin "Sağal" çağırıldığı camış həyətə girən kimi hoqquldadı (Ə.Vəliyev); *Təpəl öküz* xalxalın yanında qaralırdı. *Dəngil öküz* görünmürdü (M.Süleymanlı); *Çal kərə, Saqqır kərə, Qumral, Qəmər qoç* gəldü, qaç..... (Ə.Nəbati). *Mərmər pişik, Dəmir it* Bilqeyisin başına cəm olar (A.Şaiq).

Azərbaycan dilində heyvanların xüsusi adlarını ifadə etmək üçün zəruri olan ümumiləşmiş bir söz (termin) yoxdur. Bəzən "heyvan ləqəbi", "canlılara verilən ləqəb" və s. terminlər işlədirlər. Bu halda insan adları üçün səciyyəvi olan "ləqəb" sözü mənaca yayılmışdır, genişlənir, müxtəlif hadisələri bildirmək üçün işlənmiş olur və deməli, bir termin kimi, ümumiyyətlə,

¹ В.Д.Бондалетов. Условные языки русских ремесленников и торговцев. Рязань, 1974, сəh. 9.

² И.И.Срезневский. Мысли об истории русского языка. М., 1959, с. 128.

əhəmiyyətini itirir. Odur ki, “ləqəb” sözünün terminoloji mənasını yalnız insan adları ilə məhdudlaşdırmaq, digər canlıları ümumiləşdirmək üçün isə başqa bir termin işlətmək zəruriyyəti meydana çıxır. Biz hələlik “zoonim” terminindən istifadə edirik.

Rus dilində canlıları bildirən ümumi «кличка» sözü vardır. Rus dilçiləri bu sözün termin kimi əlverişli olmadığını, de-notat ilə sıx bağlanmadığını (bu sözün əsasında duran «кликатъ» feili rus dilində iki mənada – heyvani çağırmaq və adlandırmaq mənalarında işlənir) göstərirlər.

“Zoonim” termini təkmənalı bir söz kimi canlıları (insan-dan başqa) bildirmək üçün əlverişli hesab edilə bilər.

Zoonimlər adətən ev heyvanlarını əhatə edir. Çöl heyvanları (quşları) üçün xüsusi ad işlənmir (Nadir halda evdə saxlanan bu və ya digər vəhşi heyvana da xüsusi ad verildiyinə təsadüf edilir. Məsələn, Bakıda Berberovlar ailəsində saxlanan Kinç adlı şir. Lakin bu nadir hallardan biri olaraq qalır və ümumi səciyyə daşımir). Bu da zoonimlərin ümumi funksiyası ilə əlaqədardır. Digər xüsusi adlar kimi, zoonimlərin də başlıca funksiyası fərdiləşdirməkdir. Heyvana ad verməklə onu fərdiləşdirir, eyni varlıqlar içərisindən seçib ayırmış olurlar. Çöl heyvanlarını fərdiləşdirməyə ehtiyac yoxdur.

Bəzi vəhşi heyvanların müəyyən sabit epitetlə işlənməsi müşahidə edilir. Bunlar xüsusi ad hesab edilə bilməz. Məsələn, canavar anlayışı əvəzinə *ağzıqara*,¹ *boz bəy, yalquzaq* və s. işlənməsi yalnız evfemizm hadisəsi kimi qiymətləndirilə bilər.

Gecənin zülmətində *ağzıqara yalquzaqla* əlbəyaxa olub (B.Bayramov); *Ağzı qara boz bəylər*. Vursan *ağzın əyilər* (Tap-maca: – boz canavar).

Heyvan adlarının bir qismi ortaqlı olur, yəni eyni ad müxtəlif heyvanlara verilir. Məsələn, *Şəngül* adı həm itin, həm də keçinin balasına verilir. Əsasən inək adı olan *Dəmir* həm də it

¹ Bu söz həm də itin epiteti kimi işlənir: “Böyrü üstə uzamış ağzıqara iki boz it başını qaldırıb baxdı” (Ə.Vəliyev).

adı kimi işlənir. *Məstan* sözü pişiyin də, xoruzun də, inəyin də adı ola bilər.

Bəzən eyni sabit epitet müxtəlif heyvan adları ilə yanaşı işlənir: *boz keçi* (Ala-bula, boz keçi...), *boz köpək* (yanındakı boz köpək yoldaşdır çobanın), *boz inək*, *boz eşşək* və s.

Deməli, zoonimlər həm ümumi, həm də fərdi səciyyəli ola bilir: ümumi səciyyəli zoonimlərə: *ərəb at*, *səmənd at*, *gürzə ilan*, *şahmar ilan*, *kəhər at*, *yalquzaq canavar*, *qurxpipik xoruz* və sairəni misal göstərmək mümkündürsə, fərdi zoonimlər *Mərcan inək*, *Məstan pişik*, *Alabaş it*, *Alabuynuz keçi*, *Qəmər at*, *Şahbaz at* və s. kimi vahidlərdir.

Bir sıra heyvan adları şəxsləndirilib, onlara insan adlarına məxsus müəyyən əlavələr də qoşulur ki, bələ metaforik adlar sabitləşib qalmış olur.

A.Şaiqin əsərlərində işlənmiş aşağıdakı heyvan adları diqqəti cəlb edir:

Siçan bəy, *Tülkü lələ*, *Qurd xan*, *Tıq-tıq xanım*, *Məstan xoruz*, *Ovçu Məstan*, *Cik-cik xanım*, *Şələquryuq xoruz* və s.

Bəzən heyvan adları şəxsləndirilməklə onlara ictimai məna verilmiş olur. Ə.Nəzmi müvəqqəti hökumət zamanı yazdığı bir şeirində deyirdi: "Bozdarın nəfəsi tamamilə kəsilmişdir".

Bu fikri şərh edərkən ədəbiyyatşunas A.Zamanov yazır: "Milli dildə çıxan qəzetlər çara o zaman "Bozdar" (it adı) qoymuşdular."

Müasir Azərbaycan dilində daha çox kütləvi, sürü halında mövcud olan heyvanlar üçün (qoyun, donuz, ev quşu və s.) xüsusi adlar yoxdur.¹ Xüsusi qoyun adlarının inkişaf etməməsi nəzərə çarpır.

Azərbaycanlılar qədimdən donuz saxlamadıqları üçün dilimizdə onun xüsusi adı yoxdur. Maraqlıdır ki, rus dilində də donuzu bildirən zoonimlər yoxdur. Burada donuz üçün cəmi iki ad – Borka və Sinka adları işlənir. Tədqiqatçılar göstəirlər ki, donuz evdə uzun müddət saxlanılır. Adətən yazda doğulan donuz

¹Burada istisnalar nəzərə alınır. Məs.: *Məstan xoruz*, *Çil toyuq* və s.

balasını kökələndən sonra qışda kəsirlər. Uzun müddət saxlanmadığı üçün onun xüsusi adı da yox dərəcəsindədir.¹

Kütləvi heyvanlar sənədlərdə də öz xüsusi adı ilə deyil, xüsusi əlamətlərlə (nömrələrlə) qeyd olunur. Faktiki materiallardan məlum olduğuna görə, dilimizdə inək, at və it adları daha geniş miqyasda yayılmışdır.

Zoonimlər içərisində inək adları mühüm yer tutur. B da inəyin təsərrüfatdakı rolü ilə izah oluna bilər.

Qızıl, Maral, Qaragöz, Taybuymuz, Naznaz, Alaöz, Xumar, Mərcan, Qaratel, Alabəzək.

“Dövlət” inək adəti üzrə iki dəfə mələdi (Ə.Vəliyev); Fəridə.. “Eskimo”ya yaxınlaşır, sağmağa başlayır (“Azərbaycan gəncləri”, 3 (11-73); Məhərrəm əminin *Ağbal* düyəsi anası ilə qarşı-qarşıya yatıb başını *Durna* inəyin boynuna söykəmişdi. Məhərrəm əminin *Sarıqız* danası ilə qonur buruğu həlləşir... *Xina* inəyin qarnı beli ilə bərabər dayanmışdı (Ə.Vəliyev).

Müasir dildə zoonimlərin inkişaf edib çoxalması ictimai heyvandarlığın kənd təsərrüfatında əsas yer tutması ilə əlaqədar izah oluna bilər. Hər heyvanın adının müvafiq sənədlərdə qeyd edilməzi zəruri olduğundan onları fərqləndirici adlarla ayırmak lazımlı gəlir.

İ.Əfəndiyevin “Dağlar arxasında üç dost” romanında belə bir epizod vardır:

“—Əşı, Əsgər dayı, — deyə bizdən bir qədər aralıda oturub papiros çəkən kişini səslədi. — “*Qırmızı zavod*” gözümə dəymir....(Qartallı Dərədə Rusiyadan gətirilmiş cins inəkləri bu ad ilə çağırırlılar)...— Sən ona daha “*Qırmızı zavod*” demə. Təzə ad qoymuşuq: “*Böyük Mərcan*” – yaxşı addır?”

Sonra hadisəni nəql edən Səlimənin dilindən deyilir: “Mən bütün inəklər buzovlar üçün “şəxsi vərəqə” düzəltmişdim. Bu vərəqəyə onların adlarını, cinsini....qeyd edirdim”.

¹ Вах:П.Г.Порожников. Из уральской зоонимии. «Восточнославянская ономастика», М., 1972, с. 214..

Məşhur sağıcı Tahir Cəbrayılovun (Quba) inəklərindən bəhs edən bir yazıda deyilir: "Nəticə müxtəlif oldu. Bir ay "Kür" 140 kiloqram, "Araz" isə 300 kiloqram süd verdi ("Kommunist", 3/7-73).

Xüsusi və ictimai həyatda çox böyük əhəmiyyəti olan heyvanlar çoxaldıqca onları bir-birindən fərqləndirmək tələbi də artır. Buna görə də müasir dövrdə onim yaradıcılığının genişləndiyi müşahidə edilir.

"Kommunist" qəzetindəki (19/X-62) bir məqalədə deyilir: "Darçın xala hər inəyə bir ad qoyub: "Ceyran", "Eyzanül", "Nübar", "Binəli", "Nabat", "Şərqiyə", "Qaragilə" və s."

Həmin qəzətin başqa bir nömrəsində (20/VIII-63) "Məhsul", "Qələm", "Zərnış", "Qaragül" inək adları çəkilir.

Başqa misallar: Anasının qayğı ilə bəslədiyi "Qaragöz"ü, "Alaca"nın xatırlayanda kövrəlirdi. "Ərköyüñ"ü, "Nazlı"nı tək qoymaq istəmirdi.... "Gözəl"ə sığal çəkdi. "Şıltağ"ı şirin zümzümələrlə ələ aldı. "Eşitməz"in dilini tapdı ("Sovet kəndi", 9/IX-76).

Real həyatda inək adlarının çoxalması bədii ədəbiyyata da təsir göstərir, belə adlar bədii ədəbiyyatda geniş yer tutur.

R.Rzanın "Bir qaragözlü haqqında ballada" şeirində deyilir:

İndi bizim inəkləri yadınıza salın bir.

Ad qoymuşuq "Ceyran", "Maral", "Qızıl", "Gümüş", "Əməkçi".

C.Məmmədovun "Naxır gəlir" şeirindən:

Bax budur, "Xallı" gəlir,

Bax budur, "Mərcan" gəlir!

"Qızıl" a bax, "Qızıl" a,

Görün nə yaman gəlir!

İ.Tapdığın "Balaca sağıcı" şeirindən:

Mənim "Maral" inəyim,

"Bənövüşüm",

"Göyçayım",

Çəməndir otlağınız...

Xüsusi və ictimai təsərrüfatlarda heyvanlara ad vermə tərzi də müxtəlifdir. Xüsusi təsərrüfatda heyvan ad verilməsində bir qanuna uyğunlu yoxdur, doğulan heyvan ad vermək zəruri deyil, habelə bu ad bir gün, beş gün, bir ay və ya daha sonrakı müddət ərzində verilə bilər. İctimai təsərrüfatda isə heyvanın doğulan ki-mi adlandırılub sənədlərdə bu adla qeyd edilməsi zəruridir (Rus-larda maraqlı advermə üsulları müşahidə edilir: körpə heyvanın adı anasının adının ilk səsi ilə başlamalı, ya da doğulduğu ayın adına yaraşdırılıb-uyğunlaşdırılıb bu ayın adının ilk səsi ilə başlamalı olur).

At insanların çox-çox qədimdən əhliləşdirdikləri ilk heyvanlardan biridir. Söz sənətində qədimdən bəri at – insanın bu sadıq dostu həmişə tərif, təhsin, mədh obyekti olmuşdur. Bir çox xalqların nağıllarında göyə qalxıb yerə enən, göylə gedən, odun-suyun içindən keçib gedən əfsanəvi atlardan bəhs edilir.

Qədim yunanlarda *Peqas* şairlərinin oolhanının himayəçisi idi. Məcazi mənada “*Peqası yüyənləmək*” – şair olmaq, şeir yazmaq deməkdir.

Şərqdə əfsanəvi *Merani* və göy atı *Buraq*, habelə *Rəfrəf* məşhurdur. Azərbaycan şifahi xalq ədəbiyyatının incilərindən biri olan “Koroğlu” dastanında Koroğlunun düşmənləri onun gü-cünün yarısını *Qırat* və *Düratda* görürənlər. Ümumiyyətlə isə dün-yə ədəbiyyatında məşhur olan at adları çoxdur: *Rosinant*, *Rəxş*, *Şəbdiz*, *Busseal* və s.

Azərbaycan xalqı atı həmişə yüksək qiymətləndirmiş, onu “igidin qardaşı” hesab etmişdir. Dilimizdəki bir sıra ifadələr xal-qın atı necə qiymətləndirdiyini göstərir:

At igidin yaraşıdır. At muraddır. Atın gəmini tutmayan yolda piyada qalar. At yeriməklə, insan bilməklə. At ölü, mey-dan qalar, igid ölü, ad-san qalar. At yeməyən acı otlar bitməsə yaxşıdır (“Atalar sözü”, 1949, səh. 23-25).

“At qədim İranda qüdsiyyət daşıyan bir heyvan sayılırdı. Atın hətta padşah seçkisində də böyük rolü vardı yunan tarixçisi Herodotun rəvayətinə görə, farslardan yeddi zadəgan mağarla-

mübarizə edib onları devirdikdən sonra İran taxtına yeddi nami-zəd oldu. Dara da bunların arasında imiş. İran adətinə onlar ata minib günəş doğmamış şəhərdən kənara çıxmalı idilər. Günəş şüası gözə çarpar-çarpmaز kimin atı kişnəsə, o padşah sayılmış. Daranın atı kişnədiyi üçün taxta oturmuşdur.

Azərbaycan bədii ədəbiyyatında müxtəlif at adlarına rast gəlinir:

Quba xanı Fətəlinin bir cüt məşhur atı vardı, birinin adı *Qəmər*, o birininki *Şahbaz* idi (Ə.Vəliyev); *Laçının* belində yola çıxdı (Ə.Vəliyev); *Kürən at* götürüldü (S.Rəhimov); *Göy at...götürüldü* (Ə.Vəliyev); ...*Boz at* ucadan kişnədi (H.Mehdi); Fəxrədin *Alaca* adlı atı minmişdi (M.S.Ordubadi); Hami generalın “*Tufan*” adlı köhləninin tamaşasına çıxmışdı (C.Bərgüşad); Səfər kişi, tez “*Çalağan*”ı yəhərlə (M.Qocayev); *Səkil* belindəki adama alışmış kimi dördnala yeriyirdi (S.Rəhimov); Rüstəmbəyli ilxisində *Diliboz* nəslindən bir at var (Ə.Haqverdiyev).

“Kommunist” qəzetində (12/I-73) “”Qarabağın atları”” adlı bir məqalədə deyilir: “Bu yaxınlarda Qərbi Almanyaya və Finlandiyaya “Ərəbi-Qarabağ” cinsinə məxsus “*Patron*” və “*Piyada*” adlı iki baş at satılmışdır.... Zavodda “*Satıl*”, “*Şaxbulaq*”, “*Namat*” və sair kimi yaxşı aygırlar vardır”.

İt adlarını əhatə edən zoonimlər dilimizdə qədimdən bəri geniş miqyasda işlədilməkdədir. Ə.Nəbatinin bir şeirində deyilir:

Çal kərə, Saqqır kərə, Qumral, Qəmər qoç gəldi, qaç,
Yüzbasar, Daran-tutan, Qaplamı gözlər gözlərim (Habelə:
Basar it hayana getdi, hani fişqırıq sədasi??”).

A.Şaiqin əsərlərində it adları çoxdur: *Toplan* birdən atılıb Abdullanı yenə dişlədi. Zəfərin iti *Çənbər* bostana tərəf götürüldü. Kərim babanın “*Qızıl*” adlı bir iti vardı. *Ala ənik* şöngüyüb oturmuşdu. *Alabaş* yatmışdı. *Mərmər pişik*, *Dəmir* it yatmışdı.

¹ Y.V.Çəmənzəminli. Xalq ədəbiyyatının təhlili (vəsf-hal). “Ədəbiyyat” qəzeti, 1935, №23.

Alabula iki *Toplan* boyda ala-bula bir it idi. *Qurdbasana* qis vurdum...

Qədim türk dillərində *Qurdbasan* yox, *Boribasan// Boribasar// Boribas// Boribos//Borbos* zoonimi işlədilirdi ki, müasir *Barbos* (məsələn, rus dilində) sözü də buradandır.¹

Ümumiyyətlə, klassik sənətkarların əsərlərində zoonimlərdən daha çox it adları işlədilmişdir. Aşıq Hüseynin “Qis vurun qoçaqlarım” şeirindən:

Subaylar amanatı
Bozdari beldən qoyginən.
Açgilan zəncirini
Toplanı əldən qoyginən.
Ot gətir, alaf gətir
Pələş gendən qoyginən.

Başqa misallar: Tulalarının içində elələri var ki, birini bir ata qiymırsan. Ələlxüsus, “*Kaşdan*”, “*Mundır*” (N.B.Vəzirov); Nəcəf, mən ölüm, *Tirmə* sağalıbsa, bir ova gedək (Ə.Haqverdiyev); *Şəngül* şən, diribaş tula idi, *Axtar* qısa boylu..tula (S.S.Axundov).

Müasir əsərlərdə də it adlarına çox təsadüf olunur: *Boğar* on beş ildən çox idi ki, öz sahibinə, onun həyat-bacasına keşik çəkirdi (Q.Xəlilov); Qara tüklü *Dəcəl* də Niyazın yanında şöngüüb oturdu (Q.Musayev); *Pələnglə Tirmə* hürə-hürə güneyə tərəf götürüldülər (M.H.Əliyev); *Toplan..Pələş* adlı itin balasıdır (O.Qoşqarlı); – *Alaş*, tut, qoyma, – səs eşitdim (F.Eyvazlı); Ov tulası *Çapıq* quştək səssizcə səkirdi (İ.hüseynov); Kişi.... ayaq saxlayıb astadan”*Çaqqal*” – deyə onu səslədi (H.Seyidbəyli); – Tut onu, *Cek*, tut onu... (H.Seyidbəyli); Həsənağa cəld çomağını havada yellədib, “*Bozdar*”ı, “*Kefli*”ni, “*Qaraboz*”u hayladı (M.Dadaşov).

Ayaqyalın, başıaçıq uşaqlar əllərində çomaq hay-küylə itlərin üstünə atılırdılar:

¹ Вах: Дж.С.Сетаров. Тюркизмы в русских названиях домашних животных. «Советская тюркология», 1978 №1, сəh.39.

– Ə, Çəmbəri çağır, iti boğar.
– Bozdarı burax, qoy onları qulaqlasın!
– Qurdbasanı qoyma, itləri öldürəcək!
Alabaş da istədi davaya qoşulsun (C.Bərgüşad).

“Ölülər” pyesində İsgəndər iti “Mars! Mars! Mars!” deyə çağırır.

Zoonimləri müxtəlif cəhətdən qruplaşdırıb öyrənmək olar: rəngə görə (*Sarı dana*, *Boz at...*); xasiyyətə görə (*Qurdbasan*, *Boğar...*); xarici əlamətə görə (*Alabaş*, *Alagöz...*); insanın münasibətinə görə (*Naznaz*, *Ağbal*, *Mərcan...*), metaforik tərzdə: *Dövlət*, *Eskimo...* və s. şəkildə.

Zoonimlərin bəziləri tarixən qədim olduğu halda bəziləri neologizm hesab edilə bilər.

Zoonimlər də bütün digər xüsusi adlar kimi ümumi adlar əsasında meydana çıxır: *Ceyran*, *Maral*, *Qızıl* və s. Lakin bəzi (xüsusilə qədim) zoonimlər ləp əvvəllər bu funksiyada meydana çıxmış, yəni bunlar ümumi söz kimi dildə işlənməmişdir: *Məstan*, *Bozdar*, *Diliboz*, *Dəngil*, *Boynaq*, *Toplan*, *Alaş*, *Şəngül*, *Şüngül*, *Məngül* və s.

Bəzən tarixi zoonimləri müəyyənləşdirmək çətin və mübahisələrə səbəb olur. “Dədə Qorqud” dastanlarında eyni zoonimin müxtəlif tərzdə oxunuşu diqqəti cəlb edir. Dastanların Bakı çapında Bamsı Beyrək Boğazca Fatmaya belə sual verir: “İtinizin adı Barak deyilmiydi?”

V.V.Bartoldun tərcüməsində isə Barak yox, Borak getmiş, özü də it yox, at adı hesab edilmişdir: «Разве имя твоего коня не Борак?»¹ (Kitabın “Şərhlər” bölümündə Barak – собака?)² deyə bir sual irəlli sürürlür). O.Ş.Gögyay isə bu it adını Baracuq şəklində vermişdir: Evünüz ardi derecik degümiyidi? İtünüz ad Baracuk degülmiyidi?³

¹Bax: “Книга моего Деда Коркута”. Изд.АН СССР, М.-Л.. 1962, sah. 46.

²Yenə orada, sah. 269.

³ Dedem Korkudun kitabı. Hazırlayan Orhan Şaiq Gyokoyay, İstanbul. 1973, sah. 53.

Ümumiyyətlə, Barak//Parak adının yaranması maraqlıdır. Çox tüklü bir ov itunin ümumi adı olan bu söz (məsələn, “Eşidib parağı qırxarlar, bilmir harasından qırxarlar”) əslində xüsusi it adından törəyib ümumiləşmişdir. M.Kaşqarinin göstərdiyinə görə, ənqə (ağbabə) adlı əfsanəvi quş qocalanda cəmi iki yumurta yumurtlayır, bunlardan iki bala çıxır: biri şonqar//şunqar adlı quş, digəri tuyğun adlı qılıt it. Biri yaxşı ov quşu, digəri yaxşı ov iti hesab olunur. Bundan əlavə, qədimlərdə it üzlü, insan bədənli bir tayfa it-baraq, qıl-baraq adlanarmış. Şərqdə insan sıfətli, uzun boylu Buraq adlanan heyvan haqqında müsəlman əfsanələri yayılmışdır. Rəvayətə görə, bu heyvan qartal ilə itin ciftleşməsindən əmələ gəlmışdır. Qədim cadugərlər bu heyvana minib Al-lahın yanına gedirlərmiş.

Zoonimlərin dildəki funksiyası və işlənmə üsulları haqqında müəyyən elmi nəticələrə gəlmək üçün çoxlu faktik material toplamaq zəruridir. Toponim və antroponimlər müəyyən mənbələrdə qeyd və təsbit olunursa, zoonimləri yalnız şəxsi müşahidələr yolu ilə, sorğu yolu ilə toplamaq olar. Heç bir dildə zoonimlər lügəti yoxdur. Dialektoloji ekspedisyalar zamanı adətən zoonim leksikası ilə maraqlanırlar. Bütün bunlara görə buradakı faktik materialları tam və kifayət qədər hesab etmək olmaz.

Bütün qədim xalqlar kimi, Azərbaycan xalqı da təbiət aləminə, canlılara, xüsusilə təsərrüfatda çox xeyirli olan ev heyvanlarına həmişə yüksək insani münasibət bəsləmişdir ki, bunun bir təzahürü də onlara verilən xüsusi adlarda özünü göstərir. Bu adlar insanın həmin canlılara rəğbətini, onları əzizlədiyini eks etdirir.

Dünya incəsənət tarixinin qədim prinsipi belə olmuşdur: heyvanlara münasibət daha çox insani, insana münasibət daha çox heyvani.

Kasib itinin adını *Gümüş* qoyar.

Diqqət edilsin ki, burada mənfi münasibət itə yox, insana – kasiba qarşıdır.

“Müasir Azərbaycan dili”, II hissə, *Morfologiya*.
Bakı, “Elm”, 1980-ci il, səh.475-505.

NİDA

Türkologiyada, xüsusilə Azərbaycan dilçiliyində nida ən az tədqiq olunmuş söz qrupudur. Qrammatikalarda, adətən, ni-dalara bir növ “ögey” münasibət bəsləndiyi hiss olunur: bir-iki abzas və səhifə həsr etməklə kifayətlənilir. Kazım bəydən başla-yaraq nidaların mahiyyəti, onların başqa leksik-semantik kateqo-riyalardan (nitq hissələrindən) fərqlənən xüsusiyyətləri haqqında müxtəlif müəlliflər az-çox müəyyən fikirlər irəli sürmüşlərsə də, bu fikirlərdə bir ardıcılıq, dəqiqlik yoxdur. Nidalar bəzən ədat-lar ilə, bəzən hissəciklər, bəzən zərflər, bəzən də təqlidi sözlərlə qarışdırılmış, bəzən heç belə nitq hissəsinin mövcud olmadığını söyləmişlər. İ.A.Batmanovnidanı ayrıca nitq hissəsi hesab et-mirdi. Nidanın isimlər kimi hal (və cəmlik) şəkilçilərini qəbul etdiyini nəzərdə tutaraq müəllif bu sözləri, ümumiyyətlə, adlar qrupunda tədqiq etməyi lazımlı bilmişdir.¹ Lakin substantivləşdik-də isim şəkilçilərini qəbul etmə xüsusiyyəti bütün nitq hissələri-nə xas olan bir keyfiyyətdir və bu keyfiyyətinə görə digər nitq hissələri kimi, nidaları da adlara daxil etməyə ehtiyac yoxdur.

N.K.Dmitriyev başqırd dilində nidalardan bəhs edərkən onların həm isimlərdən, həm də feillərdən fərqli və qədim bir söz qrupu olduğunu göstərmişdir.² A.N.Kononov da nidaların həm müstəqil, həm də köməkçi nitq hissələrindən fərqləndirilib, ayrıca tədiqiq edilməsini zəruri sayır.³

Bəzi türk dillərində nida probleminə ayrıca elmi-tədqiqat əsərləri həsr edilmiş, dissertasiyalar yazılmışdır. S.Usmanov ni-

¹ Bax: И.А.Батманов. Части речи в киргизском языке, Фрунзе, 1936, səh.43.

² Н.К.Дмитриев. Грамматика башкирского языка, М.-Л., 1948, səh.48-49.

³ А.Н.Кононов. Грамматика современного турецкого литературного языка, М.-Л., 1956, səh.60.

daldan bəhs edən namizədlik dissertasiyasında bu sözlərin bir sıra zəruri xüsusiyyətlərini araşdırılmış, onların xüsusi nitq hissəsi olduğunu elmi əsaslarla sübuta yetirmişdir.¹ Demək lazımdır ki, türkologiyada ilk dəfə bu əsərdə nidalar ilə təqlidi sözlərin fərqlənən cəhətləri belə geniş şəkildə və əsaslı olaraq tədqiq edilib üzə çıxarılmışdır. Lakin burada da vokativ sözlər nidalara daxil edilmiş, fərqləndirilməmişdir. Qazax dilindəki nidalar Ş.Y.Sarıbayevin namizədlik dissertasiyasında ətraflı araşdırılmışdır. Müəllifin əsərində diqqəti belə bir cəhət cəlb edir ki, nidaların təqlidi sözlərdən semantik, struktur və sintaktik baxımdan, habelə ar-tib-çoxalma xüsusiyyətlərinə görə seçilən xarakter keyfiyyətləri çox sərrast müəyyənləşdirilmişdir.²

Demək lazımdır ki, təqlidi sözlərlə nidaların fərqi daha bir sıra tədqiqat əsərlərində işıqlandırılmışdır.³

Azərbaycan dilçiliyində nidalar bu vaxta kimi müstəqil tədqiqat obyekti kimi alınıb öyrənilməmişdir. Yalnız qrammatika kitablarında nidanın bir nitq hissəsi olduğu qeyd edilməklə kifayətlənmişlər. Lakin bu sözlərin fərqləndirici və zəruri əlamətləri dərindən öyrənilməmişdir. Təsadüfi deyil ki, praktikada bir sıra hallarda nidalar başqa nitq hissələri ilə dolaşq salınmışdır.

Azərbaycan dili haqqında tədqiqatlar çoxaldıqca, qrammatikanın ayrı-ayrı məsələləri daha dərindən öyrənildikcə nida məsələsi də diqqəti cəlb edir və bu kateqoriyanın başqa leksik-semantik söz qruplarından fərqi dəqiqləşdirilir. Son zamanlar nəşr edilən müxtəlif qrammatikalarda və digər müvafiq elmi əsərlərdə nida sözləri başqa sözlərdən sərrast şəkildə fərqləndirilir.

² III.İ.O.Сарыбаев. Междометия в казахском языке. Алма-Ата, 1959.

³ M.İ.Adilov. Təqlidi sözlər. "Azərbaycan SSR EA Xəbərləri", 1961 №6; P.Кунгурев. Изобразительные слова в современном узбекском языке (n.d.a.), Ташкент, 1962.

İstər ümumi dilçilikdə, istərsə də türkoloji tədqiqatlarda nidalar müxtəlif cəhətlərdən təsnif edilir ki, bunlardan ən çox yayılanı nidaların mənşeyinə və mənasına əsasən aparılan təsnifatdır.

Mənşeyinə görə nidalar əsli və düzəltmə olmala iki yerə bölünlə bilər.

Əslidə nidalar ilk yaranışından hiss-həyəcanı bildirməyə xidmət edən sözlər olub, heç bir başqa nitq hissəsi ilə əlaqədar deyildir: *a, ay, o, oyt, ax, ox, ux, uf, əh, oh, ah, bay, vay, pəh...*

Törəmə nidalar müxtəlif yollarla düzəlir:

a) Müxtəlif nidaların birləşməsi ilə: *ha-ha, oxay//ox-qay, ehey, pəh-pəh, ay haray, ay dadi-bidad...*

b) Başqa dillərdən alınma sözlərin nidası kimi işlənməsi ilə: *zinhər, ələman, bismillah, bərəkkallah, aʃərin, mərhəba.*

v) Başqa nitq hissələrinin nida yerində işlənməsi ilə: *yashasın, xoş gördük. rədd olsun...*

Nidaların mənaca təsnifi isə o qədər də asan deyildir. Çünkü leksik mənadan uzaq olan nida şərait və mətn ilə əlaqədar müxtəlif hissələrin ifadəsinə xidmət edə bilir. Odur ki, demək olar, bütün nidalar çoxmənalılıq xüsusiyyətinə malikdir.

A nidası təəccüb, heyvət, şadlıq, nifrət, qəzəb bildirir və aşağıdakı şəkillərdə işlədirilir: *a, aa, a....a..., a-aa, a-a...,aaa,A! A! A!a....a, a-a-a-a-a; a, a....a.* Məs.: *A! A! A!* Dəlidən doğru xəbər (C.Cabbarlı); *Aa*, nə yaxşı, sən də burdasan (M.İbrahimov); *A....inanmir ey?* (S.Rəhman); Bir bunun həyasına bax, *a-a-a* (S.Rəhimov);*A....a....Elə şey olar?* (O.Salamzadə); Naçalnik çəpik çalış, qəhqəh çəkib güldü və dedi: *-A....a....a....a....Rəfiq,* sən burda içmişən (C.Məmmədquluzadə); Yox *aaa...A* kişi, mən ölüm qoy, belə zad olmaz (N.B.Vəzirov); *-A....a....a....bir buna bax, revizor-zadsan?* (Ə.Mustafayev).

Ay nidası müxtəlif şəkillər alaraq (*ay..., ay-ay....ay, ay, ay;ayyy*), alqış, məmnunluq, təəssüf, peşmançılıq, təəccüb, qəzəb, sevinc, narazılıq və s. duyğuları ifadə edir. Məs.: *Ay özümü o əzdirən günlərim* (Şəhriyar); Qorxmayın, uşaqlar, *ay, ay,*

ay; Nədən qorxursunuz? (H.Mehdi); *Ay, ay*, Mirzə, nə qoyub, nə axtarırsan? (N.B.Vəzirov); *Ay* qonşu, haralardasan? (Ə.Sadiq); *Ay* uşaq, orda kim var? (S.Rəhimov); *Ay* səni xoş gördük (Ə.Vəliyev); *Ayyyy...Nə* qoyub, nə axtarırsan (N.B.Vəzirov).

Ah və *ax* nidaları təxminən bir-birinin sinonimi kimi işlənir və dilimizdə ən geniş yayılmış nidalarıdır. Bu nidalar forma və məzmunca çox rəngarəng və zəngindir.

Formaca *ax... ox...axx, ax-ax, ax....x.....* şəkillərində işlənən nida sevinc, arzu, zövq, razılıq, təəssüf, peşmançılıq, şikayət, nifrət, qəzəb, qorxu, hədə, istehza kimi hissləri ifadə edir. Məs.: *Ax*, necə kef çəkməli əyyam idi (M.Ə.Sabir); *Ax, ax....*Evi yixilsin səbəbin (N.B.Vəzirov); *Ax-ax!* Pis dərddir quyruq olmaq (R.Rza).

Ah nidası da əsasən həmin hissləri bildirir və əsasən sabit formada çıxış etsə də, məzmunca olduqca zəngindir.. Öz işlənmə tezliyinə görə də, demək olar ki, bütün nidalardan fərqlənir. Məs.: *Ah*, Zərrintac xanım ona bir mənsəb yolu açsaydı (S.Rəhimov); *Ah*. İnsanları bir-birindən ayıran “uçurum dərələr” (N.Nərimanov); *Ah...*bu da bir gün deyil, biz çəkirik (N.B.Vəzirov); *Ah*, qız nə qız, sultanlara layiqdir (H.Cavid); *Ah*, kim oldum yolunda can fəda (M.Ə.Sabir).

Aha nidası müxtəlif variasiyalarda işlənib sevinc, təəcüb, qəzəb, güman, yaddaş, xatırlama, istehza, təəssüf hisslərini bildirir. Məs.: *Aha...*heç saymayır bu hərif bizi (S.Vurğun); *Aha*, yoldaş Əzizbəyov, xoş gəlmışsiniz (H.Mehdi); *Ahaaa....*Deməli, bu o Səlimin oğludur (M.İbrahimov); *Aha....*Adaxlinı qardaşından çox istəyirsən (C.Cabbarlı).

O nidası sevinc, alqış, təəccüb, nifrət, kinaya ifadə edir və müxtəlif variasiyalarda işlənir: *o-o-o-o, o..., o.....o....o....o..., o-o-o*; məs.: *O!....*Nə yaxşı qonağımız gəlib (Ə.Qasımov); *O...o....o*, mister İsfahani. Salaməleyküm.... (M.İbrahimov); *Ooo!* O gözəllikdə mahir oyunçunu danlmaq? (Ş.Fərzəliyev); *O-o-o*, çox ətirli çaydır (M.İbrahimov).

Oy nidası müxtəlif şəkillər kəsb edərək (*oy, oy-oy, o...oy!*
oy....oy....oy...oy...oy....) qorxu, etiraz, heyrət, sevinc, şadlıq hissələrini ifadə edir. Məs.: Kabinetdə boğuq nida səsləndi: *Oyy!* (S.Dağlı); Aman, aman, *oy!* Qaşı kaman *oy!* (Ü.Hacıbəyov); *Oy....Oy....Oy....*Ay allahı sevən, balam öldü (Ə.Haqverdiyev); *Oy*, başımız söhbətə qarışmış (Y.V.Çəmənzəminli).

Əsasən N.B.Vəzirovun əsərlərində işlənməsi ilə səciyyələnən *uy* nidası *oy* sözünün variantı kimi çıxış edir. Məs.: *Uy, uy,*
uy! Aman, aman! Dad balam, sənin kiminin əlindən!...Ana, sənə qurban olum, nə qayırırsan? *Uy, allah, uy* (N.B.Vəzirov): *Uy,* mən bu kişidən qorxuram (Ü.Hacıbəyov).

Oh nidası tərif, alqış, şikayət, nifrət hissələrini bildirir. Məs.: *Oh....Mən* bu tamaşaya vuruldum (H.Cavid); *Ohh,* bilirom nə deyirsiniz (M.İbrahimov).

Ox nidası arzu, sevinc, təəssüf, şikayət, yalvarış, qorxu, qəzəb, nifrət kimi hissələri bildirmək üçün işlədir. Məs.: *Ox....Yazıq* gülzərim, vəfəli Gülzərim (C.Cabbsarlı); *Ox,*
ox!...Öldürdü məni namərd oğlunun gülləsi (Ə.Haqverdiyev).

Of nidası sevinc, alqış, şikayət, qorxu, ağrı, kədər, təəedsüf, qəzəb, şikayət, hiddət, nifrət, peşmançılıq hissələrini bildirir. Məs.: *Of,* nə yamandır o süzgün baxışlar (H. Cavid); *Of, of,* ay balam, görün bir nə oldu (B. Bayramov).

Of nidasının fonetik variantı kimi çıxış edən *uf* nidası da yuxarıda qeyd olunan bütün mənalarda işlədilə bilir. Məs.: *Uf,* işıqlandı gözlərim ancaq (H.Cavid); *Uff....*Onun sözləri nə qədər şirindi (S.Rəhimov); Mələk xanım (qolunu tutub) *Uff, uf,*
uf!...(N.B.Vəzirov).

Oho nidası sevinc, alqış, təəccüb, heyrət hissələrini bildirir. Məs.: *Oho,* ağayı Firidun, xoş görmüşük (M.İbrahimov).

E nidası təəccüb, etiraz, tərəddüb bildirir və aşağıdakı variasiyalarda çıxış edir: *e, e...e, e-e-e, e...., e..., e....*Məs.:*E....e....*o vaxta çox var (O.Salamzadə); Yəqin düşmən qondarmasıdır, *e...(S.Rəhimov); E...e....e....*mən çox şeyi üzə vurmaq istəmirəm (B.Bayramov).

Ey nidası müxtəlif şəkillərdə (*eyyy, e...yy, ey-ey, ey, ey, ey*) işlənərək sevinc, razılıq, xəbərdarlıq, hədələmə, kədər, qəzəb, etiraz, təəccüb kimi hissələri ifadə edir. Məs.: *Ey*, rus Əhməd, ar-tıq-əskik danışma (İ.Şixlı); *Ey-eyy* deyə Mustafa çavuş...kahanın tavanına üç güllə atdı (S.Rəhimov); *Eyy*, dinc durun orada (Ə.Sadiq); *Ey-ey...*Ağlın olsun, gədə (S.Əhmədov).

Eh nidası da işlənmə tezliyinə görə fərqlənən sözlərdəndir. Bildirdiyi zəngin mənalardan aşağıdakılari qeyd etmək olar: arzu, qəzəb, hiddət, həsrət, şikayət, təəssüf, peşmançılıq, narazılıq, etiraz, etinasızlıq, güman, şübhə, nifrət, şöhrət, məzəmmət və s. Məs.: *Eh*, neyləyirəm vari (İ.Şixlı); *Eh-eh!* Bu niyə yubandı, gəlib çıxmadı (Ə.Sadiq).

Ə nidası sevinc, qorxu, təəccüb, xahiş ifadəsi üçünm işlənir və bir neçə variantda (*ə, əə, əəə*) çıxış edir. Məs.:

Ə, sus....Ə, kiri! Ə, yaxşı rədd olun gedin cəhənnəminizə (S.Rəhimov); *Əə,* ölməmişik, səni adamsız görüb yeyərlər (M.İbrahimov).

Əh nidası etinasızlıq, şikayət, qəzəb kimi hissələri bildirir. Məs.: *Əh*, nə lüzumu var, iş mənsiz də gedir (Y.V.Çəmənzəminli); *Əh*, görmürsən mənə nə deyir (S.Dağlı).

Pə//pəh//pəh nidası müxtəlif variasiyalarda işlənərək sevinc, şadlıq, razılıq, məmənunluq, tərif, alqış, kinaya, heyrət, təəccüb, narazılıq, rişxənd bildirir. Məs.: *Pə, pə, pə!* Ləzzət, nə ləzzət (N.B.Vəzirov); *Pəh, pəh...*Qiyamət eləyib (C.Məmmədquluzadə); *Pəh*, sənin evin yixilmasın, tərs yiyesi (M.İbrahimov); Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, *pəh-pəh-pəh* (Ü.Hacıbəyov); *Pəh, pəh, pəh!* Əcəlb söz eşitdik (N.B.Vəzirov).

Bu nidanın bəh varianti yalnız təkrar formada işlədir. Məs.: *Bəh, bəh!*...bunun ləzzəti dünyaya dəyər (M.İbrahimov); *Bəh-bəh-bəh!* Doğrudan bu nə aləm imiş (S.Dağlı); *Bəh-bəh...*Atamiza allah rəhmət eləsin (Ə.Vəliyev).

Ba//bəh nidası heyrət, təəccüb, kinaya, rişxənd məqamında işlədir. Məs.: *Ba*, nə yaxşı yaylıqdır (M.F.Axundov); *Bəh...*Rüstəm bəy, – deyə Əli irəli yeridi (Y.V.Çəmənzəminli);

Bah, bah, Ələmdar əmi yaman əsir, coşur (Ə.Abbasov); Bah, bah, bah! Nə yaman iş olub (Ə.Haqverdiyev).

Baho nidası heyrəti, təəccübü şiddətləndirmək üçün işlənir. Məs.: Tapdıq gördü, baho əjdahanın qarnı pəhlivanlarla doludu (“Azərbaycan nağılları”).

Pa//pah nidasından yaranmış bu nida (*ba/bah*) sonralar meydana çıxmışdır. Eynilə də “bəh” nidası *pəh-dən* sonra və onun əsasında yaranmışdır.

Pa//pah nidası müxtəlif versiyalarda çıkış edir: *pa, paaa, pa-a-a, paa, pah, pah-pah, pah-pah-pah*.

Mənasına görə bu nida heyrət, sevinc, təəccüb, təəssüf, tərif, kinaya, rişxənd kimi hissləri bildirir. Məs.: *Paa*, bu olmadı ki (N.B.Vəzirov); *Paa!* Nə danışırsan (Q.Xəlilov); – *Pa*, səni xoş gördük (Ə.Sadiq); *Pah!* Oğlan, nəməniə (M.Ə.Sabir); Alo isə cöngənin yumalanmasına tamaşa edir. O tərəf, bu tərfə qatlanır-dı: – *Pah!...Pah!...-* deyirdi: –*Pah!...Pah!...*(S.Rəhimov); *Pah, pah, pah!* Belə də dəsgah olarmı? (N.B.Vəzirov); *Pa-a-a*, rəhmətliyin oğlu, bizi lap ələ salmısız (N.B.Vəzirov).

Paho nidası yuxarıda qeyd olunan hissləri şiddətləndirilmiş şəkildə əks etdirir. Məs.: *Paho*, Süleyman, sən hara, bura hara? (Ü.Hacıbəyov); *Paho*, lap böyüyüb, yaxşı cavandır (S.Vurğun); *Paho, paho*, Nurcahan qarı, axırıtsız, nə tez xam yerə aşkara çıxmışan (N.B.Vəzirov).

Bay//biy//boy//buy nidası müxtəlif variasiyalarda işlənib təəccüb, təəssüf, qorxu, heyrət, etiraz kimi hissləri bildirir. Məs.: *Biy*, necə yəni nə olsun (S.Dağlı); *Bay, bay*, yenə bu ağa gəldi, gözünü dikdi boğaz inəyə: *Bay, bay!* (İ.Şıxlı); *Boy!* Sən burda nə gəziresən (Mir Cəlal); *Boy...boy....Ora bax ey!* (C.Bərgüşad); *Boyy*, gözlərinim yoxdur bəyə? *Boyy*, gördüm uşağın qolunu da (S.Dağlı); *Buy*, elə bil gədə dəli olubdur (Ü.Hacıbəyov); *Buy, buy?* Yalan niyə danışıram? (C.Məmmədquluzadə); *Biy*, bu nə deyir, ay qız? *Biy*, başına dönüm (N.B.Vəzirov).

Vay nidası qorxu, həyəcan, dərd, kədər, qəzəb, təəssüf, peşmançılıq bildirir. Yazılı və şifahi dilimizdə geniş miqyasda

işlənən bu nida tək və təkrar formada çıxış edir. Məs.: *Vay*, kül mənim başıma (M.İbrahimov); *Vay, vay!* Nə yaman müşkülə düşdü işim, allah (M.Ə.Sabir); *Vay, vay, vay!* Allah sizə lənat eləsin! (C.Məmmədquluzadə).

Hm nidası müxtəlif variasiyalarda (*hm, him, him, himi, him, ...m....m*) işlənərək kinaya bildirir. Məs.: *Hm*, yadımdan çıxdı, hafızə qalmayıbdır (N.B.Vəzirov); *Him*...deyə, rəis dilləndi (Ə.Sadıq); *Himi*...ona hələ nə olub ki, ölsün (H.Mehdi).

Hə nidası xatırlama, kinaya, razılıq bildirir. Məs.: *Hə*, necə amma, de görüm, sən mənim canım (N.Nərimanov); *Hə*...Bu gün mənimki gətirir (Ş.Qurbanov).

Bura qədər göstərilən nidalar sadə nidalardır və bu sadə nidaların səs tərkibi əslində əsasən bir neçə sait (**a, o, e, ə**) və samidən (**y, h//x, p//b**) ibarətdir. Həmin sadə nidalar və onların variant və variasiyaları müxtəlif tənasüblərdə birləşərək mürəkkəb nidalar əmələ gətirmiş olur.

Bir sıra hallarda iki müxtəlif söz birləşib bir nida şəkli alır ki, bunlara mürəkkəb nida deyilir. Məs.: *Yallah, yallah*, xoş gördük, hardasan? (Ə.Sadıq).

Mürəkkəb nidalaridan biri də *oxay* nidasıdır. Müxtəlif variasiyalarda (*oxay//oxay,/oxqay//oxxayyy*) çıxış edən bu nida məmənunluq, razılıq, rahatlıq hissələrini eks etdirir. Məs.:

Oxxxay! A bu kağızı yazan əllərin sahibi (Ü. Hacıbəyov); *Oxxayy!* – deyib başını yuxarı qaldırır (Q.Xəlilov); *Oxqay*, hər yer ətir saçır (Ə.Vəliyev).

Ay-hay mürəkkəb nidadır və istehza, etinasızlıq, etiraz, məzəmmət, hiddət, qəzəb və s. hissələri ifadə edir. Məs.: *Ay hay!* Ölmüşdü Şahdağı ki, futbol buraxsın (S.Dağlı); Belə mədən saxlamazlar axı... *Ay-hay....ay-hay....* (M.Süleymanov); Dünyada qız qəhətliyidir məgər? *Ay-hay* (H.Axundlu).

Ey vay nidası qorxu, həyəcan, təəssüf, peşmançılıq bildirmək üçün işlədir. Məs.: *Ey vay, tar!* Yaman yerdə axşam oldu! (M.F.Axundov); Dedi: – *Ey vay*, kim bu iki sıfət: Tapılar məndə... (S.Ə.Şirvani).

Bu mürəkkəb nidaaya müasir ədəbi-bədii dilimizdə təsadüf edilmir.

Ey vah nidası təəssüf, qəzəb, həyəcan, heyrət, peşmançılıq hissələrini ifadə edir. Məs.: *Ey vah*, bu nə fəlakət...*Ey vah*...Ona yaxlaşmayın, əsla, odur İblis (H.Cavid); *Ey vah*, mən yuxu görürəm, yoxsa həqiqət? (Ə.Abbasov).

Müəyyən psixoloji vəziyyətlərlə əlaqədar eyni mətnədə müxtəlif hissələri bildirən nidalardan istifadə olunur və belə müxtəlif hissələrin qovuşuğu təsiri də şiddətləndirir.

Ay he, yolunu itirmə, düz tərpən! (N.B.Vəzirov); *Paho ay*...Axır ki, Cəvahiri yola saldım getdi (N.B.Vəzirov); *Oxay, bəh-bəh*, nə yaman susuzlamışdım (Ə.Sadiq); *Ax, can*, qurban olun yağışına, inşallah işimiz yaxşı olacaq (K.Dadaşoğlu); *Ha bərəkallah, ha bərəkallah*, odu ha, odu, xa, xa, xa (N.B.Vəzirov).

Nida tərkibləri nida sözü ilə başqa nitq hissələrinə məxsus sözlərin birləşməsindən düzəlir. Bəzən bunlara idiom ("nidayi idiom") da deyirlər.

Pa//pah//bah, bay, vay nidaları *atonnañ* söz forması ilə birləşib tərkibi nida əmələ gətirir və təəccüb, heyrət, qəzəb hissələrini bildirmək üçün işlədir. Məs.: *Pah atonnañ*, ay qız yiyəsi, – dedi (Ə.Sadiq); *Vay atonnañ*, qapıdan qovursan pəncərədən girir (H.Mehdi); Katib əlini dizinə döyüb deyirdi: – *Bay atonnañ*, inanmir ha! (Mir Cəlal); *Ay, vay, bay* nidaları səni//sənin söz formaları ilə birləşib tərkibi nida yaradır. *Bay sənin*, yeri get. Ə, belə də iş olar? (Ə.Abbasov); *Ay səni*, gör bir neylədin? (Ə.Sadiq); *Vay səni*, ətin tökülsün, Şəhtağı (S.Dağlı).

Belə nida tərkiblərindən biri də *lənat sənə (kor)* şeytan ifadəsidir. *Vay dədə//vay dədəm (vay)// vay dədə vay//vay, dədəm vay, nənəm vay* variantlarında işlənən törəmə nida əsasən təəccüb, qorxu hissələrini bildirir. Məs.: *Vay dədəm vay, nənəm vay!* Amandır, Teymur ağa, pərdənin dalında gizlən (M.F.Axundov); *Vay dədə vay, ay qardaş*, onlar nə cür məxluqdur? (S.Əhmədov).

Ey dadi-bidad nidası xatırlama, peşmançılıq, təəccüb, qorxu hissələrini əks etdirmək üçün işlədir. Məs.: *Ey dadi-bidad!* Biz yatmışaq, sel az qalib gələ bizi basa! (M.İbrahimov); ...*Ey dadi-bidad* Ərdəbil! (M.Ə.Sabir).

Sadə nidalar müxtəlif şəkillərdə və miqdarda təkrarlanaraq mürəkkəb nida təşkil edir. Məs.: *Hay, hay, hay, hay*, Mahmud! Mən elə qabaqcən bilirdim sənin cavabını (N.B.Vəzirov); *Pəh, pəh, pəh, pəh!* Ay dil alan....(C.Məmmədquluzadə); *Pah, pah, pah* bir az dörindən get (M.İbrahimov); *Bay, bay, bay!*...Qapını aç, tez ol (M.Hüseynov); *Vah, vah, vay, vay, çay, huy!*...Nələr eşitdik, nələr eşitdik, nələr gördük (C.Məmmədquluzadə); *Hey, hey, rəhmətlik babam sağ olsayı* (H.Taliblı); (Cəmil bəy gülüşə bənzər bir tərzdə, arası kəsilməksizin) – *Ha-ha-ha-ha-ha-ha* (H.Cavid).

Nidalar sırf emosional sözlər olduğundandır ki, bunlarda təkrarların növləri və miqdarı tam fərdi səciyyə daşıyır. Həm də müxtəlif mənbələrdə təkrar nidalarda işlədilən durğu işaretləri fərdi səciyyə daşıyır. Təkrar sözlərdən (axırından başqa) sonra gah vergül, gah üç nöqtə, gah defis işarəsi qoyulur.

Nidalarda intonasiya çox mühüm rol oynayır. Bir sıra nida olmayan sözlər də intonasiya sayəsində nida keyfiyyəti kəsb edir.

Dilimizdəki nidaların bir qrupu başqa dillərdən alınma sözlərdən ibarətdir ki, onlardan bəzilərini qeyd edirik:

Aman nidası həm ayrılıqda, həm də *ay aman, aman allah, aman ey vah, aman ey aman, aman əlaman, aman-aman* kimi tərkiblərdə işlənib çox müxtəlif hissələrin ifadəsində iştirak edir.

Əslən ərəbcə olan bu nida *qorxu, iztirab, heyrət, dəhşət, minnət, məsləhət, xahiş, yalvarış, şikayət, məmənnuniyyət, imtahan, istehza* və s. kimi hissələri əks etdirir. Məs.: Getdi, həp var yoxumuz getdi...*Aman!* (H.Cavid); – *Aman!* Bu olmasın Vaqifin səsi? (S.Vurğun); *Aman* mərə kafir, *aman!* (Dədə Qorqud); (Gültəkin) – *Aman*, ona dəyməyin! (C, Cabbarlı); (Camal) – *Aman....aman!* Ayaqqabı məni öldürür ki... (S.Rəhman); *Ay aman,* həkim gətin! *Ay aman,* qoymayın, tutun (Ə.Vəliyev); *Aman allah,* nə pis

gözləri var...(M.İbrahimov); Belə mürvət olmaz, *aman, əlaman* (Aşiq Ələsgər).

Əfsus sözü ərəbcədəndir, təəssüf, kədər hissələrini eks etdirir. Məs.: *Əfsus, qocaldım, ağacım düşdü əlimdən* (M.Ə.Sabir); *Qatarım deyəsən yorulub, Əfsusssss....*(R.Rza).

Özlüyündə arxaiklaşmək üzrə olan bu nida bəzən əfsus, səd əfsus şəklində işlənir ki, bu forma tamamilə arxaikdir.

Heyf sözü əslən ərəbcə olub dilimizdə *heyif/hayif/heyfa/heyf* şəkillərində işlənərək həmin hissin adı (isim), həm də hissin özü (nida) mənası kəsb etmişdir. Bir nida kimi bu söz müxtəlif hissələri (təəssüf, kədər, peşmançılıq, rəhmdarlıq) ifadə edir. Məs.: Amma, *heyf*, kor tutduğun buraxmaz (Şəhriyar); Yaxşı atdır, *heyif* ki, qocalıbdır (S.Rəhimov); İnan, göydə ikən, Biz bərabər sevişirdik....*heyfa* (H.Cavid); Yaşılbaş sonrası *hayif* ki, yoxdur (M.P.Vaqif).

Heyhat nidası əslən ərəbcədir, dilimizdə təəssüf, kədər, heyrət, qorxu hissələrini ifadə etmək üçün işlədir. Məs.:

Aldanma ayrılıqda fəraqat ola, *heyhat* (M.Ə.Sabir).

Dilimizdə bir qrup alınma nidalar bir-birinə sinonim nisbətində işlədilməkdədir. Bunlardan *afrın* (farscadan), *əhsən*, *məşallah*, *mərhəba*, *bərəkəllah* (ərəbcədən) nidalarını göstərmək olar.

Bu nidalar hər şeydən əvvəl tərif, təhsin bildirmək üçün işlədir. Məsələn: *Bərəkəllah*, usta, cavan da olsan pərgarsan (M.İbrahimov); *Mərhəba*, *mərhəba!* Cavabinız mərd igitin cavabıdır (N.B.Vəzirov); *Məşallah*, nə yaxşı qabilsən! Bağbanlıqda xeyli kamilsən (A.Səhhət); – *Əhsən!* – *Afrın*, balaca partizan (Ə.Abasov); Hər görən söyləsin – *Afrın*, *əhsən* (H.Ziya).

Bu nidalar həm də alqış, sevinc, şadlıq, təəcüt, heyrət ifadə edir. Məs.: *Afrın!* Ey İran qoşunu, daha sizn vəzifəniz qurtarır (Ə.Haqverdiyev); *Məşallah*, rayonunuz hamidan qabaqda gedir (Q.Xəlilov); İnadına, dözümüñə *əhsən*, *əhsən* (Q.Qasızmədə); *Mərhəba!*...A bala, o nə cür keçidi ki, belə yağlı südü

var? (“Azərbaycan nağılları”); *Bərəkəllah* bu həkimə – deyə ürəyində sevindi (S.Rəhimov).

Nəhayət, bu nidalar kinayə, rişxənd, istehza, ironiya bildirir. Məs.: Sən beləsənmiş, balam, *ay bərəkəllah* sənə (M.Ə.Sabir); *Mərhəba*, qeyrət etdi mərdanə (M.Ə.Sabir); *Ay maşallah*, *ay bərəkəllah*: kürd ki, kürd....(Ə.Vəliyev); Dedi: *Əhsən* sənə, a qarğa ağa!....(M.Ə.Sabir); *Bəh, bəh!* Afərin belə kəlləyə (Mir Cəlal).

Əslində dini məzmuna malik olan bir sıra nidalar köhnə adətlər ilə əlaqədardır və həmin adətlərin aradan çıxması ilə bir növ formul səciyyəsi daşıyan bu nidalar da ehtiyac qalmır. Burada *maşallah*, *şükür*, *amin*, *lənət*, *lənətülliəh*, *tövbə*, *əttövbə*, *əş-hədibillah*, *əstəğfirullah*, *allahüəkbər*, *lailahəilləlah* kimi az işlənən, daha çox ruhani jarqonunu səciyyələndirən niudalar daxildir. Misallar:

Lənət sənə kor şeytan, ha!...(S.Rəhimov); *Lənətullah*, a gavur, şəkk ediyorsın öküzə? (M.Ə.Sabir); *Tövbə*, *əttövbə* xəta rahinə getdiklərimə (M.Ə.Sabir); *Əş-hədibillah*....təqsir İmanqulu-nun özündədir (“Kirpi”); *Əstəğfirullah!* Xətaya düşdük, camaat da! (N.B.Vəzirov); Həzrətullah tutulub: – *Allahü əkbər!* – dedi; - *Allahü əkbər* (S.Rəhimov); *Lailahəilləlah* deyə Hacı Atakiş saqqalını didişdirdi (Ə.Abasov).

Başqa nitq hissələrinə məxsus bir qisim sözlər şərait və mətn ilə əlaqədar nida kimi işlənir ki, burada intonasiya çox mühüm rol oynayır. Məsələn, əslində isim olan *ilahi*, *hücum*, *sol*, *atəş* və feil olan *dayan*, *rədd ol* və s. sözlər xüsusi intonasiya sa-yəsində nida kimi işlənir.

Bizdə bu soyuq qanları neylərdin, *ilahi* (M.Ə.Sabir); *İlahi*, nə gözəldir (Ə.Sadiq); *Diqqət, diqqət!* Danışır Bakı (Ə.Fövzi).

Yazıq sözü xüsusi intonasiya sayəsində nida keyfiyyəti kəsb edir, təəssüf hissini eks etdirir. Məs.: *Yazıq!* Duyulmasın sənin də dərdin (S.Vurğun); *Yazıq* Qızbəs arvada (R.Rza).

Bəzən də bu nida “*ay yazıq*” şəklində işlədir.

Can sözü həm müstəqil nitq hissəsi (isim), həm də nida kimi işlənir. Nida kimi bu söz təəssüf, əzizləmə, alqış hisslərini bildirir və bu zaman müxtəlif variantlarda (*can//ay can//can, can//ay can, ay can, ay can*) çıxış edir. Məsələn, – *Can, - can...* Sizin ah-naləniz duz yolunu kəsəni tutsun (Ə.Vəliyev); *Can, Qanpolad! Ah, sənə kim qiydi* (H.Cavid); *Əşrəf! Ay can, - deyib götürüldü* (B.Bayramov); Düşdü bütün qəzelər qiymətdən, *ay can! Ay can....*(M.Ə.Sabir); *Can, qurban olum sənə, ay Bakı* (K.Dadaşoğlu).

Dilin digər söz qruplarına məxsus leksik-semantik qanunlarnidalarda da müşahidə edilir: nidalar da köhnəlib sıradan çıxır, yeniləri yaranır, sinonimlik, omonimlik, çoxmənalılıq xüsusiyyətlərinə malik olur, ədəbi dil və dialekt variantlarında çıxış edir və s.

Yuxarıda deyilənlərdən əlavə daha bir sıra nidani qeyd etmək mümkündür. Müasir dilimizdə *vaxsey//vagsey//vaxsə* variantlarında işlənən nida təəccüb, təəssüf, qorxu, həyəcan hisslərini bildirir. Məs.: (Məşədi İbad) *Vaxsey!* Atamın adını da bilir (Ü.Hacıbəyov); *Vaxsə*, uşaq tərsinə olur (S.Dağlı).

Ura nidası danişiq dilində müxtəlif şəkillərdə işlənir ki, bu müxtəliflik bədii ədəbiyyatda da əks olunur.

Ura! Yaşasın azadlıq (Ə.Abasov); *Urra!* *Urra!* Budur iki fayton gəlir (C.Məmmədquluzadə); *Vurey!* Yaşasın yoldaş Nöqtələrov! *Uraaa!* *Vurrey!* (S.Dağlı); *Hurra!* Yaşasın yüzüncü mərtəbə!... (S.Rəhman); “*Hurrey!*” qışqırı izdihamın qocası, cavani (R.Rza); Yaşasın səmimi sənətkarımız! *Ura!* (C.Cabbarlı).

Mənşəcə qədim türk (və monqol) dilinə məxsus olan bu söz rus dilinə və həmin dil vasitəsilə Qərbi Avropa dillərinə də daxil olmuşdur.

Müasir dilimiz üçün arxaikləşmiş bir sıra nidalar bədii əsərlərdə təsbit edilib qalmaqdadır.

Bəhey, orda bir qaraltı var (H.Cavid); Kərbəlayı “*Haşa!*” – deyə öz inadında möhkəm dayandı (S.Rəhimov).

Bunlardan əlavə danişq dilində və müxtəlif dialektlərdə daha bir sıra nidalar vardır ki, bunların hamısı topladılmamışdır: *vaş, vuş, fuş, vah, vax, vəh, püf*. Məs.: *Vah*, bu imiş dərsi üsuli-cədid (M.Ə.Sabir); *Fuş...*Tələbiniz nə qədərdir onu buyurun (N.B.Vəzirov); Mərhəbalar. *Vəh*, nə əncam etdi? Amma millət *a!* (M.Ə.Sabir); *Püff*, nə kasib, nə yaraşıqsız daxmadır (M.İbrahimov).

Belə nidalar bəzi hallarda mövcud, ümumxalq səciyyəli nidaların fərdi xüsusiyyətlər ilə əlaqədar təhrif edilməsi nəticəsində düzəldilmişdir. Ümumiyyətlə, emosional dil vahidlərinə fəndlərin müdaxiləsi çox qüvvətli olur.

Bəzən eyni hadisə, əhval-ruhiyyə, hissələr müxtəlif fonetik tərkibli sözlər vasitəsilə ifadə olunur. Məsələn, dilimizdə gülüşün müxtəlif çalarlıqlarını bildirmək üçün işlədilən nidaların heç də tam olmayan siyahısı budur: *xa; xo; xi; xa-xa-xa; ha; ha-ha; ha-ha-ha; hi-hi; hi-hi-hi; ho-ho; ho-ho-ho; hi-hi-hi; hoh-hoh-hoh; hah-hah-hah; xi-xi; xi-xix-xi; qah-qah; qəh-qəh və s.*¹

[Və ya təsviri yolla: *hir-hir(gülmək/hirildamaq), xisin-xisim* gülmək, *qaqqanaq* çəkmək, *saqqıldayıb* gülmək, *qaqqıldamaq*, *qəhqəhə* çəkmək və s.]

Misallar:

Oturulanlar *qah-qah* çəkib güldülər (Mir Cəlal); Onlar *qəh-qəh* çəkdilər (H.Mehdi); Maarif müdürü *him* eləyib gülüməsədi (M.İbrahimov); Bu *xa-xa-xa*-lar bir-birinə qarışındı (S.Rəhimov); Uşaqlar *hi, hi, hi, hi* eləyib açılışmağa başladılar: – *hi, hi, hi!* Qaragöz! (M.İbrahimov); Dam yekəlikdə də çuval olar? *Qah-qah-qah...* (C.Məmmədquluzadə); *Qah-qah*, qəribə gülməlisən, xaniman xərab (N.B.Vəzirov); *Xa, xa, xa...*Hacı, get ay ba-

¹ Başqa türk dillərində də eyni hal müşahidə edilir. Məsələn, özbək dilində gülüşün *pigir-pigir, pik-pik, vağır-vağır, xinqır-xinqır* və s. növləri qeyd edilir. Bax: С.М.Муталибов. «Морфология в лексика тарихидан кыскача очерк», Ташкент, 1959, сəh. 210-211; Yakut dilində isə *hi-hi-hi-hi, ha-ha-ha, hə-hə-hə, hi-hi-hi, ho-ho-hgo* nidaları gülüşü bildirməyə xidmət edir. Bax: М.Н.Харитонов. Типы глагольной основы в якутском языке, Изд-во АН СССР, 1954, сəh.161.

tandan sonra gəl (N.B.Vəzirov); Gültəkin, *ha, ha, ha!* Gəl, gəl, yavrum, (C.Cabbarlı); Sənin Tolstoydan nəyin əskikdir ki? *Xi-xi-xi....*(Y.V.Çəmənzəminli); Hamı ona tərəf baxacq, göz qırtıb “he-he-he” iustehza ilə gükləcək (S.Rəhimov); *Ha, ha, ha!....ha, ha, ha!*...Yenə qulağıma qisas sədası gəlir (Ə.Haqverdiyev); *Xi-xi-xi..*Sən get öz gününə ağla (S.Rəhimov); (Cəmilbəy – Yoxsa İsa kimi ölü dirilməkmi isitiyorsan? !*Ha-ha-ha-ha-ha* (H.Cavid); (Gözəl qarı) – Səni görsələr, o qədər müştəri olar ki, *i....i....i....Aman* nə qocadır *hi...hi...hi....*(R.Əfəndiyev); Ziya....heç bir səbəb olmadan hırıldadı: *Mii-he-he-he* (V.Babanlı).

M.İbrahimovun “Böytük dayaq” romanında Yarməmmədin bir iclas prosesində gülüşləri belə təsvir olunur:

1)Yarməmməd ucadanb güldü: *hoo...hoho....* 2)Yarməmməd güldü: – *Ho, ho, ho, ho, ho...*(Bu gülüş dana böyürtüsünü andırıdı); 3) Yarməmməd də “*ho, ho, ho*” edərək boylanıb qaqqıldı.

Bu müxtəlifiyin səbəbi aydınlaşdır. Şəxsin əhvali-ruhiyyəsindən, mədəni səviyyəsindən, yaşıdan, cinsindən, sağlamlıq dərəcəsindən, obyekta münasibətindən, mühitindən, səs tellərinin vəziyyətindən və s. asılı olaraq gülüşün növləri də müxtəlif şəkildə təzahür edir. Dilin hər hansı ifadəlilik vasitələri kimi, nidaları da işlətməkdə fəndlərin və mətnin əhəmiyyəti mühümdür.

Ağlayarkən, gülərkən çıxarılan səslər müxtəlif fərdi keyfiyyətlərlə əlaqədar müxtəlif ola bilər. Odur ki, bəzən hətta eyni sənətkar həmin səsləri müxtəlif şəkillərdə əks etdirmiş olur. Məsələn, aşağıdakı üç misal R.Əfəndiyevin dramlarından alınmışdır.

(Sitarə) – *Öhö, öhö, öhö* (ağlayır). (Sitarə) – Mən özümü töhmətdən qurtarmaq *is...hey....hey....*(ağlayır) (Güllü) – *İhi, ihi....ihi....*(ağlayır).

TƏQLİDİ SÖZLƏR

Obyektiv aləm hadisələrinin təsiri ilə insanda oyanan görmə və eşitmə təsəvvürlərini ifadə edən sözlərə təqlidi sözlər deyilir. Həmin sözləri bildirmək üçün dilçilikdə “təqlidi sözlər” termini ilə yanaşı digər terminlər də işlədir: “mimemlər”, “mimoqrafik sözlər”, “onomapoetik sözlər”, “onomatopoetik sözlər”, “obrazlı sözlər”, “yamsılamalar” və s.

Azərbaycan dilindəki təqlidi sözləri iki qrupa ayırmak mümkündür: a) obrazlı sözlər; b) səs təqlidi sözlər. Obrazlı sözlər əşya və hərəkətin xarici görünüşü haqqında obrazlı təsəvvür yaradan sözlərdir. Bu sözlər konkret işiq haqqında, insanın xarici görünüşü (əzaları) və qaş-göz işaretləri haqqında obrazlı təsəvvür yaradır. Məs.: Alnında titrər, *puçur-puçur* tər (S.Vurğun); Gözlərini *lap-lap* döyürdü (Ə.Sadiq); Gözlərini yerə zilləyib *pursin-pırsın* oldu (Ə.Vəliyev); *Bildir-bildir* göz yaşı axıtdı (S.Rəhimov); Dərviş istədi bir az *nəm-nüm* eləsin (“Azərbaycan nağılları”, I).

Göründüyü kimi, obrazlı sözlər əsasən görmə təsəvvürü ilə (Lautbilder) əlaqədar sözlərdir. Canlı və cansız varlıqlara xas olan səs hadisələri haqqında təsəvvür oyadan sözlər səs təqlidi sözlər adlanır. Bura ildirimin, yağışın, çayın səsi, insanın çıxarıdı müxtəlif səslər, quşların və heyvanların səsləri və s. daxildir.

Səs təqlidi və obrazlı sözlər mənaca bir-birindən fərqlənsə də, dilimizin sözdəyişmə və sözdüzəltmə sistemində əsasən eyni səciyyə ilə çıxış etdiyindən, habelə bir sıra fonetik və semantik cəhətlərinin müşərəkliyinə görə bir ümumi kateqoriyada birləşdirilə bilər. Bunlara birlikdə təqlidi sözlər deyirik.

Təqlidi sözlərin sadə və mürəkkəb formaları vardır. On bəsit növü iki, ya üç səsdən ibarət sadə formalardır. Bu formalar adətən bir heca təşkil edir. İkisəsli hecələr açıq, üçsəsli hecələr qapı şəkildə çıxış edir: *qu, qa, ma, bə, mu, viz, paq, puf, fiş, şıq, diz, civ, ciz, fis* və s.

Həmin sadə səslərə əlavə məna çalarlığı vermək üçün müəyyən səslərdən və şəkilçilərdən istifadə olunur. Sadə köklərə əlavə edilən belə səslərə və şəkilçilərə “struktur ünsür” deyilir. Məsələn, *vız* kökünə bir səsdən (*vizz*) və şəkilçidən (*vizil* – *damaq*) ibarət struktur ünsür qoşulub, təqlid olunan səsin kəmiyyət etibarilə mürəkkəbliyini bildirir. Struktur ünsürlər təqlidi sözlərin formal əlamətlərindən biri olub, onları başqa nitq hissələrindən fərqləndirməyə xidmət edir. Adətən təqlidi sözlərin struktur ünsürsüz işlədilməsi hali özünü çox az göstərir. Struktur ünsürlər təqlidi sözlərin mənasına təsir göstərib, onları mənaca dəyişə bilmir, sözə yalnız kəmiyyət dəyişikliyi yaratmış olur.

Azərbaycan dilində bir səsdən (samitdən) ibarət struktur ünsürlər bunlardır: **k//g, q, b//p, ç, t**.

Bu ünsürlər sadə səsləri bildirən təqlidi sözlərə qoşulub onlara əlavə məna incəliyi verir: *zing, piqq, pirt, çart, mirt, tapp, zingg, xırç, gurp....*

İkihecalı təqlidi sözlərin ikinci hecası struktur ünsür hesab edilən *-ir, -ir, -ur, -ür* və *-il, -il, -ul, -ül* ünsürlərindən ibarət olur.

-il(/-ir) ...ünsürlü təqlidi sözlər dilimizdə qətiyyən müstəqil şəkildə yaşaya bilmir. Məsələn, ayrıca *xorul, harıl, xırıl, parıl, şırıl, çatır, çitır, ximir* və s. kimi vahidlər mövcud ola bilmir. Bunlar ya isim və feillərin kökü şəklində (*parılıt, çatıraltı, parıldamaq, çatırdamaq*), ya da təkrar şəklində (*parıl-parıl, çatır-çatır*) özünü göstərir.

Dilimizdə bəzi təqlidi sözlərin səs tərkibi tam sabitəşmişdir, bu sözlər bir sıra variantlarda təzahür edir. Məsələn, “*Bu ilki sərçə bildirkinə cük-cük öyrədir*” atalar sözündəki “cük-cük” əvəzinə müxtəlif mənbələrdə “cib-cib”, “cip-cip”, “cik-cik”, “civ-civ” şəklində təsadüf olunur. Ə.Nəzminin bir şeirində “civil-dاشмаq” (“Ay cücelər, bəsdi, civildاشmayın”) sözünün işləndiyini nəzərə alsaq, yuxarıdakı vahidin “civ-civ” variansi olduğu da aydınlaşaraq Xətainin şeirində isə sərçə səsinə “çu-cu” şəklində təqlid edilir (“Şəb çu-cu edər ağaca sərçə....”). Bütün bu müxtəlif formalar eyni məna ifadə edir. Yaxud, saat işlədiyi za-

man çıxan səsə bir neçə şəkildə təqlid olunur: a) Saat döyünür, *cik...cik...(R.Rza)*; b) Ancaq divardakı saat “*tiq-tiq*” vururdu (*C.Cabbarlı*); v) *Çıq-çıq, çıq-çıq çıqqıldayır* saat (*Y.Həsənbəyov*).

Bununla belə, hadisə, səs nə qədər müxtəlif və yayğın variantlarda ifadə edilsə də, yenə də müəyyən əhatədən, dairədən kənara çıxa bilməz: bu müxtəliflik hərc-mərclik deyildir. Yəni saatın səsinə istənilən şəkildə (məs.: ”*xırt-xırt*” kimi) təqlid etmək mümkün deyildir.

Bir çox hadisə öz çıxardığı səsin keyfiyyətinə əsasən yazılış və tələffüzdə (intonasiyaya) müxtəlif şəkildə eks etdirilir. Bununla belə, mətn və situasiyanın sayəsində təqlidi sözlər nitqdə dəqiq mənada işlənilə və anlaşılı bilir.

Təqlidi sözlər də leksikanın ümumi qanunlarına müvafiq olaraq tarixən dəyişir, arxaikləşir, habelə bir sıra yeni vahidlər meydana gəlmış olur.

Lügət tərkibinin zənginləşdirilməsində təqlidi sözlərin çox böyük əhəmiyyəti vardır. Müəyyən sözdüzəldici şəkilçilər vəsittəsilə təqlidi sözlərdən düzəlmüş isimlərə təqlidi isim, feillərə isə təqlidi feil deyilir. Öz obrazlılığı və konkretliliyi ilə səciyyələnən təqlidi isimlər və feillər xalq danışığı dilində çox geniş miqyasda işlədir. Aşağıdakı xalq ifadələri bu fikri təsdiq edə bilər:

a) Təqlidi isimlərə aid nümunələr:

Dolunu yeyib boşə *şillaq* atır. Toyuq qaz yerişi yerisə *cəcənəyi* çatlar. Eşşəyin ayağı suda olsa, *fişdiriq* nəyə lazımdır? *Fışılqlıla* gələn köpəyin xeyri olmaz. Meymun su *xırtdanağına* çıxanda balasını ayağının altına alır.

b) Təqlidi feillərə aid misallar:

Tülü tükünü *vaqqıldayıb* aparır. Öküz *zarımaqdan*, boyunduruq *zarıyr*. Araba *cirıldamaqdan* ban *cirıldayıb*. Yağmasada *guruldar*. Eşşəyin *anqırması* özünə xoş gələr. İt *ulaya-ulaya* başına qal gətirər. *Ulamasını* bilməyən köpək sürüyə qurd gətirər. Çəqqal könlündə toyuq *qaqqıldar*. Darımızı yeyib özümüzə *xortdayırsan*. Toyuq yumurtasına görə *qaqqıldar*. Süddən ağızı yanıb, suyu *püləyə-püləyə* içir (//qatığı *üfləyə-üfləyə* içir).

Ümumiyyətlə, təqlid sözlərdən isim, feil, zərf və yeni təqlidi sözlər düzəldilir ki, bunları aşağıdakı şəkildə qruplaşdırırıq:

I.təqlidi isimlər müxtəlif üsullarla düzəlir.

Morfoloji üsul.

1.a-ə şəkilçisi vasitəsilə birhecalı (bəzən də ikihecalı) və təkrarlnmayan təqlidi sözlərdən isim düzəlir. Bu kimi düzəltmə isimlərin kökü – təqlidi söz iki şəkildə özünü göstərə bilər: kök ya bir səsdən (samitdən) ibarət struktur ünsür qəbul edəndən sonra, ya da struktur ünsürsüz yuxarıdakı isim düzəldən şəkilçi ilə birləşir.

a)struktur ünsürsüz; *lopa, zopa, bağa, qiy(y) a...*

b) Struktur ünsürlə: *hqqa, ciqqa, daqqa, zorba, diqqa, cizza, şəlpə, şəltə, domba, lomba, hərrə, danqa, cöngə, kömbə, horra, horna, hurna...*

Bəzən sözdüzəldici **-a**, **-ə** şəkilçisi iki dəfə işlənir və mənanın şiddətləndirilməsinə, intensivlik yaranmasına səbəb olur: *qaqqə(-na)//şaqqa(-na)* çəkmək (burada **-n** bitişdirici samitdr).

-a, **-ə** şəkilçisi vasitəsilə bəzən ikihecalı təqlidi sözlərdən də isim düzəldilir. Bu kimi hallarda söz kökünün (təqlidi sözün) ikinci hecası struktur ünsürdən ibarət olur: *şırıqqa, tırıqqa//tarraqqa, dombra//dombura, cirıqqa....*

-a, **-ə** şəkilçisi qəbul etmiş və çox vaxt təkrar şəklində işlənmiş təqlidi sözlərə yeni bir sözdüzəldici **-ma**, **-mə** şəkilçisi də qoşulur ki, bunlarsız söz kökü ayrılıqda mövcud ola bilmir: *circirama, qurqurama, gurgurama, zirrama....*

-a, **-ə** şəkilçisi ilə düzəlmış təqlidi isimlərin təkrarı başqa isimlərin təkrarlarından fərqlənmir. *Lopa-lopa, lomba-lomba, ciqqa-ciqqa* (tər tökmək)...kimi təkrarların təqlidi sözlərə dəxli yoxdur. İsim əmələ gəldikdən (*lopa...*) sonra artıq təqlidilik məfhumu arxa plana keçir. Əmələ gəlmiş isimlər isə ismə məxsus əlanətləri (sözdəyişdirici şəkilçilər, təkrarlanması və s.) qəbul edə bilir.

II. **-ı**, **-i**, **-u**, **-ü** şəkilçisi vasitəsilə təqlili sözlərdən isim düzəldilir: *danqi, zırpi, zırı, mizi, izi, ziqqı...*

Bəzən sözdüzəldici **-ı, -i, -u, -ü** şəkilçisi iki dəfə işlənir və mənanın şiddətləndirilməsinə səbəb olur: *cippili//cumbuli, cunguli, ciqqılı, diqqılı* (burada **-I** bitişdirici samitdir).

Bu kimi sözlərin ya ilk hecasını təkrarlamaqla, ya da sonuna şəkilçilər qoşmaqla məna daha da şiddətləndirilə bilər: *cumcumbuli//cipcipili, ciqqilica, diqqulica....*

III. **-an, -ən; -in, -in, -un, -ün** şəkilçisi vasitəsilə təqlili sözlərdən isim düzəlir: *şırran, diqqan, şırdan, pərpərən, dombalan* (göz)....

Həmin şəkilçi daha bir sıra sözlərin tərkibində müşahidə edilir: *dağdağan, sağsağan....*

IV. **-q, -k, -aq, -ək; -ıq, -ik, uq, -ük** şəkilçisi vasitəsilə əsasən birhecalı təqlidi sözlərdən isim düzəldilir: *şillaq, şallaq, şıllaq, qidiq, pipik, hinaq, tütək//düdük, lümək, lopuq, pərk, çəpik, şırtıq//çırçıq, pətək, turiq, topuq, cırıq, titrək, palçıq, işıq, təpik, pəltək, sümük, şapalaq, cinqırıq....*

Bəzən eyni təqlidi sözə həm **-an, -ən**, həm də **-aq, -ək** sözdüzəldici şəkilçilər qoşular və mənanı şiddətləndirir. Beləliklə, yaranmış **-anaq, -ənək** şəkilçisi də isim düzəldən şəkilçi kimi formalaslaşmış olur: *pətənək//pətək), xirtdənək* (//xirtdək), *qayqa-naq....*

Xaricən bunlara bənzəsə də, aşağıdakı isimlər bilavasitə təqlidi sözlərdən deyil, təqlidi feillərdən düzəldilmişdir: *asqırıq//asqıraq, öskürək, fisqırıq, fişqırıq, huçqırıq, hönkürək, çığırıq, qışqırıq.*

V.-**maq (-mək)** şəkilçisi ilə təqlidi sözlərdən isim əmələ gətirilir: *cırmaq, toxmaq, çaxmaq, qırpmاق, dirmiq//dirmaq....*

VI. **-ız, iz, -uz, -üz; -az (-əz)** şəkilçisi bir sıra təqlidi sözlərə qoşularaq isim düzəldir: *ulduz//ıldız, ciliz, öküz, toppuz, donuz//donquz, dumbuz, pampız, qapaz, qarpız....*

VII. **-daq, -dək, -diq** şəkilçisi ilə təqlidi sözlərdən isim düzəlir: *cizdaq, xirtdək, çatdaq, tapdaq, firtdiq, firildaq, qığırdaq, şaqqıldaq, şappildaq, çaqqıldaq.*

VIII. Təqlidi sözlərdən isim düzəldən bəzi şəkilçilər çox az sözdə özünü göstərir. Onlardan bəzilərinin qeyd edək.

- a) **-əng** şəkilçisi: *tıfəng, fışəng*.
- b) **-qa, -gə** şəkilçisi: *qarğɑ, çəyirtgə*.
- v)-**çı** şəkilçisi: *dameçı*.
- q) **-man** şəkilçisi: *dəyirman*.
- ğ) **-ım, -im, -um, -üm** şəkilçisi: *qurtum, çırtum, xorțum, il-dirum*.

Leksik-semantik üsulla düzələn isimlər əsasən birheçalı təqlidi sözlərin təkrarından əmələ gəlir. Bu təkrar ilə düzələn yeni sözlər öz əsil (köhnə) mənalarından uzaqlaşaraq müasir dildə hətta bəzənib mücərrəd anlayışları bildirməyə xidmət edir; məs.: *şaqlıq, caxçax, zigzag (quşu), cücü, laqlağ, tintin, hophop, ququ, şapşap...*

Əslində substantivlaşmə yolu ilə əmələ gəlmış bu kimi isimlər öz kökləri olan təqlidi sözlərdən çox uzaqlaşmışdır və həmin təqlidi sözlər ilə omonim nisbətindədirlər.

Leksik-morfoloji üsulla düzələn isimlərdə təkrar təqlidi sözlər müəyyən şəkilçilərin əlavəsi mühüm rol oynayır. Həmin şəkilçilər aşağıdakılardır:

1)-**a, -ə** şəkilçisi: *qarqara, kirkirə, qırqıra, pilpilə, dağdağa, firfirə, sirsira, ciğciğə, şaxşaxə, şırşıra, circıra (-ma), xır-xıra...*

2)-**i, -i,-u, -ü** şəkilçisi: *vizvizi, laqlağı, çəkçəki, miğmiği, pişpişi, şapşapi, pispisi, diğidiği....*

II.Dilimizdə təqlidi feillər miqdarda çoxdur.

Təqlidi sözlərdən düzəlmüş feillərə təqlidi feil deyilir. Dilimizdə təqlidi feillərin analitik və sintetik formaları vardır və bu formalar çox zaman müvazi şəkildə mövcud olur: *xırç eləmək/xırçıldamaq, part eləmək/partıldamaq....*

Təqlidi feillərin analitik forması əsasən köməkçi *et-mək//eləmək* (bəzən də *olmaq*) sözünün vasitəsilə düzəlir.

Təqlidi sözlərdən feil əmələ gətirən şəkilçilər aşağıdakılardır:

I. **-a, -ə** şəkilçisi. Müasir dilimizdə çox az feilin tərkibində özünü göstərir: *titrəmək, kükrəmək, qıçamaq, gupamaq//gopamaq, zopamaq* (intensiv variantı *zopalamaq*).

II. **-ı, -i, -u, -ü** şəkilçisi. Bu şəkilçi ilə düzələn təqlidi feillər də azdır: *zarımaq, şaqqımaq, taytamaq, şöngümək, qanqımaq, səyrimək....*

III. **-qır, -gır, -qur, -gür** şəkilçisi. Əsasən birhecalı təqlidi sözlərdən feil əmələ gətirir: *anqırmaq, asqırmaq, qışqırmaq, huçqırmaq, hayqırmaq, hönkürmək, qisqırmaq, küşkürmək, fişqırmaq....*

IV. **-ır, -ir, -ur, -ür; -ar, -ər** şəkilçisi. Əslində üçüncü bənddə göstərilən (-ğır...) şəkilçidən törəmişdir: *bağırmaq, üfürmək, işarmaq, çağırmaq, çığırmaq, tüpürmək, gəyirmək....*

V. **-da, -də** şəkilçisi: *mırdamaq, həsdəmək, xortdamaq, partdamaq* (*//partlamaq*)....

Bu şəkilçi çox zaman ikihecalı (deməli, struktur ünsürlü) təqlidi sözlərə qoşular: *parıldamaq, xırıldamaq, guruldamaq, sizıldamaq, xoruldamaq, mürlədamaq....*

III. Təqlidi sözlərdən bir sıra morfoloji əlamətlər vasitəsilə zərf düzəldilir: *gurpadan//gurupadan, gurupbaz// gur-gurupbaz, şarappadan, xirpadan, guppadan....*

IV. Ümumiyyətlə, substantivləşmiş təqlidi sözlərin və ya bu sözlərdən düzəlmüş isimlərin tək və təkrar forması işlənə bilər. Bunların təkrarı isimlərin təkrarı kimiidir. Lakin bir sıra şəkilçilərlə təkrarlanan təqlidi sözlər də vardır ki, bunların tək forması adətən (substantivləşərək) isim olur. Bu şəkilçilər aşağıdakılardır:

1. **-ım, -im, -um, -üm** şəkilçisi. Məsələn, *xincim-xincim, xorum-xorum, firçım-fırçım....*

Bu şəkilçili sözlərin tək şəkli tam substantivləşmiş olur və isim səciyyəsi kəsb edir: *xortum, hortum, ildirim, sildirim.*

Bəzi bu kimi sözlər isə ikili səciyyə daşıyır: həmin təqlidi söz, həm də substantivləşmiş isim kimi dərk olunur. Bunlar

funksiya və formasına görə təqlidi sözlərə bənzəsələr də, mənaca ismə daha yaxın sözlərdir: *qurtum*, *çirtum*, *şirum*.

II.-an, -ən, -in, -un, -ün şəkilçisi. Məsələn, *xisim-xisin*, *zarim-zarin*, *pərən-pərən*, *lapan-lapan*, *girdin-girdin*...

III.-ar, -ır, -ir, -ur şəkilçisi. Məsələn, *puçur-puçur*, *tapır-tapır*, *ximir-ximir*, *gumur-gumur*, *lappır-lappır*, *hovur-hovur*, *cadar-cadar*, *digir-digir*...

Bu şəkilçili sözlərin bəziləri tək formada substantivləşir və isim kimi dərk olunur: *hovur*, *dibur*, *ləpir*.

IV. -ıl, -ıl, -ul, -ül şəkilçisi. Məsələn, *şiril-şiril*, *sorul-sorul*, *xiril-xiril*, *parıl-parıl*, *çağııl-çağııl*, *mışıl-mışıl*....

Təqlidi sözlərdən düzəlmüş isimlərin təkrarı digər növ isimlərin təkrarından mahiyyətçə fərqlənmir. Təqlidi isimlər həm ayrılıqda, həm də təkrar şəklində işlənə bilir. Məsələn, *lomba* və *lomba-lomba*, *ləpa* və *ləpa-ləpa*.

Təqlidi sözlərin çox mühüm hissəsi yalnız təkrar şəklinde mövcud olub, tək formada işlədilmir: *şır-şır*, *lum-lum*, *marit-marit*, *əfil-əfil*, *piç-piç*, *pər-pər*....

Adətən lügətlərdə də təqlidi sözlərin əsasən təkrar forması qeyd və təsbit olunur: *zar-zar*, *zir-zir*, *tir-tir*, *tiq-tiq*, *tip-tip*, *fis-fis*, *xar-xar*, *viz-viz*, *qirt-qirt*, *mız-mız*, *mir-mir*, *xır-xır*, *xor-xor*, *şaqq-şaqq*, *şaraq-şaraq*...

Tək işlənən təqlidi sözlərin semantik-qrammatik əlaqələri çox məhdud olub, bunlar əsasən *etmək/eləmək* feillər ilə yanaşı gəlirlər.

Təkrarlanmış təqlidi sözlərin əlaqələri isə nisbətən geniş olur, bunlar daha bir sıra feillər ilə yanaşı gələ bilir.

Mənani şiddətləndirmək və ya uzunmüddətlilik, davamlılıq bildirmək üçün səciyyəvi intensiv formasından istifadə olunur. Bu intensiv forma çox geniş yayılmışdır və bir neçə şəkildə özünü göstərir. İntensivlik bu sözlərin təkrarlarında daha aydın tərzdə təzahür edir. Məsələn, "didişmək" ilə "dir-dir didişmək" tərkiblərinin müqayisəsindən bu sonuncu tərkibin mənaca şid-

dətləndirildiyini görmək mümkündür. Dilimizdə bu forma geniş yayılmışdır.

Bu kimi təkrarlarda təqlidi söz ilə həmin sözdən düzələn feilin kökü eyni formada olur: təqlidi söz birhecalıdırsa, feilin kökü də birhecalıdır, təqlidi sözdə bir səsdən ibarət struktur ünsür varsa, həmin ünsür feilin kökündə də var və s.

Bununla belə, bütöv tərkibin feil ünsürü iki şəkildə (həm -**ılda**...həm də -**la**...şəkilçisi ilə birlikdə) işlənər biılır və bunların arasında məna fərqi olmur. Məs.: *par-par parlamaq//par-par parıldamaq, fir-fir firlamaq//fir-fir firıldamaq, mirt-mirt mirtlamaq//mirt-mirt mirtildamaq....*

Digər tərəfdən, təqlidi sözlər həm ilkin şəkildə, həm də -**ıllı**...struktur ünsürü ilə birlikdə təkrarlanıb işlənir:

Xir-xir xırıldamaq//xırıl-xırıl xırıldamaq, hir-hir hirıldamaq//hirıl-hirıl hirıldamaq, xor-xor xoruldamaq// xorul-xorul xoruldamaq....

Mənanın daha da şiddətləndirilməsi üçün təqlidi sözlərin təkrarında **a** və **ha** bitişdirici ünsürlərdən geniş istifadə edilir.

a)Bitişdirici **a** ünsürü ilə düzələn sözlər: *danqadanq, din-qadınq, zinqazinq, guppagup, maçanmaç, marçamarç, lanqalanq, martamirt, nırçanırç, paqqapaq, partapart, piqqapiq, piçapiç, taqqataq, tappatap, xapaxap, xincaxinc, xırçaxırç, çarta-cart, şarpaşarp, şaxşax, şırpaşırp, şaqqaşaq, şarappa-şarap, şartaşart, hortahort, şırtasırt, xartaxart....*

Bitişdirici **a** ünsürü ilə əsasən birhecalı təqlidi sözlər təkrarlanır.

b)Bitişdirici **ha** ünsürü həm bir, həm də ikihecalı təqlidi sözlərin təkrarında iştirak edir: *gurhagur, mirhamir, pirhapir, fishafis, xorhaxor, cizhaciz, şarhaşar, şaraphaşarap, ciringhacirinq, ciringhaciring, zırıñqhazırıñq, şırhaşır, qıjhaqıj.....*

Xüsusən bəzən birhecalı sözlərin təkrarı ikili səciyyə dəşəyir: eyni söz həm **a**, həm də **ha** ünsürü ilə təkrarlana bilir. Məs.: *guppagup// guphagup, gurtagurt//gurthagurt, şaqqaşaq// şaqhaşaq, hortahort//hortahort, xirtaxirt// xirthaxirt....*

Buradan isə o nəticə çıxır ki, təqlidi sözlərin təkrarında **a** və **ha** ünsürləri əslində eyni əhəmiyyətə malikdir, formaca fərqlənsələr də, mənə və funksiyasına görə bu ünsürlərin dildəki rolу eynidir.¹ Bu ünsürlər dilimizdə əsasən təkrar təqlidi sözlərdə və təkrar feillərdə işlənir. Lakin feillərin və təqlidi sözlərin təkrarlanmasında oynadığı roluna görə fərqlənir. Belə ki, feillərin təkrarında onların isimləşməsinə səbəb olursa, təqlidi sözlərin təkrarında bunları başqa nitq hissəsinə çevirə bilmir. Başqa sözə, *vurhavur*, *qaçaqaq* sözləri isim kimi dərk olunursa, *şırhaşır*, *langalanq* tipli sözlər yenə təqlidi söz olaraq qalır.

Təkrar tərkiblərin komponentlərində fonetik dəyişmələrin baş verib-verməməsindən asılı olaraq təqlidi sözləri iki qrupa ayırmak mümkündür:

1)Söz heç bir fonetik dəyişikliyə uğramadan təkrarlanır: *taq-taq*, *civ-civ*, *parıl-parıl*, *xirt-xirt*, *vız-vız*, *hönküür-hönküür*, *mirt-mirt*....

2)Söz müəyyən dəyişikliyə məruz qalmaqla təkralanır: ikinci komponentlər ya səs tərkibinin keyfiyyətinə görə, ya da hecaların miqdarına görə birincilərdən fərqlənir: *şar-şaraq*, *çirt-pirt*, *çaq-çaraq*, *taqqataq*, *taraq-taq*, *daranq-durunq*....

Bir sıra əsərlərdə təqlidi sözlər nidalar ilə qarışdırılır. Lakin əslində təqlidi sözlər həm semantik, həm də qrammatik cəhətdən nidalardan kəskin şəkildə fərqlənən xüsusi bir kateqoriyadır. Fərqlər əsasən aşağıdakılardan ibarətdir.

1.Semantikasına görə nidalar insanın daxili hissələrini, emosiyasını eks edir, təqlidi sözlər isə ya mühitin müxtəlif səslərinə təqlid olur, ya da əşyanın halı və hərəkəti haqqında obrazlı təsəvvür yaradır.

2.Quruluşuna, fonetik tərkibinə görə təqlidi sözlərnidalardan fərqlənir. Bütün təqlidi sözlər, əsasən, eyni quruluşda olur və buna görə də müəyyən formullarda asanlıqla qruplaşır.

¹Həmin ünsürlər vasitəsilə təkrarlanan feillərdə proses, hərəkət çalarlığı çox qüvvətli şəkildə qalmaqdə davam edir. Buna görə də heç də hər hansı feil təkrarından düzələn tərkibi isim hesab etmək olmur.

Ən çox yayılan növləri belədir: samit – sait – samit (xare), samit – sait – samit – sait (xart). Bu xüsusiyyətə görə təqlidi sözlər ümumiyyətlə başqa nitq hissələrindən, xüsusilə nidalardan fərqlənir.

3. Adətən, təqlidi sözlərdən sözdüzəldici şəkilçi qoşmaqla yeni söz əmələ gətirmək mümkündür. Lakin heç bir ilkin nida sözdüzəldici şəkilçi qəbul etmir və heç bir nidadan yeni söz düzəlmir.

4. Həm təqlidi sözlərin, həm də nidaların təkrar forması ola bilir. Lakin nidanın təkrarı ilə hissin nisbətən daha qüvvətli olduğu ifadə edilirsə, təqlidi sözlərin təkrarı həm mənəni qüvvətləndirir, həm təkrarlıq, çoxdəfəlilik, uzunmüdətlilik bildirir, həm də bəzən yeni leksik vahid yaratmağa xidmət edir.

5. İnkişaf etməsi, artması, çoxalması ilə də təqlidi sözlər nidalardan fərqlənir. Adətən təqlidi sözlər başqa dillərdən alınmadığı halda, bir sıra nidalar başqa dillərdən alınmış sözlərdən ibarət olur (məs.: *allo*, *bis*, *bərəkəllah*, *əhsən*, *allahü-əkbər*, *amin* və s.).

6. Substantivləşmə baxımından bu iki kateqoriya bir-birindən fərqlənir. Nidalar yalnız müvəqqəti substantivləşdiyi halda, təqlidi sözlər həm müvəqqəti, həm də daimi (sabit) substantivləşə bilir.

7. Təqlidi sözlər daxili məna keyfiyyəti ilə nidalardan ayılır. Nidalar məcazi mənada işlənə bilməz, təqlidi sözləri isə məcazi mənada işlətmək mümkündür.

8. Nidalar cümlədə yalnız *demək*, *etmək//eləmək* və *çəkmək* feilləri ilə birləşə bilirsə, təqlidi sözlər ən müxtəlif feillərlə işlənər; sonuncuların leksik-qrammatik əlaqələri daha genişdir.

9. Nida ayrılıqda işlənib özü müstəqil cümlə (“nida cümləsi”) təşkil edə bilirsə, təqlidi sözlər yalnız cümlə tərkibində işlənir və bu zaman əsas tərz-hərəkət zərrfliyi fiunksiyasında çıxış edir.

Bəzən sintaktik funksiyasına əsaslnaraq təqlidi sözləri zərf hesab edirlər. Lakin həm də semantik və morfoloji xüsusiy-

yətləri nəzərdə tutduqda təqlidi sözləri xüsusi qrammatik kateqoriyaya ayırmagın zərurliyi aydınlaşır.

İMPERATİV SÖZLƏR

Çağırış, müraciət, əmr bildirən sözlərə imperativ sözlər deyilir.¹ Məs.: *ədə, əzizim, alo, hey, piş-piş, dü-dü-dü, oha...*

Uzun müddət ümumi dilçilikdə və türkologiyada bu sözlər nidalara daxil edilmiş, bəzən də “imperativ nidalar” termini işlədilmişdir. Lakin imperataiv və nida sözlər arasında istər məna, istər vəzifə, istərsə də quruluşca çox mühüm fərqlər olduğundan bu iki müxtəlif dil hadisəsini eyniləşdirmək düzgün deyildir.

Nidalar insanın obyektiv aləmə subyektiv münasibətinin təzahüründür, imperativ sözlər isə insan arzu-istəyini, onun iradi xüsusiyyətlərini eks etdirir.

Hər iki söz qrupu nitq prosesində təkrarlana bilər. Mənaca emosionallıq bildirən nidaların təkrarı həmin emosional mənanı şiddətləndirmək məqsədi izləyirsə, imperativ sözlərin təkrarı daha çox təkidlilik, davamlılıq kimi məna çalarlıqlarının ifadəsinə xidmət edir.

İlkin nidalar yalnız hissələr ilə əlaqədar olduğundan bunlardan hər hansı bir yolla başqa nitq hissələrinə məxsus sözlər düzəltmək mümkün deyildir və bu xüsusiyyətə görə onlar həm imperativ, həm də təqlidi sözlərdən fərqlənir.

İmparativ sözlər bir sırada müştərək cəhətlərə baxmayaraq, təqlidi sözlərdən fərqlənir. Bu fərq, hər şeydən əvvəl, məna ilə əlaqədar özünü göstərir. Təqlidi sözlər obyektiv xarici aləm aşya və hadisələrinin səslərini, görünüşünü və s. yamsılamaq nəticəsində yaranırsa, imperativ sözlər həmin obyektiv aləmə insanın münasibətini, onun iradi keyfiyyətlərini eks etdirmək məqsədi izləyir. Bütün bunlar göstərir ki, imperativ sözlər xüsusi leksik-qrammatik kateqoriya kimi alınıb öyrənilə bilər.

¹Dilçilikdə işlənən “imperativ feillər” termini ilə qarışdırılmamalı.

Azərbaycan dilindəki bütün imperativ sözləri iki qrupa böлüb öyrənmək olar: a) vokativ sözlər; b) diffuz sözlər.

1.Türkologiyada vokativ sözlər haqqında çox az tədqiqat əsərləri vardır. Yalnız bir neçə məqalənin adını çəkmək mümkündür¹ ki, bunlar da vokativ sözlərin bütün zəngin xüsusiyyətlərini hərtərəfli əhatə edə bilmir. Hər şeydən əvvəl, vokativ sözlərin hüdudu tam dəqiqliyə müəyyənləşdirilməmişdir.

Bəzən “vokativ sözlər” terminini çox geniş mənada başa düşərək bu anlayış adı altında adlıq halda xitab kimi işlənən bütün xüsusi isimləri, bir sıra söz birləşmələrini, vəzifə adı bildirən bir çox ümumi isimləri və s. toplayırlar. Bu halda vokativ sözlərin hüdudu müəyyənlilikdən məhrum edilir, bunlar xüsusi leksik-grammatik kateqoriya təşkil edə bilmir. Çünkü təkcə çağrış-müraciət bildirməsinə görə sözün vokativ hesab edilməsi məsələyə yalnız sintaktik nöqtəyi-nəzərdən yanaşmaqla əlaqədardır. Odur ki, bəzən leksik-grammatik kateqoriya olan vokativ sözlər sərf sintaktik kateqoriya olan xitablar ilə qarışdırılır. Düzdür ki, bütün vokativ sözlər cümlədə xitab kimi çıxış edir, lakin bütün xitablara vokativ söz demək olmaz.

Vokativ sözlərin geniş anlayışı bu sözlərin məhdud (dar) anlayışı ilə də əlaqədardır. Dar mənada, adətən, yalnız insanlara müraciətlə işlənən söz formalarını vokativ sözlər hesab edirlər. Halbuki həm də digər canlılara müraciətlə işlənən bir çox sözlər də vokativ sözlərə daxil olub, həmin kateqoriyanın hüdudlarını genişləndirir. Beləliklə, nitqdə funksiyasına görə vokativ sözləri iki qrupa bölmək mümkündür; a) insanlara; b) heyvanlara müraciət üçün işlənənlər. İnsanlara müraciətlə işlənən vokativ sözlər öz funksiyasına görə xitablara yaxın olsa da, daha bir sıra məna

¹ А.Х.Сулейманов. Узбек тилида атовган, ундалма вэ вокатив гаплар, Уз.ГУ асардары, 1956, № 66. А.А.Юлдашев. Звательные слова в тюркских языках, «Исследования по сравнительной грамматике тюркских языков», т.II (морфология), Изд-во АН СССР, М., 1956; Б.Уринбоев. Вокатив гаплар хакида баязи мулохазалар, «Узбек тили ва адабиети» журналы, 1964 ;№3; M.İ.Adilov. Azərbaycan dilində vokativ sözlər, M.F.Axundov adına APDİ-nin “Elmi əsərləri”, 1966, XII c.

çalarları (əzizləmə, əmr və s.) ifadə edə bilir. Bu kimi sözlərin vokativ olub-olmadığı intonasiya və mətn vasitəsilə müəyyənləşdirilir. Bu işdə, xüsusilə, intonasiya mühüm rol oynayır. Dilçiliyimizdə bu məsələ öyrənilməmişdir. Azərbaycan dilində adı halda vurğu sözün son hecasına düşür. Söz müraciət məqsədi ilə işləndikdə isə vurğu öz yerini dəyişir, sondan ikinci hecanın üzərinə keçir. Müqayisə et: müəllim – müəllim; İsmayıł – İsmayıł. Yalnız intonasiya-vurğu ilə səciyyələnən həmin müraciət sözləri vokativ deyildir. Vurğu məsələsini ona görə xatırladıraq ki, vokativ sözlərdə də vurğunun həmin səciyyəsi özünü göstərir və başqa qrammatik əlamətlərlə (şəkilçilər) birlikdə sözün vokativliyini sübut edir. Məsələn, “Oxucum, belədir aqil babalar” (S.Vurğun) – cümləsində *oxucum* sözü həm vurğusuna (sondan ikinci hecada), həm şəkilçisinin funksiyasına (“um” şəkilçisi burada qrammatik mənadan məhrumdur), həm də mənasına (çağırış-müraciət) görə vokativ söz hesab edilməlidir. Vokativ sözlər paradiqmadan məhrumdur, şəxslər üzrə dəyişə bilmir.

Çağıiriş-müraciət məqsədi ilə işlənən bir sıra qrammatik-sözdəyişdirici şəkilçilər leksik-sözdüzəldici şəkilçilər mövqeyinə keçmişdir. Belə qrammatik formaların lexsikləşməsi vokativ sözlərin mühüm əlamətlərindən biridir. Şəkilçilər yalnız bir formada, çağrıış-müraciət formasında “daşlaşmış” olur. Məs.: Laylay mələyim, *sevdiciyim*, yavrucuğum, yat (A.Şaiq); Baxdin, *sevdiciyim*, sən məlul-məlul (S. Vurğun).

Dilimizdə **-cıq//cək**...şəkilçisi bir qayda olaraq isim köklərinə qosulur, əzizləmə, kiçiltmə və s. bildirir. Yuxarıdakı məsallarda isə bu şəkilçi feilin şühudi keçmiş zaman şəkilçisindən sonra işlənmişdir ki, bu hal da həmin şəkilçili sözlərin ümumi formalar daxilində xüsusi mövqe tutduğunu – xüsusiləşdiyini (vokativlik kəsb etdiyini) sübut edir.

Deməli, xıtab kimi işlənən və əslində kök və şəkilçiye ayrıla bilən sözlər vokativ sözlərdən fərqləndirilməlidir. Vokativ sözlər müstəqil leksik materil olaraq lügətlərə düşdüyü halda, qrammatik hadisə olan xıtablar lügətlərdə əks olunmur. Vokativ

sözlər müxtəlif yollarla düzəlir ki, bunlardan ən çox yayılmış olanları aşağıdakılardır:

a) zahirən birinci şəxs təkin mənsubiyyət şəkilçisini qəbul edən sözlər əslində həmin şəkilçinin qrammatik mənasına uyğun gəlməyən məna – vokativlik mənası kəsb edib yeni keyfiyyətdə çıxış edir; məs.: *atam, balam, amam, gülüm, əzizim, bacım, canım, qardaşım, sevgilim*.¹

Arzuya *bax, sevgilim*, tellərindən incəmi (M.Müşfiq); *Anam, bacım, pul* sənindir, mal mənim (Q.Musayev); Cəfər...hönkürdü: – Oh, Hüseyn, *eloğlu, qardaşım* (S.Dağlı); [Ağakış] *A balam*, getmirsən getmə, ta yalan niyə deyirsən (C.Məmmədquluzadə).

Göstərilən sözləri şəxsə və kəmiyyətə görə təsrif etmək mümkün deyildir. Bu sözləri müvəqqəti situasiya ilə əlaqədar işlənən fərdi vokativ sözlərdən fərqləndirmək lazımdır. Aşağıdakı misalların vokativ funksiyada işlənməsi ümumxalq səciyyəsi daşımır, fərdi səciyyəlidir:

Nə var, *dovşanım* (C.Cabbarlı); Mən də sağ qalmayacağam, *laçınım* (Ə.Məmmədxanlı); Mənim *göyərçinim* (S.Rəhman).

b) Üçüncü şəxs təkin mənsubiyyət şəkilçisi qəbul edən sözlər vokativləşmiş olur; məs.: *qadası, balası, dostu, xandostu, əmisi, dayısı...*

Balası, gəlsənə gəmidə oturub gəmiçi ilə dalaşmayasan (S.Rəhimov).

Həmin formaca bunlara bənzəyən, lakin qrammatik hadisə olan təktərəfli birləşmələrdən fəqli olaraq leksik-qrammatik fakt kimi səciyyələndirilir.

v) Özizləmə bildirən “can” ünsürü qoşmaqla bir sıra sözlər vokativləşdirilir; məs.: *dayican, dostucan, xanimcan, əmican, şirincan, Sonacan....* [Qənbər]. *Xanimcan*, hər nə buyurursan, buyur (C.Məmmədquluzadə); Qopdu birdən başıma bir yekə tu-

¹Müasir dilimizdə bir leksik vahid hesab edilən *xanım, bayım* sözləri də əslində sözün vokativ formasından meydana gəlmişdir.

fan, *dayican!* Axırı oldu işim naləvü əfqan, *dayican* (H.Abbaszadə).

Həmin forma ilə düzələn bir sıra xüsusi adlar bura daxil deyildir: *Babacan, Ağacan, Əlican....*

q) Dilimizdə bir sıra təkrarlar vardır ki, bunlar da yalnız vokativ söz kimi formalasmışdır. Bunlardan bir neçəsini qeyd edək: 1) daha çox uşaq dilinə məxsus olan *day-day//day dayı, can-canı* tipli sözlər; 2) müəyyən üslub ilə bağlı olan *bacılı-bacılı* tipli sözlər; 3) tək-tək fərdlərin işlətdiyi *atam-atam, əzizim-əzizim* tipli sözlər və s.

İnsanlara müraciətlə işlənən bütün bu vokativ sözlər ya müəyyən üslublarla, ya da söz və formaların tarixi inkişafı ilə əlaqədar olaraq (nisbət şəkilçiləri, kiçiltmə-əzizləmə şəkilçiləri və s.) çağırış-müraciət funksiyasında işlənən sözlərə çevrilmişdir.

Müasir dilimizdə müraciət üçün işlədilən və nədənsə bəzi lügətlərə düşməyən az //ay qız, ə//ədə//ə gedə//a/y//gədə, əşı//ə kişi //ay kişi sözlərinin canlı danişq dilində və bunun təsiri ilə də ədəbi-bədii əsərlərdə müxtəlif variantları vardır: *az//aaz//a-a-a-z//ağız//aiz// ağız// aqoz//ağaz; ə//ədə//adə//ada//ba-yə//aya//əya//ala//əla//əra və s.*

Nə hoppan-hoppan salmışan, *az?* (Ə.Məmmədxanlı); *A-a-a-z*, sənə nə oldu, rəngin niyə saraldı? (İ.Şıxlı); *Aya* sənə nə qız əra getdi ki, uşaqdı (M.Ə.sabir); *Aya*, nə yaman ləngidin (İ.Şıxlı); Sətəlcəm olmuşam, inanmirsan *aya?* (S.Rəhimov).

Klassik ədəbiyyatımızda (xüsusilə şeirdə) xüsusi isimlərin sonuna bir **a** səsi qoşmaqla vokativlik anlayışı ifadə edilirdi ki, bunu arxaizm hesab etmək lazım gəlir. Sabira, beynəlmiləl tədbiri-ülfət etməli (M.Ə.Sabir).

Heyvanlara müraciətlə işlənən vokativ sözlər heç bir başqa təsirlə əlaqədar olmayıb, elə yaranışından çağırış-müraciət məqsədi daşımışdır; məs.: Faytonçu “*biyə*” deyəndə atlar hərəkət etdi (M.İbrahimov).

Heyvanlara müraciətlə işlənən vokativ sözlər inkişaf etmir, artmır. Əksinə, bu kimi sözlər get-gedə azalır, unudulur və

istemaldan qalır. Bunların bir qismi heç yazıya alınmamışdır, hazırda yalnız dialektlərdə məhdud şəkildə qalmaqdə davam edir.

Bu sözlər daha qədim dövrlərdəki təsərrüfat tərzi ilə əlaqədar meydana gəlmişdir. Təsadüfi deyil ki, xalq ifadələrində, atalar sözü və məsəllərdə belə sözlər çıxdur:

Öküzünə *hiş* deməz, toyuğuna *kış*. Vuraram ölü, *kış* deyərəm getməz. *Hiş-hışla* (//*kiş-kişlə*) donuz darıdan çıxmaz. Dəvədən yixilib, *höt-hötündən* əl çəkmir. *Qu* deyəndə qulaq tutulur. *Hoha* var dağa mindirər, *hoha* var dağdan endirər. Birə də *ho* de, minə də *ho* de. *Kiş-kişlər* olsun. Yorulmuş öküz *ohamı* allahdan istər. Yüz qoyun da *tiri-ho*, bir qoyun da *tiri-ho*. Tənbəl eşşək *hoşu* allahdan istər.

Vokativ sözlərin tək və təkrar formaları mövcud ola bilər. Bunların təkrarı heç bir lügəvi vahid yaratmir. Məsələn, aşağıdakı misallarda vokativ söz eyni mənənadadır.

Məhəmmədhəsən əmi “çöçə” elədi, guya eşşəyi çağırır; “Çöçə-çöçə” deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxartdı küçəyə (C.Məmmədquluzadə).

Hər bir heyvana müraciət üçün, onu saxlamaq, yemləmək, sürmək, qovmaq, çağırmaq və s. məqsədi ilə müxtəlif sözlərdən istifadə olunur. Burada müxtəlif dillər rasında fərqlər olduğu kimi, eyni dilin dialektləri arasında da mühüm fərqlər ola bilər. Müxtəlif heyvanlarla əlaqədar olan bəzi vokativ sözləri qeyd edək:

1. At ilə əlaqədar: *hoy-hoy*, *hay-hay*, *hə*, *hi-hi*, *him-him*, *yəh-yəh*, *yaa*, *dəh-dəh*, *fişt*, *biyə*, *muç*...

2. İt ilə əlaqədar: *küç-küç*//*kuç-kuç*//*küçən-küçən*// *küçəv-küçəv*// *kuça-kuça*//*çu-çu*, *çup-çup*, *tuşo-tuşo*, *post*, *hüşt-hüşt*//*hişt-hişt*, *küş-küş*, *fişt-fişt*, *kis-kis*, *qis*.

3. Qoyun ilə əlaqədar: *dricco*, *kis-kis*...

4. Keçi ilə əlaqədar: *beç-beç*, *keç-keç*, *meçi-meçi*...

5. Qaramal ilə əlaqədar: *ho-ho*, *hiş*, *hiss*, *oha*, *heş-heş*, *he-he*, *ho-ha*....

6.Eşşək ilə əlaqədar: *hoş-hoş, heşə, oş-oş, çoş-çoş, çoşə, çöçə, çöçə-çöçə, hoqquş//qoqquş*.

7.Dəvə ilə əlaqədar: *lök-lök, xix-xix, yuh-yuh*.

8.Pişik ilə əlaqədar: *piş-piş, pişt-pişt, piştə/pişdə*.

9.Toyuq ilə əlaqədar: *düi-düi//tüi-tüi, düd-düd, düü-düü, kışt, kışt//kiştə, kiştə-kıştə, las//lass, pas-las....*

Daha bir çox vokativ sözlər vardır. Burada nisbətən çox yayılmış olanlar sadalanmışdır.

Vokativ sözləri bəzən təqlidi sözlərə, bəzən də nidalara daxil edirlər.

Təqlidi və vokativ sözlər arasında qrammatik cəhətdən müstərək cəhətlər çoxdur. Bir sıra eyni fonetik tərkibə malik və eyni funksiyalı sözdüzəldici şəkilçilər həm təqlidi, həm də vokativ sözlərə qoşula bilir ki, bəzən konkret halda bunları bir-birindən fərqləndirmək o qədər də asan olmur. Məsələn, **im...şəkilçisi** həm təqlidi (*xincim-xincim*), həm də vokativ (*pisim-pişim*) sözə qoşulur.

Lakin təqlidi sözlər obyektiv aləmdə mövcud olan səsləri insanın səs orqanları – danışq üzvləri vasitəsi ilə əks etdirmək, yamsılamaq cəhdini nəticəsində yaranırsa, vokativ sözlərdə bu cəhət yoxdur.

Bütün təqlidi sözlərdən feil düzəlir, çox az vokativ sözdən feil düzəltmək mümkünəndür. Təqlidi sözlərin təkrarı təqlid olunan səsin təkrarlandığını və ya uzun müddət davam etdiyini, habelə intensivlik bildirirsə, vokativ sözlərin təkrarı yalnız təkidlilik bildirir.

Vokativ sözləri nida hesab etmək fikri də yanlışdır. Nidalar daha çox qeyri-iradi tələffüz olunan dil faktıdır və əsasən hissələr ilə əlaqədardır. Vokativ sözlər əsasən təfəkkürlə bağlıdır və bunlarda iradi cəhət üstündür. Bəzən eyni dil vahidi həm nida, həm də vokativ söz kimi işləidilir ki, bu da onun vəzifəsi və mənasından asılıdır. Nəzərə almaq lazımdır ki, nida sözlər cümlə üzvləri ilə qrammatik cəhətdən əlaqələnə bilmir, bir növ əlahidə mövqe tutur, vokativ sözlər isə müəyyən cümlə üzvü də ola-

bilər; məs.: *Tfu*...Bu da sənin mənə xeyrin (S.Dağlı); *Tfu*, sənin bihəya saqqalına (N.B.Vəzirov).

Eyni səs tərkibinə malik *tfu* birinci misalda nida, ikinci-sində vokativ sözdür və bir sinkretik vahid kimi cümlənin xəbəridir.

Vokativ söz ilənidanın fərqi xüsusişlə *demək* feilinin işlənməsində aydın təzahür edir; məs.: *Tfu* deyib Bahadır papiro-sunu yandırdı (N.Nərimanov).

Bu söz burada vokativdir. Nida *demək* yox, *eləmək* feili ilə işlənər. Nidani deməzlər, edərlər (nidanın substantivləşməsi nəzərə alınmir).

Digər tərəfdən, nidalardan başqa nitq hissələrinə məxsus sözlər düzəlmədiyi halda, vokativ sözlərdən müəyyən şəkilçilər vasitəsi ilə müxtəlif isimlər (bəzən də feillər) düzəldilir. Müəyyən heyvana müraciət üçün işlənən söz şəkilçi qəbul etməklə substantivləşib həmin heyvanın adını əmələ gətirir. Məsələn, **-ıq**, **-ik**, **-uq**, **-ük** şəkilcili bir sıra heyvan adı bildirən isimlər müvafiq vokativ sözlərdən düzəldilmişdir: *qoduq* (xotux), *küçük*, *pışık*, *toyuq*, *keçi*, *buzov*, *eşşək* və s.

II.Dildə müəyyən qrup səs tərkibləri vardır ki, bunlar dilçilikdə “diffuz səslər” termini ilə qeyd olunur. Bu termini N.Y.Marr irəli sürmüştür.¹ Ona qədər isə “üzvlənməyən (üzvlərinə bölünməyən) nitq” termini işlədilirdi.

Əslində tələffüzdə səs tərkibinə görə o qədər də differensasiya edilməmiş belə diffuz səsləri bəzən nida hesab edirlər. Lakin bir sıra görkəmli dilçilər (L.V.Şerba və s.) bunların söz hesab edilməsinə qarşı çıxır və “dilxarici səslər” olduğunu göstərirler. Hər hansı söz az-çox tələffüzünə uyğun şəkildə yazılırsa, bu dilxarici səsləri uyğun şəkildə yazmaq olmur. Məsələn, rus dilində: *brr*, *fu*, *tpru*, *tfu*.

¹ Л.В.Шерба. О «диффузных звуках». Сб. «Академику Н.Я.Марру», XLV, М.-Л., 1935, с. 451-453.

Müvafiq sözləri hissələrinə bölmək və yazıda əks etmək olduqca çətindir. Məsələn, atı saxlamaq istədikdə çıxarılan diffuz tprş səsi kimi.

Bu tərkibləri şərti olaraq “səs-söz” şəklində adlandırmaq olar. Müvafiq səsləri çıxararkən bunlar hələ söz deyildir. Belə söz olmayan komplekslərə ədəbiyyatda çox təsadüf edilir.

Zorba ləpələr paroxodun hər iki tərəfindən “şış” səsilə bir-birini qovurlar (N.Nərimanov); O...”hmmm” edib dörd tərəfə baxdı; Çoban Vəli birdən “hin” eləyib gülümsədi; Nökər Səlim – “ihin” elədi (M.İbrahimov); [Tarverdi] *Tss....Tss...*ehtiyatlı olun (M.F.Axundov); [Zabit] *Mmmm....Buyurun, xanım!* (Y.Əimzadə); O tez “həh” eləyib yerindən qalxdı (C.Gözəlov); Müstəntiq “şış” eləyib dayandı (C.Gözəlov).

Bu kimi səs kompleksləri hələ söz deyildir, “dilxarici” hadisədir. Odur ki, bunlar lügətlərə də düşmür. Söz olmadığından bunlar bir sıra müxtəlif sistemli dillər üçün eynidir. Bunlar asqırmaq, finxırmaq kimi sırf fizioloji proseslərlə əlaqədar çıxan səslərə yaxındır. Lakin burası var ki, həmin diffuz səslər substantivləşə və bu zaman dil vasitələri sisteminə daxil ola bilir.

Belə diffuz sözlərin yazıya alınması tam şərtidir. Bunlar müvafiq səslərə sadəcə işaret edir, onları əks edə bilmir. Məsələn, yazıçı göstərəndə ki, “İsgəndər ağızını Cəlalın qulağına tutub “hə, ho” eləyir və deyir “hanı? Mən kefliyəm?” (C.Məmmədquluza-də) – bu misalda *hə, ho* diffuz sözlərdir və müvafiq hadisəni heç də tam əks etdirmir.

UŞAQ SÖZLƏRİ

Kiçik yaşı uşaqların nitqi, danışiq tərzi üçün səciyyəvi olan sözlər uşaq sözləri adlanır. Uşaqlar bu sözləri danışmağa başlayanda tələffüz edir və öyrənilirlər. Əsasən ekspressiv olan bu sözlər miqdarına görə ümumi dilin lügət tərkibində çox cüzi yeri tutur. Uşaq sözləri ya dildəki bu və ya digər sözün təhrif edilməsi yolu ilə, ya da səs təqlidi, alliterasiya üsulu üzrə ahəngdar səs-

lərin düzümü yolu ilə düzəldilir; məs.: *baba, bəbə, cici, tiq-tiq* (xanım), *çiçə, ham-ham* (it), *cırdan...*

Nitqdə işlənən uşaq sözləri ilə körpələrin çıxardıqları dif-fuz səsləri böyüklerin təqlid etməsi ilə yaranan sözlər arasında fərq vardır. Aşağıdakı misallarda qeyd olunan sözlər uşaqların üzvlənməmiş (diffuz) səslərinə təqlid ilə düzəlmüş və əslində böyükler tərəfindən işlədirilir: “*İnqa-inqa* deyib sevinir çəga” (S.Vurğun); Söz kar etmir qoduğa; Hey deyir “*inqa-inga*” (S.Rüstəm); Körpə...”*qiğqiğ*” edərək gülümşəyir (M.İbrahimov).

Əslində uşaq sözləri də nitqə hazır şəkildə daxil edilir, hər dəfə yenidən yaradılmır. Təcrübədən hansı səsləri tələffüz etməyin asan və əlverişli olduğunu bilən böyükler məhz həmin səslərin uşaqlar tərəfindən tələffüzünə cəhd göstəirlər. Belə asan, əlverişli səslər məhdud miqdarda olub, bir növ beynəlmiləl səciyyə daşıyır. Həmin səslər uşaqlara daha yaxın, tanış olan məfhumlarla əlaqələndirilir. Məsələn:

Tamaşa, düş gəl *qucuma* (Q.Xəlilov); [Tapdıq] “Dovşanın başını *xix elə*” deyib atasının üzünə baxdı (Ə.Vəliyev); *Qiç elə* mamanı. Oyan dur gedək, dədəni məni “*tüşiyə*” mindirəcək (N.Nərimanov); Gəl səni bir *maç* eləyim (C.Gözəlov).

Bir sıra uşaq sözləri atalar sözlərinin tərkibində özünü göstərir:

Əppəyə “*aba*” deyir, kömüրə “*qaqa*”; *Cikini* də bilir, *bikini* də; Çörəyə *pəpəş* deyərsən.

Uşaq sözlərinin əksəriyyəti təkrar şəklində çıkış edir. Burun, dodaq və dinönü samitlərini müəyyən saitlətlə yanaşdırıb təkrarlamaqla uşaq sözləri yaradılmış olur: *nənə, məmə, mama, baba, bibi, bəbə, pəpə, lələ, dədə, day-day....*

Hətta müəyyən söz köklərini təkrarlamaqla uşaq nitqinə məxsus sözlər yaratmaq mümkündür. Məs.: Ata, *çim-çim* elədim (Ə.Hacızadə); (Uşaq) *Piş-piş* apaldı (C.Gözəlov); Radio əmi dedi, yatmaq vaxtıdır. Ana, *bay-bay* (Ə.Hacızadə).

Bütün bu uşaq sözləri dəqiqlik semantikaya malikdir. Lakin bəzi sözlər çox yaygın, qeyri-müəyyən mənada işlədir. Məsələn, *qaga*, *cici* sözləri kimi.

Bir sıra uşaq sözləri məcazi məna kəsb edərək işlənmə dairəsini genişləndirmiş olur. Məs.: Ayda-ildə bir dəfə gəlib *dit eləyib gedirsən* (H.Seyidbəyli); Mən sən deyən *xoxlardan* deyiləm (M.İbrahimov); Axundov ayaq açıb *dar-dar* etmək istəyən milli Azərbaycan burjuaziyasını mühakimə edirdi (Ə.Məmməd-xanlı).

Miqdarcə məhdud olan təkrar uşaq sözlərindən bəzi söz-düzəldici şəkilçilər vasitəsilə yeni sözlər əmələ gətirilir. Xüsusən əzizləmə və vokativlik anlayışı bildirən şəkilçisi əsasən təkrar formalı uşaq sözlərinə qoşular: *pəpəş*, *məməş*, *qaqaş*, *ciciş*, *adaş*, *nənəş*....

Azərbaycan ədəbi dilində, habelə dialektlərində uşaq oyun adlarını ifadə edən sözlər də əsasən təkrarlama üzrə düzəldilir. Eyni söz (əsasən isim) təkrarlanıb uşaq oyun adını bildirir. Məs.: *ağac-ağac*, *at-at*, *qoz-qoz*, *mazı-mazı*, *mərə-mərə*, *kos-kos*, *gəlin-gəlin*, *üzük-üzük*, *xala-xala*, *xan-xan*, *dava-dava*, *baca-baca*, *lopuq-lopuq*, *təpik-təpik*, *pul-pul* və s.¹

Qeyd etmək lazımdır ki, türkologiyada ilk dəfə N.İ.Aşmarin uşaq sözlərinin mimemlərə daxil olduğunu göstərmişdir.²

“RİTMİK” SÖZLƏR

Məlumdur ki, hər bir dil faktı ikitərəfli mahiyyətə malik olub, forma (xarici cəhət) ilə mənanın (daxili cəhət) vəhdətində təzahür edir (F.de Sössür müvafiq şəkildə “akustik obraz” və “məfhüm” terminləri işlədirdi. Nitqdə bəzən mənadan məhrum

¹Bax:М.Адилов. О детских словах, «Вопросы тюркологии». Bakı, 1971, səh. 318-322.

² Bax:Н.И.Ашмарин. Подражание в языках Среднего Поволжья, Известия Азербайджанского Государственного Университета им. В.И.Ленина (серия общественных наук), Баку, 1925, т. 2-3.

olan bir sıra səs kompleksləri özünü göstərir ki, bunlar dil vahidi – “söz” hesab edilmir. Bir sıra uşaq oyunları ilə əlaqədar mahnilardan misallar veririk:

1. Ay *uyruğu, uyrugı,*
Saqqai it quyruğu...
2. Tülkü, tülkü, *tümbəki,*
Quyruq üstə *lümbəki...*
3. Hop, hop, hopbanı.

Qeyd olunan səs komplekslərinin ümumi mətn ilə heç bir semantik bağlılığı yoxdur. Bunlar sadəcə olaraq ahəngi müşayiət etmək və ya ritm yaratmaq məqsədi ilə işlədilmiş olur.

Aşağıdakı misallarda da heç bir mənə bildirməyən tərkiblər yalnız ritim xatırına işlənmişdir və istənilən vaxt fərdi zövqlərdən yənə də ahəng və ritmdən asılı olaraq başqa tərkiblərlə əvəzlənə bilər.

Dam üstədir damımız.

Ay gülüm, *nanay, ay nanay....*(mahnidan).

Təkrarlanan məzmunsuz-mənasız səs kompleksləri heç bir leksik (və ya hər hansı) mənə bildirmədiyi üçündür ki, bunları istənilən misraya, cümləyə bağlamaq mümkün olur. Semantikadan məhrum olan belə tərkibləri istənilən tərəfə çəkmək mümkündür. Gah “Dam üstədir damımız” ifadəsi ilə, gah “Bu gün ayın üçüdür...” və s. kimi müxtəlif və uzaq fikirlərin hər hansı biri ilə istənilən vaxt əlaqələndirilə bilir. Belə nəqəratların – ritmik və təkrarlarının müəyyən tərkiblərdə özünü göstərdiyi müşahidə edilir. 1)*Dalay-dalay* çağırıcı bilmərik (S. Rəhimov); 2. Olanda *halay-halay*, olmayıanda halim qolay (Atalar sözü).

1.*İlim ilası* var bunun, *Səbzi libası* var bunun...(Tapmaca).

2.*Alalar, ha alalar,* Erkək dişi balalar (Tapmaca).

Məhz söz olmadığı üçündür ki, bu kimi səs toplusu şəkildə işlənən vahidlər lügətlərdə qeyd və təsbit edilmir.

Bəzən belə mənasız səs komplekslərindən falçılar, cadugarlər, dərvişlər müəyyən məqsədlə istifadə edirlər. Məsələn, M.F.Axundovun göstərdiyinə görə Dərviş Məstəli şahın “hey-

bətli səslə” oxuduğu məşhur “Dəğdəğaha fətəndi... ilə başlayan tərkiblər mənadan məhrum söz yiğini olsa da, bu səs toplusundan dərviş müəyyən məqsədi üçün istifadə edə bilir.

Bəzən əslində mənalı dil vahidləri – sözlər də ritmik vəzifə daşıyır, ritm üçün işlənir. Bu zaman sözün mənası deyil, ritmik funksiyası (yəni sırf xarici əlaməti) əsas götürülür və buna görə də bunları “ritmik sözlər” adlandırmak olar. Xalq özü bu “ritmik sözləri” başqalarından – əsil, həqiqi sözlərdən fərqləndirərək deyir: ”Aşığın sözü qurtaranda “yarım-yarım (yarəm-yarəm) çağırar”.

Aşıq ədəbiyyatında belə ritmik sözlərə “bəzək” və ya “xal” da deyilir. Şair O.Sarıvəlli “Aşığın poetikası” məqaləsində yazmışdır ki, “bəzək” sözləri yerində işləndiyi zaman mahnilara şirinlik gətirir. Lakin bəzən çalınan hava ilə oxunan söz arasında müəyyən uyğunsuzluq olur. Aşıqlar bu uyğunsuzluq duyulmasın deyə *körpə quzu, dəli ceyran, alagöz maral, dərdin alım, qurban olum, neynim-neynim* və i. a. kimi köhnəlmış “bəzək sözləri” işlədirlər.

MÜNDƏRİCAT

Alliterasiya	3
Ədəbi və bədii dilin hüdudları	60
Qoşmaların təkrarda rolü	67
Rəsul Rzanın “Lenin” poemasının bəzi üslub xüsusiyyətləri	76
Lenin mətbuat dili haqqında	91
Qəzet dilinin bəzi xüsusiyyətləri	95
Qəzet dilinin bəzi xüsusiyyətləri (<i>ikinci məqalə</i>)	99
Всесоюзная научная конференция по тюркским языкам	103
Sifətlərin tam təkrarı	118
Об азербайджанской антропонимии	129
О ДЕТСКИХ СЛОВАХ	138
СИНТАКТИКО-КОНСТРУКТИВНЫЕ ПОВТОРЫ.	
AZƏRBAYDŽANSKOMU İAZIKE	144
Niyə belə deyilir. Qızıl əsr	178
Niyə belə deyilir. Gözdən əsgى asmaq	180
Əcəm oğlu	180
Əsəbləri ilə oynamaq	181
Xalq hikməti və hikmətsiz sözlər	182
“Bir” sözünün sintaktik təkrarı	185
Azərbaycan dilində təqlidi sözlərin bəzi xüsusiyyətləri	193
Azərbaycan dilində təqlidi sözlərdən isim düzəldən şəkilçilər	215
Jarqonun bəzi növləri	229
Bədii dil haqqında qeydlər (S.Rəhimovun fərdi üslubu əsasında) (<i>birinci məqalə</i>)	244
Bədii dil haqqında qeydlər .(S.Rəhimovun fərdi üslubu əsasında) (<i>ikinci məqalə</i>)	260
Dil ictimai hadisədir	272
Bəzi əcnəbi adların orfoqrafiyası	280

Niyə belə deyirlər. Göz dəymək (gözə gəlmək)	284
Niyə belə deyirlər. On üç nəhsdirmi?	286
Niyə belə deyirlər. Yerində oturtmaq	288
Ölüb ölümdən qurtarmaq	289
Niyə belə deyirlər. Qarı nənənin örkəni.....	290
Azərbaycan dilində sintaktik paralelizm.....	292
Sintaktik paralelizmin bədii üslubda rolu	308
Mübahisəli bir dil hadisəsi	319
Cümələ haqqında	323
Dildə imkan və gerçəklik	328
Dil və din.....	331
İşarələr, simvollar	340
Синтаксические конструкции с паралельным строением и их трансформы: на материале	
азербайджанского языка.....	345
Şəhriyar şeirinin dili.....	347
S.Vurğunun “Azərbaycan” şeirinin dili haqqında	357
Xalq dilində və Füzuli şeirində alliterasiya	366
Azərbaycan dilində Adverbiallaşmanın yolları	380
Jarqon və Arqo	386
Azərbaycan zoonimləri haqqında	395
Nida.....	405
Təqlidi sözlər	420
Imperativ sözlər	431
Uşaq sözləri.....	439
“Ritmik” sözlər	441

MUSA ADİLOV

MƏQALƏLƏR
(1970-1980-ci illər)

Kitabda müəllifin 1970-1980-ci illərdə çap olunmuş
məqalələri toplanmışdır

"Elm və təhsil" nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Dizayner: Kamran İbrahimov
Texniki redaktor: Rövşanə Nizamiqızı

Çapa imzalanmış 18.01.2020
Şərti çap vərəqi 28. Sifariş № 18
Kağız formatı 60x84 1/16. Tiraj 500

Kitab "Elm və təhsil" nəşriyyat-poligrafiya
müəssisəsində səhifələnib, çap olunmuşdur

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4